

**Stanislav  
Lem**

*MÜASİR DÜNYA ƏDƏBİYYATI*



Azərbaycan Respublikasının Prezidenti  
İlham Əliyevin  
**“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin  
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi  
haqqında”** 2007-ci il 24 avqust tarixli  
sərəncamı ilə nəşr olunur.

*“Şərq-Qərb”*  
Bakı – 2011

**Stanisław Lem**

S  
L

# Stanislav Lem

SEÇİLMİŞ ƏSƏRLƏRİ



*MÜASİR DÜNYA ƏDƏBİYYATI*

“Şərq-Qərb”  
Bakı – 2011

**ISBN 978-9952-34-294-9**

Tərcümə edəni və  
ön sözün müəllifi: Aslan Quliyev

Redaktor: Əsəd Nəsirli

Korrektorlar:  
Aqşin Məsimov  
Lətafət Səmədova  
Elsevər Muradov  
Gültekin Yusifova

Bədii tərtibat və  
dizaynın müəllifi: Tərlan Qorcu

Kompüter düzümü: Hikmət Aydinoğlu  
Arzu Orucova

**Stanislav Lem. Seçilmiş əsərləri.**  
Bakı: "Şərq-Qərb", 2011, 568 səh.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2011  
Bədii tərtibat, səhifələnmə: "Tutu" nəşriyyatı, 2011  
© "Şərq-Qərb" ASC, 2011

STANİSLAV LEM –

## GERÇƏKLƏŞƏN FANTAZİYA

Əlbəttə, hər bir yaziçini və hər bir əsəri başa düşmək, ən başlıcası, üzərində düşünmək üçün xüsusi səy tələb olunmur. Axır vaxtlar müxtəlif kanallarla, nəşrlərlə, yayımlarla tiraqlanan fantastik əsərlər bir daha sübut edir ki, bu əsərlər heç tərcümə olunmasaydı da, biz elə bir itki hiss eləməzdik. Amma əsl yazıçıların yaradıcılığı ilə üzləşərkən bu əsərlərdəki hər xırda detal, cizgi belə bizim üçün mühüm, dəyərli olur. İndiyə qədər belə qiymətli nümunələrlə tanış ola bilmədiyimizə görə heyif silənirik. Bu kitabın müəllifi Stanislav Lem təkcə istedadlı yaziçi yox, həm də hər şeyi bilmək, öyrənmək istəyən alim, əsl mütəfəkkir idi.

5

Stanislav Lem 1921-ci il sentyabrın 12-də Polşanın Lvov (Lvov indi Ukraynanın tərkibindədir) şəhərində, həkim ailəsində anadan olub. Sonralar o, öz xatirələrində yazırırdı: “Mən dörd yaşimdə yazmağı öyrəndim. Doğrudur, bu qabiliyyətimdən əməlli-başlı istifadə eləyə bilmədim. Atama ilk məktubumu anamla birlikdə getdiyim Skole şəhərindən yazmışam; bu məktubda mənim taxtadan olan əsl kənd tualetindəki macəralarımın bir qismi təsvir olunurdu. Bəli-bəli, taxta döşəməsində deşiyi olan həmin tualetdəki. Doğrudur, bəzi şeylərin üzərindən sükutla keçdim. Həmin o deşiyə mən öz ev sahibimizin açar dəstini atmışdım...”

1932-ci ildə II kişi gimnaziyasında oxumağa başlayır və 1939-cu ildə oranı qurtarır orta təhsil haqqında attestat alır.

1939–1941-ci illərdə Lvov Dövlət Tibb İnstitutunda oxuyur; o, bura dolayı yolla qəbul olunmuşdu: ilk dəfə sənədlərini texniki instituta vermişdi, texniki fənləri daha maraqlı hesab edirdi. İmtahanları uğurla verməsinə baxmayaraq, “sağlam sosial sinif” mənsub olmadığını görə (atası varlı həkim, yəni burjuua idi), onu instituta qəbul etmədilər. Yalnız atasının məşhur dostlarının köməyi ilə ona təhsilini tibb institutunda davam etdirməyə imkan verdilər.

Almanlar Polşanı işgal edəndən sonra Stanislav Lem xammal emalı ilə məşğul olan alman firmasında mexanik köməkçisi və qaynaqcı işləyir. 1944-cü ildə, Sovet Ordusu Lvova daxil olandan sonra Lem yenidən tibb institutunda təhsilini davam etdirməyə başlayır. 1946-ci ildən Lvov Ukraynaya ilhaq edilir və Stanislav Lem Krakova qayıdır orada tibb təhsilini davam etdirir. 1948-ci ildə Krakovdakı Yaqellon universitetinin tibb fakültəsini bitirir. Stanislav Lem tibb təhsili haqqında şəhadətnamə alır, amma hərbi həkim olmaq istəmədiyindən, axırıncı imtahanları verməkdən boyun qaçırır. 1948–1950-ci illərdə kiçik assistant kimi işləyir.

1946-ci ildən çap olunmağa başlayır. Lemin ilk romanı olan “Aydan gələn adam” Polşada nəşr edilən həftəlik jurnalda çap olunur. 1948-ci ildə Lem ikinci romanını, həm də qeyri-fantastik romanı olan “Təyinatını dəyişən xəstəxana”nı yazar və bundan sonra da onun, əsasən, elmi-texniki, fantastik roman və povestləri, hekayələri, pyesləri çap olunmağa başlayır. 1951-ci ildə isə ilk elmi-fantastik kitabı olan “Astronavtlar” çapdan çıxır.

1953-cü ildə Stanislav Lem həkim Barbara Lesnyak ilə evlənir. Şərqi Almaniyyaya, Praqaya, Sovet İttifaqına səfərlər eləyir. 1982-ci ildə Polşada hərbi vəziyyət elan olunandan sonra Stanislav Lem vətənnini tərk edir. 1983-cü ildə Vyanaya köçür. 1988-ci ildə Polşaya qayıdır. 90-ci illərdə, əsasən, həftəlik katalik, aylıq “Odra” və “RS Maqazine” jurnalının polyak dilində çıxan versiyası ilə əməkdaşlıq eləyir.

1973-cü ildə Amerika Elmi Fantastlar Cəmiyyəti ədəbiyyat sahəsindəki uğurlarına görə onu öz sıralarına qəbul edir, lakin Lem bu cəmiyyətin sırala-

rında çox qalmır. Amerika elmi fantastikasının aşağı səviyyədə olmasını kəskin tənqid elədiyinə görə cəmiyyət üzvlüyüündən xaric olunur. Lemin cəmiyyətin sıralarından xaric edilməsindən sonra Maykl Murkok və Ursula Le Quin də etiraz əlaməti olaraq cəmiyyət üzvlüyüündən istefə verirlər.

Stanislav Lem yaradıcılıq nailiyyətlərinə görə bir çox adlara və mükafatlara layiq görülüb. Polşa Yazıçılar Assosiasiyasının üzvü, Vroslavski Politexnik İnstitutunun fəxri doktoru, Polşa Elmlər Akademiyasının üzvü (1994), bir çox milli və xarici mükafatların laureati, o cümlədən Polşa Dövlət Mükafatı (1976), Avstriya Dövlət Mükafatı (1986), Frans Kafka mükafatı laureati, "Ağ Qartal" ordeninin kavaleri (1996), çoxlu sayıda elmi dərəcənin sahibi olub.

Lemin öz yazdığını görə, onun yaradıcılığına Amerika yazarı, Nobel mükafatı laureati Sol Bel-lounun, ingilis yazarı, elmi-fantastik ədəbiyyatın banisi Herbert Corc Uellsin, Amerika filosofu, kibernetikanın banisi Norbert Vinerin, riyazi informasiya nəzəriyyəsini yaradanlardan biri olan Klod Elvud Şennonun, məşhur fransız yazarı Jül Qabriel Ver-nin, ingilis filosofu və fantastika yazarı Uilyam Olaf Stepldonun böyük təsiri olmuşdur.

7

İnformasiya – Lem yaradıcılığını xarakterizə elə-yən, əsasən, bu sözdür. Hələ Lvov Dövlət Tibb İnsti-tutunun tələbəsi olarkən o, "Beyin funksiyasının nəzə-riyyəsi" adlı əsər yazmış, amma çap etdirməmişdi. Lakin ömrünün sonuna kimi, sözün geniş mənasında, onu informasiya nəzəriyyəsinə bağlayan mara-ğını gizlətməmiş və yaradıcılığında da bu maraq onun üçün həllədici amil olmuşdur. Lem tamhü-quqlu qəhrəmanları, əsasən, kompüterlər və robot-lardır; onlar bəzən özlərini insanlar kimi aparır, bəzənsə insanlardan o dərəcədə fərqlənir ki, hətta onlarla əlaqə saxlamaq belə mümkün olmur.

Onu dünyanın hər yerində oxuyurdular, amma bu, ona öz yaradıcılığına sədaqətli qalmağa mane olmurdur. Bəlkə də, bu, ondan irəli gəlirdi ki, o yazma-ğaya başlayanda nümunə götürülsə kimsə yox idi, Pol-şada qırxinci illərin sonlarında və əllinci illərin əvvə-lində elmi fantastika bir janr kimi formalaşmamışdı,

Qərb nümunələri isə o dövrlərdə polşalı oxucular üçün əlcatan deyildi və ideoloji səbəblərdən bu məqsədlər üçün heç yaramırdı da. İstəsə də, istəməsə də, səhvvlərdən və sinaqlardan nəticə çıxarıb ayıq redaktorlarla və senzorla qarşılaşan Lem özü janrı növünü seçəsi oldu və bu da onun başqalarına bənzəməməsində başlıca rol oynadı.

Bu yaziçinin yaradıcılığında oxucunu heyrətə salan ən üstün cəhət onun tamlığı və çoxcəhətliliyi, çoxşaxəliliyi ustalıqla uyğunlaşdırır bilməsidir: II Dünya müharibəsinin faciəvi hadisələri haqqında realistik trilogiyalar, uşaqlığı barədə avtobioqrafik kitablar, ciddi elmi fantastika, ulduzlarda gəzişən Sakit İyonun uydurma kosmik macəraları, robotların nağılları, olmayan kitablar haqqında rəylər, elmi əsərlər, ədəbiyyatşunaslıq monoqrafiyaları... “Nəyə görə o, Dostoyevskinin “Gizlindən qeydlər” inə belə tez-tez müraciət eləyir” sualına Lem, Stanislav Bereslə səhbətində belə cavab vermişdi: “Aman Allah, axı XX əsrin bütün “qara fəlsəfəsi” azman embrionlar kimi bu kitabda gizlənmişdir. Siz orada Kamyunun bütün iztirablarını tapa bilərsiniz. Orada hər şey spermatozoidin başlığı kimi six qablaşdırılmışdır...” Öz növbəsində, Lemin yaradıcılığı, yəqin, hələ yazılmamış kitabların gələcək embrionlarını özündə gizləyir.

Əsasən, aşağıda adları qeyd olunan əsərləri onu məşhurlaşdırmışdır: “Aydan gələn adam” (1946), “Təyinatını dəyişən xəstəxana” (1948), “Astronavtlar” (1951), “Sakit İyonun ulduz gündəliyi” (1953–1959), “Magellan buludu” (1955), “Zorla Aldebarana girmə” (1959), “İstintaq” (1959), “Edem” (1959), “Ulduzlardan qayıtma” (1961), “Vannada tapılan əlyazma” (1961), “Solyaris” (1961), “Məğlubedilməz” (1964), “Robotların nağılı” (1964), “Texnologianın yekunu” (1964), “Pilot Pırks haqqında hekayə” (1968), “Təsədüfün fəlsəfəsi” (1968), “Futuroloji konqres” (1971), “Zökəm” (1975), “Qolem XIV” (1981), “İflas” (1986), “Yer üzündə sülh” (1987) və s.

Bu kitabda Stanislav Lemin Azərbaycan oxucusunun indiyə kimi öz doğma dilində tanış ola bilmədiyi ən dəyərli əsərləri təqdim edilmişdir və bu zaman

onun yaradıcılığının müxtəlif sahələri nəzərə alınmışdır. Həm fantastik əsərləri, həm klassik tərzdə yazılmış romanları, həm də pyesləri və povestləri oxucuların ixtiyarına verilmişdir. Bu kitabda onu dünya oxucularına ən çox tanıdan “Təyinatını dəyişən xəstəxana” romanı, “Solyaris” elmi-fantastik romanı, “İstintaq” elmi-fantastik povesti, “137 saniyə” elmi-fantastik hekayəsi, “Aylı gecə”, “Buterbrod”, “Mister Cons, siz yaşayırsınızmı?” elmi-fantastik pyesləri toplanmışdır.

Eyni zamanda, kitaba daxil edilən bu əsərlərin bir qismi ayri-ayri ölkələrdə müxtəlif vaxtlarda ekranlaşdırılmış, tamaşaaya qoyulmuşdur. Belə ki, “Təyinatını dəyişən xəstəxana” 1979-cu ildə Polşada, “Solyaris” 1972-ci ildə SSRİ-də, 2002-ci ildə Amerikada, “Pilot Pirk sin istintaqı” 1978-ci ildə Polşada ekranlaşdırılmış, “Solyaris” 1968-ci ildə SSRİ-də tamaşaaya qoyulmuş, “Mister Cons, siz yaşayırsınızmı?” teletamaşaşı çəkilmişdir.

9

Bakıda 1985-ci ildə Lemin əsəri əsasında çəkilən “Sakit İyonun ulduz macəraları” cizgi filmi istisna olmaqla, oxucular bu böyük yazardının əsərlərini Azərbaycan dilində oxuya bilməyiblər və bu baxımdan ilk dəfə olaraq bu əsərlərin dilimizə çevriləməsi oxucularımıza Polşa ədəbiyyatı ilə tanışlığa daha çox imkan yaradacaq. Zaman keçsə də, əsla dəyərini itirmeyən, günümüzün bugünkü reallığı ilə səsleşən, bu gün də aktual olan, oxucunu düşündürən bu əsərləri Azərbaycan oxucusunun bəyənəcəyinə əminəm.

Təbii ki, qısa da olsa, Lem yaradıcılığı, onun əsərlərinin, xüsusilə də bu kitabda toplanmış əsərlərin bədii-mənəvi dəyərləri haqqındaki fikirlərimi oxucularla bələşmək istərdim. “Təyinatını dəyişən xəstəxana” romanı, yuxarıda qeyd etdiyim kimi, müəllifin ilk yazdığı, həm də fantastika janrında olmayan əsəridir. Nə qədər qəribə olsa da, istər Qərb ədəbiyyatşunasları, istərsə də Rusiyadakı Lem yaradıcılığını tədqiq eləyən tənqidçilər onu, əsasən, elmi-fantastik yazılar müəllifi kimi təqdim edir, bu janrda olmayan əsərlərinin üzərindən isə, adətən, sükutla keçir, ya da ötəri xatırlatmaqla kifayətlənlərlər. Lakin istər yaradıcılıq məziyyətləri baxımdan, istərsə də

o dövr alman işgalı altında olan Polşa həqiqətlərinin təsvir edilməsi, baş verən hadisələrə dürüst qiymət verilməsi baxımından bu əsər Lem yaradıcılığının zirvələrindən biridir. Buradakı səmimiyyət, təbiilik oxucuya da sirayət eləyir, psixoloji məqamlar, düyünlər, anlaşılmazlıqlar oxucunu bütünlükə öz təsiri altına alır. Polşa ədəbiyyatşünası Ancey Stoff "Təyinatını dəyişən xəstəxana" romanını araşdırarkən bu nəticəyə gəlir ki, Lem yaradıcılığının bütün problemləri bu əsərdə cəmlənmişdir.

Romanın əsas süjeti tibb institutunu qurtarıb əmisinin dəfni nə gələn cavan oğlan Stefanın ətrafında cərəyan edir. Lemin həkim olması, tibb sahəsindəki bilikləri bu romanın yazılmasında onun çox karına gəlmişdir; ümumiyyətlə, bu romanda avtobiografik elementlər çoxdur. Kənddə tələbə dostu gəlib onu tapır və onunla birlikdə yaxınlıqdakı psixi xəstələr üçün olan xəstəxanada – dəlixanada işləməyi ona təklif eləyir. Stefan əvvəlcə razlaşdırır, sonda zəruriyyət onu buna məcbur eləyir və Stefan dostu ilə birlikdə bu xəstəxanada işə başlayır. Psixi cəhətdən normal olmayan insanlarla, onları müalicə edən həkimlərlə tanışlıq, xəstələrin müalicəsi və xəstəxanadakı abhava, xəstəxananın ətrafindakı məşələr, Polşa çölləri, məşədəki alman işgalçularına müqavimət göstərmək fikrinə düşən elektriklər, Stefanın əmiləri və atası Lem tərəfindən ustalıqla təsvir olunub. Hər cümlədə, hər sətirdə böyük yazıçının məharətini, ustalığını sezməmək olmur. Ümumiyyətlə, Lem yaradıcılığına tamlıq, mükəmməllik, simmetriyik xasdır. Lem həmişə müxtəlif rənglərdən istifadə eləmiş, hadisələrə həmişə başqa gözlə baxmış, buna görə də yeni hissələr doğurmağı və yeni təəssüratlar bağışlamağı bacarmışdır.

Romanın sonunu isə, sadəcə, həyəcansız oxumaq mümkün olmur. Alman SS briqadası yaxınlıqdakı qəsəbəyə gəlir, onların komandirləri də həkimdir və onlara bu xəstəxanadakı bütün xəstələri güllələmək, bu xəstəxanani isə alman hərbi hospitalına çevirmək tapşırığı verilib. Bu zaman Lem Polşa həkimlərinin vəzifələrinə necə sadıq olduqlarını, məgrurluqlarını, vətənpərvərliklərini dəqiq cizgilərlə, böyük ustalıqla

verə bilir. Təsvirlər o qədər aydın, dəqiq, səlis olur ki, oxucu özünü bu hadisələrin içində hiss edir. O hadisələrin üzərindən artıq neçə on illər keçib, bu haqda çox yazılıb, filmlər çəkilib, amma bütün bunnlar əsla və əsla Lemin bu böyük zəhmətinin dəyərini azaltmır. Əksinə, bütün yazılınlar, özündə yalnız rəqəmləri, tarixləri, faktları əxz eləyən tarixi mənbələr, qəzet materialları, ekran görüntüləri bu romanla müqayisədə solğun görünür. Yaziçi ustalığı da bundadır.

“Solyaris” romanında söhbət təkcə ayrı-ayrı adamlardan yox, bütün Yer sivilizasiyasının kosmosun dərinliklərində həll edilməsi mümkün olmayan tapmaca ilə üzləşməsindən gedir. Bütünlükə planeti əhatə eləyən okean insanın Yerdəki şür, düşüncə, məqsədəuyğunluq haqqındaki təsəvvürlərinə siğmir. Hər şeydən çətini Yerdənkənar həyatın nümayəndəsinin “yeganə nüsxədə” olması faktını alışdırımız biliklərin çərcivəsinə siğışdırmaqdır. Buradan da belə qənaət hasil olur ki, o, insan istəklərinin məğzini təşkil eləyən bir çox stimuldan məhrumdur (nəslin bioloji davamından, həyatın davam etməsindən və ölümüzlük qazanmasından, kosmosun koloniyalasdırılmasından, məişətin texniki tərəqqisindən). Solyaristiklik tənəzzül dövrünü yaşayır, bu problem ətrafında alverlər başlayır, planetin ətrafindakı nəhəng orbital stansiya bağlanmaq ərəfəsindədir. Bununla belə, romanın düşüncə mərkəzi başqa insanın – psixoloq Kris Kelvinin taleyi idir. O, o cümlədən Breqq də öz həyatlarının müxtəlif dövrlərini birləşdirmək gücündə deyillər. Okean tərəfindən naməlum məqsədlə Kelvinin yanına göndərilən “sintetik Hari” tədricən Kelvinə sadıq olan, öz həyatına qəsd eləməyə məcbur olmuş əvvəlki Harini unutdurmağa çalışır. Nəyə görə Kelvin stansiyada qalır? Məşhur əlaqəni gözləyirdi? Sevgilisinin qaydacağına ümid eləyirdi? Hadisələr zəncirinin ayrılmaz surətdə bir-biri ilə əlaqəli olduğu üzə çıxır. Kris üçün əvvəlki, kosmosa qədər olan dəyərləri – ailə, məhəbbət, ev əzizdir, lakin onların əldə edilməsinə yalnız burada, uzaq planetin ətrafında ümid bəsləmək olar.

Təkcə Kelvini yox, stansiyadakı digər insanları da okean bu kimi sınaqlara məruz qoyur və sonda onlar ağlın, texnikanın gücündən yararlanaraq okeanın sırlarını öyrənir, qarşılaşıqları bu əngəli dəf eləməyə səy göstərirlər.

Lemin ən maraqlı əsərlərindən biri də onun “İstintaq” adlı elmi-fantastik povestidir. Bu povestdə qaldırılan məsələlər bu gün də aktualdır. Söhbət insanabənzər robotların kütləvi istehsalından və onlardan təkcə kosmosa, Yerdən kənar planetlərə uçuşlarda yox, insan məişətinin bütün sahələrində istifadə etməyi nəzərdə tutan layihənin gerçəkləşməsindən gedir. Kapitan Pırks robotlardan və insanlardan təşkil olunmuş ekipaja komandanlıq eləməyə razılıq verir, amma o, kimin insan, kimin robot olduğunu bilmir. Buna görə də uçuş vaxtı bunu ayırd eləyə biləcək müxtəlif sınaqlar düşünür.

“137 saniyə” elmi-fantastik povestində o vaxtlar üçün kompüterin əfsanəvi görünən uğurlarından, bu günün reallığında isə adidən adı olan mətləblərdən söz açılır. Pyeslərdə də baş verənlər bu gün artıq reallaşmış, o cümlədən orqan köçürmələri, Aydan sükurlar götürülməsi, sudan oksigenin ayrılması, insanlara süni orqanlar köçürülməsi və s. – adiləşmiş, öz fantastikliyi ilə çıxdan vidalaşmışdır.

Bəzən buna yazıçı uzaqgörənliyi də deyirlər. Amma bu uzaqgörənlik nədən irəli gəlir? Hər halda, mifləri, əfsanələri, nağıl qoxusu gələn bəsirətləri bir tərəfə qoymaq lazımdır. Bunun üçün yazıçıya, ilk növbədə, istedadı, fəhmi, reallıqla fantastika arasında körpü sala bilmək bacarığı, lazımı informasiyalara malik olması, elmi bilikləri kömək eləyir. Bunlar isə Stanislav Lemdə var idi. Elə buna görə də neçə illər bundan əvvəl onun yazdıqlarının əksəriyyəti artıq gerçəkləşib.

Stanislav Lem uzunsürən ürək xəstəliyindən sonra 2006-cı il martın 27-də Krakovda 84 yaşında vəfat etmişdir.

*Aslan Quliyev*

# SOLYARİS

(*roman*)

# SOLYARİS

(roman)

## GƏLMƏ

Gəmi vaxtı ilə saat on iki sıfır-sıfırda mən dəmir pillələrə konteynerin içində düşdüm. Onun içərisində yalnız dirsəklərimi qaldıra biləcək qədər yer var idi. Şlanqın ucluğunu divardan çıxan ştuserə keçirdim, skafandr şüşdi və mən daha kiçik bir hərəkət belə eləyə bilmədim. Metal qabıqla bütöv bir ahəng təşkil eləyərək dayanmışdım; daha doğrusu, hava lojasının üzərində oturmuşdum.

14

Başımı qaldırdım, qabarıq şüşədən quyunun divarlarını, yuxarıda isə quyunun üzərinə əyilmiş Moddardin üzünü gördüm. Sonra sıfat yoxa çıxdı və qaranlıq oldu, yuxarıda ağır qoruyucu konusu bağladılar. Elektromotorun səkkiz dəfə təkrar olunan fiti eşidildi: boltları bağlayırdılar; sonra amortizatorların havasının fisiltısı eşidildi. Gözlərim qaranlığa alışındı. Mən artıq universal göstəricinin yaşıl cizgilərini görürdüm.

– Kelvin, hazırlsan? – qulaqlıqdan eşitdim.  
– Hazırıam, Moddard, – cavab verdim.  
– Heç nə üçün narahat olma. Stansiya səni qəbul eləyəcək, – o dedi. – Yaxşı yol!

Mən cavab verməyə çatdırmadım, yuxarıda nəsə cingildədi və konteyner titrədi. Mən instinkтив olaraq əzələlərimi gərginləşdirdim. Amma başqa heç nə baş vermedi.

– Start haçandır? – soruşdum və səs-küy eşitdim; sanki, membranın üzərinə xırda qumun zərrəcikləri səpələnirdi.

– Artıq uçursan, Kelvin. Salamat qal! – Moddardin yaxından gələn səsi cavab verdi.

Mən bunu necə lazımsa dərk eləməmişdən əvvəl, birbaşa üzümün qarşısında geniş yarıq açıldı və mən bu yarıqdan ulduzları gördüm. Əbəs yerə «Prometey»lə uçan

Alfu Bodeleyi axtarırdım. Qalaktikanın bu tərəfi mənə qətiyyən məlum deyildi. Dar pəncərədən qışılıcılı toz keçib-gedirdi. Atmosferin üst qatında olduğumu başa düşürdüm. Pnevmatik balışlarla bürünərək hərəkətsiz halda yalnız qabağa baxa bilərdim. Mən bunu tamamilə hiss eləmədən uşur və uçurdum, yalnız istiliyin tədricən bədənimi necə qəddarcasına bürüdüyüni hiss edirdim. Müşahidə pəncərələrini qırmızı işq tutdu. Öz nəbzimin ağır tuppultularını eşidirdim, üzüm yanındı, iqlimdəyişənin soyuq hava cərəyanı boynumu qıdıqlayırdı. «Prometey»i görə bilmədiyimə görə heyif silənirdim, avtomatlar baxış pəncərələrini açanda o, yəqin ki, artıq görünmə hüdudlarından kənarda idi.

Konteyner bir dəfə guruldadı, bir dəfə də, sonra korpusu titrəməyə başladı. Bu dözülməz titrəiş bütün izolasiya buludlarının, hava balışlarının arasından keçərək bədənimin dərinliklərinə daxil oldu. Göstəricinin yaşıltəhər cizgiləri boyanmışdı. Qorxu hiss eləmirdim. Belə uzaq məsafləyə məqsədimə çatmaq üzrə olanda ölməkdən ötrü ucumurdum.

— Solyaris stansiyası! — mən çağırıldım, — Solyaris stansiyası! Solyaris stansiyası! Nəsə eləyin. Deyəsən, mən stabbiliyi itirirəm. Solyaris stansiyası, mən Kelvinəm. Qəbul.

Mən planetin görünmə anı kimi mühüm anı qəçirtdim. Nəhəng, yasti planet aşağıda sərilmüşdi, onun üzərindəki zolağın ölçüsünə görə hələ uzaqda olduğumu müəyyən elədim. Daha dəqiqi, yuxarıda, çünkü artıq görünməyən sərhədi keçmişdim, bu sərhəddən sonra isə göy cisminə qədər olan məsaflə yüksəklik olur. Mən yixildim, hətta gözlərimi yumanda da bunu hiss elədim.

Bir neçə dəqiqə gözləyib çağırışı təkrar elədim. Yenidən cavab almadım. Qulaqlıqlarda atmosfer boşalmalarının yayım halında çatıtları eşidildi. Onların xırıltıları səs-küylü, dərindən gələn və sakit idi. Adama elə gəldirdi ki, bu, planetin özünün səsidir. Müşahidə pəncərəsində çəhrayı göy ağ işaretlər içində üzürdü. Şuşə tutqunlaşdırıldı. İnstinkтив olaraq pnevmatik sarğıların imkan verdiyi qədər sıxlıdım, amma sonrakı saniyədə bunun buludlar olduğunu başa düşdüm. Onlar sürətli axınla yuxarı qalxırdı. Mən gah günəşdən gözlərim qamaşaraq, gah da kölgəyə

qərq olaraq yavaş-yavaş enməyə başladım. Konteyner şaquli oxun ətrafında fırlanmağa başladı və nəhəng, sanki, şışmiş günəş diskini sifətimin önündən bir bərabərdə üzüb keçdi, solda göründü və sağ tərəfə doğru getdi. Qəfildən səs-küyün və çatırının içindən birbaşa qulağımda uzaq-dan gələn səs eşidildi.

«Solyaris stansiyası, Kelvinə, Solyaris stansiyası, Kelvinə. Hər şey qaydasındadır. Siz Stansiyanın nəzarəti altın-dasınız. Solyaris stansiyası, Kelvinə. Sıfır anında enməyə hazır olun. Diqqət, başlayırıq. İki yüz əlli, iki yüz qırıq doq-quz, iki yüz qırıq səkkiz...»

Ayrı-ayrı sözlər noxud dənələri kimi düşür, bir-birindən dəqiq ayrıılırdı, sanki, avtomat danışındı. Qəribəydi... Adətən, yeni kim gəlirdisə, həm də Yerdən, hamı, kimin imkanı varsa, enmə meydançasına qaçırdı.

Lakin düşünmək üçün vaxt yox idi. Günəşin ətrafimdə çəkdiyi nəhəng üzük birdən mənə tərəf qaçan düzənliliklə birgə şahə qalxdı. Sonra əyilmə başqa səmtə doğru dəyişdi. Mən kəfkirli saatın nəhəng əqrəbi kimi yırğalanırdım. Baş-gicəllənməsi ilə mübarizə apararaq planetin qonur zolaqlarla və çirkli-bulaniq xətlərlə cizgilənmiş divarının üst tərəfində aq-yaşıl şahmat kvadratlarını – Stansiyanın tanınma nişanlarını gördüm. Bu an konteynerin üstündən çatırı ilə dairəvi paraşütün uzun boyunluğu ayrıldı, paraşüt bərkdən xışıldayırdı. Bu səsədə neçə aydan sonra ilk dəfə sözlə ifadə oluna bilməyəcək, Yerə məxsus əsl küləyin səsi vardı.

Sonrası olduqca tez baş verdi: bu vaxta qədər mən yalnız endiyimi başa düşürdüm. İndisə gördüm. Artıq görü-nürdü ki, bu sahə uzunsov, gümüşü-parıltılı, yan tərəflərində radar qurğularının milləri görsənən, tündrəngli pəncərələri sıralanmış kitəbənzər korpusun üzərində təsvir olunub. Bu metaldan düzəldilmiş quqant planetin üstündə dayanmışdı, onun üzərində havadan asılmışdı. Bənövşəyi-qara fonda onun kölgəsi – daha tündrəngli ellipsvari ləkə görü-nürdü. Eyni zamanda, bənövşəyi tüstü ilə üzəri örtülən, tənbəlcəsinə diyirlənən okean dalgalarını da gördüm. Sonra yanlarını gözqamaşdırıran firfiralar bürümüş qara buludlar çox yüksəyə qalxdı; onların arasındaki göy uzaq və yastı, qonur-çəhrayı rəngdə idi. Müşahidə pəncərəsində özünün tüstülənən üfüqlərinə qədər məni həyəcanlandıran okean

civə işaretisi ilə qıqlıcmılanırdı, paraşütün ipləri və dairəsi bircə anda aralındı və külək onları dalğaların üzəriylə qovmağa başladı, konteyner isə adətən, sünə sınaq meydançasında olduğu kimi, xüsusi sərbəst hərəkətlə yüngülcə yırğalandı və aşağıya yuvarlandı. Mənim axırıncı gördüyüüm şəbəkəli katapult<sup>1</sup> və yəqin ki, bir neçə mərtəbə qədər yüksəyə ucalan radioteleskopun incə güzgüləri oldu.

Konteyneri nəsə saxladı, bir-birinə möhkəmcə dəyən poladın cingiltili qıcırtısı eşidildi, ayaqlarımın altında hələ də ləhləyən, yırğalanaraq düz durduğum metal qabıqda köks ötürərək nəsə açıldı, mən yüz səksən kilometrlik səyahətimə son qoydum.

— Solyaris stansiyası. Sifir-sifir. Enmə bitdi. Son, — mən nəzarətçi avtomatın cansız səsini eşitdim.

Hər iki əlimlə (sinəmdə aydın olmayan təzyiq, daxilimdə isə sanki, lazımlı olmayan bir yük hiss edirdim) dəstək-dən yapışdım və əlaqəni birləşdirdim. Yaşıl yazı göründü — «Yer». Konteynerin divarları aralandı, pnevmatik loja kürəyimdən yüngülcə itələdi və yixilmamaq üçün mən irəliyə doğru addım atmalı oldum.

Kədərli ah çəkməyə oxşayan tərzdə hava sakit fışılı ilə skafandrin örtüyünü tərk elədi. Mən azad idim.

Nəhəng gümüşü qıfin üzərində dayanmışdım. Divarları ilə borular dəstə ilə sallanır, dairəvi quyularda yox olurdu. Şaxtanın havadəyişən qurğuları enmə vaxtı bura dolan planet atmosferinin zəhərli qalıqlarını soraraq uğuldayırdı. Partlayan barama kimi boş olan konteyner qoyulmuş polad kasanın içində idi. Onun xarici örtüyü yanmış və çirkli-qəhvəyi rəng almışdı. Mən balaca maili enişə doğru bir neçə addım atdım. Sonra metalın üzəri kələ-kötür plastiklə örtüldü. Adətən, qaldırıcı raketləri daşıyan arabaların keçdikləri yerlərdə plastik sürtülmüşdü və arasından çılpaq polad görünürdü.

Havadəyişənlərin kompressorları susdu, ətrafa tam sakitlik çökdü. Köməksiz halda boylanır, hansısa bir adamın gələcəyini gözləyirdim, amma heç kim gəlmirdi. Yalnız neon əqrəb səssizcə hərəkət eləyən lentli transporteri göstərirdi. Mən transporterin meydançasında dayandım.

<sup>1</sup> Katapult – təyyarəni gəmidən havaya tullamaq üçün mexanizm

Parabola şəklində olan salonun qübbəsi dəhlizin borusuna birləşərək aşağı düşürdü. Onun taxçalarında sixilmiş qaz üçün balonlar, konteynerlər, dairəvi paraşütlər, yesiklər qalaqlanmışdı; bütün bunlar səliqəsiz halda, necə gəldi yiğilmişdi. Bu, məni heyrətləndirdi. Transporter genişlənən dairəvi dəhlizdə qurtardı. Burada daha çox səliqəsizlik hökm süründü. Tənəkə bankalar qalağının altından yağlı maye axaraq gölməcə əmələ gətirmişdi. Havanı xoşa gəlməyən kəsif qoxu bürümüşdü. Bu mayedə dəqiq naxışlar salmış yarımcəkmələrin izləri müxtəlif tərəflərə gedirdi. Tənəkə bankaların arasına, sanki, kabinetlərdən süpürülüb atılmış ağ telegraf lentləri, kağızların əzilmiş səhifələri və zibil töküllüb qalmışdı. Yaşıl göstərici yenidən məni ortadakı qapıya doğru istiqamətləndirərək yandı. Qapının arxasında isə iki adamın çətin ki yanaşı gedə biləcəyi dar dəhliz var idi. İşıq göyə açılan pəncərənin mərciməyi xatırladan şübhəsindən düşürdü. Daha bir ağ və yaşıl kvadratlar şəklində boyanmış qapı vardi. Qapı azacıq açıq idi. Mən içəri daxil oldum.

Yarımdairəvi kabinetin böyük pəncəresi var idi. Pəncərədən tüstü ilə örtülmüş, tarım çəkilmiş göy görünürdü. Aşağıda qonur dalğalar səssizcə yuvarlanırdı. Divarlarda çoxlu açıq şkaf var idi. Şkafları alətlər, kitablar, qurumuş çöküntüləri olan şüşə qablar, tozlu termoslar doldurmuşdu. Çirkli döşəmədə beş və ya altı hərəkət eləyən mexaniki stol var idi; onların arasında da havaları buraxıldığı üçün bir neçə formasız kreslo qoyulmuşdu. Yalnız birinə hava vurulmuşdu. Bu kresloda da sıfəti gündə yanmış yorğun birisi oturmuşdu. Onun burnunun üstündən və boynundan dərisi sallanırdı. Mən onu tanıdım. Bu, Snaut idi, kibernetik Qibaryanın müavini. Vaxtilə o, Solyaris almanaxında tama-mılə orijinal olan bir neçə məqalə çap elətdirmişdi. Əvvəller mən onu görməmişdim. Onun əynində tor köynək var idi; köynəyin torları arasından yastı sinəsindəki çal tükləri titrəyirdi və nə vaxtsa ağ olan, dizləri ləkələnmiş, reaktiv-lərlə yanmış çoxlu cibi olan kətan şalvar geymişdi. Əlində plastmas armud var idi; belə armudlardan kosmik gəmilərdə sünə yolla saflaşdırılmış su içirlər. O, mənə, sanki, göz-qamaşdırın işıqdan heyrətə düşmüş halda baxırdı. Armud onun boşalan barmaqlarının arasından buraxıldı və top kimi döşəməyə düşdü. Ondan bir qədər şəffaf maye axdı.

Tədricən onun sifətinin qanı çəkilirdi. Mən nəsə deyə bilmək üçün hədsiz sarsılmışdım və onun qorxusu hansı yoldaşa mənə ötürülənə kimi bu səssiz səhnə davam elədi.

Mən irəli bir addım atdim. O, kresloya sıxlıdı.

– Snaut, – mən piçildadım.

O diksindi, sanki, onu vurdular. Mənə baxaraq təsvir edilməz bir ikrah hissi ilə xırıldadı:

– Səni tanımiram, səni tanımiram, sən nə istəyirsən?

Dağilan maye ani buxarlandı. Mən spirtin qoxusunu hiss etədim. O içirdi? Sərxoş idi? Axı o, nəyə görə belə qorxurdu? Mən hələ də kabinetin ortasında dayanmışdım. Ayaqlarım yumşalmış, qulaqlarına isə sanki, pambıq təpilmüşdi. Döşəmənin təzyiqini nəsə elə də etibarlı hiss eləmədim. Qabarıq pəncərənin arkasında okean sakitcə yırğalanırdı.

Snaut qan sağılan gözlərini məndən çəkmirdi. Sifətindən qorxu ifadəsi çəkilsə də, ikrah hissi çəkilməmişdi.

– Sənə nə olub? – o, sakitcə dedi. – Aha, qayğıma qalacaqsan, hə? Axı niyə mənim? Mən səni tanımiram.

– Qibaryan hanı? – mən soruşdum.

Bir saniyəliyə Snautun nəfəsi tutuldu. Onun gözləri yenidən şüşə kimi oldu. Bu gözlərdə hansısa bir qığılçım parlادı və dərhal da söndü.

– Qi... Qiba... – o piçildadı. – Yox!!!

O, dəlicəsinə səssiz bir gülüsdən titrədi və susdu.

– Sən Qibaryanın yanına gəlibsen? – bu sözləri, demək olar ki, sakitcə dedi. – Qibaryanın yanına? Sən onunla neyləmək istəyirsən?

O, mənə elə baxırdı, sanki, daha mən onun üçün təhlükə törətmirdim. Onun sözlərində, ən çox da deyiliş tonunda nəsə nifrətedici, təhqiredici bir şey var idi.

– Sən nə xərifləyirsən?.. – mən sarsılmış halda mızıl-dandım. – O, haradadır?

O donub-qaldı.

– Sən bilmirsən?

«O sərxoşdur, – düşündüm, – ağlı başından çıxana qədər içib». Məni getdikcə artan qəzəb hissi büruyürdü. Mən, əlbatta, getməliydim, amma səbrim tükəndi.

– Özünə gəl! – qışqırdım. – Mən yalnız indicə uçub gəlmışəmsə, haradan bilə bilərəm? Snaut, sənə nə olub?!

Onun çənəsi kənara dartındı. Yenidən bir anlığa təng-nəfəs oldu. Gözlərində iti bir parıltı göründü. Titrəyən əlləri ilə kreslonun dəstəyindən çətinliklə elə yapışdı ki, oynaqları xırıldadı, ayağa qalxdı.

– Necə? – gözlərində ayıq bir ifadə canlanmış halda dedi. – Üçub gəlibən? Haradan uçub gəlibən?

– Yerdən, – hırslı cavab verdim. – Bəlkə, sən onun haqqında eşidibən? Deyəsən, yox!

– Yer... Böyük göy!.. Demək, sən Kelvinsən?

– Hə. Sən niyə belə baxırsan? Burada təəccüblü nə var?

– Heç nə, – gözlərini cəld qırparaq cavab verdi. – Heç nə.

O, alnını sildi.

– Kelvin, məni bağışla. Bu, bilirsən, sadəcə, gözləmədiyimdəndir. Gözləmirdim.

20 – Necə yəni gözləmirdin? Axi siz bir neçə ay bundan əvvəl məlumat alıbsınız, Moddard isə bu gün «Prometey»-dən radio ilə bir də xəbər verib.

– Hə. Hə... Əlbəttə... Ancaq görürsənmi, bu gün burada bir qədər... səliqəsizlikdir...

– Görürəm, – mən quru tərzdə dedim. – Bunu görməmək çətindir.

Snaut mənim skafandrima baxaraq ətrafında firlandı; sinəsində bir yiğin xətləri və kabelləri olan ən adi skafandrı idi. Bir neçə dəfə öskürdü, sümüklü burnunu əlləşdirdi.

– Vanna qəbul eləmək istəyirsən? Səni gümrəhlaşdırar. Əks istiqamətdəki mavi qapıdan keç.

– Sağ ol. Mən Stansiyanın planını biliyəm.

– Bəlkə, sənacsan?

– Yox. Qibaryan haradadır?

O, sanki, mənim sualımı eşitmədi, pəncərəyə yaxınlaşdı. Arxadan hədsiz dərəcədə qoca görünürdü. Qısa vurulmuş saçları çallaşmışdı, günəşdə yanmış boynu çapıqlara oxşar dərin qırışlarla örtülmüşdü. Pəncərənin arxasında dalğalar silsiləsi parıldayırdı, sanki, okean donmuşdu. Ora baxanda adamda belə təəssürat yaranırdı ki, Stansiya azacıq yanaklı hərəkət eləyir, sanki, görünməyən bünövrənin üzərindən sürüşür. Sonra o, yenidən normal vəziyyətinə qayıtdı və yenidən tənbəlcəsinə əylərək baş-

qa istiqamətə doğru getdi. Amma bu, yəqin ki, aldadıcı görünüş idi. Dalğaların arasındaki çökəklərə qan rəngində selikli köpük qalaqları yiğilirdi. Bir andan sonra mən ürəkbulanması hiss elədim.

– Qulaq as... – gözlənilmədən Snaut sözə başladı.  
– Hələlik yalnız mən... – O, geri döndü. Əsəbicəsinə əllərini ovuşdurdu. – Sən mənimlə birlidə olmaqla kifayətlənəcəksən. Hələlik. Məni Xorek deyə çağır. Sən məni ancaq şəklimə görə tanıyırsan, amma bu, boş şeydir, hamı məni belə çağırır. Qorxuram, burada heç nə eləyə bilməyəsən.

– Qibaryan hani? – mən inadla soruşdum.  
O, gözlərini qırpdı.  
– Səni belə qəbul elədiyim üçün çox təəssüflənirəm. Bu... təkcə mənim günahım deyil. Tamam unutmuşam, burada o qədər hadisələr baş verib, bilirsən...

– Vecinə alma, hər şey qaydasındadır, – mən cavab verdim. – Bunu bir tərəfə qoy. Hə, hər halda, Qibaryana nə olub? O, Stansiyada deyil? Harasa uçub gedib?

– Yox, – kabel çarxları ilə doldurulmuş küncə baxan Snaut cavab verdi. – O, heç yerə uçmayıb. Üçmayacaq da. Çünkü o...

– Nə olub? – soruşdum, sanki, qulaqlarım yenidən tutuldu və mən ağır eşitməyə başladım. – Sən nə demək istəyirsən? O, haradadır?

– Sən artıq bilirsən, – Snaut tamamilə başqa tonda dedi.

O, gözlərimin içİNƏ soyuqcasına baxdı. Dərimin üzərində, sanki, qarışqalar gəzirdi. Bəlkə, Snaut sərxoş idi və nə danışdığını bilmirdi.

– Axi, hər halda, bir iş olmayıb?

– Olub.

– Bədbəxt hadisə?

O, başıyla təsdiq elədi. Təkcə təsdiq eləmədi, həm də eyni zamanda, mənim bu xəbərə necə reaksiya verəcəyi-mə də diqqət yetirdi.

– Nə vaxt?

– Bu gün səhər.

Qəribə iş idi, mən sarsıntı hissi keçirmədim. Bütün bu qısa suallar və cavablar, deyəsən, öz işgüzarlığı ilə məni

sakitləşdirdi. Mənə elə gəldi ki, artıq Snautun özünü belə aparmasının səbəbini başa düşürəm.

– Bu, necə baş verdi?

– Rahatlan, şeylərini yerbəyer elə və bura qayıt... Hə, deyək ki, bir saatdan sonra.

Bir anlığa tərəddüb elədim.

– Yaxşı.

– Dayan, – mən qapılara doğru dönəndə Snaut dedi. O, mənə nəsə xüsusi baxışlarla baxırdı. Hiss olunurdu ki, o, demək istədiklərini deməyə heç cür cürət etmir. – Biz üç nəfərdik, indi səninlə yenidən üç nəfərik. Sən Sartoriusu tanıyırsan?

– Səni tanıdım kimi. Şəklinə görə.

– O, yuxarıda, laboratoriyadadır və mən onun oradan axşama kimi çıxacağını güman eləmirəm, amma... hər bir halda, sən onu tanıyacaqsan. Əgər kimisə, başqasını, nə məni, nə də Sartoriusu yox, görərsənsə, başa düşürsən də, onda...

– Onda nə?

Mənə elə gəldirdi ki, hər şeyi yuxuda görüürəm. O, aşağı enmiş günəşin şüaları altında qan rəngində parıltılar saçan qara dalğaların fonunda başını aşağı salaraq oturmuşdu və sarılmış kabellər olan küçə baxırdı.

– Onda... Heç nə eləmə.

– Mən kimi görə bilərəm? Ruhları? – mən qışqırdım.

– Başa düşürəm. Elə düşünürsən ki, mən ağlımı itirmişəm. Hələ yox. Sənə başqa cür deyə bilmərəm, hələlik... Nəhayət ki, bəlkə də, heç nə baş vermədi. Hər ehtimala qarşı yadında saxla. Mən səni xəbərdar eləmək istəyirəm.

– Nədən? Sən nədən danışırsan?

– Özünü ələ al, – o, inadla öz sözünü deyirdi. – Elə hərəkət elə, sanki... hər şeyə hazır ol. Bu, mümkün deyil, mən bilirəm. Amma sən sına da. Bu, yeganə çıxış yoludur. Başqasını mən bilmirəm.

– Amma mən nə görəcəyəm? – yəqin, bu sözləri qışqıraraq dedim. O, günəşdə yanmış, üzgün sıfətini küçə doğru çevirib oturaraq, aşkar bir səyle, hər sözü özündən zorla dartıb çıxarmaq üçün gücənməsin deyə, mən Snautun çiyinlərindən yapışib onu necə lazımsa, elə də silkələməkdən özümü güclə saxlayırdım.

- Bilmirəm. Bəzi hallarda bu, səndən asılıdır.
- Hallüsinasiya?
- Yox. Bu, realdır. Hü... hücum eləmə. Yadında saxla.
- Sən nə danişırsan?! – mən öz səsimi tanımadım.
- Biz Yerdə deyilik.
- Politeriya. Amma axı bu, tamamilə insanlara oxşamır! – Mən bu qorxulu yuxudan necə çıxacağımı bilmirdim, qanı buza döndərən bu mənasız sözləri o, bu qorxulu yuxunun içindən dartib qopardırdı.
  - Məhz ona görə də bu, belə qorxundur, – o, sakitcə dedi. – Yadında saxla, ayıq ol!
  - Qibaryana nə olub?
  - O cavab vermədi.
  - Sartorius neyləyir?
  - Bir saatdan sonra gel.

Mən döndüm və çıxdım. Qapını açaraq Snauta bir dəfə də baxdım. O, üzünü əlləriylə örtərək bükülüüb otmuşdu. Yalnız indi mən onun sümüklü barmaqlarının qandan qızardığını gördüm.

## SOLYARİŞÇİLƏR

Girdə dəhliz boş idi. Bir anlığa bağlı qapının qabağında durub qulaq asdım. Divarlar, yəqin, nazik idi, çöldən küləyin viyiltisi eşidilirdi. Qapının üstündə bir qədər çəpiñə üzərində karandaşla «İnsan» yazılmış düzbucaqlı lövhə səliqəsizcəsinə asılmışdı. Aydın olmayan tərzdə yazılmış söz məndə Snautun yanına qayıtməq arzusu oyatdı, amma mən bunun mümkün olmadığını başa düşdüm.

Mənasız xəbərdarlıq hələ də qulaqlarında səslənirdi. Sanki, görünməyən müşahidəcidən şüursuz halda gizlənərək beş qapısı olan girdə otağa qayıtdım. Üç qapının üstündən «D-r Qibaryan», «D-r Snaut», «D-r Sartorius» sözləri yazılmış lövhə asılmışdı. Dördüncüün üzərində lövhə yox idi. Tərəddüd eləyərək dəstəyi fırladım. Qapı ağır-ağır açılana qədər məndə əminliklə hüdudlanan belə bir hiss yaranmışdı ki, otaqda kimse var. Mən içəri keçdim.

Otaqda heç kim yox idi. Qabarlıq pəncərə okeana baxındı, okean günəşin şəfəqləri altında yağlı parıltılarla

işildayındı; sanki, dalgalardan kırmızı yağ axırdı. Gemi kayutuna oxşayan otağa firfirali parlı hakim idi. Otağın bir divarı boyunca kitabla dolu rəflər düzülmüşdü, onların arasında üfüqi şəkildə karton asmalı çarpayı bərkidilmiş, nikelli çərçivələrdə planetin fotosəkilləri asılmışdı. Metal torlarda ağızı pambıqla tıxanmış kolbalar diimdik durmuşdu. Pəncərənin altında iki cərgə ilə alətlərlə dolu olan emallı yesiklər düzülmüşdü. Küncdə kranlar, sorucu şkaf, soyuducu qurğular var idi, mikroskop döşəmənin üzərindəydi, onun üçün pəncərənin yanındaki uzun stolun üzərində yer tapılmamışdı.

Mən geri döndüm və giriş qapısının yanında hündürlüyü tavana qədər olan açıq qapılı şkafı gördüm. Şkafda kombinezonlar, iş xalatları və qoruyucu xalatlar, rəflərdə ağlar, radiasiya əleyhinə olan çəkmə boğazlıqlarının arasında daşına bilən oksigen aparatları üçün alüminium balonlar işildayındı. Maskalı iki cihaz çarpayının tutacağından asılmışdı. Hər yerdə, sanki, sahmana salınmış xaos vardi.

Havanı ciyərlərimə çəkdim və kimyəvi reaktivlərin yün-gül qoxusunu hiss elədim. Mexaniki olaraq gözlərimlə havatəmizləyən barmaqlıqlarını axtardım. Onun üzərinə yapışdırılmış kağız parçaları yüngülce titrəyərək kompres-sorların havanın normal dəyişməsini saxlayaraq işlədiyini göstərirdi. Kitabları, cihazları və alətlərlə birlikdə iki kres-lonu künçə apardım, bütün bunları necə gəldi yiğdim, şkafla rəflər arasında nisbətən boş bir sahə yarandı. Sonra skafandrı asmaq üçün asılıqanı aşağı çəkdim və artıq ska-fandırın birləşdirici zəncirini açmaq istəyirdim ki, dərhal da əlimi çəkdim. Mən heç cür skafandrı çıxartmaq qərarına gələ bilmirdim; sanki, belə eləsəydim, müdafiəsiz qalacaq-dım. Bir daha otağı nəzərdən keçirdim. Qapı möhkəmçə bağlanmışdı, amma onun üzərində qifil yox idi və çox da düşünmədən iki ağır yeşiyi arxasına söykədim.

Barrikada qurandan sonra öz ağır, cirildayan qabığım-dan xilas oldum. Şkafın yuxarısındaki ensiz güzgü otağın bir hissəsini göstərirdi. Gözümün kənarı ilə hansısa bir hərəkəti sezib ayağa sıçradım, amma dərhal da bunun öz əksim olduğunu başa düşdüm. Skafandırın altındaki kom-binezon tərləmişdi. Onu çıxardım və şkafı itələdim. Şkaf

kənara çekildi və divardakı oyuqda miniatür hamam otağının divarları işildamağa başladı. Döşəmədə duşun altına olduqca böyük, yastı yesik qoyulmuşdu. Yesiyi çətinliklə sürüyüb otağa gətirdim. Onu döşəməyə qoyanda qapağı yaylıymış kimi açıldı və orada qəribə alətlərlə dolu olan bir bölmə gördüm. Yesik ağızına kimi dəhşətli dərəcədə eybəcər hala salınmış qara metaldan olan alətlərlə dolu idi. Onların hamısı heç nəyə kara gəlməzdii, formasız, burulmuş, baş tərəfləri kəsilmiş haldaydı; sanki, yanğından çıxarılmışdılar. Ən qəribəsi bu idi ki, hətta keramikalar da bu cür zədələr almışdı, yəni tutacaqları ərimişdi. Heç bir laboratoriya sobasında onları əritməyə qadir olan istiliyi almaq olmazdı, bircə atom qazanının içərisi istisna olmaqla. Skafandrimin cibindən yiğcam dozimetrimi çıxartdım, amma qara zummeri<sup>1</sup> alətlər qalağına yaxınlaşdıranda cihaz siqnal vermədi.

Əynimdə yalnız çımrəlik alt paltarı və tor köynək var idi. Mən onları döşəmənin üzərinə atıb duşun altına girdim. Su məni yüngülləşdirirdi. İsti, möhkəm su şırnağının altında əyilir, bədənimi masaj eləyir, finxırır və bütün buları, nədənsə, qədərindən artıq eləyirdim, sanki, özümdən Stansiyani büryən bu vahiməli, şübhə ilə dolu olan inamsızlığı kənarlaşdırmaq istəyirdim.

Şkafdan skafandrin altından geyilməsi mümkün olan yüngül məşq kostyumu tapdim və özümün cüzi əşyalarımı cibimə qoydum. Bloknotun vərəqlərinin arasında nəsə möhkəm bir şey hiss elədim, bu, hansısa möcüzə nəticəsində bura düşmüş Yerdəki mənzilimin açarı idi. Onunla neyləyəcəyimi bilmədən açarı əlimdə firlayırdım, sonra stolun üzərinə qoydum. Ağlıma belə bir fikir gəldi: hansısa bir silahım olsaydı, heç də pis olmazdı. Çoxdilli cib bıçağı bunun üçün az yarayırırdı, amma başqa bir şeyim də yox idi və mən hələ hansısa bir nüvə şüalandırıcısı və ya bu kimi nəsə axtarmaq səviyyəsinə də gəlib çatmamışdım. Bütün əşyalardan təmizlənmiş boş sahənin ortasındaki metal stulun üzərində oturdum. Mən tek qalmaq istəyirdim. Məmnunluqla hiss elədim ki, hələ yarım saat vaxtim var – iyirmi dörd saatlıq siferblatda rəqəmlər yeddini göstərirdi. Günəş batırdı. Burada yerli saatla yeddiydisə, «Prometey»

<sup>1</sup> Zummer – səs siqnalları vermək üçün elektrik cihazı

gəmisində saat iyirmiydi. Moddardin ekranlarında, yəqin, Solyaris qığılçım ölçülərinə qədər kiçilmişdi və ulduzlar-dan heç nə ilə fərqlənmirdi. Amma mənim «Prometey»ə nə dəxlim var idi? Gözlərimi yumdum. Ətrafa tam bir sükut hakim kəsilmişdi, yalnız hamamda su damcıları sakitcə kafelin üzərinə damcılıyırıdı.

Qibaryan ölmüşdü. Əgər mən Snautu yaxşı başa düş-dümsə, onun ölümündən cəmisi bir neçə saat keçmişdi.

Onun meyitini neyləmişdilər? Dəfn eləmişdilər? Doğrudur, Solyarisdə bunu eləmək mümkün deyildi. Mən bunu bir müddət düşündüm, sanki, ölüünün taleyi mənim üçün belə mühüm imiş. Belə düşüncələrin mənasızlığını dərk eləyərək ayağa qalxdım və hara gəldi atılmış kitab-ları ayağımla itələyərək, otaqda gəzişməyə başladım. Sonra tutqun şüşədən olan mehtərəni döşəmədən qaldırdım, mehtərə elə yüngüldü, sanki, onu kağızdan hazırlamışdı-lar. Mehtərənin arxasından tutqun halda şölələnən quru-bun axırıncı şəfəqlərinin çirkli dumani ilə örtülmüş pəncə-rədən çölə baxdım. Mənə nə olmuşdu? Nəyə görə axmaq işlərlə, hansısa cəfəngiyatla məşğul olurdum?

Mən diksindim – işıq yandi. Şübhəsiz, fotoelementlər qaranlığın düşməsinə reaksiya verirdi. Varlığıma bütünlükə gözləmə hissi hakim kəsilmişdi; gərginlik o həddə qədər çatmışdı ki, artıq arxamda heç kimin olmadığını hiss eləməyə qadir deyildim. Bununla qurtarmaq lazımdı.

Kreslonu rəflərə tərəf itələdim, Hyuqa və Eqlin «Solyarisin tarixi» kitabının mənə yaxşı tanış olan ikinci cildini götürdüm və ağır, möhkəm cildi dizlərimin üzərinə qoya-raq kitabı vərəqləməyə başladım.

Solyaris, demək olar ki, mən anadan olan ildən yüz il əvvəl kəş edilmişdi. Planet iki günəşin ətrafında firlanır – qırmızı və mavi günəşlərin. Qırx ildən artıq bir müddətdə ona bircə dənə də olsun, belə kosmik gəmi yan almir. Eyni zamanda, Qamova-Şeplinin ikiuluzlu planetlərdə həyatın olmaması nəzəriyyəsi də şübhə doğurmur. Belə planetlərin orbitləri iki günəşin qarşılıqlı dövr etmələri nəticəsində cazibə qüvvələri daim olmadığından fasilsiz olaraq dəyişir.

Cazibə sahəsində meydana gələn dəyişikliklər ya planetin orbitlərini ixtisara salır, ya da dartib uzadır və həyat rüşeymləri yaranmış olsalar belə, yandırıcı istidən və ya

kosmik soyuqdan məhv olacaqlar. Belə dəyişikliklər müntəzəm olaraq bir neçə milyon ildən sonra baş verir, daha doğrusu, astronomik və bioloji ölçülərlə götürürlərsə, olduqca qısa zaman kəsiyində... Belə ki, təkamül milyard illər olmasa da, yüz milyon illər tələb eləyir.

Qabaqcadan hesablamlara görə, Solyaris beş yüz min ildən sonra qırmızı günəşə qədər olan məsafəni yarı eləyəcəkdi, bundan bir milyon il sonra da onun közərən boşluğununa düşəcəkdi. Lakin bir neçə ildən sonra məlum oldu ki, planetin orbiti gözlənilən dəyişikliklərə məruz qalmayacaq, sanki, o, daimi idi, eynən bizim günəş sisteminin planeti kimi.

Bu dəfə mümkün qədər maksimal dəqiqliklə hesablamlalar və müşahidələr aparıldı, bunlar da artıq məlum olanları təsdiq elədi: Solyarisin daimi orbiti var. Əger buna qədər Solyaris cəmi-cümlətanı hər il kəşf edilən, sorğu kitabçalarında hərəkət elementlərinin təsvir edilməsinə bir neçə cümlə həsr olunan yüzlərcə planetdən biri idisə, indi o, yubanmadan ən layiqli diqqət tələb eləyən göy cisimləri cərgəsinə keçmişdi.

Bundan dörd il sonra planetə Ottenşeldin ekspedisiyası uçdu; o, Solyarisi «Laokoona»nın və iki yardımçı kosmik gəminin köməyi ilə öyrəndi. Bu ekspedisiya ilkin kəşfiyyat xarakteri daşıyırdı, həm də ekspedisiya planetin üzərinə enə bilməmişdi. Alımlar ekvator və qütb orbitlərinə böyük miqdarda avtomatik-sputnik-kəşfiyyatçılar buraxmışdılar. Sputniklərin əsas vəzifəsi cazibə potensialının ölçülməsi idi. Bundan əlavə, planeti bütünlükla əhatəyə alan okean və okeandan baş qaldıran azsaylı yaylalar da öyrənilmişdi. Onların ümumi sahəsi Avropanın sahəsindən az idi, halbuki Solyarisin diametri Yerin diametrindən iyirmi faiz böyükdü. Bu necə gəldi səpələnmiş qayalıq parçalar və boş ərazilər başlıca olaraq cənub yarımkürəsində idi. Oksigendən məhrum olan atmosferin də tərkibi müəyyən edilmişdi və planetin möhkəmliyi, albedo və digər astronomik göstəriciləri son dərəcə dəqiqliklə ölçülmüşdü. Əvvəldən də təxmin edildiyi kimi, nə qurunun acınacaqlı hissələrində, nə də okeanda həyat əlaməti tapılmamışdı.

Sonrakı on il ərzində indi bu rayonun bütün müşahidəcılərinin diqqət mərkəzində olan Solyaris hər cür

Şübhədən kənar olaraq, öz orbitinin stabil olmayan cazibə sahəsini qorumağa şübhəli bir tendensiya nümayiş etdirməyə başladı. Bir müddət bu işdən rüsvayçılıq qoxusu gəldi, belə nəticələr üçün günahı (elmin rifahına qayğı üçün) gah müəyyən adamların, gah da onların istifadə elədikləri hesablayıcı maşınların üzərinə yixmağa cəhd eləyirdilər.

Maliyyə vəsaitinin olmaması üzündən xüsusi solyarisçilər ekspedisiyasını yola salmaq mümkün olmurdu. Bu, öz komandasını yığan Şennonun institutdan üç ədəd kosmodrom sinifli «S» tonnajlı gəmi almasına qədər davam elədi. Ekspedisiyanın gelişinə il yarımla qalmış institutun tapşırığı ilə digər təhqiqat qrupu Solyarisətrafi orbitə avtomatik «Ay-247» peykini çıxartdı. Bu peyk on il ara verən üç yenidənqurma işlərindən sonra bugünkü günü qədər işləyir. Onun topladığı məlumatlar Ottenşeldin okeanın hərəkətinin aktiv xarakteri haqqındaki nəticələrini tama-mılə təsdiq eləyirdi.

Şennonun bir kosmik cihazı uzaq orbitdə qaldı, ikisi isə ilkin hazırlıqlardan sonra planetin cənub qütbünün altı yüz kvadratmilini əhatə etməyə qurunun qayalıq hissəsinə endi. Ekspedisiyanın işi on səkkiz aydan sonra qurtardı və cihazların nasazlığı ucbatından yaranan bir bədbəxt hadisə istisna olunmaqla çox uğurla keçdi. Lakin ekspedisiyanın alımları iki düşmən düşərgədə qərar tutmuşdular. Mübahisənin mövzusu okean idi. Təhqiqatların nəticəsində o, üzi materiya kimi qəbul olunmuşdu (kimsə onu canlı adlandırmaq qərarına gəlməmişdi). Əgər bioloqlar onda tama-mılə ibtidai olan (onlar onu «biologiyadan əvvəlki quruluş» adlandırdırlar), bir nəhəng maye qəfəsin parçalanması nəticəsində yaranan, bəzi yerlərdə dərinliyi bir neçə mil çatan həlməşik selikli qişa şəklində bütün planeti əhatə-yə alan orqanizmləri görürdürlərsə, astronomlar və fiziklər bunun son dərəcə yüksək mütəşəkkilliyyə malik bir quruluş olduğunu təsdiq eləyirdilər; onların fikrincə, bu quruluş əgər planet orbitinin formasına nüfuz eləmək iqtidarındaysa, öz mürəkkəbliyinə görə Yerdəki orqanizmləri üstələ-yirdi. Solyarisin stabilliyini izah etməyə başqa heç bir səbəb tapılmamışdı. Bundan əlavə, fiziklər okean plazmasında gedən müəyyən proseslər arasında və «okean maddələ-

rinin şəklini dəyişməsindən» asılı olan cazibə potensialının lokal titrəyışləri arasında əlaqə olduğunu müəyyən eləmişdilər.

Bələliklə də, bioloqlar yox, fiziklər bizim dərkimizə görə canlı olmayan, amma astronomik ölçülərlə müəyyən məqsədə yönələn hərəkətlərə qadir olan «plazma maşını»nın qeyri-adi və dəqiq formasını irəli sürmüştülər.

Bu mübahisə burulğan kimi bütün görkəmli alımları bir neçə həftə ərzində özünə cəlb etədi, Qamova-Şepli doktrinası səksən il ərzində ilk dəfə olaraq laxladı.

Bir müddət okeanın həyatla heç bir ümumi cəhətlərinin olmadığını, hətta onun buxarlaşdırmaq qabiliyyətinə malik olmadığını, amma bütün ehtimallara görə yalnız ağırlıq gücünün vasitəsilə Solyaris orbitinin stabillaşməsinə təsir eləməyə qadir olan qeyri-adi quruluş olduğunu təsdiqləyərək, hələ də onu müdafiə etmək istədilər, bu zaman da Le Şatalye qanununa istinad elədilər.

Konservativizmin əksinə olaraq, başqa fərziyyələr də yaranırdı (məsələn, ən çox təsdiq edilmiş Civita-Vitti fərziyyəsi). Bu fərziyyəyə əsasən, okean dialektik inkişafın nəticəsində yaranıb, öz ilkin okeana oxşar vəziyyətdən – kimyəvi maddiyyatın zəif reaksiya verən məhlulundan xarici mühitin təsiri altında (yəni orbitin dəyişməsi nəticəsində onun varlığını təhlükə altına alan) inkişafın bütün yer mərhələlərində yan keçərək, bir və çoxqəfəslü orqanizmlərin, heyvanların və bitkilərin yaranma təkamülündən yan keçərək birbaşa «homeostatik» okean mərhələsinə sıçramışdı. Başqa sözlə desək, yer orqanizmləri kimi yüz milyon illər ərzində, yalnız belə uzun müddətdən sonra şüurlu irqçılıyə başlamaq üçün yaşayış şəraitinə uyğunlaşmamışdı, dərhal ortamın sahibinə çevrilmişdi.

Bu, tamamilə orijinal idi, amma heç kim həlməşik siropun göy cisimlərinin orbitini necə stabillaşdırıdığını bilmirdi. Artıq qravitatorlar – süni güc və cazibə sahəsi yaranan avadanlıqlar çıxdan məlum idi. Amma heç kim qravitatorda mürəkkəb nüvə reaksiyaları və yüksək temperatur nəticəsində yaranan nəticəyə formasız mayenin necə nail olduğunu təsəvvür eləyə bilmirdi. Qəzətlərdə oxucuları məmənun edən, alımları qeyzləndirən «Solyarisin sirləri» mövzusunda mənasız uydurmalar baş alıb gedirdi;

məsələn, yazılırlar ki, planetin okeanı... Yer elektrik kükrəyişlərinin uzaq qohumudur.

Tədqiqatlar göstərdi ki, okean bizim qravitatorlarda istifadə olunan prinsiplər üzrə hərəkət eləmir (yeri gəlmışkən, bu mümkün də ola bilməzdi). O, vasitəsiz olaraq zamanın əyri boşluğunun modelini hazırlayırdı – deyək ki, bu da planetin eyni meridianlarında zaman dəyişikliyinə gətirib çıxartdı. Beləliklə, okean təkcə özünü təmsil eləmir, amma (hansı ki bu sözləri bizim haqqımızda demək olmaz) Eynstejn–Bovi nəzəriyyəsinin nəticələrindən istifadə eləməyi də bacarırdı.

Bu məlum olanda elm aləminə çaxnaşma düşdü – bizim yüzülliyin ən böyük tufanı! Ən nüfuzlu, hər yerdə sarṣılmaz hesab edilən nəzəriyyələr toz kimi havaya uçdu, elmi ədəbiyyatda isə tamamilə erotik məqalələr görünməyə başladı, «dahi okean», «cazibə mayesi» alternativləri beynləri coşdururdu.

Bütün bunlar mən anadan olmamışdan uzun illər əvvəl baş verib. Mən məktəbə gedəndə Solyaris sonradan müəyyən edilən faktlar əsasında yaşamağın mümkün olduğu, amma yalnız bir sakini olan planet kimi qəbul edilmişdi.

Mənim mexaniki olaraq vərəqlədiyim Hyuqa və Eqlin ikinci cildi sistemləşdirmədən başlayırdı, orijinal olduğu qədər də əyləncəli idi. Təsnifat cədvəli növbə ilə təqdim olunmuşdu: nümunə – Politeriya, sinif – Metamorfa, dəstə – Sintsitaliya. Sanki, biz bu növün Allah verən neçə nümunəsinin olduğunu bilirdik, əslində isə yalnız bir növü vardi, doğrudur, on yeddi milyon ton ağırlığında.

Barmaqlarımın altında rəngli diaqramlar, çertyojlar, təhlillər, spektoqramlar xışıldayırdı. Bu qalın kitabın nə qədər içərilərinə doğru gedirdimsə, bir o qədər də çox riyazi formullar gözlərim öündən keçib-gedirdi. Düşünmək olardı ki, qaranlıq gecədə stansiyanın metal dibindən bir neçə metr aşağıdakı bu Metamorfa sinfinin nümayəndələri haqda təsəvvürümüz müfəssəldir.

Mən çatırkı ilə qalın cildi yerinə qoydum və digərini götürdüm. O, iki hissəyə ayrılmışdı. Birinci hissə saysız-hesabsız, məqsədi okeanla əlaqə yaratmaq olan təcrübələrin eksperimental protokollarına həsr olunmuşdu. Bu

kontaktın müəyyən edilməsi mənim tələbəlik illərimdə sonsuz lətifələrin, lağlağların və istehzaların mənbəyinə çevrilmişdi. Orta əsrlərin sxolastik nəzəriyyəsi, həqiqətiylə göz qamaşdırıb bu problemin doğduğu həmin cəngəllik-lərlə müqayisədə daha şəffaf olmuşdu.

İlk əlaqənin müəyyən edilməsi cəhd hər iki tərəfə göndərilən impulsların şəklini dəyişən elektron cihazların köməyi ilə olmuşdu, həm də okean bu cihazların işində aktiv iştirak eləyirdi. Amma bütün bunları tam qaranlıqda eləyirdilər. İştirak eləyirdi – nə deməkdir? Okean ona yüklənən avadanlıqların bəzi elementlərinin şəklini dəyişir, nəticədə impuls ritmlərinin yazılın nəticələri dəyişir, qeydə alan cihazlar çoxlu siqnal müəyyən eləyirdi. Amma bütün bunlar nə deməkdir? Bəlkə, bu, oyanan okeanın ani vəziyyəti haqdakı məlumatlar idid? Bəlkə, bu, okeanın yer həqiqətlərini əks elətdirməsinin görünməyən elektron dillə ifadəsi idid? Bəlkə, bu, sənət əsəri idid? Bəlkə, onun nəhəng yaranışının əmələ gəlməsinin çağırış impulsları, haradasa, tədqiqatçılardan min mil uzaqda idid? Əgər eyni siqnalda iki dəfə eyni reaksiyanı almaq mümkün olmurdu-sa, bunu kim bilə bilərdi? Əgər bir dəfə cavab, az qala, cihazları məhv eləyəcək impulsların tam partlayışı olurdu-sa, növbəti dəfə cavab səssiz sükutla müşayiət olundurdu! Əgər heç bir tədqiqati təkrar eləmək mümkün olmasaydı!..

Bütün müddət ərzində adama elə gəlirdi ki, biz ara vermədən artıb-çoxalan qeydlərin şifrlənməsinin bircə addımlığındayıq, bundan ötrü məxsusən belə qabiliyyətlə informasiyaları yenidən işləyə bilən, indiyə kimi hansıa problemdən ötrü tələb olunmayan elektron beynilər hazırlanırdı. Doğrudan da, müəyyən nəticələr əldə olunurdu. Okean – elektrik, maqnit, cazibə impulslarının mənbəyi idi – sanki, riyaziyyat dili ilə danışındı; onun bəzi növlərinin elektrik boşalması mümkündür, daha çox yer təhlilinin abstrakt metodlarından, çoxluq nəzəriyyəsindən yararlanaraq bunu təsnif etmək olar; fizikanın sonu olan, sonsuz həcmələr, hissəciklər və sahələr, enerji ilə maddə arasındaki qarşılıqlı əlaqəni öyrənən bölməsinin köməyi ilə quruluşun xüsusiyyətlərini ayırd eləmək mümkün oldu. Bütün bunlar alımları bu nəticəyə gətirdi ki, onların qarşısındakı

düşünən varlıqdır, bütün planetin protoplazma<sup>1</sup> dəniz-beynini örtən nəhəngcəsinə böyükənə oxşardır, hansı ki qeyri-adi nəzəri tədqiqat mahiyətinin öz vüsətinə görə bütün mövcud olanlara vaxt sərf eləyir, bizim cihazların ələ keçirdikləri isə yalnız okeanın dərinliklərində əbədi davam eləyən, bizim dərkimizin hər cür imkanlarını üstələyən nəhəng monoloqun qırıq parçaları, təsadüfən bu qırıq parçalara qulaq asmaqdan ibarət olurdu.

Bəziləri bu fərziyyələri insanın imkanlarına saygısızlıq kimi, bizim hələ başa düşmədiyimiz nəyinsə qarşısında pərəstiş kimi dəyərləndirirdilər, amma qədim doktrinanın “ignoramus et ignorabimus” (Bilmirik və bilməyəcəyik də) xortlamasından nə başa düşmək olar? Bəziləri bunu ziyanolu və faydasız yalan-palanlar hesab eləyirdilər: belə ki, nəhəng beyində – fərqi yoxdur, elektron və ya plazma – ən ali var olmanın məramını – varlığını, məcmusunu görən riyazi ehtimallarda bizim zamanın əfsanəsi yaranmağa başlayırdı.

Digərləri həm də... amma tədqiqatçılar və nəzəriyyələr hədsiz çox idi. Bununla belə, «əlaqə yaratmaqdan» başqa digər problemlər də mövcud idi... Solyaristikanın elə qolları vardı, orada ixtisaslaşma o qədər uzaqlara getmişdi, xüsusilə də yüzülliyin axırıncı dörddəbir hissəsində, demək olar ki, solyarist-kibernetik solyarist-simmetriadoloqu başa düşə bilmirdi. «Əgər siz bir-birinizi başa düşmürsünüzsə, okeani necə başa düşə bilərsiniz?» – bir dəfə mənim tələbəlik illərimdə institut direktoru olan Veybek zarafatla soruşdu. Bu zarafatda böyük həqiqət var idi.

Hər halda, okean təsadüfən Metamorfa sinfinə aid edilməmişdi. Onun dalğalı səthi yerdəkilərə qətiyyən oxşamayan ən müxtəlif formalara başlanğıc verə bilərdi, həm də məqsəd – uyğunlaşdırılmış, dərk edilən və ya başqa olsa da – bəzən plazma kütləsinin son dərəcə coşqun fış-qırtısı büsbütün müəmmalı idi.

Ağır cildi yerinə qoyandan sonra düşündüm ki, kitab-xananı dolduran bizim Solyaris haqqındaki məlumatlarımız faydasız ballast və faktlar qəbiristanlığıdır və yetmiş səkkiz il bundan əvvəl onları harada üst-üstə yığmışdlarsa, biz

---

<sup>1</sup> Protoplazma – heyvan və bitki orqanizmi hüceyrəsinin əsasını təşkil edən maddə

də indi həmin yerdə təpik döyürdük. Lap dəqiqi, vəziyyət daha pis idi, çünki bu neçə illər çəkilən zəhmət hədər getmişdi.

Yəqin, bizim bildiklərimiz yalnız inkaretmə sahəsinə aid idi. Okean mexanizmlərdən istifadə eləmir və onları yaratmırıdı, halbuki müəyyən şəraitlərdə buna qadir ola bilərdi. Okean ona yüklenən bəzi cihazların hissələrini artırıb çoxaldırdı, amma o, bunu birinci və ikinci tədqiqat işləri vaxtı eləyirdi, sonra bizim cəhdimizi inadla yeniləməyimizə reaksiya vermədi, sanki, bizim bütün cihazlara, avadanlıqlara olan marağını itirdi (buna uyğun olaraq bizim özümüzə də). Okeanın – mən özümüzün neqativ məlumatlarını təkrarlamada davam eləyirəm – heç bir əsəb sistemi, qəfəsi, zülalları xatırladan quruluşları yox idi, amma heç də həmişə qıcıqlanmaya reaksiya vermirdi, hətta ən güclülərinə də. (Məsələn, Qezenin ikinci ekspedisiyası zamanı köməkçi raketin qəzasına qətiyyən reaksiya verməmişdi, raket planetin üç yüz metr yüksəkliyində dağılmış, özünün atom mühərrikini mil yarımla məsafəni əhatə eləyən partlayışı ilə məhv eləmişdi.)

Tədricən elmi dairələrdə «Solyaris əməliyyatı» «udurma əməliyyatı» kimi səslənməyə başlamışdı, xüsusilə də institutun elmi müdürüyyətində; burada axır illərdə sonrakı tədqiqatlar üçün dotsasiyalar verilməsini qadağan eləyən səslər ucalırdı. Stansiyanın bütünlükle ləğv edilməsini deməyə heç kimin cürəti çatmırıdı; bu, məglubiyyyətin tamamilə etiraf edilməsi kimi başa düşülərdi. Yeri gəlmışkən, bəziləri şəxsi söhbətlərində bize lazım olan hər şeyi deyirdilər, bu söhbətlərin mövzusu da «Solyaris fırıldağı»nın daha «hörmətlə» uzaqlaşdırılması olurdu.

Çoxları üçün, xüsusilə də gənclər üçün «fırıldaq» tədricən öz dəyərlərinin sınaq daşına çevrilirdi. «Həqiqətdə, – onlar deyirdilər, – solyarist sivilizasiyasının öyrənilməsindən daha çox, söhbət bizim özümüz haqqında, insan dərkinin sərhədləri haqda gedir».

Müəyyən müddət ərzində ən məşhur mülahizə (gündəlik mətbuat tərəfindən səylə yayılan) Solyarisin sahillərini yuyan düşünən okeanın öz inkişafına görə bizim sivilizasiyanı milyon illərlə qabaqlayan, kosmik yoq, müdrik, hər şeyi bilməsini təcəssüm etdirən nəhəng bir beyin olması

haqqındaki mülahizə idi, hansı ki artıq çoxdan hər cür fəaliyyətin mənəsizlərini başa düşüb və buna görə də (bizə olan münasibətində) qəti sükutunu qoruyub saxlayır.

Bu, sadəcə, doğru deyildi, çünkü canlı okean fəaliyyət göstərirdi və insanın təsəvvür elədiyi kimi yox, başqa cür, şəhərlər, körpülər, uçan maşınlar yaratmadan, həm də fəzalara qalib gəlməyi və onu addımlayıb keçməyi sınaqdan keçirmir, amma min dəfələrlə başqa şəkillərə salmaqla – ontoloji avtomorfəza ilə məşğul olurdu.

Digər tərəfdən solyananın bütün mümkün hallarını inadla öyrənən insanda belə təəssürat yaranırdı ki, onun qarşısındaki intellektual konstruksiyanın dağıntılarıdır, ola bilsin, idiotizmle dəlilik meyvəsinin heç bir sistem olmadan dahiyanə qarışdırılmasının sərhədidir. Buradan da «ocean-yoqr» haqdakı təzaddan «ocean-ala-səfəh» fikri yaranırdı. Bu fərziyyələri tabutdan qaldırır və qədim fəlsəfi problemlərdən birini – maddə və ruhla şüurun qarşılıqlı münasibətini canlandırırlılar. İlkin olaraq okeanın şüurlu olduğuna isnad eləmək üçün böyük cəsarət tələb olunurdu – de Haartda olduğu kimi. Metafizika tərəfindən tədricən qəbul edilən bu problem bütün mübahisə və müzakirələrin arxasından xəfifcə közərirdi. Şüur olmadan düşünmək mümkündürmü? Okeanda baş verən prosesləri «düşünmək» adlandırmaq olardımı? Dağı – çox böyük daş? Planeti – nəhəng dağ? Bu adlardan istifadə eləmək olardı, amma yeni böyük kəmiyyət səhnəyə yeni zahiromanın yeni qanuna uyğunluqlarını çıxarırdı.

Solyaris problemi bizim zamanın kvadrat dairəsinə çevrildi. Hər bir sərbəst düşünən mütəfəkkir solyaristika xəzinəsinə öz töhfəsini verirdi, bizim qarşımızdakının degenerasiyanın okeanın «intellektual böyüklüyü» mərhələsindən sonra gələn tənəzzülün məhsulu olması haqqında çoxlu nəzəriyyə yaranırdı; bu nəzəriyyələrə görə, əslində, okean qədim sakınlarının bədənində yaranan yeni törəmədir: bu qədim sakınlər planeti məhv eləyərək udmuş, əbədi yaşayın quruluşun qalıqlarını əritmiş, onu öz-özünə cavanlaşan ali hüceyrəli orqanizmə çevirmişlər.

...Yer üzünün işığına oxşayan lampanın aq işığında mən stolun üzərindən kitabları və cihazları götürdüm, plastmas stol üstlüğünün üzərinə Solyarisin xəritəsini sərdim. Canlı

oceanın dayaz və dərin yerləri var idi, adaları isə küləyin təmizlədiyi süxurlarla örtülmüşdü. Bu isə adaların nə vaxtsa oceanın dibini olduğunu göstəirdi. Bəlkə də, ocean ondakı qaya quruluşlarının yaranmasını və yoxa çıxmاسını tənzimləmişdi. Yenə də büsbütün zülmət. Xəritədəki mavi və bənövşəyi rənglərin müxtəlif çalarları ilə boyanmış nəhəng yarımkürəyə baxır, bilmirəm artıq neçənci dəfə heyrət hissi yaşayırdım; necəsə mən bu hissi ilk dəfə hələ məktəbdə oxuyanda Solyarisin varlığı haqqında eşidərkən yaşamışdım.

Bilmirəm nəyə görə, amma məni əhatə eləyən hər şey – Qibaryanın ölümünün sırrı, hətta mənə naməlum olan gələcək də – indi mənə əhəmiyyətsiz görünürdü və mən heyrətləndirici xəritəyə baxarkən bu haqda düşünmürdüm.

Canlı planetin bəzi sahələri onları tədqiq eləyən alımların adını daşıyırdı. Ekvatorial arxipelaqlarını yuyan Qeksal dənizinə baxarkən kiminsə mənə baxdığını hiss etdim.

Mən hələ də qorxudan iflic olmuş halda xəritənin üzərinə əyilmişdim, amma artıq xəritəni görmürdüm. Qapı birbaşa mənimlə üzbəüz idi, yesiklərlə və ona tərəf itələnən şkafla bağlanmışdı. «Bu, hansısa avtomatdır», – düşündüm, lakin bundan əvvəl otaqda heç bir avtomat olmamışdı və mən hiss eləmədən o, içəri keçə bilməzdi. Boynumun və üzümün dərisi ağır, hərəkətsiz baxışlara dözə bilmirdi. Buna görə özümə hesabat vermədən, instinctiv olaraq başımı ciyinlərimə qisib, stola daha çox söykənirdim stol döşəməylə ağır-agır hərəkət eləməyə başladı. Bu hərəkətdən mən özümə gəldim. Cəld geri döndüm.

Arxada heç kim yox idi. Yalnız böyük yarıqabarlıq pəncərədə qaranlıq işarırdı. Amma qəribə hiss keçməmişdi. Bu formasız, nəhəng, gözsüz, sərhədi olmayan qaranlıq mənə baxırdı. Onu bircə ulduz belə işıqlandırmırırdı. Stansiyada olduğum heç bir saat deyildi, amma artıq onun sakınlərində təqib olunma maniyasının nəyə görə yarandığını başa düşməyə başlamışdım. İnstinctiv olaraq bunu Qibaryanın ölümü ilə bağlıyırdım. Mən onu tanıyırdım və indiyə qədər də onun şüurunu nəyinsə dumanlandırma bilməyəcəyini düşünürdüm. İndi bu əminliyim yoxa çıxmışdı.

Otağın ortasında, stolun yanında dayanmışdım. Nəfəs alma sakitləşmişdi və alnından axan tərin necə buxarlanlığını hiss edirdim. İndicə mən nə haqqında düşünürdüm? Ah, hə, avtomatlar haqqında. Qəribədir, dəhlizdə onlardan biri ilə də qarşılaşmadım. Onlar hara yox olmuşdular? Yeganə gördüğüm avtomat o da bir qədər uzaqdan – raketodroma xidmət eləyən sistemə məxsus idi. Bəs digərləri?..

Saatıma baxdım. Snautun yanına getmək vaxtı idi.

Dəhliz zəif işıqlandırılırdı. İki qapının yanından keçdim və üzərində Qibaryanın adı görünən qapının yanında ayaq saxladım. Dəstəyi firladım. İçəri keçmək niyyətim yox idi, amma dəstək firlandı, qapı azacıq açıldı; yarıq bu an qaranlıq idi, sonra otaqda parlaq işıq yandı. İndi dəhlizdən keçən hər bir adam məni görə bilərdi. Cəld otağı keçdim, səssiz, amma var gücümüzə qapını arxamca çəkib bağladım və dərhal geri döndüm.

Kürəyimi qapiya söykəyərək dayanmışdım. Otaq mənim otağımdan böyük idi. Pəncərənin dörddəüz hissəsi Stansiyanın təchizatına aid olmayan, yerdən gətirilmiş, xırda, mavi və çəhrayı çiçəkləri olan pərdə ilə örtülmüşdü. Divar boyunca gümüşü-yaşıl emalla örtülmüş kitabxana rəfləri və şkaflar uzanırdı. Onların içindəkilər necə gəldi döşəməyə tökülmüş, kresloların arasında üst-üstə qalaqlanmışdı. Birbaşa qarşısında giriş kəsən iki stul var idi; stulların yarısı cirilan qovluqlardan səpələnmiş journal qalaqlarının altında itmişdi. Cirilmiş kitablar sınan kolba və şüşələrdən axan mayeyə bulaşmışdı; bu şüşələrin divarları o qədər qalın idi ki onların nəyə görə sindiqları məlum deyildi: onlar hətta çox yüksəkdən döşəməyə düşsəyidilər belə, sına bilməzdilər. Pəncərənin altında divara bənd edilən yazı stolunun üzərindəki iş lampası sınmışdı, yanında stul var idi, iki ayağı yazı stolunun yarıya qədər çəkilən yeşiklərinə girmişdi. Döşəmə kartoçkalar, yazılıb doldurulmuş kağızlar və digər kağız qatı ilə örtülmüşdü. Qibaryanın xəttini tanıdım və əyildim. Vərəqi qaldırarkən əlimdən iki kölgə düşdüyüünü gördüm.

Geri döndüm. Çəhrayı pərdə şölənirdi, sanki, yuxarısından od tutub yanındı, mavi alovun dəqiq zolaqları sürətlə genişlənirdi. Pərdəni çəkdim və gözlərim birbaşa üfögün

çoxunu tutan nəhəng yanğına sataşdı. Uzun, six kölgələrin dalğaları sürətlə Stansiyaya yaxınlaşındı. Dan yeri söküldü. Stansiya birsaatlıq gecədən sonra göydə ikinci, planetin mavi günəşinin doğduğu sahədə yerləşirdi.

Avtomatik ayırıcılar işqları söndürdü və mən səpələnmiş kağızlara tərəf döndüm. Onları seçkən üç həftə bundan əvvəl sınaqdan keçirilməli olan təcrübənin qısa planına rast gəldim. Qibaryan plazmanın fəaliyyətini olduqca sərt rentgen şüasına məruz qoymaq istəyirdi. Mətnən bu planın qabaqcadan bu eksperimenti keçirməli olan Sartorius üçün nəzərdə tutulduğunu başa düşdüm: planın surəti əlimdə idi.

Ağ kağız vərəqləri məni qıcıqlandırmağa başlamışdı. Başlayan gün əvvəlki gün kimi deyildi. Narıncı göyün, soyulan günəşin altında mürəkkəb rəngli okean, demək olar, həmişə buludları və dalğaları bütöv bir tam halında göstərən çirkli-çəhrayı çənlə örtülmüş olurdu. İndi bütün bunlar yoxa çıxmışdı. Hətta çəhrayı parçadan süzülən işiq belə güclü kvars lampasının işığı kimi alışib-yanırdı. Günəşdə yanan əllərim bu işiqda, az qala, boz rəngdə görünürdü. Bütün otaq dəyişmişdi, qırmızı çalarları olan hər şey bürüncü rəng alır və sönürdü, bütün ağ, yaşıł, sarı əşyalar isə əksinə, daha da parlaq olmuşdu və sanki, özlərinin şəxsi işqlarını saçırıdı. Gözlərimi yumdum və ələhəvasına hamama getdim. Orada rəfdə tündrəngli eynək tapdım və yalnız eynəyi taxandan sonra oxumağa davam eləyə bildim.

Bu, keçirilən tədqiqatların protokolları idi. Onlardan Stansianın indi olduğu yerindən min dörd yüz mil aralıdakı şimal-şərqi məntəqədən okeanın dörd gün şüalanmaya məruz qaldığını öyrəndim. Bu, məni sarsıtdı. Belə ki, rentgen şüalanmasından istifadə zərərli nəticələrinə görə BMT konvensiyası ilə qadağan edilib. Mən Yerdə kiminsə buna oxşar sınaq keçirmək haqqında icazə almaq üçün xahiş eləməyəcəyinə tamamilə əmindiim.

İsti oldu. Ağ və mavi rənglər içində şölənən otaq təbii görünmürdü. Amma bu zaman cirilti eşidildi və çöldən pəncərəyə doğru hermetik qapaqlar süründü, qaranlıq oldu, sonra da mənə inanılmaz dərəcədə ağ görünən elektrik işqları yandı.

Lakin isti keçmirdi. Deyəsən, isti daha da güclənirdi, hərçənd havadəyişənlərin uğultusuna görə Stansiyanın soyuducuları bütün qüvvəsiylə işləyirdi.

Birdən mən addım səsləri eşitdim. Dəhlizlə kimsə gedirdi. Addimlar ləngiyirdi. Gedən adam divarın qabağında dayandı. Dəstək yüngülə firlandı. Düşünmədən qeyri-iradi dəstəkdən yapışdım və saxladım. Dəstəyin firlanması güclənmirdi, amma zəifləmirdi də. O biri tərəfdəki kimdisə, o da mənim kimi səssiz hərəkət eləmək istəyirdi. Bir müddət hər ikimiz dəstəyi buraxmadıq. Sonra mən dəstəyin buraxıldığını hiss elədim və yüngül xışlı eşitdim. Qulaq verərək bir qədər də dayandım, amma sakitlik idi.

## QONAQLAR

38

Tələsik Qibaryanın qeydləri olan vərəqi dörd qatla yaraq cibimə qoydum. Ehtiyatla şkafa yaxınlaşış ib içərisinə baxdım. Paltar bükülmüş və bir künçə sixılaraq yerləşdirilmişdi, sanki, şkafda kimsə gizlənmişdi. Aşağı tökülen kağızların arasından bir zərfin küçübü görünürdü. Zərfi götürdüm. Məktub mənə ünvanlanmışdı. Birdən boğazım qurudu.

Böyük çətinliklə özümü zərfi cırmağa və içindən balaca kağız vərəqi çıxartmağa məcbur elədim.

Özünün dəqiq və çox xırda xətti ilə Qibaryan yazmışdı:

«Ann. Solar. Vol. 1. Anex, həm də Vot. F işində Separat Messenger; «Kiçik Apokrif, Ravintser».

Vəssalam, daha bircə söz də yox idi. Qeyd özündə tələsikliyin izini saxlayırdı. Bu, hansısa mühüm bir məlumat idimi? Nə qədər mümkünə, kitabxanaya tez getmək lazım ididi. İldə bir dəfə çıxan birinci Solyarist məcmuəsinə əlavə mənə tanış idi, daha dəqiqi, mən onun varlığından xəbərdar idim, amma heç vaxt görməmişdim, onun yalnız tarixi əhəmiyyəti var idi. Lakin nə Ravintser, nə də «Kiçik Apokrif» haqqında heç vaxt eşitməmişdim.

Neyləməli?

Mən artıq iyirmi beş dəqiqə idi ki, gecikirdim. Divara yaxınlaşarkən bir daha otağı nəzərdən keçirtdim və yalnız indi Solyarisin açılan xəritəsinin qabağını kəsdiyi, divara

bərkidilən yiğilib-açılan çarpayını gördüm. Xəritənin arxasından nəsə asılmışdı. Bu, qabında olan cib maqnitofonu idi. Maqnitofonu çıxardım, qabını isə yerindən asdım, maqnitofonu cibimə qoydum, saygacına görə lentinin axıra qədər işləndiyinə əmin idim.

Daha bir saniyə gərginlik içində gözlərimi yumub, sakitliyə qulaq verərək qapının arxasında dayandım. Bircə səs belə yox idi. Ehtiyatla qapını açdım. Dəhliz mənə qaranlıq uşurum kimi görünürdü. Tünd şüslə eynəyimi çıxardım və tavan lampalarının zəif işıqlarını gördüm. Qapını arxamca bağlayıb sola, radiostansiyaya doğru getdim.

Dəhlizin təkərin milləri kimi hər tərəfə ayrıldığı dairəvi otaq tamam yaxında idi, hamama getdiyini təxmin elədiyim dar, yan keçidin yanından keçib-gedəndə böyük, aydın olmayan, az qala, toranlığa qovuşan birisini gördüm.

Yerimdəcə donub-qaldım. Dəhlizin içərilərindən tələsmədən, ördək kimi yırğalanaraq nəhəng bir zənci qadın gedirdi. Mən onun gözlerinin parıltısını gördüm və demək olar, eyni vaxtda da yalın ayaqların yumşaq şappiltisini eşitdim. Onun əynində sarı, çox gözəl olan, sanki, həsirdən tikilmiş dondan başqa heç nə yox idi. O, mənim yanımdan bir metrlik məsaflədən keçib-getdi, hətta mənə tərəf baxmadı da; fil budlarını yırğalayaraq gedir, antropologiya muzeylərində görmək mümkün olan, daş əsrinin nəhəng heykəlini xatırladırdı. Dəhlizin döndüyü yerde zənci qadın dayandı və Qibaryanın kabinetinin qapısını açdı. Bir anlığa qadın kabinetdən düşən parlaq işığa qərq oldu, sonra qapı bağlındı və mən tək qaldım. Sağ əlimlə sol əlimin oynağından yapışib elə sıxdım ki, sümük xırçıldı; mənasız halda ətrafa boylanırdım. Nə baş verirdi? Bu nəydi? Qəfildən, sanki, məni vurdular, mən Snautun xəbərdarlığını xatırladım. Bütün bunlar nə deməkdir? Bu qara Afrodita kim idi? Haradan gəlmışdı?

Qibaryanın kabinetinə doğru bir addım atdım, yalnız bircə addım və dayandım. Ora girməyəcəyimi yaxşı bilirdim.

Divarın soyuqlaşan metalına söykənərək orada çoxmu dayandım, bilmirəm. Stansiyaya sakitlik hakim olmuşdu və yalnız havadəyişən avadanlıqların kompressorları yeknəsəq səslə uğuldayırdı.

Üzümü şillələdim və ağır-ağır radiostansiyaya doğru getdim. Qapının dəstəyindən yapışanda Snautun sərt səsini eşitdim:

- Kimdir?
- Mənəm, Kelvin.

Snaut alüminium yeşiklərin və ötürüçülərin pultlarının arasındaki stolun arxasında oturmuşdu, birbaşa bankadan ət konservi yeyirdi. Onun yaşamaq üçün nəyə görə radiostansiyani seçdiyi mənə məlum deyildi. Mən müti halda qapının yanında dayanmışdım, onun müntəzəm olaraq əti ceynəyən çənəsinə baxırdım və birdən çox ac olduğumu hiss elədim. Rəfə yaxınlaşaraq boşqab dəstinin içindən ən az çirkli olanını götürüb onunla üzbəüz əyləşdim.

Bir müddət sakitcə yedik, sonra Snaut ayağa qalxdı, divar şkafından termosu çıxarıb fincanlara isti bulyon süzdü. Termosu döşəməyə qoyaraq – stolun üzərində artıq yer yox idi – soruşdu:

- Sartoriusu gördün?
- Yox. Bəs o haradadır?
- Yuxarıda.

Laboratoriya yuxarıda idi. Biz sakitcə yeməyə davam elədik, yalnız boşalan bankalar çəqqıldırdı. Radiostansiyyada gecə hökm süründü. Pəncərə içəridən diqqətlə örtülmüşdü, tavanda dörd girdə cilçıraq yanındı. Onların əksi ötürüçülərin plastmas korpuslarında titrəyirdi.

Snauta baxdım. Onun əynində olduqca köhnə olan geniş toxunma yun köynək var idi. Almacıq sümüyüünün üzərindəki gərilmiş dəriSİ tamamilə qırmızı damarcıqlarla örtülmüşdü.

- Sənə nəsə olubmu? – Snaut soruşdu.
- Yox. Mənə nə ola bilərdi ki?
- Sən tamam su içindəsən.

Əlimlə alnımı sildim və məni tamamilə tər baslığıni hiss elədim. Bu, reaksiya idi. Snaut mənə sinayıcı baxışlarla baxırdı. Ona deyimmi? Onun mənə daha çox etibar eləməsini istəyirdim. Burada kim kimlə oynayır və hansı oyunu?

– İstidir, – dedim. – Mənə elə gəlirdi sizdə havadəyişənlər daha yaxşı işləyir.

– Tezliklə hər şey qaydaya düşəcək. Sən bunun ancaq istidən olduğuna əminsənmi? – o, başını qaldırıb mənə baxdı.

Özümü elə apardım, guya, bunu görmürəm.

– Neyləməyə hazırlaşırsan? – biz yeməyi qurtarandan sonra Snaut birbaşa soruşdu.

O, bütün qabları və boş bankaları əlüzyuyanın altına apardı və öz kreslosuna qayıtdı.

– Sizə qatılıram. Sizdə hansısa bir tədqiqat planı var mı? Hansısa bir yeni stimullaşdırıcı, rentgen və bu kimi bəzi şeylər. Hə?

– Rentgen? – Snautun qaşları yuxarı dərtildi. – Sən bu haqda harada eşidibsen?

– Xatırlamıram... mənə kimsə deyib. Bəlkə də, «Prometey»də. Nəydi ki? Artıq tətbiq eləyirsiniz?

– Mən təfərrüatlarını bilmirəm. Bu, Qibaryanın ideyası idi. O, Sartoriusla başladı... Amma sən bu haqda haradan bilə bilərsən?

Mən çiyinlərimi çəkdirim:

– Təfərrüatlarını bilmirsən? Axi sən bunda iştirak elə-məliyidin, bu, sənin səlahiyətinə daxi... – Sözümü qurtarmadan susdum.

Havadəyişənlərin səsi kəsildi, temperatur əsas həddə çatmışdı.

Snaut ayağa qalxdı, idarəetmə pultuna yaxınlaşdı və nəyə görəsə dəstəyini firlamağa başladı. Bu, mənasız iş idi, əsas ayrıcı sıfır vəziyyətdə idi. Bir qədər gözləyəndən sonra o həttə mənə tərəf dönmədən qeyd elədi:

– Bununla əlaqədər olaraq bütün rəsmiyətləri yerinə yetirmək lazımdır...

– Hə?

O, geri döndü və mənə quduzcasına baxmağa başladı. Onu bilərkədən tarazlıq halından çıxardığımı deyə bilmərəm. Burada aparılan oyundan heç nə başa düşmədən mən özümü ehtiyatlı aparmağa çalışırdım. Onun iti xirdəyi köynəyinin boyunluğu üzərindən aşağı-yuxarı hərəkət eləyirdi.

– Sən Qibaryanın otağında oldun, – Snaut birdən dedi.

Bu, sual deyildi. Qaşlarımı yuxarı qaldıraraq sakitcə onun sıfətinə baxdım.

– Onun otağında oldun, – o təkrar elədi.

Mən başımı tərpətdim, sanki, demək istəyirdim: «Deyək ki, hə, nə olsun?» Qoy o, sözünün canını desin.

– Orada kim vardi?

O, zənci qadın haqqında bilirdi!!!

– Heç kim. Orada kim ola bilərdi ki? – mən soruşdum.

– Niyə sən məni buraxmadın?

Mən gülümsədim:

– Qorxdum. Sən özün məni xəbərdar eləmişdin və dəstək firlananda mən instinkтив olaraq onu saxladım. Nəyə görə sən adını demədin? Mən səni buraxardım.

– Mən bunun Sartorius olduğunu zənn elədim.

– Hə, nə olsun?

– Sən bu haqda nə düşünürsən... baş verənlər haqqında? – o, suala sualla cavab verdi.

Mən tərəddüd elədim.

– Sən daha çox bilməlisən, nəinki mən. O, haradır?

– Soyuducuda, – Snaut ani cavab verdi. – Biz onu dərhal da ora apardıq... səhər... istiydi...

– Onu haradan tapdınız?

– Şkafdan.

– Şkafdan? O artıq ölmüşdü?

– Ürəyi hələ döyüñürdü, amma nəfəs almırı. Can verirdi.

– Onu xilas eləməyə çalışdınız mı?

– Yox.

– Niyə?

Snaut gec cavab verdi.

– Çatdırmadıq. Biz onu yerə uzadana qədər öldürdük.

– O şkafdaydı? Kombinezonların arasında?

– Hə.

Snaut küncdəki divara bərkidilən balaca yazı stoluna doğru getdi, onun üzərindəki kağızı götürüb mənim qabağıma qoyma qoyma.

– Mən belə bir ilkin protokol yazmışam. Bu hətta yaxşıdır ki, sən onun otağına baxıbsan. Ölümün səbəbi... pernostalın ölümçül dozasıdır. Burada beləcə yazılıb...

Mən qısa mətni gözdən keçirdim.

– İntihar... – astadan təkrar elədim. – Bəs səbəbi nəydi?  
– Əsəb pozğunluğu... depressiya... ya da bunun adına nə deyirlər. Sən bu haqda məndən yaxşı bilirsən.

– Mən yalnız öz gördükərimi biliyəm, – ona aşağıdan-yuxarı baxaraq cavab verdim.

– Sən nə demək istəyirsən? – o, sakitcə soruşdu.

– Qibaryan özünə pernostal iynəsi vurub və şkafda gizləniib. Eləmi? Əgər belədirəsə, bu, depressiya deyil, əsəb pozğunluğu da deyil, kəskin psixozdur. Paranoya... Ona, yəqin, elə gəlib, o, nəsə görür... – mən onun gözlərinə baxaraq bütün bunları ağır-ağır dedim.

O, məndən uzaqlaşış yenidən ötürücünün pultuna yaxınlaşdı və dəstəyini fırlamağa başladı.

– Burada sənin imzan var, – bir qədər susandan sonra mən qeyd elədim. – Bəs Sartoriusun imzası?

– O laboratoriyadadır. Mən artıq dedim. Çölə çıxmır. Düşünürəm...

– Nə?

– Qapısını qıfıllayıb.

– Qıfıllayıb? O qıfıllayıb! Bax belə! Bəlkə, barrikada qurub?

– Ola bilər.

– Snaut... Stansiyada kimsə varmı?

– Sən gördün?

O, yüngülçə əyilərək mənə baxdı.

– Sən mənə özümü qorumağı tapşırırdın. Nədən? Bu, hallüsinasiyadır?

– Sən nə gördün?

– Bu, insandır, hə?

Snaut susdu. O, divara doğru döndü, sanki, mənim onun sıfətini görməyimi istəmirdi və barmaqları ilə metal aralığı döyəcləməyə başladı. Onun əllərinə baxdım. Onlarda artıq qan izləri yox idi. Birdən ağılıma bir fikir gəldi.

– Bu, xüsusilə realdır, – astadan, az qala, piçilti ilə dedim, sanki, kiminsə eşidə biləcəyi sırrı açırdım. – Hə? Ona toxunmaq olar. Onu yaralamaq da olar... Sən onu axırıncı dəfə bu gün görübsən.

– Sən haradan bilirsən?

O, mənə tərəf dönümdürdü. Divarın lap dibində dayanmışdı, sinəsiylə divara toxunurdu.

– Mən bura uçub gəlməmişdən qabaq? Lap yaxında?  
Snaut, sanki, zərbədən sıxıldı. Mən onun dəlisov göz-lərini gördüm.

– Sən?! – qışqırdı. – Sən kimsən?

Deyəsən, o, indicə mənim üzərimə atılacaqdi. Bunu gözləmirdim. Hər şey kəllə-mayallaq oldu. O, mənim özü-mü təqdim elədiyim həmin adam olduğuma inanmırıdı. Bu nə demək idi? Snaut mənə vahimə içində baxırdı. Bu nəydi, psixozdu? Zəhərlənməydi? Hər şey ola bilərdi. Axi mən o qadını gördüm... bəlkə, mən özüm də...

– O kim idi?

Bu sözlər onu sakitləşdirdi. Bir müddət mənə sına-yıcı baxışlarla baxdı, sanki, hələ də mənə etibar eləmirdi. O, ağızını açmamışdan əvvəl mən cəhdimin uğursuz oldu-ğunu və onun mənə cavab verməyəcəyini başa düşdüm.

Snaut ağır-ağır kresloya əyləşdi və başını əllərinin ara-sına soxdu.

– Burada nə baş verir?.. – o, sakitcə dedi. – Qızdırma...

– O kim idi? – mən yenidən soruşdum.

– Əgər sən bilmirsənsə... – o donqladı.

– Sənə nə oldu?

– Heç nə.

– Snaut, – mən dedim, – biz evdən kifayət qədər uza-ğıq. Gəl səmimi danişaq. Belə hər şey dolaşır.

– Sən nə istəyirsən?

– Sənin kimi gördüyüni deməyini.

– Bəs sən?.. – o, şübhə ilə soruşdu.

– Hiyləgərlik eləyirsən? Mən sənə dedim və sən də mənə deməlisən. Narahat olmaya bilərsən. Mən səni dəli hesab eləməyəcəyəm, bilirom...

– Dəli! Oy, Allahım! – o, gülümsəməyə cəhd elədi. – Axi sən heç nə, tamam heç nə... Bu, qurtuluş olardı... Əgər o, heç olmasa, bircə saniyəliyə bunun dəlilik olduğunu başa düşsəydi, belə eləməzdi, o, sağ olardı...

– Demək, protokolda əsəb pozğunluğu haqqında yazılılanlar yalandır?

– Əlbəttə.

– Nəyə görə sən həqiqəti yazmayıbsan?

– Nəyə görə? – o təkrar elədi.

Ortalığa sükut çökdü. Mən yenidən dalana dırənmışdim və heç nə başa düşmürdüm. Amma mənə elə gəlirdi ki, mən onu inandırdım və biz birlikdə bu sırrə doğru hücum eləyəcəyik. Nəyə görə, nəyə görə o, danışmaq istəmirdi?!

- Avtomatlar haradadır? – mən soruşdum.
- Anbarlarda. Biz onların hamisini bağladıq, yalnız ucuşa xidmət eləyənlərdən başqa.

– Nəyə görə?

O, yenidən cavab vermədi.

– Demirsən?

– Bacarmıram.

Burada mənim tuta bilmədiyim nəsə var idi. Bəlkə, yuxarı, Sartoriusun yanına gedim? Birdən mən qeyd kağızını xatırladım və düşündüm ki, indi ən başlıcası elə budur.

– Belə şəraitdə sən bundan sonrakı işini necə təsəvvür eləyirsən?

Snaut çıyılernini çəkdi:

- Bunun nə əhəmiyyəti var?
- Ax, eləmi? Sən neyləmək niyyətindəsən?

O susdu. Sakitlikdə yalnız ayaqların şappiltisi eşidildi. Nikelli və plastmas cihazların, elektron cihazlar yiğilmiş şkafların, dəqiq cihazların arasında yenidən təkrar olunan bu şappilti elə də normal olmayan adamın kobud zərafatına bənzəyirdi. Addım səsləri yaxınlaşırıldı. Mən Snauta baxaraq gərgin halda dayanmışdım. O, gözlərini qıraq qulaq asırdı, amma elə də qorxan kimi görünmürdü. Demək, o, qadından qorxmurdu?!

– O, haradan gəlib? – mən soruşdum.

Snaut susurdu.

– Demək istəmirsən?

– Bilmirəm.

– Yaxşı.

Addım səsləri uzaqlaşdı və eşidilməz oldu.

– Sən mənə inanmırısan? – Snaut soruşdu. – Söz verirəm ki, bilmirəm.

Mən dinməzcə içində skafandrlar olan şkafı açdım və onların ağır boş qabıqlarını kənara itələməyə başladım. Gözlədiyim kimi, şkafın dərinliyində qarmaqlardan hərəkət

eləmək və çəkisizlik vəziyyətində istifadə eləmək üçün lazımlı olan qaz tapançaları asılmışdı. Silah kimi yararsız şeydi, amma seçim yox idi. Heç olmamasındansa, beləsinin olmadığı yaxşıydı. Tapançanı yoxladım və futlyarın qayışını çıxımdən aşirdim.

Snaut məni diqqətlə izləyirdi. Mən qayışın uzunluğuunu tənzimləyəndə, o, sarı dişlərini göstərərək istehza ilə gülümsədi.

– Ovun uğurlu olsun!

– Hər şey üçün sağ ol, – mən qapıya doğru gedərkən cavab verdim.

O, stuldan ayağa sıçradı.

– Kelvin.

Mən ona baxdım. Sifətində artıq istehza yox idi. Bilmirəm, mən nə vaxtsa belə üzgün sifət görmüşdüm mü?

– Kelvin, bu... mən... doğrudan da, bacarmıram.

Mən onun daha nəsə deyəcəyini gözləmirdim, amma o yalnız dodaqlarını tərpətdi, sanki, sözü ağızından qopartmağa cəhd eləyirdi.

Mən sakitcə döndüm və çıxdım.

## SARTORIUS

Dəhliz boş idi. Əvvəlcə düz gedir, sonra sağa doğru dönürdü. Mən heç vaxt Stansiyada olmamışdım, amma ilkin məşqlərdə Yerdə İnstitutda eynən onun surətində yaşamışdım. Mən alüminium pillələri olan pilləkənin hara apardığını bilirdim.

Kitabxanada qaranlıq idi. Əlhavasına işığın düyməsini tapdım. Kartotekada Solyaris illik məcmuəsinin birinci cildini əlavəsi ilə birlikdə tapanda düyməni də basdım, qırmızı işiq yandı. Qeydəlmə kitabını yoxladım, kitab Qibaryanda olmuşdu; digər, «Kiçik Apokrif» kitabı da. İşığı söndürdüm və aşağı qayıtdım. Onun kabinetinə girməyə qorxurdum, zənci qadın ora qayda bilərdi. Bir müddət qapının ağızında dayandım, sonra dişlərimi bir-birinə sıxaraq, qorxuya qalib gəlib içəri keçdim.

İşıqlandırılan otaqda heç kim yox idi. Pəncərənin yanında döşəmənin üzərindəki kitabları ayırb seçməyə

başladım, sonra şkafa yaxınlaşış onu bağladım. Kombinezonların arasındaki bu boşluğa baxa bilmirdim.

Əlavə pəncərənin altında yox idi. Sistematik olaraq kitabları bir-birinin üzərinə yiğirdim, nəhayət, çarpayı ilə şkafın arasındaki sonuncu qalağa çatanda lazım olan cildi tapdım.

Onda hansısa bir qeydi tapmağa ümid eləyirdim və həqiqətən də, adlar göstəricisində əlfəcin qoyulmuşdu. Qırmızı qələmlə orada mənə heç nə deməyən ad, soyad yazılmışdı: Andre Berton. Kitabda ona iki dəfə rast gəlinirdi. Əvvəlcə mən birinci xatırlatmani axtarıb oxudum və oradan Bertonun Şennon gəmisində ehtiyat pilot olduğunu öyrəndim. Sonrakı xatırlatmaya isə yüz səhifədən bir qədər sonra təsadüf olunurdu.

İlk vaxtlar – planetə ekspedisiyanın çıxarılması vaxtı olduqca ehtiyatla hərəkət eləyirdilər, lakin on altı gündən sonra məlum oldu ki, plazmalı okean təkcə hansıa təcavüzkar əlamətini bürüzə vermir, həm də onun səthinə hər bir əşya yanaşanda, hər hansı bir cihazla və adamlarla bilavasitə hər cür əlaqədən qaçırlar. Şennon və onun müavini Timolis bəzi təhlükəsizlik tədbirlərini dəyişdirdilər, beləliklə, bu da dəhşətli dərəcədə işin görülməsini çətinləşdirir və ləngidirdi.

Ekspedisiya iki-üç adamdan ibarət olmaqla kiçik qruplara bölünmüdü, onlar okeanın üzəriyle bəzən bir neçə yüz mil uçası olurdular. Əvvəllər qorunmaq məqsədi ilə istifadə olunan iş sahəsini əhatə eləyən şüalandırıcılar Bazada cəmlənirdi. Bu dəyişiklikdən sonra əgər hərdənbir skafandrdakı oksigen cihazlarının sınınması nəzərə alınmazsa – belə ki, giriş klapanları zəhərli atmosferin korroziyalı təsirinə qarşı çox həssas idi – ilk dörd gün heç bir hadisə baş vermədən keçdi. Bununla əlaqədər olaraq onları, az qala, hər gün dəyişmək lazımlı gəldi.

Beşinci gün, ya da planetə enəndən sonra iyirmi birinci gün iki alim – Karuççi və Fexner (birincisi radiobioloq idi, ikincisi isə fizik) okeanın üzərində balaca ikiyərli vermobillə sinaq uçuşları keçirirdilər. Bu, uçuş maşını deyildi, sıxlımlı havanın balışı ilə hərəkət eləyən qlisser<sup>1</sup> idi.

<sup>1</sup> Qlisser – yastıdılıb, itigedən qayıq

Altı saatdan sonra onlar qayıtmayanda Şennon olma-yanda Bazaya rəhbərlik eləyən Timolis həyəcan elan elədi və bütün işsiz adamları axtarışa göndərdi.

Şərait əlverişsiz olduğundan tədqiqat qrupunun uçusundan, təxminən, bir saat sonra radioəlaqə kəsilmişdi. Səbəb qırmızı günəşdəki korpuskulyar axınla güclü şüalar şüalandıran böyük ləkə olmuşdu: bu şüalar atmosferin yuxarı qatına qədər gəlib çatmışdı. Yalnız iki yüz millik məsafədən əlaqə saxlamağa imkan verən ultraqısa dalğalı cihazlar işləyirdi. İşlər tamamlanmamışdan, günəş batma-mışdan qabaq duman çökdü və axtarışları dayandırmaq lazım gəldi.

Yalnız xilasedici qrup artıq Bazaya qayıdanda onlardan biri sahildən səksən mil aralıda aeromobilə rast gəldi. Mühərrik işləyirdi və tamamilə saz maşın dalğalarının üzərində asılı qalmışdı. Şəffaf kabinetdə yalnız Karuççı var idi. O, şüursuz vəziyyətdə idi.

Aeromobili Bazaya gətirdilər və Karuççini həkimlərin sərəncamına verdilər. Elə həmin axşam o özünə gəldi. Karuççı Fexnerin taleyi haqqında heç nə deyə bilmədi. Yalnız onu xatırlayırdı ki, onlar qayıtmağı qərara alanda o, boğulduğunu hiss elədi. Nəfəsalma klapanı pərcimlənmişdi və hər dəfə nəfəs alanda skafandrın içərisinə kiçik miqdarda zəhərli qaz da dolurdu.

Onun cihazını qaydaya salmaq üçün Fexner qayışı açmalı və ayağa qalxmalydı. Bu, Karuççinin xatırladığı son detal idi. Hadisənin mümkün gedisi mütəxəssislərin qəna-əticə belə olmuşdu: Karuççının cihazını qaydaya salarkən Fexner, yəqin, kabinetin yuxarısını açmışdı, çünkü alçaq çətirin altında o, sərbəst işləyə bilmirdi. Bunu eləmək olardı, çünkü belə maşınlar hermetik deyildi və yalnız bilavasitə atmosferin təzyiqindən və küləkdən qoruyurdu. Bu hərə-kətlər zamanı Fexnerin öz cihazı da sıradan çıxa və huşunu itirən alım maşının açıq çətirindən aşağı yuvarlana bilərdi.

Okeanın ilk qurbanının əhvalatı beləydi. Meyitin axtarışı – skafandrda o, okeanın üzərində üzəməliydi – nəticə vermədi. Yeri gəlmışkən, ehtimal ki, o, üzüb getmişdi. Az qala, səthi daima pırtlaşış dumanla örtülen minlərlə kvadratmil ərazidəki dalğalı boşluqları diqqətlə axtarmaq eks-pedisiyanın imkanı xaricində idi.

Qaranlıq düşənə qədər – mən əvvəlki hadisələrə qayıdırıam – Bertonun uçduğu böyük yük vertolyotu istisna olmaqla, bütün xilasedici cihazlar Bazaya qayıtdı.

O, Bazanın üzərində qaranlıq düşəndən təxminən, bir saat sonra göründü, onun üçün artıq ciddi narahat olmağa başlamışdilar. Berton əsəbi şok vəziyyətində idi. O, vertolyotdan yalnız ona görə çıxırdı ki, qaçmağa başlasın. Onu tutanda o qışqırı və ağılayırdı. Arxasında on yeddi il, bəzən də ağır vəziyyətlərdə kosmik uçuşlar olan kişi üçün bu, heyrətləndirici bir iş idi. Həkimlər onun zəhərləndiyini qərara aldılar.

İki gündən sonra hətta Bertonun nəzərdə tutulan tarazlığa qayıtdığı güman ediləndə belə, o, bir anlığa belə ekspedisiyanın baş raketindən çölə çıxməq istəməsə də, hətta okeana açılan pəncərəyə belə yaxın düşə bilməsə də, öz uçuşu haqqında raport yazmaq istədiyini dedi. O, bunda təkəd edir və hamını söhbətin son dərəcə mühüm bir işdən getdiyinə əmin eləyirdi.

Onun raportuna ekspedisiyanın şurasında baxıldı; raportu atmosferin qazi ilə zəhərlənən insanın xəstə təxəyülünün təzahürü kimi qəbul elədilər və bunu ekspedisiyanın tarixinə yox, Bertonun xəstəlik tarixçəsinə yazdılar. Bununla da iş qurtardı.

Əlavədə olan hər şey bundan ibarət idi. Mən başa düşdüm ki, şübhəsiz, Bertonun baş verən hadisə haqqında raportda yazdıqları, həqiqətən də, olmuşdu və pilotu da əsəb sarsıntısına gətirən baş verən hadisə olmuşdu. Yenidən kitabları yığmağa başladım, amma «Kiçik Apokrif»i tapa bilmədim. Çox yorulmuşdum və buna görə də sonrakı axtarışları səhərə qədər təxirə salıb kabinetdən çıxdım.

Alüminium pilləkənin pillələrində yuxarıdan düşən işıq ləkələri görünürdü. Demək, Sartorius hələ də işləyirdi. Belə gec?! Mən düşündüm ki, mütləq onunla görüşməliyəm.

Yuxarıda bir qədər isti idi. Alçaq, enli dəhlizdə zəif külək əsirdi. Havadəyişən qurğuların yarıqları üzərinə yapışdırılmış kağız parçaları laqeydcəsinə xişildayındı. Baş laboratoriyanın qapısı metal çərçivəyə çalınmış qalın, kələ-kötür şüşədən hazırlanmışdı. İçəridən şüşənin üzərinə nəsə tutqun örtük çəkilmişdi. İşıq tavanın lap altındaki ensiz pəncərədən gəldi. Mən dəstəyi fırladım, amma gözlədiyim kimi,

qapı açılmadı. İçeridə sakitlik hökm süründü və yalnız hər-dənbir hansısa zəif ciyilti eşidilirdi. Qapını döydüm, heç bir cavab olmadı.

– Sartorius! – qışqırdım. – Doktor Sartorius! Bu, mənəm, yeni gələn, Kelvin! Mən sizinlə görüşməliyəm, xahiş edirəm qapını açasınız!

Zəif xişilti səsi gəldi, sanki, kimsə əzilmiş kağızların üzəriylə yeriyirdi və yenidən sakitlik oldu.

– Bu, mənəm, Kelvin! Axi siz mənim haqqımda eşi-dibsiniz! Mən iki saat bundan əvvəl «Prometey»dən uçmuşam! – dodaqlarımı qapının yaşmağı ilə metal çərçivənin arasındaki yarığa yaxınlaşdırıb qışqırdım. – Doktor Sartorius! Burada heç kim yoxdur, yalnız mənəm! Açıñ!

Sükut. Sonra zəif səs. Bir neçə dəfə nəsə cingildədi, sanki, kimsə metal alətləri metal məcmayıyə yığırdı. Bir-dən... Mən yerimdəcə quruyub qaldım. Balaca ayaq səs-ləri eşidildi, sanki, uşaq qaçırdı. Tez-tez, tələsik atılan balaca ayaqların tappıltıları. Bəlkə... bəlkə, kimsə olduqca bacarıqla barmaqlarını boş, yaxşı rezonans verən qutuya döyəcləyərək balaca ayaq səslərini təqlid eləyirdi?..

– Doktor Sartorius! – mən bağırıdım. – Siz açacaqsınız, ya yox?

Heç bir cavab gəlmədi, yalnız yenidən ləng uşaq yerişi və eyni zamanda da, bir neçə cəld, güclə eşidilən, geniş atılan addım səsləri. Adamin barmaqlarının ucunda yeridiyi hiss olunurdu. Amma əgər o yeriyirdisə, eyni zamanda da, uşaq addımlarının səsini çıxara bilməzdi. «Yeri gəlmış-kən, bunun mənə nə dəxli?» – mən düşündüm və artıq məni büryən qəzəbimi saxlaya bilməyərək bağırıdım:

– Doktor Sartorius! Mən on altı ay buraya sizin necə kome-diya oynadığınızı tamaşa eləmək üçün uçmamışam! Ona qədər sayıram. Sonra qapını yerindən çıxdacağam!

Buna nail ola biləcəyimə çox şübhə eləyirdim.

Qaz tapançasının püskürməsi elə də güclü olmur, amma mən bu və ya başqa üsulla öz hədəmi yerinə yetirməkdə tam qərarlı idim. Halbuki partladıcı axtarma-ğə getmək lazımlıydı, onlardan anbarda kifayət qədər olmaliydi. Özümə söz verdim ki, geri çekilməyəcəyəm, bu ağillarını itirənlərlə kart oynamayacağam, hansı ki şərait özü məni buna vadər eləmişdi.

Səs eşidildi, elə bil, kimsə kimisə itələyirdi, kimsə kiminləssə mübarizə aparırdı, içərinin pərdəsi, təxminən, yarımetr çəkildi, sanki, qirov bağlanmış qapının üzərinə elastiki kölgə düşdü və kimsə bir qədər xırıltılı, zil uşaq səsiyle dedi:

– Açıram, amma siz içəri keçməyəcəyinizə dair söz verməlisiniz.

– Onda siz niyə açmaq istəyirsiniz? – mən qışqırdım.

– Mən özüm sizin yanınıza gəlirəm.

– Yaxşı. Söz verirəm.

Qıfilda fırlanan açarın yüngülçə cingiltisi eşidildi, sonra qapının yarısını tutmuş tutqun kölgə səylə qapının pərdəsini çəkdi və bir xeyli aydın olmayan hərəkətlər elədi. Mənə elə gəldi ki, yerindən tərpədilən ağac stolun cırıltısını eşitdim, nəhayət, qapı azacıq da olsa, açıldı və Sartorius sivişib dəhlizə çıxdı.

O, qapının ağızını kəsdirərək qabağında dayanmışdı: ucaböylü, ariq birisi idi; adama elə gəlirdi ki, onun krem rəngli trikotaj kombinezonunun altındaki bədəni yalnız sümüklərdən ibarətdir. Boynuna qara yaylıq bağlamışdı, çıxnindən iki dəfə qatlanmış, reaktivlərlə yandırılmış laboratoriya xalatı asılmışdı. Son dərəcə ensiz olan başını bir qədər yanaklı tutmuşdu. Az qala, sıfətinin yarısını əyri, qara eynək tutmuşdu, buna görə də gözləri görünmürdü. Onun uzun alt çənəsi, göyümtül dodaqları var idi; iri qulaqları, sanki, donmuşdu, çünki onlar da göyə çalırdı. Üzünü qırxmamışdı. Dirsəyindən məftilə qırmızı rezindən olan əlcək asılmışdı. Beləcə, gizlətmədiyimiz düşmənciliklə bir-birimizə baxaraq, bir müddət dayandıq. Onun tüklərinin qalıqları (o, elə görünürdü, sanki, özü saçını maşınla dibdən qırılmışdı) qurğunun rənginə çalırdı, üzündəki tüklər isə tamam aq idi. Alnı Snautun alnı kimi günəşdə yanmışdı, amma günəşdə yanma düz alnının ortasındaki üfüqi xətdə qurtarmışdı. Yəqin, o, günəşdə hansısa şapka geyirmiş.

– Eşidirəm, – nəhayət, o dilləndi.

Mənə elə gəlirdi o, mənim nə vaxt danışacağımı o qədər də gözləmir, daha çox kürayini şüşə qapıya sixaraq elə həmin gərginliklə ətrafinə baxır. Bir müddət yersiz danış mamaq üçün nə deyəcəyini fikirləşib tapa bilmədi.

– Mənim adım Kelvindir... siz, yəqin, mənim haqqımda eşidibsiniz, – mən sözə başladım. – Mən işləyirəm, daha doğrusu, Qibaryanla birlikdə işləmişəm.

Onun bütünlükə üfüqi qırışlar içində olan arıq sifəti – yəqin, Don Kixot da sifətdən belə görünürmüüş – heç nə ifadə eləmirdi. Eynəyin mənə tuşlanmış əyri, qara plastin-ləri danişmağıma çox mane olurdu.

– Mən öyrəndim ki, Qibaryan... artıq o yoxdur, – mənim səsim tutuldu.

– Hə. Eşidirəm!

Bu sözləri hövsələsizcəsinə deyirdi.

– O intihar eləyib?.. Meyiti kim tapdı, siz, ya Snaut?

– Nəyə görə siz bununla bağlı mənə müraciət eləyirsiniz? Məgər doktor Snaut sizə deməyibmi?..

– Mən sizin bu haqda nə deyəcəyinizi eşitmək istədim...

– Doktor Kelvin, siz psixoloqsunuz?

– Hə. Nəydi ki?

– Alımsınız?

– Hə də. Amma bununla hansı əlaqə...

– Mənsə elə düşündüm siz polissiniz, ya da xəfiyyə. İndi saat üçə iyirmi dəqiqə qalır, siz Stansiyada aparılan işlərə qoşulmağa çalışmaq əvəzinə, ən azından başa düşüləsi olsun deyə, həyasız bir cəhdələ laboratoriyyaya soxulub hələ bir məni sorğu-sualı da tutursunuz, guya, mən şübhəli şəxsəm.

– Sartorius, siz şübhəli şəxssiniz! – mən boğuq səslə dilləndim. Mən nəyin bahasına olursa olsun, onun ovqatını təlx eləmək istəyirdim, buna görə də qəzəblə əlavə elədim:

– Siz də bunu gözəl bilirsiniz!

– Kelvin, əgər siz öz sözlərinizi geri götürməsəniz və mənim qarşımıda üzr istəməsəniz, mən radioməlumatda sizdən şikayət eləyəcəyəm!

– Mən nəyə görə üzr istəməliyəm? Nə üçün? Məni qarşılıamaq əvəzinə, burada baş verənlər haqqında mənə düzgün-doğru məlumat vermək əvəzinə, siz laboratoriyyaya qapanırsınız!!! Olmaya, birdəfəlik ağlınzı itiribsiniz?! Siz kimsiniz, alim, ya zavallı qorxaq?! Nədir? Siz, bəlkə, cavab verəsiniz?!

Daha nə qışqırduğımı xatırlamıram. Onun sıfəti hətta terpənmirdi də. Yalnız solğun, deşik-deşik dərisi üzərində iri tər damcıları gilələnirdi. Birdən başa düşdüm: o, ümumiyyətlə, məni eşitmirdi! Arxasında gizlətdiyi hər iki əliylə bütün gücüylə azaciq titrəyən qapıdan yapışmışdı, sanki, kimsə onu arxadan itələyirdi.

— Çıxın gedin... — o, qəribə, aqlağan səslə inildədi. — Çıxın gedin... yalvarıram! Gedin, aşağı gedin, mən gələrəm, gələrəm, nə istəyirsinzsə eləyərəm, yalnız çıxın gedin!!!

Onun səsində o qədər əzab var idi ki, mən özümü tamamilə itirmiş halda qapını saxlamaqda ona kömək eləmək üçün qeyri-iradi olaraq əlimi qaldırdım, qapı artıq açılmaq üzrəydi. Amma o, dəhşətli səslə qışqırırdı, sanki, mən onun üzərinə bıçaqla cummuşdum. Geri çəkilməyə başladım, o isə hələ də zil səsiylə qışqırırdı:

— Get! Get! — və yenidən, — Gedirəm! Artıq gedirəm!!!  
Yox! Yox!!!

53

O, qapını azaciq araladı və içəri sıçradı. Mənə elə gəldi ki, onun sinəsi hündürlüyündə nəsə qızılı, necəsə işıldayan bir disk görünüb yox oldu. Laboratoriyadan indi boğuq səs gəlirdi, pərdə bir tərefə sürüşmişdü, şüşə ekrannda nəhəng, hündür bir kölgə titrəyirdi, pərdə öz yerinə qayıtdı və daha heç nə görünmədi. Orada nə baş verirdi? Mən ayaq tappiltərini eşidirdim, azığın qaçdı-qovdu qulaqbataran cingilti ilə sınan şüşənin səsiylə kəsildi və mən uğultulu uşaq gülüşü eşitdim.

Ayaqlarım titrəyirdi, özümü itirmiş halda ətrafa boyulanırdım. Sakitlik oldu. Alçaq plastmas pəncərə altlığının üzərində oturdum və ola bilsin ki, iyirmi beş dəqiqəyə qədər orada oturdum, özüm də bilmirəm niyə, ya nəyisə gözləyərək, ya da tamam əldən düşmüş halda; belə ki, mən hətta ayağa qalxmaq belə istəmirdim.

Haradasa yuxarıda kəskin cırıltı eşidildi və eyni zamanda da, ətrafım işıqlı oldu.

Oturduğum yerdən laboratoriyanı əhatə eləyən dairəvi dəhlizin yalnız bir hissəsi görünürdü. Bu otaq Stansiyanın lap yuxarısında yerləşirdi — bilavasitə zirehin yuxarı döşəməsinin altında. Burada çöl divarlar çökük və maili idi, bir neçə metrdən bir düzülmüş pəncərələri isə qala bacasına oxşayırırdı. Xarici qapaqlar yuxarıya doğru getdi. Mavi gün

sona çatdı. Qalın şüşələrin arasından içəri gözqamaşdırın parıltı süzülürdü. Hər bir nikellənmiş lövhə, hər bir qapı dəstəyi balaca günəş kimi şölələnirdi. Laboratoriyanın qapısı – kələ-kötür şüşədən olan böyük lövhə isə odluğun ağızı kimi par-par alışib-yanırdı. Bu şəffaf işıqda dizlərimin üstünə qoymuşum bozaran əllərimə baxdim. Sağ əlimdə qaz tapançası var idi. Onu qabından nə vaxt çıxartmışdım, başa düşə bilmirdim. Onu qaytarıb yerinə qoymum. Artıq bilirdim ki, mənə atom mərmisi də kömək eləməz, onunla neyləyə bilərdim? Qapını yerindən eləyəcəkdir? Laboratoriyyaya soxulacaqdım?

Ayağa qalxdım. Hidrogen partlayışını xatırladan disk okeana daldıqca arxasında mənə, demək olar maddi şüalar göndərdi. Bu şüalar mənim yanağıma toxunanda (mən artıq pilləkənlə aşağı düşmüştüm) mənə elə gəldi ki, sifətimə qızmar damğa basdır.

54

Pilləkənin yarısına qədər düşəndən sonra fikrimi dəyişdim, yuxarı qayıtdım və laboratoriyanın ətrafına dolandım. Artıq dediyim kimi, dəhliz onu əhatəyə almışdı. Yüz addım gedəndən sonra digər tərəfdə eynilə o cür olan şüşə qapıya rast gəldim. Mən hətta onu açmağı belə sinamadım.

Plastik divarda hansısa bir pəncərə, heç olmasa, hansısa bir yarıq axtarırdım. Sartoriusu izləmək fikri mənə alçaq bir fikir kimi gəlmirdi. Bütün bu tapmacalara son qoymaq və həqiqəti öyrənmək isteyirdim, hərçənd onu necə başa düşəcəyimi tamamilə təsəvvür eləyə bilmirdim.

Ağlıma gəldi ki, laboratoriya yuxarı zirehdə yerləşən pəncərə vasitəsilə işıqlandırılır və əgər çöle çıxa bilərəm-sə, onda, bəlkə də, bu pəncərədən laboratoriyanın içərisinə baxa bilərəm. Bunun üçün skafandr və oksigen cihazı götürməkdən ötrü aşağı düşməliydim. Pilləkənin yanında dayanmışdım, çəkdiyim əziyyətə dəyərdim? Çox ehtimal ki, yuxarı pəncərənin şüşələri tutqun olacaqdı. Amma neyləyə bilərdim? Orta mərtəbəyə düşdüm. Radiostansiyanın yanından keçib-getmək lazım idi. Radiostansiyanın qapısı taybatay açıq idi. Snaut mən çıxanda kresloda necə oturmuşdusa, elə də qalmışdı. O yatmışdı, ancaq mənim addım səslərimi eşidib diksindi və gözlərini açdı.

– Alo, Kelvin! – xırıltılı səslə məni səslədi.

Mən susurdum.

- Hə, nə oldu? Nəsə öyrənə bildinmi? – o soruşdu.
- Hə, – mən ləng cavab verdim. – O, tək deyildi.
- Snaut dodaqlarını büzdü.
- Lütfən, danışın, bu artıq nəsə deməkdir. Belə, deyir-sən onun qonaqları var idi?
- Başa düşmürəm, nəyə görə siz bunun nə olduğunu mənə demək istəmirsiniz, – mən həvəssiz halda dedim.
- Axi mən burada qalandan sonra gec-tez hər şeyi öyrənəcəyəm. Bütün bu gizləmələr nəyə lazımdır?
- Sənin özünə də qonaq gələndə onda başa düşərsən, – Snaut cavab verdi.

Deyəsən, o, nəyisə gözləyirdi və söhbəti davam etdirməyi elə də istəmirdi.

– Hara gedirsən? – mən geri dönəndə arxamca səsləndi.

Mən cavab vermədim.

Raketodrom mən onu hansı vəziyyətdə qoymuşdum-sa, elə o vəziyyətdəydi. Taybatay açılmış, yanmış konteynerim yüksəklikdə idi. Mən dik dayanmış skafandrlara yaxınlaşdım və birdən çölə səfər eləmək həvəsim keçib-getdi. Geri döndüm və dolama pilləkənlə aşağı, anbarlar olan yerə düşdüm.

Ensiz dəhlizə yesiklərə yiğilmiş balonlar qalaqlanmışdı. Divarları heç nəylə üzlük çəkilməyən göyümtül rəngdə metaldan idi. Daha on-on beş addım getdim və tavanın altından soyuducu cihazların aq qirovla örtülmüş borularını gördüm. Bu borularla istiqaməti müəyyənləşdirərək yolu-ma davam elədim. Azacıq aralanmış sıpərin içindən borular hermetik bağlı otağa keçirdi. Ağır, iki əlim qalınlığında, kənarları rezin haşiyəli qapını açıb içəri keçəndə məni sümüklərimə qədər soyuq bürüdü. Titrəyirdim. Üzərini qar basmış spiralşəkilli borulardan buzlar sallanırdı. Burada da qar örtüyü ilə örtülen yesiklər, qutular var idi; divarın dibindəki döşəməyə bankalar və şəffaf plastikə bükülmüş, sarı buz parçaları ilə örtülen hansısa yağı var idi. Çəlləyəbənzər tağ dərinliyə getdikcə alçalırdı. Orada buzlu iynələriylə qığılçım saçan pərdə var idi. Mən pərdəni künçə çəkdim. Alüminium çərçivələrdən olan yüksəklikdə boz parça ilə örtülmüş uzunsov əşya var idi. Parçanın bir tərəfini qaldır-dım və Qibaryanın dəyişmiş sıfətini gördüm. Ağ zolaqları

olan qara saçları alnının üzərindən yumşaqcasına başına doğru yapışmışdı. Xırtdəyi boğazını iki yerə ayıraq dimdik dayanmışdı. Qurumuş gözləri birbaşa tavana baxırdı, bir gözünün küncündə donmuş suyun bulanıq damcısı var idi. Soyuq məni kəsirdi, dişlərimi şaqqıldatmamaq üçün özümü güclə ələ alırdım. Kəfəni əlimdən buraxmadan o biri əlimlə onun yanağına toxundum. Məndə belə hiss yarandı ki, sanki, donmuş odun parçasına toxundum. Qara ləkələr şəklində sıfətini örtən cod tükləri pırtlaşışq idi. Dodaqlarının bükkük'lərində ölçütəgəlməz, həqarətli dözüm ifadəsi donub-qalmışdı. Parçanı buraxandan sonra bədəninin o biri tərəfindəki bükkük'lərin içindən bir neçə dənə qara, uzunsov muncuğun və ya paxla dənəsinin baş qaldırdığını gördüm. Ayaq üstəcə dondum.

Bu, mənim alt tərəfdən gördüyüüm yalnız ayağın barmaqları idi; barmaqların yumurtaya oxşayan ucları, – balışçıqları azacıq aralanmışdı. Kəfənin əzilmiş küncünün altında zənci qadın uzanmışdı.

O, üzü üstə uzanmışdı, sanki, dərin yuxuya dalmışdı. Qalın parçanı düymə-düymə onun üzərindən çəkdim. Başı balaca, göyümtül dəstələr halında bir yerə yiğilmiş tüklə örtülmüşdü, qara, iri əllərini qatlayaraq uzanmışdı. Onurğa sütununun təpəciklərinin üzərinə çəkilmiş dərisi işildayırdı. Nəhəng bədəndə kiçik bir həyat əlaməti belə yox idi. Onun yalnız ayaqlarının altına bir də baxdım və bir-dən məni qəribə bir detal heyrətləndirdi; qadının ayaqlarının altı yasti deyildi, gəzdirdiyi bu ağırlıqdan yastılanmamışdı, hətta onlarda ayaqyalın gəzməsinin də heç bir izi yox idi, ayağının altının dərisi də əlinin və ciyinlərinin dərisi kimi nazik idi.

Bu təəssüratı əlimlə toxunmaqla yoxladım, bu, mənim üçün ölü bədənə toxunmaqdan daha çətin oldu. Bu zaman inanılmaz hadisə baş verdi: iyirmi dərəcəlik şaxtada uzanan bədən sağ idi, o tərpənirdi. İt pəncələrini altına yiğdiği kimi, zənci qadın ayaqlarını çəkib yiğdi.

«O, burada donacaq», – mən düşündüm. Amma onun bədəni sakit idi və elə də soyuq deyildi. Mən yenə də barmaqlarımıla yumşaq toxunmanı hiss elədim. Pərdəyə doğru geri çəkildim, pərdəni buraxdım və dəhlizə çıxdım. Mənə elə gəldi ki, dəhlizdə cəhənnəm istisi var. Pilləkən

məni yenidən raketodromun salonuna apardı. Yiğilmiş dairəvi paraşütün üstündə oturdum və başımı əllərimlə qucaqladım. Mənimlə nələr baş verdiyini bilmirdim. Tama-milə darmadağın olmuşdum, fikirlərim hansısa boşluğa doğru sürüünürdü – şüurumu itirirdim, ölüm mənə sözlə ifadə edilə bilməyən qədər əlcətməz görünürdü.

Mən Snautun, ya da Sartoriusun yanına getməli deyildim, təsəvvür belə eləmirdim ki, kimsə mənim indiyə qədər yaşadıqlarımı, gördükərimi, məxsusən öz əllərimlə toxunduğumu hiss eləsin. Xilas olmaya, qaçmağa, izahata yeganə bir diaqnoz qoyula bilərdi – ağlını itirmək. Bəli, mən, yəqin, planetə enən kimi də ağlımı itirmişdim. Okean mənim beynimə təsir eləmişdi – mən qarabasma dalısınca qarabasma yaşamışdım, əgər beləydisə, onda, həqiqətən də, baş verən bu tapmacaların açmasına güc sərf eləmək lazım gəlmirdi, tibbi kömək axtarmaq, radio ilə «Prometey»i, ya da hansısa başqa bir ulduz gəmisini çağırmaq, «SOS» siqnalı vermək lazım idi...

Bu zaman elə bir hal oldu ki, heç vaxt bunu gözləməzdim, ağlımı itirməyim haqqındaki fikrim məni sakitləşdirdi.

Mən hətta Snautun sözlərini daha yaxşı başa düşdüm – əgər hansısa bir Snautun yaşadığını və mənim nə vaxtsa onunla söhbət elədiyimi ehtimal edəriksə. Axi qarabasma daha əvvəldən başlaya bilərdi. Kim bilir, qəfildən hansısa beyn xəstəliyinə yaxalanan mən, bəlkə, hələ də «Prometey»in göyərtəsində idim; ola bilsin, oyanan beynimin yaratdıqlarını yaşamışdım. Lakin əgər mən xəstəydim, onda sağala bilərdim, bu isə heç olmasa, mənə xilas olmağıma ümidi verirdi, halbuki buna qədər bir neçə saat ərzində Solyaris dəhşətlərinin içində dolaşış düşmüş halda əsla bu ümidi görə bilmirdim.

Bu səbəbdən də hər şeydən əvvəl öz üzərimdə məntiqi düşünülmüş eksperiment – *experimentum crucis* – keçirməliydim, əmin olmaliydim ki, həqiqətənmə mənim başıma hava gəlib və xəyalı görüntülərin qurbanıyam, ya onların büsbütün absurd və həqiqətəuyğun olmadıqlarına baxmayaraq, mənim yaşadıqlarım realdır?

Raketodromun konstruksiyasını saxlayan metal dayaq-lara söykənərkən belə düşünürdüm. Bu, divardan qabağa

çixan, açıq-yaşıl rəngə boyanmış, üzərinə qabarıq plitələr döşənmiş polad dor ağacı idi; bir neçə yerdən, təxminən, bir metr yüksəklikdən boyaya soyulmuşdu, yəqin, onu bura-dan keçən raket arabaları soymuşdu. Mən polada toxundum, onu ovcumda bir qədər isindirdim, qoruyucu plitənin soyulmuş kənarını taqqıldıdatdım: sərsəmləmə reallığın bu həddinə qədər çata bilərdimi? «Bilər» – öz-özümə cavab verdim, necə olsa da, bu, mənim sahəm idi, mən bunları ayırd eləyə bilirdim.

Bu əsas eksperimenti düşünüb tapmaq mümkündürmü? Əvvəlcə mənə elə gəldi ki, yox, çünki mənim böyük beynim (əgər, əlbəttə, o xəstəydisə) ondan tələb elədiyim istənilən illüziyanı yaradacaqdı. Axi təkcə xəstəlik zamanı yox, ən adı yuxuda da olur ki, biz heç vaxt tanımadiğimiz adamlarla söhbət eləyirik, onlara yuxulu halda suallar veririk və onların cavablarını eşidirik; həm də bu adamların bizim şəxsi psixikamızın, həqiqətən də, məhsulu olmasına baxmayaraq, onun hissələrinin necəsə yalançı sərbəstliyi ilə müvəqqəti olaraq işlənib hazırlanmış, onlar bizə müraciət eləyənə qədər (bu yuxuda) onların hansı sözləri deyəcəyini bilmirik. Axi əslində, bu sözlər bizim şəxsi şüurumuzun xüsusi hissəsidir və buna görə də biz onları özümüz düşündürümüz, yalançı surətin nitqinə daxil elədiyimiz o an da bilməliydik. Belə olan surətdə düşünməməyim, yerinə yetirməməyim üçün mən həmişə özümə deyə bilərdim ki, yuxuda necə hərəkət eləyirlərsə, elə də hərəkət eləmişəm. Snaut da, Sartorius da həqiqətdə olmaya bilərlər, buna görə də onlara nə sual olursa olsun, verməyin mənası yox idi.

Mən hansısa bir dərman qəbul eləyə biləcəyimi düşün-düm, hansısa güclü təsir eləyə biləcək vasitə, məsələn, peotil, ya da başqa bir dərman; bu dərmanlar qarabasma, ya da rəngli görüntülər yaradır. Bu fenomenlərin yaranması mənim gördükərimin, əslində, məni əhatə eləyən həqiqətin bir parçası olduğunu sübut eləyərdi. «Amma bu da – düşünməkdə davam eləyirdim, – lazımlı olan əsas eksperiment ola bilməzdi, çünki mən bilirdim ki, dərman (mənim özümün seçəcəyim) təsir eləməliydi, demək, bu dərmanın qəbulu, onun yaratdığı effekt də mənim təxə-yülmün eyni məhsulu ola bilərdi».

Mənə artıq elə gəlirdi ki, bu dəlixana dairəsinə düşmüşəm və oradan çıxa bilməyəcəyəm, axı beyindən kənarda düşünmək mümkün deyildi, özün özündən kənara çıxa bilməzdim ki, orqanizmdə adı halda gedən prosesləri izləyə biləsən. Bu zaman birdən ağılıma sadə olduğu qədər də uğurlu olan bir fikir gəldi.

Ayağa sıçradım və birbaşa radiostansiyaya cumdum. Ora boş idi. Anı olaraq elektron divar saatlarına göz yetirdim. Gecə saat dördə yaxın idi, Stansiyada şərti gecə idi, çölə qırmızı işiq hakim kəsilmişdi. Cəld radioelaqə cihazını işə saldım və lampaların qızmasını gözləyərkən bir daha eksperimentin hər bir mərhələsini fikrimdən keçirdim.

Solyarisin ətrafında fırlanan avtomatik stansiyanın, peykin hansı siqnulla çağırılmasını mən bilmirdim, amma onu əsas pultun üzərində asılan cədvəldən tapdım. Morze əlifbası ilə siqnal verdim və səkkiz saniyədən sonra cavab aldım. Peyk, daha doğrusu, onun elektron beyni təkrar olunan ritmik impulslarla çağırırdı. Onda mən ondan tələb elədim ki, on işaretli şkalayla beşinci işaretəyə qədər dəqiqliklə məlumat versin: o, Solyarisin ətrafında fırlanarkən, Qalaktikanın ulduz çətirinin hansı meridianını iyirmi iki bucaq saniyəsində kəsir? Sonra oturdum və cavab gözlədim. Cavab on dəqiqədən sonra gəldi. Mən nəticələr dərc olunmuş kağız lenti cirdim və onu yesikdə gizlətdim (ona hətta bircə dəfə nəzər salmağa belə səy göstərmədim). Kitabxanadan səmanın böyük xəritəsini, loqarifmik cədvəlləri, sputnikin gündəlik hərəkətinin sorğu cədvəlini və daha bir neçə kitab getirdim, bundan sonra ən adı bir suala cavab axtarmağa başladım. Demək olar ki, bir saatın tənliklər tərtib eləməyə getdi. Axırıncı dəfə nə vaxt bu qədər hesablamlar apardığımı xatırlamıram, bəlkə də, tələbəlik illərində təcrübi astronomiya imtahanında.

Hesablamları Stansiyanın böyük hesablama maşınınında aparırdım. Mənim mühakimələrim, təxminən, belə idi. Səmanın xəritəsinə görə, mən peykin xəbər verdiyi rəqəmlərlə dəqiq üst-üstə düşməyən rəqəmlər almışdım. Ona görə dəqiq deyildi ki, peyk Solyarisin cazibə qüvvəsinin, onun bir-birinin yanında fırlanan hər iki günəşinin, həm də okeanın yaratdığı, lokal dəyişikliklər cazibəsinin əmələ

gətirdiyi mürəkkəb sarsıntılardan zədələnmişdi. Mənim əlimdə peykdən alınan və nəzəri olaraq hesablanan iki cərgə rəqəmlər olanda öz hesablamlarına dəyişiklik elə-yəcəkdir. Onda hər iki qrup nəticələr vergüldən sonra dördüncü işarəyə qədər dəqiqliklə üst-üstə düşməliydi. Fərqlənmə yalnız beşinci işarədə olacaqdı, onlar okeanın nəzakətsiz təsirini əks elətdirəcəkdir.

Əgər hətta həqiqətdə peykin göndərdiyi siqnallar yox idisə də, mənim təxəyyülümün məhsuluydusa da, onsuza, onlar digər cərgədə olan hesablama nəticələri ilə üst-üstə düşə bilməzdi. Mənim beynim xəstə ola bilərdi, amma heç bir halda Stansiyanın böyük hesablayıcısı vasitəsilə hesablananları hesablamaga qadir ola bilməzdi; belə ki, bunun üçün bir aydan çox vaxt lazım gələrdi. Buna görə də əger rəqəmlər üst-üstə düşürsə, demək, Stansiyanın böyük hesablayıcısı, həqiqətən də, var və mən ondan həqiqətən də istifadə eləmişəm, daha xəyalən yox.

Yeşikdən kağız telegraf lentini çıxaranda əllərim əsirdi və onu hesablayıcıdan çıxan daha geniş lentin yanına sərdim. Hər iki cərgədə, təxmin elədiyim kimi, rəqəmlər dördüncü işarəyə qədər üst-üstə düşürdü. Fərqlənmə yalnız beşinci işarədən başlayırdı. Bütün kağızları yeşikdə gizlədim. Demək, hesablayıcı məndən asılı olmadan hərəkət eləmişdi. Buradan da Stansiyanın və onda baş verənlərin real olduğu nəticəsi çıxırı.

Mən artıq yesiyi bağlamaq istəyirdim, yalnız indi yesiyin bütöv bir bağ tələsik doldurulmuş kağızlarla dolu olduğunu gördüm. Kağızları çıxardım və ilk baxışdan da başa düşdüm ki, kimsə mənim eksperimentimə bənzərini artıq keçirib; eksperimentlərdə yalnız bir fərq var idi: ulduz mühitinə aid məlumatlar əvəzinə, o, peykdən Solyaris albedosunun qırıx saniyəlik məsaflədəki dəyişikliklərini tələb eləmişdi.

Mən dəli deyildim. Ümidimin axırıncı şöləsi də söndü. Ötürücünü söndürdüm, termosdakı bulyonun qalanını içdim və yatmağa getdim.

## HARI

Bütün hesablamaları hansısa bir qəzəblə aparırdım və yalnız bu, məni ayaq üstə saxlayırdı. Yorğunluqdan o qədər keyləşmişdim, hətta kabinetdə çarpayını açmağı belə bacarmadım, yuxarı qışqacları açmaq əvəzinə, tutacağı darddım və yorğan-döşək üzərimə aşdı. Nəhayət, onu buraxdım, paltarımı və ağları birbaşa döşəməyə atdım, yarıcanlı halda özümü balışın üzərinə saldım, hətta onu düzəltmədim də.

Nə vaxt oyandığımı xatırlamıram, amma işiq idi. Gözlərimi açanda mənə elə gəldi ki, cəmi bir neçə dəqiqə yatmışam. Otaq qəşqabaqlı qırmızı şəfəqlə dolmuşdu. Mənə soyuq və yaxşı idi. Çarpayı ilə üzbeüz, pəncərənin altında kimsə qırmızı şəfəqlə işıqlandırılan kresloda oturmuşdu. Bu, Hari idi. Ağ don geymişdi, ayaqyalın idi, qara saçları arxaya daranmışdı, döşlərinin üzərinə nazik parça çəkilmiş, dirsəklərinə qədər günəşdə yanana əllərini aşağı salmışdı. Hari hərəkətsiz halda qara kirpiklərinin altından mənə baxırdı. Mən onu xeyli və ümumiyyətlə, sakit halda nəzərdən keçirdim. Mənim ilk fikrim belə oldu: «Yuxu görünüyü biləndə, bunların sənin yuxuna girdiyini bilməyin necə də yaxşıdır». Hər halda, mən onun yoxa çıxmasını istəyirdim. Gözlərimi yumdum, bu istəyimin çin olmasını çox istəyirdim, amma baxanda qızın yenə də əvvəlkitək qarşısında oturduğunu gördüm. Dodaqlarını özünəməxsus tərzdə yiğmiş, sanki, fit verməyə hazırlaşındı, amma gözlərində təbəssüm yox idi. Mən axşam yatmamışdan qabaq yuxu haqqında bütün düşündüklərimi yadına saldım. Hari mən onda, axırıncı dəfə onu görəndə necəydisə, indi də elə görünürdü, axı onda onun on doqquz yaşı var idi. İndisə onun iyirmi doqquz yaşı olmalıydı, amma təbii ki, heç nə dəyişməmişdi: ölülər cavan qalırlar. O, mənə hələ də heyət dolu gözləri ilə baxırdı. «Ona nəsə atım», – düşündüm, amma hərçənd ki bu, yuxu idi, atmadım.

– Zavallı qız! Mənə baş çəkməyə gəlibsən, hə? – dedim və bir balaca qorxdum, çünkü mənim səsim tamamilə həqiqi çıxdı, otaq və Hari təsəvvür eləyə biləcəyim qədər real görünürdülər.

Necə də gözəl yuxu idi; hələ bu azmiş kimi, həm də rəngliydi, əlavə olaraq mən burada hətta döşəmənin üzərində axşam yatarkən görmədiyim çoxlu şey gördüm. «Nə vaxt oyanaram, – mən qərara aldım, – onların həqiqətənmi burada olduqlarını, yoxsa Hari kimi yuxu tərəfindən yarandıqlarını yoxlamaq lazım gələcək...»

– Sən çoxmu belə oturmaq fikrindəsən? – soruştum və hiss elədim ki, çox sakit danışıram, sanki, məni eşidəcəklərindən qorxurdum. Sanki, yuxuda baş verənləri eşitmək də olarmış.

Bu zaman günəş artıq bir qədər qalxmışdı. «Hə, budur, – düşündüm, – əla. Mən uzananda qırmızı gün idi, sonra isə mavi gün olmalıydı və yalnız sonra qırmızı gün gəlməliydi. Nə qədər ki mən on beş saat fasiləsiz yata bilmərəm, onda bu, yəqin, yuxudur».

Sakitləşmiş halda Hariye baxırdım. O, arxadan işıqlandırılmışdı. Pərdənin yarıqlarından süzülən şüa onun sol çiyindəki məxməri zərif tükləri qızılı rəngə boyamışdı, kıraklılarından sıfətinə uzun kölgə düşmüşdü. Qız olduqca gözəl idi. «Lütfən, deyin, – ağlıma bir fikir gəldi, – mən hətta reallığın o biri tərəfində belə necə də dəqiqəm. Günəşin hərəkətini hiss eləyirəm, heç kimdə olmayan, onun heyrətlənmiş dodaqlarından aşağıdakı çökəyi də görürəm». Bununla belə, bütün bunlara son verilməsini istəyirdim.

İşlə məşğul olmağın vaxtı idi. Gicgahlarımı sixaraq yuxudan oyanmağa çalışanda qəfildən cırıltı eşitdim. Dərhal da gözlərimi açdım.

Hari çarpayının üstündə, mənim yanında oturmuşdu və diqqətlə mənə baxırdı. Mən ona gülümsədim, o da mənə gülümsədi və mənim üzərimə əyildi. İlk öpüş yün-gülçə oldu, sanki, biz uşaq idik. Mən onu uzun müddət öpdüm. «Məgər yuxuda belə öpüşmək olarmı?» – mən düşündüm. Amma axı hətta onu yaddaşım belə dəyişdirə bilməz, çünkü o, mənim yuxuma girmişdi. O özü. Heç vaxt məndə belə hal olmamışdı... Hələ də heç nə danışmırıq. Biz arxamız üstə uzanmışdıq. O, başını qaldırannda mən həmişə onun əhvalının barometri olan balaca burun deşiklərini gördüm. Barmaqlarının ucu ilə onun qulaqlarına toxundum – sırgalıqları öpüşdən çəhrayı rəng almışdı. Bilmirəm buna görəmi narahat oldum, mən hələ

də özümə bunun yalnız yuxu olduğunu təlqin eləyirdim, amma ürəyim sıxlırdı.

Sıçrayıb çarpayıdan ayağa qalxmaq üçün bədənim gərdim, amma uğursuzluğa uğradım – yuxuda biz tez-tez öz bədənimizi idarə eləyə bilmirik. Mən yalnız yuxudan oyanmağı düşünürdüm, amma oyana bilmirdim, sadəcə, çarpayının üstündə oturub, ayaqlarımı döşəməyə salladım. «Heç nə eləyə bilməzsən, qoy yuxunu axıra qədər görüm», – mən təslim oldum, amma yaxşı əhvalım büsbütün yoxa çıxdı. Mən qorxdum.

– Sən nə istəyirsən? – səsim xırıltılı çıxdı və mən öskürəsi oldum.

Qeyri-iradi olaraq ayaqlarımı ayaqqabılımı axtarmağa başladım, amma dərhal da burada heç bir ayaqqabının olmadığını xatırladım və barmaqlarımı elə əzdim ki, qışqırdım. «Hə, indi buna son qoyulacaq», – mən məmənnuluqla düşündüm.

Amma heç nə baş vermədi. Mən oturanda Hari kənara çekildi. O, ciyini çarpayının arxasına söykəmişdi. Sol döşünün üzərindəki donun parçası ürəyinin döyüntü ritminə uyğun olaraq titrəyirdi. O, mənə sakit maraqla baxırdı. Mən: «Ən yaxşısı duş qəbul etməkdir», – deyə düşündüm, amma dərhal da başa düşdüm ki, yuxuya girən duş adamı yuxudan oyada bilməz.

– Haradan gəlibssən?

O, əlimi qaldırdı və tanış hərəkətlə yuxarı atmağa başladı.

– Bilmirəm. Bu pisdir?

Səsi də həmin asta səs idi... və dağınıq ton. O, həmişə elə danışındı ki, sanki, fikrində nəsə başqa şeylə məşğuldur.

– Səni... kimsə gördümü?

– Bilmirəm. Mən, sadəcə, gəldim. Məgər bu vacibdir, Kris?

Hari hələ də əlimlə oynayırdı, amma onun sıfəti daha bu oyunda iştirak eləmirdi. O, qasqabağını tökmüşdü.

– Hari?

– Nədir, əzizim?

– Mənim burada olduğumu haradan bildin?

Bu sual onu karıxdırdı.

– Başa düşə bilmirəm. Gülməlidir, hə? Mən içəri girəndə sən yatmışdin və yuxudan oyanmadın. Mən səni oyatmaq istəmirdim, çünki sən açıqlısan. Açıqli və zəhlətökənsən. – Öz sözlərinin taktına uyğun olaraq əlimi yuxarı atırdı.

– Sən aşağıda idin?

– Oradaydım. Mən oradan qaçdım. Orada soyuqdur.

O, əlimi buraxdı. Yanakı çevrilərək başını elə silkələdi ki, saçlarının hamısı bir tərəfə töküldü və mənə həmin yarı-təbəssümü ilə baxmağa başladı. Bu təbəssüm yalnız onu sevdiyimi biləndə məni qıcıqlandırmağa son qoymuşdu.

– Amma axı... Hari... axı... – daha bundan artıq heç nə deyə bilmədim.

Onun üzərinə əyildim və donunun qısa qolunu azacıq qaldırdım. Ciçəyə qarşı edilən ciçəyəoxşar peyvənd yerində iynənin xırda yeri qızarırdı. Hərçənd mən bunu gözləmirdim (belə ki, hələ də mümkün olmayanda məntiq işartisi axtarmağa cəhd eləyirdim), özümü itirdim. Barmaqlarımla illərlə yuxuma girən yaraya toxundum, beləcə mən parça-parça edilmiş yorğan-döşəkdə inildəyərək yuxudan aylımıştım, həmişə də bir vəziyyətdə – beləcə qıç olmuşdum, çünki mən onu tapanda o soyumuşdu. Yəqin ki, mən yuxuda da elə eləmək istəyirdim, sanki, ona yalvarıb məni bağışlamasını istəyirdim, ya da onun artıq iynənin təsirini hiss eləyib qorxuduğu o son dəqiqələrdə onunla birlikdə olmaq istəyirdim. O hətta adı cızıqdan da qorxurdu, qətiyyən ağrıya, qanı görməyə dözə bilmirdi və indisə mənə ünvanlanmış açıqcada beş söz yazaraq, belə qorxunc iş görmüşdü. Açıqca mənim kağızlarının içində idi, yaq ləkələrinə batmış, qatlanan yerlərdən cirilmiş açıqcanı həmişə özümlə gəzdirirdim və ondan ayrıılmağa cəsarətim çatmırıldı, minlərlə dəfə qızın onu yazdığı o ana qayıldırdım; onda qız nələr hiss edirmiş? Mən özümü inandırmağa çalışırdım ki, qız zarafat eləmək və məni qorxutmaq istəyirmiş və yalnız təsadüfən dərmanın dozası həddən artıq olmuşdu. Dostlarım məni əmin eləyirdilər ki, hər şey məhz belə də olub, ya da bu, depressiya – qəfil depressiya nəticəsində qəbul edilən qərar olub. Axı onlar mənim beş gün bundan əvvəl ona dediklərimi bilmirdilər, onda mən ona demişdim: bir daha onu burada görməyim, şeylərini yiğisdirsin. Onlar isə mən

sakitləşəndə sakitcə soruşdular: «Sən bunun nə demək olduğunu bilirsənmi?» Mən özümü elə göstərdim, guya, başa düşmürəm, hərçənd əla bilirdim. Mən onu qorxaq hesab eləyirdim və ona bu haqda demişdim. İndisə o, çarpayida köndələninə uzanmışdı və mənə diqqətlə baxırdı; sanki, mənim onu öldürdüyümü bilmirdi.

Otaq günəş şüalarından qırmızı rəngə boyanmışdı, Harinin saçları parıldayırdı, o, öz ciyinə baxırdı. Mən əlimi buraxanda soyuq, yumşaq yanağını ovcuma söykədi.

– Hari, – mən xırıldadım, – bu, mümkün deyil.

– Sus!

Onun gözləri yumulu idi, qaşlarının necə titrədiyini gördürdüm.

– Hari, biz haradayıq?

– Bizdə.

– Bura haradır?

Bir gözü bir anlığa açıldı və yenidən yumuldu. O, kırıplıkları ilə ovcumu qidiqlaydı.

65

– Kris, mən özümü çox yaxşı hiss edirəm!

Mən tərpənmədən onun üstündə oturmuşdum. Sonra başımı qaldırdım və əlüzyuanın üzərindəki güzgüdə çarpayının bir hissəsini, Harinin səpələnmiş saçlarını və öz çılpaq dizlərimi gördüm. Döşəmənin üzərinə səpələnmiş, yarısı ərimiş alətlərdən birini ayağımla itəldim, onu boş əlimlə götürdüm, dərimə, yarıda irəvi, simmetrik çapıq qızaran yerə söykədim və bədənimə batırdım. Ağrı dözlüməz idi. Mən budumla diyirlənən və sakitcə döşəməyə düşən iri qan damlaşına baxırdım.

Hər şey əbəs idi. Başında dolaşan dəhşətli fikirlər getdikcə daha da aydınlaşırırdı. Mən daha özümə demirdim: «Bu yuxudur», indi mən düşünürdüm: «Müdafiə olunmaq lazımdır».

Onun yalnız ayaqlarına baxdım, sonra əlimi onlara uzatdım. Ehtiyatla çəhrayı dabanlarına toxundum və barmaqlarımı ayağının altı ilə sürüsdürdüm. Qızın ayağının altı təzə doğulan uşağın ayağının altı kimi zərif idi.

Mən artıq bilirdim ki, bu, bəlkə də, Hari deyil və az qala, onun özünün bunu bilmədiyini bilirdim.

Ovcumda yalnız ayaqlar tərpəndi, səssiz gülüşdən Harinin tutqun dodaqları şışıdı.

– Əl çək... – o piçildadi.

Mən yüngülcə əlimi çəkdim və ayağa qalxdım. Tələsik geyindim, onun çarpayının üzərində oturub gülümşəyərək mənə necə baxdığını gördüm.

– Sənin şeylərin həni? – soruşdum və dərhal da sorus-duğuma peşman oldum.

– Mənim şeylərim?

– Nədir, sənin elə bu donun var?

İndi artıq bu, oyun idi. Mən bilərkədən ehtiyatsız danış-mağşa çalışırdım, sanki, biz, ümumiyyətlə, heç vaxt ayrılmamışdım. O, ayağa qalxdı və mənə tanış olan güclü bir hərəkətlə donunu hamarlamaq üçün əlini onun üzərində gəzdirdi.

Mənim sözlərim onu maraqlandırıcı, amma o heç nə demədi, yalnız ilk dəfə real olan, axtaran baxışları ilə otağı nəzərdən keçirtdi və heyvət içində mənə tərəf döndü.

66

– Bilmirəm, – gücsüz halda dedi, – bəlkə, şkafdadır? – şkafın qapısını azacıq açaraq dedi.

– Yox, orada ancaq kombinezonlar var, – mən cavab verdim, əlüzyuyana yaxınlaşdım, elektrik üzqırxanını götürüb üzümü qırımağa başladım, necə olmuş olsa belə, arxam qızı tərəf dayanmamağa çalışırdım.

O, bütün künclərə baxaraq kabinetə gəzisirdi, pəncə-rəyə baxdı, nəhayət, mənim yanımı gəldi.

– Kris, məndə belə bir hiss var ki, elə bil, nəsə baş verib.

O dayandı. Mən işləyən elektrik üzqırxanını əlimdə tutub gözləyirdim.

– Sanki, nəyisə unutmuşam... sanki, çox şeyi unutmuşam. Bilirəm... yalnız özümü xatırlayıram... və... və... daha heç nəyi.

Mən ona qulaq asır, hisslərimi bürüzə verməməyə çalışırdım.

– Mən xəstə... idim?

– Hə, belə də demək olar. Hə, bir müddət sən bir balaca xəstə oldun.

– Aha. Bu, yəqin, ona görədir.

O, yüngülcə şənləndi. Mən nələr hiss etdiyimi danışa bilmərəm. O susanda, güləndə Harinin qarşısında oturmağımın təəssüratı, məni bürüyən həyəcandan daha

güclü idi. Sonra yenə də mənə elə gəldi ki, bu, bir neçə oxşar hərəkətləri, işarələri, müraciəti ilə uyğunlaşdırılmış bir bayağı Haridir. O, mənə tamam yaxınlaşdı, sıxlığı yumruğunu qarnıma söykəyib soruşdu:

– Səninlə mənim birlikdə olmağımız necədir? Yaxşıdır, yoxsa pisdir?

– Heç vaxt olmadığı kimi yaxşıdır!

O, yüngülçə gülümsədi.

– Sən nə vaxt belə deyirsən, demək, pisdir.

– Bunu haradan çıxardın... Hari... əzizim... mən indicə getməliyəm, – tələsik dedim. – Məni gözlə, yaxşı? Bəlkə, sən acsan? – Əlavə elədim, çünki özüm getdikcə güclənənaclığı hiss eləyirdim.

– Acam? Yox.

O, başını yellədi.

– Mən səni gözləməliyəmmi? Çoxmu?

– Bir saat, – mən demişdim ki, o, sözümüz kəsdi.

– Mən də səninlə gedirəm.

Bu artıq tamam başqa Hari idi, o Hari yaxana yapışmazdı. Heç vaxt...

– Əzizim, bu mümkün deyil.

O, mənə aşağıdan-yuxarı baxırdı, sonra gözlənilmədən əlimdən yapışdı. Onun girdə, isti çiyinini siğallamağa başladım. Birdən mən Harini əzizlədiyimi başa düşdüm. Mənim bədənim onu hiss eləmişdi, şüura, məntiqə və qorxuya baxmayaraq, məni ona doğru dartırdı.

Nəyin bahasına olursa olsun, sakitliyimi qorumağa çalışaraq təkrar elədim:

– Hari, bu mümkün deyil. Sən burada qalmalısan.

– Yox.

– Niyə?

– B-bilmirəm.

O, göz gəzdirdi və yenidən başını qaldırıb mənə baxdı.

– Bacarmıram... – o, tamam sakit dedi.

– Axi niyə?!

– Bilmirəm. Bacarmıram. Mənə elə gəlir... mənə elə gəlir...

O, inadla cavab axtarındı və cavabı tapanda, bu, onun üçün kəşf oldu.

– Mənə elə gəlir ki, mən həmişə səni görməliyəm.

Bu sözlərin tələffüzündə məni həyəcanlandıran nəsə vardi. Yeqin, buna görə də qatıyyən eləməyə hazırlaşmadığım kimi hərəkət elədim. Onun gözlərinin içində baxaraq əllərini arxasına qatlamağa başladım. Əvvəlcə tamam qərarlı görünməyən bu hərəkət anlaşılan görünməyə başladı, məndə bir fikir yarandı. Mən artıq gözlərimlə onu sarıya biləcəyim nəsə, bir şey axtarırdım.

Onun arxaya qanrlan dırşəkləri bir-birinə toxundu və eyni zamanda da elə bir qüvvəylə gərildi ki, mənim cəhdim mənasız oldu. Mən, bəlkə də, bir saniyə mübarizə apardım. Hətta Hari kimi, az qala, döşəməyə toxunacaq qədər arxaya qatlanmış atlet də beləcə özünü azad eləyə bilməzdi. Amma o, sıfətinin çizgilərində bunu zərrəcə hiss elətdirmədən zəif, inamsız gülüşlə qollarımın arasından çıxdı və əllərini aşağı saldı.

Onun gözləri mənə lap başlanğıcda, mən oyananda olduğu kimi həmin sakit maraqla baxırdı. Sanki, o, məndə vahimə tutması yaradan ümidsiz cəhdimə diqqət verirdi. O, hərəkətsiz, eyni zamanda da etinasız, gərgin və bütün bunlardan azacıq heyrətlənmiş halda dayanmışdı və sanki, nəyisə gözləyirdi.

Mənim əllərim boşaldi. Onu otağın ortasında qoyub əlüzyuyanın yanındaki rəfə doğru getdim. Qorxunc bir tələyə düşdüyümü hiss eləyir və daha çox amansız üsulları bir-bir gözdən keçirərək çıxış yolu axtarırdım. Əgər kimsə məndən soruşsaydı mənə nələr olur və bütün bunlar nə deməkdir, mən bircə söz belə tapıb cavab verə bilməzdim. Amma mən artıq özüm üçün aydınlaşdırıldım – Stansiyada baş verənlər anlaşılmayan və dəhşətli bir tam halındadır. Lakin indiki anda mən yalnız necə qaçmaq haqqında düşünürdüm.

Geri baxmadan belə üzərimdə Harinin baxışlarını hiss eləyirdim. Döşəmənin üzərində divarda balaca bir aptek qutusu var idi. Mən qaçaraq baxışlarla onun içərisindəkilərə baxdım, içərisində yuxu dərmanları olan bankanı axtardım və tapan kimi də stəkana dörd həb atdım, bu, maksimum dozaydı. Mən hətta öz hərəkətlərimi Haridən gizləmirdim. Nəyə görə belə elədiyimi demək çətindir. Stəkana isti su tökdüm, həblərin əriməsini gözlədim və hələ də otağın ortasında dayanan Hariyə yaxınlaşdım.

– Hirslənirsən? – o, sakitcə soruşdu.

– Yox. İç bunu.

Nəyə görəsə onun məni eşidəcəyini düşünürdüm. Həqiqətən də, dinməzcə stəkanı əlimdən aldı və içərisindəki yuxugətiricini birnəfəsə başına çəkdi. Boş stəkanı stolun üzərinə qoymadım, şkafla kitab rəfinin arasında oturdum. Hari ağır-ağır mənə yaxınlaşdı və kreslonun yanında, döşəmənin üzərində oturdu, ayaqlarını altına elə yiğdi ki, o, bircə dəfə də belə eləməmişdi və mənə yaxşı tanış olan hərəkətiylə saçlarını arxaya atdı. Hərcənd bunun həmin o qız olduğuna tamam inanmasam da, hər dəfə onu kiçik vərdişləriylə taniyanda nə isə boğazından yapışırıdı. Bu, dərk edilməyən və dəhşətli idi. Ən dəhşətli isə bu idi ki, mən özüm də saxtakarlıq eləyərək özümü elə göstərməliydim ki, onu Hari kimi qəbul eləyirəm.

Axi o özü də özünü Hari hesab eləyirdi və onun hərəkətlərində heç bir hiyləgərlik yox idi. Belə düşünməyə necə nail olduğumu bilmirəm, amma buna əmindim – əgər mən, ümumiyyətlə, nəyəsə əmin ola bilirdimsə.

Mən oturmuşdum, qız isə çıyılərini dizlərimə söykəmişdi, onun saçları əllərimi qıdıqlayırdı, biz hər ikimiz, demək olar tərpənmirdik. İki dəfə mən hiss etdirmədən saatə baxdım. Yarım saat keçmişdi – yuxu dərmanı təsir eləməliydi. Hari astadan nəsə mizildəndi.

– Nə deyirsən? – soruştum, amma o cavab vermədi.

Mən bunu artıq başlamaq üzrə olan yuxunun nəticəsi kimi yozdum, hərcənd düzünü deyim, qəlbimin dərinliklərində dərmanın təsir göstərəcəyinə şübhə eləyirdim. Nəyə görə? Bu sualın da cavabı yox idi. Ən çoxu da ona görə ki, mənim hiyləgərliyim çox primitiv idi.

Onun başı azacıq dizlərimə tərəf əyildi, qara saçları sıfətini örtməşdi. Yatan adam kimi aramlı nəfəs alırdı. Mən onu çarpayıya aparmaq üçün onun üzərinə əyildim. Birdən o, gözlərini açmadan saçlarımdan yapışdı və uca-dan gülərək uğunub getdi.

Mən donub-qaldım, o isə gülməkdən əldən düşmüş-dü. Gözlərini qıyaraq sadəlövh və hiyləgər bir hərəkətlə məni izləyirdi.

Mən sarsılmış və köməksiz halda qeyri-iradi olaraq hərəkətsiz halda oturmuşdum, Hari isə gülümsəyərək yanağını mənim əlimə sixdi və susdu.

– Sən nəyə gülürsən? – mən boğuq səslə soruşdum.

Onun da sıfətində həyəcanlı bir ifadə canlandı. Mən onun həqiqi olmaq istədiyini gördüm. Barmaqları ilə bala-ca burnunu tərpədib, nəhayət, ah çəkərək dedi:

– Özüm də bilmirəm.

Bu sözlərdə səmimi bir heyrat var idi.

– Mən özümü səfəh kimi aparıram, hə? – o sözə baş-ladı. – Mənə nədənsə... Amma sən də yaxşısan, təkəb-bürlü halda oturubsan... Pelvis kimi...

– Kim kimi? – soruşdum, mənə elə gəldi səhv eşit-dim.

– Pelvis kimi, hə, axı sən tanıırsan onu, gonbulu.

Axi Hari heç bir halda Pelvisi taniya bilməzdi, hətta onun haqqında məndən eşidə də bilməzdi, bircə sadə səbəbə görə ki, Pelvis öz ekspedisiyasından Hari öləndən üç il sonra qayıtmışdı. Mən özüm də buna qədər onunla tanış deyildim və onun institutlardaki yiğincəqlərə sədrlik eləyərkən yiğincəği sonsuz qədər uzatdığını bilmirdim. Düzünü desəm, onun adı Pelle Villis idi, bu adın ixtisarından onun ləqəbi yaranmışdı, bu ləqəb də o qayıdanə kimi eşidilməmişdi.

Hari dirsəklərini dizlərimə söykəyərək gözlərimin içi-nə baxırdı. Mən onun əllərindən yapışdım və yavaş-yavaş əlimi üzüyuxarı sürüsdürməyə başladım, beləcə barmaqla-rım, az qala, onun nəbzi atan boynunun ətrafında birləş-məyə başladı. Sonda bu, nəvaziş kimi də görünə bilərdi və onun baxışlarından bunu belə də qəbul elədiyi hiss olunurdu. Həqiqətdə isə mən onun bədəninin adı, isti insan bədəni olduğuna və əzələlərinin altında sümük olduğuna əmin olmaq istəyirdim. Onun sakit gözlərinə baxarkən şiddətli bir arzu hiss eləyirdim – barmaqlarımı sıxmaq arzusu.

Mən, az qala, belə eləyəcəkdəm ki, Snautun qanlı əllə-rini xatırladım və əlimi boşaltdım.

– Sən necə baxırsan... – Hari sakitcə dedi.

Ürəyim elə döyüñürdü ki, cavab verməyə qadir deyil-dim. Bir anlığa gözlərimi qapadım.

Birdən ağılıma necə hərəkət eləmək ideyası geldi; əvvəldən axıra kimi, bütün detallarıyla. Bircə dəqiqə belə itirmədən kreslədan ayağa qalxdım.

– Hari, mən getməliyəm, – dedim, – əgər sən mənimlə belə getmək istəyirsənə, onda gedək.

– Yaxşı.

O, ayağa sıçradı.

– Sən niyə ayaqyalınsan? – soruşdum, şkafa yaxınlaşaraq müxtəlif rəngli kombinezonların arasından ikisini seçdim – özüm üçün və onun üçün.

– Bilmirəm... Yəqin, ayaqqabalarımı harasa atmışam, – o, inamsız halda dedi.

Bu sözləri qulaqardına vurdum.

– Sən donunla bunu geyə bilməzsən. Donunu çıxartmalısan.

– Kombinezon? Nəyə görə? – o maraqlandı, dərhal da donunu çıxartmağa başladı. Amma bu zaman qəribə bir şey məlum oldu. Donu çıxartmaq mümkün deyildi, onun nə ayırcı, nə düyməsi, bir sözlə, heç nəyi yox idi. Ortalıqdakı qırmızı düymələr yalnız bəzək idi. Hari tutqun halda gülümseyirdi. Özümü bunun dünyadakı ən adı bir şey olduğuna inanan kimi göstərərək alətlərin içindən cərrah bığağına oxşar birisini götürdüm, donu kürəyindən, qurtardığı yerdən kəsməyə başladım. İndi o, donu başından çıxarda bilərdi. Kombinezon olduqca böyük idi...

– Üçuruq?.. Sən də? – biz hər ikimiz geyinmiş halda otağı tərk eləyəndə əslinə yetişmək üçün o soruşdu. Mən yalnız başımla təsdiqlədim. Snautla rastlaşacağımızdan dəhşətli dərəcədə qorxurdum, amma uçuş meydançasına aparan dəhliz boş idi, yanından keçdiyimiz radiostansiyanın qapıları isə bağlıydı.

Hari mənim balaca elektrik arabasında orta boksdan raketin boş yoluna necə çıxdığımı izləyirdi. Mən növbə ilə mikroreaktorun, məsafədən idarəetmə sükanının sazlığını yoxlayırdım, sonra start arabası ilə birlikdə raketin diyirlədib, çətirin mərkəzi ağızının altındakı start diskinin dairəvi sahəsinə apardım, qabaqcadan oradan öz boş konteynerimi götürdüm.

Bu, Stansiya ilə peyk arasında əlaqə saxlayan elə də böyük olmayan raket idi, adamların yox, yüklerin daşınmasında istifadə olunurdu. Onda adamlar yalnız müstəsna hallarda uçurdular, çünkü onu içəridən açmaq olmurdu. Məhz bu, mənim planımın bir hissəsini təşkil eləyirdi.

Mən, əslində, raketin buraxmaq istəmirdim, amma hər şeyi elə eləyirdim ki, sanki, onu əslində də starta hazırlayırdım. Səyahətlərdə dəfələrlə mənim yol yoldaşım olan Hari bundan bir qədər baş çıxarırdı. Mən içəridəki oksigen cihazlarının və iqlimdəyişən avadanlıqların vəziyyətini bir də yoxladım, hamısını işə saldım və əsas zənciri qoşandan sonra siqnal lampası yananda darısqal kabinədən çıxdım və onu pilləkəndə dayanmış Hariyə göstərdim.

- Gir.
- Bəs sən?
- Mən də səninlə uçacağam. Mən lyuku bağlamalıyam.

Onun mənim hiyləmi hiss eləməyəcəyinə əmin idim. O, pilləkənlə qalxıb kabinetə girəndən sonra dərhal başımı içəri salıb soruşdum: o, rahatmı yerləşib və boğuq «hə»ni eşidən kimi də geri çekilib, zərbələ lyuku bağladım. İki hərəkətlə hər iki tutacağı bağladım və hazırlanmış açarla örtüyün dərinliyində dimdik durmuş boltları bərkitməyə başladım.

Sivri qüllə şaquli dayanmışdı, sanki, həqiqətən də, bir andan sonra boşluğa uçacaqdı. Mən içəridə olana heç nə olmayıcağını bilirdim. Raketdə kifayət qədər oksigen və hətta bir qədər də ərzaq var idi. Nəhayət ki, mən onu orada sonsuza qədər saxlamaq fikrində deyildim.

Nəyin bahasına olursa olsun, heç olmasa, saat yarımlıq azad olmaq istəyirdim ki, gələcəkdə neyələyəcəyim haqqında plan qurum və Snautla əlaqə yaradım. İndi artıq bərabər səviyyədə.

Sonuncu boltu bərkidəndən sonra raketin üzərində dayandığı metal dirəklərin titrədiklərini hiss elədim, amma elə düşündüm ki, var qüvvəmlə böyük açarı sıxan mən özüm titrəyirəm.

Lakin bir neçə addım aralanandan sonra elə şey görдüm ki, onu bir daha görmək istəməzdəm.

Raket içəridən vurulan zərbə seriyalarının təsirində titrəyirdi, həm də necə vururdular! Əgər qarasaklı, qamətli qızın yerini polad avtomat tutmuş olsaydı, hətta yəqin ki, o, səkkiz tonluq kütləsi olan raketin belə titrədə bilməzdi.

Raketin cilalanmış örtüyü üzərində lampaların əksi rəngdən-rəngə çalışır və rəqs eləyirdi. Doğrudur, mən heç

bir zərbə səsi eşitmirdim, raketin içərisində tamamilə sakitlik idi. Yalnız raketin asılı qaldığı konstruksiyanın geniş aralanmış ayaqları özlərinin dəqiq çevrələrini itirmişdi, onlar simlər kimi titrəyirdi. Titrəyişin tezliyi eləydi ki, mən örtüyün davam gətirməyəcəyindən ehtiyatlanırdım. Titrəyən əllərimlə axırıncı boltu da bərkidərək açarı bir tərəfə atdım və pilləkəndən yerə sıçradım. Ağır-ağır geri çəkilərkən daimi gərginliyə hesablanan amortizatorların millərinin yuvalarında necə oynadıqlarını gördüm. Mənə elə gəldi ki, raketin zirehlənmiş örtüyünün yekcins monolit parıltısı dəyişir. Dəli kimi məsafəli idarəetmə pultunun yanına sıçradım, hər iki əlimlə reaktorun və əlaqənin dəstəyini yuxarı itələdim. Bu zaman reproduktordan nə zingiltiyə, nə fitə, nə də insan səsinə bənzəməyən bir səs eşitdim, amma buna baxmayaraq mən: «Kris! Kris! Kris!» deyə fəryad edildiyini ayırd edə bildim.

Bunu aydın eşitdiyimi deyə bilmərəm. Soyulmuş əllərimdən qan axırdı, mən xaotik olaraq, dəli bir sürətlə raketin buraxmağa çalışırdım. Divara sarı işıq düşdü. Start meydancasından, qübbənin altından tozanaq qalxdı, onu qığılçım topası əvəz elədi və bərk, sürəkli uğultu bütün səsləri batırdı. Raket dərhal da birləşən alovun üç dili üzərində qalxırdı və alov tullayıçının qifinin arasından çölə vururdu. Qapaqlar dərhal da bağlandı, avtomatik olaraq işə düşən kompressorlar acı tüstünün burulduğu içəriyə təmiz hava vurmağa başladı.

Bütün bunları mən hiss eləmirdim. Əllərimlə pulta söyklənib, hələ də pırtlaşış tükələri yanmış sıfətimdə alovu hiss eləyərək, qıç olmuş halda ağızımı açaraq ionlaşmaya xas olan, his qoxulu havanı udurdum. Start anında instinctiv olaraq gözlərimi yumsam da, alov, hər halda, gözlərimi kor eləmişdi. Bir müddət mən yalnız qara, qırmızı və qızılı dairələr gördüm. Bir qədərdən sonra bu keçdi. Tüstü və toz uzun-uzadı uğuldayan ventilyasiya qurğularına sorularaq yoxa çıxdı.

Mənim ilk gördüğüm lokatorun yaşıl ekranı oldu. Axtarış antenəsi ilə manevrlər eləyərək raketin axtarmağa başladım. Nəhayət, onu tapanda o, atmosferdən çıxmışdı. Həyatimdə heç vaxt mən belə dəlicəsinə, mahiyyətini dərk eləmədən, sürətləndirmə təyin eləmədən, ümumiyyətlə,

onu harasa istiqamətləndirmədən kor-koranə üsulla raket buraxmamışdım. Hamisindan sadəsi onu, təxminən, min kilometr yüksəklikdə olan Solyaristrafi dairəvi orbitə çıxartmaq olduğunu düşünürdüm. Onda mühərrikləri qoşa bilərdim, onlar uzun müddət işləmişdi və nəticədə onun qəzaya uğramayacağına əmin deyildim. Cədvələ baxarkən min kilometrlik orbitin stasionar orbit olduğuna əmin oldum. Doğrudur, bu özü də nəyəsə zəmanət vermirdi, sadəcə, bu, mənim gördüğüm vəziyyətdən çıxmağın yeganə yolu ydu.

Startdan dərhal sonra söndürdüyüm reproduktoru açmağa cürət eləmədim. Mən hər şeyi eləməyə razı olardım, təki insanlıq adında heç nə olmayan bu dəhşətli səsi bir də eşitməyim. Bütün şübhələr – mən bunu özümə deyə bilərdim – məhv edilmişdi və Harinin xəyalı sıfətinin arxasından başqa, alternativinin qarışmasından azad olmuş əsl sıfəti boylanmağa başlamışdı.

Mən raketodromu tərk eləyəndə saat birə az qalırdı.

## «KİÇİK APOKRİF»

Sifətimin və əllərimin dərisi yanmışdı. Hari üçün yuxu dərmanı axtaranda (əgər bacarsayıdım, öz sadəlövhüyümə güllerdim) orada yanıq mazı gördüyümü xatırladım və oz otağıma getdim. Qapını açdım və qırubun qırmızı işığında böyründə Harinin özünə yer elədiyi kresloda kiminsə oturduğunu gördüm. Qorxu məni iflic elədi, qaçıb canımı qurtarmaq üçün geri dartındım. Bu, saniyənin hansısa bir hissəsi qədər oldu. Oturan adam başını qaldırdı. Mən Snautu tanıdım. Ayaqlarını ayaqlarının üstünə aşıraraq, arxasını mənə çevirib hansısa kağızları vərəqləyirdi. Məni görəndən sonra Snaut bütün kağızları bir kənara qoydu və bur-nunun ucuna endirdiyi eynəyin yuxarısından qasqabaqlı halda mənə baxdı.

Dinməzcə əlüzyuyana yaxınlaşdım, aptek qutusundan yarımeye halında olan mazı çıxarddım və onu alnımdakı və üzümdəki bir qədər çox yanmış yerlərə sürtməyə başladım. Xoşbəxtlikdən, üzüm elə də şisməmişdi. Üzümdəki və gicgahımdakı bir neçə qabarıqcığı isə steril iynə ilə deş-

dim və içərisindəki mayeni çıxarddım. Sonra üzərlərinə iki parça tənzif yapışdırdım. Bütün bu müddət ərzində Snaut məni diqqətlə izləyirdi. Mən ona əhəmiyyət vermirdim. Nəhayət, mən işimi qurtardım (üzümsə daha çox yanmağa başlamışdım) və digər kresloda oturdum. Əvvəlcə mən oradan Harinin donunu götürəsi oldum. Bu, tamam adı don idi, əgər düymə yerlərinin olmadığı istisna olunarsa.

Snaut əllərini dizlərinin üzərinə qoyub mənim hərəkətlərimi tənqidi baxışlarla izləyirdi.

— Hə, nədir, danışaq? — mənim oturmağımı gözləyərək soruşdu.

Üzümdən sürüşən tənzifi yanağıma sıxaraq cavab vermədim.

— Qonağın olub, eləmi, Kris?

— Hə, — mən sakitcə cavab verdim. Səsimin tonunu belə saxlamağa heç həvəsim yox idi.

— Sən də ondan xilas ola bilibsən? Hə-hə, sən bu işə yaxşı girişibsən.

75

O, hələ də dərisi soyulan alnın toxunur, soyulan yerin altından isə çəhrayı təzə dəri görünürdü. Nəyə görə Snautun və Sartoriusun günəşdə yanmaları məni düşünməyə məcbur eləməmişdi? Mən bunun günəşdən olduğunu zənn eləmişdim, axı Solyarisdə heç kim günəşdə qaralmırdı.

— Amma sən, heç olmasa, ciddimi başladın? — ağılıma gələn tapıntıdan mənim bütünlükə alışib-yandığımı əhəmiyyət vermədən Snaut dedi. — Müxtəlif narkotiklər, zəhərlər, sərbəst güləş üssulları, hə?

— Sən nə istəyirsən? Biz yalnız bərabər səviyyələrdə danışa bilərik. Əgər sən hoqqabazlıq eləməyi düşünürsəsə, yaxşısı budur, get.

— Bəzən istəmədən də hoqqabaz olmaq lazım gəlir, — o dedi və qıçıq gözlərini qaldırıb mənə baxdı. — Sən məni, hər halda, əmin eləməyəcəksən ki, ipdən, ya da çəkicdən istifadə eləməyibsən? Təsadüfən Lüter kimi mürəkkəbqabını atmayıbsan ki? Yox? Eee, — o, sıfətini qırışdırıcı, — sən necə lazımsa, elə oğulsan. Hətta əlüz-yuyan salamatdır. Başını əzməyi, ümumiyyətlə, sınaqdan keçirməyibsən, otaq tam səliqə-sahmandadır. Demək, bir...iki — oturtdun, düyməni basdın və hazırlır? — Snaut

saatına baxıb sözünü bitirdi. – Bizim indi hansısa iki, bəlkə də, üç saatımız var.

O, mənə istehzalı təbəssümlə baxdı və birdən soruşdu:

- Demək, məni donuz hesab eləyirsən?
- Tam bir donuz kimi, – mən sərt tərzdə təsdiqlədim.
- Belə. Əgər mən desəydim, sən mənə inanardınmı?

Heç olmasa, bircə sözümüzə inanardınmı?

Mən susdum.

– İlk dəfə bu, Qibaryanın başına gəldi, – o, elə sıfətin-dəki həmin təbəssümüylə də davam elədi. – O, öz kabinetinə çəkilmişdi və yalnız qapının arasından danışırkı. – Bizi... bizim nə qərara gəldiyimiz ağılna gəlirmi?

Mən bilirdim, amma susmağa üstünlük verdim.

– Di, aydınındır. Qərara aldiq ki, o, aqlını itirb. O, qapının arasından hamisini da olmasa, bizə nəsə danışmışdı. Bəlkə, sən başa düşürsən də, o, nəyə görə gizlənirdi və onun yanında kim var idi? Axı sən artıq bilirsən, hər kəs özünküñə baş çəkirdi. Amma o, əsl alim idi. O, bizim ona şans verməyimizi tələb eləyirdi.

– Prinsip etibarılə siz ona hansı şansı verə bilərdiniz?

- Belə də, mən düşünürdüm ki, o, necəsə təsnif etmək, necəsə danışmaq, nəsə qərara gəlmək istəyir. Bilirsənmi o neylədi? Yəqin, bilirsən?

– Bu hesablamları, – mən dedim, – yesikdəki. Radiostansiyyada. Bu, onun işidir?

- Hə. Amma onda mən bu haqda heç nə bilmirdim.
- Bu nə qədər davam elədi?
- Qonaqlar? Bir həftəyədək. Qapının arasından danışırkı. Amma orada nələr olurdu... Biz onda qarabasma olduğunu düşünürdük, motor oyandırması. Mən ona skopolamin verdim.

– Necə yəni... ona?

- Bax belə. O götürdü, amma özü üçün yox. Təcrübədən keçirtdi. Beləcə də hər şey baş verdi.

– Bəs siz?

- Biz? Üçüncü gün onun yanına girməyi qərara aldiq, başqa cür mümkün olmasa, qapını sindiracaqdıq. Biz onu, həqiqətən də, müalicə eləmək isteyirdik.

– Ah... demək, buna görə! – ixtiyarsız halda dedim.

– Bəli.

– Orada... o şkafda...

– Bəli, mənim əzizim. Bəli. O, həmin bu vaxt bizi də qonaqların baş çəkdiyini bilmirdi. Biz artıq onlarla məşğul ola bilmirdik. Amma o, bu haqda bilmirdi. İndi... indisə artıq bir qədər təcrübəmiz var.

O, bu sözləri o qədər astadan dedi ki, axırıncı sözü mən eşitmədim, sadəcə, təxmin elədim.

– Dayan görüm, mən başa düşmürəm, – mən dedim.  
– Necə yəni? Axi siz mütləq eşitməliyiniz. Sən özün qulaq asdığınızı dedin. Siz bir yox, iki səs eşitməliyiniz...

– Yox. Yalnız bir səs gəlirdi, amma əger orada anlaşılımayan səslər olurdusa da, biz oyunları, özün başa düşürsən də, nəyin hesabına yazırıq...

– Yalnız onun? Amma... nəyə görə?

– Bilmirəm. Doğrudur, bu münasibətlə mənim bir nəzəriyyəm var. Ancaq düşünürəm ki, bu haqda tələsmək lazımlı deyil, həm də o, bütünlükə aydınlaşmayacaq. Bax belə. Amma sən axşam nəsə görməliyidin, yoxsa bizim həkimizi dəli hesab eləyəcəkdir.

– Mən öz başıma hava gəldiyini düşünürədüm.

– Ax, belə de? Heç kimi də görmədin?

– Gördüm.

– Kimi?

Onun sıfətinin ifadəsi artıq gülüşə uyğun gəlmirdi. Mən cavab verməmişdən əvvəl ona xeyli baxdım.

– O... qararı...

O, heç nə demədi, amma onun bütünlükə qırılan, qabağa əyilən bədəni bir balaca yumşaldı.

– Hər halda, məni xəbərdar eləyə bilərdin, – mən artıq qərarsız halda başladım.

– Axi mən səni xəbərdar elədim.

– Hansı vasitə ilə?

– Mümkün olan yeganə vasitə ilə. Başa düş, mən bunun kim olacağını bilmirdim. Bunu heç kim bilmirdi, bunu bilmək olmazdı...

– Qulaq as, Snaut, mən səndən soruşmaq istəyirəm. Sən bunu tanıyırsanmı... artıq bir müddət. Həmin... o... onunla necə olacaq?

– Səni onun qayıdacağımı maraqlandırır?

– Bəli.

– Qayıda da bilər, qayıtmaya da.

– Bu nə deməkdir?

– Başlanğıcda olduğu kimi, qayıda bilər... ilk təşrifindəki kimi. Sadəcə, heç nə bilməyəcək, daha dəqiqi, özünü elə aparacaq ki, sanki, sənin ondan xilas olmaq üçün elədiklərin heç vaxt olmayıb. Əgər onu bu vəziyyətə gəlməyə məcbur eləməsən, sənə qarşı pis münasibətdə də olmayıcaq.

– Hansı vəziyyətə?

– Bu, şəraitdən asılıdır...

– Snaut!

– Səni nə maraqlandırır?

– Biz bir-birimizdən gizlənməkdə israfçılığa yol verə bilmərik.

– Bu, israfçılıq deyil, – o, soyuq tərzdə dilləndi. – Kelvin, mənə elə gəlir ki, sən hələ də hər şeyi başa düşmürsən... ya da dayan! – Onun gözləri işıldadı. – Sən onun kim olduğunu danişa bilərsənmi?!

Mən ağızımın suyunu udub, başımı aşağı saldım. Mən ona baxmaq istəmirdim. Yaxşı olardı ki, bu, kimsə başqası olsun, daha o yox. Amma seçim yox idi. Tənzifin bir parçası qopdu və ovcuma düşdü. Mən qəfil toxunmadan diksindim.

– Qadın, hansı ki... – Sözümü qurtara bilmədim.

– O, özünü öldürdü. Özünə... iynə vurmuşdu...

Snaut gözləyirdi.

– İntihar?.. – mənim susduğumu görüb özü soruşdu.

– Hə.

– Bu hamısıdır?

Mən susdum.

– Bu, hamısı ola bilməz...

Mən cəld başımı qaldırdım. O, mənə baxmırı.

– Sən haradan bilirsən?

O cavab vermədi.

– Yaxşı, – mən dodaqlarımı yalayaraq dedim. – Biz mübahisə elədik. Şəxsən... Mən ona dedim, bilirsənmi, hirslenəndə necə deyirlər. Şeylərini yiğışdırırsın və çıxıb getsin. O, mənə işaret etdi ki... birbaşa demədi... amma əgər kiminləsə illərlə yaşamışdısa, onda bu lazımlı deyildi... Mən əmin idim ki, bunlar yalnız söz xatırınə deyilir... o, belə elə-

məkdən qorxar və... ona elə belə də dedim. Növbəti gün mən xatırladım ki, zəhəri... şkafa qoymuşam. O, bu haqda bildirdi. Zəhər mənə lazım idi, onu laboratoriyanan gətirmişdim və zəhərin necə təsir elədiyini ona başa salmışdım. Mən qorxdum və onun yanına getmək istədim, amma sonra fikrimi dəyişdim, bu, o anlama gələ bilərdi ki, guya, mən onun sözlərini ciddi qəbul eləyirəm... hər şey necə vardısa, elə də qaldı. Üçüncü gün, hər halda, getdim, bu, mənə rahatlıq vermirdi. Amma... mən gələndə o artıq ölmüşdü.

— Ah, sən, müqəddəs günahsız...

Bu, məni özümdən çıxartdı. Amma Snauta baxanda onun heç də məni ələ salmadığını başa düşdüm. Mən, sanki, onu ilk dəfəydi görürdüm. Onun boz sıfəti var idi, üzünün dərin qırışlarından sözlə ifadə edilməyəcək yorğunluq yağırdı. Ağır xəstə adam kimi görünürdü.

— Sən niyə belə deyirsən? — mən heyrətləndirici dərəcədə qorxaqcasına soruşdım.

— Ona görə ki, bu əhvalat faciəlidir. Yox, yox, — mənim hərəkətimi görüüb cəld əlavə elədi, — sən hələ də hər şeyi başa düşmürsən. Əlbəttə, sən bundan çox əzab çəkə, hətta özünü qatil də hesab eləyə bilərsən, amma... ən dəhşətliyi bu deyil.

— Sən nə danışırsan! — mən açıqla dilləndim.

— Mənə inanmadığına görə sevinirsən. O baş verən hadisə, yəqin, dəhşətli olub, amma ən dəhşətlisi hələ... baş verməyib. Heç vaxt.

— Başa düşmürəm, — qərarsız halda dilləndim. — Doğrudan da, heç nə başa düşmürəm.

Snaut başıyla təsdiqlədi.

— Normal insan... Normal insan nə olan şeydir? O insandır ki, heç vaxt alçaqlıq eləməyib. Belə, amma yəqin, bu haqda heç vaxt düşünməyib. Bəlkə də, hətta düşünməyib, amma onda nəsə düşünüb, on, ya da otuz il əvvəl belə bir fikir yaranıb, bəlkə də, bundan qorunub və yaddan çıxarıb, qorxmayıb, çünkü bunu heç vaxt həyata keçirə bilməyəcəyini bilib. Hə, indi özün üçün təsəvvür elə ki, gözlənilmədən, günün günortaçağı, digər adamların arasında etinə, qanına yermiş bunu qarşılıyırsan, sənə yapışib və ondan qopmaq heç cür mümkün deyil, onda neyləyərsən? Onda nə olacaq?

Mən susurdum.

– Stansiya, – o sakitcə dedi. – Onda Solyaris Stansiyası olacaq...

– Amma... necə yəni?.. Bu ola bilərmi? – mən qərarlı halda soruştum. – Axi nə sən, nə də Sartorius qatil deyilsiniz.

– Amma Kelvin, sənsə psixoloqlar! – o, hövsələsizcəsinə sözümüz kəsdi. – Kimin nə vaxtsa belə yuxusu olmayıb? Sayıqlama? Düşün... di deyək ki, çirkli ağ parçaya vurulmuş fanatik haqqında düşün, həyatıyla risk eləyərək yalvarış və hədəylə özü üçün qiymətli olan bu murdar parçanı elə keçirdir... Bu, məzəli olmalıdır, hə? Hansı ki eyni zamanda öz şəhvətinin obyektinə görə xəcalət çəkir, ondan ötrü ağlığını itirir və bəlkə də, Romeo və Cülyetta hissi səviyyəsinə qədər qalxaraq ondan ötrü həyatını verməyə hazırlır. Axi məlumdur, elə şeylər var... şərait... elədir, heç kim onları öz fikirlərindən kənardı həyata keçirməyə qadır deyil... hansısa bir an sarsıntı, düşkünlük, ağlığını itirmə, bunu necə istəyirsınız, elə də adlandırın. Bu sözdən sonra söz işə çevirilir. Bu hamısıdır.

– Bu... hamısıdır, – mən key səslə mənasız halda təkrar elədim. Başında uğultu var idi. – Amma Stansiya? Stansiyalıq burada nə iş var?

– Sən özünü nə yerinə qoyursan? – Snaut donquydadi. O, mənə sinayıcı baxışlarla baxırdı. – Axi mən elə hey Solyaris haqqında danışram, yalnız Solyaris və başqa heç nə haqqında. Əgər bu, mənim gözlədiyimdən belə kəskin fərqlənirsə, bu, mənim günahım deyildir. Yeri gəlmışkən, sən məni axıra qədər dinləyə bilmək üçün kifayət qədər gəzib-görübəsən. Biz kosmosa yola düşərkən hər şeyə hazırlanmış oluruq, yəni təkliyə, mübarizəyə, əzab-lara və ölümə. Təvazökarlıqdan biz bu haqda ucadan danışmırıq, amma özlüyüümüzdə düşünürük ki, biz əlaviyə. Əslində isə... əslində isə bu, hər şey demək deyil və bizim hazırlığımız kifayət eləmir. Biz heç də kosmosu fəth eləmək istəmirik, sadəcə, Yeri onun sərhədlərinə qədər genişləndirmək istəyirik. Bəzi planetlər Sahara kimi səhralardan ibarətdir, digərlərində insanlar yaşayırlar, ya da bəziləri Braziliya cəngəllikləri kimi istidir. Biz humanistik, xeyirxahiq, biz başqa irqləri istila eləmək istəmirik, yalnız

onlara öz dəyərlərimizi vermək və əvəzində onların irslərini qəbul eləmək istəyirik. Biz özümüzü müqəddəs əlaqənin cəngavərləri hesab eləyirik. Bu, ikinci yalandır. İnsanlardan başqa heç kimi axtarmırıq. Bizə başqa dünya lazım deyildir. Bizə güzgü lazımdır. Biz başqa dünyalarla neylə-yəcəyimizi bilmirik. Bu dünyalardan biri kifayətdir və o da artıq bizi əsarət altına alır. Biz şəxsi, ideallaşdırılmış surət tapmaq istəyirik; bu, bizimkindən daha mükəmməl sivilizasiyası olan dünya olmalıdır. Digərlərində bizim primitiv keçmişimizin əksini tapmağa ümid eləyirik, həmin bu anda isə digər tərəfdə də nəsə var, hansı ki biz onu qəbul eləmirik, ondan qorunuruq. Axi biz Yerdən təkcə insanın qəhrəmanlıq monumentini, distillə edilmiş comərdlik gətirmirik! Bura elələri uçublar, həqiqətdə də, belə olublar və digər tərəf bu həqiqəti bizə göstərəndə – biz bununla barişa bilmirik.

– Amma bu nə deməkdir? – mən ona hövsələylə qulaq asaraq soruşdum.

– Biz nəyi istəyirdik: digər sivilizasiya ilə əlaqəni. Bizim bu varımızdır, yəni əlaqə. Bizim şəxsi, sanki, mikroskop altında böyüdülmüş nəhəng eybəcərliyimiz kimi. Bizim təlxəkliyimiz və rüsvayçılığımız! – Onun səsi qəzəbdən titrəyirdi.

– Demək, sən düşünürsən ki, bu... okeandır? Bu elə odur? Amma niyə? İndi mexanizm mühüm deyildir, amma nədən ötrü? Sən ciddimi düşünürsən ki, o, bizimlə əylənmək istəyir? Ya da bizi cəzalandırmaq? Axi bu, olsa-olsa, primitiv demonologiyadır<sup>1</sup>. Olduqca nəhəng şeytan tərəfindən elə keçirilmiş planet öz şeytani humor hissəlerinin həzz almasından ötrü elmi ekspedisiyanın üzvlərinə məşuqələrini sırrıyr. Axi sən özün də başa çatmış bu idiotizmə inanmırısan.

– Bu şeytan heç də elə axmaq deyil, – o, dişlərinin arasından donıldandı.

Mən heyrətlə ona baxirdım. Ağlıma belə bir fikir gəldi: nəhayət, onun əsəbləri tab gətirməyəcək, hətta Stansiyada bütün baş verənləri dəlilik adlandırmış mümkün olmasa belə. «Reaktiv psixo?..» – o, az qala, səssiz gülüşlə gülməyə başlayanda məndə ani olaraq bu fikir yarandı.

<sup>1</sup> Demonologiya – ibtidai insanların cılrlarə inanması

– Mənə diaqnoz qoyursan? Tələsmə. İşin mahiyəti etibarilə sən bunu elə adı formada yaşayıbsan ki, sadəcə, heç nə bilmirsən!

– Aha. Şeytanın mənə yazılı gəlib, – mən dilləndim, söhbət məni təngə gətirməyə başlamışdı.

– Sən şəxsən nə istəyirsin? İks metamorfoz plazmanın bilyon hissəsinin bizə qarşı hansı planları qurdugunu sənə danışım? Bəlkə də, heç bir plan qurmur.

– Necə yəni heç bir? – mən sarsılmış halda soruşdum. Snaut yenə də gülümsədi.

– Sən gərək bilesən, elm nəyinsə necə edilməsi ilə məşğul olur, daha bunun niyə edilməsi ilə yox. Necə? Hə, bu, rentgenlə həmin eksperimentdən səkkiz və ya doqquz gün sonra başlamışdı. Bəlkə də, okean bu şüalanmaya hansısa başqa şüalanma ilə cavab vermişdi, bəlkə də, bununla bizim beynimizi tədqiq eləyir və ondan hansısa izolə edilmiş psixika adacıqlarını tapıb çıxarıır.

– Psixika adacıqları?

Bu, məni maraqlandırırdı.

– Hə də, özlərinə qapanmış, digərlərindən ayrılmış proseslər, əzilmiş, hansısa boğuq xatirələr, yaddaş lövhələri. O, onları resept kimi və ya hansısa konstruksiyanın planı kimi qəbul elədi... Sən axı yaddaş proseslərinin əsasını təşkil eləyən xromosomların simmetriyasız kristallarının və serebrosid birləşmələrinin nuklonlarının bir-birinə necə oxşadıqlarını bilirsən... Axı irsi plazma – xatırlayan plazmadır. Beləcə, okean bunu bizdən alır, qeyd eləyir, sonra isə... Sonra da nə olduğunu sən bilirsən. Amma bu, nədən ötrü edilir? Paho! Hər bir halda bizi məhv eləməkdən ötrü yox. O, bunu daha sadə üsulla eləyə bilərdi. Ümumiyyətlə, belə texniki sərbəstlikdə, necə deyərlər, o, hər şeyə qadirdir; məsələn, bizim yanımıza oxşarımızı göndərməyə.

– Aaa! – mən qısqırdım. – Birinci axşam mən gələndə ona görəmi elə qorxdun?

– Hə. Ola bilsin. Bəs sən haradan bilirsən ki, mən, doğrudan da, iki il bundan əvvəl bura uçan həmin xeyirxah qoca Xorekəm...

Snaut astadan gülməyə başladı, sanki, mənim sarsılmağım, Allah bilir, ona hansı ləzzəti bəxş eləyirdi, amma dərhal da gülüşünə ara verdi.

– Yox, yox, – o donquldandı. – Bunsuz da kifayət qədər... Bəlkə, fərq çoxdur, amma mən yalnız bir şeyi bili-rəm: səninlə bizi öldürə bilərlər.

– Onlar ki yoxdurlar?

– Sənə sınaqdan çıxartmağı məsləhət görmürəm. Müd-hiş mənzərədir!

– Heç nəylə?

– Bilmirəm. Hər bir halda nə zəhərlə, nə bıçaqla, nə də iplə yox...

– Atom mərmisi ilə?

– Sən yoxlayardın?

– Bilmirəm. Əgər onların adam olmadıqlarına əmin olsam...

– Bəs müəyyən mənada belədirsem? Subyektiv olaraq onlar insandırlar. Onlar tamamilə özlərinə hesabat vermirlər, özlərinin... mənşələri haqqında. Sən, şübhəsiz, bunu hiss eləyibsen?

– Hə. Di... bu necə baş verir?

– Qeyri-adi sürətlə regenerat<sup>1</sup> olurlar. Sənə deyirəm ki, qeyri-adi sürətlə, birbaşa gözlərinin qabağında və yenidən elə hərəkət eləməyə başlayırlar ki, necə...

– Necə?

– Bizim onları təsəvvür elədiyimiz kimi, yaddaşda olan həmin o müəyyən...

– Bəli. Bu doğrudur, – mazın yanın yanaqlarından axmasına və əlimin üzərinə damcılamasına əhəmiyyət ver-mədən mən təsdiqlədim.

– Bəs Qibaryan bilirdi? – mən cəld soruşdum.

O, mənə diqqətlə baxdı:

– O bilirdimi ki, biz?..

– Hə.

– Demək olar, şübhəsiz.

– Sən haradan bilirsən, o nəsə deyib?

– Yox. Amma mən onda bir kitabça tapdım...

– «Kiçik Apokrif»?! – mən ayağa sıçrayaraq səsləndim.

– Doğrudur. Bəs sən bu haqda haradan bilə bilərsən?

– o, təşvişli baxışlarını sıfətimə dikərək narahatlıqla heyrətləndi.

Mən onu işaret ilə dayandırdım.

<sup>1</sup> Regenerat – xassələri bərpa olunmuş işlənmiş material

– Sakit ol. Görürsən ki, mən yanmışam və tamamilə bərpa oluna bilmirəm. Kabinetdə mənim üçün məktub var idi.

– Sən nə danışırsan? Məktub? Onda nə yazılmışdı?

– Çox az şey. Daha doğrusu, məktub yox, qeyd idi. Solyaris əlavəsinə və bu «Apokrif»ə bibliografik istinad. Bu nə deməkdir?

– Köhnə işdir. Bəlkə də, orada bütün bunlarla ümumi nəsə var. Saxla.

O, cibindən küncləri sürtülmüş dəri cildli kitabçanı çıxardıb mənə uzatdı.

– Bəs Sartorius?.. – mən kitabı gizlədərək dedim.

– Necə Sartorius? Belə şəraitdə hər kəs necə müümkünsə, başını saxlayır. O, normal olmağa çalışır – onda bu, deməli, rəsmidir.

– Bir görürsən!

84

– Bu belədir. Mən bir dəfə onunla bir işdə olmuşam...

Təfərrüatlarını danışmayacağam, onu demək kifayətdir ki, bizim səkkizimizə beş yüz kilo oksigen qalmışdı. Bir-birimizin ardınca gündəlik işlərə son qoyurduq, sonda isə hamimiz saqqallı gəzirdik, təkcə o üzünü qırıx, ayaqqabalarını təmizləyirdi... O, belə adamdır. Əlbəttə, indi o neyləssə, riyakarlıq olacaq, komediya, ya da cinayət.

– Cinayət?

– Yaxşı, qoy cinayət olmasın. Bunun üçün hansısa yeni bir təyinat tapmaq lazımdır; məsələn, «reaktiv ayrıılma». Yaxşı səslənir?

– Sən son dərəcə ağıllısan.

– İstəyərdin ki, mən ağlayım? Nəsə bir şey təklif elə.

– Eh, məni rahat burax.

– Yox, mən ciddi deyirəm. İndi sən də mənim bildiyim qədər bilirsən. Sənin hansısa bir planın varmı?

– Sən necə də xeyirxahsan! Mən o... təzədən gələrsə, neyləyəcəyimi bilmirəm. Gələcəkmi?

– Çox ola bilsin ki, hə.

– Amma onlar içəri necə keçə bilirlər? Axı Solyaris hermetikdir. Bəlkə, zireh...

– Zireh qaydasındadır. Necə keçidlərini başa düşə bilmirəm. Daha çox biz qonaqları yatanda görürük, amma heç olmasa, arada yatmaq da lazımdır.

O, ayağa qalxdı. Mən də onun arxasınca qalxdım.

– Snaut, bir qulaq as... Söhbət Stansiyanın ləğvindən gedir. Sən bunu yalnız məndənmi eşitmək isteyirsən?

O, başını yırğaladı.

– Bu, elə də asan deyil. Əlbəttə, biz həmişə qaça bilərik; heç olmasa, peykə və oradan SOS siqnali göndərə bilərik. Başımıza hava gəldiğini güman eləyəcəklər – Yerdə biz bütün bunları yaxşıca unudana kimi hansısa sanato riyada dincələcəyik – belə izolə edilən bazalara kollektiv müdaxilə cəhdləri olur... bəlkə, bu heç də ən pis çıxış yolu olmazdı... Bağ, sakitlik, ağı palatalar, oradakı qızlarla gəzintilər...

Snaut əllərini cibində saxlayaraq dalğın baxışlarını otağın küncünə zilləyib tamamilə ciddi deyirdi. Qırmızı günəş artıq üfüqün arxasında yox olmuşdu və qara boşluqda yallı dalğalar üzürdü. Göy alışib-yanındı. Bu ikirəngli qeyri-adi kədərli mənzərənin üzərində bənövşəyi haşiyəli buludlar sürürdü.

– Demək, qaćmaq isteyirsən? Ya yox? Hələ yox?

O qılışdı.

– Sarsılmaz istilaçı... Hələ də bunu sınamayıbsan, yoxsa belə tələbkar olmazdın. Söhbət nə istəməyimizdən yox, nəyin mümkün ola biləcəyindən gedir.

– Necə?

– Bax burasını mən bilmirəm.

– Demək, burada qalırıq? Düşünürsən ki, vasitə tapılacaq?

Snaut üzgün halda mənə baxırdı, üzünün qırışları cirilmiş, dərisi soyulmuşdu.

O geri döndü, öz kağızlarını götürüb çıxdı. Mənim görəcəyim bir iş yox idi, mən yalnız gözləyə bilərdim. Pəncərəyə yaxınlaşdım və az qala, onu görməyərək qanlı-qara okeana baxmağa başladım. Ağlıma hansısa bir raketdə gizlənə biləcəyim fikri gəldi, amma bu haqda ciddi düşünmədim, bu, həddən artıq sarsaqlıq olardı – gec, ya tez, mən oradan çıxası olacaqqdım. Pəncərənin yanında oturub Snautun mənə verdiyi kitabı çıxardım. İşiq hələ kifayət qədər idi, stansiya qızarırdı, otaq qırmızı rənglər içində şölənlənirdi.

Bu, hansısa fəlsəfə alimi Otton Ravintser tərəfindən toplanan, danılmaz dəyəri olan məqalələr və işlər idi. Hər bir

elmi həmişə yalançı bir elm, onun müəyyən olunmuş tip-lərin intellegentlərində heyrləndirici dərəcədə dəyişən istiqaməti müşayiət eləyir. Astronomiyanın astrologiyada öz karikaturaçısı var, kimyanın nə vaxtsa əlkimyası var idi, solyaristikanın əsl nəhəng fikirlərin partlayışı ilə müşayiət olunması aydındır.

Ravintserin kitabı məhz bu qəbildən olan mənəvi qidarı ehtiva eləyirdi. Yeri gəlmışkən, düzünü demək lazımdır ki, ön sözdə o, bu panoptikumdan<sup>1</sup> əl çəkmişdi. Sadəcə, o, əsassız olaraq belə kitabın həm tarixçilər üçün, həm də psixoloqlar üçün qiymətli sənəd olduğu qənaətinə gelmişdi.

Bentonun raportu kitabda özünə layiqli yer almışdı. O, bir neçə hissədən ibarətdi. Birinci hissə gəmi jurnalının tamam yiğcam surətindən ibarətdi.

Saat on dördədən saat on altı qırx dəqiqəyə qədər şərti vaxtda ekspedisiyanın qeydləri qısa və neqativ idi.

«Yüksəklik 1000, 1200, ya da 800 metr, heç nə görünmür, okean boşdur». Bu, bir neçə dəfə təkrar olunurdu.

Sonra 16.40-da: «Qırmızı duman qalxır. Görüntü məsafəsi 700 metrdir. Okean boşdur».

17.00-da: «Duman sıxlıdır, hava sakitdir, görüntü məsafəsi 400 metr, aydınlaşma ilə. 200 metrə enirəm».

17.20-də: «Mən dumanın içindəyəm. Hündürlük 200 metr. Görüntü məsafəsi 20–40 metr. Hava sakitdir. 400 metr yüksəyə qalxıram».

17.45-də: «Hündürlük 500. Duman üfüqlərə kimi uzanır. Dumanda qıfabənzər açılıqlar görülərəm, bu açılıqlardan okeanın səthi görünür. Bu qıflardan birinə girməyə çalışıram».

17.52-də: «Burulğana bənzəyən bir şey görüürəm – sarı köpük tullayırlar. Dumandan divarla əhatə olunub. Hündürlük 100 metrdir. 20 metrə düşürəm».

Bununla da Bertonun gəmi jurnalındaki qeydləri qurtarırdı. Raport adlanan bu hissənin sonrakı səhifələri Bertonun xəstəlik tarixçəsini əhatə eləyirdi, daha dəqiqi, bu, komissiya üzvləri tərəfindən verilən suallarla kəsilən, Berton tərəfindən diktə edilən izahatlar mətni idi.

---

<sup>1</sup> Panoptikum – qədimdə mumdan düzəldilən heykəllər muzeyi

«**Berton.** Mən otuz metrə qədər düşəndə yüksəkliyi saxlamaq çətin oldu; belə ki, bu dairəvi, dumandan azad olan boşluqda kəsik-kəsik külək əsirdi. Mən bütün diqqətimi idarə eləməyə yönəltməyə məcbur idim və buna görə də bir müddət, 10-15 dəqiqə kabinetdən çöldə baxmadım. Buna görə də öz istəyimin əksinə olaraq dumana girdim, məni ora güclü külək atdı. Bu, adı duman deyildi, sanki, maye idi, məncə, kolloid<sup>1</sup> idi, bütün şüşələri örtmüşdü. Onu təmizləmək çətin idi, bu maye çox yapışqanlı idi. Bu zaman pərlərə küləyin göstərdiyi müqavimətdən dövrələrin sayı otuz faiz aşağı düşmüştü və mən yüksəkliyi itirməyə başlamışdım. Çox aşağı düşdüm və dalğalara ilisməkdən qorxaraq qazi axıra qədər basdım. Maşın yüksəkliyi saxladı, amma yuxarı qalxmırıldı. Məndə hələ raket sürətləndiricisinin dörd patronu da qalırdı. Onlardan istifadə eləmirdim, düşünürdüm ki, vəziyyət pisləşə və onda onlar mənə lazım ola bilər. Tam dövrələmədə güclü titrəyişlər başladı, mən pərin bu qəribə maye tərəfindən tutulduğumu başa düşdüm, ölçü cihazlarında yüksəldirme əvvəlkitək sıfır idi və mən bununla heç nə eləyə bilmirdim. Dumana girdiyim bu andan etibarən də günəşini görmürdüm, amma onun istiqamətində dumana qırmızı rəngə çalırdı. Mən hələ də dövrə vurur, hələ də dumansız yerlərdən birinə çıxacağımı ümidi eləyirdim və həqiqətən də, hansısa yarım saatdan sonra buna nail ola bildim. Açıq, az qala, tamam dairəvi, diametri bir neçə yüz metr olan boşluğa çıxdım. Onun sərhədlərini sürətlə burulub qalxan dumana təşkil eləyirdi. Buna görə də mən bacardığım qədər bu boşluğun ortasına yaxın olmaq istəyirdim, orada hava nisbətən sakit idi. Bu zaman okeanın səthinin vəziyyətində dəyişiklik hiss elədim. Dalğalar, az qala, tamam yoxa çıxdı, okeani təşkil eləyən bu mayenin səthi tədricən yoxa çıxan tutqunlaşma ilə yarışəffaf oldu. Belə ki, müəyyən müdəddətdən sonra hər şey tamamilə təmizləndi və mən, heç şübhəsiz, okeanın bir neçə kilometr dərinliyini görə bilsəm. Orada nazik zolaqlar şəklində yuxarı qalxan sarı lıl üst-üstə qalaqlanmışdı və lıl okeanın səthinə qalxandan sonra şüşə kimi parıldayır, qaynamağa və köpüklənməyə başlayırdı, sonra isə möhkəmləşirdi; çox qatı olan yanmış

<sup>1</sup> Kolloid – kristallaşmayan və üzvi qışadan keçməyən maddə

şəkər siropuna oxşayırdı. Bu *lil*, ya da selik böyük kəsəklər halında yiğilmişdi, yuxarı qalxaraq rəngli kələmə oxşayan təpələr yaradırı və tədricən müxtəlif fiqurlar formalaşdırmağa başladı. Dumanın divarı məni çəkməyə başladı və buna görə də mən bir neçə dəqiqə bu hərəkətlə mübarizə aparmaq üçün sükanla və dövrələrlə əlləşməli oldum, bir də yenidən aşağı baxanda özümdən aşağıda nəsə bağı xatırladan bir şey gördüm. Bəli, bağı. Alçaqboylu ağacları, yaşıl hasarları və ciğirləri görürdüm, amma bunlar həqiqi deyildi – hamısı elə sarı gips kimi bütünlükə bərkiyən həmin substansiyadan<sup>1</sup> idi. Bu, belə görünürdü. Okeanın səthi möhkəm parıldayırdı. Necə lazımsa baxmaq üçün mən bacardığım qədər aşağı düşdüm.

*Sual.* Sənin gördüğün bu ağaclarda və digər bitkilərdə yarpaq var idimi?

**Bertonun cavabı.** Yox. Sadəcə, bütün bunların bağın modeli kimi bir görünüşləri var idi. Özüdür ki var. Model. Bu, belə görünürdü. Model, amma təbii böyüklükdə. Sonra hər şey çatlamağa və sinməğa başladı, tamamilə qara olan yarıqlardan okeanın səthinə dalğalar qatı *lili* sixib çıxartmağa başladı, *lil* donurdu, sonra hər şey daha güclü qaynamağa başladı, köpüklə örtüldü və köpükdən başqa heç nə görmədim. Eyni zamanda da, duman məni hər tərəfdən sixmağa başladı, buna görə də sürəti artırdım və üç yüz metr yüksəkliyə qalxdım.

*Sual.* Sən tamamilə əminsən ki sənin gördüğün başqa şeyi yox, bağı xatırladırdı?

**Bertonun cavabı.** Bəli. Çünkü mən orada müxtəlif detalları ayırd eləyə bildim. Xatırlayıram, məsələn, bir yerdə hansıa qutular cərgə ilə düzülmüşdü. Sonra bunun arıxana ola biləcəyi ağlıma gəldi.

*Sual.* Bu, sənin ağlına sonra gəldi? Amma sənin onu gördüğün anda yox?

**Bertonun cavabı.** Yox, çünkü hər şey, sanki, gipsdən idi. Mən başqa şeylər də gördüm.

*Sual.* Hansı şeyləri?

**Bertonun cavabı.** Hansı olduqlarını deyə bilmərəm, çünkü onlara yaxşıca baxmağa macal tapmadım. Məndə belə təəssürat vardı ki, bəzi kolların üzərində hansıa alət-

---

<sup>1</sup> Substansiya – maddə

lər var. Onlar uzunsov formada idi, dişləri qabağa çıxmışdı, sanki, bağ maşınlarının qelibdənçixma gips nümunələri idi. Amma mən buna tam əmin deyiləm. Buna isə – hə.

**Sual.** Sən bunun qarabasma olduğunu düşünmədinmi?

**Bertonun cavabı.** Yox. Mən bunun illüziya olduğunu düşündüm. Qarabasma haqqında düşünmədim, çünkü özümü çox yaxşı hiss edirdim, həm də ona görə ki, həyatimdə heç vaxt buna oxşar bir şey görməmişdim. Mən üç yüz metrə qədər yüksəkliyə qalxanda aşağımdakı duman eynən pendir kimi deşik-deşik idi. Bu deşiklərdən biri boş idi və mən oradan okeanın səthinin necə həyəcanlandığını gördüm, digər tərəfdən isə nəsə burulub qalxırdı. Bu açılığın birindən aşağı düşdüm və qırx metr yüksəklikdən, okeanın səthindən aşağıda, elə də dərinlikdə olmayan bir divar olduğunu gördüm; bu divar, sanki, nəhəng bir bina-nın divarı idi; o, dalğaların arasından dəqiq işıqlandırılmışdı və pəncərələrə oxşayan müntəzəm cərgələrlə düzülmüş düzbucaqlı yarıqları var idi. Mənə hətta elə gəldi ki, bəzi pəncərələrdə nəsə hərəkət eləyir. Amma buna elə də əmin deyiləm. Sonra divar ağır-agır qalxmağa və okeandan çıxmaga başladı. Ondan bütöv burulğanlar şəklində hansısa selikli, qatıləşdirilmiş damarcıqları olan həlməşiklər axırdı. Birdən o, iki yerə bölgündü və okeanın dərinliyinə elə sürətlə getdi ki, bircə anda yox oldu. Mən yenidən maşını yuxarı qaldırdım və lap dumanın üzərində, az qala, təkərlərlə ona toxunaraq uçmağa başladım. Sonra növbəti qifi gördüm. O, yəqin, birincidən bir neçə dəfə böyük idi. Mən artıq uzaqdan üzən əşyanı gördüm. O, işıqlı, demək olar ağ idi və mənə elə gəldi ki, bu, Fexnerin skafandridir, xüsusən formasına görə insani xatırladırdı. Maşını çox sərt döndərdim – bu yerdən uçub keçəcəyimdən və onu bir daha tapa bilməyəcəyimdən qorxurdum. Bu zaman fiqur yüngülcə qalxdı, sanki, o üzürdü, ya da göbəyə kimi dalğaların içində dayanmışdı. Mən tələsdim və elə aşağı endim ki, təkərlərin nəsə yumşaq, ola bilsin, dalğaların ətəyinə toxunduğunu belə hiss elədim – burada dalğalar kifayət qədər idi. Bu insan idi... Hə, bu, insan idi. Skafandr geyməmişdi. Buna baxmayaraq hərəkət eləyirdi.

**Sual.** Sən onun sıfətini gördünmü?

**Bertonun cavabı.** Bəli.

**Sual.** O kim idi?

**Bertonun cavabı.** Bu, uşaq idi.

**Sual.** Hansı uşaq? Sən əvvəllər onu haradasa görmüşdünmü?

**Bertonun cavabı.** Yox. Həç vaxt. Hər ehtimala qarşı bunu xatırlamırıam. Mən yaxınlaşan kimi – məni ondan qırıq metr ayırrıdi, bəlkə də, bir az çox – gördüm ki, onda nəsə yaxşı olmayan bir şey var.

**Sual.** Sən bununla nə demək istəyirsən?

**Bertonun cavabı.** İndicə deyərəm. Əvvəlcə mən bunun nə olduğunu bilmədim. Yalnız bir qədər keçəndən sonra başa düşdüm: o, qeyri-adi dərəcədə böyük idi. Nəhəng idi desəm, yumşaq demiş olaram. Onun boyu, bəlkə də, dörd metrə yaxın idi. Dəqiq xatırlayıram, təkərlərlə dalğalara toxunanda onun sıfəti mənim sıfətimdən bir qədər yuxarıdaydı, hərçənd mən kabinetdə oturmuşdum, daha doğrusu, okeanın səthindən üç metr yüksəkdə idim.

**Sual.** Əgər o, belə böyük idisə, nəyə görə sən onun uşaq olması qərarına gəldin?

**Bertonun cavabı.** Ona görə ki, o çox balaca uşaq idi.

**Sual.** Berton, sənə elə gəlmirmi ki, cavablarında məntiq yoxdur?

**Bertonun cavabı.** Yox. Tamam yox. Çünkü mən onun sıfətini gördüm. Həm də, nəhayət, bədənin nisbətləri uşaq bədəninə uyğun idi. O, mənə tamam... körpə kimi göründü. Yox, şışırtırıram. Ola bilsin, onun iki, ya da üç yaşı var idi. Onun qara saçları və mavi, iri gözləri var idi. O, çılpaq idi. Təzəcə anadan olan uşaq kimi tamamilə çılpaq idi. Yaş, sürüşkən idi, dərisi işildayırdı. Bu görüntü mənə dəhşətli dərəcədə təsir eləyirdi. Mən artıq heç bir illüziyaya inanmırıdm. Onu olduqca dəqiq gördüm. O, yuxarı qalkır və dalğaların üzərinə enirdi, bundan asılı olmayaraq hələ bir hərəkət də eləyirdi. Bu, iyənci idi!

**Sual.** Niyə? O neyləyirdi ki?

**Bertonun cavabı.** Hansısa muzeydəki kukla kimi görüñürdü, amma canlı kukla kimi. Ağzını açır və yumur, müxtəlif hərəkətlər eləyirdi. İyənci! Bu, onun hərəkətləri deyildi.

**Sual.** Sən bunu necə başa düşürsən?

**Bertonun cavabı.** Mən ona olduqca çox yaxınlaşmışdım. Deyəsən, iyirmi metr – bu daha dəqikdir. Amma artıq

onun nə qədər nəhəng olduğunu demişəm və buna görə də onu dəqiq görə bildim. Onun gözləri işildayırırdı və ümumiyyətlə, o, canlı uşaq təsiri bağışlayırırdı, yalnız bu hərəkətləri, əgər kimsə necəsə sınayıbsa... sanki, kimsə onu tədqiq eləyirdi...

**Sual.** Bunun nə demək olduğunu dəqiq izah eləməyə çalışın.

**Bertonun cavabı.** Bilmirəm bunu izah eləməyə nail ola biləcəyəmmi. Məndə belə təəssürat vardi. Bu, intuisiya ilə yaranmışdı. Mən bunun üzərində düşünməmişəm. Onun hərəkətləri təbii deyildi.

**Sual.** Sən demək istəyirsən, deyək ki, əlləri ilə elə hərəkət eləyirmiş, insan əlləri oynaqlarının orqanik hərəkətliliyinə görə belə hərəkət eləyə bilməzdin?

**Bertonun cavabı.** Yox. Tamam elə yox... Amma... onun hərəkətlərinin heç bir mənəsi yox idi. Hər bir hərəkəti, ümumiyyətlə, nəyisə ifadə eləyirdi, nəyəsə xidmət eləyirdi...

**Sual.** Sən belə hesab eləyirsən? Körpənin hərəkəti nəyisə ifadə eləyə bilməz.

**Bertonun cavabı.** Bunu mən bilirom. Amma körpənin hərəkəti səliqəsiz, uyğunlaşdırılmamış olur. Ümumi. Bundan isə... hə, başa düşdüm! Onun hərəkətləri müntəzəm idi. O, hərəkətlərini növbə ilə eləyirdi, qruplar və seriyalarla. Sanki, kimsə aydınlaşdırmaq istəyirdi ki, bu uşaq əliylə, bədəniylə və ağızıyla bunu eləməyə qadirdimi? Hər şeydən pisi sıfətinin hərəkəti idi, yəqin ona görə ki, sıfət daha çox ifadəlidir, sıfəti isə... Bunu müəyyən eləyə bilmirəm. Sıfəti canlı idi, amma insanda olduğu kimi yox. Demək istəyirəm ki, sıfətinin cizgiləri tam qaydasıncaydı, gözləri də, sıfətinin rəngi də, amma ifadəsi, mimikası yox.

**Sual.** Ağız-burnunu əyişdirirdimi? Sən epileptik tutmlarda insanın sıfətinin necə olduğunu bilirsənmi?

**Bertonun cavabı.** Bəli. Mən belə tutmani görmüşəm. Başa düşürəm, yox, bu, nəsə başqa cür idi. Epilepsiya vaxtı tutmalar və qicolmalar olur, onun hərəkətləri isə tamamilə rəvan və aramsız idi, yüngül idi, əgər belə demək olarsa, melodik idi. Mən başqa cür ifadə eləyə bilmirəm. Hə, sıfəti də. Sıfətində də eynən. Sıfət belə görünə bilməz, yarısı kədərləi, yarısı da sevinc içində, bir hissəsi qorxutsun və qorxsun, digəri isə şənlənsin və bu qəbildən olan nəsə eləsin.

*Amma uşaqda məhz belə idi. Bundan əlavə, bütün bu hərəkətlər və mimika oyunları görünməmiş sərətlə keçirdi. Mən orada elə də çox qalmadım, bəlkə də, on saniyə, bəlkə, az.*

**Sual.** Sən bütün bunları belə qısa zaman kəsiyində görününi təsdiqləyirsən? Yeri gəlmışkən, sən haradan bunun nə qədər davam elədiyini bilirsən? Sən saata baxırdın?

**Bertonun cavabı.** Yox. Mən saata baxmirdim. Amma artıq on altı ildir uçuram. Mənim peşəmdə vaxtı saniyəsinə qədər dəqiqliklə qiymətləndirməyi bacarmalısan. Bu refleksdir. Bütün şəraitlərdə hansısa hadisənin beş, ya on saniyə davam elədiyini müəyyənləşdirə bilməyən pilot heç vaxt dəyərlə pilot hesab edilə bilməz. Müşahidəylə də eynən. İnsan bütün bu qısa zaman kəsiklərini tutmağı illərlə öyrənir.

**Sual.** Bu, sənin gördüklerinin hamisiydi?

**Bertonun cavabı.** Yox. Amma qalanını elə də aydın xatırlamıram. Bəlkə də, doza mənim üçün olduqca çox olmuşdu. Beynim necəsə tixanmışdı. Duman çökməyə başlamışdı və mən yuxarı qalxmağa məcbur idim. Məcbur idim, amma bunu necə və nə vaxt elədiyimi xatırlamıram. Həyatımda ilk dəfə, az qala, qəzaya düşəcəkdirdim. Əllərim elə titrəyirdi ki, sükanı necə lazımsa saxlaya bilmirdim. Deyəsən, mən nəsə qışqırdım və Bazanı çağırıldım, hərçənd əlaqənin olmadığını biliirdim.

**Sual.** Onda sən qayitmayışı sinaqdan keçirdinmi?

**Bertonun cavabı.** Yox. Çünkü mən yuxarı qalxanda düşüñürdüm ki, bu açıqlıqlardan hansı birindəsə Fexner olmalıdır. Bilirəm, bu dediklərim mənasız səslənir. Amma mən belə düşüñürdüm. Bir halda ki belə işlər olur, düşündüm, onda Fexneri də tapa bilərəm. Buna görə də hansı birini görərəmsə, bütün bu açıqlıqlara baş vurmağı qərara aldım. Amma üçüncü dəfə yuxarı qalxanda bu gördük-lərimdən sonra heç nə eləyə bilməyəcəyimi başa düşdüm. Daha bacarmırdım. Zəiflik hiss eləyirdim və ürəyim bulanındı. Əvvəllər bunun nə olduğunu bilmirdim. Həyatımda heç vaxt ürəyim bulanmayıb.

**Sual.** Berton, bu, zəhərlənmənin əlaməti idi?

**Bertonun cavabı.** Ola bilər. Amma üçüncü dəfə o dediklərimi görəndə bunu zəhərlənmə ilə izah eləməyin mümkün olmadığını düşüñürdüm.

**Sual.** Sən haradan bu haqda bilə bilərsən?

**Bertonun cavabı.** Bu, qarabasma deyildi. Qarabasma – mənim şəxsi beynimin yaratdığı haldır, eləmi?

**Sual.** Elədir.

**Bertonun cavabı.** Bax budur. Beynim isə beləsini yarada bilməzdi. Heç vaxt buna inanmaram. Beynim buna qadir deyil.

**Sual.** Dəqiq danişin, bu, yaxşı idimi?

**Bertonun cavabı.** Əvvəlcə mən öyrənməliyəm, mənim artıq danişdiqlarım necə qiymətləndiriləcək.

**Sual.** Bunun nə əhəmiyyəti var?

**Bertonun cavabı.** Mənim üçün prinsipial əhəmiyyəti var. Mən dedim ki, elə şey görmüşəm, heç vaxt unutram. Əgər komissiya qərara alarsa ki mənim danişdiqlarım, heç olmasa, bir faiz həqiqətə uyğundur və buna uyğun olaraq da bu okeanın öyrənilməsinə başlamaq lazımdır, onda hamisini deyərəm. Amma əgər bu komissiya tərəfindən bunun hansısa qarabasma olduğu qəbul edilərsə, heç nə demərəm.

**Sual.** Niyə?

**Bertonun cavabı.** Ona görə ki, mənim qarabasmamın mahiyyəti, nə olmuş olsa belə, mənim şəxsi işimdir. Mənim Solyarisdəki tədqiqatlarının mahiyyəti isə – yox.

**Sual.** Bu, o deməkdir mi ki, ekspedisiyanın səlahiyyətli orqanlarının tərəfindən qərar qəbul olunana kimi sən cavab verməkdən imtina eləyirsən?

**Bertonun cavabı.** Bəli.

Birinci protokol bununla da qurtarmışdı. Digərindən, on bir gün gec yazılın protokoldan da fragməntlər var idi.

«Sədrlik eləyən... bütün bunları nəzərə alaraq üç həkimdən, üç bioloqdan, bir fizikdən, bir mühəndis-mexanikdən və ekspedisiya rəisinin müavinindən ibarət komissiya bu rəyə gəldi ki, Bertonun verdiyi məlumatlar planetin atmosferindən zəhərlənmə nəticəsində əmələ gələn qarabasma kompleksinin əlamətlərini təcəssüm etdirir, baş beyn qabığının assosiativ<sup>1</sup> zonasını oyadan dumanlanma əlamətləri ilə eyni zamanda baş verir və bu məlumatlarda həqiqətdən heç nə, demək olar ki, heç nə yoxdur».

**Berton.** Bağışlayın. «Heç nə, demək olar ki, heç nə» nə deməkdir? «Demək olar ki, heç nə» nə olan şeydir?

<sup>1</sup> Assosiativ – şüurda ayrı-ayrı təsəvvürlər arasındaki əlaqə

**Sədrlik eləyən.** Mən hələ qurtarmamışam. Fizika doktoru Arçibald Messencerin votum *separatum* (şəxsi fikri) ayrıca protokollaşdırılıb; o bəyan eləyib ki, onun fikrincə, Bertonun danışdıqları, həqiqətən də, olub və vicdanla tədqiq olunmasını gözləyir. Bu hamısıdır.

**Berton.** Mən öz sualımı təkrar eləyirəm.

**Sədrlik eləyən.** Bu çox sadədəir. «Demək olar ki, heç nə» sənin qarabasmaların hansısa real hadisələri ifadə eləyə bilər, Berton. Ən normal insan belə küləkli havada yırğalanan kolu hansısa canlı əvəzinə qəbul eləyə bilər. Qalib özgə planet haqqında danışasan, həm də müşahidəçinin beyni zəhərin təsiri altında olanda. Bunda sənin üçün tədqiqədici heç nə yoxdur, Berton. Sənin qərarınıla yuxarıda deyilənlərin hansı əlaqəsi var?

**Berton.** Mən əvvəlcə bilmək istəyərdim, doktor Messencerin şəxsi fikrinin nəticəsi necə olacaq?

**Sədrlik eləyən.** Praktik olaraq heç bir nəticəsi. Bu, o deməkdir ki, bu istiqamətdə tədqiqatlar aparılmayacaq.

**Berton.** Biz nə danışırıqsa, protokola əlavə olunurmu?

**Sədrlik eləyən.** Bəli.

**Berton.** Bununla əlaqədər olaraq demək istəyərdim ki, mənim fikrimcə, komissiya məni təhqir eləmədi, mən hesabda deyiləm, ekspedisiyanın ruhunu təhqir elədi.

**Sədrlik eləyən.** Bu hamısıdır?

**Berton.** Bəli. Amma mən doktor Messencerlə görüşmək istəyirəm. Bu mümkünkündürmü?

**Sədrlik eləyən.** Əlbəttə.

İkinci protokol bununla da qurtarmışdı. Səhifənin aşağısında kiçik hərfərlə qeyd yazılmışdı. Bu qeyddə deyilirdi ki, doktor Messencer Bertonla üç saat gizli söhbət eləyib, bundan sonra ekspedisiya şurasına müraciətlə yenidən pilotun dediklərinin öyrənilməsini tələb eləyib.

O təsdiqləyirdi ki, onun belə qərara gəlməsində Bertonun ona təqdim elədiyi yeni, əlavə məlumatlar əsas rol oynayıb, amma o, bu məlumatları Şura müsbət qərara gələndən sonra Şuraya təqdim eləyə bilər. Şennonun, Timolisin və Traxyenin daxil olduğu Şura isə bu təklifi rədd eləyib və iş bununla da qurtarıb.

Kitabda Messencerin ölümündən sonra kağızlarının içindən tapılan bir məktubun fotosurəti də var idi. Bu, yəqin,

qaralama nüsxəsiyim. Ravintser bu məktubun göndərilib-göndərilmədiyini və bunun bir nəticəsi olub-olmadığını öyrənə bilməyib.

«...onun inanılmaz korazehinliyi, – mətn belə başlayırdı, – öz nüfuzunun qayğısına qalmasıdır. Şura, dəqiq desək, Şennon və Timolis (belə olan halda Traxyenin səsinin heç bir əhəmiyyəti yox idi) mənim tələbimi rədd elədilər. İndisə mən birbaşa İnstituta müraciət eləyirəm, amma özün də başa düşürsən, bu, zəif etirazdır. Verdiyim sözə sadıq qalaraq, təəssüf ki, Bertonun mənə dediklərini sənə danışa bilmərəm. Şuranın qərarına, şübhəsiz, onun heç bir elmi dərəcəsi olmadan kəşf eləməsi təsir eləmişdi, hərçənd hər bir tədqiqatçı bu pilota həsəd apara bilərdi – mətanətinə və müşahidəçilik qabiliyyətinə görə. Çox xahiş edirəm, mənə qaydan poçtla aşağıdakı məlumatları göndər:

- 1) Fexnerin tərcümeyi-halını, uşaqlıqdan başlamış;
- 2) onun qohumları və qohumluq əlaqələri haqqında sənə nə məlumdursa; ehtimal ki, o, kiçik bir uşaqlı yetim qoyub;
- 3) onun böyüdüyü yerlərin fotolarını.

95

Bütün bunlar haqqında nə düşündüyümü sənə danışmaq istəyərdim. Sənin də bildiyin kimi, Fexnerin və Karuççinin uçusundan müəyyən müddət sonra qırmızı günəşin ortasında korpuskulyar şüalanması ilə radioəlaqəni kəsən ləkə əmələ gəlib, peykin məlumatına görə, əsas etibarilə də cənub yarımkürəsində, yəni bizim Bazanın yerləşdiyi yerdə. Fexner və Karuççi tədqiqat qrupunun digər üzvlərinə nisbətən Bazadan daha çox uzaqlaşmışdılar.

Biz planetdə olduğumuz müddət ərzində qəzaya qədər bu cür qatı və hava tam sakit olanda belə inadla dayanan dumana təsadüf eləməmişdik.

Düşünürəm ki, Bertonun gördükəli bu yapışqanlı əjdahanın «İnsan» əməliyyatının bir hissəsidir. Bertonun gördüyü bütün canlı orqanizmlərin həqiqi mənbəyi olub. Fexner – onun beyni bir vaxtlar bizim üçün anlaşılmaz olan hansısa «psixoloji açılma»dır; söhbət eksperimental yaradıcılıqdan, onun bəzi yaddaş izlərinin (ehtimal ki, daha davamlılarının) yenidən qurulmasından gedir.

*Mən bunun fantastik səsləndiyini birlərəm, birlərəm ki,  
səhv eləyə bilərəm. Xahiş edirəm, mənə kömək eləyəsən:  
mən indi Alarikedəyəm və burada sənin cavabını gözləyəcəyəm.*

SƏNİN A.

Mən çətinliklə oxuyurdum, artıq tamam qaranlıqlaşırı və əlimdəki kitab boz rəngə çalırdı. Nəhayət, hərflər bir-birinə qarışmağa başladı, amma səhifənin boş hissəsi öz yaşadıqlarım əsasında mənə tamamilə həqiqətəuyğun görünən bu əhvalatı oxuyub başa çatdırığımı xəbər verirdi. Pəncərəyə doğru döndüm. Arxasındaki boşluq tutqun-bənövşəyi rəngdə idi, üfüqlərin üzərində hələ də sənən közə oxşayan bir neçə bulud süzürdü. Qaranlıqla örtülen okean görünmürdü. Havatəmizləyicilərin üzərindəki kağız lentlərin yüngülə xişildadıqlarını eşidirdim.

Ozonun yüngül qoxusu ilə qızınan hava, deyəsən, soyumuşdu. Stansiyaya mütləq sükut hakim kəsilmişdi. Düşündüm ki, bizim qalmaq qərarımızda heç bir qəhrəmanlıq yoxdur. Qəhrəmancasına mübarizə dövrü, cəsarətli ekspedisiyalar, qorxunc ölümlər, heç olmasa, okeanın ilk qurbanı olan Fexner kimilərin dövrü çıxdan arxada qalmışdı. Məni, demək olar, Snautun və Sartoriusun qonaqlarının kim olması maraqlandırmırdı. «Bir müddətdən sonra, – mən düşündüm, – biz bir-birimizdən utanmağa və özümüzə qapanmağa son qoyacaqıq. Əgər biz qonaqlardan yaxa qurtara bilməsək, onda onlara alışacaqıq və onlarla yaşamağa başlayacaqıq, əgər onları yaradan oyunun qaydalarını dəyişərsə, biz yeni qaydalara uyğunlaşarıq, hərçənd bir müddət əzab çəkəcək, vurnuxacaqıq, hətta o və o birisi də özlərini öldürərlərsə belə, nəhayət, sonda tarazlıq bərpa olunacaq».

Otağa indi Yerdəkinə oxşayan qaranlıq çökmüşdü. Artıq yalnız əlüzyuyanın və güzgüün cizgiləri qaranlıqda ağarırdı. Ayağa qalxdım, əlhavasına rəfdən bir parça pambıq tapdım, nəm pambıqla üzümü sildim və arxası üstə çarpayıa uzandım. Haradasa mənim üzərimdə havatəmizləyicinin kəpənəyin titrəməsinə bənzəyən xişltısı eşidilir və yoxa çıxırı. Hətta pəncərəni belə görmürdüm, qaranlıq hər şeyi itirmişdi, hətta bilmirəm haradan: divardan, ya da

boşluğun dərinliklərindən, oradan, pəncərənin arxasından düşdüyü bilinməyən işq zolağı mənim qarşımıdaydı. Keçən dəfə solyaristik boşluğun mənə necə dəhşətli gəldiyini xatırladım və demək olar ki, gülümsədim. Mən ondan qorxmurdum. Həc nədən qorxmurdum. Əllərimi gözümə qaldırdım. Saatin fosforessensiyal<sup>1</sup> tacının əqrəbləri işildarıydı. Bir saatdan sonra mavi günəş çıxmıştı. Qaranlıqdan ləzzət alır və hər cür mənasız fikirlərdən azad olmuş halda dərindən nəfəs alırdım.

Tərpənəndə maqnitofonun yasti qutusunun qıçımı səxildığını hiss elədim. Hə. Qibaryan. Onun lentdə qalmış səsi. Maqnitofonu qoşub ona qulaq asmaq hətta ağlıma da gəlmədi. Onun üçün bundan artıq bir şey eləyə bilməzdim.

Çarpayının altında gizlətmək üçün maqnitofonu götürəndə xışılıt və açılan qapının yüngül ciriltisini eşitdim.

– Kris!.. – sakit, az qala, piçilti ilə deyilən sözü eşitdim.  
– Kris, sən buradasan? Necə də qaranlıqdır.

– Boş şeydir, – mən dedim. – Qorxma. Bura gəl.

97

## MÜŞAVİRƏ

Bircə fikrim belə olmadan arxası üstə uzanmışdım. Otağa hakim kəsilən qaranlıq qatlaşırıdı. Addım səslərini eşidirdim. Divarlar yoxa çıxdı. Nə isə mənim üzərimdə çox yüksəyə qalxırdı, hüdudsuz dərəcədə yüksəyə. Qaranlıq iliklərimə işləmiş halda donmuşdum. Onun elastiki şəffaflığını hiss eləyirdim. O gəlmirdi. Mən yalnız balacalaşırdım, görünməz göy, görünməz üfüqlər, boşluq, formasını itirən buludlar, ulduzlar uzaqlaşır, məni özlərinin mərkəzinə çevirərək böyüyürdü. Üzərində uzandığıma səxilmaq istəyirdim, amma mənim altımda heç nə yox idi və qaranlıq artıq heç nəyi gizləmirdi. Əllərimi sıxaraq üzümü qapadım. O, yox oldu. Əllərim bu tərəfdən o tərəfə keçdi, mən qışkırmışaq, bağırmaq istəyirdim...

Otaq boz-mavi idi. Mebel, rəflər, divarların küncləri – sanki, geniş, tutqun sürməylə boyanmışdı, hamısı rəngsiz

<sup>1</sup> Fosforessensiya – bəzi cisimlərin fosfor kimi işldamaq xassəsi

idi – yalnız çizgiləri rəngliydi. Pəncərənin arxasında şəffaf, mirvari aqlığı var idi. Mən tərdən tamam islanmışdım. Ona tərəf baxdım, o, mənə baxırdı.

– Sənin əllərin şisib?

– Nə?

O, başını qaldırdı. Onun gözlerinin rəngi də otağın rəngindəydi, boz, qara kirpiklərinin altından işildiyirdi. Mən onun piçiltisində sözün mənasını başa düşməmişdən əvvəl istilik hiss edirdim.

– Yox. Aaa, hə.

Mən onun çıyılərini qucaqladım. Bu toxunmadan əllərimlə qarışqalar qaçışdı. Onu ağır-ağır o biri əlimlə qucaqladım.

– Sən pis yuxu görübsən?

– Yuxu? Hə, yuxu. Bəs sən yatmayıbsan?

– Bilmirəm. Bəlkə də, yox. Mən yatmaq istəmirəm. Amma sən yat. Sən niyə belə baxırsan?

Gözlərimi yumdum. Onun ürəyi mənim ürəyimlə yanaşı dəqiq ritmlərlə döyüñürdü. «Butaforiya<sup>1</sup>», – mən düşündüm. Amma məni heç nə təəccübəndirmirdi, hətta öz etinasızlığım da. Qorxu və çarəsizlik artıq arxada qalmışdı. Mən dodaqlarımla onun boynuna toxundum, sonra boğazındakı balaca, yumşaq, balıqqulağının çökəyi kimi çökəkdən öpdüm. Bu zaman nəbzim vurdu.

Dabanlarım üstə qalxdım. Heç bir üfüq, heç bir dan yerinin sökülməsi hiss olunmurdu; üfüqləri mavi elektrik qızartısı əhatəyə almışdı; ilk şəfəqlər otağa ox kimi daxil oldu; hər şey şəfəq saçırı, şən alov dilləri güzgüdə, qapı dəstəklərində, nikellənmiş borularda əks-səda verirdi; adama elə gəlirdi işq qarşısına çıxan hər bir əşyaya zərbə toxunaraq, sanki, darısqal otağı genişləndirmək, dağıtməq istəyirdi. Artıq baxmaq mümkün deyildi. Mən geri döndüm. Harinin göz bəbəkləri tamam kiçilmişdi.

– Məgər artıq gündüzdür? – o, boğuq səslə soruşdu.

O, sanki, yarıyuxulu, yarıayıq idi.

– Bu planetdə həmişə belədir, mənim əzizim.

– Bəs biz?

<sup>1</sup> Butaforiya – teatr/konsert tamaşaları, kino/televiziya çəkişləri, muzey ekspozisiyaları və bu kimi digər məqsədlər üçün hazırlanan hər hansı zahiri oxşatma, yalançı əşya: silah, bəzək, maşın və s.

- Nə biz?
  - Burada çoxmu qalacağıq?
- Mən gülmək istəyirdim. Amma sinəmdən qopan boğuş səs gülüşə oxşamırdı.
- Düşünürəm ki, kifayət qədər çox. Sən bunun əleyhinəsən?

Onun qaşları titrədi. Hari mənə diqqətlə baxırdı. O, sanki, mənə göz vurdı, bəlkə də, mənə belə gəldi. Sonra adyalyı çəkdi və onun ciynində balaca, üçbucaq xal qızarmağa başladı.

- Sən niyə belə baxırsan?
  - Sən çox gözəlsən.
- O gülümsədi. Amma bu yalnız nəzakət xatırınə idi, kompliment üçün təşəkkür idi.
- Doğrudanmı? Sən elə baxırsan, sanki... sanki...
  - Necə?
  - Sanki, nəyisə axtarırsan.
  - Üydurma.
  - Yox, sanki, düşünürsən ki, mənə nəsə olub, ya da mən sənə bu haqda danışmamışam.
  - Bu, haradan ağılna gəldi?
  - Bir halda ki, sən belə inadla danışırsan, onda, yəqin belədir. Yaxşı, necə istəyirsən?

99

Alovlanan pəncərənin arxasında bərk isti düşürdü. Əlimi gözümün önünə tutaraq eynəyimi axtarırdım. Eynək stolun üstündəydi. Yatağın üzərində oturdum və onun əksini güzgündə gördüm. Hari nəsə gözləyirdi. Mən yenidən onunla yanaşı oturanda o gülümsədi.

- Bəs mənə?
- Mən birdən başa düşdüm.
- Eynək?

Ayağa qalxdım, yeşikləri eşələməyə başladım: stolun, pəncərə allığıının üzərinə baxırdım. İki cüt eynək tapdım, doğrudur, hər ikisi böyükdü və ona verdim. O, hər ikisini gözündə yoxladı. Eynəklər onun burnunun yarısına qədər düşdü.

Bu an qapaqlar qıcırdamağa başladı. Bircə anda tisbağa kimi qızının içində gizlənən Stansiyanın içində də gecə başladı. Əlhavasına onun gözündən eynəyi çıxarddım və özümkü ilə yanaşı çarpayının üzərinə qoydum.

- Neyləyəcəyik? – o soruşdu.
- Gecə neyləyirsə, onu – yatacağıq.
- Kris?!
- Nədir?
- Bəlkə, sənin sarğılarını dəyişim?
- Yox, lazım deyil. Lazım deyil... əzizim.

Belə deyib özüm də başa düşmürəm ki, niyə birdən qaranlıqda onun nazik ciyinlərini qucaqladım və onun necə titrədiyini hiss etəyib ona inandım. Hərçənd bilmirəm. Mənə birdən elə gəldi ki, o, məni yox, mən onu aldadırıram, həqiqi odur, mən yox.

Sonra mən daha bir neçə dəfə yuxuya getdim və elə hey qıcolmalar məni mürgüdən ayltdı; quduzcasına çırpinan ürəyim tədricən sakitləşirdi; mən onu özümə sıxırdım, o, hədsiz dəracədə yorulmuş halda, qayğı ilə mənim üzümə, alnımı toxunaraq çox ehtiyatla yoxlayırdı, görsün temperaturum yoxdur ki. Bu, Hari idi. Ən həqiqisi. Başqası ola bilməzdı.

Bu fikirdən daxilimdə nəsə dəyişdi. Mən mübarizə aparmağa son qoyub dərhal da yuxuya getdim.

Məni yüngül toxunma oyatdı. Alnımı xoşagələn bir soyuqluq bütürmüştə. Sifətimə nəsə nəm və yumşaq şey qoyulmuşdu. Sonra bu, ağır-ağır qalxdı və mən üzərimə əyilən Harinin sifətini gördüm. Hər iki əliylə tənzifi çini kasanın üzərinə tutmuşdu. Yanında yanıq əleyhinə olan mayenin şüşəsi var idi. O, mənə gülümsəyirdi.

– Ay yatırsan ha, – dedi, yenidən tənzifi alnımı qoydu.  
– Ağrıdır?

– Yox.

Alnimin dərisini tərpətdim. Həqiqətən, yanıqlar indi qətiyyən hiss ounmurdu.

Hari ağı, bənövşəyi zolaqları olan kişi cimərlik xalatına bürünərək yatağın kənarında oturmuşdu, qara saçları boynuna tökülmüşdü. Mane olmasına deyə qollarını dirsəklərinə qədər çırmalampıdı.

Mənim acıdan ürəyim gedirdi, artıq iyirmi saat idi ki, ağızma bir şey qoymamışdım. Hari işini qurtarandan sonra ayağa qalxdım. Birdən baxışlarım yanaşı qoyulmuş qırmızı düyməli eyni iki dona sataşdı: birincisi mənim arxadan kəsərək çıxartmağa kömək elədiyim don idi, ikincisi

dünən geyib gəldiyi don idi. Bu dəfə o özü qayçıyla kəsib çıxartmışdı. Deyirdi, yəqin, düymə yerləri xarab olub.

Bu iki eyni don mənim indiyə qədər gördüklerimin ən dəhşətliyi idi. Hari şkafın yanında əlində dərman əlləşir, şkafı qaydaya salırdı. Oğrunca üzümü ondan döndərdim və əlimi qanı çıxana qədər dişlədim. Hələ də bu iki, daha doğrusu, eyni, amma iki dəfə təkrar olunan dona baxaraq dalı-dalı qapıya doğru çəkildim. Su əvvəlkitek səs-küylə krandan axırdı. Qapını açdım, səssizcə sıvişib dəhlizə çıxdım və ehtiyatla qapını bağladım.

Otaqdan suyun zəif səsi, dolan şüşənin bul-bulu eşidilirdi. Birdən bu səslər kəsildi. Dəhlizdə uzun tavan lampaları yanındı. Əks olunan işığın aydın olmayan ləkəsi qapının üzərinə düşmüşdü. Mən dişlərimi sıxdım və baxmayaraq ki qapının dəstəyini saxlaya bilməyəcəyimə əmin idim, yenə də dəstəkdən yapışaraq gözlədim. Sərt dartınma, az qala, dəstəyi əlimdən çıxaracaqdı, amma qapı açılmadı, yalnız titrədi və dəhşətli tərzdə cirildamağa başladı. Karıxmış halda dəstəyi buraxdım və geri çəkildim. Qapı qeyri-adi dəyişikliyə uğrayırdı, onun yumşaq plastmas səthi əyilirdi, sanki, mən çöldən qapını içəriyə doğru itələyirdim. Qapının üzüne çəkilən örtük xırda hissələrlə qopur, getdikcə daha çox gərilən yanlıqların poladı çılpاقlaşırırdı. Birdən mən başa düşdüm: o, dəhlizə açılan qapını çölə itələmək əvəzinə, qapını özünə tərəf dartaraq açmaq istəyirdi. İşığın parlıtısı çökük güzgüdə olduğu kimi, ağ rəngli qapının üzərində əyilirdi, bərkdən xışlı eşidildi və son həddə qədər əyilmiş lövhə çatladı. Eyni zamanda da, yuvasından çıxan dəstək otağa uçdu. Dərhal da yarıqdan qana batmış əllər göründü, lakin üzərində qırmızı izlər salaraq uzanmağa başladılar, qapı lövhəsi ortadan sindi, çəpinə həncamələrdən asila qaldı və bənövşəyi-ağ varlıq ölü sıfəti göyərmiş halda göz yaşları içində sinəmə atıldı.

Əgər bu görüntüsü məni sarsıtmassaydı, mən qaçmağa cəhd eləyərdim. Hari titrək halda havanı udur və başını mənim ciyinimə döyəcləyirdi, sonra ağır-agır döşəmənin üzərində oturdu. Onu qaldırıb, sindirilmiş qapının yanından keçirdərək otağa apardım və çarpayının üzərinə uzatdım. Onun sınmış dırnaqlarının altından qan axırdı. O, əlini çevrəndə eti görünənə qədər dərisi soyulmuş ovcunu gördüm.

Onun sıfetinə baxdım, açıq gözləri heç bir ifadə bildirmədən mənim ortamdan harasa baxırdı.

– Hari!

O, aydın olmayan donqultu ilə cavab verdi.

Barmağımı onun gözlərinə yaxınlaşdırıldım. Göz qapaqlarını endirdi. Dərmanlar olan qab şkafına yaxınlaşdım. Çarpayı cırıldadı, mən geri döndüm. O, dikələrək oturmuşdu, qorxu içində özünün qanlı əllərinə baxırdı.

– Kris, – o inildədi, – mən... mən... mənə nə olub?

– Qapını sindirarkən yaralanıbsan, – mən quruca dedim.

Dodaqlarına nəsə olmuşdu, xüsusiylə də aşağıdakina; sanki, onda qarışqlar gəzirdi. Onu dişləmək lazım gəldi.

Hari dəqiqədən bir qapının yanlıqlarındaki diş-diş olmuş plastmasa baxırdı, sonra mənə baxdı. Onun buxaqları titrəyirdi, mən onun qorxuya mübarizə aparmağa çalışdığını gördürdüm.

Bir parça tənzif kəsdim, şkafdan yara üçün dərman götürdüm və çarpayının yanına qayıtdım. Mənim bütün apardıqlarım gözlənilmədən zəifləyən əlimdən töküldü, jelatin köpüklü banka sındı, amma mən hətta əyilmədim də. Dərmanlar artıq lazım deyildi.

Mən onun əlini qaldırdım. Qurumuş qan hələ də nazik parçalar şəklində dırnaqlarını əhatəyə almışdım, amma bütün yaralar artıq yoxa çıxmışdı, ovcunda isə artıq təzə dəri əmələ gəlmişdi. Çapıqlar göz qabağındaca ağarırdı.

Mən oturdum, onun sıfətini sığallayırvə ona gülümşəməyə çalışırdım. Buna nail olduğumu deyə bilmərəm.

– Hari, sən niyə belə elədin?

– Yox. Bunu... mən?

O, baxışları ilə qapını göstərirdi.

– Hə. Xatırlamırsan?

– Yox. Mən gördüm ki, sən yoxsan, dəhşətli dərəcədə qorxdum və...

– Və nə?

– Səni axtarmağa başladım, hamamda ola biləcəyini düşündüm...

Yalnız indi şkafın kənarə itələndiyini və hamamın girişinin açıq olduğunu gördüm.

– Bəs sonra?

- Qapiya doğru qaçdım.
  - Hə?
  - Xatırlamıram. Yəqin, nəsə olub?
  - Nə?
  - Bilmirəm.
  - Bəs sən nəyi xatırlayırsan? Sonra nə oldu?
  - Burada çarpayının üstündə oturmuşdum.
  - Səni otağa necə gətirdiyimi xatırlamırsan?
- O tərəddüd eləyirdi. Dodaqlarının küncləri aşağı düşdü, sıfəti gərginləşmişdi.
- Mənə elə gelir... Ola bilər... Özüm də bilmirəm.
- O, ayaqlarını döşəməyə salladı və ayağa qalxdı. Sindirilmiş qapıya yaxınlaşdı.
- Kris!
- Mən arxadan onun çıyılrlarından yapışdım. O titrəyirdi. Birdən cəld döndü və mənim gözlərimə baxdı.
- Kris, – o piçildədi, – Kris.
  - Sakit ol.
  - Kris, əgər... Kris, bəlkə, məndə epilepsiya<sup>1</sup> var?
- Epilepsiya, aman Allahım! Mən gülmək istəyirdim.
- Sən nə danışırsan, əzizim. Sadəcə, burada, bilirsən... qapılar, hə, qapılar elədir...

Biz otağı tərk elədik, xarici qapaqlar sürəkli qıçırıcı ilə açılıb, okeanın üzərinə sərələnən günəş diskini göstərdi və dəhlizin əks tərəfindəki balaca mətbəxə yollandıq. Soyduduların və şkafların içindəkiləri töküşdürərək Hari ilə biz burada ev sahibliyi eləyirdik. Mən tez hiss elədim ki, o, biş-düş eləmək üçün özünü elə də əziyyətə salmur və konserv bankalarını açmağı mən nə qədər bacarıramsa, o da o qədər bacarır. Mən iki belə bankanın içindəkiləri uddum və çoxlu qəhvə içdim. Hari də yeyirdi, amma elə yeyirdi ki, bəzən uşaqlar böyüklərə xoş gəlmək üçün hətta məcburiyyət olmadan, amma qeyri-iradi və etinasızcasına bu cür yeyirlər.

Sonra biz radiostansiya ilə yanışı olan balaca əməliyyat otağına getdik. Bir planım var idi. Mən dedim ki, hər ehtimala qarşı ona baxmaq istəyirəm, onu açılıb-yığılan kresloda oturtdum və sterilizə edilmiş spris və iynə çıxarddım. Yaddaşımın hesabına, demək olar, nəyin harada olduğunu

<sup>1</sup> Epilepsiya – özündəngetmə

biliyordum, bunu bizə Yerdə öyrətmışdilər. Onun barmağından bir damla qan götürdüm, şüşənin üzərinə yaxdım, buxarlandırıcıda qurudum və yüksək vakuumda onun üzərinə gümüş ionlarını səpdim.

Bu işin maddiliyi sakitləşdirici təsir göstərirdi. Açılib-yığılan kreslonun balışında dincələn Hari əməliyyat otağından içərisindəki cihazlara baxırdı.

Sakitliyi daxili telefonun kəsik-kəsik zəngi pozdu. Dəstəyi qaldırdım.

– Kelvin, – gözümü son saatlar yaşadıqlarından yorulub, sanki, tamam süst düşmüş Haridən çəkmədən dedim.

– Sən əməliyyat otağındasan? Nəhayət ki! – mən rahatlıqla köks ötürüldüyünü eşitdim.

Danişan Snaut idi. Mən dəstəyi üzümə sixaraq gözləyirdim.

– Sənin qonağın var, hə?

– Hə.

– Sən məşğulsan?

– Hə.

– Kiçik bir təhqiqatla, hm?

– Hə, nədir ki? Bir partiya şahmat oynamaq istəyirsən?

– Mənasız söhbətlərə son qoy, Kelvin. Sartorius səninlə görüşmək istəyir. Mən bizimlə demək istəyirəm.

– Bax bu yenilikdir! – Mən heyrətlənmişdim. – Hə, nədir... – mən dayandım və sözümü bitirdim: – Sən təksən?

– Yox. Mən fikrimi düzgün ifadə eləmədim. O, bizimlə danışmaq istəyir. Biz üçümüz vizifonda birləşirik, yalnız ekranı örtürsən.

– Belə de! Nəyə görə o, sadəcə, mənə zəng eləməyib? Ütanır?

– Bunun kimi bir şeydir, – Snaut anlaşılmaz tərzdə mızıldandı. – Hə, necədir?

– Söhbət nəyisə müzakirə eləməkdən gedir? Deyək ki, bir saatdan sonra.Yaxşı?

– Yaxşı.

Mən ekranda yalnız onun ovucdan böyük olmayan sıfətini görürdüm. Bir müddət o, diqqətlə mənim gözlərinin içərinə baxdı. Nəhayət, bir qədər tərəddüdlə dedi:

– Hə, sən necəsən?

– Babatam. Bəs sən necə?  
– Düşünürəm ki, sənə nisbətən bir qədər pisəm. Sən eləyə bilməzsənmi...

– Mənim yanımı gəlmək istəyirsən? – mən təxmin elədim. Çiyinimin üzərindən Hariyə baxdım. O, başını balışın üzərinə qoyub uzanmışdı, ayaqlarını bir-birinin üzərinə qoymuşdu.

– Əl çək, eşidirsən? Əl çək! – Snautun uca səsi gəlib mənə çatdı.

Mən ekranda onu gördüm. Qalan dediklərini eşitmədim; o, əliylə mikrofonu örtdü, amma onun tərpənən dodaqlarını gördüm.

– Yox, gələ bilmərəm. Bəlkə də, sonra. Demək, bir saatdan sonra, – o cəld danışdı və ekran söndü.

Mən dəstəyi asdım.

- Bu kim idi? – Hari etinasız səslə soruşdu.
- Burada biri var... Snaut. Kibernetik. Sən onu tanımirsan.
- Çoxmu çəkəcək?
- Nədir, darixdın? – mən soruşdum.

105

İlk aldığım preparati neytron mikroskopun kasetinə qoymudum və növbə ilə birləşdiricinin rəngli düymələrini basdım. Güç sahələri boğuşcasına uğuldayırdı.

– Burada əyləncə kifayət qədər çoxdur və əgər təkcə mənim burada olmağım sənə kifayət eləməsə, bu pis olaçaq, – sözlər arasında böyük fasılələr verərək dalğın halda dedim, eyni zamanda da, hər iki əlimlə mikroskopun okulyarının<sup>1</sup> işildadığı böyük qara başlığı sıxırdım və gözlərimi yumşaq rezin çanağa dikmişdim. Hari nəsə dedi, amma nə dediyi mənə çatmadı. Mən, sanki, böyük yüksəklikdən gümüşü şəfəqlərə qərq olmuş nəhəng səhra gördüm. Bu səhrada yüngül tüstü ilə örtülmüş, elə bil, çatlayan və küləyin döyüyü yasti qayalı təpələr var idi. Bunlar qırmızı cisimciklər idi. Mən təsvir etməni birdən dəyişdim; gözlərimi okulyardan çəkmədən tüstülənən gümüşü daha dərin-dən nəzərdən keçirirdim. Eyni zamanda da, sol əlimlə stolun tənzimləyici dəstəyini fırlayırdım, lakin qaya parçasına oxşayan kürəcik qara xətlərin kəsişməsinə çatanda böyütməni artırırdım. Obyektiv, sanki, ortada formasını dəyişmiş

<sup>1</sup> Okulyar – optik cihazlarda müşahidəçinin bilavasitə gözü qarşısındaki şüşə

eritrosit<sup>1</sup> aşkar elədi; bu, adama qaya kraterinin qara, sərt kölgələrlə haşiyələnmiş dairəvi çökəkləri kimi gəldi. Sonra gümüş ionlarının hücumu ilə qabarən çökək mikroskopun görmə sahəsinin sərhədindən kənara çıxdı. Bulanıq, sanki, tökülen suyun arasından işıqlandırılan zülalın çevrəsi alındı. Qara kəsişmədə bu sıxlığındırılmış zülal parçasından birini tutub yüngülcə böyüdücü dəstəyi firladım, sonra bir də; nəhayət, dərinliyə gedən bu yolun sonu görünməliydi; bir molekulun yastılaşdırılmış kölgəsi bütün okulyarı tutmuşdu. Görünmə aydınlaşırıdı – indicə!..

Amma heç nə baş vermədi. Mən titrəyən, həlməşik kimi xışıldayan atom ləkələrini görməliydim, amma onlar yox idi. Ekran məsum gümüşü şəfəqlə şölənənirdi. Dəstəyi sona qədər firladım. Üğultu gücləndi, qəzəbli oldu, amma mən heç nə görmədim. Təkrar olunan cingiltili siqnal mənə cihazın hədsiz yüksəldiyini xəbər verirdi. Bir daha gümüşü boşluğa baxdım və elektriqi ayırdım.

Hariyə baxdım. O məhz bu vaxt əsnəyirdi, amma cəld də gülümseməyə başladı.

– Hə, mənim vəziyyətim necədir? – soruşdu.

– Çox yaxşı, – cavab verdim. – Düşünürəm... bundan yaxşısı ola bilməz.

Hələ də ona baxırdım, alt dodağımda təzədən bu lənətə gəlmiş qarışqları hiss edirdim. Nə baş verirdi? Bu nə deməkdi? Bu bədən, görünüşcə zərif və kövrək olan, əslində, məhv edilməsi mümkün olmayan bu bədən, mahiyət etibarilə... heç nədən yaradılmışdı? Mikroskopun silindrşəkilli korpusuna yumruğumla vurdum. Bəlkə, nəsə bir nasazlığı var idi? Bəlkə, fokusun sahəsinə yığışmırıldı?.. Yox, cihazın qaydasında olduğunu bilirdim. Bütün mərhələlərlə aşağı düşdüm, qəfəslər, zülal konqlomeratı<sup>2</sup>, molekullar – hamısı mənim gördüyüüm minlərlə preparat kimi görünürdü. Amma aşağıya doğru axırıncı addım heç hara aparmadı.

Mən onun venasından qan götürdüm, üzərində ölçülər olan silindrə tökdüm, hissələrə böldüm və analizə başladım. O, mənim təxmin elədiyimdən də çox vaxtımlı aldı;

<sup>1</sup> Eritrosit – qırmızı qan hüceyrələri

<sup>2</sup> Zülal konqlomeratı – tərkibində adı hallardan xeyli çox zülal olan maddə (bəzən bundan ötrü xüsusişlə qatlaşdırılmış, zənginləşdirilmiş olur), birləşmə və yaxud yiğin

vərdişlərimi bir qədər yadırğamışdım. Reaksiyalar normada idi. Hamısı. Hərçənd deyəsən...

Qatılışdırılmış turşu damcısını qırmızı muncuğun üzərinə damcılardım. Damcı tüstüləndi, bozardı, çirkli köpük'lə örtüldü. Ayrılma. Denaturatlaşdırılma<sup>1</sup>. Sonra, sonra! Sınaq borusunu götürmək üçün əyildim. Yenidən damciya baxanda, az qala, nazik şüşə əlimdən düşəcəkdi.

Sınaq şüşəsinin lap dibində, çirkli köpüyün altındakı tutqun-qırmızı kütlə yenidən çıxalırdı. Turşuya yandırılan qan bərpa olunurdu! Bu, inanılası deyildi! Bu, mümkün olan iş deyildi!

– Kris! – mən haradansa uzaqlardan səs eşitdim. – Telefon zəng çalır, Kris!

– Nə? Ah, hə. Sağ ol.

Telefon artıq çıxdan zəng çalırdı, amma mən yalnız indi eşidirdim. Dəstəyi qaldırdım.

– Kelvin.

– Snaut. Mən xətləri elə qoşmuşam, biz üçümüz də eyni vaxtda danışa bilərik.

– Doktor Kelvin, sizi salamlayıram, – Sartoriusun uca, burun səsi eşidildi.

Bu səs elə çıxırdı, sanki, onun sahibi təhlükeli dərəcədə əyilmiş səhnəyə ayaq basan şübhəli, ayıq və xaricdən sakit görünən birisiydi.

– Salam, doktor, – mən cavab verdim.

Mən gülmək istəyirdim, amma bu şənlənməyin səbəbinin mənim üçün kifayət qədər aydın olduğuna əminliyim olmadığından bunu özümə rəva görmədim. Ən nəhayət, mən nəyə gülə bilərdim? Əlimdə nəsə saxlamışdım – içində qan olan sınaq şüşəsini. Sınaq şüşəsini silkələdim. Qan artıq yiğilmişdi. Bəlkə, buna qədər olanlar qarabasma idi? Bəlkə, mənə belə görünmüdü?

– Mən öz həmkarlarına bəzi təəssüratlarımı danışmaq istəyərdim, bu... e... bu xəyalla bağlı, – mən, eyni zamanda, Sartoriusu eşidirdim, ya da eşitmirdim. Səs, sanki, mənim şüuruma daxil olurdu. Hələ də gözlərimi sınaq şüşəsindəki qatilaşan qana zilləyərək, bu səsdən müdafiə olunurdum.

– Onları F varlıqlar adlandıraq, – Snaut cəld dedi.

<sup>1</sup> Denaturatlaşdırılma – içmək üçün yararsız hala salmaq – dan ötrü şərab spirtinə rəngli və zəhərli maddələrin qatılması

– Aaa, çox gözəldir.

Mənim eyni zamanda iki kanalı qəbul elədiyimi göstərək ekranın ortasındaki şaquli xətt tutqunlaşdı, onun hər iki tərəfindən həmsöhbətlərimin sıfətləri görünməliydi. Şüşə tutqun idi və yalnız çərçivənin ətrafındakı nazik işiq haşiyəsi cihazın işlədiyini, amma ekranın nəyləsə örtüldüyü göstərirdi.

– Bizlərdən hər birimiz müxtəlif təhqiqatlar aparıb...

– Yenidən burun səsiylə danişanda həmin ehtiyatlılıq hiss olunurdu. Bir dəqiqlik sükut. – Bəlkə, biz əvvəlcə öz tədqiqatlarımızın nəticələrini bölüşək, sonra mən şəxsən nəyi müəyyən elədiyim haqqında məlumat verə bilərəm... Doktor Kelvin, bəlkə, siz başlayasınız...

– Mən?

Birdən mən Harinin baxışlarını hiss elədim. Sınaq şüşəsini stolun üzərinə elə qoydum ki, şatativin şüşəsinin üzəriylə diyirlənərək üçayağa söykəndi, onu ayağımla özümə yaxın çəkdir. İlk anda etiraz eləmək istədim, amma özüm üçün də gözlənilmədən dedim:

– Yaxşı. Kiçik məlumat? Yaxşı. Mən tamam az iş görmüşəm, amma deyə bilərəm. Bir histoloji<sup>1</sup> maddə və bir neçə reaksiya. Mikroreaksiya. Məndə belə təəssürat yarandı ki...

Bu, ana qədər nə deyəcəyimi bilmirdim. Qəfildən qızışb özündən çıxdım.

– Hər şey normadadır, amma bu kamuflyajdır. Maskə. Bu, sözün bəzi mənalarında supersurətdir, orijinalindən daha dəqiq yaradılmışdır. Demək, biz insanda harada ki dənəvərliyin, bölünə bilmə quruluşunun sonunu təpiş, buradan sonra yol atomun quruluşuna uyğun olaraq davam eləyir.

– İndicə. İndicə. Siz bunu necə başa düşürsünüz? – Sartorius soruşdu.

Snaut səsini çıxartmırıldı. Bəlkə, onun tezleşən nəfəs alması dəstəkdən eşidilirdi? Hari mənə tərəf baxırdı. Mən qızışlığımdan axırıncı sözləri, az qala, qışqıraraq dediyimi başa düşdüm. Özümə gələndən sonra rahat olmayan stulumun üzərinə əyildim və gözlərimi yumdum. Bunu necə ifadə eləyim?..

---

<sup>1</sup> Histoloji – orqanizm toxumlarının mikroskopik quruluşundan bəhs edən elm

– Bizim bədən quruluşumuzun axırıcı elementləri atomlardır. Düşünürəm ki, F varlıqları adı atomlara nisbətən daha kiçik hissələrdən yaranıblar.

– Mezonlardan? – Sartorius yavaşcadan dedi. O, heç də təəccübəlməmişdi.

– Yox, mezonlardan yox... Mezonları aşkar eləmək olardı. Məndəki, aşağıda olan bu cihazın həll eləyə bilmə qabiliyyəti mənfi iyirmi anqstrem<sup>1</sup> bərabərdir. Düzdürmü? Amma hətta maksimal gücləndirilmədə belə heç nə görünmür. Buna görə də bunlar mezonlar deyillər. Deyəsən, daha çox neytronlardırlar.

– Siz bunu necə təsəvvür eləyirsiniz? Axi neytron sistemlər stabil deyil.

– Bilmirəm. Mən fizika mütəxəssisi deyiləm. Bəlkə də, onları hansısa güvvə cərəyanları stabillaşdırır. Mən bu sahədən baş çıxartmırıam. Hər ehtimala qarşı, əgər hər şey mənim dediyim kimidirsə, onda quruluşu atomlardan on min dəfə kiçik olan hissəciklər təşkil eləyir. Amma bu da hamısı deyil! Əgər zülalların və hüceyrələrin molekullarının quruluşu bu mikroatomlardan təşkil olunubsa, onda onlar buna uyğun olaraq kiçik olarıdı. Qırmızı qan cisimcikləri də, fermentlər də – hər şey... Amma qətiyyən belə deyil. Bundan da belə çıxır ki, bütün bu zülallar və hüceyrələr, qəfəsin nüvəsi yalnız maskadır! «Qonaqlar»ın fəaliyyəti üçün məsul olan həqiqi quruluş daha dərində gizlənib.

– Kelvin! – Snaut, az qala, qışkırdı.

Mən qorxu içində dayandım. «Qonaq» dedim? Hə, amma Hari bunu eşitmədi. Bununla belə, o, onsuz da, başa düşməyəcəkdi. O, əllərini başının atına qoyub pəncərəyə baxırdı, onun yandan görünüşü al-qırmızı üfüqlərin fonunda nazik, aydın xətlərlə cizgilənmişdi. Dəstək susurdu. Mən yalnız uzaq nəfəsalmanı eşidirdim.

– Bunda nəsə var, – Snaut donquldadı.

– Hə, ola bilər, – Sartorius əlavə elədi. – Burada yalnız bir əngəl var: okean bu təxmini hissəciklərdən təşkil olunmayıb, Kelvin. Adı hissəciklərdən təşkil olunub.

– Ola bilər, amma o, belələrini də sintezləşdirməyə qadirdir, – mən qeyd elədim.

<sup>1</sup> Anqstrem – işıq dalğasının uzunluğunu göstərən ölçü vahidi

Gözlənilməyən bir süstlük hiss elədim. Bu danışq hətta gülməli də deyildi. O lazım deyildi.

– Amma bu, qeyri-adi müqaviməti izah eləyə bilərdi,  
– Snaut donıldandı. – Regenerasiyanın tempi də. Ola bilər, hətta enerjinin mənbəyi də oradadır, dərinlikdə, axı ona yemək lazım deyildir...

– Söz istəyirəm, – Sartorius səsləndi.

Mənim ondan zəhləm gedirdi. Əgər o, heç olmasa, özünü uydurduğu rolundan çıxmırdısa!

– Mən səbəb məsələsinə toxunmaq istəyirəm. F varlıqlarının meydanaçıxma səbəbinə. Mən belə bir sual verərdim: F varlıqları niyə gəlirlər? Bunlar nə insan, nə müəyyən insanın surəti deyillər. Bu yalnız bizim beynimizin məlum adama uyğun olaraq maddiləşdirilmiş proyeksiyasıdır.

Bu təyinələmənin dəqiqliyi məni heyrətləndirdi. Sartorius bütün xoşagəlməzliklərinə baxmayaraq, heç də axmaq deyildi.

– Bu doğrudur, – mən təsdiqlədim. – Bu hətta izah eləyir ki, niyə gəlirlər bu ada... belə varlıqlar, daha başqa cürləri yox. Beynin ən qüsurlu, daha çox digərlərindən izolə edilmiş yaddaşı seçilir, halbuki heç bir belə yaddaş onun surətinin çıxarılmasının gedişində tamamilə ayrıla bilməz və təsadüfən yaxınlıqda olan digər yaddaş qalıqları tərəfindən ələ keçirilə bilməz, buna uyğun olaraq da gəlmələr təkrar ola biləcək zatdan daha çox şüurluluq göstərir...

– Kelvin! – Snaut yenidən səsləndi.

Yalnız onun ehtiyatsız dediyim sözə reaksiya verməsi məni heyrətləndirdi. Deyəsən, Sartorius bu sözlərdən çəkinmirdi. Bu, o deməkdir ki, onun qonağı təbiəti etibarilə Snautun qonağından daha ağılsızdır? Bir saniyəliyə alım, doktor Sartoriusla yanaşı yaşayan cırdan kəməğili təsəvvür elədim.

– Hə, hə. Biz də hiss elədik, – bu an o danışdı. – İndisə F varlıqlarının meydana çıxmalarına dəxli olan səbəblər. Sərhədi təyin eləmək üçün onlar özlərini elə aparırlar, həqiqətdə özlərini belə apa..... belə hərəkət eləyərdilər...

O, sözünü heç cür başa çatdırı bilmədi.

– Orijinalları, – Snaut cəld dedi.

– Bəli, orijinalları. Amma nə vaxt ki şərait orta mümkünlüyü üstləyir... e... orijinallar F varlıqlarının şurunu işəsalma rolunda çıxış eləyirlər və bilavasitə başqa hərəkətlər meydana çıxır, insana məxsus olmayan...

– Bu doğrudur, – mən dedim, – belə üsulla biz yalnız bu... varlıqların özlərini aparma kataloqunu tərtib eləyirik, daha heç nə. Bu, tamamilə səmərəsizdir.

– Mən buna əmin deyiləm, – Sartorius etiraz elədi.

Birdən onun məni nəylə qıcıqlandırdığını başa düşdüm: o danışmırıldı, tamamilə İnstytutdakı iclaslarda olduğu kimi, çıxış eləyirdi. Görünür, o, başqa cür bacarmırıldı.

– Burada oyuna şəxsiyyət məsələsi də daxil olur. Okean belə məfhumdan tamamilə məhrumdur. Belə də olmalıdır. Mənə elə gəlir, üzr istəyirəm, həmkarlarım, bu, bizim üçün... e... eksperimentin daha çox şoka salan tərəfi onun başadüşmə sərhədlərindən kənardə qalan kimi bütünlükə ondan sürüşüb uzaqlaşır.

– Siz bunun bilərkədən olduğunu hesab eləyirsiniz?..  
– mən soruşdum.

Bu təsdiq eləmə məni son dərəcə heyrətləndirdi, amma düşünərək bunu istisna eləməyin mümkün olmadığını başa düşdüm.

– Bəli. Mən heç bir xəyanətə, bədxahlığa, daha həssas surətdə təhqir eləməyə inanmiram... həmkarım Snautun elədiyi kimi.

Mən, ümumiyyətlə, insan duyğularını, hissələrini ona aid eləmirəm, – ilk dəfə Snaut söz aldı. – Amma bəlkə, sən deyəsən: bu daimi qayıtmanı necə izah eləmək olar?

– Ola bilsin ki, qrammofon valı kimi işləyən hansısa dairəvi qurğu işə salınıb, – Sartoriusu sancmaq istəyimi gizlətmədən dedim.

– Xahiş edirəm, həmkarlar, dağılışmayın, – doktor burun səsiylə elan elədi. – Bu, mənim demək istədiklərimin heç də hamısı deyil. Normal şəraitdə mən öz işləri min vəziyyəti haqqında qabaqcadan sizi məlumatlaşdırıb, amma xüsusi hali nəzərə alaraq bunu istisna eləyirəm. Məndə belə təəssürat yaranıb ki, doktor Kelvinin təxminlərində həqiqət var. Mən onun neytron quruluş haqqındaki ehtimalını nəzərdə tuturam... Belə sistemləri biz yalnız nəzəri olaraq bilirik və onları stabillaşdırıbmək mümkündür.

kün olduğunu təsəvvür eləmirdik. Burada müəyyən şans yaranır: ya sistemə müqavimət qabiliyyəti verən həmin güc sahəsinin ləğv edilməsi...

Bundan bir qədər əvvəl mən hiss elədim ki, Sartorius tərəfdən ekranın örtüyü hərəkət əleyir; ləp yuxarıda bir yarıq əmələ gəldi, orada nəsə çəhrayı bir şey tərpənirdi. İndi tutqun lövhə birdən düşdü.

– Əl çək! Əl çək! – dəstəkdə Sartoriusun ürəkparçalanıq qışqırığı eşidildi.

Qəfildən işıqlanan ekranда kiminləsə mübarizə aparan doktorun əllərinin arasında diskəoxşar bir əşya göründü və mən bu diskin həsir şlyapadan başqa bir şey olmadığını düşünənə qədər hər şey söndü.

– Snaut? – dərindən ah çəkərək çağırıldım.

– Hə, Kelvin, – kibernetikin yorğun səsi mənə cavab verdi.

Bu an mən onu sevdiyimi başa düşdüm. Mən, həqiqətən də, onun yanında kim olduğunu bilmək istəmirdim.

– Hələlik bəsimizdir, hə?

– Düşünürəm ki, hə, – mən cavab verdim. – Qulaq as, əgər bacarırsansa, aşağı düş, ya da mənim kabinəmə, yaxşımı? – o, dəstəyi yerə qoymağə macal tapmamış tələsik əlavə elədim.

– Danışdıq, – Snaut dedi. – Amma nə vaxt düşəcəyimi bilmirəm.

Bununla da bizim problemlə müzakirələrimiz qurtardı.

## ƏJDAHA

Gecəyarısı məni işıq oyatdı. Bir əlimlə gözümü örtərək dirsəyim üstə azacıq qalxdım. Döşəkağına bürünmiş Hari ayaqlarını çarpayıdan sallayaraq büzüşmiş halda oturmuşdu, saçları üzünü örtmüşdü. Çiyinləri titrəyirdi. O, səs-sizcə ağlayırdı.

– Hari!

O, bir qədər də büzüşdü.

– Sənə nə olub? Hari...

Hələ də tamam ayılmamış halda yatağın üzərində oturdum, məni yalnız indicə əzən kabusdan tədricən azad

olurdum. Qız titrəyirdi. Onu qucaqladım. O, məni dirsəyi ilə itələdi.

- Əzizim.
- Belə demə.
- Hə, Hari, nə baş verib?

Mən onun yaş, şişkin sıfətini gördüm. Üşəğin göz yaşları böyük damlalarla yanağıyla gılələnir, buxağındakı çökəkdə işildayır, döşəkağının üzərinə düşürdü.

- Sən məni sevmirsən.
- Bu, haradan ağlına gəlib?
- Mən eşitdim.

Mən sıfətimin soyuduğunu hiss elədim.

- Nə eşitdin? Sən başa düşmədin, bu yalnız...

– Yox, yox. Sən dedin ki, bu, mən deyiləm. Dedin ki, çıxmı gedim. Gedim. Gedərdim, amma bacarmıram. Mən bunun nə olduğunu bilmirəm. Bilmək istəyərdim, amma bacarmıram. Mən elə... elə... iyərəncəm!

- Əzizim!!!

Mən ondan yapışdım, bütün gücümlə özümə sıxdım, əllərini, yaş, duzlu barmaqlarını öpdüm, hansısa andları, andıçmələri təkrar elədim, məni bağışlamasını xahiş elədim, dedim ki, bu yalnız axmaq, ürəkbulandıran bir yuxu olub. O, bir qədər sakitləşdi, ağlamağa son qoydu, başını mənə tərəf döndərdi:

– Yox, belə demə, lazım deyil. Sən mənim üçün elə deyilsən...

- Mən elə deyiləm!

Bu sözlər mənim ağızından inilti kimi çıxdı.

– Hə. Məni sevmirsən. Mən daim bunu hiss eləyirəm. Özümü elə göstərirdim, guya, hiss eləmirəm. Düşünür-düm, bəlkə, mənə elə gəlir... Yox. Sən özünü... başqa cür aparırsan. Məni ciddi qəbul eləmirsən. Bu, yuxu idi, doğrudur, amma yuxuna ki mən girmişdim. Sən məni adımla çağırırdın. Mən sənin üçün pisəm. Nəyə görə? Nəyə görə?

Mən onun qarşısında dizlərim üstə çökdüm, onun qıçlarını qucaqladım.

- Əzizim...

– Sənin belə deməyini istəmirəm. Eşidirsən, istəmirəm. Mən sənin üçün heç bir əzizim-filan deyiləm. Mən...

O, hıçkırlar içinde boğulurdu və üzüstə yatağa düşdü. Ayağa qalxdım. Havatəmizləyicinin yarıqlarından sakit xışltı ilə soyuq hava gəldi. Mən üzüməyə başladım. Hamam xalatını çıynımə atdım, çarpayının üstündə oturdum və onun çıyınlarını toxundum.

– Hari, qulaq as. Mən sənə nəsə deyəcəyəm. Sənə həqiqəti deyəcəyəm...

O, əlləri üstə ağır-ağır qalxdı və oturdu. Mən onun nazik dərisinin altında damarının necə atlığıni gördürüm. Sifətim yenidən keyləşdi və mənim üçün elə soyuq oldu ki, sanki, şaxtada dayanmışdım. Başım tamamilə boş idi.

– Həqiqəti? – o, təkrar soruşdu. – Müqəddəs sözündür?

Mən dərhal cavab vermədim, qıcolmadan boğazım tutulmuşdu. Bu, bizim köhnə andımız idı. Nə vaxt bunu deyirdik, bizlərdən heç birimiz nəinki yalan danişa bilsədik, hətta nəsə haqqında susa da bilməzdik. Vaxt var idi, biz həddən artıq düzükdən əzab çəkirdik, sadəlövhəcəsinə bunun bizi xilas edəcəyini düşünürdük.

– Müqəddəs sözümdür, – mən ciddi dedim, – Hari...

O gözləyirdi.

– Sən də dəyişibsən. Biz hamımız dəyişmişik. Ancaq mən bunu demək istəməzdim. Həqiqətən də, oxşayır ki... bizim heç birimizin bilmədiyimiz... səbəbdən... sən məni tərk eləyə bilməzsən. Amma bu, çox yaxşıdır, çünkü mən də səni...

– Kris!

Döşəkağına bürünmüş Harini ayağa qaldırdım, otaqda gəzişərək onu yırgalamağa başladım. O, mənim sifətimə baxındı.

– Yox. Sən dəyişməyibsən. Mən dəyişmişəm, – o piçlldadı. – Mənə nə olub? Bəlkə, o?..

O, sindirilmiş qapının qara, boş düzbucağına baxındı, sınıqları mən dünən anbara aparmışdım. «Yenisini qoşmaq lazımlı gələcək», – düşündüm və onu çarpayının üstündə oturdum.

– Sən nə vaxtsa yatırsan? – əllərimi aşağı salaraq onun karşısındakı dayanıb soruşdum.

– Bilmirəm.

– Necə yəni bilmirsən? Düşün, əzizim.

– Bu, bəlkə də, əsl yuxu olmur. Bəlkə də, mən xəstəyəm. Beləcə uzanıram və düşünürəm, bilirsən...

O, yenidən titrədi.

– Nəyi? – piçilti ilə soruşdum, səsim qırıldı.

– Bu çox qəribə fikirlərdir. Bilmirəm onlar haradan gelir.

– Məsələn.

«Nə eşitsəm belə, sakit olmalıyam», – onun sözlərini güclü bir zərbə kimi gözləyərək düşündüm.

O, gücsüz halda başını yırğaladı.

– Bu necəsə... birdən...

– Başa düşmədim.

– Belə, sanki, təkcə məndə yox, amma daha uzaqda, necəsə... mən deyə bilmirəm. Bunun üçün söz tapa bilmirəm...

– Bu, yəqin, yuxulardır, – mən könülsüz dilləndim və yüngülləşmiş halda ah çəkdir. – İndisə işığı söndür, səhərə kimi bizim heç bir kədərimiz olmayıacaq; səhərsə, əgər istəsək, yenilərinin dərdini çəkə bilərik. Yaxşıımı?

O, əlini düyməyə uzatdı, otağa qaranlıq çökdü, mən soyunaraq yatağa uzandım və onun yaxınlaşan isti nəfəsini hiss etədim. Onu qucaqladım.

– Bərk qucaqla, – o piçildədi. Uzun fasılədən sonra dedi: – Kris!

– Nədir?

– Səni sevirəm.

Mən qışqırmaq istəyirdim.

Səhər qırmızı idi. Nəhəng günəş diskı üfüqlərin üzərin-dən asılı qalmışdı. Otağın kandarında məktub var idi. Konverti cirdim. Hari hamamda idi, mən onun necə oxuduğu-nu eşidirdim. Hərdənbir o, yaş saçları üz-gözünə yapışmış halda oradan boyanırdı. Mən pəncərəyə yaxınlaşdım və oxudum.

*«Kelvin, biz batıb qalmışq. Sartorius ciddi fəaliyyət tərəfdarıdır. O, neytron sistemləri destabillaşdırıbməyə nail olacağına ümid eləyir. Ona təcrübə üçün başlanğıc material kimi müəyyən miqdarda plazma lazımdır. Sənin kəşfiyyata çıxmağını və*

*konteynerdən azacıq da olsa, plazma götürməyini təklif eləyir. Necə lazım bilirsənsə, elə də hərəkət elə, amma öz qərarın haqqında mənə xəbər ver. Mənim heç bir fikrim yoxdur. Mənə elə gəlir, ümumiyyətlə, mənim heç nəyim yoxdur. Mən sənin bunu eləməyi ni yalnız ona görə istəyərdim ki, hər halda, bu, irəliyə hərəkət olardı, heç olmasa, az da olsa. Əks halda yalnız Q.-yə həsəd aparmaq qalır.*

Xorek.

*P.S. Radiostansiyaya gəlmə. Sən mənə görə bunu eləyə bilərsən. Yaxşısı budur, zəng elə».*

Bu məktubu oxuyanda ürəyim sixildi. Ona bir daha diqqətlə baxdım, cimb tikə-tikə elədim və tikələrini əlüzyuyana atdım. Sonra Hari üçün kombinezon axtarmağa başladım. Bu, dəhşətli idi. Tamam keçəndəfəki kimi. Amma o, heç nə bilmirdi, yoxsa mən ona çöлə kiçik bir kəşfiyyata gedəcəyimi deyəndə və ondan məni müşayiət eləməyi xahiş edəndə belə sevinə bilməzdi. Biz balaca mətbəxdə səhər yeməyini yedik (həm də Hari yenə çətinliklə bir neçə parçanı uddu) və kitabxanaya getdik.

Sartoriusun istədiyini eləməmişdən əvvəl neytron sistemlərə və sahələrə aid olan ədəbiyyata baxmaq istəyirdim. Hələ buna necə başlayacağımı bilmirdim, amma onun işinə nəzarət eləməyi qəti qərara aldım. Ağlıma gəldi ki, hələ bu fəaliyyət göstərməyən neytron anniqiyatoru<sup>1</sup> Snaut və Sartoriusu azad eləyə bilər, mənsə Hari ilə birlikdə əməliyyatın qurtarmasını haradasa başqa yerdə, məsələn, təyyarədə gözləyə bilərdik. Bir müddət mən ona suallar verərək böyük elektron kataloqla işlədim, kataloq sualların bəzilərinə üzərində «biblioqrafiyada yoxdur» yiğcam qeydi olan kartoçkanı atmaqla cavab verir, ya da mənə xüsusi fiziki işlərin cəngəlliyyinə baş vurmağı təklif eləyirdi, mənsə bununla neyləyəcəyimi bilmirdim. Nədənsə hamar divarları boyunca içərisində mikrofilmlər və elektron qeydlər olan şkaflar düzülmüş bu böyük, dairəvi otağı tərk eləmək istəmirdim. Stansiyanın lap mərkəzində yerləşən kitabxa-

<sup>1</sup> Anniqiyator – hissəciklərin və antihissəciklərin onların toqquşması vaxtı başqa hissəciklərə çevriləməsi

nanın pəncərəsi yox idi və polad çanağın içərisindəki ən çox izolə edilmiş yer idi. Kim bilir, axtarışlarının açıq-ashkar nəticə verməməsinə baxmayaraq, bəlkə, elə buna görə bu yer mənə belə xoş gəlirdi. Kitabla dolu olan, tavana toxunan nəhəng rəfə çatana qədər böyük salonda dolaşdım. Bu külliyyatın qiymətli olması tamamilə şübhəli idi. Onları daha çox burada Solyarisi tədqiq edən pionerlərin xatirəsinə hörmət əlaməti olaraq saxlayırdılar. Rəflərdə altı yüz cildə qədər kitab vardı – hamısı klassik mövzudaydı, monumental işlərdən tutmuş, hətta müəyyən dərəcədə artıq köhnəlmış Qezenin doqquz cildliyinə kimi. Mən bu cildi götürdüm, ağırlığından əlim aşağı sallandı və onu həvəssiz halda vərəqlədim; kreslonun yanlığının üzərində oturan Hari də özünə hansısa kitabçanı tapmışdı, onun ciyinləri üzərindən mən bir neçə sətri oxudum. Bu, ilk ekspedisiyaya aid olan çox az kitablardan biri idi, bəlkə də, hətta həmin Qezenin «Planetlararası aşpzə» kitabıydı. Harinin hansı diqqətlə kosmonavtikanın sərt şərtlərinə uyğunlaşdırılan kulinariya reseptlərini öyrəndiyini görəndə heç nə demədim və dizlərimin üzərindəki kitaba qayıtdım. Qezenin «On il Solyarisi öyrənmə» kitabı dörrdən on ikiyə kimi buraxılan «Solyariana» seriyasından çıxmışdı, onda da indi olduğu kimi onların dörd nişanlı nömrələri var idi.

Qezenin böyük fantaziyası yox idi; yeri gəlmışkən, belə qabiliyyəti Solyarisin təhqiqatçısına yalnız zərər vura bilərdi. Heç yerdə fərziyyələri cəld yaratmaq və ifadə eləmək bacarığı burada olduğu qədər təhlükəli ola bilməzdi. Ən nəhayət, bu planetdə hər şey mümkündür. Plazmanın yaratdığı formanın həqiqətə uyğun olmayan təsviri, hər halda, tamamilə dəqiqdır, hərçənd yoxlanılması mümkün deyil, belə ki, okean təsadüfi hallarda öz təkamülünü təkrar eləyir; onu ilk müşahidə eləyənləri anlaşılmazlığı və nəhəngliyi ilə heyrətə salır. Əgər onlar daha kiçik miqyasda əmələ gəlsəyilər – hansısa gölməçədə – onları, yəqin, gücün təsadüfi və kor oyunun əmələ gəlməsi kimi, təbiətin daha bir ədəbsizliyi kimi qəbul eləyərdilər. Solyaristik formaların məhvədilməz müxtəlifliyi qarşısında bacarıqsızlığın və dahiyyin eyni zamanda gücsüz olduğu da canlı okeanla müناسibəti asanlaşdırır. Qeze nə dahiydi, nə də bacarıqsız. O, sadəcə, vasvası-təsnifçi idi: o adamlardan ki, belələrinin

xarici sakitliyinin arkasında bütün ömürleri boyu işə bitib-tükənməyən ehtiras gizlənir. O nə qədər bacarmışdısa, təmiz yazı sözlərindən istifadə eləmişdi. Nə vaxt ki ona sözlər kifayət eləməmişdi, o, yeni, çox vaxt da ugursuz olan, təsvir elədiyi hadisələrə uyğun olmayan sözlərdən istifadə eləmişdi. Bununla belə, heç bir termini Solyarisdə olduğu kimi təqlid eləmirdilər. Onun «ağacaoxşar dağlar», onun «uzuncuqlar», «daraqcıqlar», «mimoidlər»<sup>1</sup>, «simmetriklər» və «simmetriyasızlar», «gicgahlar» və «cəldlər» terminləri qorxunc dərəcədə süni səslənir, amma Solyaris haqqında bəzi təsəvvürlər yaradır, hətta aydın olmayan fotosəkillərdən və qeyri-adi dərəcədə natamam filmlərdən başqa heç nə görməyən adamlar üçün də. Anlaşılan budur ki, bu vicdanlı təsnifatçı da çoxlu mənasızlıqlarla günaha batıb. İnsan həmişə fərziyyələr yaradır, hətta o çox ehtiyatlıdırsa belə, hətta o, tamam bu haqda düşünmürsə belə. Qeze hesab eləyirdi ki, «uzuncuqlar» əsas formadırlar və onları Yer dənizlərinin dəfələrlə böyüdülmüş və üst-üstə qalanmış qabarmanın dalğaları ilə müqayisə eləmişdi. Buna baxmayaraq, onun əsərlərinin birinci cildini kim oxumaq əziziyətinə qatlaşıbsa, bilir ki, geosentrizmdən<sup>2</sup> ruhlanıb, o, ilk olaraq onları «qabarma» adlandırmışdı, hansı ki belə köməksiz olmasayı, yerini dəyişərdi.

Öz ölçülərinə görə Böyük Kolarad kanyonundan böyük olan, axı bu – əgər analoqlarını Yerdə axtarsaq – forması<sup>3</sup> kütlədə modeli yaradılan, yuxarı təbəqəsi həlməşikşəkilli – köpüklü konsistensiya<sup>4</sup> ilə örtülen (buna baxmayaraq, bu köpük nəhəng, yüngulca dağilan haşiyələr və şəbekələrdə donur; böyük özəkləriylə birlikdə, bəzi tədqiqatçılar tərəfdən onlar hətta «skeletli törəmələr» kimi təqdim olunurlar), onlarca metr dərinlikdə isə qayaların möhkəmliyini özündə əzx eləyən, hərçənd elastikliyini də qoruyan gərginləşmiş əzələ kimi daha çox möhkəm substansiyaya keçir. Əjdahanın onurğasındaki skeletlərin qovuşduğu gərilmiş pə-

<sup>1</sup> Mimoid – öz varlıqlarının mövcud olması suali real olmayana qədər hakimiyətdə qalan adamlara aid edilən söz birləşməsidir. Kamikadzeleri, intiharçı-terroristləri, kütləvi qətlər törədən sektantları da bu qəbildən olan adamlardan hesab eləmək olar

<sup>2</sup> Geosentrizm – Yeri kainatın sabit mərkəzi hesab edən qeyri-elmi təsəvvür

<sup>3</sup> Formasiya – bir dövrün geoloji çöküntülər təbəqəsi

<sup>4</sup> Konsistensiya – maddənin sıxlıq dərcəsi

də kimi, öz uzuncuqları ilə çoxlu kilometr məsafləyə uzanır – görünüşü ilə tamamilə müstəqil olan varlıq hansısa azman, bütöv dağları udmuş və indisə sakitcə onları həzm-dən keçirən pitona oxşayır; bu piton hərdənbir balıq kimi sixilmiş bədənini titrəyişli hərəkətə getirir. Amma uzuncuq yalnız yuxarıdan, uçan maşından belə görünür. Əgər ona o qədər yaxınlaşmaq mümkün olarsa ki hər iki «mağara divarları» təyyarənin üzərindən yüz metrlərlə yüksəklilikdə olsun, onda «pitonun gövdəsi» üfüqlərə qədər uzanan, başgicəlləndirici hərəkətlərlə dolu bir boşluq olacaq. Azacıq da olsa aydın olur ki, burada, sənin altında göylərə yüksələn, tədricən kristallaşan sirop qayalarını saxlayan gücün hərəkət mərkəzi yerləşir. Amma gözlə görünməsi mümkün olan şey elm üçün kifayət olmur. Okeanın sahil-siz genişliklərində dolaşan milyonlarla «uzuncuqların» nüvəsində məhz nəyin yerləşdiyi haqqında nə qədər qızışın müzakirələr aparılıb. Hesab eləyirdilər ki, bu, hansısa əjdahanın orqanlarıdır, onlarda maddələr mübadiləsi, tənəffüs prosesləri, bəsləyici maddələrin daşınması gedir və daha nələr olduğunu yalnız toz basmış kitabxanalar bilirdi. Hər bir fəriyyəni minlərlə çoxlu zəhmət tələb eləyən, bəzən-sə təhlükəli tədqiqatlarla inkar eləmək olar. Bütün bunlar yalnız forma etibarilə ən sadə, ən davamlı «uzuncuq»lara aiddir (onların var olmaları bir həftə davam eləyir – görünmə burada tamamilə istisna təşkil eləyir).

Müşahidəçilərdə formasının əcaibliyi və meydan oxumaları ilə daha çox anlaşılmayan, ən kəskin etiraz (əlbəttə, instinkтив) doğuran «mimoid»lər olub. Şişirtmədən demək olar ki, Qeze onlara vurulub, özünü bütünlükə onların varlıqlarını aydınlaşdırmağa həsr eləyib. O, ad seçməkdə insan üçün diqqətçəkən xüsusiyyətinə, onu əhatə eləyənlərin, uzaq və yaxın olmalarından asılı olmayaraq, formalarını təkrar etməyə can atmasına üstünlük verib.

Günlərin birində okean səthinin altında, dərinlikdə kənarları dağılmış, üzərinə isə sanki, qatran yayılmış olan yasti, geniş dairə tutqunlaşmağa başlayır. Bir neçə saatdan sonra o, hissələrə ayrılmaga başlayır, getdikcə daha çox parçalanır və eyni zamanda da, yuxarı qalxmağa çalışır. Müşahidəçilər and içə bilərlər ki, onlardan aşağıda dəhşətli mübarizə gedir, çünkü bütün istiqamətlərə əyilmiş

dodaqlara bənzəyən, kraterlər tərəfindən udulan hissələr səpələnir, saysız-hesabsız dalgalar dərinlikdə dağilan, titrəyən qara xəyalın üzərində üst-üstə qalanır, şahə qalxaraq aşağı töküür. Bir saniyə çəkən yüz tonlarla suyun beləcə sıçrayışını yapışqanlı, demək istəyirsən ki, marcılıtlı bir gurultu müşayiət eləyir. Burada hər şey nəhəng ölçülərdə baş verir. Tutqun əjdaha dərinliyə sıxışdırılmış olur, hər bir növbəti zərbə, sanki, onu basıb əzir və parçalayıb, islammış qanadlar kimi sallanan bəzi topalardan daralan uzun boyunbaşlılar şəklində uzunsov salxımlar ayrılır, əriyərək bir-birinə bitişir və yuxarı üzürlər, özləri ilə birlikdə sınıq-sınıq olmuş ana diskı də sürüyüb aparırlar. Bu zaman isə yuxarıdan arasıksızmədən yeni dalğa dairələri şahə qalxıb töküür. Belə oyun bəzən bir gün, bəzənsə daha az davam eləyir. Bəzən bunurla da hər şey qurtarır. Vicdanlı Qeze belə variantı «yarımcıq yandan ötən» adlandırmışdı, sanki, dəqiq məlumatı olmuşdu ki, hər bir belə kəskin çevrilisin son nəticəsi «yetişmiş yandakı» olur, daha doğrusu, cilalanmışabənzər işıqlı törəmələrin koloniyasının (adətən, Yer şəhərinin ölçülərindən böyük olan) təyinatı ətrafdakı formaları yamsılamaq olur. Anlaşılan budur ki, dərhal da başqa bir Solyaris meydana çıxmışdı – İvens, o, degenerasiyanın axırıncı mərhələsini təhrifetmə, sönmə kimi qəbul eləmişdi, yaranan formaların cürbəcürlüyünü isə – «ana» hakimiyətin tumurcuqlayan hissələrindən gözlə görünən azadolma kimi dəyərləndirmişdi.

Lakin Qeze digər Solyaris yaranışlarının təsvirində donmuş şəlalədə sürünən qarışqa kimi ehtiyatlı olsa da, bu hadisədə, sanki, özünə əmin olmuşdu, hətta mimoidin formallaşmasındaki ayrı-ayrı dövrlərin artan kamilliyini mərhələlər üzrə sistemləşdirmişdi.

Yuxarıdan müşahidə eləyən üçün mimoid şəhərə oxşayır, amma bu, məlum əmələgəlmələr arasında analoqlar axtarmanın yaratdığı, sadəcə, yanılmadır. Göy təmiz olanda bütün çoxmərtəbəli çıxıntılar və onların zirvələri qızdırılmış hava təbəqəsi ilə əhatə olunur; bu hava, onsuza, çətinliklə müəyyən eləmək mümkün olan anı titrəyişlər və forma dəyişikliyi yaradır. Birinci bulud təcili reaksiyalar doğurur. Sürətli laylara ayrılma başlayır. Yapısan özəyindən tamamilə ayrılan, rəngli kələmə oxşayan bulud yuxarı

atılır; bulud dərhal da ağarır və bir neçə dəqiqədən sonra burula-burula qalxan buludu dəqiqiliyi ilə təqlid eləyir. Bu nəhəng yaranış qırmızıtəhər kölgə salır, yandakının bir zirvəsinin yerinə digərləri əmələ gəlir, bununla belə, hərəkət həmişə əsl buludun hərəkətinin qarşı tərəfi istiqamətinə olur. Düşünürəm ki, niyə belə olduğunu öyrənmək üçün Qeze barmağını barmağının üzərinə qoymayıb. Amma belə «birgəcəlik məhsullar» Yerdən gelənlərin onun üzərində ucaldıqları tikililərdən və əşyaların iştirakından «qəzəblənən» yandakının qarşısızlaşınmaz fəaliyyəti ilə müqayisədə boş şeydir. O, səkkiz-on mil ətrafda nə varsa, hamisini yenidən yaradır. Ən çox da mimoid böyüdülmüş surətlər yaradır, bəzən onları deformasiya eləyir və karikaturaları gülünc varlıqlara çevirir, xüsusilə də bu, maşınlara aiddir. Anlaşılan budur ki, həmişə də material okean tərəfindən püşkürülən ən tez işıqlanan kütlə olur. Suya düşmək əvəzinə, o, havadan asılı qalır. Təyyarə, çat və yelkənlər eyni cəddliklə yaranır. Mimoid yalnız adamların özünə, dəqiq desək, heç bir canlıya münasibət bildirmir, həm də yorulmaz tədqiqatçıların eksperiment məqsədi ilə Solyarisə gətirdikləri bitkilərə də. Lakin maneken, kukla, istənilən materialdan hazırlanmış it və ağaç təsvirlərinin surətini dərhal çıxardır.

Əfsus ki, burada mimoidin tədqiqatçıların arzularına Solyarisdə çox az təsadüf olunan «itaət eləməsi»nin hərdən bir yox olmasını qeyd eləmək lazım gəlir. Yetkin mimoidin özünün, əger belə demək mümkünsə, «istirahət günləri» olur, o, bu günlərdə yalnız olduqca ağır-ağır döyüñür. Bu döyünmək gözə tamamilə hiss olunmur. Onun ahəngi, nəbzin bir mərhələsi, iki saatdan artıq davam eləyir və bunu müəyyən eləmək üçün xüsusi çekiliş cihazları tələb olunur.

Belə dövrlərdə mimoid – xüsusilə qocası – belə tədqiqatın təsiri altına düşür; belə ki, okeana salınan yardımçı disk və onun üzərində ucalan forma ayaq üçün tamamilə etibarlı olan dayaq yaradır.

Əlbəttə, mimoidin «iş» günlərində də onun dərinliklərinə varmaq olar, amma bu zaman görüntü sıfıra bərabər olur, nəticədə də xüsusi çıxıntılarından fasıləsiz olaraq yumşaq, kolloid qarına oxşayan surətçixaran kütlə ayılır.

Demək lazımdır ki, bu formalara yaxın məsaflərdən baxmaq lazım deyil, belə ki, onların ölçüləri Yerdəki dağların ölçülərinə yaxındır. Bundan əlavə, «işləyən» mimoidlərin əsasını yapışqan, yalnız bir neçə saatdan sonra möhkəm, süngərdaşından daha yüngül olan qabıqla çevrilən kolloid qar təşkil eləyir.

Nəhayət, xüsusi cihazlar olmadan gah əyilmiş sütunlara, gah da yarımmaye qeyzərlərə oxşayan nəhəng konstruksiyanın dəhlizlərində asanlıqla azmaq olar; hətta atmosferə müntəzəm olaraq «yalançı partlayışlar» tullayan buludları yara bilməyən parlaq günəş işığında belə.

Mimoidi onun xoşbəxt günlərində müşahidə eləmək (daha doğrusu, onların üzərində olan tədqiqatçılar üçün xoşbəxt günlərdə) unudulmaz təəssüratların mənbəyi ola bilər. Mimoidin yaradıcılıq sıçrayışları hansısa qeyri-adi hiper məhsul yaradılan vaxt baş verir. Onda o ya onu əhatə eləyənin xüsusi variantını yaradır, ya mürəkkəbləşdirilmiş formasını, ya da hətta «formal olaraq davam etdirilməsini» və beləcə, saatlarla əbəs yerə baş verən prosesləri anlamağa cəhd göstərən alimin sevincinə rəğmən abstrakt-rəssam məzələnir. Zaman keçdikcə mimoidin fəaliyyətində uşaq bayağılığının cizgiləri görünür, bəzən o, «iddialı kənaraçixmalar»a düşür, onda onun bütün yaratdıqları çirkinlikləri ilə seçilir. Yaşlı mimoidlər xüsusilə də həqiqi gülüş doğuran fiqurlar yaratmağa qadirdirlər.

Öz-özlüyündə aydın olur ki, tədqiqatın ilk illərində alımlar mimoidləri iki sivilizasiyanın arzuolunan əlaqəsinin gerçəkləşəcəyi Solyaris okeanının mərkəzi kimi qəbul eləyərək onların üzərinə hücum çəkiblər. Lakin tezliklə aydınlaşmış ki, heç bir əlaqədən söhbət gedə bilməz, çünkü hər şey formaların imitasiyası ilə başlayıb və qurtarıb, bu isə heç yerə aparıb çıxara bilməyib. Antropologiya və ya zoomorfizm<sup>1</sup> tədqiqatçıları ümidsizlik içində yenidən və yenidən canlı okeanın yaratdığı ən müxtəlif «düşünən orqanları» və ya hətta alımların (Martens, Ekkonai) «əl-ayaq», Qezenin isə «cəndlər», «onurğa sütunu» kimi qəbul elədiklərini də nəzərdən keçirildilər. Amma canlı okeanın bəzən atmosferə iki milə qədər yüksəkliyə püskürtüsünü «onurğa sütu-

---

<sup>1</sup> Zoomorfizm – allahları heyvanlar şəklində təsəvvür edən ibtidai dini etiqad

nu» hesab eləmək, zəlzələni yer qabığının gimnastikası kimi qəbul eləmək kimi bir şeydir.

Canlı okean müəyyən həddə qədər daim təkrar olunan formaların kataloqunu elə tez-tez yaradırdı ki, okeanın üzərində gün ərzində təxminən üç yüz adı əhatə eləyən formaları onlarca və ya hətta yüzlərcə dəfə görmək olardı. Daha çox insafsız düşüncədə hər şeyə oxşarlığın mütləq yoxluğu Qeze məktəbinə əsasən nə vaxtsa insan tərəfindən Yerdə tədqiq olunan simmetriyalılar olub. Tədricən okeanın aqressiv qərəz göstərmədiyi və onun plazmalı girdablarında yalnız bunu hədsiz istəyənlərin həlak olduqları aydın oldu (təbii ki, mən, məsələn, oksigen cihazının və havadəyişənin sınmaması nəticəsində yaranan bədbəxt hadisələri nəzərdə tutmuram). Hətta inamsız halda buludların arasında dolaşan «uzuncuqların» silindrik çaylarını və «gic-gahların» əcaib sütunlarını təyyarə və ya digər uçan cihazlarla zərrəcə belə təhlükə olmadan bu üzündən o üzünə deşib keçmək olar; plazma Solyaris atmosferində işıq sürətinə bərabər sürətlə aralanaraq yolu açır, əgər bunun üçün lazım gəlirsə, okean səthinin altında dərin tunellər də yaradır (həm də bu məqsədlə işlədilən enerji qeyri-adı dərəcədə çox olur – Skryabin onu, təxminən,  $10^{19}$  erq dəyərində qiymətləndirmişdi!!!). Lakin simmetriyalının tədqiqatına daim geri çəkilərək, bütün təhlükəsizlik qaydalara əməl eləyərək olduqca ehtiyatla başladılar. Doğrudur, tez-tez uydurmalarını tədqiq eləyirdilər, məhz hansılardı, onların dərinliklərinə kimin birinci ayaq basdığı Yerdə hər bir uşağa məlumudur.

Bu azmanların dəhşətli qorxu təlqin eləmələri isə onların xarici görünüşləri ilə izah olunmur, hərçənd öz görünüşləri ilə, doğrudan da, kabus dolu yuxulara səbəb ola bilərlər. Daha doğrusu, bu qorxu ondan yaranır ki, onların hüdudları daxilində daimi olan heç nə, heç bir yəqinlik yoxdur, onlarda hətta fiziki qanunlar da iflasa uğrayır. Məhz bu da alımlərə canlı okeanın şüurlu olduğunu daha inadla təkrar eləməyə əsas verirdi.

Simmetriadlar qəfildən peyda olurlar. Onların yaranması püskürməni xatırladır. Okean birdən şəfəq saçmağa başlayır, elə bil, onlarca kilometr məsafədə okeanın səthini şüşə ilə örtürər. Bu zaman nə onun qatılığı, nə də

həyəcan ritmi dəyişir. Bəzən simmetriyalılar qıfların əmələ gəldiyi, «cəld»lərin sorulub üzüldüyü yerlərdə meydana gəlirlər, amma bu, qayda hesab olunmur. Bir müddətdən sonra şüşə qabıq nəhəng köpük halında yuxarı sıçrayır, bütün göy qübbəsini, günəşini, qara buludları, üfüqləri özündə təhrif olunmuş və istiqamətini dəyişmiş halda əks etdirir. Rənglərin ildirim sürətli oyunu qismən işığın udulması, qismən də sınmazı nəticəsində baş verir, özünü oxşarı da olmur.

Mavi günlərdə əmələ gələn simmetriadlar xüsusilə sərt işıq effekti verirlər, həm də günəş batmamışdan əvvəl. Bu zaman adamda belə təəssürat yaranır ki, planet hər an öz həcmini ikiqat artırıb digər bir planeti yaradır. Çətinliklə dərinliklərdən sixılıb çıxan qlobus alovlarla şölələnir, şaqulı bölmənin təpəsində çatlaq-çatlaq olur. Amma bu, dağılma deyil. Bu, mərhələdir və elə də uğurlu olmayan adla «rəngli fincan mərhələsi» adlandırılır, ömrü saniyələrlə ölçülür. Göyə yönələn pərdəli taqlar fırlanır, görünməyən daxili hissə ilə birləşir və anı olaraq sümüklü gövdəyə oxşayan nəsə yaratmağa başlayır, hansı ki bu gövdənin daxilində eyni zamanda yüzlərcə təzahür baş verməyə başlayır.

Bir müddətdən sonra simmetriyalılar özlərinin ən qeyri-adi qabiliyyətlərini – modelləşdirməni və ya daha dəqiqi, fiziki qanunların pozulmasını göstərməyə başlayırlar. Qabaqcadan demək lazımdır ki, iki eyni simmetriyalı olmur və həndəsə onların hər birində özünü necəsə okeanın yeni «kəşfi» kimi bürüzə verir. Sonra simmetriyalı öz daxilində adamların hazırladıqları maşınlara qətiyyən oxşamayan, tez-tez «ani maşınlar» adlandırılanları yaradır. Burada söhbət nisbətən məhdud və buna görə də necəsə «mexaniki» məqsədli fəaliyyətdən gedir.

Dərinliklərdən püşkürən isti bulaqlar bütün istiqamətlərə yayılan qalın divarlı qalereyalar və ya dəhlizlər, pərdələr isə səthi kəsən sistemlər, sallanan kanatlar, qübbələr yaradır. Simmetriyalılar öz adlarını onunla doğruldurlar ki, bir qütb rayonundakı hər bir yaranışa əks qütbdəki digər bir yaranış hətta kiçik xirdalıqlarına qədər uyğun gəlir.

Hansısa iyirmi-otuz dəqiqədən sonra nəhəng əvvəlcə oz şaqulı oxunu səkkiz-on iki dərəcə əyərək tədricən okeana çökməyə başlayır.

Simmetriyalılar böyük də, kiçik də ola bilirlər, amma hətta cırdanları belə okeanda batandan sonra okean səthi üzərində onlarca mil məsafədən görünə bilən düz səkkiz yüz metr hündürlüyündə sıçrayışlar yarada bilirlər.

Simmetriyalının içərisinə düşmeyin ən təhlükəsiz vaxtı tarazlığını bərpa eləyəndən dərhal sonra düşməkdir, bu zaman bütün sistem çökməyi dayandırır və şaquli vəziyyətinə qaydır. Öyrənmək üçün daha maraqlı simmetriyalının zirvəsidir. Qütbüñ nisbətən hamar «şapka»sı tunellərin və kameraların xəlbir kimi dəlik-deşik elədiyi boşluğu əhatəyə alır. Bütünlükdə bu dövr ali qaydanın hansısa tənliyinin üçölcülü modeli kimi əmələ gəlir.

Məlum olduğu kimi, hər bir tənliyi ali həndəsənin dili ilə ifadə eləmək və ona ekvivalent olan həndəsi cismi qurmaq olar. Belə başa düşülərsə, simmetriyalı Lobaçevski konusunun və Rimannın mənfi ayrıllerinin qohumudur, amma özünün təsəvvürə gəlməyəcək mürəkkəblikləri nəticəsində çox uzaq qohumdurlar. Bu daha çox bütün riyazi modelin bir neçə kubmil modelini əhatə eləyir, lakin model dördölçülüdür, çünki tənliyin vuruqları həm də onun dəyişiklikləri müddətində baş verənlər zamanı ifadə olunur.

Təbii ki, ən sadə fikir bizim qarşımızdakının canlı okeanın hansısa «riyazi maşınının» olması fikriydi; bu maşın hesablama modelinin uyğun ölçülərində ona lazım olan bizim üçün məlum olmayan məqsədlə yaranmışdı. Amma Fermontun bu nəzəriyyəsinə bu gün heç kim dəstəkləmir. Simmetriyalının hansısa daha çox aydın olan, daha çox əlçatan olan modelini yaratmaqdə və buna cahd eləməkdə də heç bir nöqsan yox idi. Amma bütün bunların heç bir faydası olmadı.

Simmetriyalılar təkrarsızdı, eynilə onların yaranmasında hər hansı baş verənlərin təkrarsız olduğu kimi. Bəzən hava səs keçirməyə ara verir. Bəzən işıq şüalarının sınmış əmsali artır və ya azalır. Müəyyən yerdə cazibə dəyişməsinin ritmik döyünməsi əmələ gəlir, sanki, simmetriyalıların döyünenən cazibəli ürəyi var. Bəzən tədqiqatçıların girokompassı<sup>1</sup> özlərini dəli kimi aparırı, ionlaşmanın qatları əmələ gəlir və yoxa çıxırı... Bu saymanı davam etdirmək olar. Yeri

<sup>1</sup> Girokompas – maqnit əqrəb əvəzinə hər cür vəziyyətdə sabitliyini saxlayan cihazı olan sərbəst oxlu kompas

gəlmışkən, əgər nə vaxtsa simmetriyalının sırrı tapılacaqsa da, hələ simmetriyasızlar növbəsini gözləyir.

Ekspedisiya simmetriyalının yüzlərcə kilometr dərinliyində ölçmələr apardı, qeydə alan cihazlar, avtomatik kameralar qoydular; süni peyklərin televiziya gözləri mimoidlərin və «uzuncuqlar»ın əmələ gəlməsini, onların yetkinləşməsini və məhvini qeydə aldı. Kitabxanalar dolur, arxivlər şisirdi; bunların haqqını ödəmək bəzən çox baha başa gəlirdi. Kəskin çevriliş vaxtı artıq məhvə məhkum edilmiş bu azmanların içərisindən çıxmaga macal tapmayan yeddi yüz on səkkiz insan həlak olmuşdu; onlardan yüz altısı yalnız bir qəzada həlak olmuşdu, bu qəza ona görə məshurdur ki, onda Qeze özü də həlak olmuşdu; həmin vaxt o, yetmişyاشlı qocaydı. Zirehli skafandr geymiş yetmiş doqquz nəfəri maşınlar və cihazlarla birlikdə bir neçə saniyə ərzində çırkıli horranın partlayışı udmuşdu; bu partlayış öz sıçrantıları ilə tədqiqat yerinin üzərində dövrə vuran təyyarələri və vertolyotları da vurub salmış, bu maşınları idarə eləyən iyirmi yeddi nəfər də həlak olmuşdu. Qırx ikinci paralelin səksən doqquzuncu meridianla kəsişməsindəki bu yer xəritədə «Yüz altının püskürməsi» kimi qeyd olunub. Amma bu nöqtə yalnız xəritədə mövcuddur, orada okeanın səthi hansısa digər səthdən heç nəylə fərqlənmir.

Onda ilk dəfə olaraq solyarist tədqiqatçıların istilik-nüvə zərbəsi vurmağı tələb eləyən səsləri eşidilməyə başladı. Bu, qisasdan daha pis idi; söhbət ondan gedirdi ki, biz onu başa düşmürdük. Qezenin ehtiyat qrupunun təsadüfən sağ qalan rəisi Tsanken bu təklifin müzakirəsi zamanı Stansiyani və orada qalan on səkkiz nəfəri özüylə birlikdə partladacağı ilə hədələmişdi. Hərçənd onun intihar ultimatumunun səsvermənin nəticəsinə təsir göstərməsini heç vaxt etiraf eləməmişdi; belə hesab eləmək olar ki, həqiqətən də belə olub.

Amma izdihamlı ekspedisiyaların planetə təşrif gətirməsinin vaxtı keçmişdi. Stansiya özü – bu, elə ölçüdə mühəndis qurğusuydu ki, əgər okeanın saniyə ərzində milyonlarla dəfə böyük qurğular yaratmaq qabiliyyəti olmasaydı, Yer onunla fəxr eləyə bilərdi – diametri iki yüz metr olan disk şəklində hazırlanmışdı, mərkəzdə dörd, kənarlarda iki

yarusu vardı, annihilyasiya<sup>1</sup> enerjisinin hərəkətinin yaratdığı cazibənin sayəsində okeanın üzərində beş yüz metrdən min beş yüz metrə qədər hündürlükdə asılı qalmışdı və digər planetlərin bütün stansiya və peyklərinin təchiz olunduğu adı cihazlardan əlavə xüsusi radar qurğuları ilə də təchiz olunmuşdu. Bu qurğular okean səthinin kiçik dəyişiklikləri vaxtı belə əlavə gücü işə salır, beləliklə də yeni nəhəngin yaranmasının ilk əlamətləri aşkar olunan kimi polad disk stratosferə qalxırı.

İndi stansiya tamamilə adamsız olurdu. Avtomatlar aşağıdakı anbarlara yiğilib qapısı bağlanandan üzü bəri – mənə indiyə kimi məlum olmayan səbəbdən – dəhlizlərdə heç kimlə rastlaşmadan dolaşmaq olardı, komandanın məhvindən sonra axınla məqsədsiz halda hərəkət eləyən gəmidə olduğu kimi.

Qezenin monoqrafiyasının 9-cu cildini yerinə qoyanda mənə elə gəldi ki, xovlu penoplastın örtdüyü polad ayaqlarım altında titrəməyə başladı. Yerimdəcə donub-qaldım, amma titrəmə təkrar olunmadı. Kitabxana korpusdan diqqətlə izolə olunmuşdu və titrəyişin ancaq bir səbəbi ola bilərdi: hansısa raket buraxılmışdı. Bu fikir məni reallığa qaytardı. Əgər özümü elə aparacağamsa ki guya, onun planını tamamilə bəyənirəm, onda yaxşı halda böhranın vaxtını uzada bilərdim. Mən, demək olar ki, işin gedib toqquşmaya kimi çıxacağına əmindim, buna görə də Harini xilas eləmək üçün bütün mümkün olanları eləməyi qərara aldım. Bütün məsələ bundan ibarət idi: Sartoriusun uğur qazanmağa şansı varmı? Mənim qarşımıda onun üstünlüyü çox böyükdür, bir fizik kimi o, problemi məndən on dəfə yaxşı bilirdi və mən nə qədər paradoksal olsa da, okeanın bizim qarşımızda qoyduğu məsələnin mürəkkəbliyinə ümid eləyə bilərdim. Sonraki saat ərzində mən mikrofilmlər üzərində yorulmadan çalışdım; heç olmasa, bu neytron proseslər fizikasının dili ilə danışan ağılsız riyaziyyat dənizindən başa düşə biləcəyim nəyisə tutmağa çalışırdım. Əvvəlcə bu, mənə ümidsiz göründü, xüsusən də hədsiz mürəkkəb olan neytron sahəsinin düz beş tam nəzəriyyəsi vardı, bu da onlardan heç birinin doğru olmadığını inandırıcı

<sup>1</sup> Annihilyasiya – məhvətmə, hissəciklərin və antihisəciklərin toqquşması zamanı hansısa başqa hissəciyə çevrilmələri reaksiyası (*lat.*)

əlaməti idi. Lakin nəhayət ki mən, az qala, ümidverici nəsə tapa bildim. Bəzi formulları yazdım və bu zaman qapının döyüldüyünü eşitdim.

Cəld qapıya yaxınlaşdım və onu açaraq yarığın qabağını kəsdim. Qapının ağızında sıfəti tərdən işıldayan Snaut göründü. Onun arxasında dəhliz boş idi.

— Aaa, bu sənsən, — qapını açaraq dedim: — Keç.

— Hə, bu mənəm.

Onun səsi xırıltılı idi, iltihablı gözlerinin altında kiseciklər əmələ gəlmışdı. Əynində radiasiya əleyhinə, elastiki asma qayışları olan işıldayan önlük vardi; önlükün altın-dan ləkələrə batmış, həmişə geydiyi elə həmin şalvari geymişdi. Gözləri eyni qaydada işıqlandırılan dairəvi salonu qaçaraq nəzərdən keçirdi və kreslonun yanında dayanmış Harini görəndə dayandı. Biz cəld baxışdıq, mən gözlərimi endirdim, onda o, yüngülçə təzim elədi, mənsə dostluq mühitinə uyğun olaraq dedim:

— Bu, doktor Snautdur, Hari. Snaut... bu... mənim arvadımdır.

— Mən... ekipajın az hiss olunan üzvüyəm və buna görə də... — təhlükəli fasılə yarandı, — tanış olmağa fürsət tapmamışam...

Hari gülümsədi və əlini ona uzatdı; o, Harinin əlini sıxdı; mənə elə gəldi ki, o, bir qədər donub-qaldı, bir neçə dəfə gözlərini qırpdı və duruxdu, sonra Harinin çıynindən yapışdıb:

— Bağışlayın, — ona müraciət eləyərək dedi. — Mən doktor Kelvinlə danışmaq istəyirdim.

— Anlaşılandır, — mən hansısa kübar sadəliklə cavab verdim. Bütün bunlar aşağı səviyyəli komediya kimi səslənirdi. Lakin başqa çıxış yolu yox idi. — Hari, əzizim, bizə əhəmiyyət vermə. Doktorla bizim darixdıcı işlərimizdən danışmalıyıq.

Mən Snautun dirsəyindən yapışdım və onu salonun qarşı tərəfindəki kreslərlə tərəf apardım. Hari buna qədər oturduğu kresloya oturdu, amma onu elə qoydu ki, başını kitabdan qaldıranda bizi görə bilsin.

— Hə, nədir? — mən sakitcə soruşdum.

— Ayrıldım, — o, fit çalan piçilti ilə cavab verdi. Ola bilsin, əgər kimsə mənə haçansa bu əhvalatı və söhbətin

belə başlanacağını danışsaydı, mən gülümsəyərdim, amma Stansiyada mənim humor hissimi amputasiya eləmişdilər.

– Dünənki gündən etibarən mən bir neçə il yaşadım, Kelvin, – o, əlavə elədi. – Bir neçə elə də pis olmayan ili. Bəs sən?

– Belə də... – bir qədər sonra cavab verdim, çünkü nə danışacağımı bilmirdim. Mən onu sevirdim, amma indi ondan qorunmali olduğumu hiss edirdim, daha doğrusu, onun mənim yanına kim kimi gəldiyindən.

– Belə də... – Snaut elə həmin tonda təkrar elədi.  
– Hətta belə?

– Sən nədən danışırsan? – Mən özümü elə göstərdim ki, guya onun nə dediyini başa düşmürəm.

O, qan sağılan gözlərini qıydı və mənə tərəf elə əyildi ki, sıfətimdə onun nəfəsinin istiliyini hiss elədim, piçıldadı:

– Biz başımızı itiririk, Kelvin. Sartoriusla artıq əlaqə yarada bilmirəm, yalnız sənə yazdıqlarımı bilişəm. O, mənə bunları bizim balaca müzakirədən sonra dedi.

– O, viziofonu qoşmuşdu?

– Yox. Onda orada qısaqapanma olub. Deyəsən, o, bunu bilərəkdən eləyib, ya da... – Snaut sərt halda yumruğunu endirdi, sanki, nəyisə əzirdi.

Mən dinməzcə ona baxırdım.

– Kelvin, mən ona görə gəlmışəm ki... – sözünü qurara bilmədi, – sən neyləmək istəyirsən?

– Sən o məktub haqqindamı deyirsən? – ağır-agır cavab verdim. – Mən bunu eləyə bilərəm, etiraz eləmək üçün bir səbəb görmürəm, ona görə də buradayam, aydınlaşdırmaq istəyirdim...

– Yox, – o, sözümü kəsdi. – Bu haqda yox...

– Yox? – mən heyrətlənərək təkrar soruşdum. – Eşidirəm.

– Sartorius, – qısa sükutdan sonra o mızıldandı. – Ona elə gəlir, yolunu tapıb... bax belə.

O, gözlərini məndən çəkmirdi. Mən sakitcə oturmuşdım, sıfətimə etinasız ifadə verməyə çalışırdım.

– Birincisi, rentgenlə bağlı həmin əhvalat. Qibaryanın onunla neylədiyini xatırlayırsanmı? Bəzi modifikasiyalar mümkündür...

– Hansı?

- Biz, sadəcə, okeana dəstə ilə şüa göndərirdik və yalnız onun gərginliyini müxtəlif üsullarla modullaşdırırıq...
- Hə, mən bu haqda bilişəm. Nilin artıq buna oxşar təcrübələri sınaqdan çıxardıb. Saysız-hesabsız sayda digərlərini də.
- Doğrudur. Amma onlar yüngül şüalanmanı tətbiq eləyirdilər. Bizi isə sərtdir, biz okeanı əlimizdə olan şüalanmanın bütün gücündən istifadə eləyərək şüalandırırdıq.
- Bunun xoşagelməz nəticələri ola bilər, – mən qeyd elədim. – BMT-nin və dörtlərin konvensiyasının pozulması kimi.
- Kelvin ... üstümə gəlmə. Axi indi bunun heç bir əhəmiyyəti yoxdur. Qibaryan artıq diri deyil.
- Aha, Sartorius hər şeyi onun üstünə yixmaq istəyir?
- Bilmirəm. Bu haqda onunla danışmamışam. Bu, vacib deyil. Sartoriusun fikrincə, madam ki qonaq həmişə oyanma anında gəlir, onda o, istehsal reseptini biz yuxuda olarkən bizdən götürür. Bizim ən mühüm vəziyyətimizin məhz yuxu olduğunu güman eləyir. Buna görə də belə hərəkət eləyir. Sartorius ona bizim ayıqlığımızı vermək istəyir, bizim ayıq vaxtimzdakı fikirlərimizi; başa düşürsənmi?
- Hansı yolla? Poçtla?
- Zarafatı sonra eləyərik. Bu şüalanma dəstəsini biz elektriklə bizlərdən kiminsə beynində modullaşdırıraq. Birdən başımda hər şey aydınlaşdı.
- Aha. Bu kimsə mənəm. Eləmi?
- Hə. O, sənin haqqında düşünür.
- Ürəkdən təşəkkür eləyirəm.
- Buna nə deyirsən?
- Mən susdum. O heç nə demədən oxumağa dalmış Hariyə ağır-ağır baxdı və baxışlarını mənim üzümə döndərdi. Mən ağardığımı hiss elədim; bunun öhdəsindən gələ bilmirdim.
  - Hə, nə deyirsən?.. – o soruşdu.
  - Mən ciyinlərimi çəkdirim.
  - İnsanın əzəmeti haqqındakı bu moizələri oyunbazlıq hesab eləyirəm. Sən də eləcə. Bəlkə, yox?
  - Hə?
  - Hə.

– Bu çox yaxşıdır, – o gülümseyərək dedi; sanki, mən onun arzusunu yerinə yetirmişdim. – Demək, sən bütün bu əhvalatın əleyhinəsən?

Mən bunun hələ necə baş verdiyini başa düşmürdüm, amma onun baxışlarından oxudum ki, o hara isteyirdisə, məni ora da salmışdı. Mən susdum. İndi nə danışmaliydim?

– Əla, – o səsləndi. – Çünkü daha bir layihə var. Roşenin cihazlarını təmir eləmək.

– Annihilyator?

– Hə. Sartorius artıq ilkin hesablamaları aparıb. Bu, realdır. Hətta böyük güc də tələb olunmur. Cihaz antisahə yaradaraq qeyri-məhdud vaxtda fəaliyyət göstərəcək.

– Da...ayan! Sən bunu necə təsəvvür eləyirsən?

– Çox sadə. Bu, neytron antisahəsi olacaq. Adı mətriya dəyişməz qalacaq. Yalnız neytron sistemlər... məhv ediləcək. Başa düşürsənmi?

O, məmnun halda gülüməsədi. Mən ağızımı açaraq oturmuşdım. Tədricən o, gülməyinə son qoydu, sınaycı baxışlarla mənə baxdı, alnıını qırışdırıldı və bir qədər gözləyib davam elədi:

– Beləliklə, ilk layihə: «Fikir»dən imtina eləyirik. Bəs ikincisi? Sartorius artıq bunun üzərində işləyir. Onu «Azadlıq» adlandıraq.

Mən bir anlığa gözlərimi yumdum. Cəld götür-qoy elədim. Snaut fizik deyildi, Sartorius viziononu ya söndürmiş, ya da məhv eləmişdi.

– Mən onu daha dəqiq adlandırırdım – «Qırğıın»...  
– mən ağır-ağır dedim.

– Sən özün qəssab olubsan. Bəlkə, belə deyil? İndisə bu, tamam başqa cür olacaq. Heç bir qonaq, heç bir varlıq – heç bir. Artıq materiallaşmanın başlanğıcı parçalanmağa başlayır.

– Bu ağılsızlıqdır, – şübhə ilə başımı yırğalayaraq cavab verdim və gülüməsdim. Mən kifayət qədər təbii göründüyümə əmindim. – Bu, mənəvi xırdaçılıq yox, özünüqoruma instinktidir. Snaut, mən ölmək istəmirəm.

– Necə?

O heyrətlənmişdi və mənə şübhə ilə baxırdı. Cibimdən üzərinə formullar yazılmış kağızı çıxardım.

— Mən özüm də bu haqda düşünmüşəm. Bu, səni təəc-cübləndirir? Axi ilk olaraq neytron fərziyyəsini mən irəli sürmüştüm. Doğru deyilmə? Bax. Antisahəni oyatmaq olar. Adı materiya üçün o təhlükəsizdir. Bu doğrudur. Amma destabilləşdirmə anında, neytron quruluş dağılında, onun stabilliyinin enerji artığı azad olur. Bir kiloqram rahatlıq kütləsinə səkkiz erq<sup>1</sup> qəbul eləyəndə, F varlıqlarına beş-yeddi dəfə təsir eləmiş oluruq. Bilirsənmi bu nə deməkdir? Bu, Stansiyanın daxilində partladılan uranın enerjisinə ekvivalentdir.

— Sən nə danışırsan? Amma... axı Sartorius bunu nəzərə almalıydı...

— Hökmən deyil, — mən acıqlı təbəssümlə cavab verdim. — İş burasındadır ki, Sartorius Frezer və Kayoli məktəbinin nümayəndəsidir. Onların fikrincə, parçalanma anında bütün enerji işiq şüalanması şəklində ayrılır. Bu, sadəcə, güclü işiq ola bilərdi, ehtimal ki, tamam təhlükəsiz, amma məhvədici də olmaya bilər. Lakin digər fərziyyələr də var, neytron sahəsinin başqa nəzəriyyələri də. Kaye, Avalov, Siona görə, şüalanma spektri olduqca genişdir, daha çox sərt qamma-şüalanma ayrılır. Sartoriusun öz müəllimlərinə və onların nəzəriyyələrinə inanması yaxşıdır, amma başqaları da var axı. Bilirsənmi mən sənə nə deyirəm? — sözlərimin ona təsir elədiyini görüb ara verdim. — Okeani da nəzərə almaq lazımdır. Əgər o nə eləməliydisə artıq eləyib, yəqin, ən əlverişli üsuldan istifadə eləyib. Başqa sözlə, onun hərəkəti mənə digər məktəbin — Sartoriusun əleyhinə olanların xeyrinə olan arqument kimi gelir.

— Kelvin, bu kağızı mənə göstər...

Mən vərəqi ona verdim. O, mənim cızma-qaramı oxumağa cəhd eləyərək başını aydı.

— Bu nədir? — barmağını kağıza döyüdü.

Mən ondan vərəqi aldım.

— Bu? Sahənin transmutasiya<sup>2</sup> vektoru.

— Hamısını ver mənə...

— Sənə niyə? — mən onun necə cavab verəcəyini bili-rdim.

<sup>1</sup> Erq – iş və enerji vahidi

<sup>2</sup> Transmutasiya – dəyişmə, çevrilmə, bir obyektin digərinə çevrilməsi, fizikada radioaktiv parçalanma zamanı bir kimyevi element atomunun digərinə çevrilməsi (*lat.*)

– Sartoriusa demək lazımdır.  
– Necə isteyirsən, – etinasız halda cavab verdim.  
– Götürə bilərsən. Amma bilirsənmi, bunu heç kim eksperimentlərlə sınadın çıxartmayıb. O, Frezerə inanır, mənsə Sionu əsas götürmüşəm. O, mənim fizik olmadığımı deyəcək və Sionun da o cümlədən. Heç olmasa, onun düşünçəsində. Amma bu mövzu mübahisə üçündür. Məni nəticədə buxarlanacağım mübahisə təmin eləmir, Sartoriusun şöhrəti daha böyükdür. Səni inandırıa bilərəm, onu isə yox. Heç inandırmağa çalışmaram da.

– Bəs sən neyləmək isteyirsən?.. O, bunun üzərində işləyir, – Snaut duygusuz səslə dedi. O, belini bükmüşdü, bütün dirçəlməsi keçmişdi. Bilmirdim o, mənə inanırmı, amma mənim üçün artıq fərqi yox idi.

– O insanı ki öldürmək isteyirlər, o neyləyirsə, mən də onu, – sakitcə cavab verdim.

– Onunla əlaqə yaratmağa çalışaram. Bəlkə, o, hansısa ehtiyat tədbirləri haqqında düşünür, – Snaut donquldadı və baxışlarını qaldırıb mənə baxdı. – Qulaq as, əgər hər halda?.. O, birinci layihə. Hə? Sartorius razılaşar. Yəqin ki. Bu... hər ehtimala qarşı... hansısa şansdır.

– Sən buna inanırsan?

– Yox, – o cavab verdi. – Amma... bunun nə ziyanı var?

Mən olduqca tez razılaşmaq istəmirdim, axı mənə elə bu da lazım idi. Ləngimə oyununda o, mənim müttəfiqim olurdu.

– Düşünərəm, – dedim.

– Hə, mən getdim, – Snaut ayağa qalxaraq dedi. O, ayağa qalxanda onun bütün sümükləri xırçıldadı. – Heç olmasa, özünə ensefaloqram<sup>1</sup> edilməsinə razı olacaqsan? – barmaqlarını önlüyüə silərək soruşdu; sanki, barmaqlarından görünməyən ləkələri silirdi.

– Yaxşı.

Hariyə əhəmiyyət vermədən (o, dizləri üstə kitab, oturaraq dinnəzcə bu səhnəyə baxırdı) qapıya doğru getdi. Qapı onun arxasında bağlanandan sonra ayağa qalxdı. Əlimdə saxladığım vərəqi hamarladım. Formullar həqiqi idi. Onları özümdən yazmamışdım. Bilmirəm, doğrudan,

<sup>1</sup> Ensefaloqram – oksigenlə doldurulan baş beyinin rentgenoqrafik üsulla tədqiq olunması

Sion mənin onları necə artırmağımla razılaşardımı? Bəlkə də, yox. Mən diksindim. Hari arxadan yaxınlaşdı və əlimə toxundu.

- Kris!
- Nədir, əzizim?
- O kim idi?
- Mən sənə dedim. Doktor Snaut.
- O, necə adamdır?
- Mən onu az tanıyıram. Nəyə görə sorușursan?
- O, mənə elə baxırdı...
- Yəqin, sən onun xoşuna gəlibssən...
- Yox, – başını yırğaladı. – Bu, elə baxış deyildi. Mənə elə baxırdı... sanki...

O diksindi, baxışlarını qaldırdı və dərhal da endirdi.

## MAYE OKSİGEN

Gözlərimi saatın işıldayan siferblatındakı əqrəblərə zilləyərək tutqun otaqda hərəkətsiz halda nə qədər uzandığımı bilmirəm. Öz şəxsi nəfəsalmamı eşidir və bu zaman etinasız qalaraq nəyəsə təəccübənləndim. Yəqin, mən, sadəcə, dəhşətli dərəcədə yorulmuşdum. Büyrü üstə döndüm, çarpayı qəribə tərzdə geniş idi, mənə nəsə çatmadı. Mən nəfəsimi tutdum və donub-qaldım. Tamamilə sakitlik oldu. Kiçik bir səs belə eşidilmirdi. Hari? Nəyə görə onun nəfəs alması eşidilmirdi? Əlimi yatağın üzərində gəzdirdim, mən tək idim.

«Hari» – onu çağırmaq istədim, amma addım səsləri eşitdim. Büyük və ağır birisi gəlirdi, necə...

- Qibaryan? – mən sakitcə dedim.
- Hə, bu mənəm. İşığı yandırma.
- Yandırmayım?
- Lazım deyil. Belə bizim hər ikimiz üçün yaxşı olacaq.
- Amma sən diri deyilsən?
- Bu, boş şeydir. Sən axı mənim səsimi tanıyırsan?
- Hə. Sən niyə belə elədin?
- Eləməliydim. Sən dörd gün gecikdin. Əgər əvvəl uçub gələ bilsəydi, bəlkə də, buna ehtiyac qalmayacaqdı. Amma özünü məzəmmətləmə. Mənə elə də pis deyil.

- Sən, doğrudan da, buradasan?
- Ah, sən düşünürsən ki, mən sənin yuxuna girmişəm, Hari haqqında da belə düşünürdün?
- O haradadır?
- Sən nəyə görə düşünürsən ki, mən onun harada olduğunu bilirom.
- Təxmin elədim.
- Təxminini özün üçün saxla. Fərz eləyək ki, mən burada onun əvəzinəyəm.
- Amma mən onun da olmasını istəyirəm.
- Bu mümkün deyil.
- Niyə? Qulaq as, axı bilirsən ki, sən, həqiqətən də, sən deyilsən, bu yalnız mənəm.
- Yox. Bu, həqiqətən də, mənəm. Əgər sən vasvası olmaq istəyirsənsə, deyə bilərəm – bu, bir daha mənəm. Amma söz oyununa son qoyaq.

- Sən gedirsən?
- Hə.
- Onda o qayıdacaq?
- Sən bunu istəyirsən? O, sənin üçün kimdir?
- Bu, mənim işimdir.
- Axı sən ondan qorxursan...
- Yox.
- Sənin zəhləni də...
- Sən məndən nə istəyirsən?
- Sənin ona yox, özünə yazığın gəlməlidir. Onun həmişə iyirmi yaşı olacaq. Özünü o yerə qoyma ki, guya, bunu bilmirsən!

Birdən qətiyyən bəlli olmadı ki, mən niyə sakitləşdim. Onu tamamilə soyuqqanlıqla dinləyirdim. Mənə elə gəlirdi ki, o, indi yaxında dayanıb, çarpayının ayaqlarının yanında, amma mən, əvvəl olduğu kimi, qaranlıqda heç nə görmürdüm.

- Sən nə istəyirsən? – sakitcə soruşdum.
- Səsimin tonu, sanki, onu təəccübəndirdi. Bir dəqiqəliyə susdu.
- Sartorius Snautu inandıra bilib ki, sən onu aldadıbsan. İndi də onlar səni aldadacaqlar. Rentgen cihazını təmir eləmək adı altında onlar sahə annihilyatorunu yiğirlər.

- Qız haradadır? – mən soruşdum.
- Məgər eşitmədinmi mən sənə nə dedim? Səni xəbərdar elədim!
- Qız haradadır?
- Bilmirəm. Yadında saxla: sənə silah lazım olacaq.
- Sən heç kimə ümid ola bilməzsən.
- Hariyə ümid ola bilərəm.
- Zəif, cəld səs eşidildi. O güldü.
- Əlbəttə, ola bilərsən. Amma hansısa həddə qədər.
- Nəhayət ki, həmişə mənim elədiyim kimi eləyə bilərsən.
- Sən Qibaryan deyilsən.
- Hə? Bəs kimə? Bəlkə, sənin yuxunam?
- Yox. Sən onların kuklasısan. Amma özün bu haqda bilmirsən.
- Sən haradan bilirsən ki, mən kiməm?

Bu, məni karıxdırdı. Ayağa qalxmaq istədim, amma bacarmadım. Qibaryan nəsə deyirdi. Mən sözləri başa düşmürdüm, yalnız onun səsini eşidirdim, ümidsiz halda zəifliyimlə mübarizə aparırdım, bir dəfə də böyük səylə dartındım... və yuxudan oyandım. Sudan çölə atılan balıq kimi ağızımı açıb hava udurdum. Tamam qaranlıq idi. Bu, yuxu idi. Dəhşət. İndi... «həll eləyə bilməyəcəyim dilemma. Biz özümüz özümüzü təqib eləyirik. Bunun üçün bizim fikirlərimizin seçim qabiliyyətinin gücləndirilməsi üsulundan istifadə edilmişdi. Bu hadisədə sübut axtarışı antropomorfizmdir<sup>1</sup>. Orada harada ki insan yoxdur orada həm də insanın əli çata biləcək sübut da yoxdur. Tədqiqat planını davam elətdirmək üçün ya öz şəxsi fikirlərini məhv eləməlisən, ya da onların maddi reallaşdırılmasını. Birincisi bizim gücümüz daxilində deyil. İkincisi isə öldürməyə çox oxşayır...»

Qaranlıqda dərhal tanışdım bu uzaq, ölü səsi eşidirdim: Qibaryan danışındı. Əllərimi qabağa uzatdım. Yataq boş idi.

«Növbəti yuxu üçün oyanmışam», – ağlıma bu fikir gəldi.

– Qibaryan?.. – mən səsləndim. Səsim dərhal da yarıda kəsildi. Nəsə yüngülçə xışıldayırdı və mən yüngülçə nəfəsalmanı eşitdim.

<sup>1</sup> Antropomorfizm – Allahı insan şəklində təsəvvür etmə

– Hə, sən Qibaryansan? – mən əsnəyərək Mizildəndim. – Beləcə, bir yuxudan digərinə kimi təqib eləmək, bilirsən...

Yanımda nəsə xışıldadı.

– Qibaryan! – mən ucadan təkrar elədim.

Çarpayının yayları cirıldadı.

– Kris... bu mənəm... – yanımda piçilti eşidildi.

– Bu sənsən, Hari... bəs Qibaryan?

– Kris... Kris... axı o... özün dedin ki, o ölüb...

– Yuxuda yaşaya bilər, – səsimi uzadaraq dedim. Mən artıq bunun yuxu olduğuna əsla əmin deyildim. – O, nəsə deyirdi. Burada olub.

Mən dəhşətli dərəcədə yuxulu idim. «Bir halda ki mən yuxuluyam, demək, yatırıram», – ağlıma belə bir axmaq fikir geldi. Dodaqlarımı Harinin soyuq ciyinlərinə toxundurdum və rahatca uzandım. O, mənə nəsə deyirdi, amma mən artıq huşsuz vəziyyətdəydim.

Səhər qırmızı işıqla işıqlanan otaqda bu gecə baş verənləri xatırladım. Qibaryanla danışq yuxuma girmişdi, amma sonra? Mən onun səsini eşidirdim, buna and içə bilərəm, yalnız onun nə dediyini yaxşıca xatırlamırdım.

Bu, söhbət kimi deyildi, daha çox məruzə idi. Məruzə!

Hari yuyunurdu. Hamamda suyun şirəltisini eşidirdim. Çarpayının altına baxdım, bir az bundan qabaq maqnitofon oradaydı. İndisə maqnitofon orada deyildi.

– Hari, – çağırdım.

Onun yaş sıfəti şkafın arxasından göründü.

– Sən təsadüfən çarpayının altında maqnitofon görməyibsən? Balaca, cib maqnitofonu...

– Orada cürbəcür şeylər var idi. Mən hamısını ora qoydum, – şkafın yanındaki dərmanlar olan rəfi göstərib hamamda yox oldu.

Çarpayıdan ayağa sıçradım, amma axtarış nəticə vermədi.

– Sən onu görməliydin, – Hari otağa qayıdanda dedim.

O cavab vermədi və güzgünen qabağında dayanaraq saçlarını daramaşa başladı. Yalnız indi onun sıfətinin ağardığını, gözlərimlə güzgüdə qarşılaşan gözlərində hansıa ehtiyatlılığı hiss elədim.

– Hari, – mən eşşəkliyimə salıb bir daha sözə başladım,  
– maqnitofon rəfdə yoxdur.

– Mənə bundan daha vacib nəsə demək istəmirsən?

– Bağışla, – mızıldandım, – sən haqlısan, bu axmaqlıqdır.

Bircə elə bizim mübahisə eləməyimiz çatmırıd...

Sonra səhər yeməyini yeməyə getdik. Hari bu gün hər şeyi, adətən, elədiyindən başqa cür eləyirdi, amma mən fərqi müəyyən eləyə bilmirdim. O, elə hey göz gəzdirirdi, sanki, xəyalə dalıbmış kimi bir neçə dəfə mənim nə dediyimi eşitmədi. Bir dəfə o, başını qaldıranda onun gözlərinin işildadığını hiss elədim.

– Sənə nə olub? – səsimi piçiltiya qədər endirdim.

– Sən ağlayırsan?

– Of, məni rahat burax. Bunlar əsl göz yaşı deyil,

– o, dili dolaşa-dolaşa dedi.

Ola bilsin, bununla qane olmaliydim, amma mən «açıq söhbətlər»dən qorxduğum qədər heç nədən qorxmurdum. Bununla belə, ağılımda başqa şey var idi. Snautun və Sartoriusun fitnə-fəsadları indicə yuxuma girsə də, mən düşünməyə başladım, ümumiyyətlə, Stansiyada hansısa uyğun olan bir silah varmı? Onunla neyləyəcəyim haqqında düşünmürdüm, sadəcə, silahım olmasını istəyirdim. Hariyə anbara baxmalı olduğumu dedim. O, dinməzcə arxamca gəldi. Qutuları eşir, yeşikləri axtarırdım, lap aşağıya enəndə soyuducuya baxmaq arzumun qabağında tab gətirə bilmədim. Lakin Harinin ora girməsini istəmirdim, buna görə də qapını yalnız azacıq araladım və bütün otağı nəzərdən keçirtdim. Qara kəfən qalxaraq uzunsuv əşyanı örtmüşdü, amma mənim durduğum yerdən zəncinin hələdəmi orada uzandığını görmək olmurdu. Mənə elə gəldi ki, onun uzandığı həmin o yer indi boşdur.

Özümə uyğun gələn bir şey tapa bilmədim, çox pis əhvaldaydım, birdən Harinin yanımıda olmadığını hiss elədim. Bununla belə, o, dərhal gəldi, dəhlizdə qalıbmış, amma onun məndən həttə bircə saniyəliyə belə aralanmaq cəhdli diqqətimi cəlb elədi. Amma özümü hələ də, sanki, kiməsə hırslaşmış kimi, ya da sadəcə, gic kimi aparırdım. Başım ağrıyrıdı, heç bir başağrısı dərmanı tapa bilmirdim, aptekin içində nə varsa, hamısını alt-üst elədim. Təzədən

əməliyyat otağına getmək istəmirdim. Təsadüfi hallarda özümü bu gün olduğu kimi mənəsizcasına aparırdım. Hari kabinetdə kölgə kimi vurnuxur, bəzən bir saniyəliyə yox olurdu. Günortadan sonra, biz nahar eləyəndə (doğrusu, o, ümumiyyətlə, heç nə yemirdi, mənsə iştahasız halda çeynəyirdim, çünki ağrından başım çatlayırdı, hətta yemək üçün onu dilə də tutmurдум) Hari birdən mənim yanında əyləşdi və qolumdan yapışdırıldı.

– Hə, nə olub? – qeyri-iradi olaraq mızıldandı.

Mənə elə gəldi ki, borulardan zəif taqqılıtı səsi eşidilir. Düşündüm ki, yəqin, Sartorius yüksəkgərginlikli cihazı qurdalarıv və yuxarı getmək istədim. Amma bu zaman ağlıma gəldi ki, Hari ilə getməli olacağam. Əgər kitabxanada onun olmasını necəsə izah eləmək olardısa, maşınların arasında o, ilk olaraq Snautun diqqətini cəlb eləyəcəkdi.

– Kris, – Hari piçildədi, – birlikdə olmağımız necədir?

İxtiyarsız ah çəkdim. Bunun mənim üçün xoşbəxt gün olduğunu deyə bilməzdim.

– Son dərəcə yaxşı. Sən yenə də nəsə demək istəyirsən?

– Mən səninlə danışmaq istəyirəm.

– Eşidirəm.

– Amma belə yox.

– Bəs necə? Di, mənim başım ağrıyrı, bir yiğin iş...

– Kris, bir qədər istək...

Mən özümü gülümsəməyə məcbur elədim. Yəqin, bu, biçarə təbəssüm idi.

– Hə, əzizim. Danış.

– Bəs sən mənə həqiqəti deyərsənmi?

Mən qəşlərimi qaldırdım. Belə başlanğıc xoşuma gəlmirdi.

– Nədən ötrü də aldatmalıyam?

– Bəlkə, sənin bunun üçün səbəbin var. Ciddi. Amma əgər istəyirsənsə... di, bilirsən... sən məni aldatma.

Mən susdum.

– Mən sənə nəsə deyərəm və sən də mənə deyərsən.

Yaxşı? Bu, həqiqət olacaq. Heç nəyə baxmayaraq.

Onun gözlərinə baxmirdim, halbuki o, mənim baxışlarımı axtarırdı. Özümü elə aparırdım, guya, bunu hiss eləmirəm.

– Mən sənə artıq demişəm ki, bura haradan gəldiyimi bilmirəm. Amma bəlkə, sən bilirsən? Gözlə, mən hələ qurtarmamışam. Bəlkə, sən də bilmirsən. Amma əgər bilir, lakin indi bunu mənə deyə bilmirsənsə, onda, bəlkə, sonra, nə vaxtsa deyə biləsən? Bu ən pisi deyil. Hər ehtimala qarşı mənə şans verirsən.

Sanki, üzərimə soyuq hava axını axırdı.

– Sən nə danışırsan?.. Hansı şansı?.. – dilim dolaşırıdı.

– Kris, mən kim olmuş olsam belə, hər halda, uşaq deyiləm. Sən söz verdin. De.

Bu «kim olmuş olsam belə» boğazımdan elə yapışdı, yalnız, sanki, onun sözlərindən qorunurmuşam kimi başımı axmaqcasına silkələyərək ona baxırdım.

– Mən axı dedim ki, mənə deyə bilmirsən. Deyə bilməyəcəyini desən, kifayət eləyəcək.

– Mən heç nəyi gizlətmirəm, – xırıltılı səslə cavab verdim.

– Bu yaxşıdır, – o ayağa qalxdı.

Mən nəsə demək istəyirdim. Onu belə buraxa bilməyəcəyimi başa düşürdüm, amma bütün sözlər boğazımda tixanıb qalmışdı.

– Hari...

O, üzünü çevirərək pəncərənin yanında dayanmışdı. Tutqun-göy okean mavi səmanın altına sərilmişdi.

– Hari, əgər sən düşünürsən ki... Hari, axı sən bilirsən ki, mən səni sevirəm.

– Məni?

Mən ona yaxınlaşdım. Onu qucaqlamaq istədim. O, əlimi itələyərək qollarım arasından çıxdı.

– Sən elə mehbibansan... Məni sevirsən? Məni döyməyinə daha çox üstünlük verərdim!

– Hari, əzizim!

– Yox, yox. Yaxşısı budur, susasan!

O, stola yaxınlaşdı və boşqabları yığışdırmağa başladı. Mən göy boşluğa baxırdım. Günəş batırdı və Stansiyanın nəhəng kölgəsi dalgalarda sakitcə yırğalanırdı. Boşqab Harinin əlindən sürüşüb döşəməyə düşdü. Yuyucu cihazda su quruldayırdı. Üfüqlərdə sarı rəng çirkli-qırmızı qızılı rəngə çevrilirdi. Əgər mən neyləyəcəyimi bilsəydim...

Əgər bilsəydim... Birdən sakitlik oldu. Hari mənimlə yanaşı dayandı – arxada.

– Yox. Dönmə, – piçilti ilə dedi. – Kris, sən heç nədə günahkar deyilsən. Mən bilirəm. Özünü incitmə.

Mən əlimi ona uzatdım. O, kabinetin içərisinə qaçıdı və bir yiğin boşqabı yuxarı qaldıraraq dedi:

– Heyif. Əgər onlar sınsayıdı, sindirardım, hamısını sindirardım.

Hansısa bir anlığa mən düşündüm ki, doğrudan da, boşqabları döşəməyə atacaq, amma o, mənə diqqətlə baxıb gülümsədi:

– Qorxma, sənin üçün tamaşa verməyəcəyəm.

Gecəyarısı yuxudan oyandım və dərhal da gərgin halda çarpayının üstündə oturdum. Otaq qaranlıq idi, yalnız dəhlizdən, azacıq açılmış qapının arasından içəri nazik işıq zolağı düşürdü. Nəsə acı-acı fışıldayırdı, səs boğuş küt zərbələrlə birlikdə güclənirdi, sanki, nəsə böyük bir şey divara çırplılırdı.

«Meteor, – ani olaraq düşündüm. – Zirehi deşib. Orada kimse var!»

Sürəkli xorultu.

Bundan dərhal da özümə gəldim. Mən Stansiyadaya, daha raketdə yox, bəs bu qorxunc səs...

Dəhlizə sıçradım. Balaca laboratoriyanın qapısı taybatay açıq idi, orada işıq yanındı. İçəri qaçdım. Məni buzlu soyuq ağuşuna aldı. Kabinetin içindəki qar qalağını nəfəsalmeye çevirən buxar doldurmuşdu. Ağ-qar buludları hamam xalatına bürünmiş güclə tərpənən bədənin üzərində fırlanırdı. Bu, Hari idi. Mən bu buzlu buludun içində olan qızı cətinliklə baxırdım, onun üzərinə atılıb onu qucaqladım, xalat əllərimi yandırır, o xırıldayırdı. Qızı götürüb dəhlizə qaçdım, qapıların yanından keçib-getdim. Artıq soyuğu hiss eləmirdim, yalnız onun buxar içində olan ağızından çıxan nəfəsi alov kimi ciyinlərimi yandırırdı.

Onu stolun üzərinə uzatdım, sinəsinin üstündən xalatı cirdim, bir anlığa əyilmiş, titrəyən sıfətinə baxdım, qan açıq ağızının ətrafında donmuş, dodaqlarının üstünü qara

örtüklə örtmüssü, dilinin üzərində buz kristalları işildayırdı.

Maye oksigen!.. Laboratoriyada Dyuar borularında maye oksigen vardı. Onu qaldırarkən mən dolu şüşəni sıxdığımı hiss eləyirdim. O nə qədər içə bilərdi? Dəxli yoxdur. Nəfəs yolları, boğazı, ciyərləri yanmışdı, maye oksigen zənginləşdirilmiş turşudan daha pis təsir eləyir. Onun cirilan kağızın səsini xatirladan qıcırdayan, quru səsi kəsildi. Can verirdi.

İçərisində alətlər və dərmanlar olan böyük, şüşəli şkaf-lara baxırdım. Traxeotomiya? İntubasiya? Amma onun artıq ciyərləri yox idi! Yanmışdı! Dərman? Nə qədər dərman? Rəflərə cərgə ilə rəngli şüşələr və qutular yiğilmişdi. Xırıltı bütün otağı bürümüşdü, onun açıq ağızından hələ də duman qalxırdı. Termofor...

Axtarmağa başladım, tapmamışdan əvvəl digər şkafin qapısını dardım, içərisində ampulalar olan qutular döşəməyə səpələndi... İndi şpris... O haradayı?.. Sterilizatorda... Keyləşmiş əlimlə onun qapağını aça bilmirdim, barmaqlarım sərtləşmişdi, əyilmək istəmirdilər. Dəlicəsinə sterilizatorun qapağını döyəcləməyə başladım, amma həttə bunu hiss eləmirdim. Yeganə hiss elədiyim yüngülə sancı idi.

Hari daha güclü xırıldamağa başladı. Onun yanına sıçradım; gözləri açıq idi.

– Hari.

Bu hətta piçilti da deyildi. Mənim, sadəcə, səsim yox idi. Onun üzü özgə idi, sanki, gipsdən düzəldilmişdi, qabırğaları titrəyirdi, əriyən qardan islanmış saçları balışın üzərinə səpələnmişdi.

– Hari!

Mən bundan artıq heç nə deyə bilmədim. Bu özgə, ağaclaşmış əllərimlə dirək kimi dayanmışdım. Ayağımın altı, dodaqlarım daha bərk yanmağa başlamışdı, amma mən bunu hiss eləmirdim. İstidən əriyən qan onun boğazıyla axır, əyri cizgilər çəkirdi. Dili titrəyir və yox olurdu, o, hələ də xırıldayırdı.

Mən ondan yapışdım, nəbzi döyünmürdü, xalatını döşəməyə atdım və qulağımı adamı qorxudan dərəcədə soyuq olan bədəninə söykədim. Sanki, yanğındaymış kimi

səs-küyün arasından tez-tez zərbələr eşidilirdi, onları saya bilməyəcək qədər tez-tez. Aşağı əyilərək dayanmışdım, gözlərimi yummuşdım, bu zaman başıma nəsə toxundu. Onun barmaqları saçlarimdə gəzirdi. Qızın gözlərinə baxdım.

— Kris, — o xırıldadı.

Onun əlindən yapışdım, o, əlimi sixmaqla cavab verdi, az qala, barmaqlarımı qıracaqdı; onun dəhşətli dərəcədə əyilən sifətindən şüurluluq ifadəsi silinirdi, qaşlarının arasında qar dənəcikləri işldayırdı, boğazı xırıldayırdı, ürəkbulanması bütün bədənini titrədirdi. O, stoldan sallana qalmışdı, başını çini qıfın kənarına vururdu. Mən onu saxlayıv və stola sixirdim, hər növbəti tutmasında o sürüşüb düşürdü, məni birçə anda tər basdı və ayaqlarım, sanki, pambıq kimi oldu. Ürəkbulanması sakitləşəndə onu yatağa uzatmağa çalışdım. O, inildəyərək havanı ciyərlərinə çəkirdi. Birdən bu dəhşətli dərəcədə qana boyanmış sifətdə Hari-nin gözləri işldadi.

— Kris, — o xırıldadı, — çoxmu... çoxmu çəkəcək, Kris?

O, boğulmağa başladı, dodaqlarında köpük göründü, yenidən onu öyümə tutdu. Mən axırıncı qüvvəmi toplayıb onu saxlayırdım. Sonra o, üzü üstə elə düşdü ki, dişləri şaqqıldı və tez-tez nəfəs almağa başladı.

— Yox, yox, yox, — o, hər dəfə nəfəs aldıqca çətinliklə deyirdi və adama elə gəlirdi ki, onun hər aldığı nəfəs axırıncı nəfəsidir. Amma ürəkbulanması bir də qayıtdı və o, yenidən mənim qucağımda çırpınmağa başladı; qısa fasılələrlə havanı udmağa cəhd eləyirdi, bunun nəticəsinde də bütün qabırğaları yığıldı. Nəhayət, onun görməyən gözlərində kirpikləri yarıya qədər qapandı. O soyudu. Mən bununla da hər şeyin bitdiyini düşündüm. Hətta köpüyü onun dodaqlarından silməyə belə cəhd eləmədim, onun üzərinə əyilərək dayanmışdım, haradasa böyük zəngin əlində olduğunu eşidir və onun axırıncı nəfəsini gözləyirdim ki, ondan sonra döşəməyə yixilim; amma o, hələ də, demək olar xırıldamadan, getdikcə daha sakit nəfəs alırdı, döşlərinin təpəciyi isə artıq titrəməyə son qoymuşdu. Birdən işləyən ürək cəld ritmlərlə hərəkətə gəldi. Mən bükülmüş halda dayanmışdım. Onun sifəti qızarmağa başladı.

Sanki, vurulub gicəllənmiş adam kimi heç nə başa düşmürdüm. Yalnız hər iki ovcum tərləmişdi və mənə elə gəlirdi ki, kar oluram, nəsə yumşaq, elastiki şey qulağımı doldururdu, hələ də o cingildəyən zəng səsini eşidirdim, indi səs boğuq çıxırı, sanki zəng çatlamışdı.

O, qaşlarını qaldırdı və gözlərimiz rastlaşdı.

Mən «Hari» demək istədim, amma sanki, mənim ağızım yox idi, sıfətim ölü, ağır maska idi və mən yalnız baxa bilirdim.

Onun gözləri otağı qaçaraq seyr elədi, başı tərpəndi. Tamam sakitlik idi. Arxamda hansısa başqa, uzaq bir dün-yada yaxşı bağlanmamış krandan aramsız olaraq su damcılayırdı. O, dirsəkləri üstə qalxdı. Oturdu. Mən daldalı çəkildim. O, məni izləyirdi.

– Nədir, – soruşdu, – nə?... Alınmadı? Niyə?... Niyə elə baxırsan?..

Gözlənilmədən dəhşətli səslə qışqırıdı:

– Niyə elə baxırsan!!!

Yenidən sakitlik oldu. O, öz əllərinə baxırdı. Barmaqlarını tərpədirdi.

– Bu... mənəm?

– Hari, – yalnız dodaqlarımı tərpədərək səssizcə dedim.

– Hari?.. – o təkrar elədi, başını qaldırıb, yavaşça döşəməyə sürüşdü və ayağa qalxdı.

Səndirlədi, sonra dikəldi, bir neçə addım atdı. O, bütün bunları hansısa trans halında eləyirdi; mənə baxır, sanki, məni görmürdü.

– Hari? – o, bir də ağır-agır təkrar elədi. – Amma... mən... Hari deyiləm. Bəs kiməm mən? Hari? Bəs sən, sən?

Birdən onun gözləri genişləndi, işildadi, təbəssüm kölgəsi və fərəhli heyrət sıfətini işıqlandırdı.

– Bəlkə, elə sən də? Kris! Bəlkə, sən də?!

Mən arxamı şkafa söykəyərək susdum, məni ora qorxu sıxmışdım.

Onun əlləri yanına düşdü.

– Yox. Yox, sən qorxursan. Qulaq as, mən daha bacarıram. Belə olmaz. Mən heç nə bilmirdim. Mən indicə... mən daha heç nə başa düşmürrəm. Axi bu mümkün deyil!.. Mən, – o zəifləmiş əllərini sinəsinə sıxdı, – heç nə bilmirəm,

bircə... Haridən başqa! Bəlkə, sən mənim yalandan belə dediyimi düşünürsən? Mən yalan danışmırıam, müqəddəs sözümdür, yalan danışmırıam.

Axırıcı sözləri inilti kimi çıxdı. O, döşəməyə yixildi və hıçkırmışa başladı. Onun qışqırığı, sanki, mənim içimdə nəyişə qırdı, bir sıçrayışla onun yanında oldum, çıyılınlarından yapışdım. O, müdafiə olunur, məni itələyir, göz yaşları axıtmadan hıçqırır, qışqırırdı:

– Burax! Burax! Sən məni istəmirsən! Bilirəm! Belə istəmirəm! Bacarmırıam! Sən özün görürsən, özün görürsən ki, bu, mən deyiləm, mən deyiləm, mən deyiləm...

– Sus! – mən onu silkələyərək qışqırdım.

Biz hər ikimiz bir-birimizin qabağında dizi üstə dayanaraq bunu dərk eləmədən qışqırırdıq. Harinin başı yıraqalanaraq mənim çıyılərimə dəyirdi, onu var gücümüzə özümə sixirdim. Ağır-ağır nəfəs alaraq yerimizdəcə donmuşduq. Su aramlıa krandan damcılıayırdı.

– Kris... – o, üzünü sinəmə söykəyərək çətinliklə danışmağa başladı. – De görüm, mən neyləyim ki, olmayım, Kris...

– Qurtar! – mən bağırdım.

O, başını yuxarı qaldırıb mənə baxdı.

– Necə?.. Sən də bilirsən? Heç nə düşünüb tapmaq mümkün deyilmə? Heç nə?

– Hari... – mən bütüşdüm.

– Mən istədim... mən bildirdim. Yox. Yox. Burax. Sənin mənə toxunmağınızı istəmirəm. Sən istəmirsən.

– Özünü öldürmək istəyirdin?

– Hə.

– Mənsə istəmirəm, başa düşürsən? Bunu istəmirəm. Sənin burada, mənimlə olmağınızı istəyirəm və mənə başqa heç nə lazım deyil!

Böyük, boz gözlər məni heyrətlə süzürdü.

– Sən necə də yalan danışırsan... – o, tamam sakit dedi.

Mən onu buraxdım və ayağa qalxdım. O, döşəmənin üzərində oturdu.

– Mənə de görüm, mən neyləyim ki, sən mənim nə dediyimə, nə düşündüyümə inanasan? Bunun həqiqət olduğuna. Başqası yoxdur.

– Sən həqiqəti deyə bilmirsən. Mən Hari deyiləm.

– Bəs onda kimsən?

O, xeyli susdu. Onun buxağı titrəyirdi və başını aşağı salaraq piçildədi:

– Hari... amma... amma mən bunun doğru olmadığını bilişəm. Sən məni yox... orada sevirdin, əvvəllər...

– Bəli. O ki vardi, yoxdur. Ölüb. Amma burada səni sevirəm. Başa düşürsən?

O, başını yırğaladı.

– Sən mehbibansan. Lütfən, elə düşünmə ki, mən sənin elədiklərini qiymətləndirməyi bacarmıram. Sən bacardığın qədər yaxşılıq elədin. Amma burada heç nə ilə kömək elə-yə bilməzsən. Üç gün bundan əvvəl mən sənin yatağının üzərində oturmuşdum və gözləyirdim, onda mən heç nə bilmirdim. Məndə belə hiss var ki, sanki, bu çoxdan olub, lap çoxdan. Özümü elə aparırdım, sanki, ağılm başımda deyildi. Başımda nəsə bir duman vardı. Başa düşmürdüm ki, əvvəl nə olub, bundan sonra nə olacaq, narkozdan və uzun xəstəlikdən sonra olduğu kimi. Hətta düşünürdüm ki, bəlkə, xəstələnmişəm, ancaq sən bunu demək istəmirsən. Amma sonra getdikcə bəzi əhəmiyyətsiz şeylər məni düşünməyə məcbur elədi. Sənin kitabxanada onunla, bu Snautla söhbətin zamanı hansısa işıq ucu yarandı. Amma sən mənə heç nə demək istəmirdin, onda mən gecə ayağa qalxdım və maqnitofonu qoşdum. Sənə yalnız vur-tut bir dəfə yalan demişəm, sonra onu gizlətdim, Kris. O danışan kimdir, onun adı nədir?

– Qibaryan.

– Hə, Qibaryan. Onda mən hər şeyi başa düşdüm, baxmayaraq ki, düzünü deyim, daha heç nə başa düşmürəm. Bir şeyi bilmirdim, mən bacarmıram... mən yox... bu, belə də olacaq... sona qədər. Bu haqda o, heç nə demədi. Amma bəlkə də, dedi; lakin sən oyandın və mən maqnitofonu söndürdüm. Amma mənim insan yox, yalnız alət olduğumu başa düşmək üçün kifayət qədər eşitdim.

– Sən nə danışırsan?

– Hə. Sənin reaksiyalarını öyrənmək üçün və ya bu kimi bir şey. Sizin hər birinizin var... beləsi, mənim kimisi. Bu, xatirələrə və ya fantaziyalara əsaslanır... sarsıntılarla. Buna oxşar nəsə. Bundan əlavə, sən bütün bunları mən-

dən yaxşı bilirsən. O, dəhşətli, həqiqətə uyğun olmayan şeyləri danışırı və əgər hər şey belə uyğun gəlməsəydi, mən əsla inanmazdım.

– Nə uyğun gəlməsəydi?

– Hə, mənə yuxu lazıim deyil və mən həmişə sənin yanında olmaliyam. Dünən səhər mən bir də düşündüm ki, sən mənə nifrət eləyirsən və buna görə mən özümü bədbəxt hiss eləyirdim. Mən necə də səfəh imişəm. Amma de, özün de, məgər mən bunu təsəvvür eləyə bilərdimmi? Axi o, ona, özünükünə əsla nifrət eləmirdi, amma onun haqqında necə danışırı! Yalnız onda mən başa düşdüm! Yalnız onda mən başa düşdüm ki, neyləmiş olsam belə, heç fərqi olmayıacaq, çünki mən istəyirəm, ya yox, sənin üçün, onsuz da, bu, əzab olacaq. Hətta daha pis, çünki daş kimi ölü və cansız əzab silahı açıla və öldürə bilər. Alətin yaxşılıq eləmək istəməsini və sevməsini isə mən özüm üçün təsəvvür eləyə bilmirdim. Mən bu ləntə qulaq asanda, heç olmasa, onda mənimlə baş verənləri sənə danışmaq istəyirdim. Bəlkə, bunun sənə bir xeyri dəydi. Mən hətta yazmağı da sınadım...

– Buna görə işığı yandırdın? – qovuşan boğazımdan səsləri çətinliklə çıxardaraq soruştum.

– Hə. Amma bundan bir şey alınmadı. Çünki mən özümdə axtarırdım... nəsə başqasını. Bir müddət mənə elə gəldi ki, dərimin altında bədənim yoxdur, məndə nəsə başqa bir şey var, mən yalnız... yalnız xaricdən... Səni aldatmaq üçün. Başa düşürsənmi?

– Başa düşürəm!

– Əgər gecə saatlarla belə uzanarsansa, onda fikirləşib uzaqlara gedə bilərsən, olduqca qəribə istiqamətlərə, bilirsən...

– Bilirom.

– Amma mən ürəyimi hiss eləyirəm və hələ sənin məndən qan götürdüyüni də xatırlayıram. Mənim qanım necədir, de mənə, düzünü de. Axi indi olar.

– Mənim qanım necədirsa, elə.

– Doğrudanmı?

– And içirəm!

– Bu nə deməkdir? Bilirsən, mən düşünürdüm, bəlkə də, o, məndə haradasa gizlənib, o... axi o, çox kiçik

ola bilər. Amma harada gizləndiyini bilmirdim. İndisə mən bunun, sadəcə, mənim tərifimdən yanılma olduğunu düşünürəm, mən eləmək istədiyimdən çox qorxurdum və başqa bir çıxış axtarırdım. Amma Kris, əgər mənim də qanım... əgər hər şey belədirse, sənin dediyin kimi... Yox, bu mümkün deyil. Axi mən ölməliydim, doğrudur! Demək, hər halda, nəsə var, amma harada? Bəlkə, başda? Amma axı mən tamamilə adı qaydada düşünürəm... və heç nə bilmirəm... Əgər mən başqa cür düşünseydim, onda dərhal hər şeyi bilməliydim və sevməməliydim, yalnız yalandan özümü belə göstərməliydim və yalandan özümü belə göstərdiyimi bilməliydim... Kris, səndən xahiş edirəm, nə bilirsənsə, mənə danış, bəlkə, nəsə eləməyə nail olduq.

– Nəyə nail olduq?

O susurdu.

– Ölmək istəyirsən?

– Deyəsən, hə.

Yenidən sakitlik oldu. Mən boş salona, emallı əşyaların aq örtüklərinə, səpələnmiş, işildayan alətlərə baxaraq büzüşmiş halda onun qarşısında dayanmışdım, sanki, baxışlarımla nəsə çox vacib olan bir şeyi axtarır, ancaq tapa bilmirdim.

– Hari, mən sənə nəsə deyə bilərəmmi?

O gözləyirdi.

– Sənin eynən mənim kimi birisi olmadığıın doğrudur. Amma bu, o demək deyil ki sən pissən. Əksinə. Bununla belə, bu haqda necə istəsən, düşünə bilərsən, amma bunun hesabına... sən ölmədin.

Onun sıfətində hansısa bir yazıq uşaq təbəssümü canlandı.

– Bu, o deməkdirmi ki... mən ölümsüzəm?

– Bilmirəm. Hər ehtimala qarşı daha az ölümsüzsən, nəinki mən.

– Bu dəhşətdir, – o piçıldadı.

– Bəlkə də, sənin təsəvvür elədiyin kimi deyil.

– Amma sən mənə həsəd aparmırsan...

– Hari, amma bu, sənin məsələndir... təyinatındır, mən bunu belə adlandırırdım. Başa düşürsənmi, burada, Stansiyada sənin həqiqətdə təyinatın qaranlıqdır, eynən

mənim və bizlərdən hər birinin olduğu kimi. O, Qibar-yanın eksperimentlərini davam etdirəcək və hər şey ola bilər...

– Ya da heç nə.

– Ya da heç nə. Sənə deyirəm, mən heç nə baş verməməsini istərdim, hətta qorxduğuma görə yox (hərçənd o da hansısa rol oynayır), ona görə ki, bu heç nə verməyəcək. Lakin mən buna əsla əmin deyiləm.

– Heç nə verməyəcək. Nəyə görə? Söhbət o... okean-dan gedir?

O diksindi.

– Bəli. Əlaqədən. Onlar bunun çox sadə olduğunu düşünürlər. Əlaqə – məlumatlar, anlayışlar, nəticələr mübadiləsidir... Amma əgər mübadilə eləməyə heç nə yoxsa? Əgər fil çox iri bakteriya deyilsə, onda okean olduqca böyük beyin ola bilməz. Əlbəttə, hər iki tərəfdən hansısa hərəkət olur. Mən sənə onların birinin hərəkətinin nəticəsi kimi baxıram və sənə izah eləməyə çalışıram ki, sən mənə Solyarisə həsr elədiyim o on iki ildən əzizsən və mən səninlə olmaq istəyirəm. Bəlkə də, sənin gəlişin əzab ola bilər, bəlkə də, xidmət, bəlkə, mikroskopik tədqiqat. Dostluğu izhareləmə, məkrili zərbə, ələsalma? Bəlkə də, mənə həqiqətəuyğun kimi gələn bütün bunlar nə isə başqa cürdür. Amma ən nəhayət ki, məgər valideynlərimizin niyyətləri bizi məşğul eləməlidir, onlar bir-birindən nə qədər fərqlənməmiş olsalar belə? Sən deyə bilərsən ki, bizim gələcəyimiz bu niyyətdən asılıdır və mən bununla razılaşaram. Nə olacağımı qabaqcadan görə bilmərəm. Sən də o cümlədən. Hətta sənə səni həmişə sevəcəyimi belə vəd eləyə bilmərəm. Baş verənlərdən sonra mən heç nəyə təəccüblənmirəm. Bəlkə, sən sabah yaşıl meduza olacaqsan? Bu, bizdən asılı deyil. Amma bizdən nə qədər asılı olacaqsa, biz birlikdə olacağıq. Məgər bu azdır?

– Qulaq as, – o dedi, – daha nəsə var. Mən... ona... çox oxşayıram?

– Oxşayırdın... amma indi... mən artıq bunu dəqiq bilmirəm.

– Necə yəni?

O, böyük gözləriylə mənə baxırdı.

- Sən artıq onun qabağını kəsdin.
- Sən, onun mənim qabağımı yox, mənim onun qabağını kəsdiyimə əminsənmi?.. Mənim?..
- Hə. Sənin. Bilmirəm. Qorxuram əgər sən, doğrudan da, o olubsansa, mən səni sevə bilməzdim.
- Niyə?
- Çünkü o, qorxunc iş tutub.
- O?
- Bəli. O nə vaxt...
- Danışma.
- Niyə?
- Ona görə ki, istəyirəm sən biləsən: mən o deyiləm.

## DANIŞIQ

150

Növbəti gün nahardan qayıdanda pəncərənin qabağındaki stolun üstündə Snautun məktubunu gördüm. O xəbər verirdi ki, Sartorius annihilyator üzərində işini dayandırıb və axırıncı dəfə okeana sərt şüalanma ilə təsir eləmək istəyir.

– Əzizim, – Hariyə dedim, – mən Snautun yanına getməliyəm.

Okeanda qırmızı gündoğan alışib-yanırdı və otağı iki hissəyə bölmüşdü. Biz kölgədə dayanmışdıq. Kölgədən kənarda hər şey misdən hazırlanmış kimi görünürdü, düşünmək olardı ki, əgər hər bir kitab rəfdən yerə düşərsə, cingildəyəcək.

– Söhbət həmin o eksperimentdən gedir. Yalnız bunu necə eləyəcəyimi bilmirəm. Mən istəyərdim, başa düşürsənmi...

– Izah eləmə, Kris. Mən elə istəyirəm... Əgər bu uzun sürməsəydi...

– Hə, bir qədər söhbət eləmək lazım gəlir. Qulaq as, əgər sən mənimlə getsəydin və dəhlizdə gözləsəydin?

– Yaxşı. Əgər dözə bilməsəm?

– Bu necə olur? – mən soruşdum və cəld əlavə elədim: – Mən maraqlandığımdan soruşturmam, başa düşürsən? Amma bəlkə, bunu aydınlaşdırıandan sonra onun öhdəsindən gələ bildin.

– Bu qorxudur, – o, bir qədər ağarıb cavab verdi. – Mən hətta qorxdığumu deyə bilmərəm, ona görə ki, şəxsən qorxmuram, yalnız... necəsə yoxa çıxaram. Son anda izah eləyə bilməyəcəyim bir xəcalət hissi keçirirəm. Sonra isə heç nə. Buna görə də mən bunun xəstəlik olduğunu düşündüm... – o, sözünü sakitcə bitirdi və titrədi.

– Belə yalnız burada, bu lənətə gəlmış Stansiyada ola bilər, – mən qeyd elədim. – Mənə qalanda isə, oranı nə qədər mümkünsə, tez tərk eləyərəm.

– Düşünürsən, bu mümkünkündür?

– Nəyə görə də yox? Ən nəhayət, mən ona bağlanma-mışam... Amma bu, Snautla mənim nə qərar qəbul eləyə-cəyimdən asılı olacaq. Necə düşünürsən, sən tək çoxmu qala bilərsən?

– Bu asılıdır... – o, ağır-ağır dedi və başını aşağı saldı.

– Əgər sənin səsini eşidəcəyəmsə, onda, yəqin, özümlə bacararam.

– Sənin bizim söhbətimizi eşitməməyinə üstünlük verərdim. Səndən nəyisə gizləmək istədiyimə görə yox, sadəcə, Snautun nə deyəcəyini bilmirəm...

– Sona qədər deməyə bilərsən. Yaxşı. Elə dayanaca-ğam, yalnız sənin səsini eşidə bilim. Bu, mənim üçün kifa-yətdir.

– Onda mən indicə ona laboratoriyanın zəng eləyi-rəm. Qapını açıq qoyacağam.

O, başını tərpədib razılığını bildirdi. Mən qırmızı işığın divarını yarib dəhlizə çıxdım, dəhliz mənə, az qala, qara göründü, halbuki orada lampalar yanındı. Balaca laboratoriyanın qapısı açıq idi. Maye oksigenin altında, döşəmə-də Dyuar borusunun işildən qırıqları gecə burada baş verənlərin axırıcı izləri idi. Dəstəyi götürüb radiostansiyanın nömrəsini yığanda balaca ekran işıqlandı. Sonra, sanki, tutqun şüşə ilə örtülən işığın göyüntülü pərdəsi partladı və hündür kreslonun qolu üzərinə yanaklı əyilmiş Snaut birbaşa mənim gözümə baxdı.

– Salamlayıram, – mən eşitdim.

– Məktubunu oxudum. Səninlə söhbət eləmək istəyi-rəm. Gələ bilərəmmi?

– Bilərsən. İndi?

– Hə.

– Buyurun. Tək... olmayacaqsan?

– Tək.

Onun qabarıq şüşədə yana əyilmiş, köndələn, sərt qırışlı alnı, yanıqdan bürunc rəng almış sıfəti (o, akvariumda yaşayan qəribə balığa oxşayırdı) çoxmənalı bir ifadə aldı.

– Hə, hə. Belə... gözləyirəm.

– Gedə bilərik, əzizim, – mən elə də təbii olmayan dirçəlişlə qırmızı zolağın arasından kabinəyə girərək dedim, burada yalnız Harinin silueti görünürdü.

Mənim səsim qırıldı. Qız kresloya sıxlaraq əlləri ilə kreslodan yapışmışdı. Ya o, mənim addım səslərimi olduqca gec eşitmışdı, ya da bu dəhşətli vəziyyətdən yaxa qurtarıb normal vəziyyət ala bilmirdi. Daxilində gizlənən anlaşılımayan qüvvə ilə onun necə mübarizə apardığını görmək üçün mənə bir saniyə kifayət idi və mənim qəlbimə kor, aciz bir qəzəb hissi hakim kəsildi, sonra isə tədricən ona yazığım gəlməyə başladı. Biz dinməzcə uzun dəhlizlə gedir, cürbəcür rənglərdən üzlük çəkilmiş bölmələrin yanından keçirdik; bu bölmələr, arxitektorların fikrincə, zirehli qına adamın gelişini müxtəlifləşdirəcəkdi. Artıq uzaqdan radio-stansiyasının azacıq açılmış qapısını gördüm. İçəridən dəhlizin dərinliklərinə işığın qırmızı zolağı düşürdü, günəş işığı buranı da tuturdu. Mən hətta gülümsəməyə cəhd belə eləmeyən Hariyə baxdım. Bütün yol boyunca onun özüylə mübarizə aparmaq üçün gücünü necə topladığını görürdüm. Yaxınlaşan gərginlik artıq onun sıfətini dəyişdirmişdi, sıfəti ağarmış, sanki, kiçilmişdi. Qapiya bir neçə addım qalmış o dayandı. Mən geri döndüm, amma o, yüngülçə məni barmaqlarının ucu ilə itələdi. Bu an onun çəkdiyi əzabla müqayisədə mənim planları, Snaut, eksperiment, Stansiya – hamısı mənə dəyərsiz görünürdü. Mən özümü cəllad kimi hiss edirdim və artıq günəş işığının enli zolağı insanın kölgəsinin qabağını kəsəndə qayitmaq istəyirdim. Addımlarımı yeyinlədərək kabinəyə daxil oldum. Snaut ləp kandarda dayanmışdı, sanki, mənim qabağıma gelirdi. Qırmızı günəş birbaşa onun arxasında şölələnirdi, sanki, al-qırmızı şüalar onun çal saçlarından düşürdü. Bir müdət bir-birimizə dinməzcə baxdıq. Sanki, o, mənim sıfətimi öyrənirdi. Parıltı gözlərimi qamaşdırıldığından onun sıfətini

görmürdüm. Snautun yanından keçdim və mikrofonların elastiki qulplarının dimdik dayandığı yüksək pultun yanında dayandım. O, ağır-ağır döndü; sakitcə məni izləyirdi; adəti üzrə; ağızını büzmüşdü, hansı ki bəzən sıfətindəki ifadədən onun gülümsədiyi, bəzənsə yorğunluğu hiss olunurdu. Gözünü məndən çəkmədən bütün divarı tutan metal şkafə yaxınlaşdı, şkafın hər iki tərəfində radiocihazların ehtiyat hissələri, termoakkumulyatorlar və alətlər qalaqlanmışdı; kreslosunu ora çəkdi, kreslonun arxasını şkafın emallı qapısına söykəyərək oturdu.

Bizim əvvəlkitək qoruduğumuz sükut azından qəribə görünürdü. Mən diqqətimi cəmləşdirərək Harinin qaldığı dəhlizi bürüyən sakitliyə qulaq verirdim, amma oradan heç bir səs-səsmir gəlmirdi.

- Haçan hazır olacaqsınız? – mən soruşdum.
- Hətta bu gün də başlaya bilərdik, amma yazı bir müddət vaxt aparacaq.
- Yazı? Sən ensefaloqramı nəzərdə tutursan?
- Hə də, axı sən razılaşdın. Nədir ki?
- Bir şey yoxdur.
- Eşidirəm, – sükut dözülməz olanda Snaut dedi.
- O artıq... özü haqda bilir, – mən səsimi piçiltiya qədər endirdim.

O, qışlarını qaldırdı.

– Hə?

Məndə belə təəssürat yarandı ki, o, elə də təəccüblənmədi. O, niyə özünü heyrətlənirmiş kimi göstərirdi? Mən dərhal danışmaq istəmirdim, amma özümü düşünməyə məcbur edirdim. «Əgər daha heç nə yoxdursa, – mən düşündüm, – onda qoy bu, loyallıq olsun».

– Bizim kitabxanadakı söhbətimizdən təxmin eləməyə başlamışdım, mən izləyirmiş, birini digəri ilə müqayisə eləyib, sonra Qibaryanın maqnitofonunu tapıb və lentə qulaq asıb...

O oturuşunu dəyişmədi, əvvəlkitək şkafa söykənmişdi, amma onun gözlərində kiçik qığılçımlar yanındı. Pultun yanında dayanarkən mən dəhlizə açılan qapını gördüm. Bir az da astadan danışdım:

- Bu gecə, mən yatandan sonra özünü öldürmək istəyib. Maye oksigenlə.

Nə isə yelçəkənin kağızından daha astaca xışıldadı. Mən bu xışılışa qulaq asaraq yerimdəcə donub-qaldım, dəhlizdə nəsə baş verirdi, amma səsin mənbəyi yaxında idi. Nə isə siçan kimi xırçıldatdı. Siçan! Cəfəngiyatdır. Burada heç bir siçan yox idi. Mən şübhə ilə Snauta baxdım.

– Eşidirəm, – o, sakitcə dedi.

– Anlaşılan budur ki, o, buna nail ola bilmədi... hər ehtimala qarşı o, kim olduğunu bilir.

– Sən niyə bunu mənə danışırsan? – o, cəld soruşdu.

Mən nə cavab verəcəyimi dərhal fikirləşib tapa bilmədim.

– Sənin xəbərdar olmağını istəyirəm... istəyirəm vəziyyətin nə yerdə olduğunu biləsən...

– Mən səni xəbərdar eləmişdim...

– Demək istəyirsən ki, sən bunu bilirdin? – ixtiyarsız olaraq səsimi qaldırdım.

– Yox. Əlbəttə yox. Mən bunun necə olduğunu sənə başa salmışdım. Hər bir qonaq, həqiqətən də, sənin özü-nünkündən əxz edilmiş halda, yalnız qarabasma və obrazların, xatirələrin xaotik qarışığı xaricində... tamamilə cəfəngiyatdır. O nə qədər sərinlə olursa, bir o qədər insanlılaşır. Əlbəttə, müəyyən həddə qədər müstəqilləşir. Buna görə də bu nə qədər çox davam eləyirsə, bir o qədər çətin olur....

O, sözünü bitirmədi. Mənə şübhə ilə baxdı və həvəssiz halda səsləndi:

– O, hər şeyi bilir?

– Hə, mən artıq dedim.

– Hər şeyi? Bir dəfə burada olmağını da və sənin...

– Yox!

O, istehza ilə gülümsədi.

– Kelvin, qulaq as, əgər iş bu həddə qədər... Sən neyləmək istəyirsən? Stansiyani tərk etmək istəyirsən?

– Hə.

– Onunla?

– Hə.

O susdu, sanki, mənim cavabım üzərində düşündürdü, amma onun sükütündə əlavə nəsə də var idi... Nə? Yenidən bu hiss edilməyən xışılıtı, burada, birbaşa nazik divarın arxasından gəldi. O, kresloda tərpəndi.

– Əla. Niyə elə baxırsan? Düşünürsən yolunun üzərində dayanacağam? Necə istəyirsən, elə də elə, əzizim. Biz hələ bir məcbur eləməyə də başlasaq, əcəb görünərik! Sənə mane olmağa hazırlaşmiram, yalnız onu deyirəm ki, sən insan olmayan şəraitdə insan kimi hərəkət eləmək istəyirsən. Bəlkə də, bu gözəldir, amma mənasızdır. Bununla belə, mən heç gözəl olmasına da əmin deyiləm, məgər axmaqlıq gözəl ola bilərmi? Amma iş bunda deyil. Sən sonrakı eksperimentlərdən imtina eleyirsən, onu da götürərək getmək istəyirsən. Eləmi?

– Elədir.

– Amma bu da eksperimentdir. Sən bu haqda düşübüñbsənmi?

– Sən bunu necə başa düşürsən? Məgər o... bacarar?.. Əger mənimlə birlikdə... onda bilmirəm...

Mən getdikcə daha tərəddüdlə danışirdım, sonra dayandım. Snaut yüngülcə ah çəkdi.

– Biz hamımız burada dəvəquşu siyaseti aparınp, Kelvin, heç olmasa, bu haqda bilirik və fədakarlığımızı nümayiş etdirmirik.

– Mən heç nə nümayiş etdirmirəm.

– Yaxşı. Mən səni incitmək istəmirdim. Fədakarlıq haqqında dediklərimi geri götürürəm, amma dəvəquşu siyaseti öz qüvvəsində qalır. Sən onu xüsusilə təhlükəli formada yürüdürsən. Onu və özünü aldadırsan, sonra yenidən özünü. Sən neytron materiallardan quraşdırılmış sistemlərin stabillaşdırılmə şərtlərini bilirsənmi?

– Yox. Sən də bilmirsən. Bunu heç kim bilmir.

– Başa düşürəm. Amma bir şey məlumdur, belə sistem dayanıqsızdır və yalnız arası kəsilməyən enerji axınının sayəsində fəaliyyət göstərə bilər. Sartorius mənə izah eleyib. Bu enerji burulğanlı stabil sahə yaradır. Bax belə, bu sahəni qonağa münasibətdə xarici sahə adlandırmış olarmı? Ya da sahənin mənbəyi onun bədənində yerləşir? Fərqi başa düşürənmi?

– Bəli. Əgər o, xarici sahədirse, onda... o, onda... belə...

– Onda Solyarisdən ayrıلندا belə sistem dağılacaq, – o, mənim fikrimi tamamladı. – Biz bunu təsdiq eləyə bilmərik, amma axı sən artıq eksperiment aparıbsan.

Sənin buraxdığını o raket... hələ də orbitdədir. Asudə vaxtlarında hətta onun hərəkət elementlərini müəyyən eləmişəm.

– Sən sərsəmləyibsən! – mən qışqırdım.

– Eləmi düşünürsən? Di... əgər... o raketin bura dartıb gətirsək? Bunu eləmək olar. Məsaflədən idarə eləmə var. Onu orbitdən götür...

– Əl çək!

– Bunu da istəmirsin? Neyləməli, daha bir üsul var, çox sadə. Hətta onu Stansiyaya gətirmək lazım deyil. Niyə? Qoy özüyün firlənsin. Biz yalnız onunla radio vasitəsilə əlaqə yaradaq, əgər o sağdırsa, onda cavab verəcək...

– Amma... Amma orada çoxdan oksigen qurtarıb! – mən çətinliklə dedim.

– Bəlkə, oksigensiz keçinir. Hə, sinayaq!

– Snaut... Snaut...

– Kelvin... Kelvin... – o, əsəbi halda məni yamsılayaraq cılnləndirdi. – Sən necə insan olduğun haqqında düşün. Sən kimi xoşbəxt eləmək istəyirsən? Xilas eləmək? Özünü? Onu? Hansını? Onu, ya bunu? Hər ikisinə artıq cəsarətin çatmaz? Özün bunun nəyə gətirib çıxardığını görürsən. Sənə axırınca dəfə deyirəm, burada şərait əxlaqdan kənardır.

Yenidən mən həmin səsi eşitdim, sanki, kimsə dırnaqları ilə divarı cırmaqlayırdı. Bilmirəm, nəyə görəsə məni passiv, laqeyd bir rahatlıq bürdü. Mən özümü elə hiss eləyirdim ki, sanki, bütün bu vəziyyətə, balaca, bir qədər gülməli, lazımsız olan bizim hər ikimizə mən xeyli uzaq məsaflədən çevrilmiş binoklla baxıram.

– Hə, yaxşı, – mən dedim. – Bəs səncə, mən neyləməliyəm? Onu kənarlaşdırımlıymış? Sabah eynən eləsi varid olacaq, doğrudurmu? Yenə də? Beləcə hər gün? Bu nə qədər çəkəcək? Niyə? Bunun mənə nə xeyri olacaq? Bəs sənə? Sartoriusa? Stansiyaya?

– Yox, əvvəlcə sən mənə cavab ver. Onunla uçub gedəcəksən və deyək ki, başlayacaq dəyişikliklərin şahidi olacaqsan. Bir neçə dəqiqədən sonra qabağında görəcəksən...

– Hə, nə olsun? – mən sıfətimi turşudaraq cavab verdim. – Əjdaha? Şeytan? Nə?

– Yox. Ən adı canverməni. Sən, doğrudanmı, onun ölümsüzlüğünə inanırsan? Səni inandırıram ki, ölcək... Onda neyləyəcəksən? Qayıdacaqsan... ehtiyatdakı üçün?

– Əl çək!!! – yumruqlarımı döydüm.

O, mənə mərhəmətli bir təbəssümlə baxıb gözlərini qıydı.

– Mənmi əl çəkməliyəm? Bilirsən, mən sənin yerinə olsaydım, bu söhbətə son qoyardım. Yaxşısı budur, nə isə başqa bir işlə məşgül ol, məsələn, oturub okeani çubuqla qurdalaya bilərsən. Sənə nə əzab verir? Əgər... – o, əliylə şışirdilmiş vida hərəkəti elədi, eyni zamanda da, gözlərini tavana doğru qaldırdı, sanki, hansısa uçan əşyanı izləyirdi, – onda əclaf olacaqsan? Belə isə yox? Hönkürtü ilə ağlamaq istəyəndə gülümsəmək, barmağını dişləmək istəyəndə özünü sevinən və sakit göstərmək də əclaflıqdır onda? Bəs əgər burada olmamaq mümkün deyilsə? Bəs onda? Snautun üzərinə atılacaqsan, hansı ki hər şeydə o günah-kardır, hə? Hə, əlavə onu da deyim ki, mənim əzizim, bir də sən gicsən...

– Sən özün haqqında danışırsan, – mən başımı aşağı salaraq dedim. – Mən onu... sevirəm.

– Kimi? Öz xatirələrini?

– Yox. Onu. Mən sənə onun neyləmək istədiyini danışdım. Heç bir həqiqi insan... belə eləməzdı.

– Özün etiraf eləyirsən...

– Məni öz sözümlə tutma.

– Yaxşı. Demək, o, səni sevir. Sənsə onu sevmək istəyirsən. Bu, elə eyni şey demək deyil?

– Səhv eləyirsən.

– Kelvin, mənim üçün olduqca xoşagelməzdir, amma sən özün bu şəxsi işlərin haqqında danışdın. Sevmirsən. Sevirsən. O, canını qurban verməyə hazırlıdır. Sən də. Çox təsirləndirici, çox gözəldir, həyəcanlandırıcıdır, necə istəyirsənsə, elədir. Amma bütün bunlara burada yer yoxdur! Yox!.. Başa düşürsən? Yox, sən bunu başa düşmək istəmirsən. Sən o qüvvələrin işinə, onun da bir hissəsi olduğu o dairəvi proseslərə cəlb olunubsan ki, biz onlara nəzərət eləmək iqtidarında deyilik. Məkan. Təkrar olunan ritm. Əgər o olsaydı... əgər sənin üçün o, bütün yırtıcılıqlarını

eləsəydi, sən bir dəqiqə belə tərəddüd eləməz, onu özündən uzaqlaşdırırdın. Doğrudurmu?

– Doğrudur.

– Bəlkə... bəlkə, o məhz buna görə də elə yırtıcı görünmür! Bu, sənin qollarını bağlayır? Axi söhbət ondan gedir ki, sənin qolların bağlıdır!

– Bu da kitabxanadakı milyonlarla fərziyyədən biridir. Snaut, bunu bir kənara qoy, o... Yox. Bu haqda səninlə danışmaq istəmirəm.

– Yaxşı. Özün başladın. Amma yalnız bunu düşün, həqiqətdə o, sənin beyninin bir tərəfini əks etdirən güzgündür. Əgər o, çox gözəldirsə, bu ona görədir ki, sənin xatirələrin çox gözəl olub. Resepti sən verdin. Dairəvi prosesi yaddan çıxartma.

– Yaxşı, sən məndən nə istəyirsən? Mənim onu... onu... yox eləməyimi? Mən artıq səndən soruştum, niyə? Sənsə cavab vermədin.

– İndicə cavab verərəm. Mən bu mövzuda danışmağı xahiş eləmədim. Sənin işlərinə qarışmadım. Sənə nəyisə əmr eləmədim və nəyisə qadağan eləmədim, hətta bacarsayıdım da, bunu eləməzdim. Sən bura gəldin və hər şeyi ovcuma qoysun, bilirsənmi niyə? Yox? Ondan ötrü ki, günahları öz üzərindən atasan. Kiminsə üzərinə yixasan. Mən bu çətinliyi bilişəm, mənim əzizim! Hə, hə, sözümü kəsmə. Mən sənə heç nədə mane olmuram, amma sən mane olmayışı istəyirsən. Əgər mən sənin yolunu kəssəydim, bəlkə də, sən mənim başımı əzərdin. Onda işin mənimlə olardı, qanı qanından, canı canından olan sənin kimi birisiylə və sən də özünü insan kimi hiss edərdin. Belədə isə... bunun öhdəsindən gələ bilmirsən və mənimlə mübahisə eləyirsən... mahiyət etibarilə də özün özünlə! Mənə onu da de görüm ki, əgər o, birdən yox olarsa, dərd səni əgər... yox, heç nə demə.

– Di, bilirsən! Mən bura gəldim, sadəcə, loyallıq hissinə görə məlumat verim ki, onunla birlikdə Stansiyani tərk eləmək istəyirəm, – mən onun hückumunu dəf elədim, amma mənim üçün bu, elə də inandırıcı səslənmədi.

Snaut ciyinlərini çəkdi.

– Çox ola bilər ki, sən öz fikrində qalasan. Əgər mən bu səbəbdən deyirəmsə, yalnız ona görə ki, sən getdikcə

daha yuxarı dırmanırsan; yüksəklikdən yixılmaq isə, özün başa düşürsən də... Sabah səhər saat doqquza yaxın yuxarı gəl, Sartoriusun yanına... Gələrsən?

– Sartoriusun yanına? – mən heyrətləndim. – Axi o heç kimi yanına buraxmir. Sən dedin ki, hətta zəng eləmək də olmaz.

– İndi o, necəsə düzəlib. Biz bu haqda danışmırıq, bilir-sən... Sən... tamam başqa məsələ. Bu vacib deyil. Sabah gələcəksən?

– Gələrəm.

Mən Snauta baxdım. Onun sol əli, sanki, təsadüfən şkafın qapısı arxasında gizləndi. Qapı nə vaxt açılmışdı? Deyəsən, artıq çoxdan, amma mənim üçün xoşa gəlmə-yən söhbətdən qızışlığımdan buna fikir verməmişdim. Bu necə də qeyri-təbii görünürdü... Sanki... orada kimsə gizlənmişdi. Ya da kimsə onun əlindən yapmışdı. Mən dodaqlarımı yaladım.

159

– Snaut, sənə nə oldu?

– Çix, – o, astadan və sakitcə dedi. – Get.

Mən sönməkdə olan qırmızı şəfəqlərin işıqlandırıldığı dəhlizə çıxdım və arxamca qapını bağladım. Hari qapıdan haradasa on metr aralıda döşəmənin üzərində oturmuşdu. Məni görcək ayağa sıçradı.

– Görürsən? – işıldayan gözləri ilə mənə baxıb dedi.

– Bacardım, Kris... Mən elə şadam!.. Bəlkə... bəlkə, hər şey yaxşı olacaq...

– O, yəqin ki, – mən dalğın halda cavab verdim.

Biz öz otağımiza qayıtdıq, mən bu lənətə gəlmış şka-fin tapmacası üzərində baş sindirirdim. Demək... demək, orada gizlətmüşdi?.. Yanaqlarım elə alışib-yanmağa başladı ki, ixtiyarsız olaraq üzümü sildim. Bu nə dəlilikdir. Biz nəyi danışıb müzakirə elədik? Heç nəyi. Doğrudur, sabah səhər...

Birdən məni eynən axırıncı gecədə olduğu kimi qorxu bürüdü. Mənim ensefaloqramım!.. Şüaların titrəyi nəticəsində keçirilən bütün beyin proseslərinin tam yazılması aşağı göndəriləcəkdi. Bu ucu-bucağı olmayan, sahilsiz ejdahanın dərinliklərinə. O necə dedi: «Əgər o yox olarsa, sən dəhşətli dərəcədə əzab çekərsən, hə?» Ensefaloqram – bu tam yazı idi. Şüuraltı proseslər də. Əgər mən onun

yox olmasını, ölməsini isteyirəmsə? Məgər belə olmasayıd, onun dəhşətli intihar eləməsi məni belə heyrətləndirərdimi? Öz şəxsi şüuraltına cavab verə bilərsənmi? Əgər mən onun üçün cavab vermirəmsə, onda kim cavab verir?.. Bu nə gicbəsərlilikdir? Nəyə görə razılaşdım ki, məhz mənim... mənim... Əlbəttə, qabaqcadan bu yazını öyrənə bilərəm, amma axı onu oxumağı bacarmıram. Bunu heç kim bacarmır. Mütəxəssislər yalnız təcrübə altında olanın nə düşündüyünü, ümumi cizgiləri müəyyən eləməyə qadirdirlər; məsələn, riyazi tapşırığı həll elədiyini deyə bilərlər, amma hansını həll elədiyini demək iqtidarında deyillər. Onun mümkün olmadığını təsdiq eləyirlər. Belə ki, ensefaloqram – eyni zamanda baş verən çoxsaylı proseslərin təsadüfi qarışığıdır və yalnız onların bir hissəsinin psixi «astarı» var. Bəs şüuraltı?.. Onun haqqında, ümumiyyətlə, danışmaq istəmirlər, kiminsə məyus, ya da qeyri-məyus xatırələrini oxumaqdan isə danışmağa dəyməz... Amma mən niyə belə qorxuram? Axı səhər özüm Hariyə dedim ki, bu eksperimentin heç bir nəticəsi olmayıacaq. Axı əgər bizim neyrofiziologiya yazıları oxumağı bacarmırsa, onda bu, dəhşətli dərəcədə özgə, qara, maye nəhəng...

Amma onun bütün yaddasını ölçmək və ən ağınlı o yerini tapmaq üçün necə daxil olduğu məlum deyil. Buna necə şübhə eləmək olar? Əgər heç bir kömək, heç bir şüa ötürməsi olmadan Stansiyanın ağır zirehinin içindən keçərək ikiqat germetikləşdirilmiş zirehin içərisinə daxil olub orada məni tapır və ovuyla da çıxıb gedirsə...

– Kris?.. – Hari astadan çağırıldı.

Mən pəncərənin yanında dayanıb dalğın baxışlarla başlayan gecəni seyr eləyirdim.

Əgər sonra o yox olarsa, bu, o demək olacaq ki, bunu mən istəyirdim... Buna görə də onu öldürdüm. Ora getməyim? Onlar məni məcbur eləyə bilməzlər. Amma mən onlara nə deyərəm? Bunu – yox. Bacarmaram. Demək, yenə də rola girmək lazımdır, yenidən və həmişəliyə aldatmaq lazımdır. Hamısı da ona görə ki, bəlkə də, məndə hansısa dəhşətli, cinayətkar fikir, niyyət, ümid var, amma mən onlar haqqında heç nə bilmirəm. Qaranlıq qapılarla barrikada qurmuş, öz şəxsi gizlinlərini, künc-bucaqlarını,

dərinliklərini axıra qədər dərk eləməyən insan başqa dün-yaları, başqa sivilizasiyaları öyrənməyə göndərilir. Onu onlara verim... xəcalət çəkdiyim üçün? Ona görə verim ki, verməməyə cəsarətim çatmir?

– Kris... – Hari bundan əvvəl çağırduğundan da yavaş çağırdı.

Eşitməkdən daha çox onun mənə necə səssizcə yaxınlaşdığını hiss etədim və özümü elə apardım ki, heç nə hiss etəmədim. Bu an mən tək olmaq istəyirdim. Hələlik qərara almamış, heç bir nəticəyə gəlməmişdim... Tutqunlaşan göyə, yer ulduzlarının yalnız xəyalı kölgəsi olan ulduzlara baxaraq hərəkətsiz halda dayanmışdım, boşluqda, növbəylə gələn quduz fikirlər axınında isə sözsüz ölü, etinasız bir əminlik artırdı ki, orada, mənim üçün əlçatmaz olan şürurumun dərinliklərində mən artıq seçim eləmişəm və özümü yalandan elə göstərirəm, guya, heç nə baş verməyib, hətta bundan ötrü özümə nifrat eləməyə güc belə tapa bilmirəm.

161

## EKSPERİMENT

– Kris, bu, həmin o eksperimentə görədir?

Onun səsindən diksindim. Mən artıq bir neçə saatdır tamam tək halda qaranlığa dalaraq yuxusuz halda uzanmışdım. Xəyalı, yarısı mənasız olan və bundan yeni məna kəsb eləyən gecə fikirlərinin labirintində dolaşaraq hətta onun nəfəsalmasını eşitmirdim, onu unutmuşdum.

– Necə... sən mənim yatmadığımı haradan bilirsən?  
– Səsim qorxmuş adamın səsi kimi çıxırı.

– Sənin necə nəfəs almağından... – o, sakit və nədəsə günahkarmış kimi cavab verdi. – Sənə mane olmaq istəmirdim... Əgər bacarmırsan, danışma...

– Yox, niyə ki? Hə, bu, həmin eksperimentdir. Düz tapıbsan.

– Onlar eksperimentdən nə gözləyirlər?  
– Özləri də bilmirlər. Nə isə. Bir şey, zad. Bu əməliyyat «Fikir» yox, «Çarəsizlik» adlanır. İndi yalnız bir şey lazımdır: qərar üçün məsuliyyəti öz üzərinə götürən insan; amma bu cür cəsarət formasını çoxları adı qorxaqlıq kimi qəbul

eləyirlər, çünki bu geri çəkilmə, başa düşürsən də, barışmaq, qaćmaq, insana layiq deyil.

Mən dayandım, amma nəfəs almağım sakitləşməmişdən əvvəl məni yeni qəzəb dalğası bürüdü.

— Anlaşılan budur ki, praktik baxışları olan insanlarda heç vaxt heç bir çatışmazlıq olmur. Onlar deyirdilər, hətta əlaqə mümkün olmasa belə, onda bu plazmanı — gün ərzində yenidən yox olmaq üçün onun bətnindən qopan bütün bu azğın canlı varlıqları, — öyrənəndə biz materialın sırrını öyrənirik, sanki, bunun yalan olduğunu bilmirmişik; bu, eynən ona oxşayır ki, kitabları naməlum dildə yazılan kitabxanaya baş çəkəsən; çünki orada yalnız rəngli cildlərə baxa bilərsən. Bəs necə?

— Bəs yenə də belə planetlər varmı?

— Məlum deyil. Bəlkə də, var, ancaq biz yalnız birini tanıyırıq. Hər ehtimala qarşı olduğca nadirdir, Yerdə olduğú kimi deyil. Biz... biz Kainatın adı otlarıyıq və bu adiliyimizlə fəxr eləyirik; düşünürük ki, ona hər şeyi sığışdırmaq olar. Cəsarətlə və sevincə uzaqlara, başqa dünyalara yola düşəndə sxem belə idi! Amma bu başqa dünyalar nə olan şeydir? Onları fəth eləyəcəyik, ya da fəth olunacaq, bu bədbəxt beyinlərdə bundan başqa heç bir şey olmayıb... Eh, yaxşı. Danışmağa dəyməz.

Mən ayağa qalxdım. Əlhavasına tibb çantasını tapıb yuxu dərmanı axtardım.

— Yatacağam, əzizim, — üzümü havadəyişənin ucadan səs saldığı qaranlığa çevirərək dedim. — Mütləq yatmalıyam. Ya da... özüm də bilmirəm...

Səhər yuxudan yaxşı əhvalda və dinc halda oyananda eksperiment mənə nəsə əhəmiyyətsiz göründü. Ona necə belə əhəmiyyət verdiyimi başa düşə bilmirdim. Harinin də mənimlə birlikdə laboratoriyaya getməsi məni elə də həyəcanlandırmırıdı. Bir neçə dəqiqəliyə otaqdan çıxanda onun bütün səyləri hədər oldu. Mən onun təkid elədiyi sonrakı təşəbbüs dən (hətta otağa girib qapısını bağlamağa da hazır idi) əl çəkdim və ona özüylə hansısa bir kitabçanı götürməsini məsləhət gördüm.

Prosedurun özündən çox, məni laboratoriyada nə görəcəyim maraqlandırırdı. Şkaflardakı və qəfəslərdəki böyük deşiklərdən başqa (bəzi şkafların hələ divarı belə

yox idi, bir şkafın yan tərəfində isə ulduzabənzər çatlaq var idi, sanki, burada lap yaxında mübarizə getmişdi və mübarizənin izləri tələsik, amma səliqə ilə yox edilmişdi) bu işıqlı-mavi salonda diqqətçəkən heç nə yox idi.

Cihazların yanında əlləşən Snaut özünü tamam yaxşı aparırdı; Harinin gəlməsini necəsə tamamilə adı qəbul elədi və uzaqdan ona yüngülə baş əydi. Gicgahımı və alnımı fizioloji məhlulla isladanda Sartorius gəlib çıxdı. O, harasa qaranlığa aparan balaca qapıdan girdi. Əynində ağ xalat və topuqlarına qədər olan qara qoruyucu önlük var idi. Mənimlə elə salamlaşdı ki, sanki, biz Yerdəki böyük bir institutun əməkdaşlarıydıq və yalnız dünən ayrılmışdıq. Yalnız indi mən onun eynək əvəzinə vurduğu temas şüşəsinin sıfetinə ölü bir ifadə verdiyini hiss elədim.

Sartorius əllərini sinəsində çarparlayaraq başıma qoyulan elektrodları Snautun tənziflə necə sarımasına baxırdı. O, bir neçə dəfə, sanki, ümumiyyətlə, divarın yanındakı balaca oturacaqda oturmuş, büzüşmüş, kədərli və özünü kitab oxuyan kimi göstərən Harini görmədən zalı nəzərdən keçirtdi. Snaut mənim kreslomdan uzaqlaşdı. Metal-dan ağırlaşmış halda tərpəndim və onun cihazları necə qoşduğunu görmək üçün başımı döndərdim, amma Sartorius gözlənilmədən əlini qaldırırdı və ilhamlanmış halda danışmağa başladı:

– Doktor Kelvin, xahiş edirəm, diqqətli olasınız. Mən sizə nəsə əmr eləmək fikrində deyiləm, belə ki, bunun bir nəticəsi olmazdı, amma xahiş edirəm, bütün təsadüfləri istisna eləmək və bütün diqqətimizi bizi bura yiğan işə cəmləmək üçün özünüz haqqında, mənim haqqımda, həmkarınız Snaut haqqında, hansısa digər şəxslər haqqında düşünməyə son qoyasınız. Yer və Solyaris, bir bütövlük təşkil eləyən tədqiqatçılar nəсли, halbuki ayrı-ayrı adamların başlanğııcı və sonu olur, bizim intellektual əlaqə yaratmaq üçün inadkarlığımız, insanlığın keçdiyi tarixi yolun uzunluğu, bu yolun davam eləyəcəyinə əminlik, hər hansı bir qurban verməyə və çətinliyə hazır olmaq, bizim missiya-nın bütün şəxsi hissələrinə tabe olmaq – sizin şüurunuza doldurən mövzular bunlar olmalıdır. Doğrudur, fikir axını bütünlüklə sizin arzunuzdan asılı deyil, amma sizin burada olmağınız mənim tərəfimdən təqdim olunan məntiqin

həqiqiliyini təsdiq eləyir. Əgər siz tapşırığın öhdəsindən gələcəyinizi əmin deyilsinizsə, xahiş edirəm, bu haqda məlumat verəsiniz, həmkarınız Snaut yazınızı təkrar eləyər. Bizim vaxtimız kifayət qədərdir.

Axırıncı sözləri o, solğun, quru gülüşlə dedi, ancaq bu, onun baxışlarını dəyişmədi.

Bələ əhəmiyyətli, təntənə ilə deyilən ciddi cümlələrin axınından daxilimdə hər şey bir-birinə qarışdı. Xoşbəxtlik-dən, Snaut uzunsürən sükutu pozdu.

– Kris, olar? – o soruşdu, elektroensefaloqrafin yüksək pultuna dirsəyini etinasız və təklifsiz halda söykəmişdi, sanki, kreslonun arxasına söykənmişdi. Məni adımla çağırduğu üçün ona minnətdar idim.

– Olar, – gözlərimi yumaraq cavab verdim.

Snaut elektrodları bərkitmə işini qurtarıb, barmağını düymənin üzərinə qoyan kimi də beynimi dağlıdan həyəcan yoxa çıxdı. Kirpiklərimin arasından cihazın qara panelində nəzərat lampalarının çəhrayı ışığını görürdüm. Tədricən nəm, soyuq elektrodların toxunmasından aldığım xoşagəlməz hiss aradan qalxırdı. Mən, sanki, boz, işıqlandırılmamış səhnə idim. Bu boşluğu sükutun ətrafında yüksələn amfi-teatra toplaşmış, Sartoriusa və Missiyaya istehzalı nifrəti artan tamaşaçılar izləyirdilər. Daxili müşahidəçilərin gərginliyi zəifləyirdi. «Hari?» – mən bu sözü dərhal geri çəkilməyə hazır halda, şüursuz bir narahatlıqla sınaq üçün düşündüm. Amma mənim ayıq, kor auditoriyam etiraz eləmədi. Bir müddət mən büsbütün həssas, tez mütəəssir olan, səmimi, rəhmdil, əzablı uzunsürən qurbanlara hazır idim. Hari məni formasız, cizgilərsiz, sıfətsiz halda tamamlayırdı və birdən bu simasızlığın arasından boz qaranlıqda solyarışçılərin və solyaristikanın atası olan Qezenin fədakar, duygusal sıfəti bütün öz professor siması ilə mənə göründü. Amma mən onun sıfətini tutmuş qızılı eynəyini və səliqə ilə daranmış çal biglarnı udan palçıq püskürməsi haqqında, üfunətlı burulğan haqqında düşünmürdüm. Mən monoqrafiyanın titul səhifəsində yalnız qravürənən gördüm, six ştrix-lənmiş fonla rəssam onun başını əhatəyə almışdı, beləliklə də, o, halənin içərisinə alınmışdı. Onun sıfəti cizgiləri ilə yox, vicdanlı, köhnə dəbli düşüncəliliyi ilə atamın sıfətinə necə də oxşayırırdı və mən ən nəhayət, onlardan hansının

mənə baxdığını bilmirdim. Onların hər ikisinin qəbri yox idi; bu, bizim zəmanəmizdə o qədər adı və tez-tez rast gəlinən haldır ki, xüsusi heç bir kədər doğurmur.

Surət artıq yoxa çıxdı, mənsə bir, bilmirəm hansısa uzun bir anlığa, Stansiyani, eksperimenti, Harini, qara okeanı – hər şeyi ildırım sürəti ilə yaranan əminliklə unutdum, artıq olmayan o iki nəfər, dəhşətli dərəcədə kiçik, quruyan bataqlığa dönən adamlar qarşılara çıxan hər şeyin öhdəsindən gəlirdi və bu kəşfdən əmələ gələn sakitlik boz səhnəni əhatəyə almış, səssizcə mənim məğlubiyyətimi gözləyən formasız kütləni məhv elədi.

Cihazı söndürən iki çəqqılıt ilə eyni zamanda, gözlərimə işiq düşdü. Hələ də həmin vəziyyətdə duran Sartorius mənə sinayıcı nəzərlə baxırdı. Arxasını ona çevirən Snaut cihazlarla əlləşirdi, sanki, bilərəkdən ayaqlarından çıxməq üzrə olan səndəllərini şappıldadırdı.

– Doktor Kelvin, siz necə hesab eləyirsiniz, alındımı?  
– Sartoriusun adamı itələyən burun səsi eşidildi.

– Bəli, – mən cavab verdim.  
– Siz buna əminsizmi? – Sartorius bir qədər heyrətlə, hətta şübhə ilə soruşdu.  
– Bəli.

Mənim əminliyim və səsimin sərt tonu onun sıfətindən bir anlığa soyuq ciddiliyi sildi.

– Bu yaxşıdır, – o donquldadı və sanki, indi mənimlə neyləyəcəyini bilmədən ətrafa boylandı.

Snaut mənə yaxınlaşdı və sarğıları açmağa başladı.  
Mən ayağa qalxdım və salonda gəzməyə başladım, bu zaman qaranlıqda yox olan Sartorius artıq aydınlaşdırılmış və qurumuş lentlə qayıdır gəldi. On-on beş metrlik sürüşən, uzun, qara sellüloid lentdə yazılar hansısa kifin və ya hörümçək torunun işıqlı dişcikləri kimi titrəyən xətlə uzanırdı.

Mənim burada daha bir işim yox idi, amma mən getmirdim. Onlar sonuna Sartoriusun bir daha baxdığı yazının yazılılığı oksidləşdirilmiş kaseti modulyatora qoydular, Sartorius inamsızlıqla qaşlarını çatmışdı, sanki, bu titrəyən xətlərdəki fikri şifrləmək istəyirdi.

Eksperimentin qalan hissəsi görünməz idi. Mən yalnız onların idarəetmə pultuna yaxınlaşıb, cihazları hərəkətə

gətirdiklərini gördüm. Elektrik polad döşəmənin altındaki çarxın dolaqlarında yüngül bir zümrümə ilə hərəkətə gəldi və yalnız sonra şaquli şüşə borularda işq göründü. Göstəricilər rentgen cihazının böyük tubusunun<sup>1</sup> şaquli quyuya düşdürüünü göstərərək aşağı qaçıdı. Tubus quyunun açıq boğazında dayanacaqdı. İslıqlar cədvəlin ən aşağı bölməsində dayandı və əqrəblər, daha dəqiqi, onları əvəz eləyən ağ işq zolaqları yırğalanaraq tam dövr eləyənə qədər Sartorius gərginliyi artırmağa başladı. Üğultu güclə eşidildirdi, daha heç nə baş vermədi, lent makaraları qapağın altında yırğalanırdı, çünkü həttə bunu da görmək mümkün deyildi, ölçü saygacı saat mexanizmi kimi astaca çıqqıldayındı.

Hari kitabın üzərindən gah onlara, gah da mənə baxırdı. Onun yanına getdim. O, mənə sinayıcı nəzərlərə baxırdı. Eksperiment artıq qurtarmışdı. Sartorius ağır-agır cihazın konus başlığına yaxınlaşındı.

– Gedək?.. – Hari yalnız dodaqlarını tərpədərək soruşdu.

Mən başımı tərpətdim. O, ayağa qalxdı. Heç kimlə vidasından – bu, olduqca mənasız görünərdi – Sartoriusun yanından keçdim.

Yuxarıdakı dəhlizin böyük pəncərəsini qürub müstsəna gözəlliyyə bürümüşdü. Bu, adı yox, kədərli, şişkin tünd-qırmızı rəng idi, bütün çalarları isə dumanlı idi, sanki, çəhrayı rəngin üzərinə xırda gümüşü zərrəciklər səpələnmişdi. Okeanın hərəkətsiz, ağır dərəli-təpəli intəhasız düzənlikləri, sanki, bu isti şəfəqlərə cavab verərək, yumşaq qırmızı-bənövşəyi rəngli işartilərlə qığılçılamlarındı. Yalnız üfüqlərdə göy inadla sarı rəngdə qalmaqdə davam eləyirdi.

Birdən aşağı dəhlizin ortasında dayandım. Mən, sadəcə, bizim yenidən həbsxana kamerasını xatırladan, pəncərəsindən yalnız okeanın göründüyü kabinetə qapılacağımı düşünməmişdim.

– Hari, – dedim, – bilirsən... mən bir kitabxanaya baxardım. Sən etiraz eləmirsən ki?

– Ooo, məmnuniyyətlə, oxumaq üçün nə isə axtarardım, – o, bir qədər süni canlanma ilə cavab verdi.

Mən dünənki gündən etibarən bizim aramızda çat yarandığını hiss eləyirdim və onunla mehriban olmaliydim,

---

<sup>1</sup> Tubus – optik cihazlarda boru

amma məni tam bir süstlük bürümüşdü. Bu süstlükdən necə yaxa qurtaracağımı bilmirdim.

Biz geri qayıtdıq və balaca tambura daxil olduq.

Kitabxanaya aparan ortadakı qapı hər iki tərəfdən qabarıq sünə dəri ilə örtülmüşdü, nəyə görəsə həmişə bu dəriyə toxunmamağa çalışırdım. Tavanına stilləşdirilmiş günəş şəkli çəkilmiş böyük, dairəvi salon bir qədər sərin idi.

Solyarist klassiklərinin cildləri üzərində əlimi gəzdirirdim və Qezeni götürmək istəyəndə birdən keçən dəfə gör-mədiyim Qravinskinin köhnə cildi diqqətimi cəlb elədi.

Yumşaq kresloya oturdum. Tam sakitlik idi. Arxamda Hari hansısa kitabçanı vərəqləyirdi, onun barmaqları altın-daki vərəqlərin yüngülçə xışıldadığını eşidirdim. Qravinskinin sorğu kitabçasında solyarist fərziyyələri əlifba sırası ilə düzülmüşdü. Solyarisi hətta bircə dəfə olsun belə gör-məyən kompilyator<sup>1</sup> bütün monoqrafiyanı, ekspedisiyanın protokollarını, ayrı-ayrı məqalələri və ilkin məlumatları alt-üst eləmiş, digər planetləri öyrənən planetoloqların işindən istifadə eləmiş və kataloq yaratmışdı, bayağı olan bu fərziyyələrdəki fikirlərdən doğan incələşdirilmiş mürəkkəbliyi ləğv eləyərək, qısaca və dürüst ifadə eləməsi ilə adamı bir az qorxudurdu. Buna baxmayaraq, ensiklopediklik baxı-mından bu əsər daha çox maraqlı hadisələrin təsnifatı kimi dəyərli idi. İyirmi il bundan əvvəl dərc olunmuşdu və bu müddət ərzində bir kitaba yerləşməyəcək yeni fərziyyələr dağı yaranmışdı. Sorğu kitabında təqdim olunan müəllif-lərdən çox aza sağ idı və deyəsən, onlardan heç biri solyaristliklə aktiv məşğul olmurdu. Adamı bürüyən bütün bu ən müxtəlif intellektual varlığın istiqamətləri belə təəssürat yaradırdı ki, hər hansı bir fərziyyə, sadəcə, həqiqi olmağa borcludur. Sorğu kitabının girişində Qravinski ona altmış il ərzində məlum olan solyarist dövrü haqqındaki fikirlərini bölüşmüştü. Onda, intuitiv olaraq, «sağlam fikir» nöqtəyi-nəzərində okeanın özünün kiçik vulkanik fəaliyyəti və proseslərinin özünəməxsus avtomatikləşdirilməsi, dayanıqsız orbiti stabillaşdırması sayəsində heyrətləndirici formalar yaradan ölü, kimyəvi konqlomerat olduğu qəbul edilmişdi.

<sup>1</sup> Kompilyator – müstəqil tədqiqat aparmayan, başqalarının əsərlərindən istifadə eləyən

Doğrudur, artıq üç ildən sonra Majino «həlməşik maşını-nın» canlı təbieti haqqında danışmışdı, amma Qravinski bioloji fərziyyənin dövrünə yalnız doqquz il sonra tarix qoymuşdu, onda Majinonun tam təklikdə qalan fərziyyəsi öz ətrafına çoxsaylı tərəfdar toplamağa başladı. Sonrakı illərdə canlı okeanın müfəssəl nəzəri modeli haqqında çox mürəkkəb, bioriyazi tədqiqatlarla əsaslandırılan fikirlər bolluğu yarandı.

Üçüncü dövr solyarist monolit birliyyinin, demək olar dağılması və çoxlu miqdarda qızgın rəqabət məktəblərinin yaranması ilə müşahidə olunur. Bu, Panmalleranın, Strablinin, Freyhayzanın, Leqreyenin, Osipoviçin fəaliyyətə başladıqları dövr idi. Qezenin bütün irsi onda kəskin təqnidə məruz qalmışdı. İndiyə qədər öyrənilməsi mümkün olmayan forma hesab olunanların ilk atlasları, kataloqları, simmetriyalıların stereofotosu yaradıldı. Dönüş uzaqdan idarə olunan, hər saniyədə dəhşətli partlayışları ilə təhlükə törədərək qaynayan dərinliklərə buraxılan cihazların sayəsində oldu. O zaman minimalistlərin fərziyyəsi yarandı; bu fərziyyəyə görə, hətta «ağilli ejdaha» ilə bədnam ad çıxarmış «əlaqə» yaratmaq belə mümkün olmayıacaqdı, belə olan halda da okeanın yenidən udmaq üçün tulladığı mimoidlərin və şarabənzər dağların öyrənilməsi tamamilə qiymətli olan kimyəvi və fiziki-kimyəvi biliklərin, nəhəng molekulların quruluşu haqqında yeni məlumatların mənimmsənilməsinə gətirib çıxaracaqdı. Amma belə ideyaların müəllifləri ilə hətta kimsə polemikaya belə girmədi. Bu dövr, Franklin indiyə kimi öz əhəmiyyətini itirməyən, mimoidlərin standart metamorfoz və ya bioplazmatik nəzəriyyə kataloqu-nun yaranması dövrü idi, hərçənd bu nəzəriyyə uydurma kimi rədd edilsə də, hələ də intellektual gücün və məntiqin dahiyana nümunəsi kimi qalır.

Bu «Qravinski dövrləri» gəncliyin sadəlövhülüyü, kör-təbii optik romantizmi, nəhayət – ilk olaraq skeptik səslər tərəfindən qeyd olunan – solyaristikanın kamillik dövrü idi. Artıq iyirmi beş illiyin sonunda Solyaris okeanının psixikası haqqında onların gecikmiş törəmələri olan ilk kolloid-mexaniki fərziyyələrin yaranması başladı. Şüuri iradənin yaranmasının hər cür axtarışları, proseslərin məqsədəyঁ-günluğu, okeanın daxili tələbatına əsaslanaraq hərəkəti,

az qala, bütöv bir alımlar nəslİ tərəfindən qəbul edilirdi. Onların iddialarını rədd eləməyə qızğıncasına səy göstərənlər Xolden, Eonidas, Stovil tədqiqatçı qruplarının analitik işlənmiş, diqqətlə seçilmiş çoxlu faktlarına əsaslanaraq ayıqlar üçün mənbə hazırlayırdılar. Bu, arxivlərin, mikrofilmlər kartotekasının sürətlə şışməsi və böyüməsi dövrü idi. Bir-birinin ardınca mümkün olan hər cür avadanlıqlarla – özü yazar, qeydə alanlarla, nişan vuranlarla, yalnız Yerin verə biləcəyi zondlarla təchiz olunmuş ekspedisiyalar gündərilirdi. Bəzi illərdə tədqiqatlarda eyni zamanda mindən artıq adam iştirak eləyirdi. Lakin materialların arasıkəsil-mədən toplanılması tempi hələ də artan o dövrə alımları ruhlandıran ideyalar getdikcə daha çox nəticəsiz olurdu. Solyaristikanın tənəzzülü (zamanını dəqiq müəyyən eləmək çətindir) dövrü başladı.

Solyarisin öyrənilməsi tarixi öncə güclü xarakterləri, parlaq şəxsiyyətləri olan Qeze, Ştobel, Sevda tərəfindən başlanılıb; Sevda böyük solyaristlərin axırıncısı olub. O, planetin cənub qütbündə sırlı şəraitdə həlak olmuşdu, elə naşılıq eləmişdi ki, hətta təzə gələnlər də belə naşılıq eləməzdilər. Yüzlərcə müşahidəçinin gözü önündə ökeanın üzərində öz maşınını «iti axının» dərinliklərinə doğru istiqamətləndirmişdi. Hansısa qəfil yorğunluqdan, bayığınlıqdan, istiqaməti müəyyən eləyə bilməməkdən danışıldır... Həqiqətdə isə, mənim fikrimcə, bu, ilk intihar idi, çarəsizliyin ilk qəfil partlayışı idi. Birinci idi, amma axırıncı deyildi.

Tədricən solyaristikada daha az böyük şəxsiyyətlər qalırdı. Böyük qabiliyyətləri və xaraktercə böyük gücü olanlar qismən daimi tezlikdə anadan olurlar, amma onların seçimləri eyni olmur. Onların elmin müəyyən sahəsində olmalarını və ya olmamalarını onların açdıqları perspektivlərlə izah eləmək olar. Solyaristika klassiklərini müxtəlif cür qiymətləndirərkən onların istedadını, hətta dahiliklərini danmaq olmaz. Elektrofiziologiya, informasiya nəzəriyyəsi, biofizika sahəsində ən yaxşı riyaziyyatçıları, fizikləri, məşhur mütəxəssisləri on illər ərzində susan nəhəng özünə cəlb eləyirdi. Sonra ildən-ilə tədqiqatçılar orduzu öz rəhbərlərini itirməyə başladı. Sonra sabırla faktları toplayan adı-sanı olmayan boz kütlə, çoxlu orijinal eksperimentləri yarananlar qaldı, amma artıq bütün planeti əhatə eləyən

cəsarətli, müxtəlif faktları və yaranan fərziyyələri birləşdirən kütłəvi ekspedisiyalar yox idi.

Solyaristika dağılmağa başlayır və sanki, uçuşların da aşağı düşməsi onu müşayiət eləyir, degenerasiya, invol-yusiya<sup>1</sup> solyarist dənizinin ölməsi haqqında bir-birindən fərqlənən, ikincidərəcəli detalları olan fərziyyələr kütłəvi şəkildə artırdı. Hərdənbir daha cəsarətli, daha maraqlı fikir-lər yaranırdı, amma çoxdan, min il əvvəl ən yüksək təşkilə-lunma dövrünü yaşıyan, indisə yalnız fiziki cəhətdən bütöv olan, artıq çoxsaylı lazımsız, mənasız can çəkişən varlıqla-ra bölünmiş okean, ümumiyyətlə, inkişafın son məhsulu kimi qəbul edildi.

Mən uzun müddət ərzində ən gözə çarpmayan deyim-ləri toplayan, qeyri-mütəxəssislərin fikrini hesaba alan, cəmiyyətin ümumi rəyinin reaksiyasını öyrənən bir neçə avropalı psixoloğun orijinal işləri ilə tanış idim; onlar, beləliklə də, bu rəyin dəyişməsi ilə eyni zamanda, elmi cəmiyyətdə baş verən proseslər arasında sıx əlaqə olduğunu göstərmişdilər.

Beləcə, tədqiqatlara maddi kömək məsələsinin həll olunduğu Planetologiya İnstitutunun əlaqələndirici qrup-larında dəyişiklik baş verdi, onlar da fasılısız olaraq, heç olmasa, mərhələ ilə solyarist institutlarının və bazalarının büdcəsinin, hətta planetə yollanan ekspedisiyalara verilən dotasiyaların azaldılmasını deyirdilər.

İnadla tədqiqatlar davamını tələb edənlərin səsi, güclü təsir eləyən vasitələrin tətbiqini tələb edənlərin səsinə qarışırı. Amma deyəsən, heç kim Ümumdünya Kosmo-loji İnstitutunun direktorundan uzağa getmədi; o, inadla deyirdi ki, ümumiyyətlə, fil öz kürəyində dolaşan qarışqaya əhəmiyyət vermədiyi kimi, okean da insanlara məhəl qoy-mur, sadəcə, onlara diqqət yetirmir və okeanın diqqətini cəlb eləmək üçün, onun fikrini bizə yönəltməsi üçün müt-ləq daha güclü impulslardan və bütün planet həcmində olan nəhəng maşınlardan istifadə eləmək lazımdır. Mət-buatın da qeyd elədiyi kimi, burada maraqlı detal Solyarisi maliyyələşdirən Planetologiya İnstitutunun direktorunun yox, Kosmologiya İnstitutunun direktorunun belə bahalı

---

<sup>1</sup> İnvolyusiya – orqanların fizioloji xassələrinin tərsinə pozul-ması

işlərə başlamasını tələb eləməsi idi. Bu, başqasının cibinin hesabına səxavət göstərmək idi.

Yenidən yeni ehtimalların burulğanı, köhnələrin canlanması, onlara əhəmiyyətsiz dəyişikliklərin edilməsi...

Nəticədə solyaristika getdikcə daha çox şaxələnən, büsbütin dalanlardan idarət olan labirintə sıxışdırılmış oldu. Ümumi etinasızlıq, durğunluq ab-havasında və digərinin ruhdan düşməsi nəticəsində nəticəsiz, heç kimə lazımlı olmayan kağız okeani Solyaris okeanı ilə yanaşı üzməyə başladı.

«Bəlkə, biz gəlib dönüş məntəqəsinə çatmışıq», — mən düşündüm. İmtina eləmək, geri çəkilmək haqqında fikir indi, ya da yaxın gələcəkdə əsas fikir ola bilərdi. Hətta Stansiyanın ləğv edilməsini də mən mümkün olmayan və az ehtimal olunan iş hesab eləmirdim. Amma mən belə üsulla nəyisə xilas eləməyin mümkün olacağına inanmirdim. Düşünən nəhəngin varlığı fikrinin özü adamlara rahatlıq verməyəcəkdi. Qoy biz qalaktikanı gəzib-dolaşaq, qoy həqiqətdə bizimkinə oxşayan başqa sivilizasiyalarla nəfəs alaq, Solyaris insanlığa səslənənən əbədi çəğiriş olacaq.

171

## YUXULAR

Heç bir reaksiyanın olmaması altı gündən sonra bizi eksperimenti təkrarlamağa məcbur elədi, bununla belə, indiyə kimi hərəkətsiz olaraq qırx üçüncü paralellə yüz on altinci meridianın kəsişməsində yerləşən Stansiya okeanın üzərində dörd yüz metr hündürlükdə qərar tutaraq cənub istiqamətində hərəkət eləməyə başladı, cənubda isə radar sayığları və satelloidin radioqramları plazma aktivliyinin hiss olunacaq dərəcədə artdığını göstərirdi.

İki gün ərzində mənim ensefaloqramıma əsasən rentgen şüaları hər bir neçə saatdan bir okeanın, demək olar, tamamilə hamar olan səthini şüalandırırdı.

İkinci günün axırında biz qütbə o qədər yaxınlaşmışdıq ki, mavi günəşin bütün diskini, demək olar, az qala, üfüq-lərin arxasında gizlənmişdi, onun əks tərəfində, buludun dövrəsindəki qırmızı çizgilər qırmızı günəşin doğmasından xəbər verirdi.

Mavi günəş batandan dərhal sonra şimal-qərb istiqamətində, dərhal da siqnalizatorlar tərəfindən qeydə alınan simmetriada göründü, elə şölənləndi ki, onu, az qala, tünd-qırmızı rəngə boyanmış dumandan ayırmalı mümkün deyildi və onun fonunda, plazmanın və göyün baş-başa çatdığı yerdə yalnız ayrı-ayrı güzgülü parıltılarla sayınsan nəhəng şüşə çıçəyi xatırladırı. Lakin Stansiya istiqamətini dəyişmirdi və dörd saatdan sonra bu nəhəng, sanki, sənən rubin lampası kimi titrəyən qırmızı işıqla şəfəq saçaraq üfüqlərin arxasında gizləndi.

Yenidən iki gün keçdi, eksperiment axırıncı dəfə təkrar olundu; rentgen iynələri artıq okeanın daha böyük hissəsini əhatə etmişdi. Üç yüz kilometr aralıda olsa belə, cənubda Arrenida – sanki, zirvələri qarla örtülmüş qurunun qayalıq hissəsi aydın görünməyə başladı. Əslində isə bu, üzvi törəmələrin yaranışının hücumu idi: bu, formasiyanın nə vaxtsa okeanın dibi olduğundan xəbər verirdi.

Biz kursu cənub-şərq istiqamətində dəyişdik və bir müddət qırmızı günə xas olan buludlarla örtülmüş dağ silsiləsi ilə paralel olaraq irəlilədik. İlk eksperimentdən on gün keçmişdi.

Bütün bu müddət ərzində Stansiyada heç nə baş vermemişdi. Sartorius bir dəfə eksperimentin programını tərtib etmişdi və indi onu cihazlar avtomatik təkrar etmişdi, mən hətta kiminsə onun işinə nəzarət elədiyinə də əmin deyildim. Amma eyni zamanda da, Stansiyada arzuladığımızdan da çox hadisələr olmuşdu. Doğrudur, burada adamlarlıq bir iş yox idi. Mən Sartoriusun annihilyator üzərində işinə başlayacağından ehtiyat etmişdim. Bundan əlavə, Snautun Sartoriusdan mənim onu aldatdığını, təhlükəni işırtdığını, nəticədə də neytron materialın məhvinə səbəb ola biləcəyimi öyrənəndə verəcəyi reaksiyanı da gözləyirdim. Lakin mənim üçün əvvəlcə tamamilə anlaşılmaz olan səbəblərdən buna bənzər heç nə olmadı. Təbii ki, onlar tərəfindən hansısa bir hiylə olacağını diq-qətdən qaçırtmirdim. Düşünürdüm ki, onlar gizləcə hansısa hazırlıqla məşğul olurlar və işləyirlər. Hər gün baş laboratoriyanın altında yerləşən, annihilyatorun da orada olduğu pəncərəsiz otağa baxırdım. Bircə dəfə də olsa, orada kimisə görmədim, cihazları örtən nazik toz qatı isə

onlara bir neçə həftə ərzində hətta kiminsə toxunmadığını göstəirdi.

Bu zaman Snaut da Sartorius kimi görünməz və ondan daha çox ələkeçməz oldu: radiostansiyanın vizionfonu cavab vermirdi. Stansiyanın hərəkətini kimsə idarə eləməliydi, ancaq bunun kim olduğunu deyə bilmərəm, bu, məni, sadəcə, maraqlandırmırıdı, halbuki, ola bilər, bu, qəribə səslənsin. Okean tərəfindən reaksiyanın olmasına da məni o dərəcəyə qədər etinasızlaşdırılmışdı ki, iki, ya da üç gündən sonra, demək olar, onlara ümid olmağa və ya ya onlardan qorxmağa son qoydum və tamamilə okeanı da, eksperimentləri də unutdum. Bütöv bir günü ya kitabxanada, ya da kölgə kimi yanımıda hərlənən Hari ilə birlikdə kabinədə keçirirdim. Mən bizdə hər şeyin yaxşı olmadığını, bu vəziyyətin ölgün və mənasız olduğunu, bu dayanıqsızlığın sonsuza qədər davam eləyə bilməyəcəyini gördürüm. Necəsə bu vəziyyəti, bizim münasibətlərimizdə nəyisə dəyişməliydim, amma hətta dəyişiklik haqqındaki hansısa fikri belə yaxın qoymurdum, müəyyən bir qərar qəbul eləməyə qadir deyildim.

Mən dəqiq izah eləyə bilmirəm, amma mənə elə gəldi ki, Stansiyadakı hər şey, mənimlə Hari arasında baş verənlər dəhşətli dayanıqsız tarazlıq vəziyyətindədir və onun pozulması hər şeyi xarabazarlığa döndərə bilər. Niyə? Bilmirəm. Ən qəribəsi də bu idi ki, hər ehtimala qarşı hansısa dərəcədə qız da buna oxşar hissələr keçirirdi. İndi nə vaxt ki bu haqda düşünürəm, mənə elə gəlir Stansiyanın bütün otaqlarını bürüyən tərəddüd təəssüratı, bütün baş verənlərin keçiciliyi, irəliləyən sarsıntı hansısa başqa bir üsulla zahirə çıxmayanı yaradırdı. Hərçənd başqa bir anlaşılmazlıq da var idi: yuxular. Nə qədər ki mən onların məzmununu yazmağı qərara almışam, yalnız buna görə onlar haqqında nəsə deyə bilərəm. Amma bu da yalnız onların dəhşətli müxtəlifliyindən məhrum olmuş parçalardır.

Hansısa başa düşülməyən şəraitdə, göyü, yeri, tavanı, döşəməsi, divarları olmayan boşluqda mən, sanki, qarışdırılmış və ya əlaqələndirilmiş, xarici mənə yad olan substansiyada idim, əgər mənim bədənim yarım metr böyüyüydü, ağır tərpənən, formasız qaya parçası kimi olsayıdı,

ya da dəqiqi, mən özüm qaya parçası olsaydım, özümü belə hiss edərdim. Məni havada olmasından əlavə, optik xassələrə malik olan boşluqdan asılı qalmış, əvvəlcə aydın olmayan solğun-çəhrayı rəngli ləkə əhatəyə alırı; beləliklə, yalnız çox yaxın məsafədən əşyalar dəqiq və hətta həddən artıq qeyri-adi dərəcədə dəqiq görünürdü; çünkü bu yuxularda bilavasitə mənim ətrafım bütün dəqiqliyinə və maddiyatına görə ayıqlıq təəssüratını geridə bura-xırdı. Mən yuxudan inanılmaz hissələrlə oyanır, bu qənaətə gəlirdim ki, gerçəklilik, həqiqi gerçəklilik məhz yuxudur, gözümüz açarkən gördüklərim isə yalnız hansıa quruyan kölgələrdir.

Başlangıçda yuxunu doğuran ilk surət beləydi. Mən yalnız ən adı yuxular haqqında nəsə danişa bilərəm. Digər yerdə qalanların isə artıq reallıqda analoqu yox idi.

Elə yuxular olurdu ki, səssiz, donmuş qaranlıqda özümü işgüzar, ləng tədqiqatların obyekti hiss edirdim; bu tədqiqatlarda mənim qətiyyən hiss eləmədiyim alətlərdən istifadə olunurdu. Bu, daxilolma, doğranma, tam boşluğa qədər məhv olmaq idi. Bu səssiz, sürətli işgəncələrin sərhədi, dibi qorxu idi; bir neçə gündən sonra belə bircə dəfə xatırlayanda ürəyimin döyüntüləri güclənirdi.

Eyni, sanki, solmuş, hər şeyə qarşı tam darixdıcı bir ikrəh hiss elədiyim günlər isə intəhasız etinasızlıqla ölgün-cəsinə sürüñürdü. Yalnız gecələr qorxurdum və onlardan necə yaxa qurtarmağı bilmirdim. Ümumiyyətlə, yuxunun lazımlığı Hari ilə birlikdə oyaq qalır, onu öpür, əzizləyir, amma bilirdim ki, burada iş nə onluqdur, nə də mənlik, bütün bunları mən yuxuqabağı qorxu içində eləyi-rəm, hərçənd bu sarsıcı yuxular haqqında ona bircə söz belə deməsəm də, o nə isə təxmin eləmişdi, çünkü mən onun itaətində arası kəsilməyən təhqir hiss eləyirdim və bununla heç nə eləyə bilmirdim.

Mən artıq bütün bu vaxt ərzində nə Snautla, nə də Sartoriusla görüşmədiyimi demişəm. Doğrudur, Snaut hər bir neçə gündən sonra qeyd yazıb göndərməklə, ən çox da telefon zəngləriylə öz varlığından xəbər verirdi. Mənim təkrar eksperimentlərin doğurduğu reaksiya kimi qiymətləndirilməsi mümkün olan kiminsə, nəyinsə varid olmasını görüb-görmədiyimlə maraqlanırdı. Mən görmə-

diyimi deyərək cavab verir və özüm də həmin sualı verirdim. Snaut ekranın dərinliyindən yalnız başını yelləyirdi.

Eksperimentlərə ara veriləndən on beş gün sonra yuxudan adətən olduğundan erkən oyandım; qorxulu yuxular o qədər işğəncə vermişdi ki, sanki, güclü narkozun yaratdığı bayğınlıqdan ayılmışdım. Pəncərənin qabağını kəsən örtük yox idi və qırmızı günəşin ilk şəfəqlərini, ölü düzənlilikin hiss olunmadan necə həyəcanlanmağa başladığını gördüm. Onun six, qara işığı, sanki, dumanın nazik pərdəsi ilə örtülübumüş kimi dərhal ağardı, amma bu duman tamamilə maddi konsistensiyalı<sup>1</sup> idi. Haradasa onda həyəcan mərkəzləri yaranırdı və tədricən qeyri-müəyyən hərəkət bütün görünən boşluğu bürüyürdü. Qara işiq tamam yoxa çıxdı, onu yüksəkliklərdəki işıqlı-çəhrayı və çökəklərdəki zümrüdü-qırmızı pərdə örtdü. Okeanın bu heyrətləndirici örtüyünü donub-qalmış dalğalar sırasına döndərərək əvvəlcə rənglər növbələnirdi, sonra hər şey qarışırıldı və artıq bütün okean nəhəng parçalarla yuxarı qalxan və Stansyanın altında, ətrafında qabarçıqlı köpüklə örtülürdü. Bütün tərəflərdən eyni zamanda boş, qırmızı göyə zərqanadlı köpük dalğaları sovrulur, tamamilə buludlara oxşamayan, qıraqları şarabənzər çöküntülər formasında üfüqi yayılırdı. Üfüqi zolaqlarla alçaq günəş diskini örtən köpük öz çalarlarına görə günəşin işaretisi ilə kömürtək qara rəngdə idi; digərləri, günəşdən uzaqda olmayanlar doğan günəşin işıqlandırma bucağından asılı olaraq sariya çalır, tünd-qırmızı, qırmızı-bənövşəyi rənglə alışib-yanırdılar və bütün bu proses davam eləyirdi; sanki, okean qanlı təbəqələrlə qabıq verirdi: gah bu təbəqənin altındaki qara səthini göstərir, gah da onu yeni köpük təbəqəsi ilə örtürdü. Bu köpük qayalarından bəziləri tamam bizimlə yanaşı, pəncərənin qabağıyla, hansısa bir neçə metrlikdən uçurdu, hətta biri öz ipək kimi yumşaq səthi ilə pəncərəyə toxunaraq sürüşüb keçdi. Bu zaman əvvəl uçub keçənlər uzaq göydə uçub gedən quşlar kimi güclə görünür və xəyalı yüksəklikdə şəffaf pərdə kimi əriyildilər.

Stansiya hərəkətsiz halda donubmuş və üç saata yaxın beləcə asılıb qalmışdı, amma görüntü davam eləyirdi.

<sup>1</sup> Konsistensiya – maddənin sıxlıq və məhlulların qəlizlik dərəcəsi

Günəş artıq üfüqlərə enmişdi; bizim altımızdakı okean artıq qaranlığa bürünürdü; nazik, çəhrayı siluetlər dəstəsi yüksəyə qalxdıqca-qalxırıldı; sanki, çəkisiz, hərəkətsiz halda görünməyən simlərdən asılı qalmışdılar və bu əzəmətli yüksəlmə tamam qaranlıq düşənə kimi davam elədi.

Bütün bu sakit vüsəti ilə adamı heyran eləyən göruntü Harini sarsılmışdı, amma mən heç nə deyə bilmirdim. Onun üçün olduğu kimi, bir solyarist kimi mənim üçün də bu hadisə yeni və anlaşılmayan idi. Yeri gəlmışkən, heç bir kataloqda qeydə alınmayan formaları Solyarisdə il ərzində iki-üç dəfə müşahidə eləmək olar, əger bir qədər bəxtin gətirərsə, hətta daha tez-tez.

Növbəti gecə mavi günəşin çıxmاسına, təxminən, bir saat qalmış biz digər bir nadir hadisənin şahidi olduq – okean qaranlıqda işildamağa başladı. Bu hadisə artıq qorxulu idi. Qəbul olunduğu kimi, bu hadisə simmetriyasının görünməsindən əvvəl müşahidə olunurdu, ümumilikdə desək, bu, plazma aktivliyinin məhəlli gücləndirilməsinin tipik əlaməti idi. Lakin sonrakı iki həftə ərzində Stansiya ətrafında heç bir hadisə baş vermədi. Yalnız bir dəfə gecədən xeyli keçmiş mən haradan gəldiyi bilinməyən, sanki, hər tərəfdən eyni vaxtda eşidilən uzaq qışqırıq eşitdim; bu qışqırıq qeyri-adi dərəcədə yüksək, qulaqbatıran və sürəkli idi, insana məxsus olmayan hansısa güclü hicqirtı idi. Qorxulu yuxudan ayılaraq xeyli uzandım; qulaq asırdım və bu qışqırığın da yuxu olmadığına tam əmin deyildim. Bu hadisələrdən qabaq qismən bizim kabinetinən üzərində yerləşən laboratoriyanın boğuş səslər eşidilirdi; sanki, orada nəsə ağır bir şey hərəkət eləyirdi. Mənə elə gəldi ki, qışqırıq da yuxarıdan gəlir, həm də tamamilə anlaşılmayan bir vəsitənin köməyi ilə; çünkü hər iki mərtəbə bir-birindən səs keçirməyən örtüklə ayrılmışdı. Bu can çəkisən səsi mən, az qala, yarım saat eşitdim. Tərədən islanmış, az qala, ağlımı itirmiş halda yuxarı qaçmaq istəyirdim: bu səs əsəblərimi cırmaqlayındı. Amma səs bir balaca azaldı və yenidən yalnız hərəkət eləyən ağır şeyin səsi eşidilməyə başladı.

İki gündən sonra axşam, Hari ilə biz balaca mətbəxdə oturanda gözlənilmədən Snaut içəri girdi. O, kostyumda idi, əsl Yer kostyumunda və bu paltarı onu tamam dəyişdirmişdi. O, sanki, qocalmış və boyu ucalmışdı. Demək

olar ki, bizə baxmadan stola yaxınlaşdı, bizim üzərimizə əyildi, hətta oturmadan soyuq əti birbaşa bankadan yeməyə başladı; əti çörəklə yeyirdi. Pencəyinin qolu bir neçə dəfə bankanın içinə düşdü və bütünlükə piyə bulaşdı.

- Pencəyini batırırsan, – mən dedim.
- Hm? – o, ağızı dolu halda donquldandı.

O, elə yeyirdi ki, sanki, bir neçə gün dilinə heç nə dəyməmişdi, özünə yarımlı stəkan caxır süzüb birnəfəsə içdi, dodaqlarını sildi və nəfəsini dərərək qan sağılan gözləri ilə ətrafa göz gəzdirdi. Sonra mənə baxdı və donquldadı:

- Saqqal buraxıbsan?.. Hə, hə...

Hari qabları gurultu ilə su çanağına tökdü. Snaut dabanları üstə yüngülcə səndirləməyə başladı, sıfətini büzüsdürdü və dili ilə dişlərini təmizləyərək ağzını bərkdən marçıldatdı. Mənə elə geldi ki, o, bunu bilərəkdən eləyir.

– Qırxmaq istəmirsen, hə? – həyasızcasına mənə baxaraq soruşdu.

177

Mən cavab vermədim.

– Bax! – o, ləng dilləndi. – Məsləhət görmürəm. O da ilk olaraq üzünü qırxmağa son qoydu.

– Get yat, – mən dedim.

– Nə? Burada axmaq yoxdur. Biz nəyə görə də danışmayaq? Qulaq as, Kelvin, bəlkə, o, bizə xeyirxahlıq arzulayır? Bəlkə, bizi xoşbəxt eləmək istəyir, amma necə eləyəcəyini bilmir? O, bizim beynimizdən arzularımızı oxuyur, axı əsəb proseslərinin cəmisi iki faizi şüurludur. Buna görə də o, bizi bizim özümüzdən yaxşı tanıyor. Demək, ona qulaq asmaq lazımdır. Onunla razılışmaq lazımdır. Eşidirsən? İstəmirsen? Niyə? – onun ağlağan səsi titrədi, – niyə sən üzünü qırxmırsan?

– Əl çək, – mən Mizildandım, – sən sərxoşsan.

– Necə? Sərxoş? Hə, nə olsun? Məgər dəyərinin nə olduğunu öyrənmək üçün öz zirzibilini Qalaktikanın bu başından o başına daşıyan insan içməyə bilərmi? Niyə? Sən missiyaya inanırsan? Qibaryan saqqal buraxmamışdan əvvəl sənin haqqında mənə danişib... Sən eynən onun dediyi kimisən... Ancaq laboratoriyyaya getmə, bir qədər də inamını itirərsən... Orada Sartorius yaradır, bizim Faust ölümsüzlük əleyhinə vasitə axtarır. Bu, müqəddəs əlaqənin axırıncı reseptidir... onun əvvəlki fikri də pis deyildi

– davamlı canvermə. Pis deyil, hə? Aqoniya perpetua... çubuq... həsir şlyapa... Kelvin, sən necə içməyə bilərsən?

Onun, demək olar ki, görməyən, qapaqları şışmış gözləri divarın yanında hərəkətsiz halda durmuş Harinin üzərində dayandı.

– Oho, okeanın doğduğu ağ Afrodita, – təmtəraqla danışmağa başladı, gülməkdən uğunub gedirdi. – Demək olar ki... eynən... bəs Kelvin? – o, xırıldayaraq öskürdü.

Mən hələ də sakit idim, amma bu sakitlik soyuq qızılıqla əvəz olunmağa başlayırdı.

– Əl çək! – mən qışqırdım. – Əl çək və çıx get!

– Məni qovursan? Sən də? Saqqal buraxırsan və məni qovursan? Artıq mənim səni xəbərdar eləməyimi istəmir-sən, bir ulduz yoldaşı kimi sənə məsləhət verməyimi istə-mirsən? Kelvin, gəl aşağıdakı lyukları açaq və aşağı, ona qışqıraq; bəlkə, eşitdi? Amma onun adı necədir? Qulaq as, biz bütün ulduzlara və planetlərə ad vermişik, amma bəlkə də, onların artıq adları var imiş. Bu necə qəsb elə-məkdir? Qulaq as, gedək ora. Qışqıracağlıq... Ona vahiməyə düşənə qədər bizimlə neylədiyini danışaq... bizim üçün gümüşü simmetriyalılar tikəcək, öz riyaziyyatı ilə bizim üçün dua eləyəcək və bizi özünün qana batmış mələkləri ilə əhatəyə alacaq; onun əzabları bizim əzablar olacaq, onun qorxusu bizim qorxu olacaq, bizim üçün sonsuza qədər dua eləyəcək. Sən niyə gülürsən? Mən axı yalnız zarafat eləyirəm. Bəlkə də, bizim cinsimizin daha çox humor hissi olsayıdı, iş bura qədər gəlib çıxmazdı. Bilirsənmi o neyləmək istəyir? O, bu okeani fəth eləmək istəyir, onu o həddə qədər gətirib çıxartmaq istəyir ki, o, bütün dağları ilə birlikdə eyni zamanda qışqırsın... düşü-nürsən ki onun öz planını təsdiq olunmaq üçün özgəsinin günahını yüngülləşdirən birisi kimi, bizi bura göndərən o sklerozlu divanxanaya təqdim eləməyə cürəti çatmaya-caq? Sən haqlısan, qorxur... amma yalnız papağından. Papağını heç kimə göstərməz, o, bizim Faust kimi cəsur deyil.

Mən susurdum. Snaut daha güclü səndirləyirdi. Onun yanaqları ilə göz yaşları axır və kostyumuna damcılayırdı.

– Bunu kim elədi? Bunu bizimlə kim elədi? Qibaryan? Qeze? Eynştyen? Platon? Bilirsən, bütün bunlar qatillər

olublar. Düşün, raketdə insan qabarcıq kimi partlaya, ya da dona və ya bişə, ya da elə tez qani axa bilər ki, hətta qışqırmaz, sonra isə yalnız sümükləri metallı taqqıldadardır, Eynşteynin düzəlişi ilə Nyuton orbitində firlanar, bu da bizim tərəqqinin çax-çuxu! Bızsə həvəslə... çünkü bu, gözəl yoldur... biz gəlib çatmışıq... qəfəslərə, bu boşqabların üzərində, ölümsüz qabyuyanların arasında, sədaqətli şkaf-lar dəstəsi ilə, sadıq ayaqyolularıyla, biz... bax, Kelvin. Əgər mən sərxoş olmasaydım, belə çərənləməzdəm, amma ən nəhayət, bunu kimsə deməlidir. Bunda kim günahkardır? Burada salsaqxanadaki uşaq kimi oturursan və saçın çoxalır... Bu, kimin günahıdır? Özün özünə cavab ver...

O, sakitcə dönüb çıxdı, kandarda yixilmamaq üçün qapıdan yapışdı və hələ bir müddət dəhlizdən onun addım səslərinin əks-sədasi gəlib bizə çatdı.

Mən Harinin baxışlarından qaçırdım, amma birdən bizim baxışlarımız rastlaştı. Ona yaxınlaşmaq, onu qucaqlamaq, saçlarını siğallamaq istəyirdim, amma bacarmırdım. Bacarmırdım.

179

## UĞUR

Sonrakı üç həftənin hər günü, sanki, eyni gün kimi keçirdi, hər bir keçən gün eynən dünənki gün kimi təkrarlanırdı. Pəncərənin örtükləri hərəkət eləyir və qalxırırdı, gecələr mən bir qorxulu yuxudan digərinə düşürdüm, səhər biz qalxırıq və oyun başlayırdı əgər bu, oyun idisə. Mən özümü sakit göstərirdim. Hari də. Bu dinməz razılıq, yalanın qarşılıqlı dərk edilməsi bizim axırıncı sığınacağımız idi. Biz Yerdə necə yaşayacağımız haqqında, hansısa bir böyük şəhərin ətrafında məskən salacağımızdan və bir daha heç vaxt mavi göyü, yaşıl ağacları tərk eləməyəcəyimizdən çox danışırıq, birlikdə bizim gələcək evimizin necə olacağını, bağ salınmasını müzakirə eləyir və hətta xırda şeylərdən ötrü mübahisələşirdik... canlı hasar haqqında... oturacaq haqqında... Mən bir saniyəliyə belə buna inanırdımmi? Yox. Mən bunun mümkün olmadığını bilirdim. Mən bunu bilirdim. Çünkü o hətta Stansiyani tərk eləyə bilsə də, Yerə ancaq insan uça bilərdi, insan isə – sənədi ilə. İlk nəzarət

məntəqəsi bu səyahətə son qoyardı. Onun şəxsiyyətini aydınlaşdırmağa başlayarlar, bizi şüalandırırlar və bu da onu dərhal ələ verər. Stansiya bizim birlikdə yaşaya biləcəyimiz yeganə yer idi. Hari bu haqda bilirdimi? Yəqin ki. Ona bu haqda kimsə demişdim? Bütün baş verənlərdən sonra düşünürəm ki, hə.

Bir dəfə gecə yuxuda olarkən Harinin yavaşca ayağa qalxdığını eşitdim. Onu qucaqlamaq istədim. İndi yalnız dinməzcə, yalnız qaranlıqda biz bir anlığa sərbəst ola bilirdik, mürgü içində bizi əhatə eləyən çarəsizlik yalnız yeni işgəncəni bir qədər təxirə sala bilirdi. O, mənim oyandığımı hiss eləmədi və mən əlimi ona uzadana qədər çarpayıdan düşdü. Mən hələ də yarıyxulu halda yalnız ayaqların şappiltisini eşitdim. Məni anlaşılmayan qorxu bürüdü.

– Hari? – mən piçildədim. Qışqırmaq istədim, amma ürək eləmədim və çarpayının üstündə oturdum. Dəhlizə açılan qapı sona qədər örtülməmişdi. İşığın nazik şüası qapının yarığından içəri süzülürdü. Mənə elə gəldi ki, boğuq səslər eşidirəm. Hari kimləsə danışındı? Kimlə?

Sıçrayıb çarpayıdan ayağa qalxdım; varlığımı elə dəhşətli qorxu bürüdü ki, ayaqlarım mənə tabe olmaqdan imtina elədi. Bir anlığa qulaq verərək dayandım; sakitlik idi, sonra yavaş-yavaş çarpayıya qayıtdım. Başında qan quduzcasına vururdu. Hari içəri girdi və sanki, mənim nəfəsimə qulaq asaraq yerindəcə donub-qaldı. Təmkinlə nəfəs almağa çalışırdım.

– Kris?.. – o, sakitcə piçildədi.

Mən cavab vermədim. O, cəld yatağa girdi. Onun şax uzanaraq necə donub-qaldığını hiss edirdim və hərəkətsiz halda onunla yanaşı nə qədər uzandığımı bilmirəm. Hansısa bir məsələ haqqında düşünməyi sınadım, amma vaxt nə qədər çox keçirdisə, mən o qədər də yaxşı başa düşürdüm ki, birinci danışmayacağam. Bir müddətdən sonra, bəlkə də, bir saatdan sonra mən yuxuya getdim.

Səhər həmişə olduğu kimiydi. Mən şübhə ilə, amma yalnız onun hiss eləməyəcəyi tərzdə ona baxdım. Nahardan sonra biz qabarıq pəncərənin yanında oturmuşduq, pəncərənin arxasında alçaq tünd-qırmızı buludlar buxarlanırdı. Stansiya bu buludların arasıyla, sanki, gəmi kimi

üzürdü. Hari hansısa kitabçanı oxuyurdu, mənsə daxili aləmimə qapılaraq mənim üçün yeganə dincələ bildiyim bir vəziyyətdəydim. Hiss elədim ki, başımı müəyyən qədər əyəndə bizim pəncərədəki şəffaf, amma dəqiq əkslərimizi görmək mümkündür. Mən oturuşumu dəyişdim və əlimi kürsünün qoltuğundan götürdüm. Hari – mən bunu şüşədə görürdüm – cəld mənə baxdı, mənim okeana baxdığıma əmin olandan sonra kreslonun qoltuğuna tərəf əyildi və dodaqlarıyla indicə mənim əlimi qoyduğum yerə toxundu. Mən qeyri-adi dərəcədə hərəkətsiz oturmaqda davam eləyirdim, o isə başını kitabın üzərinə əymışdı.

– Hari, – mən astadan dedim, – sən bu axşam hara getmişdin?

– Gecə?

– Bəli.

– Sən... nəsə yuxu görübən. Mən heç yerə getməmişəm.

– Getməyibən?

– Yox. Sən, yəqin, yuxuda görübən.

– Ola bilər, – mən dedim. – Ola bilsin, bu, mənim yuxuma girib.

Axşam yatağa girəndə yenidən bizim səyahətimiz, Yerə qayıtmagımız haqqında danışmağa başladım.

– Ah, bu haqda eşitmək istəmirəm, – sözümüz kəsdi.

– Lazım deyil, Kris. Sən axı bilirsən...

– Necə?

– Yox, heç nə.

Biz artıq yerimizə uzananda o, su içmək istədiyini dedi:

– Orada stolun üzərində bir stəkan şirə var, zəhmət olmasa, onu mənə ver.

O, stəkanı yarıya qədər içib mənə verdi. Mənim içmək istəyim yox idi.

– Mənim sağlığıma, – gülümsədi.

Mən şirəni içdim. O, mənə bir qədər duzlu göründü, amma mən buna diqqət vermədim.

– Əger sən Yer haqqında eşitmək istəmirsənsə, onda nədən danışaq? – o, işığı söndürəndə mən soruşdum.

– Əger mən olmasaydım, sən evlənərdim?

– Yox.

– Heç vaxt?

– Heç vaxt.  
 – Niyə?  
 – Bilmirəm. Mən on il tək idim və evlənmədim. Bu haqda danışmayaq, əzizim...

Başım uğuldayırdı, sanki, bir şüşə şərab içmişdim.  
 – Yox, danışacağıq, mütləq danışacağıq. Əgər mən səndən xahiş eləsəm?  
 – Mən evlənim deyə? Hari, cəfəngiyatdır. Mənə səndən başqa heç kim lazımdır.

O, mənim üzərimə əyildi. Mən dodaqlarında onun nəfəsini hiss elədim, sonra o, məni elə qızgınlıqla qucaqladı ki, qarşısını ala bilmədiyim yuxululuğum bircə anda yoxa çıxdı.

– Bunu başqa cür de.  
 – Mən səni sevirdəm.

Hari üzünü sinəmdə gizləmişdi, mən onun ağladığını hiss elədim.

– Hari, sənə nə olub?  
 – Heç nə. Heç nə, – o, getdikcə daha astadan təkrar elədi. Mən gözlərimi açmağa cəhd elədim, amma onlar yenidən yumuldu. Necə yatdığını xatırlamıram.

Məni qırmızı işıq yuxudan oyatdı. Başım qurğuşun kimi idi, boynum isə hərəkətsizdi, sanki, bütün fəqərə sümüklərim bitişmişdi. Kələ-kötür, hissiz-duygusuz dilimi ağızında tərpədə bilmirdim. «Bəlkə də, nədənsə zəhərlənmişəm?»  
 – düşündüm və çətinliklə başımı qaldırdım. Əlimi Hariyə tərəf uzatdım, əlim soyuq mələfəyə toxundu və mən ayağa sıçradım.

Çarpayı boş idi, kabinetdə isə heç kim yox idi. Qırmızı disklə şüşələrdə günəşin əksi təkrar olunurdu. Yəqin, mən komik görünürdüm, çünkü sərxoş adamlar kimi səndirləyirdim. Mebellərdən yapışaraq şkafa qədər getdim; hamamda heç kim yox idi. Dəhlizdə və laboratoriyada da.

– Hari! – mən dəhlizin ortasında dayanaraq bağırdım və nizamsız halda əllərimi yelləməyə başladım. – Hari... – mən artıq başa düşərək bir də xırıltılı səslə dedim.

Sonra nə baş verdiyini dəqiq xatırlamıram. Yəqin ki, mən yarıçılpaq halda bütün Stansiya boyunca qaçmışam. Hətta soyuducuya girdiyimi, sonra ən axırıncı anbarda olduğumu və bağlı qapını yumruqlarımla döyəclədiyimi də

xatırlayıram. Bəlkə də, mən oralarda bir neçə dəfə olmuşdum. Pilləkənlər guruldayırdı, mən geri dönür, yerimdən qopub yenidən harasa cumurdum, bu, xaricə ikiqat zirehi olan qapıyla çıxışı olan şəffaf sıpərin yanında olana kimi davam elədi. Mən qapını hər iki əlimlə var gücümlə döyəcələyir və qışqırır, bunun yuxu olmasını tələb eləyirdim. Kimse artıq bir müddətdi mənimləydi, məni saxlamışdı, harasa dartırdı. Sonra mən balaca bir laboratoriyada oldum; köynəyim buzlu sudan islanmışdı, saçlarım üzümə yapışmışdı; burnumun deşiklərini və dilimi spirt yandırmışdı, mən yarıuzanlı halda metal kimi soyuq nəyləsə nəfəs alırdım, Snaut isə ləkəli şalvariyla dərman şkaflarının yanında vur-nuxurdu: nəsə tapdı; alətlər və şüşə dəhşətli dərəcədə cingildəyirdi.

Birdən mən onu qarşısında gördüm. O, diqqətlə, kədərli halda mənim gözlərimə baxırdı.

- O haradadır?
- O yoxdur.
- Amma... amma Hari...

183

– Daha Hari yoxdur, – o, sifətini mənə yaxınlaşdıraraq ağır-ağır, mənalı tərzdə dedi, sanki, məni vurmuşdu və indi də onun nəticələrini öyrənirdi.

– O qayıdacaq... – mən gözlərimi yumaraq piçildədim. İlk dəfə, həqiqətən də, bundan qorxmadım. Onun xəyalı qayıdışından qorxmadım. Mən ondan nə vaxtsa necə qorxduğumu başa düşmürdüm.

- İç bunu.

O, mənə içərisində isti maye olan stəkanı verdi. Mən ona baxdım və birdən stəkanın içərisindəkini onun sifəti-nə çırpdım. O, gözlərini silrək geri çəkildi, gözlərini açanda isə mən onun yanında dayanmışdım. O, elə balaca idi...

- Bu sənsən?
- Sən nədən danışırsan?
- Aldatma, nədən danışdığını bilirsən. Onda, gecə sən onunla danışıbsan. Mənə yuxu dərmanı verməyi ona sən əmr eləyibsən... Onu neyləyibsən? Danış!!!

O, sinəsində nəsə axtardı, sonra əzilmiş zərfi çıxartdı. Mən zərfi aldım. Zərf yapışqanla yapışdırılmışdı. Üzərində heç bir yazı yox idi.

Həyəcanla kağızı cirdim, içərisindən dörd qatlanmış vərəq düşdü. İri, bir qədər uşaq hərfləri, bərabər olmayan sətirlər. Mən xətti tanıdım.

«Əzizim, mən özüm ondan bunu xahiş elədim. O məhribandır. Dəhşətdir ki, səni aldatmaq lazımlı gəldi, amma başqa cür də mümkün deyildi. Ona qulaq as və özünə qarşı heç bir pislik eləmə – mənə görə. Sən çox yaxşı idin».

Aşağıda üstü xətlənmiş bircə söz vardi və mən onu oxuya bildim: «Hari». O, bu sözü yazmış, sonra üzərini qaralılmışdı. Daha bir hərf var idi, onu da qaralılmışdı, ya X, ya da K hərfi idi. Mən isterikaya qapılınmamaq üçün kifayət qədər sakitləşmişdim, amma bircə səs belə çıxartmağa qadir deyildim, hətta inildəməyə də.

– Necə? – piçıldadım. – Necə?

– Kelvin, sonra. Sakit ol.

– Mən sakitəm. Danış. Necə?

– Annihilyasiya.

– Bu necə ola bilər? Axı cihaz?! – məni, sanki, yuxarı tulladılar.

– Roşenin cihazı kara gəlmədi. Sartorius başqasını yığdı, xüsusi destabilizator, daha balaca. O yalnız bir neçə metrlik radiusda təsir göstərirdi.

– Ona nə oldu?..

– Yoxa çıxdı. Parlıtı və küləyin ani şiddətlənməsi. Yüngülçə şiddətlənməsi. Başqa heç nə.

– Deyirsən kiçik radiusda?

– Hə. Büyük radius üçün material bəs eləmirdi.

Divarlar üzərimə uçmağa başlayırdı. Mən gözlərimi yumdum.

– Aman Allahım... o... qayıdacaq, axı qayıdacaq...

– Yox.

– Necə yəni yox?

– Yox, Kelvin. Yüksəyə qalxan o köpüyü xatırlayırsan?

O vaxtdan artıq qayıtmırlar.

– Daha yox?

– Yox.

– Sən onu öldürdün, – mən astadan dedim.

– Hə. Bəs sən mənim yerimdə olsaydın, belə eləməz din?

Mən yerimdən qopdum və cəld gəzişməyə başladım. Divarlardan künçə və oradan da geriyə. Doqquz addim. Dönmə. Doqquz addim.

Sonra onun qabağında dayandım.

– Qulaq as, raport verək. Bizi bilavasitə Şura ilə bir-ləşdirmələrini tələb eləyək. Bunu eləmək olar. Onlar razılaşarlar. Mütləq. Planet Dördlərin konvensiyasından çıxarıllacaq. Bütün vasitələrə icazə veriləcək. Antimateriyanın generatorlarını gətirərik. Düşünürsən antimateriyanın qarşısında dura biləcək nəsə var? Heç nə yoxdur! Heç nə! – göz yaşları gözümü örtmiş halda qışqırdım.

– Onu məhv eləmək istəyirsən? – o soruşdu. – Niyə?

– Çix get. Məni rahat burax!

– Getmərəm.

– Snaut!

Mən onun gözlərinə baxdım. O «Yox», deyərək başını yırğaladı.

185

– Sən nə istəyirsən? Sən məndən nə istəyirsən?

O, stola yaxınlaşdı.

– Yaxşı. Raport yazaq.

Mən geri döndüm və gəzişməyə başladım.

– Otur.

– Məni rahat burax.

– Məsələnin iki tərəfi var. Birincisi – faktdır. İkincisi – bizim tələbimiz.

– Bu haqda indi danışmaq mütləqdirmi?

– Bəli, indi.

– İstəmirəm. Başa düşürsən? Bunun mənə dəxli yoxdur.

– Axırıncı dəfə biz Qibaryanın ərəfəsində məlumat göndərməşik. Bu, iki ay bundan əvvəl olub. Biz varidolmanın dəqiq proseslərini müəyyən eləməliyik.

– Əl çəkmirsən? – onun sinəsindən yapışdım.

– Məni vura bilərsən, – o dedi, – amma mən, onsuz da, danışacağam.

Mən onu buraxdım.

– Nə istəyirsən elə.

– İş burasındadır ki, Sartorius bəzi faktları gizlətmək istəyir. Mən buna, demək olar ki, əminəm.

– Bəs sən yox?

– Yox. İndi artıq yox. Bu, təkcə bizə aid olan iş deyil. Bilirsən söhbət nədən gedir? Okean şüurlu fəaliyyət göstərir. O, bizim orqanizmlərimizin quruluşunu, mikro-quruluşunu, maddələr mübadiləsini bılır.

– Əla. Bəs sən niyə dayandın? Bizim üzərimizdə eksperimentlər seriyasını... sinaqdan çıxardın. Psixi viviseksiya<sup>1</sup>. Bizim nəyə can atdığımızla hesablaşmadan beynimizdən oğurladığı biliklərə əsaslanaraq.

– Kelvin, bunlar artıq fakt deyil, heç nəticə də deyil. Bunlar ehtimallardır. Müəyyən mənada o nəyi istəyirdisə, yəni bizim şüurumuzun qapalı, gizli hissəsi ilə hesablaşırıdı. Bu hədiyyələr verə...

– Hədiyyələr! Böyük göylər! – Mən gülməyə başladım.

– Sus! – o, əlimdən yapışaraq qışqırdı.

Onun barmaqlarını sıxdım və sümüklərin xırçılıtısını eşidənə qədər getdikcə daha bərk sıxmağa başladım. O, gözlərini qiymətləri mənə baxırdı. Onu buraxdım, künçə çəkildim və üzü divara tərəf dayanaraq dedim:

– İsterikaya qapılmamağa çalışacağam.

– Bütün bunlar vacib deyil. Biz nə təklif eləyirik?

– Sən de. Mən indi bacarıram. O nəsə dedimi əvvəl?..

– Yox. Heç nə. Mən bizim şansımız yaranacağını düşüñürəm.

– Şans? Hansı şans? Nəyə? – birdən mən başa düşdüm. – Əlaqə? Yenidən əlaqə? Bu azmiş kimi, sən, sən özün və bütün bu dəlixana... Əlaqə? Yox, yox, yox. Mənsiz.

– Niyə? – o, tamamilə sakitcə soruşdu. – Kelvin, sən hələ də, nə vaxtsa olduğundan daha çox indi instinktlə ona insan kimi yanaşırsan. Ona nifrət eləyirsən.

– Bəs sən yox?

– Yox. Kelvin, axı o, kordur.

– Kor? – mənə elə gəldi ki, səhv eşitdim.

– Bizim düşüncələrimiz baxımından. Biz onun üçün bir dost kimi yoxuq. Bizim gördüyüümüz sifətlər, fiqurlar bizə ayrı-ayrı şəxsləri tanımağa imkan verir. Onun üçünsə bütün bunlar şəffaf şüşədir. Axı bizim beynimizin içərisinə nüfuz eləyib.

– Di, yaxşı. Amma bundan nə nəticə hasil olur? Sən nəyi sübut eləmək isteyirsən? Əgər o, canlana, mənim

<sup>1</sup> Viviseksiya – elmi məqsədlə heyvanların yarılması

yaddaşından kənarda olmayan insanı yarada bilirsə və bunu elə eləyirsə ki bu insanın səsi, hərəkətləri, səsi... səsi...

– Danış! Danışmaqdə davam elə, eşidirsən!!!  
– Danışıram... danışıram... Hə. Demək... səsi... bundan da o nəticə çıxır ki, o, bizi bir kitab kimi oxuya bilir. Mənim nə demək istədiyimi başa düşürsənmi?  
– Bəli. Necə ki, əgər istəsəydi, bizi başa düşə bilərdi.  
– Əlbəttə. Məgər bu görünmürmüş?  
– Yox. Ümumiyyətlə, yox. Axi o, təkcə istehsal reseptini götürə bilərdi, bu reseptsə sözlərdən ibarət deyil. Beynimizdə qorunub saxlanılan heç bir yazı yoxdur, spermatozoidin başlığı və ya yumurta kimi zülallı quruluşlar var. Beynimizdə heç bir söz, hiss, insan xatirələri yoxdur – bu, nuklein turşularının molekulyar asinxron kristallara yazdığı surətdir. O da bizim beynimizdə daha dərin izlər buraxanı götürüb, başa düşürsənmi? Amma o, tamamilə bunun bizim üçün nə əhəmiyyəti, nə mənəsi olduğunu bilməli deyil. Eynən belə ki, əgər biz simmetriadanı yarada bilsəy-dik və onun arxitekturasını və tikinti materiallarını bilsəy-dik, amma nəyə xidmət elədiyini, onun üçün nə demək olduğunu bilmədən okeana atsaydıq...

– Bu mümkünündür, – mən dedim. – Bəli, bu mümkün-dür. Belə olan halda o, ümumiyyətlə... bəlkə də, bizi tap-dalamaq və əzmək istəməzdi. Bəlkə də. Yalnız təsadüfən... – mənim dodaqlarım titrədi.

– Kelvin!  
– Hə, hə. Yaxşı. Artıq hər şey qaydasındadır. Sən yaxşı adamsan. Hamı yaxşıdır. Amma niyə? Mənə izah elə. Niyə? Sən bunu nədən ötrü elədin? Sən ona nə dedin?

– Həqiqəti.  
– Həqiqəti, həqiqəti! Niyə?  
– Sən axı bilirsən. Yaxşısı budur, mənim yanımı gedək. Raport yazacaqıq. Gedək.

– Gözlə. Hər halda, sən nə yazmaq istəyirsən? Axi sən Stansiyada qalmağa hazırlaşmırsan?  
– Hə, mən qalmaq istəyirəm. İstəyirəm.

## QOCA MİMOİD

Mən böyük pəncərənin yanında oturub okeana baxırdım. Heç bir işim yox idi. Beş gün ərzində işləyib tamamladığım raport indi dalgalara dönüb haradasa Orion bürçünün arxasındaki boşluqda sürətlə yayılırdı. Səkkiz trilyon kubmil sahəni əhatə eləyən, işıq şüalarını və istənilən digər siqnalları udan tutqun, tozlu dumanlığa çatandan sonra ilk olaraq ötürücülərin uzun zənciri ilə toqquşacaq. Buradan da bir radioötürüçüdən digərinə ötürülərək, axırıncı ötürüçüyə, six yerləşdirilmiş, dəqiq cihazlarla doldurulmuş, uzun burunlu, istiqamətləndirilmiş antenaları olan metal qayaya çatana kimi nəhəng qövsün içərisiyə milyardlarla kilometr yolu qət edəcək, burada isə onu axırıncı dəfə mərkəzləşdirmədən boşluğa, Yerə tullayacaqlar. Sonra aylar keçəcək və eynən arxasında qalaktikanın cazibə sahəsinin zərbə deformasiyasının şirim kimi uzandığı belə bir enerji dəstəsi onun yanından sürüşüb keçəcək, boyunbağı kimi axınla hərəkət edən yelkənli gəmilərin boyunca gedəcək və onlar tərəfindən gücləndirilmiş halda, sürətini azaltmadan Solyarisin iki günəşinə doğru çapacaq.

Yüksələn qırmızı günəşin altındakı okean həmişə olduğundan qara idi. Hava həddən artıq bürküldü, sanki, planetdə ildə bir neçə dəfə baş verən, müstəsna dərəcədə nadir və ifadə olunmaz dərəcədə şiddetli tufanın yaxınlaşmasını nişan verirdi. Belə hesab eləyirdilər ki, onun yeganə sakini iqlimə nəzarət eləyir və bu tufanları özü yaratdır.

Hələ bir neçə ay da mən bu okeandan baxası olacağam: yüksəklikdən aq qızılın doğuşunu və hərdən bir hansısa maye püskürməsini özündə əks etdirən darixdirci tünd-qırmızı rəngləri, simmetriadanın gümüşü qovuqcuqlarını müşahidə eləyəcək, küləkdən əyilən qəşəng düzülmüş itigedənləri izləyəcək, səpələnən, havasını dəyişən mimoidləri müşahidə eləyəcəyəm. Günlərin bir gündə bütün viziofonlar işıqla dolacaq, yüz min kilometrlərlə uzaqdan buraxılan, sürəkli gurultu ilə okeanın üzərinə düşəcək metal nəhəngin yaxınlaşmasını xəbər verən impulsların təsiri ilə artıq çoxdan ölmüş olan siqnalizasiyanın elektron sistemi canlanacaq. «Uliss» və ya «Prometey», ya da hansı-

sa başqa bir uzaq məsafləyə üzən gəmi... Stansiyanın yastı damından trapla düşən adamlar insanla əsas günahlarını bölüşməyən, hər bir əmri yerinə yetirəcək qədər sadəlövh olan zirehli, kütłəvi avtomatlar cərgəsini görəcəklər. Əgər onların kristal yaddaşları belə programlaşdırılıbsa, lap özlərini və ya onların yolu üstə duran əngəlləri tam məhv eləmək üçün verilən bütün əmrləri belə yerinə yetirirlər. Sonra ulduz gəmisi havaya qalxır, səs sürətindən iti sürətlə uçur və yalnız sonra gurultunun konusvari boğuşq dalğası gəlib okeana çatır, bütün adamların sıfəti isə bir anlığa evə qayıtdıqlarını düşündükləri üçün işıqlanır.

Amma mənim evim yoxdur. Yer? Mən onun adamlarla dolu olan səs-küylü şəhərləri haqqında düşünürəm; bu şəhərlərdə ikinci, ya üçüncü gecə burada eləmək istədiyim kimi, aşağıda gərgincəsinə həyəcanlanan okeana atılmaq istədiyim kimi itərəm, yoxa çıxaram. Mən adamların içərisində boğularam. Diqqətli və qaradınməz olacağam və bu müddət ərzində məni yoldaşlarım dəyərləndirəcəklər. Mənim çoxlu tanışım olacaq, hətta dostlarım və qadınlar da, bəlkə də, bir qadın. Bir müddət gülümsəmək, salamlaşmaq, ayağa qalxıb Yer həyatının əsasını təşkil eləyən minlərlə kiçik işi görmək üçün cəhd eləyəcəyəm. Yeni maraqlar əmələ gələcək, yeni məşğələlər... Amma mən hər şeyi bütünlükə onlara vermərəm. Daha heç nəyə və heç kimə heç vaxt. Bəlkə də, gecələr iki günəşin şəfəqlərinin qarşısını kəsən qara örtük kimi göyün üzünü örtən tozlu qara buludlara baxacağam və indi düşündüyüm kimi hər şeyi xatırlayacağam. Hələ bir qədər təəssüf hissi, amma eyni zamanda da, mənim ağılsızlığımın və ümidiimin də üstünlüyü olan mərhəmətli təbəssümlə gülümsəyəcəyəm. Mən heç də özümü «Əlaqə» adlanan işdən ötrü hər şeyə hazır olan həmin o Kelvindən pis hesab eləməyəcəyəm. Və heç kimin məni mühakimə eləməyə haqqı olmayıacaq.

Snaut kabinəyə girdi. O, içərini gözdən keçirdi, mənə baxdı. Mən ayağa qalxıb stola yaxınlaşdım.

– Sənə nəsə bir şey lazımdır mı?  
– Mənə elə gəlir sənlik bir iş yoxdur, – o, gözlərini qırparaq dedi. – Mən sənə hansıa hesablamaları verə bilərəm, doğrudur, bu, elə də təcili lazım deyil...

– Sağ ol, – mən gülümsədim. – Vacib deyil.

- Sən buna əminsən, – o, pəncərəyə baxaraq soruşdu.
- Hə, mən müxtəlif şeylər haqqında düşündüm və...
- Sənin o qədər düşünməməyinə üstünlük verirdim,
- Snaut sözə başladı və birdən tamam astadan, hansısa başqa səslə dedi: – Mimoid...
- Necə? Ah, hə. Mən artıq hiss elədim. O çox qocadır.

Biz hər ikimiz sarı çənlə örtülen göyə baxırdıq.

- Üçuram, – mən gözlənilmədən dedim. – Həm də bircə dəfə də Stansiyani tərk eləməmişəm, bu isə yaxşı səbəbdür. Yarım saatdan sonra qayıdacağam.
- Nə məsələdir? – Snautun gözləri geniş açıldı. – Üçursan? Hara?

- Ora, – mən dumanda əriyən qayaları göstərdim.
- Buna nə mane olur? Balaca vertolyotu götürəcəyəm... Bilirsən, nə vaxtsa mənim Yerdə etiraf eləməyim ki, mən, solyarist, bircə dəfə də ayağımı Solyarisin səthinə qoymamışam, gülməli oları.

Vertolyotdan on-on beş addım uzaqlaşdım və cadar-cadar olmuş, çatlamış «torpağın» üzərində oturdum. Qara dalğa ağır-ağır sahilə doğru süründü, yastılanır, tamam rəngsiz olur və arxasında nazik titrəyən seliklər buraxaraq çəkilirdi. Mən aşağı düşdüm və əlimi növbəti dalğaya uzadım. O, adamların ilk dəfə, demək olar ki, yüz il bundan əvvəl gördükleri həmin o nadir hadisəni təkrar elədi – yavaşdı, bir qədər çəkildi, əlimə toxunmadan çünkü əlcəyimin səthi ilə dərinləşmənin daxili divarı arasında elastiki, nazik hava axınıvardı – əlimi ağuşuna aldı. Əlimi yavaşça qaldırdım. Dalğa, daha dəqiqi, onun nazik dili əvvəlkitək əlimi işiqlı, çırkli-yaşıl mayesi ilə əhatə eləyərək əlimin arxasında yuxarı uzandı. Ayağa qalxdım – çünkü əlimi yuxarı qaldıra bilmirdim – bu həlməşik maye də sim kimi gərildi, amma qırılmadı. Sanki, əsasını tamamilə yastılanmış dalğaların qoyduğu qəribə varlıq ayaqlarına toxunmadan sahildə ayaqlarımın ətrafında qısilib qalmışdı və səbirlə bu tədqiqatın qurtarmasını gözləyirdi. Sanki, okeandan ucalan bir çiçək boy atırdı, qönçəsi də mənim barmaqlarımı əhatəyə almışdı, eynilə barmaqlarımın neqativ əksinə oxşayırı.

Mən geri çəkildim. Saplaq titrədi və könülsüz halda aşağı qayıtdı; elastiki, titrəyən, inamsız dalğa azacıq qalxaraq onu qoynuna aldı və sahillə dənizin sərhədində yoxa çıxdı. Mən bu oyunu təkrar elədim və yenidən, yüz il bundan əvvəl olduğu kimi növbəti dalğa, sanki, yeni təəssüratlar-dan doymuş halda etinasızcasına geri çəkildi. Mən onun «marağının» yenidən oyanması üçün bir neçə saat gözləmək lazımlı gələcəyini bilirdim. Yenidən sahildə oturdum, amma nəzəri cəhətdən mənə yaxşı tanış olan bu mənzərə məni nəsə dəyişmişdi. Nəzəriyyə real hissətməni əvəz elə-yə bilmədi, bunu bacarmadı.

Bu varlığın yaranmasında, böyüməsində və yayılma-sında, onun hər bir ayrı hərəkətində və hamısında birlik-də hansısa ehtiyatlı, amma ürkək bir sadəlövhəlük var idi. O, ehtirasla, qızgınlıqla gözlənilmədən rastlaşdırığı formanı öyrənməyə, anlamağa çalışırı və yarıyolda, gizli qanun-larla müəyyən olunmuş sərhədləri pozmaq lazımlı gələn-də isə çarəsiz halda geri çəkilirdi. Bu şüx hər şeyi bilmək həvəsi işildayaraq üfüqlərin özünə qədər uzanan nəhənglə qətiyyən bağlı deyildi. Mən heç vaxt onun nəhəng reallığını, əcaib mütləq sükütu belə hiss eləməmişdim.

Mən mütəssir olmuş, sarsılmış halda xəyalalı daldım, sanki, hərəkətsizliyin əlçatmaz vəziyyəti, hər şey sürətlə bu maye, kor nəhənglə birləşirdi və özünü heç bir zora salmadan, sözsüz, bircə fikri belə olmadan hər şeyi ona bağışlayırdı.

Sonrakı bütün həftəni özümü elə düşüncəli apardım ki, Snautun inamsız baxışları məni təqib eləməyə son qoydu. Mən xaricdən sakit idim, amma qəlbimin dərinliklərində bu haqda özümə hesabat vermədən nəsə gözləyirdim. Nəyi? Harinin qayıtmasını? Bunu necə istəyə bilərdim? Bircə saniyəliyə belə inanmirdim ki, özündə yüzlərcə insanı məhv eləmiş, on illər ərzində mənim bütün irqimin azacıq da olsa başa düşməyə cəhd elədiyi, məni toz zərrəciyi kimi qaldıran və hətta bunu hiss belə eləməyən bu nəhəng ejdaha iki nəfərin faciəsindən təsirlənəcək. Amma axı onun hərəkəti hansısa hədəfə doğru istiqamətlənmişdi. Doğru-dur, mən hətta buna da sona kimi əmin deyildim. Amma

getmək – yoxa çıxan kiçik, bəlkə də, yalnız təsəvvürdə mövcud olan, gələcəyi gizləyən bu şansdan imtina eləmək olacaqdı. Beləliklə, bizim hələ də nəfəs almağımızı belə xatırlayan, bizim hər ikimizin toxunduğu əşyaların, şeylərin arasında bir il yaşamaq? Nəyin xatirinə? Onun qayıtmasına ümid eləməklə? Mənim ümidi yox idi. Amma məndə bir gözləmə hissi yaşıyrdı: ondan mənə qalan yeganə şey bu idi. Mən hələ də hansı yaranışları, təhqirləri, hansı əzabları gözləyirdim? Bilmirəm. Amma dəhşətli möcüzələr vaxtının hələ keçmədiyinə qəti inanırdım.

*Zakopane  
iyun 1959 – iyun 1960*

# TƏYİNATINI DƏYİŞƏN XƏSTƏXANA

(*roman*)

# TƏYİNATINI DƏYİŞƏN XƏSTƏXANA

(roman)

## YAS MƏRASİMİ

Neçevada qatar bir neçə dəqiqəliyə dayandı. Stefan özünü qapıya güclə çatdırıb yerə atılmışdı ki, parovoz tövşüyərək qatarı arxasında dartıb apardı. Səfərinin axırıncı saatında Stefana qatarı tərk eləyə bilməyəcəyi fikri əzab verir, başqa şey haqqında düşünə bilmirdi, hətta öz səfərinin məqsədi haqqında da. İndisə vaqonun bürkülü havasından sonra alışmadığı təmiz havadan dirçələrək, günəş işığından gözlərini qayıb, cəsarətsiz halda harasa gedir, özünü, sanki, əzabverici yuxudan sonra olduğu kimi qandalları açılmış və köməksiz hiss edirdi.

Fevralın lap sonları idi, göy tamamilə kənarları ağarana qədər közərmış boz buludlarla örtülmüşdü. Mülayim havadan bir qədər sıvirlənmiş qar ağır-agır qobulara və yarğanlara çökür, kövşənlilikləri, pöhrəlikləri aşkara çıxarrı, palçıqdan qaralan təpələrin gil yamaclarının və yolların çizgilərini çekirdi. Yeknəsəq ağılıq hərc-mərcliyin möhürü ilə dağılırdı – bu, dəyişikliyin müjdəcisi idi.

Bu fikir Stefana baha başa gəldi:ayağını lazım olan yerə qoya bilmədi və tuflilərində su şappildədi. İkrah hissindən hətta eti çımcəşdi.Uzaqlaşan parovozun fisiltısı Bejinets təpələrinin arxasında tamamilə eşidilməz oldu və bu zaman hər tərəfdən ucuşan circiramaların ciriltüsına oxşayan hansısa xıslıtı eşidilməyə başladı – bu, əriyən bulanıq qar sularının yeknəsəq səsi idi. Stefan özünün cindir paltosunda, yumşaq fetr şlyapasında və yüngül şəhər tuflilərində dağın bu ucsuz-bucaqsız etəyində tamam gülünc görünürdü, özü də bunu başa düşürdü. Kəndə aparan yolda gözqamaşdırın, sürətli sular axırdı. Daşla-

rin üzəriylə tullana-tullana Stefan, nəhayət, gəlib yolayırı-cına çatdı və saatına baxdı. Tezliklə bir olacaqdı. Dəfnin vaxtı dəqiq deyilməmişdi, amma tələsmək lazım idi. Meyit tabutla Kelesdən hələ dünən göndərilmişdi. Demək, tabut artıq Ksaveriy əminin evində idi, bəlkə də, kilsədə, çünkü telegramda hansısa anlaşılmayan dəfnindən yazılmışdır. Ya da, sadəcə, meyit üstündə dua oxuyacaqdılar? Stefan bunu xatırlaya bilmirdi və dini mərasimlər haqqında düşündüyünə görə özünə hirsləndi. Əmisinin evinə qədər on dəqiqəlik yol idi, qəbiristanlığa kimi də elə o qədər, amma əger dəfn mərasimində iştirak eləyənlər kəsə yolla kilsəyə gedərdilərsə... Stefan neyəmək lazım olduğunu bilmədiyindən özünü tamam itirdi. Şosenin döngəsinə kimi getdi, dayandı, bir neçə addım geri qayıtdı və yenidən dayandı. Tarlada bir qoca kəndlini gördü – mərzlərin arasıyla gedirdi, çiyində dəfn mərasiminin önündə aparılan xaç var idi. Stefan onu səsləmək istədi, ancaq cürət etmədi. Dişlərini bir-birinə sıxaraq inamlı qəbiristanlığa doğru getdi. Qoca qəbiristanlıq hasarının arxasında yox oldu. Amma o, kənd küçəsində görünmədi, beləliklə də, Stefan hər şeyə tüpürərək eynən arvad tumanının ətəklərini yığan kimi paltosunun ətəklərini yiğdi və ümidsiz halda gölməçələrin içərisiylə getməyə başladı. Qəbiristanlığa aparan yol findiq pöhrəliyi basmış balaca təpənin ətəyindən dolanaraq keçirdi. Stefan ayaqlarının qara batmasına və budaqların sıfətinə çırpılmasına fikir vermədən yolla birbaşa düzünə qaçırdı. Gözlənilmədən six pöhrəlik seyrəldi. O, düz qəbiristanlığının yanındaki yola sıçradı. Burada sakitlik idi, qəbiristanlıq bomboşdu, qoca heç yerdə gözə dəymirdi. Stefan daha tələsmək istəmədi. Qan-tər basmış halda və ağır-ağır nəfəs alaraq ayaqlarına baxdı – topuqlarına qədər palçıq içinde idi, qəbiristanlıq qapısının üzərindən boylandı. Orada heç kim yox idi. Qapını itələdi, qapı ucadan cirildadi, kədərlə ah çekdi və susdu. Palçıqlı, deşik-deşik qar dalğalarla qəbirləri bürümüş, xaçların ətrafinda çökəklər yaratmışdı. Xaçların ağac cərgələri yabanı yasəmənlərə qədər düzülmüşdü, onlardan o tərəfdə isə neçevskili keşişlərin başdaşları uzanırdı və bir qədər aralıda Tşinetskilərin ailə sərdabəsi ucalırdı, üç ağcaqayının əhatəyə aldığı qara mərmərdən olan başdaşının üzərində

qızılı hərflərlə tarix və adlar yazılmışdı. Sərdabəni digər dəfn olunanlardan ayıran, sanki, heç kimə məxsus olmayan boş yerdə ağ qarın üzərində təzəcə qazılmış qəbrin torpaq təpəciyi görünürdü. Stefan özünü itirmiş halda dayandı. Görünür, daha sərdabədə yer yox idi, onun genişləndirilməsinə isə vaxt və vəsait çatmırıldı, beləcə Tşinetski də adı adam kimi torpaqda dəfn ediləcəkdi. Meyitin bura gəti-rilməsinə göstəriş verəndə Anzelm əminin nələr çəkdiyini Stefan təsəvvür eləyirdi, amma başqa çıxış yolu yox idi, nə vaxtsa Neçeva Tşinetskilərə məxsus idi, onların hamisini burada dəfn eləmişdilər və indi yalnız Ksaveriy əminin evinin salamat qalmasına baxmayaraq, ənənə davam edirdi və hər bir ölümdən sonra ailə Polşanın hər tərəfindən öz nümayəndlərini yasa göndərirdi.

Xaçlardan, yabanı yasəmənin budaqlarından şəffaf sırsıralar sallanırdı, onlardan sakitcə su damcılaryı və su damcıları qarda deşiklər açırdı. Stefan açıq qəbrin üzərində dayanmışdı. Evə getmək lazım idi, amma o, bunu istəmədiyindən kənd qəbiristanlığında gəzib-dolaşmağı qərara aldı. Qızdırılmış dəmirlə taxtaların üzərində çizilən soyadlar qara qançılara çevrilmişdi, çoxları, ümumiyyətlə, silinib yox olmuşdu, yalnız tərtəmiz taxta qalmışdı. Elə hey qara batan ayaqları tamam donmuşdu. Stefan qəbiristanlığı dolandı və birdən üzərində ağcaqayıdan böyük xaç yüksələn qəbrin yanında ayaq saxladı; xaçın üzərinə dəmir lövhə vurulmuşdu. Lövhənin üzərində hörmə yazılarıla çətin anlaşılan mətn var idi.

*Yoldan Keçən, Polşaya De Ki  
Burada Onun Oğulları yatır  
Onlar Son Dəqiqələrinə Qədər  
Ona Sadiq Olublar*

Aşağıdan isə soyadlar və hərbi rütbələr yazılmışdı. Axırıncı olaraq naməlum əsgər qeyd olunmuşdu. Bir də tarix qeyd olunmuşdu: «Sentyabr, 1939-cu il». Həmin sentyabrдан heç altı ay keçməmişdi, amma kiminsə qayğıkeş əli yazıları yeniləmək qayğısına qalmasayı, yazıya yağışlı hava və şaxtalar rəhm eləməzdi. Qəbrə baş çəkildiyini qəbri örtən heyrətamız dərəcədə böyük olan şamağacı da sübut eləyirdi. Burada bir neçə adamın yatdığına inanmaq

çətin idi. Stefan təsirlənmiş və eyni zamanda da pərt olmuş halda bir az dayandı, çünki bilmirdi şlyapasını çıxartması lazımdır mı? Heç bir qərara gələ bilmədən irəli getdi. Dondurucu qarın içinde ayaqları hədsiz üzüyürdü, ayaqqabılırını bir-birinə vuraraq saatına baxdı. İkiyə iyirmi dəqiqə işləyirdi və malikanəyə vaxtında yetişmək üçün tələsmək lazımlıydı, amma Stefan düşündü ki, əgər dəfn mərasiminin iştirakçlarını burada gözləyərsə, özünün dəfn mərasimində iştirakının vaxtını ugurla azaldar beləliklə də, Leşeka dayını qəbul eləməyə hazır olan təzəcə qazılmış qəbrin yanına qayıtdı. Boş qəbrə baxan Stefan onun olduqca dərin olduğunu gördü. Ona dəfn texnikasının sırları məlum idi və qəbrin bilərəkdən dərin qazıldığını başa düşdü; ona görə dərin qazmışdır ki, gələcəkdə ona daha bir tabut – Aneli xalanın, Leşekanın dul arvadının da tabutu yerləşə bilsin. Bu kəşfi Stefana çox pis təsir elədi, sanki, o, təsadüfən nəsə ikrah doğuran bir şey görmüşdü, ixtiyarlısız halda qəbirdən kənarə çəkildi və əyilmiş xaçların cərgəsində durdu. Tənhalıq, deyəsən, onun həssaslığını artırmışdı, indi maddi vəziyyətə görə fərqli ölülərin arasında da yadında qalması ona cəfəng və eclaflıq kimi göründü. Boğazını qəhər tutdu. Ətrafda tam sakitlik idi. Yaxınlıqdakı kənddən əsla səs-səmir gəlmirdi, hətta Stefanı müşayiət eləyən qarğı qarılıtları da o, qəbiristanlıqda dolaşdıqca büsbüütün eşidilməz olmuşdu. Xaçların qısa kölgələri qarın üzərinə düşmüşdü, soyuq ayaqları ilə qalxır, birbaşa ürəyinə sirayət edirdi. Stefan büzüşərək əllərini ciblərində gizlətdi və sağ əlində balaca bir bükülü aşkar elədi: evdən çıxarkən anasının ona verməyə macal taplığı çörək idi. Birdən sonsuz bir istəklə yemək istədi, cibindən bükülünü çıxardı və nazik kağızı açdı. Çörək dilimlərinin arasındaki qaxac edilmiş donuz əti çəhrayı rəngə çalırdı. Stefan çörəyi ağızına aparmaq istədi, ancaq açıq qəbrin üzərində yeməyi bacarmadı. Bunun mövhumatın əlaməti olduğuna özünü inandırmaq istəyirdi; böyük iş olub! Cəmi-cümələtanı gil torpaqda qazılmış çaladır, amma duyğularına qalib gəlməyi bacarmadı. Çörəyi əlində saxlayaraq qəbiristanlıq qapısına doğru getməyə başladı. Üzərində yazılı olmayan xaclar da gözə dəyirdi, onların kələ-kötür səthlərində rəhmətlilik sahibləri haqqında nəsə deyə biləcək hansısa fərdi cizgiləri

müəyyəyen eləməyə çalışmaq əbəs olardı. Stefan düşünürdü ki, qəbirlərin qorunması qayğısına qalmaq – çox qədim zamanlardan qalmış belə bir inamı ifadə eləyirdi ki, dinin təsdiq eləməsinin əksinə olaraq, aşkar çürümənin əksinə olaraq, duygularımızın bizə diktə elədiklərinin əksinə olaraq, torpaq üzərində hansısa tanınma nişanları durduqca torpaq altındaki ölürlər hansı yollasa yaşayırdılar.

Stefan qəbiristanlıq qapısına çatdı, uzaqdan bir daha qara batmış xaçları və qazılmış qəbrin saritəhər rəngə çalan gil təpəciyini nəzərdən keçirdi, sonra yorulub əldən düşmüş halda yola çıxdı. Sona qədər düşünüb qəbiristanlıq mərasiminin mənasızlığını bütün aydınlığı ilə başa düşdü, bugünkü dəfnədə öz şəxsi iştirakını isə xəcalətverici iş hesab elədi. Hətta xəyalında belə onu bu cür, həm də cəfəng işə qatlıqları üçün valideynlərini məzəmmətləyirdi; o, burada şəxsən özü özünü yox, xəstə atasını təmsil eləyirdi.

Stefan tələsmədən donuz əti buterbrodunu yeməyə girdi, hər bir tikəni xeyli ağız suyu ilə islatmaq lazım gəldi, tikələri çətinliklə udurdu, boğazı tamam qurmuşdu. Başında isə fikirlər bir-birini təqib eləyirdi. Hə, beləydi ki vardi, o düşünürdü, göz qabağında olan ən açıq-aydın dəlillərə belə kor-koranə yanaşan adamlar öz təbiətləri etibarilə indicə mənim tərəfimdən kəşf olunan «ölülərin varlığına» inanırlar. Əks halda əgər qəbirlərin qayğısına qalmaq dünyasını dəyişənlərə sevgi və kədərin ifadəsi olardsa, onlar yalnız qəbirlərin yerüstü, görünən hissəsinin qayğısına qalmaqla kifayətlənərdilər. Lakin qəbiristanlıq qayğıları adamların bu kimi hissələrdən irəli gəlirdisə, onda nəyə görə meytləri daha rahat qoymağa, geyindirib bəzəndirməyə, başlarının altına balış qoymağa və onları kəfənə bükəməyə çalışır, nə qədər mümkünə onları təbiət güclərinin təsirindən qorumaq istəyirlər? Belə eləyənlərin varlığına, yəqin ki, ölənlərin sonrakı həyatları haqqında kor-koranə və mənasız inam hakim kəsilir – görünür, fəhm onlara canlı varlıqların qapağı mixlənmiş darısqal tabuta qoyulmasının, hər halda, tamamilə yox olmaqdan və torpağa həmişəlik qovuşmaqdan daha yaxşı olduğunu deyir.

Bu haqda özünə hesabat vermədən Stefan kəndə, kilsənin günəş işığında parıldayan qüllələrinə doğru addımla-

mağa başladı. Şosenin döngəsində birdən hansısa hərəkət olduğunu gördü və bunun nə olduğunu başa düşməzdən əvvəl tələsik buterbrodu cibinə soxdu.

Şosenin sıralanmış təpələrin yanında əyildiyi və onların sərt, gilli ətəklərinin yanından dolanaraq keçdiyi yerdə dəfn mərasimində iştirak eləyənlər tutqun kölgə kimi görünürdülər. Adamlar elə uzaqdılar ki, o, sifətləri ayırdı eləyə bilmir, yalnız qabaqda üzən xaçı, onun arxasında da cübbələrin aq ləkələrini, avtomobilərin banlarını və bir qədər aralıda isə çoxlu balaca fiqurları göründü mərasim iştirakçıları o qədər ağır hərəkət eləyirdilər ki, sanki, yerlərində ayaq döyürdülər. Onlar, yəqin, ağır-agır hərəkət eləyirdilər, amma uzaqdan bu hərəkət elə cüzi görünürdü ki, bütün bunlar qeyri-adi təsir bağışlayırdı. Bu cırtdan mərasimə ciddi münasibət bəsləmək və onları lazımlı olduğu kimi burada gözləmək çətin idi, amma onların qarşısına getmək də asan deyildi. Mərasim qara rahib papağı geyənlərin necə gəldi səpələnməsini xatırladı, onlar bir yerə toplاشaraq sərt gil enişin altında keçirdilər və külək o tərəfdən hansısa anlaşılmayan oxşama səslərini gətirirdi. Stefan nə qədər mümkünsə, orada bir o qədər tez olmaq istəyirdi, lakin o tərəfə bircə addım belə ata bilmirdi və papağını götürüb – külək dərhal da onun saçlarını pırpızlaşdırıldı – yolun kənarında dayanaraq gözləməyə başladı. Xəbərdar olmayan adam başa düşə bilməzdi ki, o, dəfn mərasiminə gecikmiş adamdır, ya təsadüfən yoldan keçəndir. Adamlar yaxınlaşdırlar və gələnlərin görüntüləri böyüyürdü. Budur, onlar artıq görənlərə qəribə təsir bağışlayan «uzaqlığın» anlaşılmayan sərhədini keçdilər. Nəhayət, Stefan öndə qara xaçla addımlayan qoca kəndlini, hər iki keşisi, onların arxasında sürünən qonşuluqdakı taxta-şalban zavodunun yük maşını və nəhayət, dağının halda vird oxuyan bütün ailə üzvlərini tanıdı. Kənd arvadlarının mənəsiz oxşamaları bir anlığa belə susmurdu, mərasim iştirakçılarının ona çatmasına bir neçə addım qalmış isə kilsə zənglərinin səsi eşidildi – əvvəlcə bir neçə cürətsiz zəng səsi gəldi, sonra isə güclü, möhtəşəm zəng səsləri ətrafa yayıldı. Kilsə zənglərini eşidən Stefan düşündü ki, ilk olaraq ipdən Şimçakovlardan ən kiçiyi Visek yapışib, ancaq dərhal da sarışın Tomek onu kənarlaşdırıb; zənglərin çalınması etibar

olunan yeganə adam o idi; amma dərhal da ağlına gəldi ki, «kiçik» Visek artıq cavan oğlandır, Stefanın özüylə həmyaşiddir, o, şəhərə gedən gündən isə Tomekdən bir səs-soraq yox idi. Amma demək, Neçavda zəngi çalmaq uğrunda gənc nəsil arasında mübarizə gedirdi.

Həyatda yaxşı dərsliklərdə nəzərdə tutulmayan elə mürəkkəb və son dərəcə prinsipial hallar olur ki, ondan çıxmağa yalnız böyük bacarığı olan və özünə inanan adamlar qadir olurlar. Bu ləyaqətlərdən məhrum olan Stefan mərasimə necə qoşulacağını bilmirdi, yəqin, onu gördük-lərini hiss eləyərək tərəddüb içində qalmışdı və bu yalnız onun özünü daha çox itirməsinə səbəb olurdu. Xoşbəxt-likdən lap kilsənin qabağında mərasim iştirakçıları dayandılar, keşişlərdən biri yük maşınının kabinəsinə yaxınlaşdı və sürücündən nəsə soruşdu, sürücü başıyla razılıq işarəsi verdi. Stefana tanış olmayan kişilər maşının yük yerinə dırmasdılar və tabutu düşürtməyə başladılar. Ümumi qar-maqlarıqlıq düdü, Stefan bundan istifadə eləyərək yük maşınının ətrafına toplaşan adamlara qoşuldu. Elə bu zaman başını ciyinlərinə qismış çalsاقlı və enlikürək Ksavəriy əmini gördü; əmisi Aneliya xalanın qoluna girmişdi, Aneliya qapqara geyinmişdi. Bu zaman kimsə onu çağırdı: tabutu kilsəyə aparmaq üçün adam lazım idi. Stefan ora yüyürdü, amma, adətən, hamının gözü qarşısında azaçıq məsuliyyətli bir iş görmək lazım gələndə olduğu kimi bunu qızgınlıqla elədi, onun kömək eleməyə hazır olması yalnız yük maşınının ətrafında ayaqlarını əsəbicəsinə yerə döyməsi ilə özünü büruzə verdi. Nəhayət, tabut onun iştiraki olmadan yiğışanların başı üzəriylə aparılmağa başladı, Stefan isə son dəqiqədə atasının böyük qardaşı Anzelm əminin onun üzərinə atdığı ayı dərisindən olan kürkü aparmaqla kifayətlənəsi oldu.

Stefan kilsəyə ən axırıncı daxil olaraq kürkü də içəri apardı, amma o əmin idi ki, bu nəhəng ayı dərisini özüylə gəzdirməklə mərasimin lazım gələn qaydada keçirilməsinə kömək eləyir. Zəng özünün yeknəsəq mahnisını qısa zərbəylə bitirdi, sanki, çəçədi, hər iki keşiş bir dəqiqliyə harasa yox oldu, sonra yenidən gəldi, bu zaman isə ailə üzvləri əyləşmişdilər və mehrabdan dəfn duasının ilk latin sözləri yayılmağa başlamışdı.

Stefana əyləşməyə heç nə mane olmurdu, oturacaqlarda boş yerlər kifayət qədəridi, həm də dayısının kürkü də qollarını üzürdü, amma o, öz yükü ilə birlikdə ayaq üstə dayanmağa üstünlük verirdi, bəlkə də, ona görə ki, ayaq üstə dayanmaq çətin idi və o, bununla da özünün bir az bundan əvvəlki ağciyərliyinin hesabını ödəmək istəyirdi. Tabutu artıq mehrəbin önünə qoymuşdular və tabutun ətrafında şamlar yandıran Anzelm əmi birbaşa Stefana doğru yönəldi, bununla hətta cavan oğlanı bir balaca karıxdırıda (o, elə hesab eləyirdi ki, sütunların kölgəsi onun görünməsinə mane olar). Əmisi əlini Stefanın çıynınlə qoyaraq keşişlərin duasının içərisindən piçıldadı:

– Atan xəstəydi?

– Hə, əmi. Dünən ağrıları tutmuşdu.

– Elə daşların ucbatından, hə? – Anzelm cingiltili piçılıyla soruşdu və kürkü Stefandan almaq istədi, amma o, kürkü vermək istəmədi və mızıldandı:

– Yox, lütfən, mən saxlayaram...

– Di ver görüm, eşşək, burada soyuq adamı dara çəkir! – əmisi mehbəncasına, amma demək olar ki, səsini alçaltmadan etiraz elədi, kürkü çıyılınə atdı və Stefanı axmaq vəziyyətdə qoyaraq dul qadının oturduğu oturacağa yaxınlaşdı; cavan oğlan yanaqlarının alışib-yanlığıni hiss elədi.

Əslinə qalanda, bu mənasız hadisə onun əhvalını büsbütün korladı. Uzun müddət sakitləşə bilmədi və yalnız axırıncı oturacağın lap kənarında oturan Ksaveriy əmini görəndən sonra özünü ələ ala bildi. Stefan Ksaveriyin burada iştirakını necə mənasız bildiyini düşünüb hətta bir az şənləndi də: Allaha inanmayan bu davakar hər yeni gələn məhəllə keşisini həqiqət yoluna döndərməyə cəhd eləyirdi. Bu subay qoca olduqca coşqun və həqiqətsevən adam idi, Boy<sup>1</sup> kitabxanasının qızığın abunəçisi, doğumun nizamlanmasının tərəfdarı idi və üstəgəl on iki kilometrlik ətrafda yeganə həkim idi. Vaxtilə Keletsdəki qohumları qəza və dairə məhkəmələrində illərlə mübarizə apararaq onu köhnə evdən qovub çıxartmaq istəmişdilər, amma Ksaveriy bütün məhkəmələrdə qalib gelmişdi, həm də elə

<sup>1</sup> Boy – məşhur yazıçı, təqnidçi və tərcüməçi Tadeuş Boy-Jelemski tərəfindən XX əsrin 30-cu illərində buraxılan fransız klassik ədəbiyyatının yüz cilddən artıq tərcüməsi

hiyləgərliklə, özünün dediyi kimi, onları elə tovlamışdı ki, ona heç nə eləyə bilməmişdilər. İndisə o, sakitcə oturmuşdu, iri əllərini üzərinə not və dua kitabı qoymaq üçün olan ştativin maili lövhəsinin üzərinə qoymuşdu, ondan üz çevirən qohumlarından onu boş oturacaq ayırrırdı. Orqanın təsirli musiqisi eşidilən kimi də Stefanın qəlbində alovlu və itaətkar müqəddəs hissələr haqqındaki xatırələr baş qaldırdı; bu hissələr hələ lap uşaqkən qəlbini ağırdırdı, orqan musiqisinə həmişə dərin hörmət bəsləmişdi. Dəfn mərasimi bütün qaydalara uyğun surətdə gedirdi, keşişlərdən biri balaca kürədə buxurdanı körükleyir və tabutun ətrafına firlanaraq tabutu ətirli – doğrudur, bir qədər yanlıq iyi verən – tüstüyə verirdi. Stefan baxışları ilə dul qadını axtardı – o, ikinci cərgədə beli bükülmüş, acizanə halda oturmuşdu, elə hey onun, demək, rəhmətə gedənin də soyadını latinca oxuyan, oxuyaraq təntənə ilə və deyəsən, inadla təkrar eləyən keşişin dediklərinə heyrətləndirici dərəcədə etinasız idi. Amma keşişlər dirilərdən kiməsə yox, yalnız İlahi qüvvəyə müraciət eləyirdilər, onlar Ondan xahiş eləyir, Ona yalvarır, artıq yaşamayan adama, az qala, Ondan mərhəmət tələb eləyirdilər.

Orqan susdu və yenidən mehrabın qabağında qoyulmuş tabutu ciyinlərə qaldırmaq lazım gəldi, amma indi Stefan hətta ona yaxınlaşmağa belə cəhd eləmədi; hamı ayağa qalxdı və öskürərək yollarına davam etməyə hazırlaşdı. Bu an – tabut yüngülcə yırğalanaraq yarıqaranlıq kilsədən pilləkənlərə çıxarılarkən qəribə hadisə baş verdi: uzunsov, ağır tabut dəhşətli halda qabağa əyildi, amma dərhal da əllər meşə kimi qalkaraq tabutun tarazlığını bərpa elədilər və tabut, sanki, indicə baş verənlərdən həyəcanlanmış halda daha güclü silkələnərək, indi, az qala, yerə toxunan günəşə doğru üzjməyə başladı.

Bu dəqiqədə Stefanın başında mənasız və qəribə bir fikir yarandı: əlbəttə, tabutdakı Leşek əmi idi, çünkü o, həmişə cürbəcür hoqqalar çıxartmayı sevərdi, xüsusiylə də təntənəli mərasimlərdə. Bu fikri dərhal da başından çıxardı, daha doğrusu, onu tamam sağlam məcraya yönəltti: bütün bunlar absurddur və tabutdakı heç də əmisi yox, yalnız ondan qalan, onun hansısa qalıqları idi, elə utancverici və ədəbsiz qalıqlarıydı ki, ağıllı adamlar onları dünyadan yox

eləmək üçün bütün bu uzun-uzadı və bir qədər süni olan mərasimi düşünüb tapmış və təşkil eləmişdilər.

Eyni zamanda da o, hamıyla birlikdə qəbiristanlığın taybatay açılmış qapılara doğru gedirdi. Stefanı əhatəyə alan dəfn mərasiminin iştirakçıları, haradasa, iyirmi nəfər olardılar, burada, qəbirdən bir qədər uzaqda onlar olduqca qəribə təsir bağışlayırdılar, çünkü onların geyimləri bayram və yol geyimləri arasında geyilən geyimlərdən idi (az qala, hamısı Neçevaya uzaqdan gəlmüşdi), həm də qara rənglər daha çox üstünlük təşkil etmişdi. Üstəlik, əksər kişilər dəri quncları olan ingilis başmaqları, bəzi qadınlar isə boğazı xəzələ haşıyələnmiş çəkmə kimi uzun olan ayaqqabilar geymişdilər. Kimin əynindəsə – Stefan onu arxadan taniya bilmədi – fərqləndirmə nişanları olmayan şinel var idi, sanki, nişanları qopardılmışdı, şinelin üzərindən qayış six çəkilib bağlanmışdı. Stefanın diqqətini uzun müddət cəlb etəyən bu şinel Sentyabr kampaniyasını ona xatırladan yeganə əşya idi – yeri gəlmışkən, yox – o, dərhal da düşündü, başqa şəraitdə bura mütləq gəlməli olanların, deyək ki, hər ikisi – indi alman əsirliyində olan Antoniya əmi və əmisi oğlu Petranın burada iştirak etməmələri də o hadisələri xatırladırdı.

Kənd arvadlarının təkrar eləyərək uzada-uzada «Allahım, ona əbədi rahatlıq ver...» oxşamaları, daha dəqiqi uğultuları hansısa müddət ərzində Stefanı qıcıqlandırırdı, amma tezliklə daha bu uğultu onun şüuruna gedib çatmadı. Mərasim uzanırdı, sonra mərasim iştirakçıları qəbiristanlıq qapılarının yanında bir yerə toplaşdılar və yuxarı qaldırılan tabutun arxasında, xaçların arasıyla qara axınla axdilar. Qəbrin üzərində yenidən dua oxunmağa başlandı. Bu artıq Stefanı təngə getirmişdi və o hətta düşünürdü ki, əgər o, dindar olsaydı, arasıkəsilmədən təkrar olunan bu yalvarışları müraciət elədikləri şəxsə qarşı qarayaxalıq hesab etəyərdi.

Hələ bunu axıra qədər düşünməmişdi ki, kimsə qolundan yapışib dartdı. Stefan döndü və enli xəz boyunluğun arasından Anzelm əminin qartalburunlu sifətini gördü, əmisi yenə də uca səslə ondan soruşdu:

– Sən bu gün nəsə yeyibsən? – və cavab gözləmədən cəld əlavə elədi: – Narahat olma, ehsan olacaq!

O, qardaşı oğlunun çiyinlərini şappıldatdı və əyilərək hələ də boş qəbri əhatəyə almış yiğisanların arasıyla keçməyə başladı. Hər kəsə barmağı ilə toxunur və dodaqlarını tərpədirdi – bu, Stefanı çox təsirləndirirdi, amma sonra əmisinin bu adı hərəkətinin mənasını başa düşdü: Anzelm, sadəcə olaraq, iştirakçıları sayırdı. Sonra da qara dairədən sadəlövh bir utancaqlıqla çıxan oğlana ucadan piçıldırayaq nəsə göstəriş verdi, oğlan qəbiristanlıq qapılarından çıxan kimi də birbaşa Ksaveriy əminin evinə tərəf götürüldü.

Təşkilatlılıq işlərini qurtarandan sonra Anzelm əmi yenidən ya bilərkədən, ya da təsadüfən Stefanla yanaşı dayandı və hətta qəbri dövrəyə almış qrupun axar-baxarlığına onun diqqətini cəlb eləməyə də fürsət tapdı. Bu zaman dörd boy-buxunlu kişi tabutu qaldırdı və qəbrin dibinə çatana kimi iplə tabutu qəbrə sallamağa başladı, amma tabut bir qədər əyildi, belə olanda onlardan biri göyərmiş əliylə qəbrin kənarına söykənərək tabutu çəkməsinin burnu ilə təpikləməli oldu. Bu ana qədər hamının hörmət bəslədiyi əşyaya qarşı belə hörmətsizlik Stefana toxundu. Bu faktda o, özünün «canlılar həyatdan ölüme dəhşətli sərt keçidlərini nə qədər təkmilləşdirməyə, yumşaltmağa çalışsalar da, ölülərə qarşı münasibətdə, hər halda, uyğun müntəzəm bir mövqe axtarıb tapa və düşünə bilmirlər» fikrini təsdiqləyən ideyanı görürdü.

Bellər fəaliyyətə keçərək səyle işləyib qəbri torpaqla dolduranda və gil qalağını usunsov şəkildə hamarlayannda bu dəfnin özünəməxsus hərbi xüsusiyəti açıq-aydın görünməyə başladı, yoxsa düşünmək belə olmazdı ki, Tşinetskilərin birinin qəbrinin üstündən gedənlər qəbrin üzərinə çıçək səpmədən getsinlər, lakin həmin sentyabrdan sonraki qışda bu haqda düşünmək artıq mənasız idi. Hətta qonşuluqdakı Pşetuloviçlərin malikanəsinin şüşəbəndi də dağılmışdı, çünkü şüşələri döyüş vaxtı sindirilmişdi, beləliklə də, qəbirlərin üzərinə özünəməxsus şəkil-də yalnız bir qucaq küknar budağı döşəyirdilər. Və budur, axırıncı dua oxunandan sonra toplaşanlar bir-birinin arxasında xaç çevirərək, sanki, gizlincə arxalarını göyərən gil təpəyə doğru döndərməyə başladılar və su içində olan ciğirlə ard-arda palçıqlı kəndarası yola doğru getməyə başladılar.

Donmuş keşişlər də hamı kimi özlərinin ağ cübbələrini çıxardanda dərhal necə adı görünməyə başladılar. Hərçənd az da olsa, buna oxşar olaraq digərlərinin də görkəmi dəyişdi, təntənəli ciddilik yoxa çıxdı, hərəkətlərin və baxışların bunca ləng rəvanlığından əsər də qalmadı və sadəlövh müşahidəçiye elə gələrdi ki, bu adamlar indiyə kimi pəncələri üzərində yeriyirmişlər, indisə birdən normal addımlarla yeriməyə başlamışdılар.

Geri qayıdanda Stefan var qüvvəsi ilə Aneli xalanın – dul qadının gözünə görünməməyə çalışırdı. Ona görə yox ki onu sevmirdi, ya da dərdinə şərik deyildi, əksinə, onun qadına yazılı gəlirdi, xüsusən də onların əmisi ilə necə xoşbəxt ailə olduğunu bilirdi, amma nə qədər çalışsa da, başsağlığı vermək üçün bircə söz belə düşünüb tapa bilmirdi. Bu qəlb iztirabları da onu qayıdanların ilk cərgəsinə qatmışdı, bu cərgədə Ksaveriy əmi Melanya Skoçinski bibinin qoluna girərək onu aparırdı. Çox qəribə və az təsadüf olunan mənzərə idi, Stefan donub-qalmışdı, çünkü əmisinin Melanyanı görən gözü yox idi, onu «köhnə zəhər şüşəsi» adlandırırdı və deyirdi ki, onun ayağı dəyən torpağı mütləq dezinfeksiya eləmək lazımdır. Melanya bibi – qarımış qız qədim vaxtlardan ailədaxili münaqişələri qızışdırmaqla məşğul idi, bitərəf adamın şirin rolunu oynamaqdan həzz alırırdı, evdən-evə zəhərli toxumları və şayiələri daşıyırırdı, bunun ucbatından da böyük incikliklər başlayır, çoxlu xoşagəlməz hadisə baş verirdi, belə ki, bütün Tşinetskilər qızğınlıqları və qələblərində bir dəfə kök salan duygularında qeyri-adi möhkəmlikləri ilə fərqlənirdilər. Stefanı görəndə Ksaveriy hələ uzaqdan qışqırdı:

– Səni salamlayıram, həkimlik üzrə qardaşım! Artıq diplomunu alıbsan, hə?

Təbii ki, salamlaşmaq üçün Stefan dayandı və qolaylanaraq ağızı üstə qız-bibisinin üşüyən ovcuna dəydi, sonra da onlar üçü birlikdə ağacların arasından görünən evə doğru getdilər – əsl həqiqi malikanəydi, yumurta sarısı rəngindəydi, balaca sütunları klassik üslubdaydı və meyvə bağına baxan nəhəng artırması vardı. Girişdə dayanıb geridə qalanları gözləməyə başladılar. Ksaveriy əmi birdən özünü evin sahibi kimi hiss elədi – elə qızğınlıqla hamını evə dəvət eləməyə başladı ki, sanki, qohumları yalnız qarlı

cığırlarla və bataqlıq sahələrlə qaçıb dağlışmaq haqqında düşünürdülər. Artıq qapıda Stefan uzun çəkməyən, amma əzablı işgəncə verən salamlaşmalara məruz qaldı, dəfnin sonuna kimi təxirə salınan bu hal-əhval tutma indi onun üzərinə sel kimi axırdı. Bir-birinin dalısınca əlləri və «tikanlı» yanaqları öpərkən təsadüfən kişi əlini öpmək üçün əyilməməkdən ötrü ayıq olmaq lazımlı gəlirdi – onda bəzən belə hallar da olmuşdu. O hətta yerə sürtülən ayaqqabıların şappiltisina və çıxarılan paltarların xışltısına qulaq asaraq nə vaxt qonaq otağına girməsini də hiss eləmədi. Döşəmənin üzərində ağırlıq daşları olan nəhəng saatları görəndə birdən özünü evdə hiss elədi; Neçevaya tətilə gələndə, bax, orada, qarşı divardakı buynuzlu maral başının altında onun üçün yer salardılar, künclərdə köhnə, tökülmüş kreslolar olardı, bu kresloların tüklü içərilərinə kimi əlini soxa bilmək üçün o, günlərlə mübarizə aparardı, gecələr isə bəzən onu yuxudan saatların boğuş səsləri oyadardı və siferblatın sıpəri qaranlıqda süzülən ay işığında xəyal kimi – girdə, soyuq, yuxuya dalmış və eynilə ay kimi solğunca-sına işıldayardı. Lakin Stefana uşaqlıq xatirələrinə dalmaq qismət olmadı, qonaq otağında hər şey canlandı. Qadınlar kreslolara əyləşdilər, kişilər sıqaret tüstüsünün arxasında gizlənərək harada gəldi durmuşdular, söhbət hələ əməllicə qızışmamışdı, mətbəxin qapısının hər iki layı açılmışdı ki, kandarda Anzelm əmi göründü. Qaba bir mehribançılığıla, fikri yüngülcə dağılmış halda o, hamını stol arxasına dəvət elədi. Ehtimal ki, ehsandan söhbət belə gedə bil-məzdi, bu haqda söz salmaq yersiz çıxardı, sadəcə, kədərlənmiş və yoldan yorulmuş qohumları adicə yeməyə dəvət eləyirdilər.

Burada, qohumların arasında mərasimə başçılıq elə-yən bir keşş də var idi. Ariq, saritəhər, yorğun, amma gülümsəyən sifəti olan birisiydi, sanki, hər şeyin belə rəvan getməsinə sevinirdi. Bu keşş başını aşağı əyərək astadan Tşinetskilər nəslinin yaşılı nümayəndəsi ilə – bibisi Yadvığın nənəyələ – uzun və olduqca geniş don geymiş balaca qarı ilə söhbət eləyirdi, sanki, qarı əzəldən bu paltarda olmuşdu, indisə paltar solub saralmış və büzüşmüdü, ona görə də qarı əllərini dua eləyərkən yuxarı qaldırmalı olurdu ki, donunun krujevalı manjetləri qurumuş barmaqlarının

ucundan sürüşüb düşməsin. Onun azacıq yasti, ümumiyyətlə, nisbətən cavan sıfəti bütün duyğulardan azad və inadkar görünürdü, sanki, o, əsla keşişə qulaq asmir, hansısa sadəlövh qocalıq hoqqası haqqında düşündürdü. Yiğışanları mavi, girdə gözləri ilə nəzərdən keçirəndə qəfil-dən Stefanı gördü və qarmaq kimi əyilmiş barmaqları ilə işarə verərək onu çağırıldı. Gənc həkim cəsarətə gələrək qariya yaxınlaşdı, keşiş donub-qaldı, bibi-nənə isə Stefanı ayaqdan başa kimi diqqətlə nəzərdən keçirdi və bir növ, bic-bic, nəhayət, son dərəcə alçaq səslə sözə başladı:

- Stefan, Stefanın və Mixalinin oğlusan?
- Hə, hə, – o, razılıqla təsdiq elədi.

Bibi-nənə ona gülümsədi – yaddaşındanmı razı qalmışdı, ya qardaşı nəvəsinin görkəmindənmi, – özünün sümüklü, qocalıqdan qurumuş əli ilə onun əlindən yapışib gözlərinə apardı, hər iki tərəfinə baxdı və birdən buraxdı, sanki, onda maraqlı heç nə tapa bilmədi. Yenidən öz işıqlı gözləri ilə bütün bunlardan özünü itirmiş Stefanın gözlərinə baxdı və dedi:

- Bəs bilirsənmi ki, sənin atan övliya olmaq istəyirdi?
- Sakitcə üç dəfə niqqıldadı və Stefana bircə söz belə deməyə imkan vermədən tamamilə yersiz halda əlavə elədi:

- Bizdə haradasa onun lentləri var, qalır.

Sonra baxışlarını birbaşa qarşısına dikdi və bir daha səsini çıxartmadı. Bu arada yenidən Anzelm əmi göründü və artıq enerjili şəkildə hamını yeməkxanaya dəvət elədi, sonra bibi-nənəyə çox qəşəng suratdə baş endirərək, ilk olaraq onunla birlikdə yeməkxanaya doğru hərəkət elədi, başqları da onların arxasında getdi. Bibi-nənə Stefanı yaddan çıxartmamışdı, onunla yanaşı oturmasını istədi. Stefan onun arzusunu böyük sevincə yerinə yetirdi, elə olur ki, insanın bir-birinə zidd, əks olan hiss'lərə uyğunlaşması lazım gəlir. Yerlərə əyləşmənin müşayiət elədiyi ora-bura vurnuxma sakitləşdi, indiyə kimi görünməyən ev sahibi Ksaveriy əmi də əlində supun tünd iyini verən böyük saxsı supqabıyla gəldi və növbə ilə hamının yanına gedərək, barmaqları nikotindən saralmış öz həkim əliylə hərəyə bir çömcə sup çəkdi: supu boşqablara yuxarıdan elə məharətlə tökürdü ki, paltarlarının bulaşacağından ehtiyat

eləyən qadınlar kənara sıçrayırdılar – stolun ətrafindakılaraın kefi dərhal da kökəldi. Elə hey eyni şey haqqında danışındılar: hava və müttəfiqlərin yaz hücumlarına bağladıqları ümidiłeri haqqında.

Stefandan solda hələ qəbiristanlıqda onun diqqətini öz ordu şineli ilə cəlb eləmiş ucaboylu, enlikürək kişi oturmuşdu. Bu, Stefanın anasının qohumu, Poznanşindən olan icarədar Qjeqoj Nedzits idi. O, bütün vaxt ərzində susurdu, oturuşunu dəyişəndə də bir müddət necə oturubsa, o vəziyyətdə donub-qalırkı, sanki, arşın udmuşdu və yalnız saf ürəklə, cəsarətsiz halda, eynən uşaq kimi gülümsəyirdi, elə bil, öz iştirakı ilə narahatçılıq yaratdığı üçün üzr istəyirdi, onun güllüsü gündə yanmış biğli sifəti və paltarı ilə təzad təşkil eləyirdi – paltarını, yəqin, evdə əsgər adyalından tikmişdilər, çünki eyninə dəhşətli dərəcadə yaraşmırı.

Hiss olunurdu ki, dəfndən sonra stol arxasında belə görüşlər toplaşanlar üçün yeni deyil və Stefan axırıncı dəfə bütün qohum-əqrəbanın Keletsdə Milad bayramını qeyd eləyərkən süfrə arxasına yiğişdiğini xatırladı. Bu, düşünmək üçün mənbə verirdi, çünki ümumi barışq təsadüfi hallarda olurdu və qohumları istisna olaraq dəfnlər bir yerə yiğirdi, amma baxmayaraq ki onda doğmalardan heç biri vəfat etməmişdi, ümumi kədərin közərməsi oxşar idi, çünki bu görüş yurdun işğalından bir az sonra baş vermişdi – bu səbəbdən də ondakı barışq heç də qaydaların ziddinə deyildi.

Stefan bu cəmiyyətdə özünü rahat hiss eləmirdi, həm də bir çox səbəblərdən. O, ümumiyyətlə, böyük, xüsusilə də təntənəli yiğincaqları sevmirdi. Sonrası da keşishi görəndən sonra əvvəlcədən başa düşmüştü ki, burada keşisin iştirakı hökmən Ksaveriyi kafirliyə və sancmağa təhrik eləyəcək, Stefan isə hər cür dava-dalaşa, sadəcə, dözə bilmirdi. Nəhayət, özünü ona görə pis hiss edirdi ki, onun atası (hansi ki, atasını burada təmsil eləyirdi) qohumlar arasında yaxşı ad qazanmamışdı – onun xatırladığı qədəriylə atası mülkədarlar və həkimlər arasında yeganə ixtiraçıydı, amma yaşının artıq altmışa çatmasına baxmayaraq, məxsusən heç nə kəşf eləməmişdi.

Qjeqoj Nedzits ilə qonşuluq belə əhvalını düzəltmirdi, o, deyəsən, anadan qaradınməz doğulmuşdu; belə ki,

onunla söhbət eləmək cəhdinə, adətən, olduğundan daha iliq təbəssümlə və bir anlığa boşqabdan ayırdığı mehriban baxışlarla cavab verirdi, amma Stefan üçün bu az idi, o, söhbətə dalmayı çox arzulayırdı, xüsusən də ona görə ki, Ksaveriyin gözlərində kinli qıçılcımlar alışdığını hiss etirdi, o, açıq-aşkar nəyəsə hazırlaşırdı. Nəhayət, nisbətən sakitlik olanda, ortalığa çökən sükütu yalnız boşqablara toxunan qaşıqların səsi pozanda əmisi dedi:

— Bəs sən, mənim əziz Stefanım, yəqin, kilsədə özünü hərəmxanadakı xədim kimi hiss eləyirdin, elədirmi?

Atmaca keşişə qırma kimi dəyməliydi və əmisi də hər ehtimala qarşı söhbətini daha sərt davam eləməyə hazırlaşdı, amma o, öz sözlərinə reaksiyadan ləzzət ala bilmədi, çünki qohumları, sanki, komanda verilibmiş kimi ucadan və tələsik danışmağa başladılar, çünki Ksaveriyin belə sözlər danışacağını və onun zəhərinin qarşısını almağın yeganə yolunun bu sözləri yubanmadan ümumi söhbətin gurultusu altında batırmaqdan ibarət olduğunu bilirdilər. Sonra burada iştirak eləyən qadınlardan biri əmisini mətbəxə döş ətini axtarmağa çağırıldı və süfrədə gözlənilməyən fasılə yarandı. Stefan bu fasılədən istifadə eləyərək qohumlarının ümumi görünüşünü müqayisə eləyirdi. Birincilik palmasını o, mübahisəsiz olaraq Anzelmə verirdi. Kürəkləri enli, dolubədənli, amma kök olmayan, daha çox yekəpər olan, sıfəti gözəl olmasa da, bu sıfətdən ağıyanlıq, nəcabət yağırdı və Stefan belə adamların qiymətini bilirdi! Nə vaxtsa böyük təsərrüfat sahibi olan, təsərrüfatını iyirmi il bundan əvvəl itirmiş əmisinin, deyəsən, ayı dərisindən olan kürkü ilə bərabər elə bu sıfəti qalmışdı. Guya, kənd təsərrüfatı eksperimentlərinin sayəsində müflis olmuşdu — amma bu haqda Stefan dəqiq heç nə bilmirdi. Şübhəsiz, yalnız bu məlum idi ki, Anzelm enerjili, davakar və eyni zamanda da qızığın adam idi, həm də ailədə hamidən fərqli olaraq qəzəbinə təslim olmayı bacarırdı — beş il, on il, hətta Melanya bibi də ailədə dava-dalaşın məxsusən nədən yarandığını unudurdu. Üzünsürən bu münaqışələrə heç kim qarışmaq istəmirdi, belə ki, əgər əmisi qohumunun onun incikliyinin səbəbini bilmədiyini aşkar eləsəydi, onun qəzəbi avtomatik olaraq uğursuz vasitəçinin üzərinə yönəldirdi. Stefanın atası da məhz beləcə yanmışdı. Lakin

Anzelm əminin, ümumiyyətlə, ailədə hər kəsin qəlbindəki ən kəskin düşmənçilik hissələri belə qohumlardan birinin ölməsi ilə sakitləşirdi, bunun nəticəsində yaranan «*treuga Dei*»<sup>1</sup> vəziyyətdən asılı olaraq bir neçə gün və ya bir həftədən azacıq çox davam edirdi. Bu zaman onun anadangəlmə mehribançılığı hər baxışında və hər sözündə özünü büruzə verirdi – həm də bu səxavət və kin saxlamamaq elə hüdudsuz olurdu ki, hər dəfə də Stefan bunun müvəqqəti barışq olmadığına, əmisinin qəzəbdən birdəfəlik əl götürdüyünə əmin olurdu. Amma sonra əmisinin ölümlə sırası pozulan hissələri yenidən bərpa olunur, amansız sərtlik illərlə davam eləyirdi və növbəti dəfnə qədər onu heç nə dəyişə bilmirdi.

Anzelm əminin ram oluna bilməməsi və onun zamanla bağlı olan hissələri usaqlıqda Stefanın qeyri-adi dərəcədə xoşuna gəlirdi, sonra universitet illərində o, qismən məsələnin mahiyyətinin nədə olduğunu başa düşdü. Nə vaxtsa əmisinin tez hirslenməsi onun maddi gücünə, onun var-dövlətinə söykənirdi, sadə deyilərsə, gələcək mirası, amma xasiyyətinin tünd olması səbəbiylə Anzelm ailə içinde qəzəblənməkdən də vaz keçmirdi və mal-mülküni itirəndən sonra da ondan əvvəlkı kimi ehtiyat eləyirdilər, baxmayaraq ki onun qəzəbi mirasdan məhrum eləmək hədəsi ilə müşayiət olunmurdu. Amma hətta bu açarı tapandan sonra belə Stefan atasının böyük qardaşlarından birinin yaratdığı qorxu qatılmış ehtiram hissindən azad ola bilmirdi.

Gözlənilmədən döş ətini elə buradaca, yeməkhanada tapdılar – qara bufetdən və bu nəhəng ət parçasını köhnə bufetin dərinliyindən dartıb çıxaranda onun qara rəngi Stefanə tabutun qara rəngini xatırlatdı və o, bir anlığa özündə olmadı. Dəhlizə açılan qapıdan tappiltıyla, səs-küylə qızardılmış ördəklərin qatarını, ağızı sulandıran mərsin bankalarını, buglanan kartof boşqablarını aparırdılar. Əvvəldən vəd edilən adı yemək süfrəsi açıq-aşkar ziyafətə çevrilirdi, həm də Ksaveriy əmi bufetdən bir-birinin ardınca şərab şüşələrini çıxardırdı. Burada iştirak eləyənlərə yovuşmazlıq hissi qəfildən və sərt halda kəskinləşdi, indiyə qədər də Stefanı danışqların tonu və ölümü xatırlamamaq

<sup>1</sup> Xoşbəxt fasılə (*lat.*)

üçün edilən kəşflər bir qədər kədərləndirirdi; axı nəhayət ki, bu görüşün yeganə səbəbi məhz ölüm idi, indisə bu kədəri dəfələrlə artmışdı və Stefanı hər şey təhqir eləyirdi, o cümlədən çəngəllərin və çənələrin enerjili işinin müşayiət elədiyi itirilən vətən üçün edilən ah-zar da. İndi bomboş qəbiristanlıqda torpaq altında uyuyan Leşek əmi haqqında düşünəndə isə ona elə gəldi ki, indi ölen haqda yalnız o düşünür. Ziyafət iştirakçılarının qızarmış sıfətlərini düşməncəsinə nəzərdən keçirirdi və onun qəzəbi ailə dairəsindən kənara çıxır, bütün dünyaya qarşı yönəldirdi. Amma hələlik Stefan qəzəbini bacardığı qədər yeməkdən imtina eləməklə bürüzə verdiyindən, stolun arxasından, demək olar ki, ac ayağa qalxdı.

Amma bu vaxta qədər susan soldakı qonşusu Qjeqoj Nedzitsdə hansısa bir dəyişiklik oldu. Artıq bir müddətidi o, əndişə ilə bığlarını silir, cürətsiz halda ətrafına və qapıya doğru baxırdı, sanki, baxışları ilə məsafəni ölçür, açıq-ashkar nəyəsə hazırlaşırırdı. Birdən Stefana doğru əyildi və piçilti ilə dedi ki, Poznan qatarına yetişə bilmək üçün onun getmək vaxtıdır.

– Nə danışırsan, gecənin qaranlığında getmək istəyirsən? – nədənsə, Stefan fikri dağınış halda heyrətləndi.

– Hə, sabah işdə olmalıyam.

Qjeqoj izah eləməyə başladı ki, orada, Poznanşidə almanın polyakları görən gözü yoxdur və birgünlük icazəni çətinliklə ala bilib, bütün gecəni Neçavaya gəlmək üçün yolda olub, indisə geri qayıtmağın əsl vaxtıydı... Lopabığ rabitəsiz nitqinə ara verərək dərindən köks ötürdü, sərt halda ayağa qalxdı, az qala, stolun üstündəki süfrəni də qabları qarışq dərtib aparacaqdı və hər tərəfə kor-koranə baş əyərək qapiya doğru çəkilməyə başladı. Suallar, etirazlar yağımağa başladı, amma inadkar qaradınməz bir daha hamiya baş əydi və artırmada yox oldu. Ksaveriy əmi onun arxasınca qaçırdı, tezliklə giriş qapısı çırıldı. Stefan pəncərədən baxdı. Həyatə artıq qaranlıq çökmüşdü. Gödək əsgər şinelində olan uzun adamı qarlı yolda təsəvvür elədi... Sol əliylə boşalmış stulu yoxladı, gördü ki, kraxmallanmış stol üstlüyünün aşağı sallanmış saçqları açılıb və əllə səylə hamarlanıb, qəlbə sözün həqiqi mənasında uzaq qohumu olan, yalnız öleni son mənzilə yola salmaq üçün iki gecə

ardıcıl qaranlıq, soyuq vaqonda silkələnən, yüzlərcə addım yolu piyada gedən bu naməlum adama qarşı iliq, həqiqi mərhəmət hissindən sıxıldı.

Qonaqlar bol yeməkdən sonra acınacaqlı görkəmi olan stolun arxasından qalxdılar, boşqablardı donmuş piyli, gəmirilmiş sümüklər qalaqlanmışdı. Bir dəqiqlik sükut oldu, bundan istifadə eləyən kişilər sıqaret çıxartmaq üçün əllərini ciblərinə saldılar, keşiş yumşaq parça ilə eynəyini sildi, bibi-nənə isə ağır xəyalə dalmışdı, əgər geniş açılmış gözləri olmasaydı, onun mürgülədiyini güman eləmək olardı. Bütün bu ümumi sükutun içindən, deyəsən, ilk dəfə olaraq dul qadın Anelinin səsi eşidildi. Hələ də stol arxasında oturan, tərpənməyən, aşağı əydiyi başını yuxarı qaldırmayan qadın baxışlarını stolun üstlüyünə zilləyərək dilləndi:

– Bilirsiniz, hər şey necəsə gülməlidir...

212

Və onun səsi kəsildi. Bunun arxasında da heç kimin pozmaq istəmədiyi sükut başladı, qətiyyən belə deyildi, bunu kimsə özünə rəva görməzdi, heç kim buna hazır deyildi. Doğrudur, keşiş dərhal Aneliyə doğru yönəldi, o, hansısa bir mühafizəkar əndişə ilə hərəkət eləyirdi, sanki, ilk yardımçı eləməli olan, ancaq nə edəcəyini bilməyən həkimdi. Lakin o, bununla da kifayətləndi, qadının yanındaca donub-qaldı, qadın bütünlükə qara geyinmişdi, limon rəngli sarı sıfəti və göz qapaqları şışmiş keşiş də qara geyimdəyidi. Keşiş dayanmışdı və tez-tez gözlərini qırıpındı. Onları bu vəziyyətdən xidmətçilər qurtardılar, daha doğrusu, onların vəzifəsini yerinə yetirən kənd arvadları; onlar içəri daxil oldular və anlaşılmayan səs-küylə boşqabları, iri nimçələri yığışdırmağa başladılar.

Qonaq otağının yarıqaranlığında, işıldayan palid kitab şkaflarının yanında, yüngülçə his verən, portağal rəngli abajuru olan bürünc kerosin lampasının altında Ksaveriy əmi yarıpiçılıyla qohumları ilə söhbət eləyirdi. Birini burada gecələməyə dilə tutur, digərini qatarların gediş-gəlişi haqqında məlumatlandırır, kimi nə vaxt oyatmaq barədə göstəriş verirdi. Stefan dərhal da qayıtməq istərdi, amma qatarın yalnız gecə saat üçdə olacağını öyrənəndə tərəddüd elədi və səhərə qədər qalmağı qərara aldı. O, qonaq otağında gecələməliydi – saatların qarşısında, buna görə

də hamının dağılışmasını gözləmək lazım gəldi. Nəhayət, hamı dağılışanda artıq, az qala, gecəyarısı idi. Stefan cəld yuyundu, güc-bəla ilə səyriyən lampanın işığında soyundu, üfürüb lampanı söndürdü və soyuqdan büzüsərək adyalın altına girdi. Bu ana qədər varlığına hakim kəsilən yuxusu yoxa çıxmışdı. Gözlərini yummadan arxası üstə xeyli uzandı, zülmət qaranlıqda güclə seçilən saatlar isə hansısa çox güclü bir səylə hər saatın dördəbir hissəsində və saat tamam olanda zəng çalırdı.

Onun fikirləri əvvəlcə qeyri-müəyyən, dumanlı şəkilidə bu gün çəkdiklərinə doğru istiqamətlənirdi, lakin tələsmədən və düşünülmüş şəkildə, nədənsə, bir tərəfə meyil eləyirdi. Bütün ailənin xarakterinə buz kimi soyuqluq və od-alov, qızgınlıq və inadkarlıq xas idi. Keletsdən olan Tşinetskilər qızgınlıqları ilə ad çıxarmışdır, Anzelm əmi tündməzacliği ilə, bibi-nənə – kiminləsə zamanın silib yox elədiyi sevgisində ağılsızlığı ilə. Bu fəlakətli cizgilər özünü ailənin hər bir üzvündə özünəməxsus şəkildə bürüzə verirdi. Atası ixtiraçı idi, digər qalan işlərlə isə kötək zoruna məşğul olurdu, yaşam qayğılarına milçək kimi etinasız idi, tez-tez həftənin günlərini qarışdırırdı, çərşənbə axşamını iki dəfə yaşayırdı, sonra isə aydın olurdu ki, çərşənbəni ötürüb, amma bu, adı huşsuzluq deyildi, yalnız indiki anda onu həddən artıq məşğul eləyən ideya üzərində fikrini cəmləşdirməsindən irəli gəlirdi. Atası yatmayanda və xəstə olmayıanda düşünmədən onun çardaqda quraşdırıldığı balaca emalatxanada, qaz və spirit lampalarının alovları arasında, bərk közərmış alatlərin əhatəsində, turşuların və metalların qoxusunu udaraq, dimdik durub neylədiyini zənn eləmək olardı: nəyisə, necəsə sazlayırdı, nəyisə cilalayırdı, nəyisə bağlayırdı və axtarış proseslərinin özəyini təşkil eləyən bütün bu hərəkətlər heç vaxt kəsilmirdi, halbuki eksperimentlər istiqamətini dəyişirdi, atası bir uğursuzluqdan digərinə eyni inamlı elə ehtirasla, o qədər coşqunluqla gedirdi ki, kənar adamlara bu işə mübtəla olmuş və ya ağlığını birdəfəlik itmiş adam təsiri bağışlayırdı. Stefanı o, heç vaxt uşaqlıq kimi görməmişdi. Yarıqaranlıq emalatxana-ya gələn oğlanla yaşıllarla danışlığı kimi danışırı, həm də məsələn, ağır eşidən yaşıllarla olduğu kimi və buna görə də onlarla səhbət daima yanında kəsildi, elə hey bir-birini

başa düşmürdülər. Buna baxmayaraq, atası ağızı yivlə dolu halda, yanmış xalatda xarrat dəzgahından məngənənin yanına keçərək, məngənədən də xarrat dəzgahının yanına qayıdaraq oğluyla elə danışırkı ki, sanki, mühazirə oxuyurdu, başında hansısa əməliyyatları həll eləmək üçün də fasilə verirdi. Bəs o, nədən danışırkı? Stefan indi dəqiq xatırlamırdı, bu danışqları eşidəndə onların mənasını başa düşməyəcək qədər kiçik idi, amma deyəsən, atası, təxminən, belə deyirdi: «O şey ki olub və keçib, yoxdur, daha dəqiqi: heç vaxt olmayıb. Bu, dünən sənin yediyin pirojnaya bənzəyir, onun sənə bir xeyri yoxdur. Buna görə də özün üçün olmayan bir keçmiş uydura bilərsən, yalnız ona inanmaq qalır və elə olacaq ki, sanki, sən, həqiqətən də, bu keçmiş yaşayıbsan».

Bir dəfə isə ona belə dedi: «Məgər sən dünyaya gelmək istəyirdin? Axi istəmirdin, doğrudurmu? Amma əger sən yox idinsə, istəyə də bilməzdin. Görürsənmi, mən də sənin anadan olmağınızı istəmirdim. Yəni oğlum olmasını istəyirdim, amma səni yox, axı mən səni tanımadım – demək, səni istəyə də bilməzdim... Ümumiyyətlə, oğlum olmasını istəyirdim, sənsə – gerçəksən...»

Stefan özü şəxsən atası ilə təsadüfən danışardı və ondan heç nəyi soruşmazdı, amma bir dəfə necə oldusə (onda on beş yaşı vardi), hər halda, soruşdu ki, əger kəşf eləyərsə, atası neyləyəcək? Atası qasqabağını tökdü, xeyli susdu, sonra isə cavab verdi ki, yenə də hansısa bir kəşfə məşğul olacaq. «Niyə?» – Stefan dərhal da soruşdu. Birinci sual kimi bu sual da atasının hamının lağlağı hədəfi olan – bunu yeniyetmə kifayət qədər yaxşı bilirdi – özü-nəməxsus peşəsinə diqqətlə gizlədilən, amma illərlə artan nifrətin diktəsi ilə verilmişdi və atasının əcaibliyinin kölgəsi onun da üzərinə düşürdü. Yaşlı Tşinetski böyükmiş oğluna belə cavab verdi: «Stefak, belə soruşmaq olmaz. Görürsənmi, əger ölü adamdan soruşarlarsa ki o, həyatını yenidən yaşamağa razıdırı, yəqin, o razılaşardı və ümumiyyətlə, niyə yaşamalı olduğu ilə maraqlanmadı. Mənim işim də beləcə».

Bu gərgin və üzücü iş evə heç bir gəlir gətirmirdi, evi anası saxlayırdı – daha dəqiqi, onun atası. Beləliklə də, atasını anası saxlayırdı və bunu öyrənəndə Stefan o həddə

qədər qəzəbləndi ki, bir müddət atasına nifrat elədi. Tşinetskiyə onun qardaşları buna oxşar, hərçənd bir qədər yumşaq hisslər bəsləyirdilər, amma illər keçdikcə bu, tədricən yoluna qoyuldu, uzun müddət alışdıqları şey, nəhayət, adamları usandırır. Pani Tşinetskaya ərinin sevirdi, amma təəssüf ki, ərinin peşəsi onun ağlı üçün başadüşülməz idi, ər-arvad bir-birinə qarşı partizan mühəribəsi aparırdılar, halbuki az qala, bunu sezmirdilər, çünki bu, iki sahəyə, evə və emalatxanaya aid olan əşyaların qarşılurmazı idi. Atası mənzili emalatxananın davamına çevirməyi heç ağlına da gətirmirdi, amma bu, öz-özlüyündə baş verirdi, stolların, şkafların və süfrələrin üzərində məftil və metal qalıqları qalaqlanırdı, ana isə öz süfrələrinin, krujevalı dəsmallarının, evdə bəslədiyi gül və ağacların üzərində əsirdi. Atası bu bitkilerə rəhm eləmirdi, əlaltından köklərini kəsirdi, ölünləşmə əlamətlərinə gizlicə sevinirdi. Ana evi yiğisidə randa hansısa qiyməti olmayan kabeli, hansısa əvəz edilməsi mümkün olmayan vinti atırdı və bütün bunları heç də özgə məqsədi olmadan eləyirdi. İşə başı qarışanda, sanki, pan Tşinetski hansısa uzaq səfərə yollanırdı, oradan isə növbəti xəstəliyə yoluxmuş halda qayıdırı. Hərçənd pani Tşinetskayani ərinin xəstəlikləri narahat eləyirdi, amma əri ətrafına qızdırıcılar düzülmüş halda yatağa uzanıb, köməksizcəsinə inildəyəndə qadın tam rahatlıq əldə eləyirdi, çünki o zaman, ən azi, ərinə nə lazım olduğunu və onunla nə baş verdiyini başa düşürdü.

Xeyalları valideynlərinin evini tərk eləyib, bu gün yaşadıqlarına qayidian Stefanın başı üzərində saatların ucaдан çalınan zəngləri qaranlığı parçalayırdı. Soyuq başla qohumluq bağlarının, doğumlar və ölümlər vaxtı birləşən bu müəmmali maraqların və hisslərin müzakirəsi ona mənasız və darixdırıcı gəldi. Onun varlığına qızığın ifşa eləmək hakim kəsilmişdi, ona elə gəlirdi o, qohumlarının üzünə bütün acı həqiqətləri qışqırıb deməlidir; deməlidir ki, onların bütün adı günlərdəki və bayramlardakı vurnuxmaları boş şeydir, amma o, canlı adamlara demək üçün sözləri seçib axtaranda fikirləri Leşeka əmiyə toxundu və sanki, qorxusundan donub-qaldı. Bu baş verəndə o, fikirləşməyinə ara vermədi, amma indi onun fikirləri, sanki, öz-özünə axırdı, o yalnız onların qaçışlarını izləyirdi. Xoş bir

yorgunluq – tezliklə gələcək yuxunun müjdəcisi – bütün bədəninə yayılırdı, buradaca o, kənd qəbiristanlığında qardaş məzarlığını xatırladı. Məglub edilmiş vətəni ölmüşdü – bu, metafora idi, amma əslinə qalarsa, o adı əsgər qəbiristanlığı əsla metafora deyildi və orada qüssədən, amma həm də sevincdən – birlikdə olmağın qabaqcadan ləzzətini duymaq, tənha yaşamaqdan və tənha ölməkdən daha yaxşıdır – sıxlıq üzeyinlə sükut içində dayanmaqdan başqa daha neyləmək olardı? Buradaca Leşeka əmi də onlarla yanaşı. Stefan onun qarla örtülmüş qəbrini aydın, aşkar gördü, sanki, yuxuda göründü. Amma o yatmamışdı və vətən onun şüurunda birdən ailəsi ilə qarışdı. Vətəni də, ailəsini də ağlının mühakiməsinə verdi və onlar hər ikisi onun özündə yaşamaqda davam eləyirdi, bəlkə də, o özü onlarda yaşayırı... Ah, o artıq heç nə bilmirdi və yalnız yuxuya gedəndə əlini üzərinin üzərinə qoydu, çünkü dərk elədi ki, onlarla əlaqəni kəsmək, onsuz da, elə ölmək kimi bir şeydir.

## GÖZLƏNİLMƏYƏN QONAQ

Yuxudan dumanlanmış gözlərini açanda Stefan hələ də qarşısında qızılı rəng çəkilmiş gipsdən olan şirin pəncələrindəki oval güzgünü, yekəqarın kamodu və taxçalarda asparaqus gülərənin yaşıl buludlarını görəcəyini təsəvvür eləyirdi. Gerçəklilik onun gözlədiklərini təkbiz eləyəndə hey-rətinin sonu olmadı. O, tanış olmayan çox böyük otaqda, alçaqda yatmışdı, az qala, döşəmənin üzərində; burada, sanki, hər şey ucadan cingildəyirdi, saçaqlı, şəffaf buz salxımlarının pərdə çəkdiyi balaca pəncərələrdə özgə dan yeri göyərir, beləliklə də, qonşu evin boz divarı görünmürdü.

Yalnız gəməşəndən və yatağın üzərində oturandan sonra bütün dünənki günü xatırladı. Cəld ayağa qalxdı, soyuqdan titrəyərək artırıma çıxdı, asılıqanda öz paltosunu axtardı və onu köynəyinin üzərinə ataraq hamama getdi. Azacıq açılmış qapıdan artırmanın pəncərələrindən süzülən səhərin bənövşəyi rəngləri ilə, yanın şamların ziddiyət təşkil eləyən narıcı rəngli şəfəqləri düşürdü. Hamamda kimsə vardi. Stefan Ksaveriy əminin səsini tanıdı və ona

qulaq asmağa qəlbində böyük bir həvəs yarandı. Dərhal da psixoloqun hər şeyi öyrənməyə olan həvəsinə istinad edərək özünə haqq qazandırıldı, xüsusən də ona görə ki, hərdənbir insan haqqında hansısa yeganə, amma həqiqət olan bir nəsnəyə inanırdı, bu həqiqəti insan öz-özüylə təklikdə qalanda onu cinayət başında yaxalayarkən aşkar eləmək olardı.

Buna görə də hamamın yanında o, sakit gəzməyə və qapiya toxunmamağa çalışdı, yalnız ovuc boyda olan yarıqdan içəri boylandı.

Şüşə rəfdə iki şam yanındı. Şamlar divarın yanındaki vannadan qalxan və kətan şalvar, Ukrayna stilində köynək geymiş Ksaveriy əminin bədənini şəffaf örtüyə bürüyən buxar burumlarını sarı rəngə boyamışdı. O, tərləmiş güzgünün qabağında fırlanaraq qeyri-adi görünən üzünü qırıldırı və ruh yüksəkliyi ilə, amma o qədər də aydın olmayan tərzdə – üzünü qırxması mane olurdu – ifadə ilə şeir söyləyirdi:

*... Acizanə xahiş edirəm, ələ, bu şirinlikləri  
üfünətlə şalvarın deşiyi arasından*

Stefan bir qədər ümidsizləşmişdi və qərara gələ bilmirdi ki, indi neyləsin. Əmisi isə sanki, onun baxışlarını hiss eləyərək (bəlkə də, qardaşı oğlunu güzgüdə görərək) dönmədən tamam başqa tonda dedi:

– Stefan, necə yaşayırsan? Bu sənsən, hə? Gəl bura, dərhal yuyuna bilərsən, isti su var.

Stefan əmisinə xeyirli sabahlar arzuladı və itaetkarca-sına hamama girdi. Səhər tualeti ilə tələsik, əmisinin bura-da olmasına görə bir qədər sıxlaraq məşğul olmağa başladı, əmisi isə ona əhəmiyyət vermədən üzünü qırxmaqla məşğul idi. Müəyyən müddət hər ikisi susdu, sonra birdən əmisi dilləndi:

- Stefan...
- Hə, əmi?
- Bilirsənmi bu, necə oldu?

Əmisinin səsinin tonundan Stefan onun nəyi nəzər-də tutduğunu dərhal başa düşdü, amma belə məsələlərdə təkcə təxminə əsaslanmaq olmazdı, yenidən soruşdu:

– Leşek əmi?

Ksaveriy cavab vermədi. O, xeyli susdu, sonra üst dodağını qasıyaraq birdən-birə sözə başladı:

– Avqustun ikisində o, bura gəldi. Balıqçılıq eləmək, forel tutmaq istəyirdi; orada, dəyirmandan yuxarıda, sən oranı tanıyırsan. Özü haqqında isə təbii ki, bircə kəlmə də danışmırıldı. Mən onu çox gözəl başa düşürəm. Nahara isə axşam olduğu kimi ördək verdilər. Yalnız alma ilə, indisə alma yoxdur. Nə vardısa, əsgərlər sentyabrda yiğib apardılar. O, ördəyi yeməkdən imtina elədi, amma axı bu yeməyi həmişə çox xoşlayırdı. Bu, məni, nədənsə, həyəcanlandırdı. Hə, sifəti də artıq başqa cür idi. Yalnız yaxın adamda görə bilmirsən. Bu fikirləri özünə yaxın qoymursan ki...

– Ətə qarşı ikrəh hissi və ariqlama? – sözlərinin necə ağır səslənməsinin hesabatını öz-özünə verərək Stefan soruşdu.

Şəxsi peşəsi onu bir qədər pərt elədi. Tələsik siliniib qurulanmağa başladı, necə olsa da, sonra nə olacağını başa düşürdü, ancaq belə çılpaq vəziyyətdə qulaq asmaq iqtidarında deyildi. Bəlkə də, ona görə ki, özünü, sanki, tərk-silah edilmişə oxşar bir vəziyyətdə hiss edirdi? Özü isə bu haqda heç düşünmürdü. Ksaveriy əvvəlkitək arxası ona tərəf dayanmışdı, güzgüdə özünə baxırdı, Stefanın sualını qulaqardına vurdu və davam elədi:

– Özünə baxmağa icazə vermirdi. Di mən güc-bəla... Zarafata saldım, guya, qıdıqlanmanı öyrənirəm, onun qarnı ilə maraqlanıram, bizdən hansımızın şalvari böyükdür və sair... Şiş isə yumruq boydaydı, yerindən tərpədə bilmirdin, möhkəm idi, büsbütün şaxələnmişdi, daha nələr...

– *Carcinoma scirrhosum*, – Stefan alçaqdan dedi, amma niyə? O özü də bilmədi. Xərçəngin latınca olan bu adı cinlərin qovulması formuluna uyğun gelirdi – gerçək şəraitdən qeyri-müəyyənliyi, həyəcanı, qorxunu qovub çıxaran hansısa elmi ovsunlama – bu vəziyyəti aydınlaşdırıran və əşyaların gedisinə təbii görüntü verən formula.

– Klassik hadisə... – Ksaveriy əmi üzündə eyni bir yeri qırxaraq mızıldandı.

Gödək hamam xalatına bürünmüş Stefan əlində şalvarını saxlayaraq hərəkətsiz halda kandarda donub-qalmışdı – daha neyləməliydi? O qulaq asırdı.

— Sən bilirsən, o, bugün-sabah həkim olmaliydi? Necə yəni, bunu bilmirsən? Doğrudanmı? Nə danışırsan, o, tibb fakültəsinin dördüncü kursundan qaçıdı. Təkcə bir il əbədi tələbə olmadı, oxumağa isə biz bir yerdə başlamışdım, axı mən gimnaziyadan sonra xeyli vaxt itirdim. Bir şeydən ötrü... Hə də. Belə ki, mən onu müayinə eləyəndə o, hər şeyi açıq-aşkar görürdü və ona hər şey aydın idi. Anlaşılan buydu ki, əməliyyat aparmaq gec idi, amma bir halda ki sən həkimsən, sənin tibbdə alternativlərin yoxdur — iş yalnız tabut düzəldən ustaya qalır. Bunu isə həmişə eləmək olar. Mən düşünürdüm, kim bilir nə dava-şavalılar olacaq, amma o, dərhal razılaşdı. Mən də Xrubinskiin yanına getdim. Zibildir, amma əlləri qızıldır. Yalnız dollarla cərrahiyyə əməliyyatı aparmağa razi oldu, vəziyyət, bilirsiniz, qeyri-müəyyəndir, öz pulumuz əsgı parçası kimi qiymətdən düşür. Rentgen şəkillərinə baxdı və qəti imtina elədi, amma mən onu dilə tuta bildim.

Burada pan Ksaveriy Stefana tərəf döndü və sıfətin-də eynən gülüşünü güclə boğurmuş kimi bir ifadə var idi, soruşdu:

— Sən, Stefan, sən, heç olmasa, bir dəfə kiminsə qarşısında diz çökmüsən? Kilsədə yox, — tələsik əlavə elədi.

— Yox...

— Bax, görürsən?.. Mənsə dayanmışam. İnanmırısan? Hə, mən sənə necə deyirəmsə, elə də olub! Xrubinski on ikisi sentyabrda əməliyyatı elədi. Alman tankları artıq Topolevdə idi, Ovsyan yanındı, cadugər-monarx qadınlar qaçırdılar, mən özüm ona assistentlik eləyirdim. Gör hansı əsrə... Xrubinski açdı, tikdi və işini qurtardı. Özündən çıxmışdı. Mən onu başa düşürdüm. Mənim üstümə bağıydı. Amma hər yerdə büsbütün cəfəngiyat idi, bütün bu sentyabr, hər tərəfdə, Polşada, bax belə...

Pan Ksaveriy ülgücü qayışında itiləməyə başladı, onun hərəkətləri getdikcə daha ləng və tamam təmkinli olurdu, o, susmadan danışırıdı:

— Əməliyyatdan azca əvvəl, artıq skopolomin iynələri vurulandan sonra Leşek soruşur: «Bu sondur, hə?» Mən, təbii ki, belə məqamda xəstəyə deyilən sözləri deyirəm. O isə: «Polşanın, deyəsən, sonudur». Bilirsən nə xahiş eləyir? Polşa yenidən bizim olanda mən onun qəbrinin üstünə

gedim, bunu ona piçıldayım. Fantaziyaçı id! Hərçənd, yeri gəlmışkən, kimi ölməyə öyrədirlər? Əməliyyatdan sonra oyananda isə di, onun yanında tək mən idim, saatın neçə olduğunu soruşdu. Mənsə, qoca gicbəsər, ona həqiqəti dedim. Saatların yerini dəyişmək ağlıma gəlmədi, axı o, bir həkim kimi ciddi əməliyyatın bir saat və daha da çox davam elədiyini bilməliydi, burada isə on beş dəqiqə keçib və hər şey qurtarıb. Demək, artıq bilirdi, hər şey...

– Bəs sonra? – Stefan ixtiyarsız dedi, təzədən ortalığa ağır sükut çökəcəyindən qorxurdu.

– Sonra mən onu Anzelmin yanına apardım, özü belə istədi. Mən onu üç ay idi görməmişdim, yalnız dekabrda... Amma bu, tamamilə ağlaşırmazdır.

Ksaveriy əmi baxmadan ağır hərəkətlə ülgücü kənara qoydu və Stefanla yanaşı dayanaraq baxışlarını birbaşa qarşısına, bir qədər aşağıya dikdi, adama elə gəlirdi ki, o, ayaqlarının yanında nə isə əcaib bir şey görüb.

– Mən onu yataqda gördüm, ariqlamışdım, əsl skelet idi, artıq südü də çətinliklə içirdi və səsi çox cir olmuşdu, burada hətta kor adam da işin nə yerdə olduğunu təsəvvür eləyərdi, o isə... bunu necə deyim? Mən onu xoşbəxt gördüm! Hər şeyə, başa düşürsənmi, özünü hər şeyə inandırmışdı, əgər belə demək mümkünəsə, əməliyyatın uğurlu keçdiyinəmi və hər keçən günlə gücünün artdığına, əmələ geldiynəmi, yataqdan qalxacağına lap az qaldığınamı inanmışdı? Ayaqlarının və əllərinin masaj edilməsinə göstəriş verir və həkimlərin onu düzgün müalicə etmələrindən ötrü səhərlər özünü necə hiss elədiyini Aneliyə diktə eləyib yazdırırı... Şiş isə artıq kömbə kimi olmuşdu. Özünün də ona əli çatmasın deyə qarnına sıx sarğı bağlamağa icazə vermirdi, guya, tikiş belə daha təhlükəsiz olurdu. Öz xəstəliyi haqqında, ümumiyyətlə, danışmağı sevmirdi, əgər bu baş verirdisə də, «adicə şış idi və kəsilib atıldı» deyirdi, daha sağlam olacaq və ümumiyyətlə, onun heç nəyi yoxdur...

– Əmi, siz elə zənn eləyirsiniz... o, normal adam deyildi?  
– Stefan cavabında nə eşidəcəyini təxmin eləmədən piçildədi.

– Normal! Ya da qeyri-normal! Axmaq, sən nə çərənləyirsən! Sən nə bilirsən? Normal ölünenə, bax, normal olmaq

uyğun gəlirmi? Bu şisi bədənindən çıxarmağı bacarmadı, yaddaşından çıxartdı. Aldadırkı, inanır, başqalarını da inanmağa məcbur eləyirdi, mən haradan bilim birinin haradan başladığını və digərinin harada qurtardığını! Tamamilə sakitcə deyirdi ki, özünü yaxşı hiss eləyir və getdikcə daha tez-tez ağlayırdı.

— Ağlayırdı? — ata minmiş, çiyində qoşalülə tüfəng olan və tüfəngin lüləsi yerə yönəlmış enlikürək Leşeka əmisini xatırlayan Stefan uşaq kimi qorxuya düşdü...

— Hə. Bilirsən niyə? Ağrılar şiddətli idi, ona morfi şamları təyin eləmişdilər. Özü onları bədəninə yeridirdi. Bir dəfə bunu baxıcı qadın eləyəndə isə yenə də ağladı. «Mən, — deyir, — artıq özüm heç nə bacarmıram, bircə şamları qoymaqdan başqa, bunu da mənim əlimdən alırlar...» Ayağa qalxa bilmirdi, amma deyirdi ki, özü qalxmaq istəmir. Əgər süd içirdisə, guya, süd içəndən sonra ayağa qalxmağa dəyməzdidi, bulyon içsəydi, başqa məsələ. Bulyon içəndən sonra da nəsə düşünüb tapırdı. Bax belə! Onda mən onunla olurdum. Söhbət eləyirdim! Əllərini uzadır, əlləri oduna oxşayır, amma hamiya, guya, kökəldiyini deyirdi. Qəribə işdir, bu zaman o, necə də hər şeyə şübhə eləyen adam olurdu! «Siz orada, künçdə nə piçıldasırsınız? Doktor nə dedi?» Nəhayət, Skoçinskaya bibi keşiş çağırımlı oldu. Təbii ki, o, müqəddəs sovqatlarla gəldi. Mən, Allah bilir, nələr düşündüm, Leşeka isə buna tamam sakitcə yanaşdı. Yalnız həmin gecə mən onun yanında oturanda piçıldı. Mən sayıqladığını güman eləyib cavab vermirəm, o isə ucadan: «Ksav, nəsə bir şey elə...» Ona yaxınlaşıram, o isə yenə də: «Ksav, nəsə bir şey elə...» Stefan, sən ki həkim sən? Di başa düş, mən onun yanına morfi ehtiyatı ilə gəlmişdim. Əgər o istəsəydi... Mən özümlə lazımlı olan dozani götürmüştüm. Pencəyimin cibindəydi. Onda, gecə mən onun nə istədiyini başa düşdüm, di özün başa düşürsən. Amma mən onun gözlərinə baxdım və gördüm ki, o, kömək istəyir. Mən susuram, o isə öz sözünü deyir: «Ksav, nəsə bir şey elə...» Beləcə, ta şübhə kimi. Sonra isə heç nə demədi. Mənim getməyim lazımlı idı. Bax belə... Axşam Anelya mənə danışdı ki, dünən özünə gəldi, uzandı, səhər onun yanına gedirəm, o isə artıq ölüb. Yalnız yataqda əksinə uzanmışdı.

– Necə yəni əksinə? – qorxmuş və tələsik halda Stefan piçildədi.

– Əksinə – başının olduğu yerə ayaqlarını qoymuşdu. Niyə? Mən haradan bilim? Nəsə eləmək istəyirmiş, yaşamaqdan ötrü...

Əzik-üzük kətan şalvar, sinəsi açıq olan naxışlı köynək geymiş, üzünə sabun köpüyü yaxmış Ksaveriy əmi dərin fikrə getdi və başını ağır-ağır aşağı endirdi. Sonra ani baxışlarla Stefanı nəzərdən keçirdi. Onu özünün qara, indi isə ciddi və alışib-yanan gözləri ilə dəlib keçdi.

– Mən bunu sənə ona görə danışram ki, sən həkim-sən və özümüzünküsən... Sən bunu bilməlisən! Bu... bütün mənim tibbi biliyimdir. Orada mən... doğrusu, bilmirəm, mən... mən, demək olar ki, dua eləyirdim. İnsan nələrə məruz qalır!

Güzgüdən suya çevrilən buxarın döşəməyə necə damcılacağı eşidildi. Birdən onlar hər ikisi diksindi, sanki, yuxudan ayıldı, qonaq otağındakı saatlar ucadan zəng çaldı, əzəmətlə, təmkinlə...

Əmisi çanağa doğru döndü, üzünə, boynuna qızığınlıqla su vurmağa başladı, burnunun sabunu yudu, Stefan isə bu zaman tələsik, sanki, oğrunca geyindi və sakitcə hamamdan sıvişib çıxdı.

Yeməkhanada artıq süfrə açılmışdı. Pəncərədən sallanan mavi buz lülələri şəffaf günün bühlur rəngini almışdı, pəncərə şüşələri ilə qızılı işiq zolaqları sürüsür, döşəmə saatlarının futlyarının şüşəsində əks olunurdu, stolun üzərindəki dolcanın kənarlarından şən qıqlıçımlar səpələnirdi. Anzelm əmi, Keletsdən olan Tşenitski qızı ilə, bibi-nənə Soçinskaya, Anelya xala da gəldilər.

Çoxlu isti qəhvə, mürəbbə, iri çörək kömbələri, dördkünc yağı, bal; səhər yeməyini dinməzcə yeyirdilər; hamı, nədənsə, sakit idi, günəş işığına qərq olmuş pəncərəyə baxır, ara-sıra nəsə deyirdilər. Stefan əsəbiləşirdi, qorxurdu ki, onun qəhvəsinə süd əvəzinə qaymaq tökərlər, onun qaymağı görən gözü yox idi. Anzelm əmi fikirli və qasqabaqlı idi. Hər şeyin adı olduğu görünürdü, amma stol arxasında oturmaq nəyə görəsə dözülməz idi. Stefan ən axırdı gələn, qalstuk taxmamış, düymələnmiş qara pencək geymiş Ksaveriy əmiyə bir neçə dəfə baxdı. Stefan onları elə indicə,

sanki, bir-birinə bağlayan gizli birlik yaratdıqlarına əmin idi, amma əmisi onun çoxmənali baxışlarına əhəmiyyət vermədi, çörək kürələrini bürmələyərək stolun üstünə qoyurdu. Əmisinə təsərrüfatda kömək eləyən kənd qadınlarından biri içəri girdi və kandardan bütün otağa elan elədi:

— Hansısa cənab gəlib və kiçik Tşinetskiyi soruşur.

Bu «cənab kiçik Tşinetski» Leşeka əminin təxəyyülünün məhsulu idi, Ksaveriygildə qonaq qalanda mütləq onun xidmətçilərinə təlim keçirdi, elə hey «gənc cənab Tşinetski» və «cənab kiçik Tşinetski» deyə təkrarlayan bir inadkar qızı isə hətta bağırdı: «Bu, sən dərk eləyən iş deyil! Sənə görə məgər «Allah, öz qulunu hifz elə» ilə «Cənab, öz qulunu hifz elə» eyni şeylərdir, kütbeyinin birisi! «Amma indi tutulmuş və heyrətə düşmüş Stefan heç bu haqda xatırlamırdı da, qorxmuş halda stolun arxasından sıçrayıb ayağa qalxdı və nəsə donquldanıb dəhlizə qaçıdı. Ora işıq idi, amma işıq artırmanın şüşəbəndlərindən elə düşürdü ki, qonağın sıfətini ayırd eləmək olmurdu — yalnız günəşin fonunda qara siluet görünürdü. Adam paltodaydı, şlyapasını əlində saxlamışdı və yalnız o danışmağa başlayanda, Stefan onu tanıdı.

— Staşek! Hə, Staşek! Sən burada nə gəzirsən... di bilirsən... kimi, kimi görəcəyimi təsəvvür edərdim, amma səni yox!!!

Stefan gələn adamı dartıb qonaq otağına aparmaq istərdi, amma qapıdaca onun üzərinə atıldı və az qala, güclə xəz boyunluqlu paltosunu əynindən çıxardı. Artırma-ya apardı, qayıdır qonağı kresloda oturtdı, özü üçünsə stul çəkib oturdu.

— Hə, nə var, necəsən? Nə iş görürsən? Haradan gəlibsən? Hə, danış görüm!

Stanislav Kşecotek, Stefanın universitet yoldaşı sıxlıq və eyni zamanda da sevincə gülümsəyirdi. Stefanın qızınlığı onu bir az karıxdırmışdı.

— Nə var? Belə də, məxsusi heç nə yoxdur, burada, yaxınlıqda işləyirəm, Bejintsdə. Axşam təsadüfən bu yas haqqında eşitdim, yəni sənin əminin... — sözünə ara verib, baxışlarını yayındırdı, sonra davam elədi: — Bax mən də düşündüm, yəqin, səni burada görə bilərəm. Çoxdandır səninlə görüşmürük, hə?

— Ax, demək belə, necə... hə. — Stefan heç cür fikirlərini toplaya bilmirdi. — Dayan görüm, demək, sən Bejintsdə işləyirsən? İşə bir bax! Demək, sən sarğı həkimisən, eləmi? Axi Ksaveriy əmi...

— Yox. Mən Paençkovun müalicəxanasında işləyirəm. Di sən ki bilirsən, axı bu yerlər sənə tanışdır...

— Ax! Necə də başa düşmədim! Bu müalicəxanada... icazə ver, demək, psixiatr? Bu sahə üzrə ixtisaslaşmışsan? Bu, mənim üçün yenilikdir!

— Belə olacağını mən özüm də bilmirdim. Amma hələ müharibədən qabaq, bilirsənmi, vakansiya oldu və Tibb palatasının elanı ilə...

Kşecotek özünəməxsus uzunçuluqla — xeyli mövcud olmayan təfərrüatlarla Bejinetsə gəlməsinin tarixçəsini danışmağa başladı, Stefan həmişə olduğu kimi qızışırı, məlumatların bütöv hissələrini qulaqardına vuraraq, onu sual yağışına tutmuşdu. Bu zaman da həmsöhbətini gizlətmədiyi bir sevincdə süzürdü. Tibb fakültəsinin birinci kursunda tanış olmuşdular, onları meyit yarılan otaqda olarkən öhdəsindən gəlməli olduqları hissələrinin oxşarlığı birləşdirmişdi. Staşek Stefanın yaxınlığında yaşayırı və tezliklə dərs kitablarının həddən artıq baha olmasını və kitabla uzun müddət təkbətək qalmanın mümkün olmadığını əsas gətirərək, birlikdə hazırlaşmayı təklif elədi. Stefan əvvəllər də Staşeklə rastlaşmışdı, amma ona yaxınlaşmirdi, belə ki, ona elə gəlirdi Staşekdə əlaçiya xas olan nəsə var, amma əzbərləməsinə dözmürdü. Ona yalnız onun həmişə söz sahibi olduğu əyləncə gecələrində və ballarda inamla yaxınlaşırı. Onu yaxından tanıyandan sonra Stefan tanışının şənliyinin və qızığılığının süni olduğunu başa düşdü. Bu, kompleksli və özünə inanmayan gənc idi. İmtahanlardan, kurs yoldaşlarından, meyitlərdən, professorların necə əhvalda olmalarından, qadınlarдан — qısaçı, həyatda nə varsa, hamisindən qorxurdu. Çox məharətlə özü üçün kefcil adam maskası hazırlayırdı, amma elə fürsət düşən kimi də asanlıqla çıxarıb atırdı. Stefanı, xüsusən də, Staşekin qızların xoşuna gəlməsi heyrətləndirirdi və onlar Staşekin zarafatlarına həvəslə güldürdülər. Amma yalnız adamların çoxluğu Staşeki cəsurlaşdırındı. İki qızla o, özünü hələ birtəhər hiss eləyirdi, hər ikisi ilə

eyni zamanda eşqbazlıq eləyirdi, amma biri ilə təkbətək qalanda tamamilə özünü itirirdi. Burada artıq zarafatın yeri deyildi, işə ciddi yanaşmaq lazımdı, bu isə onda heç cür alınmırıldı. Rəqslər, mazaqlaşma, masqaraçılıq ümumi anlayışlara görə nəyləsə tovuzquşunun quyruğunu açaraq erkəyini heyran eləməsinə oxşar olan hansısa girişlərə hazırlıq manevrləri kimi başa düşüldü. Halbuki Staşekin kübar istedadi bununla da qurtarırdı. Stefan Staşekdə gedən heyranedici dəyişiklikləri müşahidə eləyərək bunu təxmin eləyirdi, o, vuran ürəyi olduğu tədbirləri tərk eləyən kimi də ani olaraq susur, əhvalı pozulur və kədərlənirdi. İkililikdə uzun söhbətlərin, payız xiyabanlarında gəzintilərin, axşamlar sonsuza qədər filosofluq eləmənin, qızgın mübahisələrin başlanğıcı, «mütləq həqiqətlərin», «həyatın mənasının» axtarışları ve varlıqların mahiyyəti haqqında sözləşmələr belə başlayırdı. Onlar bir-birini məlumatlaşdırır və zənginləşdirirdilər. Onların səmimiliyi, hər halda, sərhədsiz deyildi – daha intim əngəllərə dirənəndə zəifləyirdi. Staşek öz kişilik uğursuzluğunu bütöv bir nəzəriyyə ilə əsaslaşdırırdı, o, ümumiyyətlə, məhəbbətə inanmırıldı. Məhəbbət haqqında oxumaq xoşuna gəlirdi, amma inanmağa qalan-da isə inanmırıldı. «Qulaq as, – deyirdi, – Abderqaldeni<sup>1</sup> oxu! Əgər meymuna prolaktin iynəsi vurub küçüyü onun altına atarlarsa, meymun dərhal da ona nəvazış göstərməyə və onu sevə-sevə bəsləməyə başlayacaq, amma hormonların vurulmasını dayandıran kimi də – iki-üç gündən sonra o, öz sevimli küçüğünü vurub aşıracaq. Bax bu da sənə ana sevgisi, ən ali hiss, qandakı bir damla kimyəvi maddə!»

Stefan xəlvətdə öz ürəyiaçıq dostuna təkəbbürlü münasibət bəsləyirdi. Kşecotekin sıfəti ay kimi girdə və koppuş idi, hərçənd özü arıq-qıvrıq idi, kartofa oxşayan burnunun ucunda həmişə iri sizanaq məskən salırdı. Qışda Staşek kişi alt paltarı geymədiyindən – bunu kişi üçün ləyaqətsiz bir şey hesab eləyirdi – həmişə soyuqdan donurdu. Bundan əlavə, ilin dördədən üç hissəsini nümayışkarana tərzdə, çarəsiz və gülməli halda uğursuz məhəbbətdən əziyyət çəkirdi. Onların münasibətləri elə qurulmuşdu ki,

<sup>1</sup> Abderqalden Emil (1877–1950) – İsveçrə biokimyaçısı, zülalların quruluşunun və funksiyasının tədqiqatçısı

ümumiyyətlə, onlar çox söhbət eləyirdilər, amma şəxsi məsələlərə, demək olar toxunmurdular. Amma indi, burada, günəşli gün olmasına baxmayaraq, Ksaveriy əminin naxışlı, ipək divar kağızları çekilmiş tutqun qonaq otağında nıcatverici filosof atından kiminsə üzərinə sıçramaq çətin idi. Buna görə də Kşecotek öz söhbətini qurtaranda ortalığa ağır sükut çökdü. Staşek sükutu pozmaq üçün Stefan'dan işinin necə olduğunu soruşdu.

– Mən? Ax, hələlik heç nə bilmirəm... Hələlik heç yerdə işləmirəm. İndi almanlar... işgal... özüm də bilmirəm. Baxıram. Nəyləsə məşğul olmaq, hansısa bir iş yeri tapmaq lazımdır, amma mən bu haqda ciddi düşünməmişəm...

Stefan getdikcə ağır danışındı. Onlar hələ susurdlar, indi artıq əsaslı surətdə. Dilxorçuluqdan onların, az qala, bir-birinə deməyə sözləri qalmamışdı, yalnız söhbəti davam etdirmək istəyinə görə Stefan həyəcanla mövzu axtarandan sonra soruşdu:

– Hə, orada, müalicəxanada vəziyyət necədir? Sən razısanmı?

– Müalicəxana...

Kşecotek canlandı, danışmaq istəyirdi ki, sanki, yuxudan ayıldı, gözləri geniş açıldı və sıfəti sevincdən işqlandı.

– Qulaq as, Stefan! Bu, mənim yalnız indi ağlıma gəldi, hə, nə olsun? Arximed də birdən... Sən ki bilirsən! Stefan, qulaq as, əgər sən, hə, bizim yanımıza, müalicəxanaya gəlsən? Yaxşı yerdir, çox yaxşıdır, ixtisaslaşma, bu yerlər sənə tanışdır, burada sakitlikdir və iş də maraqlıdır... və... boş vaxtın da kifayət qədər olur, hə, elmlə məşğul olarsan, mən ki xatırlayıram, sən bunu qarşına məqsəd qoymuşdun....

– Mən – müalicəxanaxaya? – Stefan heyrətlənərək kəkələdi və çəşqin halda gülümsədi. – Bilirsənmi, bax belə, birdən-birə... yasa gəlməşdim və dərhal da... yeri gəlmışkən... şəxsən mənim üçün fərqi yoxdur, – o dilləndi və öz axırıncı qeydinin uyğunsuzluğundan çəkindiyindən deməyə söz tapa bilmədi, amma Staşek heç nə hiss eləmədi.

O daha on beş dəqiqə ağızını yummadı, yalnız bu haqda danışdı, sonra onlar Stefanın, əslində, müalicə həkimini kimi işə düzələrsə, vəziyyətinin necə olacağını müzakirə

elədilər; axı, doğrudan da, orada boş yer vardi. Staşek Stefanın şübhələrini bir-birinin ardınca yoxa çıxarırdı.

– Psixiatriya üzrə ixtisaslaşmayıbsan? Bu, fəlakət deyil, axı heç kim mütəxəssis kimi anadan olmur. Oradakı həkimlər əla həkimlərdir, özün görəcəksən! Hə, təbii ki, məlum olduğu kimi, axı həkimlər də insandırlar, yaxşısı, pisi olur. Amma hamısı maraqlı adamdır. Həm də necə rahatçılıqdır! Sanki, heç bir işğal yoxdur, hə, orada nə varsa, sanki, hansısa başqa planetdədir!

Kşateçok elə danışındı, onun dilində müalicəxana hansısa yerdənənar kosmik rəsədxanaya oxşar adaya çevrilirdi, bu adada yalqız yaşıyanlar təbiətin bəxş elədiyi dərin ağıllarını münasib bildikləri kimi inkişaf etdirə bilərdilər. Onlar cənə vurdular, vurdular və Stefan hərcənd bundan heç nə alınmayacağına tamamilə əmin olsa da, dostuna həvəslə dəm tuturdu, sanki, bu söhbətdə onu hər tərəfdən əhatəyə alan dəhşətli boşluqdan xilas yolu astarırdı.

Kimsə qapını taqqıldatdı, Anzelm əmi ilə bibisi artıq vağzala getməyə hazırlaşırdılar. Onları yola salmaq lazımlı gəlirdi, amma Stefan tələsik onların üzərinə cumaraq əllərini öpmək və baş əyməklə bundan yaxa qurtarmalı oldu. Deyəsən, Anelya yaxşı əhvalda idi, başqa şəraitdə Stefan onu mühakimə eləyərdi – Ksaveriyin danışdıqları yadından çıxmırıldı – amma o, Kşəçotekin yanına qayitmaq üçün olduqca tələsirdi və nəsihət verməyə vaxtı yox idi. Qohumları ilə növbəti vidalaşma, onu qucaqlayan, amma öpməyən, yalnız tikanlı üzünü onun yanağına toxunduran Anzelmin ağayanlığı, Melanya bibinin hansısa mənasız öyüdləri və tapşırıqları – bütün bunlar yalnız Staşkin gözlənilməyən təklifinə cazibədarlıq verirdi. Amma sünü bir etinasızlıqla qonaq otağının divarlarından asılan köhnə qravüraları gözdən keçirən dostonu görən kimi də yenidən tərəddüd eləməyə başladı. Nəhayət, bütün «lehinə» və «əleyhinə»-lər üzərində uzun müddət düşünəndən sonra Stefan evə getməyi qərara aldı – guya, orada o, hansısa işləri yoluna qoymalıydı (bu, bəhanə idi, heç bir işi yox idi, amma bəhanəsi ciddi və ağlabatan idi). Sonra qayıdar, yəni bir müdətdən sonra (Tşinetski donuz kimi görünməmək üçün bunu qeyd elədi) Bejinetsə gələr.

Düz günortaçağı Stefan əmisiylə nəzakətlə, amma soyuq vidalaşdı və stansiyaya getdi. Kşəçotek onu yola salırdı, Bejinetsə o, bu qatarla gedə bilərdi.

Mülayim və artıq xoş bir bahar günüydü, qar əriyirdi, sellər səs-küylə axaraq yolları əsl bataqlığa çevirmişdi, onlar az danışıldırılar, gölməçələrdən keçmək diqqət tələb eləyirdi, həm də nədən danışasan? Stansiyada bir qədər darıxdılar və bundan yaxa qurtarmağın yolunu da siqaret də gördülər – tələbəlik adətlərinə uyğun olaraq mühabizələrərəsi fasılələrdə çəkdikləri kimi siqareti ovuclarında gizlədirdilər. Di budur, qatar gəldi. Qatar hələ dayanmağa macal tapmamış onun görkəmindən qorxuya düşən Staşek piyada getməyi qərara aldı, vaqonlar ağızına kimi dolu idi, adamlar pəncərələrdən sallanıb qalmışdır, vaqonun damından yapışmışdır, məhəccərlərdən, qapı dəstəklərindən, pillələrdən asılı qalmışdır. Qatar dayananda kəndlilərin və torbaçı qadınların dəstəsi qatara hücum çəkdi. Stefan özündən gözləmədiyi amansızlıq göstərdi, o bağırraraq kürklərdən olan divarı var qüvvəsi ilə elə yumruqlamağa başladı ki, sanki, yaşamaq uğrunda mübarizə aparırırdı. Ayaqqabısının burnu ilə ağac pillənin kənarına toxunanda və ondan yuxarıda qapıdan asılı qalanların kürkündən və paltosundan yapışmağa nail olanda qatar ümumi bağırtının müşayiəti ilə artıq yerindən tərpəndi. Lakin onun belə vəziyyətdə bir neçə dəqiqə belə dayana bilməyəcəyini dərk eləməyə aqli bəs elədi və qatar gedə gedə yerə tullandı, az qala, palçığın içində yixilacaqdı. Lakin canı qurtardı, yalnız təpədən dirnağa kimi qara və çirkli suya bulaşdı. Stefan gücənməkdən və qəzəbdən qıpqrımızi qızarmış halda geri qayıtdı və Staşeki platformada gördü: o, təkəbbürlə, hərçənd şəfqətlə gülümsəyirdi. Hırsı yeni qüvvə ilə şiddətlənirdi, amma onun səylərini qiymətləndirən dostu hələ uzaqdan qışqırdı:

– Stefan, hırsınlı, özün görürsən, bunu mən yox, tale eləyir. Gəl bura, birləkdə Bejinetsə gedək...

Stefan tərəddüd içində dayanmışdı, sonra danışdı – amma hansısa «yoluna qoyulması lazım olan işdən yox, döşəkağılarından və sabundan, amma Kşəçotek ona xas olmayan enerji ilə dostunun qolundan yapışdı və bununla da lazım olan hər şeyin tapılacağını ona bildirdi; bu onda

elə təbii, səmimi alındı ki, yalnız indi öz paltosunda palçıqlı ləkələri görən Stefan birdən güldü, şərti olaraq əlini yel-lədi və dostu ilə birlikdə palçıqlı yolla işıqlanan üfüqlərdə uzaqdan görünən Bejinets təpələrinin üç donqarına tərəf yavaş-yavaş getməyə başladı.

## MƏKAN DÜYÜNLƏRİ

Neçavadan Bejinetsə qədər dairəvi, bataqlıq və palçıqlı yolla on iki kilometr idi. Yolcular ən sərt dikdiri qalxandan sonra yol dərin çökəyə doğru yönəldi, buradan isə elə beləcə bataqlıq olan torpaq yola çıxdılar və nəhayət, pöhrəliyin arxasında azacıq meyilli olan, kiçik meşəliklə dövrəyə alınmış təpəni gördülər. Təpənin üstündə kərpic divarlarla əhatəyə alınmış bir neçə bozumtu bina vardı. Mərkəzdəki darvazaya doğru çıñıl döşənmiş yol uzanırdı. Hədəfə çatmağa bir neçə yüz metr qalmışdı, amma iti yeridiklərindən təngnəfəs olmuş dostlar dayandılar. Buradan, yüksəklikdən Stefan intəhasız, yumşaq qırçınlarla sıyrılmamış, üzərində batmaqdə olan günəşin şəfəqləri altında haradasa duman burumları sürünən boşluğu nəzərdən keçirdi. Suyun yuduğu qar istinin görünməyən işini bürüzə verirdi. Tutqun darvazanın üzərində yanlardan kollarla örtülmüş daş tağ ucalırdı, üzərində solğun yazı var idi. Onlar yaxınlaşanda Stefan yazını oxuya bildi. *CHRISTO TRANSFIGURATO*<sup>1</sup>

Addımlarını yeyinlədərək və kölgəli yerlərdə dommuş gölməçələrin buzlarını qıraraq dostlar qapiya kimi gəlib çatdılar. Gonbul, üzünü qırxmamış dalandar onları içəri buraxdı. İndi Kşecotek qaynar, hərcənd o qədər də hiss olunmayan fəaliyətə keçdi. Stefana birinci mərtəbənin yan otağında gözləməyi tapşırıldı, özü isə baş həkimin yanına cumdu. Stefan döşəmənin daş üzüzləkləri üzərində firlanır, qismən suvaqla örtülmüş divar naxışlarına tənbəlcəsinə baxırdı; hansısa solğun-qızılı halə artıq maviyə çalan suvağın altından ağızını açmışdı, ya qışqırır, ya da oxuyurdu. Addım səslərini eşidən Stefan boylandı, Staşek gözlənilmədən tez qayıtdı. Əynində uzun, az qala, dabanlarına

<sup>1</sup> İsa yolunda dəyişmə (*lat.*)

düşən, tez-tez yuyulmaqdan qolları nimdaşlaşmış xalat olan Staşek, sanki, daha qədd-qamətli və boyundan uca olmuşdu. Onun girdə sir-sifətinə fərəhli bir təbəssüm yayılmışdı.

— Di çox gözəl, mən artıq Paypakla hər şeyi danışdım, — Stefanan qoluna girərək elan elədi. — O, bizim baş həkimdir, başa düşürsənmi? Əslində, onun soyadı Paençkovskidir, kəkələyir, ona görə də bu ləqəbi alıb, amma sən, yəqin, yemək istəyirsən? Boynuna al! Di bu dəqiqli təşkil edərik.

Həkimlər gözəl, çox rahat və işiqlı binada ayrıca yaşayır-dilar. Burada hər şey xirdalıqlarına qədər nəzərə alınmışdı. Staşekin onu apardığı otaqda Stefan əlüzyuyanda isti su və elə də xəstəxana görkəmi olmayan olduqca səliqəli çarpayı, açıqrəngli, hərcənd xeyli ciddi üslublu mebel, hətta stolun üzərindəki stekanda üç dənə novruzgülü olduğunu gördü. Ən başlıcası isə burada əsla yod iyi yox idi, ümumiyyətlə, binadan xəstəxana qoxuları gəlmirdi. Dostunun ara verməyən çərənləmələri arasında Stefan növbə ilə hər bir kranı açdı, hamama baxdı, duşun mehriban şiriltisin-dən ləzzət aldı, otağa qayıtdı, südlə qəhvə içdi, çörəyin üzərinə yaxma yaxıb yedi... Amma bütün bunları, əslində, dostluq xatırınə, Staşek öz diribaşlığının nəticəsindən sevinsin deyə elədi.

— İndisə buradan otur, mənimlə yanaşı. Hə, necədir? İndi bu, necə olacaq? — hər şeyə baxılidan və stolun üstündəkilər yeyiləndən sonra Staşek soruşdu.

— Sən nədən danışırsan?

— Ümumiyyətlə, səninlə və dünya ilə necə olacaq?

— Ciddi söhbətə dəvət eləyirsən? — Stefan gülüşünü boğa bilmədi.

— Yox, nə danışırsan! Mübahisə eləməli bir şey yoxdur! Dünya — indi almanınlardır. Hami hesab eləyir ki, onlara qalib gələcəklər, hərcənd mən buna elə də inanmiram... təəssüflər olsun. Artıq rəhbərliyin dəyişilməsi haqqında söhbətlər gəzir — guya, polyakın direktor olmağa haqqı yoxdur... Amma bu, yəqin, olmaya da bilər. Hə, sənə qalanda isə — sən yavaş-yavaş burada hamı ilə tanış olarsan. Yalnız bundan sonra özünə şöbə seçərsən. Tələsmə, əvvəlcə bax.

«Staşek eynilə Skoçinskaya xala kimi danışır», – Stefan düşündü və ucadan soruşdu:

– Bəs onlar... haradadırlar?

Pencərədən duman burumlarına bürünən çiçək ləklərini, bir-birinin arxasında tikilən korpusların qeyri-müəyyən cizgilərini gördü, ən uzaqda isə türk üslubundamı, mavritan üslubundamı tikilmiş – Tşinetski bunu müəyyən eləyə bilmədi – qüllə ucalırdı.

– Hamını görəcəksən. Onlar, bax, oradadırlar, o biri tərəfdə də yaşayırlar. Tezliklə bizim qocanın ad günüdür. Şənlənərsən. Bu gün, yəqin, palatalara getməzsən, çəşməyasan deyə mən hər şeyi sənə ətraflı izah edərəm. Əzizim, sən burada elə də normal olmayan adamların xəstəxanasındasın.

– Bunu bilirəm.

– Sənə yalnız belə gəlir. Sən psixiatriyadan imtahan veribsən və yəqin, hansısa əsəb həkiminin yanında bir xəstəni müşahidə etəyibsən, doğrudurmu?

– Bəli.

– Bax, görürsən?!.. Daxili xəstəliklərin müalicəsində məxsusi heç nə yoxdur: qırx yaşa qədər dəlilik – bu *dementia praesox*<sup>1</sup>: skopolamin, brom və soyuq duş. Qırx yaşdan sonra – *dementia senilis*<sup>2</sup>: soyuq duş. Skopolamin, brom. Bir də ağır ruhi sarsıntılar. Bax, sözün həqiqi mənasında bütün psixiatriya bundan ibarətdir. Burada isə, əzizim, biz qəribə dənizdə balaca bir adayıq. Sənə deyirəm ki, əgər hətta buranın işçisi olmasam da, əgər... di yaxşı, zamanında özün başa düşərsən – hətta həkim olmasan da, bütün həyatını burada keçirməyə dəyər...

– Yəni dəli kimi; sən bunumu demək istəyirsən?

– Sən nə düşünürsən? Mən qonaq kimi qalmağı nəzərdə tuturam. Bizdə belələri də var. Burada görkəmlı adamlarla tanış ola bilərsən; gülmə, mən ciddi deyirəm.

– Necə, necə?

– Məsələn, Sekulovski ilə.

– Sən nə danışırsan, bu şairlə? Demək, o...

– Heç də yox! Sadəcə, bizdə qalır, yəni bunu necə deym? Narkomandır. Morfi, kokain, hətta həşiş... Amma

<sup>1</sup> Şizofreniya (*lat.*)

<sup>2</sup> Qocalıq alasəfəhliyi (*lat.*)

o artıq bundan əl çəkib. Bizdə bağ evində yaşadığı kimi yaşayır. Sözün qisası, almanlardan gizlənir. Bütün günü oturub yazar, həm də şeir yox, fəlsəfi göy gurultularını və ildirimları arzulayır! Özün görəcəksən! İndisə mənim axşam yoxlamamın vaxtıdır, səni yarım saatlığa tərk elə-yəcəyəm, yaxşı?

Staşek getdi. Stefan pəncərənin qabağında xeyli dayandı. Sonra özünün yeni yaşayış məskənini gözdən keçirdi. Bizi əhatə eləyən hər şey necə də mühümdür. Bütün bunlar anlaşılmız tərzdə ona nüfuz edirdi, həm də, ümumiyyətlə, bu və ya digər şeyə, sanki, lupayla baxılmış kimi diqqətlə baxanda yox, sadəcə, beləcə dayanıb istirahət eləyəndə. Stefan axır günlər yaşadıqlarının necə də yeni, başqa qatla örtüldüyünü, xatirlərinin yalnız yuxularla cilalanınan geoloji qatının aşağıdan möhkəmləndiyini, yuxarıdan isə yumşaq və davamsız olduğunu, xarici aləmin təsirinə məruz qaldığını hiss eləyirdi.

Güzgünün qabağında dayandı. Üzün müddət və gərgincəsinə güzgünün dərinliyindən alışib-yanan sıfətinə baxdı. Alnı bir az da hündür, saçları isə açıq, ya da işıqlı və ya qatran kimi qara ola bilərdi, halbuki üzünün tükləri mübahisə doğurmayaçaq qədər qara idi, buna görə də o, həmişə üzünü qırxmayan kimi görünürdü. Amma gözlərinin isə, özü findığı rəngdə olduğunu deyirdi, digərləri qonur rəngdə olduğunu hesab eləyirdilər. Demək, burada nə isə qeyri-müəyyənlik var idi. Yalnız atasından miras qalan burnu nazik idi, əyilmişdi, «ehtiraslı burun», – anası deyirdi. Üzünün çizgiləri kəskin, nəcib olsun deyə sıfətinin əzələlərini yüngülce yiğdi. Bu mimikaların ardınca digərlərini də elədi, sir-sifətiñi büzüşdürdü, sonra güzgünün qabağından sərt şəkildə dönüb, pəncərənin qabağına getdi.

«Bəsdir özümü yamsıladım! – Stefan hirsə düşündü. – Praqmatik<sup>1</sup> olacağam. Fəaliyyətdə olmaq, fəaliyyətdə olmaq, fəaliyyətdə olmaq!» Atasının sözlərini xatırladı: «Həyatda məqsədi olmayan insan onu özü üçün düşünməlidir». Həm də bütöv bir yığın məqsədinin olması yaxşıdır, yaxın və uzaq məqsədlər. «Cəsur», «mehriban olmaq», «ayaqyolunda su çənini təmir eləmək» heç də qeyri-

<sup>1</sup> Praqmatik – müasir felsəfədə gerçekliyin obyektivliyini inkar edən və yalnız praktik fayda verən şeyi həqiqət hesab edən cərəyan

müəyyənlik deyildi. Bu, yəqin, adama böyük məmənunluq verərdi. Birdən iliklərinə qədər sadə insanın həyatını yaşamaq istədi.

«Aman Allahım! Əgər mən şum eləməyi, toxum səpməyi, biçməyi və yenidən şumlamağı bacarsaydım... Mən hansısa stilları düzəldə, səbatləri toxuya və onlarla bazarда alver eləyə bilsəydim». Müqəddəslərin heykəllərini hazırlayan kənd memarının həyatı, ya da minalanmış qırımızı xoruzları bışirən dulusçunun yaşayışı ona xoşbəxtliyin zirvəsi kimi görünürdü. Sakitlik. Sadəlik. Ağac ağacdır, vəssalam. Heç bir səfəh, mənasız və hədsiz əzablı cəfəngiyatlar da olmazdı: nəyinizə lazımmış onun böyüməsi, «o canlıdır» nə deməkdir, bitki nədən ötrüdür, nəyə görə sən – sənsən, daha başqası yox, qəlb atomlardanmı təşkil olunub və ümumiyyətlə, bütün bunlarla birdəfəlik və həmişəlik qurtarmaq lazımdır! Stefan otaqda əsəbi halda irəli-geri gəzisirdi. Xoşbəxtlikdən, Staşek gəldi. Stefan şübhələnirdi ki, Staşek xəstəxanada təkgözlü özünü korolların arasında hiss eləyən kimi hiss eləyir. O, kiçik ölçüdə sakit dəli idi, demək, ağılsızlığın gur çıçəkləməsinin bədii fonunda psixi cəhətdən qeyri-adi adam təsiri bağışlayındı.

– İndisə gedək şam eləməyə...

Həkimlər üçün yeməkxana yuxarıda yerləşirdi, lap damın altında; geniş bilyard otağı, kart və başqa oyunlar oynamaq üçün stolları olan digər kiçik otaqlarla yanaşıydı. Stefan yanlarından keçərkən bu otaqlara baxırdı.

Pis yedizdirmidilər: *zraza<sup>1</sup> verilən kaşadan* və lobya salatından sonra xırçılılı kökə verdilər. Sonra da qəhvə; qəhvəni bardaqda gətirdilər.

– Həmkarlarım, müharibədir, *a la guerre comme a la guerre*<sup>2</sup>, – qonşusu Stefana dedi. Sağda Staşek oturmuşdu; onlarla birlikdə yeyib-içənləri müşahidə eləyə bilirdi. Nə vaxt ki yeni sıfətlər görürsən, həmişə olduğu kimi, onlardan bəzilərini ayırd eləyə bilmirsən, Stefanın nəzəri onlarda dolaşındı, bu sıfətlər onun hisslerinə heç cür təsir eləmirdi. Müharibə haqqındaki dərin mənalı aforizmi səs-ləndirən doktor Diter və ya Riger – özünü anlaşılmayan

<sup>1</sup> Zraza – xörək adı

<sup>2</sup> Müharibədirse, müharibədə olduğu kimi olaq (fr.)

tərzdə təqdim elədi – alçaqboylu, yekəburunlu, qarabuğdayı sıfətli birisiydi, alnında dərin batığı olan çapıq var idi. Qızıl sağanaqlı gözlük vurmuşdu, gözlüyü daim sürüsür və doktor vərdiş elədiyi hərəkətlə onu yerinə qaytarırdı. Tezliklə bu, Stefanı qıcıqlandırmağa başladı. O, yavaş səslə başqa mövzuya keçdi: nəhayət, qış qurtardımı, kömürlə vəziyyət nə yerdədir, iş çıxdurmu, indi nə qədər əmək-haqqı verirlər. Doktor Riqer (hər halda, «R»-in üzərində dayandı) kiçik qurtumlarla qəhvə içirdi, kökələrin yaxşı qızardılmışlarını seçir, burnunda danışır və söhbətə elə də xüsusi maraq göstərmirdi. İş elə alındı ki, onlar hər ikisi Paenckovskiyə baxaraq danışdırlar. Yaxşıca qızardılmış göyərçini özünü az təsadüf olunan lələkli, sivriulu saqqalı ilə qızıqlayan, gümüşü tüklərinin arasından çənəsinin çəhrayı dərisi işldayan, qırışlı əlləri yüngülce titrəyən, üzgün və kəkələyən bu qoca qəhvə içirdi, danışmağa başlayanda isə sanki, özüylə razılaşmırı� kimi hərdənbir başını yırgalayırdı.

– Demək, siz bizdə işləmək istəyirsiniz, hə? – Stefanın soruşdu və dərhal da başını yırgalayaraq özünə etiraz elədi.

– Hə, istəyərdim...

– Hə, əlbəttə... əlbəttə... dəyər...

– Axi təcrübə... mütləq lazımdır... kara gələrdi... – Stefan mizildəndi. O, qocaları, rəsmi tədqiqatları və cansıxıcı söhbətləri dəhşətli dərəcədə sevmirdi, burada isə hamısı birdən üstünə yağırdı.

– Hə, elə biz sizə hamısını əsaslı surətdə... özünüz başlayan kimi... – Paypak dedi və başını yırgalamaqla özünə etiraz eləməyinə davam elədi.

Onlarla yanaşı ariq bir həkim oturmuşdu, həkim gümüş-nitratata bulaşmış xalat geymişdi. Dəhşətli, amma rəğbət oyandıran qədər yönəmsiz olan, cərrahiyə əməliyyatından sonra dovşan dodaqlarındaki tikiş izləriylə təmkinlə, solğuncasına gülümsəyirdi. O, əlini stolun üzərinə qoyanda onun əlinin ölçüləri və qəşəngliyi Stefanı heyrətləndirdi. Stefan iki şeyi əsas hesab eləyirdi: dırnaqların formasını və əlin uzunluğu ilə eninin uyğun olmasını. Doktor Marqlekskidə bu da, digəri də onun nəcabətli adam olmasına şəhadət verirdi.

Stolun arkasında bir qadın oturmuşdu. O, içəri girən kimi də Stefanın diqqətini cəlb eləmişdi; o, hamıyla salamlaşdı və bu zaman qadının həyat əlaməti olmayan ensiz və elastiki ovcunun soyuqluğu Stefanı sarsılmışdı. Belə əli nəvazışlaşıq sığallamaq fikri onu həm özündən itələyir, həm də həyəcanlandırırırdı.

Xanım (və ya qız) doktor Nosilevskayanın şabalıdı saçlarının dövrəyə aldığı solğun sıfəti var idi, saçlarının üzərinə işiq düşəndə mis və qızıl rənginə çalırdı; təmiz, gözəl alnının altında, həqiqətən də, qanadlı olan qaşları, qaşlarının altında isə elektrik boşalmalarının alıştığı kimi görünən ciddi, mavi gözləri var idi. O, ideal gözəl idi və buna görə də onun gözəlliyi dərhal gözə girmirdi, sıfətinin bircə nöqtəsi belə baxışları qıcıqlandırmırırdı. Onun sakitliyində Afroditada olduğu kimi nəsə bir ana sakitliyi var idi, amma o, gülməyə başlayan kimi də saçları və gözü, sol yanağındakı balaca çökək, çökək yox, ona oynaqcasına bənzəyən çöküntü də parılılı qıqlıcmıllarla gülümsəməyə başlayırdı.

Söhbətdən Stefan başa düşdü ki, iş ağır və bezikdinci olsa da, maraqlıdır, psixiatriyadan daha yaxşısı yox idi, hərçənd burada iştirak eləyənlərin əksəriyyəti fürsət düşən kimi öz ixtisaslarını dəyişərdilər, çünki xəstələr sakit və dinc adamlar olmalarına baxmayaraq, tamamilə dözülməz idilər, psixiatrin yanına normal olmayan adamlar gəldiyindən, ümumiyyətlə, dəridən-qabıqdan çıxmağa gərək yox idi, nəticə etibarilə hamısı bir yerde elektroşokla müalicə olunmalıydı və nöqtə. Anlaşılan bu idi ki, ziddiyət həm-söhbətlərin fərdi baxışlarının müxtəlifliyi ilə izah olunurdu. Siyasetdən, ümumiyyətlə, söz açmırlılar. Burada hər şey dənizin dibində olduğu kimiymi: hərəkətlər tənbəlcəsinə və ləng idi, suyun səthindəki güclü dalğalar isə burada özünü uyğun gələn diaqnozlar formasında ifadə edərək hansısa qeyri-təbii əyilmələr yaradırdı. Növbəti gün isə məlum oldu ki, Stefan heç də müalicəxananın bütün həkimləri ilə tanış olmayıb. Doktor Nosilevskaya ilə səhər yeməyinə yollananda (onu qadın şöbəsinə təyin eləmişdilər) çıŋıl döşənmiş, ağaclarдан damcılanan damlalarla suvarılan cığırda ağ xalat geymiş ucaboylu bir kişi ilə qarşılaşdı, Stefan onu əməlli-başlı gözdən keçirməyə macal tapmadı,

amma yadında yaxşıca saxladı. Onun eybəcər sifəti, sanki, fil sümüyünə oxşayan hansısa möhkəm materialdan yonulmuşdu, gözləri bozumtul şüşə ilə örtülmüşdü, sıvri, iri burnu vardi, dodaqlarının dərisi nazik pərdə kimi tarım dərtlərləq dişlərinə yapışmışdı, Stefanın hansısa kitabdakı rəsmidə gördüyü İkinci Ramzesin mumiyasını xatırladırıdı, yaşına uyuşmayan tərkidünyalığı təlqin eləyirdi, sifətinin cizgiləri, nə isə, zaman xaricində idi. Qırışları yaşadığı illərdən xəbər vermirdi, onlar bu heykəl üzün ayrılmaz hissəsi idi. Bundan əlavə, həkim – Stefan onun sanatoriyanın ən yaxşı cərrahi olduğunu öyrəndi – skelet kimi anıq idi, ayağının altının yasti olmasından əziyyət çəkirdi, ayaqlarını geniş atıb, palçığı tapdalayıb keçərək o, Nosilevskayaya saymazyana tərzdə təzim elədi və qırmızı pavilyonun xaricdən olan dairəvi pilləkəninə doğru qaçıdı.

Nosilevskaya ağ əlində növbəti korpusa gedən qapını açdığı açarı saxlamışdı. Əməli olaraq bütün bina yuxarıdan şüşələnmiş qalereyalarla birləşdirilmişdi, buna görə də palataları gəzən həkimlər üçün nə soyuq, nə də yağış qorxulu deyildi. Bu qalereyalar şüşə ilə örtülen şüşəbəndlə günbəzlərə oxşayırıdı. Korpusa girən kimi də təəssürat dəyişirdi. Bütün divarlar açıq-mavi yağlı ləkələrə rənglənmişdi. Heç bir kran, çıxıntı, ayırcı, qapı dəstəyi yox idi, iki metr yarıma qədər hamar divarlar idi. Soyuq və işıqlı palatalarda pəncərələr elə də bezikdirici görünməyən dəmir çərçivələrlə və ya tarım çəkilmiş torlarla örtülmüşdü, pəncərə altlıqlarında səliqə ilə uzununa iki cərgə düzəlmüş yesiklərdə çıçəklər əkilmişdi; çarpayıllar, demək olar ki, hərbi qaydada yiğisdirilmişdi, tünd-qırmızı xalatlar geymiş xəstələr karton altlıqli məstlərini şappıldadaraq gəzirdilər.

Doktor Nosilevskaya palatadan çıxarkən nə isə mexaniki olaraq, güclə hiss olunan hərəkətlə, sanki, yuxudamış kimi qapını arxasında bağlayırdı, sonra da eyni qayda ilə növbəti qapını açırdı. Stefanın artıq öz açarı var idi, amma onda bu, elə də asan alınmırıdı.

Solğun və ariqləmiş, sanki, sümüklərdən asılı qalmış və ya yağış göbələyi kimi koppuş olan şışkin, cod tük basmış, naxoş qızartıların şölələndiyi sifətlərin cərgəsi. Kişilərin saçları dibdən qırılmışdı, bu isə fərdiliyi aradan qaldırırdı. Tüklə örtülməmiş şişlər və ya basınq digər əcaib nöqsanları öz

eybəcərlikləri ilə, sanki, sifətdən hər cür ifadəni silirdi. Eybəcərliklərinin şisirdilməsi, baxışların laqeydliyi və ya hansıa əşyaya zillənməsi, sanki, şüşə iplə ona doğru süzülməsi, – məhz bu xassələri əksər xəstələri fərqləndirirdi; hər halda, ani baxış zamanı belə təəssürat yaranırdı. Dəhlizdə onlar xəstəni arxasında dərtan xəstə baxıcısını gördülər. Baxıcı xəstəylə sərt yox, amma sadəcə, insanla rəftar edilən kimi rəftar eləmirdi, lakin Stefanı və Nosilevskayani görəndən sonra bir anlığa yumşaldı. Haradansa uzaqdan olduqca dinc bağırtı eşidilirdi, sanki, kimsə məcbur olduğundan yox, ağırdan yox, sadəcə, kefindən, sanki, məşq eləyirmiş kimi bağırırdı. Lakin Nosilevskaya xüsusilə qeyri-adi qabiliyyətə malik idi, Stefan hələ səhər bunu başa düşmüşdü. Səhər yeməyi vaxtı gələcək estet olaraq sonra baxa bilmək üçün onun cizgilərini yaddaşına həkk eləməyə cəhd elədi. Onda da hiss elədi ki, qadın durna kimi boynunu buğlayan fincanın üzərinə əyərək baxışlarını heçliyə dikib – tamamilə heç yerə – və sanki, həyatda mövcud olmasına son vermişdi. Doğrudur, o, açıq-aşkar həyat əlamətlərini, boynundakı çökəkdə zərif döyüntünü, göz bəbəklərinin sakit tutqunluğunu, kirpiklərinin titrəyisini görürdü, amma Stefan əmin idi ki, qızın sifətində oynayan kölgənin sevinci onun donub-qalmadan, fiksizlikdən, tam mövcud olmadığından aldığı ləzzəti ifadə eləyir. Qız özünə gələndən sonra tələsmədən özünün mavi və düşüncələrdən azacıq azad edilmiş gözlərini ona tərəf döndərib, baxışlarını ona dikəndə, o qorxmağa hazır idi, bir dəqiqədən sonra isə onların dizləri təsadüfən bir-birinə toxunanda ayağını çəkdi, bu toxunma ona təhlükəli gəldi.

Nosilevskayanın rahat döşənmiş kabinetin qadın şöbəsində yerləşirdi. Hərçənd burada onun bircə dənə belə şəxsi əşyası yox idi, burada qadının olması hətta havada da hiss olunurdu, amma bu, təbii ki, yalnız etirlərin qoxusu idi. Onlar nikellənmiş ağ stolun arxasında oturdular, Nosilevskaya yeşikdən xəstəlik tarixçesini çıxartdı. Bütün həkim-qadınlarda olduğu kimi, o da manikürdən imtina eləməli olurdu, amma onun qisaca kəsilmiş, oğlansayağı girdə dirnaqları çox gözəl idi. Divarda hündürdən, uyğun olmayan iri qarmaqlardan balaca, qara xaçlar asılmışdı. Bu, Stefanı heyrətləndirdi, amma diqqətini cəmləməliydi,

həkim qadın işgüzarcasına vəzifəsini ona başa salırdı. Onun səsi titrəyirdi, elə görünürdü səsinin cəh-cəh kimi səpələnib yayılmamasının qarşısını almaq onun üçün çətindir. Stefan heç vaxt psixi xəstələrin müşahidə nəticələrinin tarixçəsini yazmamışdı, imtahana hazırlaşanda, əlbəttə ki, başqalarından köçürürdü. Yeni tarixçə yazmaq lazımlığından köçürürdü. Yeni tarixçə yazmaq lazımlığını öyrənəndə Nosilevskayanın ona olan rəğbətini ləyaqətlə qiymətləndirdi, onun kimi qız da bütün cizma-qaraların darixdirci və mənasız olduğunu başa düşürdü, amma belə lazım idi, ənənə beləydi.

— Di budur, həmkar, siz artıq hər şeyi bilirsiniz.

Stefan təşəkkür elədi və onlar sınaq qəbuluna başlıdilar. Sonra Stefan özü üçün baş sindirirdi, bu qəşəng qızı «tor» corabda və zövqlə geyindiyi ağ xalatda (süni mirvaridən olan düymələrlə düymələnmiş) təsəvvür eləyə bilərdimi, bu məişət səhnəsi necə görünərdi? Nosilevskaya zəng eləyərək tibb bacısını — çil-çil, iribədənli qızı çağırıldı.

— Adətən, biz palataları gəzir və xəstələrdən özlərini necə hiss elədiklərini və fantaziyaları haqqında, yəni əlamətlərini soruşuruq, həmkar, siz başa düşürsünüz, amma indi mən öz çarlığımın bir hissəsini sizin üçün nümayiş etdirmək istəyirəm.

Bu, doğrudan da, onun çarlığı idi, hərcənd o, qarabasmadan əziyyət çəkmirdi, amma sehri açarla qapılar bir-birinin ardınca açılıb-bağlananda özünü pis hiss edirdi. Hətta burada, kabinetdə də pəncərənin metal çərçivəsi qaralırdı, küncdə, dərman şafının arxasında isə başdan-sovdu, yaygın halda əzik-üzük edilmiş qalın kətan parçalar — dəli köynəkləri qalaqlanmışdı. Xəstə qadını gətirdilər; o, həddən artıq uzun və dar ev şalvarında əcaib təsir bağışlayırdı. Budları meydan oxuyurmuş kimi qabağa çıxmışdı. Ayaqlarında qara başmaqlar var idi. Sifəti donmuş maskanı xatırladırdı, amma hiss olunurdu ki, ondan hər nə desən, gözləmək olar. Qadın üz-gözünü boyamışdı, onu hətta cəlbedici də hesab eləmək olardı. Qaşlarını, yəqin, kömürlə açıqdan-açıqa, sırtıqcasına qaraldaraq, onları gic-gahlarına qədər uzatmışdı, yəqin, elə buna görə də Stefanın əcaib təsir bağışlamışdı, amma Stefanın müşahidələrlə məşğul olmağa vaxtı yox idi; belə ki, gələn xəstənin elə ilk

atmacası onu şoka salmışdı. Sakit tonla verilən, zərrəcə maraq hissi olmayan «yeni nə var» sualına cavab verərkən xəstə mənali tərzdə gülümsəmişdi:

– Mənə baş çəkdilər, – qadın incə, ahəngdar səslə dedi.

– Susanna, hə, sizdə kim olub?

– İsa peyğəmbər. O, gecə gəlmışdi.

– Doğrudanmı?

– Hə. Çarpayıa dırmaşdı və ... – cinsi aktı təsvir eləmək üçün qadın olduqca bayağı ifadələrdən istifadə eləyir, maraqla Stefana baxırdı, sanki, demək istəyirdi: «Hə, sən buna nə deyirsən?»

Stefan həkim olsa da, sadəcə, elə donub-qaldı və pərt oldu ki, baxışlarını harada gizlədəcəyini bilmədi. Halbuki Nosilevskaya cibindən miniatür siqaret qabını çıxardı və onu siqaretə qonaq elədi, özü də siqaret çəkir, xəstəliyin təfərrüatları haqqında soruşurdu. Bu təfərrüatlar eləydi ki, Stefan həmkarının siqareti yandırmaq istəyəndə əlleri titrəyirdi. Artıq üç kibrət çöpünü sindirmişdi. Onun, az qala, ürəyi bulanırdı, Nosilevskaya isə ondan refleksləri yoxlamağı xahiş elədi, o, güc-bəla ilə bunun öhdəsindən gəldi. Sonra tibb bacısı xəstənin əlindən yapışib dartdı, sanki, mələfə bağlaması idi və ona sözünü deyib qurtarmağa imkan vermədən çölə çıxartdı.

– Paranoyya, – Nosilevskaya dedi, – onda tez-tez qara-basmalar olur. Həmkar, əlbəttə, hamısını yazmaq lazım deyil, amma hər halda, bir neçə söz qeyd eləyin.

Növbəti xəstə – dolubədənli, sari-çalsاقlı və dəlmə-deşik sıfətli qoca qadın başlanğıcda sakit halda yüzlərcə hərəkət eləyir, sanki, xalatinın arxasından yapışib saxlayan baxıcı qızdan qurtarmaq istəyirdi. Ara vermədən danışındı, bir-birinə yapışan sözlərin rabitəsiz və məntiqsiz axını hətta ona sual veriləndə də ara vermirdi. Gözlənilmədən o, var gücüylə dartındı, Stefan ixtiyarsız halda stulu ilə birlikdə yerindən sıçradı. Nosilevskaya qadının aparılmasına göstəriş verdi.

Üçüncü xəstə artıq bütün insanlıq simasını itirmişdi. Ondan kəsif və ürəkbulandıran üfunət iyi gəlirdi. Tşinet-ski öz yerində otura bilmək üçün bütün qüvvəsini səfərbər etməli oldu. Bu əldən düşmüş, caydaq varlığın hansı

cinsə mənsub olduğunu müəyyən eləmək çətin idi. Xalatının deşikləri arasından şıskin, almaya oxşayan göyümtüll oynaqları görünürdü. Sifəti kuklada olduğu kimi sümüklü, enli, küt idi. Nosilevskaya xəstəyə nəsə dedi, Stefan onun nə dediyini ayırd eləyə bilmədi. Onda xəstə yerindən tər-pənmədən, əllərini yana açaraq dilləndi:

– *Menin aeide thea...*<sup>1</sup>

Xəstə sözlər arasındaki fasiləni düzgün müəyyən elə-yərək «İliada»ni təntənə ilə deyirdi. Baxıcı qız onu aparan-dan sonra Nosilevskaya Stefana dedi:

– O, fəlsəfə doktorudur. Bir müddət əsəbi-psixi sar-sıntı vəziyyətində olub. Mən onu sənə məxsusi olaraq göstərdim; bu, demək olar ki, klassik haldır, yaddaşını ideal olaraq qoruyub saxlayıb.

– Amma onun görkəmi necəydi... – Stefan özünü sax-laya bilmədi.

– Bundan ötrü bizi qınamayın. Əgər ona təmiz əşyalar versəydik, bir neçə saatdan sonra onlar da eynən eynin-dəkilər kimi olacaqqdı, hər bir koprofaqın<sup>2</sup> yanında bir tibb bacısı qoymağə imkanımız yoxdur, xüsusilə də indi... Mən aptekə getməliyəm, sizsə lütf edib xəstəlik tarixçəsini dol-durun, sonra nömrəsini və tarixini kitaba yazın. Bu, bürokratik rəsmiyyətçilikdir, təəssüf ki, biz onları yerinə yetirmə-yə məcburuq.

Stefanın elə hey dilində bir sual dolaşırdı ki, soruşsun, birinci xəstənin danişdiği kimi belə iyrənc söhbətləri tez-tezmi eşidəsi olur, amma bu, onun avamlığını bütünlüklə aşkara çıxarardı, buna görə də susdu. Kağızları vərəqlə-məyə başladı. Nosilevskaya çıxdı. İşini qurtarandan sonra palataya girmək üçün özünü ələ almaqdan ötrü böyük səy göstərməli oldu. Orada qadınlar var-gəl eləyirdilər. Bəziləri yorulmadan istehza ilə irişirdilər, özlərini kağız parçaları, cir-cindirlə, şəridlərlə bəzəyirdilər. Küncdə yandan toru olan çarpayı qoyulmuşdu. Boş idi. Stefan divar boyun-ca gedirdi (instinkтив olaraq arxasını xəstələrə çevirmirdi), haradansa, yandan sürəkli, ağlağan ulama eşitdi. Aşağı divara salılmış olduqca qalın şüşənin arxasından təcrid-xana görünürdü, orada çılpaq bir qadın gəzib-dolaşırdı;

<sup>1</sup> Qəzəb, o ilahə, tərənnümlə (*yun.*)

<sup>2</sup> Koprofaq – nəcisini udan (*yun.*)

o çırpinaraq bütün bədənini kisə kimi üzlük çəkilmiş divarlara çırkırdı. Onun gözləri Stefana sataşanda qadın donub-qaldı. Bir anlığa bu çirkin mənzərədən və özünün şəxsi çılpallığından utanaraq normal insana döndü. Sonra nəsə mizildəndi və qapiya yaxınlaşmağa başladı. Nəhayət, onların sıfətini yalnız qadının uzun, sarı saçlarının yayıldığı şüşə ayrında, qadın göyərən ağızını açdı və çəhrayı ağız suyundan zolaqlar açaraq, cızıq-cızıq dili ilə şüşəni yalamaga başladı.

Stefan hətta özünü ələ almağa çalışmadan kənara sıçradı. Növbəti palata onu çığır-bağırla qarşıladı. Baxıcı qız yuyunma otağında xəstənin başını vannaya salmaq istəyirdi, xəstə isə bağırır və hər tərəfə təpik atıldı. Onun ayaqları tünd-qırmızı rəngdə idi. Məlum oldu ki, su həddən artıq istidir. Stefan soyuq su əlavə edilməsinə göstəriş verdi. O, baxıcı qızla son dərəcə nəzakətlə rəftar elədiyini başa düşür, amma onun üstünə qışqırmağı bacarmırdı. Hələ bunun üçün zamanın gəlmədiyini düşünərək özünə haqq qazandırırdı.

Üçüncü palatada isə onu xorultu, xırıltı və fitlə qarşıldılar. Çarpayılarda tutqun adyalların altında insulinin şoku ilə sakitləşdirilmiş qadınlar uzanmışdı. Hərdənbir adyalın altından kiminsə açıq-mavi rəngli gözləri boylanır və sanki, həşəratın gözləri kimi mənasız olan baxışları ilə onu müşahidə eləyirdi. Hansısa xəstə, sadəcə, əlini onun xalatının üzərində gəzdirdi. Dəhlizdə Staşeklə rastlaşdı. Görünür, Stefanı üzünün görünüşü ələ verdi, belə ki, dostu onun cıynını şappıldadaraq cəld dilləndi:

– Di orada nələr var? Allah xatirinə, bunları ciddi qəbul eləmə... – Staşek Stefanın aq xalatının qoltuqlarının altının tutqunlaşdığını gördü. – Demək, tərlədin? Hə də, hə...

Stefan qəlb rahathlığı ilə birinci xəstə haqqındakı əhvalatı özündən uzaqlaşdırıldı, digərlərinin necə olmasını da. Dəhşətdir!

– Sən uşaqsan. Bu mülahizə, mühakimə yox, əlamətlərdir. Xəstəliyin əlamətləridir, aydındır?

– Daha burada qalmaq istəmirəm.

– Qadın şöbəsi həmişə pis olur. Cəfəngiyat danışma. Yeri gəlmışkən, mən Paypakla danışdım. – Stefan məmənunuqla hiss elədi ki, Staşek bir qədər ciddiləşir. – Mənsə

bunu qabaqcadan bilirdim, amma Nosilevskaya, həqiqətən də, təkdir və ona kömək lazımdır. Zahiri rəsmiyət üçün birləşdilik onunla işlə, sonra səni Riquerin yanına keçirərlər, bəlkə, sən hesab eləyirsən... Dayan, bu ideyadır. Axi sən nə vaxtsa Vlostovskinin yanında anestezioloq olubsan!

Həqiqətən də, Stefan olduqca yaxşı narkoz vermişdi.

– Bilirsənmi, məhz Kauters onun yanında heç kimin olmadığından şikayətlənir. Hə, Oribaldi, tanıyırsan.

– Necə?

– Doktor Oribald Kauters, – Staşek hecalayaraq dedi.

– Məzəli addır, eləmi? O, misirlilərə oxşayır, amma, elə bil, kurlyand zadəganlarındandır. Neyrocərrahdır. Pis əməliyyat eləmir!

– Hə, hamısından yaxşısı... nəyisə öyrənsəydim. Burada isə... – Stefan elini yellədi.

– Mən sənə əvvəlcə demək istəyirdim, amma fürsət olmadı. Bax belə, prinsip etibarilə bizim bu balaca heyət tamamilə ixtisassızdır. Bir qədər kəndçisayağı, yönəmsizcəsinə hərəkət eləyirlər. Donuzluq eləyəni və ondan da pisi olur.

Stefan təsdiq elədi, bax baxıcı qız, az qala, xəstəni qaynar su ilə pörtlədəcəkdi.

– Hə, belə hallar da olur. Gözünü dörd açmaq lazımdır, amma prinsip etibarilə... özün başa düşürsən, adamların vəziyyəti necə pisdir. Tamamilə xüsusi duyğuların həvəskarı olmaq lazım gəlir ki...

– Bu, maraqlı problemin haşiyəyə alınmış hissəsidir,

– Stefan dedi. O, özündə danışmaq arzusu hiss edirdi və eyni zamanda da palataya qayıtmamaq üçün bəhanə tapmışdı. – Fəaliyyət növündə seçim azadlığı özlüyündə yaxşıdır, – o davam elədi, – amma əslində, yalnız böyük rəqəmlərin qanunu həyatda cəmiyyətin bütün lazımı funksiyalarını yerinə yetirən həvəskarların tapılacağına zəmanət verir. Heç olmasa, nəzəri olaraq mümkündür ki, bir neçə ildən sonra kimsə, məsələn, dəftərxana işçisi olmaq istəməyəcək... bəs onda necə olacaq? Məcbur eləyəcəklər və ya necə?

– Lakin indiyə qədər bu, necəsə yoluna qoyulub və özünütəminetmə mexanizmi hələlik cəmiyyəti aldatmır... Yeri gəlmışkən, sən Paypakin ən sevimli mövzularından

birinə toxunduğunu bilirsənmi? Bunu ona demək lazımdır. O, hərdən bir bizim üçün mühazirələr təşkil eləməyi sevir. Açı biz burada ixtisasımızı artırırıq, hətta elə olur ki, əylənirik.

– Təbəssümü Staşekin nikotindən saralmış dişlərini aşkar-a çıxardı. – O təsdiq eləyir ki, adamların belə az təhsilli olmaları xoşbəxtlikdir... «Hər yerdə universitet professorları. Bu, dəhşətli oları, hörmətli həm... həmkarlar, bəs küçə-ləri kim süpürərdi?!» – qocanın cingildəyən səsini heç də pis təqlid eləməyərək birdən Staşek səsini uzatdı.

Bu da artıq Stefanı darixdırdı.

– Mənimlə palataları gəzirsin? Xəstəlik tarixçələrini özümlə götürmək istəyirəm. Elə görünür bütün şərait var, amma mən burada, arxamda qapı olduğu halda yaza bil-mirəm.

– Hə, nə olsun?

Stefan hər şeyi danışası oldu.

– Mənə elə gəlir, onların gözləri qapıdakı açarın deşiyindən kürəyimə batırlar.

– Qapını dəsmalla ört, – Staşek elə səmimi və cəld dil-ləndi ki, Stefan dostunun da eynilə onun keçirdiyi hissələri keçirdiyindən şübhələndi və özünü azaciq da olsa inamlı hiss elədi.

– Yox, belə yaxşıdır.

Onlar növbətçi otağına yollandılar, bunun üçün üç qadın palatasının yanından keçmək lazım idi. Ücabolu, sarısaçlı, üzgün, qorxmuş sıfəti olan qadın Stefanı işaret ilə kənaraya çağırıldı – bu şəkildə həkimi yox, küçədə kömək istəmək üçün naməlum adamı çağırırlar.

– Görürəm siz yeni doktorsunuz, – qadın həyəcanla etrafa göz gəzdirərək piçildədi. – Mənə beş dəqiqə vaxt ayırin... yaxşı, iki... – o, yalvarıcı tərzdə dedi.

Tşinetski baxışları ilə Staşeki axtardı, o, yorğuncasına gülümşəyərək rezin müayinə çəkici ilə oynayırdı.

– Doktor... mən tamamilə normal insanam!

Stefan dissimulyasiyanın<sup>1</sup> dəliliyin klassik əlamətlərin-dən biri olduğunu nəzəri olaraq bildiyindən xəstənin sözləri ona elə də təsir etmədi.

– Xanım, yoxlama vaxtı söhbət eləyərik.

<sup>1</sup> Dissimulyasiya (*lat. dissimulatio*) – öz xəstəliyini gizlətmək cəhdii

– Düz sözündür, hə? – qadın sevindi. – Görürəm ki, siz doktorsunuz, məni başa düşərsiniz... – Lap onun qulağına piçıldı: – Axı burada büsbütün dəlilərdir. Büsbütün, – qadın təkidlə təkrar elədi.

Bu bəyanat və şübhəli gözvurma onu təəccübləndirdi – belə müəssisələrdə başqa kim olmalıydı ki? Staşekin arxasında addimlayarkən birdən başa düşdü: qadın hamını nəzərdə tuturdu, o cümlədən həkimləri də! Demək, Nosilevskayani da? Çox ehtiyatla öyrənməyə cəhd elədi ki, Staşek o qadını «qəribə» birisi hesab eləyirmi, Staşek isə onun sifətinə çımxırıdı:

– O?! O füsunkar qız?! – və başladı qızğınlıqla onun necə ağıllı olduğunu, necə ailədən olduğunu başa salmağa.

Kşecotek, həqiqətən də, ətraflı danışdı. «Vurulub», – Stefan düşündü və sanki, dostuna yeni gözlə baxmağa başladı, onun hərəkət eləyən hülqumunda kiçicik qurdılara oxşayan bir neçə qırılmamış tük gördü, eybəcər dişlərini, artıb çoxalan sızanaqlarını, qabaqdan seyrələn tüklərini gördü, lap yaxınlarda kömür qaralığına çalan saçlarının yerində indi güclə açıq kölgə görünürdü. «Heç bir şansın yoxdur», – Stefan onu hesabdən sildi.

Onun özünü isə qadın zərrəcə də cəlb etmədi. Yaxşıydı. Çox yaxşıydı, gözləri qeyri-adiydi, amma onlarda adamı özündən itələyən nəsə vardi.

Yolda Staşek Sekulovskini xatırladı və onu Stefana təqdim etməyi qərara aldı.

– Heyrət ediləcək dərəcədə ağıllı tipdir. Amma başa düşürsənmi, dəlisovdur. Onunla söhbət eləmək xoşdur, yalnız bax nəsə goplayıb eləmə. Özünü kübar cəmiyyətində olduğu kimi apar, başa düşdün? Bu, onun zəif yeridir.

– Nəzərə alaram, – Stefan vəd verdi.

Sağalanların korpusuna yola düşərək qalereyadan çıxdılar. Tutqun səma aydınlaşırıdı, külək buludların boz tayalarında nəhəng deşiklər açmışdı. Duman burumları birbaşa ağacların üzəriyle üzürdü.

Korpusda gödəkcədə olan kimsə içində torpaq olan arabanı dartırdı. Bu, sifətdən yəhudiyə oxşayan birisi idi, tutqun sifəti günəşdən qaralmışdı və sifətini gözlərinin içini kimi tük basmışdı.

— Günortan xeyir, cənab həkim, – o, Staşekə əhəmiyyət vermədən Stefana müraciət etdi. — Cənab həkim, siz məni xatırlamırsınızmı? Hə, görürəm, siz məni unudubsunuz.

— Bilmirəm... — Stefan dayanaraq dilləndi və cavabında yüngüləcə baş əydi.

Staşek güclə hiss olunacaq tərzdə gülümsədi və palçıqə batmış küləşləri yarımcəkmələrinin burnu ilə qurdlamağa başladı.

— Mənim adım Naqeldir: Solomon Naqel. Mən sizin atanız üçün metal işlərini görürdüm, xatırlayırsınızmı?

Yalnız indi Stefan anlamağa başladı. Həqiqətən də, atasının köməkçiyyə oxşar işçisi var idi — onlar bəzən öz modellərini quranda birlikdə emalatxanaya çəkilib qapıları bağlayardılar.

— Mənim burada kim olduğumu bilirsınızmı? — Naqel sözünə davam elədi. — Bilirsınızmı, burada mən birinci mələyəm.

Stefan özünü tamam itirdi. Naqel ona lap yaxınlaşaraq qızğınlıqla piçildədi:

— Bir həftədən sonra mən böyük müşavirədə olacağam. Orada Cənab Allah özü və David, bütün peyğəmbərlər, Cəbrail — kimi istəsəniz, iştirak eləyəcəklər. Orada mənimlə çox hesablaşırlar, belə ki, cənab doktor, bəlkə, sizə nəsə lazımdır? Deyin, mən təşkil edərəm.

— Yox, mənə heç nə lazım deyil...

Stefan Staşekin əlindən yapışıp qapıya doğru dardı. Belə söykənmiş yəhudü onları baxışları ilə ötürdü.

— Bələd olmayanlar üçün müalicəxana — kim bilir nədir... — onlar uzun, sarı plitə döşənmiş dəhlizə doğru dönəndə Kşecotek naqqallıq eləməyə başladı.

Pilləkən meydancasının arxasında kecid ikiyə ayrıldı. Sola balaca lampalarla işıqlandırılan dəhliz uzanırdı; dəhliz, sanki, meşəni xatırladırdı. Nə qədər ki onlar gedirdilər, qaranlıq bərabər aralıqlarla onları bürüyürdü.

— ... Halbuki əlamətləri son dərəcə stereotipdir. Görmə qabiliyyəti, qarabasma, belə mərhələ, elə mərhələ, hərəkətverici oyanma, yaddaşın itməsi, əsəbi-psixi pozğunluq, maniya və bununla da bitdi. İndisə, diqqət!

Onlar elə də böyük olmayan, amma geniş görünən otağı daxil oldular: divarlar boyunca yiğisidrilmiş çarpayıllar,

bir neçə aq stul və üzərlərinə səliqə ilə qalın kitabların qalaqlandığı stollar düzülmüşdü. Döşəməyə yumrulanıb əzilmiş çoxlu kağızlar səpələnmişdi. Gümüşü kəməri olan, miləmil, bənövşəyi rəngli pijama geymiş adam arxası onlara doğru oturmuşdu. O, geri dönəndə Stefan şəkilli jurnallardakı hansısa fotonu xatırladı. Bu yekəpər, demək olar ki, gözəl kişiydi, hərçənd dərinin altındaki piyi onun üzünün cizgilərinin səliqəsini yox eləmişdi. Pırtlaşq və səpələnmiş aq saçlarının gicgahları da ağarmışdı; qaşlarının altında böyük gözləri alışib-yanındı, sanki, bu gözlər qırılırmırdı, amma canlı idilər, tərkidünyalıqdı, sanki, azacıq tənbəlliyyə alışmışdilar. Özlüyündə rəngsiz olsalar da, ətrafinın tonuna uyğunlaşmışdır. İndi bu gözlər açıqrəngli idi. Şairin dərisi uzun müddət bağlı yerdə qaldığından zərifləşmişdi və gözlərinin altından güclə hiss olunan torbacıqlar kimi sallanırdı.

246

– İcazə verin, sizə öz həmkarımı, doktor Tşinetskini təqdim eləyim. O, bizə işləməyə gəlib. Müzakirə üçün çox gözəl tərəfdasdır.

– Əgər tərəfdəş olaramsa, onda yalnız hərtərəfli həvəskar kimi, – Stefan dilləndi, məmnunluqla Sekulovskinin qısa, qızığın əl sıxmasına cavab verdi.

Oturduclar. Yəqin, bu, olduqca qəribə təsir bağışlayırdı: ciblərindən yönəmsizcəsinə stetoskop və müayinə çekici görünən aq xalat geymiş iki nəfər və ekzotik pijamada olan yaşılı cənab. Oradan-buradan bir qədər laqqırtı vurdular, nəhayət, Seklovski qeyd elədi:

– Tibbi sonsuzluqda kifayət qədər yaxşı pəncərə ola bilər. Hərdənbir mən onu sistematik öyrənmədiyim üçün heyif silənirəm.

– Sənin qarşında psixopatologiyanın görkəmli bilicisi əyləşib, – Kşecotek Stefana dedi; Stefan dostunun, adətən, olduğundan daha çox təmkinli və rəsmi olduğunu hiss elədi.

«Özünü çəkir», – Stefan düşündü. Ucadan isə dedi ki, hələ heç kim onların peşəsi ilə məşğul olan adamlar haqqında roman yazmayıb, axı kimsə düzgün-doğru mənzərəsini çəkməklə bu sahənin əsl tədqiqatçısı ola bilərdi.

– Bu, surətçixaranların işidir, – şair başdansovdu, hərçənd nəzakətlə qımışdı. – Kəndarası yolda güzgü? Burada

ədəbiyyatla ümumi olan nə var? Cənab doktor, əgər belə yanaşsaq, onda Vitkasinin<sup>1</sup> rəyinin əksinə olaraq, roman – xəlvəti baxma sənəti olardı.

– Mən təzahürün... universitet divarları arxasına keçəndən sonra adamları yalnız kənardan, onların dəri örtüyünə, bəlkə də, selikli qışasına görə tanıyan insanın metamorfozاسının bütün çətinliklərini nəzərdə tuturam, – Tşinet-ski gülümsədi, çünki bu, ikimənalılıq kimi anlaşılmalıydı, amma belə çıxırkı ki, həkimləri nəzərdə tutur.

Bu, axmaqcasına səsləndi. Stefan dilxorcасına və hey-rətlə aşkar elədi ki, fikirlərini kifayət qədər tez bir yerə yıga, sözləri seçə bilmir və şagird müəllimin qarşısında sıxlıq kimi sıxlıq, hərçənd Sekulovskiyə qarşı heç bir ehtiram hiss eləmirdi.

– Mənə elə gəlir biz öz bədənimiz haqqında ən uzaq ulduz barəsində bildiyimizdən çox bilmirik, – şair astadan qeyd elədi.

– Biz qanunları dərk eləyirik, hansı ki, onlar itaətkarcasına...

– Eyni zamanda da, az qala, biologiyada hər bir tezisin öz antitezisi var. Elmi nəzəriyyə – psixoloji saqqızdır.

– Amma icazə verin, – artıq bir qədər pərt olmuş Stefan etiraz elədi, – bəs siz xəstələnəndə, adətən, necə hərəkət eləyirsiniz?

– Həkim çağırıram, – Sekulovski gülümsədi. Onun gülüşü uşaq kimi səmimi idi. – Amma on səkkiz yaşimdə mən nə qədər çoxlu kütbeyinin həkim olduğunu başa düşdüm. O vaxtdan da xəstələnməkdən vahiməli şəkildə qorxuram, məger səndən axmaq olan insanın qarşısında öz xəcalətverici zəifliklərini etiraf eləmək olarmı?

– Bəzən bu, hamisindən yaxşıdır, doğrudanmı sizin heç vaxt ən yaxın adamlarınızdan belə gizlədiklərinizi qarşınıza çıxan ilk adama danışmaq istəyiniz olmayıb?

– Sizcə, kim «yaxın» ola bilər?

– Di, heç olmasa, valideynlər.

– Sən kimsən? Balaca polyak, – Sekulovski dilləndi.

– Bu ən yaxınlar valideynlərdirlərmi? Nəyə görə zirehli balıqlar deyillər? Axi onlar da təkamülün həlqəsi olublar,

<sup>1</sup> Vitkasi – Polşa yazıçısı, rəssam və filosofu Stanislav İquatsi Vitkeviçin (1885–1939) təxəllüsü

sizin biologiya necə öyrədir, nəticə etibarilə şəfqət bütün fəsilə arasında yayılmalıdır, kərtənkələr də daxil olmaqla. Bəlkə, siz uşaq əkəndə onun gələcək mənəvi həyatı haqqında şəfqətlə hissələrə qapılan kimisə tanıyırsınız?

– Yaxşı, bəs qadınlar?

– Siz, bəlkə də, zarafat eləyirsiniz? Hər iki cinsin nümayəndəsi olduqca aydın olmayan səbəblərdən qarşılıqlı hərəkət eləyirlər; yəqin bu, onun nəticəsidir ki, nə vaxtsa hansısa zülal topası azacıq əyilib, burada nəsə azalıb, orada bir az qabağa çıxıb, bax onun qabarlığına uyğun olaraq hansısa çökəklər yaranıb, ondan ötrü ki, oradan yaxınlığa yol başlasın? Əlbəttə, mənəvi... Sizin ayağınız sizə yaxındır mı?

– Bunun nə dəqli varmış... – Stefan etiraz eləməyə cəhd göstərdi. O artıq təslim olduğunu görürdü, Sekulovski, sanki, dəqiq atəşlərlə söhbəti dəlmə-deşik eləyirdi.

– Hamısının dəqli var. Ayaq, əlbəttə, yaxındır, çünkü siz onu iki cür hiss eləyə bilərsiniz: birinci dəfə gözləriniz bağlı olanda, «ayaqla hissələrin dərk edilməsi kimi», ikinci dəfə ona baxanda, toxunanda, – başqa sözlə, bir əşya kimi. Əfsus ki, hər bir digər insan həmişə əşyadır.

– Bu, tamamilə cəfəngiyatdır. Siz onu demək istəmirsiniz ki, sizin heç vaxt dostunuz olmayıb və siz heç vaxt sevməyibsiniz?

– Budur, mənzilbaşına çatdıq! – Sekulovski qışkırdı. – Deyəsən, bütün bunlar olub. Amma burada yaxın olmaqlıq nə iş var? Heç kim mənə özümdən yaxın ola bilməz, amma mən bəzən özümdən elə uzaq oluram...

Şair gözlərini yumdu; o, bunu elə səylə elədi ki, sanki, bütün dünyadan əl çəkirdi. Onların söhbəti labirintdə azmağa bənzəyirdi. Stefan söhbəti ələ almaq və ən doğma mövzuya qayitmaq istəyirdi. Bəlkə, bir az vaxtlarını keçirə bildilər deyə.

– Biz ədəbiyyat haqqında danışdıq. Siz olduqca bir-tərəflı şəkildə sözdən yapışır və təfərrüatları başqa şəklə salırsınız...

– Döşə gəlsin, – şair onu həvəsləndirdi.

– Halbuki bədii əsər – ənənənin övladıdır, istedad isə bu ənənəni pozmaq qabiliyyətidir. Mən təkcə realizmi qəbul eləmirməm, istənilən ədəbi stil yaxşıdır, yalnız əgər

müəllif əsərin daxili mənqiqinə sadıq qalırsa: kim bir dəfə qəhrəmanı divarın içərisiyə getməyə məcbur eləyibsə, o, buju sona qədər də etməlidir...

– Bağışlayın, amma... sizcə, ədəbiyyat nədən ötrü mövcuddur? – Sekulovski sakitcə, sanki, mürgü içində dedi.

Stefan hələ sözünü qurtarmamışdı və şairin müdaxiləsi onu tamamilə çasdırıcı, o, sözləri arasındaki əlaqəni itirdi.

– Ədəbiyyat öyrədir...

– Hə-ə-ə? – şair səsini uzatdı. – Bəs Bethoven nəyi öyrədir? Bəs Eynşteyn?

Stefanın varlığını qəzəbqarışiq dilxorçuluq bürümüşdü. Sekulovskini açıq-aşkar şışirdirmişlər. Nəyə görə Stefan ona rəhm eləmeliydi?

Şair olduqca məmnun halda astadan güldü:

– Təbii ki, heç nəyi, – Sekulovski dedi. – Mənim əzizim, o, bizi məşğul eləyir. Lakin hamı bunu bilmir. Əgər itə kolbası verib, bu zaman lampanı yandırısaq, bir müddətdən sonra it lampa işığını görən kimi ağız suyu ifraz edəcək. Əgər insana kağız üzərindəki mürəkkəb ləkələrini göstərsək, bir qədər keçəndən sonra o deyəcək ki, bu, kainatın hüdudszuluğunun modelidir. Bütün bunlar beyinin fiziologiyasıdır, təlimidir, vəssalam.

– Bəs insan üçün kolbasa nədir? – Stefan özünü rəqibinə dəqiq zərbə vuran qılıncıdan kimi hiss eləyərək cəld soruşdu. Amma Sekulovski cavab zərbəsi endirməyə yubanmadı.

– Eynşteyn – kolbasa və ya hansısa böyük hörmətli adam. Məgər riyaziyyat intellektual topaldıqçağının dəyişmiş forması deyilmi? Məntiq isə ciddi qaydaları olan şahmat deyilmi? Bu, nazik kəndirlə oynanılan uşaqlı oyunu kimidir, hansı ki, iki nəfər cəld barmaqlarından çıxarıır, cürbəcür yollarla müxtəlif şəkillərə salır, sonda isə başlanğıc nöqtəyə qayıdır. Sizə Peano<sup>1</sup> və Rasselin<sup>2</sup> sübut elədikləri, iki vurulsun ikinin dörde bərabər olması məlum deyilmi? Bu, cəbri formulların çap səhifəsində yerini alıb. Hamı

<sup>1</sup> Peano Cüzeppa (1858–1932) – italyan riyaziyyatçısı

<sup>2</sup> Rassel Bertan (1872–1970) – ingilis filosofu və riyaziyyatçısı

əylənir, mən də əylənirəm. Bəlkə, siz mənim «Çiçəkli bağ» pyesimi görübsünüz? Mən onu kimyəvi drama adlandırmışam. Ciçəklər bakteriyalardır, bir halda bakteriyalar bitkilərdir, bağ isə bakteriyaların çoxaldığı insan bədənidir. Orada vərəm çöpləri ilə leykositlər arasında amansız mübarizə gedir. Hansısa sehrlə papağa oxşayan bakteriyalar zirehli jileti deşəndən sonra ali mikrobun başçılığı altında birləşirlər, leykositlər ordusuna qalib gəlirlər, qarşılında səfəli və işiqli gələcək açılır, amma birdən bağ onların ayaqları altındaca məhv olur, yəni insan ölür və yaziq bitkilər də onunla birlikdə ölməyə məhkumdur...

Stefan bu dramı oxumamışdı.

– Bağışlayın ki, özüm haqda danışıram. Amma nəticədə bizlərdən istənilən birimiz yer qabığının hansısa layihəsiyik, lakin heç də həmişə həyata keyfiyyətlə keçirilməyən layihələrdənək. İnsan istehsalında çoxlu, çoxlu əyintilər var. Dünya isə, – bu yerdə o, pəncərədən azaçıq aşağı baxaraq güllümsədi, sanki, orada nəsə, məzəli bir şey görmüşdü, – bayağılığı heç nəyi aydınlaşdırmanın ən fantastik möcüzələrin yığınıdır... Anlaşılan budur ki, hər şeydən sadəsi özünü, guya, heç nəyi görmürmüssən kimi aparmaqdır və nə varsa, demək, var, vəssalam. Mən adı günlərdə belə də eləyirəm. Amma bu, olduqca azdır. Dəqiq rəqəmləri xatırlamıram (son vaxtlar yaddaşım məni pis vəziyyətdə qoyur), amma mən atom yığınından canlı hüceyrələrin yaranmasının nə qədər şübhəli olduğunu oxumuşam... təxminən, trilyondabir halda şans ola bilər. Canlı insan bədənini təşkil eləmək üçün neçə milyardlarla miqdarda bu hüceyrələrin uyğun surətdə qruplaşması lazımdır! Bizlərdən hər birimiz əsas uduşun düşdürüyü istiqraz vərəqəsiyik: bir neçə onillik özür, xoş əyləncələr. Alişib-yanan qazlar, közərmiş dumanlıqlar, sümüyə işləyən şaxtalar çarlığında bakteriyalarla zəngin buxara və çürütüyə dərhal çevriləməyə meyilli həlməşik kütlə, zülal meydana çıxdı...

Yüz minlərlə qarmaq-tələlər materiyani ildirim kimi varlığa və harmoniyaya ayıran çılgın enerjini tutub saxlayır. Boşluqda sürünən bu məkan yumağı nə üçündür? Kimin-sə gözlərinin səmanın varlığını təsdiqləməsi üçünmü? Gözlərinin, anlayırsınız mı? Siz haçansa düşünmüsünüz mü

ki, nə üçün payızda qızılı-qəhvəyi rəngdə olan buludlar və ağaclar qışda boz rəng alır.

İlin fəsilləri üzrə dəyişən bu peyzaj, bütün bunlar öz təmtəraqlı görkəmi ilə bizi çəkic kimi əzir. Hansı haqla? Axi biz qara kosmik toz, qaçış itləri dumanlığının qırıntıları olmalıdır; axı ulduzların uğultusu, meteorların axması, uçurum, zülmət, ölüm – bütün bunlar normadır...

Sekulovski yorğun halda balışa söykəndi və boğuq, asta səslə şeir deməyə başladı:

*Only the dead men know the tunes  
The live world dances to...<sup>1</sup>*

– Onda ədəbiyyat sizin üçün nədir? – uzunsürən sükütu pozan Stefan soruşdu.

– Oxuyanlar üçün – unutmaq cəhdi. Yaradıcılar üçün – xilas olmağa nail olmaq cəhdi.  
– Sizin mistikanız...

251

Stefanın söhbəti açıq-aşkar alınmadı, o, özünün əsas dəlillərini səsləndirməyə macal tapmamış Sekulovski donquldadı və özünün nəhayətsizlik atından ayağa sıçradı.

– Mən mistikəm? Bunu sizə kim dedi? Bizdə kimsə güclə dörd dəfə çap olunan kimi ona qəbir daşının üzərində yazılına oxşar yarıqlar yapışdırmağa başlayırlar: «incə lirik», «üslub ustası», «həyatsevər». Mənim nə vaxtsa kəməqıl adlandırdığım tənqidçilər isə – bunlar ədəbiyyatın həkimləridir, çünkü sizə oxşayırlar, saxta diaqnozlar qoyurlar, necə olduğunu bilirlər və kömək eləməyə də tamamilə qadir deyillər... Məni zorla mistikaya döndərdilər və bunu kim elədi? Taxtabitilərdən qoxumuş tiplər, qanmazlar, sarsaqlar və bax bu da milyonlarla qəribəlikdən daha biri: mənim beynimə oxşayan beynin olarsa, bir növ, bağırsaqlı düşüñə bilərsən.

– Bizim söhbətimiz bir qədər sistemsizdir, dialoq deyil, sizin xeyrinizə olan ikili monoloqdur, – Stefan dedi. O, özünü yüksəldirməyi və güclü bir zərbə ilə Sekulovskini məhv eləməyi qərara aldı. O artıq öz tibbini tamamilə unutmuşdu. – Mən axı sizin uydurmalınızı tanışam. Belə ki, siz «Varlığın həqiqəti»ndənsə, özgə bir həqiqətin varlığına

<sup>1</sup> Yalnız ölülər dirilərin hansı havaya oynadığını bilirlər (*ing.*)

işarə vurursunuz. Olmayan dünyaları təsvir eləyirsiniz, hərçənd həqiqətə uyğun – bir növ, Riman boşluqlarının mənfi əyriliklərinə oxşar şəkildə... Amma axı bizi əhatə eləyən dünya, sizin özünüzün də təsdiq elədiyiniz kimi, kifayət qədər maraqlıdır. Nəyə görə siz onun haqqında belə az yazırsınız?

– Bizi əhatə eləyən dünya? Ax, siz elə düşünürsünüz ki, mən özümdən «dünyalar uydururam»? Demək, siz bizi əhatə eləyən, mərkəzində sizin öz bəzədilmiş stulunuzla başda oturdugunuz dünyyanın həqiqiliyinə azacıq da şübhə eləmirsiniz?

Stefan dünyyanın bir az normal olmadığını düşündürdü, amma bir qədər başqa cür dedi:

– Hə, müəyyən həddə qədər, hə.

Sekulovski ancaq bu «hə» sözünü eşitdi, ona da elə bu lazım idi.

– Mən başqa cür baxıram. Yaxınlarda cənab doktor Kşecotek mənə mikroskopa baxmağa icazə verdi. Sonradan danışdıği kimi, o, orada çəhrayı rəngə boyanmış selikli qişanın hissəciklərini görüb; hissəciklərin arasında qarın yatalağı törədicilərinin tutqun tacları məskən salıblarmış – kolbayaoxşar formaya uyğun olaraq. Mən düzgünmü təkrar eləyirəm?

Ştaşek təsdiq elədi.

– Mənsə axının apardığı çəhrayı buz parçaları üzən lacivərd dənizdə mərcan adalarına oxşar olan qəhvəyi adaların arxivelaqlarını gördüm ...

– Bu «mərcan adaları» məhz elə bakteriyalar olub, – Stefan qeyd elədi.

– Hə, amma mən bunu görmədim. Bəs hamımız üçün ümumi olan dünya həni? Məgər kitab – cildçi üçün və sizin üçün eynimi şeydir?

– Doğrudanmı, siz hətta başqasını başa düşməyin mümkünüyünü də şübhə altına alırsınız?

– Bu söhbət həddən artıq mücərrəddir. Bir şeyi dərk eləyə bilirəm: mən dünyyanın şəklində başqa cizgiləri uzadırıram, həmişə nəticədə qeyri-məntiqlə sonuclanan ideal məntiqə doğru can atrıram. Bundan artıq heç nəyə.

– Bir sözlə, nizama salınmış mənasızlıq? Bu, ehtimallardan biridir və mən bilmirəm nəyə görə...

– Bizlərdən istənilən birimiz zərurətə çevrilən ehtimalardan biriyik, – Sekulovski onun sözünü kəsdi və Stefanın bir dəfə təklikdə gün işığına çıxardığı ideyası yadına düşdü:

– Siz nə vaxtsa düşünübünüzmü: «mən nə vaxtsa sperma və yumurta-hüceyrə olmuşam»?

– Bu maraqlıdır. İcazə verirsinizmi mən bunu yazım? Əlbəttə, əgər bu, sizin ədəbi tədarükünüzdən deyilsə...  
– Sekulovski soruşdu.

Stefan onu, hərçənd formal olsa da, soyduqlarını və etiraz belə eləyə bilməyəcəyini hiss eləyib susdu və Sekulovski kitabın arasına qoymuş nişan kağızını çıxarıb, qeydini iri, əyri xətti ilə yazdı. Bu, Coysun «Uliss» romani idi.

– Cənab, siz məntiqlər və onların davamı haqqında danışdırınız, – bura qədər susan Staşek dilləndi. – Bəs siz almanın haqqında nə deyirsiniz? Onların ideologiyasının məntiqi bizim xalqın insan ehtiyatlarından tamamilə istifadə eləyib qurtarandan sonra onun bioloji məhvini nəzərdə tutur.

– Siyasetçilər – necə hərəkət eləyəcəklərini ağıllı surətdə təxmin eləmək üçün olduqca sarsaq adamlardır, – Sekulovski daimi yaşıltəhər – kəhrəba rəngli «Pelikan» perosunu səliqə ilə qatlayaraq cavab verdi. – Amma hazırkı halda sizin xatırlatdığınız da istisna deyil.

– Onda neyləmək olar?

– Fleytada calmaq, kəpənək tutmaq olar, – şair cavab verdi, söhbətin onu darixirdiği hiss olunurdu. – Biz azadlığa müxtəlif üsullarla nail oluruq. Bəziləri özgə hesabına – bu olduqca nalayıq hərəkətdir, əvəzində isə əlverişlidir. Digərləri isə vəziyyətdən sürüşüb keçə bilməyin mümkün olduğu çat axtarırlar. «Ağılsızlıq» sözündən qorxası olmayacaq. Mən təsdiq eləyirəm ki, öz azad hərəkətlərimi nümayiş elətdirmək üçün, əlbəttə, ağılsız hərəkət eləyə bilərəm.

– Məsələn? – Stefan soruşdu, hərçənd ona elə gəldi ki, onun yalnız gözünün kənarı ilə gördüyü Staşek ona xəbərdaredici işarələr eləyir.

– Məsələn? – Sekulovski mehriban cavab verdi, sıfətini büzüşdürdü, gözlərini bərəltdi və səsi gəldikcə inək kimi movuldamağa başladı.

Stefan çuğundur kimi qıpqırmızı qızardı. Staşek üzünü çevreirdi, onun dodaqlarındaki təbəssüm eybəcərləşdi.

– *Quod erat demonstrandum*<sup>1</sup>, – şair dedi. – Mən bundan daha artıq təsir bağışlayacaq nəsə təsvir eləmək üçün olduqca tənbələm.

Stefanın birdən xərclədiyi enerjiyə heyfi gəldi. O, kimin üçün nağıl danışırkı?

– Bunun əsl ağılsızlıqla heç bir əlaqəsi yoxdur, – Sekulovski davam elədi. – Bu yalnız kiçik bir sübutdur. Gəlin öz imkanlarını təkcə normalar daxilində genişləndirməyək, gəlin vəziyyətdən çıxış yolu axtaraq, heç kimin görmədiyi çıxış yolunu.

– Bəs edam kursusundə? – Stefan soyuqcasına, amma daxili tündməzaclığını cilovlamadan dedi.

– Orada azından, heç olmasa, ölmək formasının özüylə heyvandan yaxa qurtarmağa çalışmaq olar. Bəs siz özünüz, doktor, belə halda necə hərəkət eləyerdiniz?

– Mən... mən... – Stefan nə deyəcəyini bilmədi. Buna qədər sözlər özləri dilinin ucundan qopub düşürdü, indissə ona elə gəlirdi ki, dili mənasızlıqdan ağırlaşıb. Belə ki, Tşinetski pərt olmaqdan çox qorxurdu; o, əslində, dilini tərpədə bilmirdi. Bir xeyli susdu. Nitq qabiliyyətini tez bərpa eləyə bilmədi. – Mənə elə gəlir ki, biz, ümumiyyətlə, tək-tənhayiq. Ümumiyyətlə, bu müalicəxana – səciyyəvi olmayan hadisədir. Səciyyəvi olmayan səciyyəvi, – Stefan dedi, düşündüyü bu yeni mövzu onu hətta bir az gümrəhlaşdırdı da. – Almanlar, müharibə, məglubiyət – bütün bunlar burada çox etinasız qəbul edilir, ən yaxşı halda uzaq əks-səda kimi...

– Dəmir meytlər dağı, doğrudurmu? Əsl gəmilər isə dənizdə üzür, – Sekulovski dilləndi və birdən baxışlarını tavana dikdi. – Sızsə, cənablar, saysız-hesabsız ölməz qəlbələri korlayan Yaradanın səhvini düzəltmək istəyirsiniz...

O, ayağa qalxdı, otaqda gəzisməyə başladı və bir neçə dəfə ucadan öskürdü, sanki, səsini tənzimləyirdi.

– Belə ki, axıra qədər qulaq asanlar, mən sizin üçün daha nəyi nümayiş elətdirim? – şair otağın ortasında dayanıb, əllərini sinəsi üzərində cütləyərək soruşdu. Onun sıfəti gözənlənmədən işıqlandı. – Cərgələr, – o piçildədi. Azacıq

<sup>1</sup> Nəyi ki sübut eləmək lazımdı

əyildi və həkimlərin başı üzərindən elə gərginliklə baxma-  
ğa başladı ki, sanki, onlar da, nə isə, bu qəribə gözləmə  
anına yaxalanmış halda tərpənə bilmirdilər. Gərgin sükut  
dözülməz həddə çatanda şair şeir deməyə başladı:

*Və mirvari-halqalı qurdlardan olan muncuğу  
Qəbrimin üzərinə qoyun.  
Qoy onların xişltısı siğallasin  
Mənim kəlləm, dağdılmış şəhər kimi  
Gəmirir qanlı alovların işltısını.  
Bakteriya meytılərinin ağ oyunu –  
Qoy bu povest davam eləsin.*

Sonra baş endirdi və pəncərəyə tərəf döndü, sanki,  
daha qonaqları görməyə son qoydu.

– Mən axı səndən xahiş elədim... – çölə çıxan kimi də  
Staşek sözə başladı.

– Mən axı heç nə...

– Sən onu təhrik elədin. Bütün vaxt ərzində özünü sax-  
lamalıydın, sənsə dərhal bütün bacarığını işə saldın. Sən  
ona qulaq asmaqdan çox, özünün haqlı olduğunu sübut  
eləmək istəyirdin.

– Onun şeirləri sənin xoşuna gəldi?

– Təsəvvür elə, heç bir şeyə baxmayaraq – hə! Bir  
şeytan bilir, dahilikdə nə qədər qeyri-normallıq gizlənib və  
əksinə.

– Di, bilirsənmi, Sekulovski dahidir! – Stefan incimiş  
halda ucadan elə səsləndi ki, sanki, bunun bilavasitə ona  
aidiyyəti var idi.

– Mən sənə onun kitabını verərəm. Yəqin, «Sifətsiz  
qan» kitabını oxumayıbsan?

– Yox.

– Güzəştə gedərsən!

Öz otağının qapısı qarşısında dayandığını görən Sta-  
şek Tşinetski ilə vidalaşdı. Stolunun yeşyini eşələməyə  
başladı ki, görsün orada piramidon<sup>1</sup> varmı. Gicgahları,  
sanki, qurğuşun çənbərlə sixılırmış kimi zoqquldayırdı.

Axşam yoxlaması zamanı Stefan təravətinə itirmiş sarı-  
şın qızdan yayınmaq üçün diqqətlə səy göstərirdi. Qız isə

<sup>0</sup> Piramidon – ağrıksıcı dərman

onun yaxasından yapışb qopmadı. Onu Nosilevskayanın kabinetinə aparmaq lazım gəldi.

– Doktor, mən hər şeyi sizə danışacağam, – qız əsəbicəsinə barmaqlarını bir-birinə dolaşdıraraq dil boğaza qoymadan danışmağa başladı. – Məni evə donuz piyi apardığımı görə tutdular. Mən də həbs düşərgəsinə aparılacağımdan qorxaraq özümü dəliliyə vurdum. Burada isə düşərgədən pisdir. Mən bu dəlilərdən qorxuram.

– Sizin soyadınız necədir? Keşmişlə monarch arasında nə fərq var? Pəncərə nə üçündür? Katolik kilsəsində neyləyirlər?

Bu sualları verib qulaq asandan sonra Stefan qadının, həqiqətən də, normal olduğunu başa düşdü.

– Bəs siz özünüüzü dəliliyə necə vura bildiniz?

– Mənim baldızım var. O, Yan Bojenin psixiatrik xəstəxanasındadır, beləliklə də, mən nəsə görmüşəm, qulaq asmışam... sanki, olmayan birisi ilə söhbət eləyirəm, mən, sanki, onu görürəm və bir də hər cür hoqqalar.

– İndi mən sizinlə neyləyim?

– Məni buradan buraxın, – qadın ibadət eləyirmiş kimi əllərini cütlədi.

– Bilirsizmi, bunu elə-belə, sadəcə, eləmək mümkün deyil. Biz hansısa vaxt ərzində sizi müşahidə altında saxlamalıyıq.

– Doktor, bu uzunmu çəkər? Oy, mən nəyə görə belə eləməyi qərara aldım!...

– Həbs düşərgəsində bundan yaxşı ola bilməzdi.

– Amma doktor, yalvarıram sizə, mən altını batırlarla yanaşı qala bilmərəm axı. Mənim ərim sizə təşəkkür edər.

– Amma yalnız bunsuz, – Stefan hırslınərək onun sözünü kəsdi. O artıq lazım olan tonda danışındı. – Sizi başqa palataya keçirərik, orada sakitlidir. İndisə gedin.

– Of, mənim üçün, onsuz da, fərqi yoxdur. Zingildəyirlər, oxuyurlar, gözlərini bərəldirlər, mən özüm də, sadəcə, dəli olaram deyə qorxuram.

Bir neçə gün keçəndən sonra Stefan bir neçə oxşar qəlibin köməyi ilə artıq xəstəlik tarixçələrinin «kor-koran» doldurmağa alışdı; demək olar ki, hamı belə eləyirdi. Hamidian tez Riqeri sınayıb ona bələd oldu: heç şübhəsiz,

təhsilli adam idi, amma onun ağılı yapon bağı idi, bir növ, körpüləri və cığırları var idi və ümumiyyətlə, hər şey gözəl idi, amma olduqca balaca və mənasızdır. Onun fikirləri hamarlanmış təkər izləri ilə diyirlənirdi. Onun idrakı, sanki, dağınıq, amma möhkəmcə yapışdırılmış plitkalar-dan ibarət idi və o, onlardan tamamilə uşaq kimi istifadə eləyirdi.

Bir neçə həftə keçəndən sonra şöbə artıq Tsinetskiyə elə də xoşagəlməz təsir bağışlamırdı. «Əslində, bədbəxt qadındırlar», – o düşündü, hərcənd bəziləri, xüsusilə man-yakları heç də dini ehkam ruhunda olmayan vasitələrlə müqəddəs-lərlə münasibətlər qurmağa can atırdılar.

Bazar günü Paençkovskinin ad günü idi, ad gününə təzəcə ütülənmiş xalat geyərək və seyrəlmış saqqalını səli-qə ilə darayaraq gelmişdi. Sağalanlar şöbəsindən olan qız şeir söyləyəndə, gücdən düşmüş quşun gözlərinə oxşa-yan gözləri eynəyin şüşələri arxasından razılıqla qırılırdı. Sonra sərxoş qadın mahni oxudu, sonda isə psixopatlارın xoru çıxış elədi, amma sonra təntənənin programı qəfildən qisaldılıb korlandı, hamı qocanın üzərinə atıldı və o, tavanın altında əllər meşəsinin üzərində uçmağa başladı. Gurul-tu, tövsumə, ləhləmə – hətta az qala, Edqar Poda olduğu kimi, qadın-çaynik də tapıldı. Qocanı güclə xəstələrin əlin-dən aldılar. Sonra həkimlər bir qədər monastırda oldu-ğu kimi sıraya düzüldülər, başda monastırın başçısı, onun arxasında monastırın rahibləri və kişilərin palatasına yola düşdülər, orada özünün xərçənglə xəstələndiyini təsəvvür eləyən ipoxondrik<sup>1</sup> şeir deməyə başladı, amma iflic olmuş üç nəfər xorla: «Zavallı həbsxana xəstəxanasında öldü» deyə oxuyaraq onun sözünü kəsdi və onları saxlamaq heç cür mümkün olmadı. Sonra həkimlərin korpusunda sadə bir ziyaflət oldu, ziyaflətin sonunda Paypak vətənpərvərlik ruhunda çıxış eləmək istədi, amma onda heç nə alınmadı: özünü dartıb durmuş, sanki, elə hey başıyla etiraz eləyən balaca qocanın bir qədəh zirə arağından sonra gözləri yaşardı, arağı stolun üzərinə dağıtdı və nəhayət, hamının ürəyindən xəbər verərək yerinə əyləşdi.

<sup>1</sup> İpoxonndrik – xəstələnməkdən qorxma nəticəsində baş verən ruh düşkünlüyündən əziyyət çəkən adam

## DOCTOR ANGELİCUS

Xəstəxanada intriqə qarışqa kimi qaynaşırıdı. Onların hiyləgərcəsinə dərtlib uzadılmış torları elə debütantın bacarıqsız addımını gözləyirdi. Kimsə tezliklə rəhbərliyin dəyişəcəyi şayıəsini yayaraq, işdəki hər bir uğursuzluğa sevinərək Paençkovskini sixışdırıb işdən çıxartmağa cəhd eləyirdi, amma Stefan, sanki, akvariumun şüşəsi arxasından kiçilən psixikanın oyunbazlıqlarını müşahidə eləyərək, dünyanın işlərini dərk eləmək üçün bu hadisələrdən kifayət qədər doymuşdu.

Onu Sekulovskinin yanına getmək özünə cəlb eləyirdi. Onlar özlərindən razı halda ayrılmışdilar, hərçənd Stefanı şairin özünü məhkum elədiyi dəhşətlər girdabında balıq suda hiss eləyən kimi hiss eləməsi qıcıqlandırırdı, Sekulovski isə cavən oğlanın timsalında məşq eləmək üçün lazımlı olan tərəfdası görür, öz şəxsi ağlıının hər şeyin ölçüsü və meyarı olduğunu zənn eləyirdi.

Bura Varşavadakı tutatutlar haqqındaki ilk xəbərlər gəlib çatırdı, təcili getto müəssisəsi haqqındaki şayıələr xəstəxana divarlarının süzgəcindən keçərək, dumanlı və həqiqətə-uyğun olmayan şəklə düşürdü. Sentyabr kampaniyasının iştirakçıları, müharibənin ruhi tarazlıqdan çıxardığı çoxlu keçmiş əsgər xəstəxanani tərk elədi. Bunun nəticəsində də genişlik oldu; axır vaxtlara qədər bəzi şöbələrdə iki, hətta bəzilərində üç xəstəyə bir çarpayı düşürdü.

Əvəzində isə ərzaq qılıqlı yarandı, dərman çatmırıldı. Uzun müddət düşünəndən sonra Paypak ciddi qənaət eləməyi nəzərdə tutan təlimati tərtib və çap elədi. Skopolomini, morfini, barbiturati, hətta bromu da bağlı qapı arxasında saxlayırdılar. Kəskin tutmaların müalicəsi üçün nəzərdə tutulan insulinı kardiazol əvəz elədi, onu da həddən artıq qənaətlə və ehtiyatla verirdilər. Xəstəxana statistikası axsayırdı, hələ sabitləşməyən rəqəmlərdən dəlixana cəmiyyətinin yeni modelini yaratmaq mümkün deyildi. Bir sütun azalır, digərləri daima dəyişir və ya donub-qalır — qeyri-müəyyənlik dövrü idi.

Aprel günü-gündən özünü hiss etdirirdi. Çənli-boranlı, sanki, dekabrdan borc götürülmüş günlər yağışın və yaşılı-

gün fərəhli səs-küyü ilə dolan günlərlə əvəz olunurdu. Bazar günü kirpikləri arasından yuxusunu tutqun, al-qırmızı rənglərə boyayan inadkar günəşin şüaları altında yuxudan oyanan Stefan sübhədən ayağa qalxdı. Pəncərədən çölə baxdı. Gözləri qarşısında açılan mənzərə elə hey dəyişirdi, sanki, dahi rəssam hər dəfə yeni rənglərdən və təfsilatlardan istifadə eləyərək eyni bir mənzərənin eskiz ardınca eskizini geniş kətan üzərində çəkirdi. Təpelərin arasındaki uzun, dayaz dərəylə yatmış vəhşi heyvanın beli kimi hərəkətsiz olan lifli duman üzürdü, budaqların qara çizgiləri onun dalğaları arasında yayılırdı. Burada və orada, sanki, firça dayanmadan nəyəsə toxunurdu, dumanın pərdəsi arxasından müxtalif rəngli, yönəmsiz kölgələr qaralırırdı. Sonra ağılığın üzərinə yuxarıdan bir qədər qızılı rəng sizib keçdi, hər şey təlatümə düşdü, mirvari burulğanlar əmələ gəldi, duman üfüqlərin özünə kimi uzandı, seyrəkləşdi, çökdü və parçalanın şüaların arasından təmizlənmiş şabalıd ləpəsi kimi gün bərq vurmağa başladı.

Stefan xəstəxanadan çıxb gəzməyə getdi. Dərhal da yoldan döndü. Yolun hər qarşısını yaşıl otlar örtmüşdü: xəndəkləri doldurmuş, daşların altından baş qaldırmışdı; tumurcuqlar şişirdi, zərif, solğun-yaşıl buludlar uzaqdakı ağacları bürüyürdü. Stefan birbaşa isti küləklərin sərbəst-cəsinə əsdiyi təpənin zirvəsinə doğru gedirdi; keçən ildən qalma quru otların xışıldadığı təpənin yanından keçdi. Təpədən dairəvi şəkildə çirkli, zolaqlı xəstəxana xalatını xatırladan tarlanın mənzərəsi açılırdı. Hər kiçik budaqda ağımsov və mavi su damcıları işildayırdı, hər bir su damcısının içərisində də əks etdiridiyi dünyadan zərrələri vardi. Əyri zolaqlarla üfüqlərə doğru uzanan meşə sədəf rəngində görünürdü. Aşağıda, yamacda yarıya qədər göy qübbəsinə – yapışqan tumurcuqların al-qırmızı bürclərinə bürünmiş üç ağaç var idi. Stefan o biri tərəfə yola düşdü. Kolların sıx pöhrəliyinin yanından keçəndə kəsik-kəsik nəfəs alındığını eşitdi.

Bir-birinə dolaşmış budaqlara yaxınlaşdı. Kolların arasında Sekulovski dizləri üstə çökmüşdü və güclə eşidiləcək tərzdə, amma elə gülürdü ki, Stefanın bədənində, sanki, qarışqa gəzirdi. Geri dönmədən şair onu çağırıldı:

– Bura gəlin, doktor.

Stefan budaqları araladı. Dairəvi tala göründü. Sekulovski ətrafında qarışqaların qaynaşlığı, dövrə vuraraq sarı otların arasıyla seyrək axınla axdıqları torpaq komasına baxırdı.

Tşinetski sakitcə dayanmışdı, şair isə onu dalğın baxışlarla süzüb ayağa qalxdı və qeyd elədi:

– Bu yalnız modeldir...

Şair Stefanın qoluna girdi. Onlar kolluqdan çıxdılar. Uzaqdan boz və yerə yatılmış kimi görünən xəstəxana tikililəri görünürdü. Cərrahiyə korpusu qırmızı ləkə şəklində – sanki, səhvən ora uşaq kubiki atmışdilar – digər tikililərdən ayrıldı. Sekulovski otların üzərində oturdu və tələsik bloknotuna nəsə yazmağa başladı.

– Siz qarışqaları müşahidə eləməyi sevirsinizmi? – Stefan soruşdu.

– Sevmirəm, amma arada müşahidə eləməli oluram. Əgər biz olmasaydıq, həşəratlar təbiətin iyrənc məxluqları olardı. Axi həyat – mexanizmin inkarıdır, mexanizm isə həyatın, həşəratlar isə – mexanizmin canlanması, təbiətin istehzası, ələ salması... Mılgıçalar, çayırtkələr, həyat itləri... Sənsə burada buyur – onların qabağında titrə! İlahi quvvələri azdırımayın...

Sekulovski başını əydi və yazmağına davam elədi. Stefan onun ciyini üzərindən boylandı və axırıncı sözləri oxudu: «... dünya – Allahın yoxluqla mübarizəsi». O, bunun gələcək şerin sətirlərimi olduğunu soruşdu.

– Mən haradan bilim?

– Bəs kim bilir?

– Və siz psixiatr, psixoloq olmaq istəyirsiniz?

– Poeziya – iki dünyaya olan münasibətin ifadəsidir: gözlə gördüyüümüz və hiss elədiyimiz dünyalara, – Stefan inamsız halda danışmağa başladı. – Mitskeviç: «Bizim xalq, lava kimidir» deyəndə...

– Biz məktəbdə deyilik, boş verin, – Sekulovski gözlərini qırparaq onun sözünü kəsdi. – Mitskeviçə belə demək olar: o, romantikdir, bizim xalq isə inək qoğalları kimidir: çöldən quru və yaraşıqsızdır, içərisində nə olduğu isə məlumdur. Həm də təkcə bizim xalq yox. Mənim yanımda hər cür münasibətlərin ifadəsi və mövqə tutması haqqında, lütfən, danışmayın, bundan ürəyim bulanır.

O, baxışlarını günəş şüasına qərəq olmuş çöldə xeyli gəzdiirdi.

– Şeir nə olan şeydir? – soruşdu.

Dərindən ah çəkdi.

– Şeirlər məndə qopub tökülmüş suvağın altından görünən divar naxışları kimi əmələ gelir; ayrıca, aydın parçalarla. Onların arasında boşluq olur. Sonra mən bu əl toxumasını və üfüqlərini, baxışları və əşyaları bir araya yiğməgə cəhd eləyirəm... Gündüzlər belə olur. Gecələr isə hərdənbir bu, yuxuda baş verir, gecə – bu, nəsə, bir tamlığa qovuşan titrəyən zəng səsləri kimidir. Ən çətinini isə oyanmaq və bunu özünlə ayıqlığa gətirməkdir.

– Bizim ilk görüşümüzdə oxuduğunuz şeir gündüz, ya gecə şeridir?

– Cox ehtimal ki, gündüz.

Stefan onu tərifləməyə cəhd elədi, əvəzində ağır töhmət aldı.

– Cəfəngiyatdır. Siz bilmirsiniz ki, bu ola bilər. Siz, ümumiyyətlə, şeir haqqında nə bilə bilərsiniz? Yazmaq – lənətə gəlmış mükəlləfiyyətdir. Əgər kimsə ən yaxın adamının canverməsi zamanı onun axırıncı qıçılmalarını ixtiyarsız halda yazıya alına biləcək qədər tuta bilirsə – o, əsl yazıçıdır. Filister buradaca fəryad qoparır: «Əclaflıq». Əclaflıq yox, əzizim, yalnız əzabçəkmə. Bu, sənət deyil, bunu idarədəki iş yeri kimi seçmirlər. Sakitlik yalnız o yazıçıların qisməti olur ki, onlar heç nə yazmırlar. Belələri isə var. Onlar imkanlar okeanında kef çəkirlər, başa düşürsünüz? Fikri ifadə eləmək üçün onu əvvəlcə məhdudlaşdırmaq, yəni öldürmək lazımdır. Mənim ifadə elədiyim hər söz məndən minlərlə başqa sözü oğurlayır, hər sətir isə özünü hər şeydən məhrum eləmə dağıdır. Mən əminlik uydurmağa məcburam. Həmin o suvağın hissələri qopub töküldənə mən qızılı fraqmentlərin altında gizlədilmiş bir dərinliyin açıldığını hiss eləyirəm. O, yəqin, oradadır, amma ona qədər gedib çatmaq cəhdi həmişə uğursuzluğa məhkumdur. Mənim qorxum...

O susdu və ah çəkdi.

– Hər dəfə mənə elə gelir ki, bu, axırıncı sözdür. Daha yaza bilməyəcəyəm... Əlbəttə, siz başa düşmürsünüz. Siz başa düşə bilməzsiniz. Qorxu... – bu, axırıncı sözdür – bunu

necə izah eləyərsən? Axi daşqın zamanı su qapının altından fışqırıb axan kimi, sözlər də məndən fışqırıb axır. Onların arxasında nə olduğunu bilmirəm. Mənbələrin gücü mənim hakimiyyətimdə deyil. Onlar o dərəcədə məndədirlər ki, sanki, mənim xaricimdədirlər. Və siz istəyirsiniz mən «münasibətimi ifadə eləyim»... Mən əbədi olaraq daxili sərbəstlikdən məhrumam. Yalnız haqqında yazdığını adamların arasında azad ola bilirəm, amma bu, illüziyadır.

Mən kimin üçün yazmalıyım? Öz yaxınlarının kəllə çanağından isti beynini yeyən, onların qanı ilə mağara divarlarında sənət əsərləri çəkən mağara adamı yox olub, ona bərabəri olan da bugünkü günə kimi yoxdur. Kafirlərin yandırıldığı tonqallar və hər işi bacaranlar dövrü olan İntibah dövrü də keçib. Okeanları və küləkləri cilovlayan ordalar da yoxa çıxb. Kazarmalara salınan cirdənələrin, konservləşdirilən musiqilərin, altından ulduzlara baxmağın mümkün olmadığı dəbilqələrin erası yaxınlaşır. Sonra deyirlər, bərabərlik və azadlıq hökm sürməlidir. Nəyə görə bərabərlik, nəyə görə azadlıq? Axi bərabərliyin olmaması qabağı görən rəmzlərlə dolu olan səhnələr yaradır, ümidişlik alovu yaradır, fəlakət isə insandan həddən artıq doymadığı daha qiymətli olan nələrisə sıxıb çıxarda bilmir. Mən gərginliyin bu azman azalıb-çoxalmasından imtina eləmək istəmirəm. Əgər bunlar məndən asılı olsayıdı, saraylar və xarabaliqlar da, qalalar da qalardı!

– Mənə həddən artıq həssaslığı ilə seçilən rus knyazı haqqında danışıblar, – Stefan söhbətə qoşuldu. – Kəndin yuxarısındaki hündür təpədə yerləşən sarayının pəncərəsindən əsrarəngiz mənzərə açılmış. Yalnız yaxınlıqdakı üstü küləşlə örtülen bir neçə koma bu mənzərənin görünüşünə xələl gətirmiş. Və o, komaların yandırılmasına göstəriş verir: yanıb kömürə dönən tirlərin cizgiləri mənzərəyə onun hədsiz axtardığı tonallığı verir. Mənzərə daha təravətli olur.

– Bununla siz məni dolaşdırı bilməzsınız, – Sekulovski dedi. – Kütlə üçün işləyirik, hə? Əziz doktor, mən Mefistofel deyiləm, amma mən hər hansı bir problemi axıra kimi düşünmək istəyirəm. Filantropiya?<sup>1</sup> Şəfqətli olmağa hor-monları qurumuş diplomlu qızlar məhkum ediliblər, inqilabi

<sup>1</sup> Filantropiya – xeyriyyəçilik, insanpərvərlik

nəzəriyyələrə gələndə isə yoxsullar heç vaxt belə şeylərlə məşğul ola bilməzlər. Bununla həmişə yekəqarınlar düşərgəsindən olan mürtədlər məşğul olublar. Yeri gəlmışkən, insanlar üçün həmişə pisdir. Sakitlik, rahatlılıq, firavənlilik axtaranlar onu qəbirdə tapırlar, daha həyatlarında yox. Həm də burada mücərrədlik nəyə lazımdır? Mən diləncilik içində böyümüşəm, cənab doktor, siz hətta bunun necə olduğunu başa düşə bilməzsiniz. Bilirsinizmi, ilk iş yerimi mən anadan olandan üç ay sonra almışam. Anam məni dilənci qadına kirayəyə verib, belə ki, uşaqlı qadına daha çox sədəqə verirmişlər. Səkkiz yaşım olanda axşamlar gecə əyləncə yerlərinin həndəvərində naqqallıq eləyirdim və küt-lənin içindən ən qəşəng geyinmiş cütü seçirdim. Onlarla dabən-dabəna gedir və pişiklərin, qunduzların, samurların üzərinə tüpüründüm, boğazım quruyana qədər ətir və qadın qoxuyan paltoları bacardığım qədəriylə tüpürçəyə bulayırdım... nəyə nail olmuşamsa, öz sayəmdə nail olmuşam. Qabiliyyəti olanlar həmişə başlarını saxlayırlar.

– Bəs qalanları – dahilər üçün gübrədirler?

Stefan hərdən bir özü belə düşünürdü, bu, onun özüylə özü arasında mübahisə yaradırdı.

O, ehtiyati unutmuşdu, şair qıcıqlandırılanda kobud olurdu.

– Axx, belə de... – Sekulovski otların üzərində dirsəkləndi və alovlanan buludlara baxıb şübhəli tərzdə gülüm-sədi. – Sizmi gələcək nəsillər üçün gübrə olmağa üstünlük verirsınız? Şuşə divarlarının altına sümüklər kimi uzanmaq istəyirsiniz? Boşlayın, doktor, daha mən bu maraqsız söhbətə dözə bilmirəm.

Stefan özünü təhqir olunmuş hiss elədi.

– Demək, sizə, məsələn, Varşavadakı kütləvi tutatutların, adamların Almaniyaya aparılmasının heç bir dəxli yoxdur? Bizi tərk eləyərək oramı qayıtməq isteyirsiniz?

– Nəyə görə tutatutlar məni tatarların on üçüncü əsr-dəki basqınından daha çox narahat etməlidir? Zamana görə təsadüfən üst-üstə düşdüyüñə görəmi?

– Tarixlə mübahisə eləməyin – o, həmişə haqlıdır. Ümid eləyirəm, siz dəvəquşu siyasetinin tərəfdarı deyilsiniz?

– Tarix udur: güclülərin qanunu belədir, – şair dedi. – Əlbəttə, özün üçün bütöv bir dünya olsan da, hadisələr

axınında mən zərrəciyə oxşayıram. Amma heç nə və heç vaxt məni zərrəcik kimi düşünməyə məcbur eləyə bil-məz!

– Bəs sizə məlumdur ki, almanlar bütün ruhi xəstələri məhv eləməyi nəzərdə tutan tezis səsləndiriblər?

– Yer üzündə dəlilər, deyəsən, iyirmi milyondur. Bir olmağa çağırmaq lazımdır, müqəddəs müharibə olacaq,

– Sekulovski dedi və arxası üstə uzandı.

Günəş daha möhkəm qızdırıldı. Şairin cavabdan boyun qaçırdığını görən Stefan onu axıra kimi sıxmağa cəhd elədi.

– Mən sizi başa düşmürəm. Bizim birinci görüşümüzdə siz ölmək sənəti haqqında danışmışdır.

Sekulovskinin əhvali açıq-aşkar korlandı.

– Burada ziddiyət haradadır? Mən dövlətin müstəqiliyinə tüpürmək belə istəmirəm. Yalnız mənəvi müstəqillik vacibdir.

– Mahiyyət etibarilə, sizə görə, başqa adamların taleyi...

Sekulovski ayağa sıçradı, onun sıfəti gərilmışdı.

– Sən heyvansan! – o bağırıldı. – Sən həyasızsan!

Sözünü deyən kimi də enişlə üzüaşağı qaçmağa başladı. Qəlbinin dərinliklərinə qədər məyus olan Stefan qanın üzünə necə vurduğunu hiss eləyərək onun arxasında qaçıdı. Şair dayandı və qışkırdı:

– Təlxək!

Onlar artıq sanatoriyaya yaxınlaşmışdılar, Sekulovski sakitləşmişdi və divara baxaraq dedi:

– Cənab doktor, siz pis tərbiyə olunubsunuz; mən deyərdim ki, siz söhbət zamanı mütləq məni sancmağa cəhd eləyəndə ədəbsizlik eləyirsiniz.

Stefan qəzəblənmişdi, amma göstərməyə cəhd eləyirdi ki, o, həkimdir, xəstəyə onun hərəkətlərini bağışlamağı bacarıır.

Üç həftədən sonra Tşinetski Kaytersin şöbəsinə keçdi. İşə başlamamışdan əvvəl yeni rəhbərliyə təşrif gətirdi. Cərrah özü qapını Stefanın üzünə açdı, onun əynində həddən artıq geniş olan gümüşü güləbətinli boz pencək vardı. Stefan üzr istədi və onlar qaranlıq dəhlizlə qonaq otağı-

na gedərkən əvvəlcədən hazırladığı nitqinə davam elədi, qonaq otağında isə susdu.

İlk təəssüratı bənövşəyi damarcıqları vuran qara mina ilə üzlənmiş tunc rəngli çiçək oldu. Tavandan zəncirin həl-qələrinə oxşayan solğun rəngli yarpaqlar asılı qalmışdı, döşəməyə qara-portağal rəngli ərəb xalçası sərilmışdı. Qra-vüraların, qara çərvizlərdə olan şəkillərin, yol qırğındakı kilsələr kimi dar olan, fərəhlə rəngdən-rəngə çalan şüşə qapılı şkafların, ayaqlığın üzərinə qoyulmuş camış buynuzlarının arxasından divar görünmürdü. Yaxınlıqdakı divarlardan timsahlar qayçının tiyəsinə oxşayan sarı dişlərini ağardırdılar, nə az, nə çox, ağaca dönmüş vəhşi bitkilər. Çox alçaq olan stolun üzərinə doqquzkünclü cilalanmış şüşə örtülmüşdü, şüşənin altında kəhrəba və qəhvəyi rəngli heç nəyə oxşamayan fantastik çiçəklər var idi. Divarın hər iki tərəfi ilə qarışq şəkildə kitablar qalaqlanmış şkaflar düzülmüşdü: dəri cildləri olan, çıxdan nəşr olunduğundan mamır bağlamış, qıraqları qızılı rəngdə olan qalın kitablar... Boz, al-qırmızı və ala-bəzək cildləri olan, rəflərin qabaq tərəfinə yığılan nəhəng atlas-albomlar oyunaqlara oxşayırdı.

Kayters qonağını əyləşdirdi, Stefan isə hələ də baxışlarını yapon qravüralarından, qədim hind bütərindən və çinidən olan parıltılı əşyalardan çəkə bilmirdi. Kayters çox şad olduğunu dedi və özü haqqında azacıq danışmasını xahiş elədi: onların yaxından tanış olmaları lazım idi. Bu dalda-bucaqda intelligent adamlara təsadüfi hallarda rast gəlinir. O, ixtisas əldə etmək istəyirmi?

Stefan cavabında nəsə donquldadı, məmənnunluqla dəridən üz çəkilmiş nəhəng aerodinamik kreslonun qolunu örtən çesuçanın<sup>1</sup> six saçaqlarını sığalladı. Tədricən alışmağa başladı, otağın pəncərəyə birləşən hissəsi bütün kabinetə xidmət eləyirdi. Nəhəng yazı stolunun üzərindən şəkillərin surətləri və gips maskalar asılmışdı. Bəzilərini o tanıydırdı. Orada eybəcər adamların bütöv bir qalereyası var idi: sisqa, ilbizəbənzər bədənciklər, boyunsuz başlar, qurbağasayağı kəsintisi olan gözlər, qurdabənzər dillə dolmuş yarıcaçıq ağızlar. Şüşənin altında Leonardo da Vinci-nin işləriindən bir neçə qasqabaqlı, iyrienc sifətlər var idi, çənəsi köhnə başmağın burnu kimi dimdik durmuş və

<sup>1</sup> Çesucha – kətan kimi toxunan six ipək parça

göz yuvaları büzüşmiş yuvaya oxşayan birisi ona baxırdı. Orada müəmmalı şəkildə kəllə tasları dəyişdirilmiş və qulaqları yarasaların qanadlarına oxşayan, iti almacıq sümüklü qəddar Qoyi də var idi. Pəncərələrin arasındaki aralıqdan Santa Mariya Formosa kilsəsindən gətirilmiş böyük gips sallanırdı, sıfətinin sağ yarısı dişlərini qıçırдан mənfur əyyaşa mənsub idi, sol yarısı isə şışlərlə örtülmüşdü; bu şışlərdə şışmiş gözlər və beləoxşar seyrək dişlər görünürdü.

Qonağın maraq göstərdiyini hiss eləyən Kayters öz xəzinəsini məmənunluqla göstərməyə başladı. O, çılgın kolleksiyaçı idi. Onda dəlilərin qədim üsullarla müalicə olunmasını göstərən Menyenin qravüralarından ibarət olan böyük bir albom var idi, nəhəng ağaç barabanlarda fırlanma, hiyləgərcəsinə düzəldilmiş sancan iynələri olan qandal. Fişildayan ilanlarla dolu olan quyu, guya, adamların burada olması dumanlanan şüurlara sağıldıcı təsir göstərirdi, boyunbağı kimi boyunda asılan zəncirlə birləşdirilmiş dəmir armudlar isə xəstə qışqırmasın deyə ağızına salmaq üçün idi.

Yazı stolundan kresloya qayıdan Stefan şkaflarda cərgə ilə düzülən hündür bankaları gördü. Bulanıq məhlulun içərisində bənövşəyi və tünd-göy rəngdə olan nəsə üzürdü.

— Bax, bu, mənim kolleksiyamdır, — Kayters dedi və növbə ilə qara çubuğu bankalara vurmağa başladı. — Bu — *cephalothoracopagus*, sonrakı — *craniopagus parealis*, eybəcərliyin çox gözəl nümunəsi və bir dənə çox nadir təsadüf olunan *epigastrius*<sup>1</sup>. Bu heyranedici *diprosops*un axırıcı meyvəsi, harasındansa ayağabənzər nəsə çıxır, təəssüf ki, doğum vaxtı yüngülçə zədələnib. Bir neçə dənə də az maraq doğuranlar var...

Kayters üzr istədi və qapını azacıq açdı. Çininin yüngülçə cingiltisi eşidildi və əlində qara ləkələnmiş sini olan xanım Kayters içəri girdi; sinidə gümüşü haşiyələri olan al-qırmızı rəngli qəhvə fincanları buglanırdı. Stefan yenidən heyrətləndi.

Ameliya xanımın yumşaq, böyük ağızı var idi və bir qədər kişi gözlərinə oxşayan gözləri ciddiydi. Gülməsəyər-

<sup>1</sup> Epigastrius, diprosops – siam əkizləri (*lat.*)

kən donuqcasına işildayan iti dişlərini göstərdi. Ona gözəl demək olmazdı, amma baxışları özünə cəzb eləyirdi. Başının yanlarında qara saçlarından möhkəmcə hörülmüş qısa hörükleri qadının hər bir hərəkətində qulaqlarının altında sırgalar kimi yırğalanırdı. O, əllərinin gözəl olduğunu bilirdi və qolu qısa olan kofta geymişdi, sinəsində ametist<sup>1</sup> üçbucaq sancaq var idi.

– Bizim kiçik fiqurlarımız xoşunuza gəlirmi? – cərrah xəbər aldı və vikinglərin qayığı formasında olan qəndqabını ona tərəf çəkdi. – Nə demək olar, bizim bunca imtina elədiyimiz adamların orijinal olmağa haqqı var.

– Bizim ev yumşaqcasına döşənmiş yuvacıqdır, – Ameliya xanım dedi və barmaqlarının ucu ilə səssizcə kreslo-ya dırmaşan pişiyə toxundu. Donunun qara büküklərində onun budlarının cizgiləri əyani və yüngüləcə hiss olunurdu.

Stefan artıq heyrətlənmirdi, təəssüratları isə canına hopdururdu. Qəhvə çox gözəl idi, çoxdan belə ətirli qəhvə içməmişdi. İnteryerin fragmentləri, sanki, Macarıstanın nə demək olduğunu bilməyən, amma «macar knyazının salonu»nu göstərmək niyyətində olan Hollivud rejissorundan borc almışdı. Kaytersin mənzilinin qapıları bıçaq kimiymi, xəstəxananın kafel divarları və istilik batareyaları silinib təmizlənmiş ağılığı ilə bütün şöbələrdə gözə girirdi.

Cərrahın sarı sıfətinə, eynəyin şüşələri altında həyəcanlandırılmış kəpənəyin qanadı kimi titrəyən kirpiklərinə baxan Stefan bu otağın Kaytersin təsəvvürlərinin qəlbini olduğunu düşündü. Bu fikir söhbət Sekulovski haqqında gedən anda onun ağılına gəldi.

– Sekulovski? – cərrah ciyinlərini çəkdi. – Hansı Sekulovski? Onun soyadı Sekuladır.

– O, soyadını dəyişdirib?

– Yox, nəyə görə? Hə, o, kitabdan ötrü qalmaqal qızışanda ləqəb götürdü. – Kayters arvadına tərəf döndü.

Ameliya gülümsədi.

– «Dövlətin mənafeyi haqqında düşüncələr». Oho, demək, siz onu oxumayıbsınız? Doğrudanmı? Yox, o kitab bizdə yoxdur. Nə qədər hay-küy oldu... Orada nə vardi? Di... ümumiyyətlə... mühakimələr. Sanki, hər şey haqqındaydı. Amma ən çox kommunizm haqqındaydı. Solar

<sup>1</sup> Ametist – şəffaf, göy və ya bənövşəyi rəngli qiymətli daş

onun üzərinə atıldılar... bu, onun üçün böyük reklam oldu. Hər yerdə görünüməyə başladı.

Stefan başını aşağı salaraq dırnaqlarına baxmağa başladı.

Ameliyanın birdən ağılına gəldi:

– Mən özüm bunu öz-özlüyündə xatırlamıram. Mən balaca idim. Mənə artıq sonra danışdır. Mənə onun şeirləri xoş gəldi.

Qadın rəfdən bir kitab götürüb Stefana uzatdı. Bu zaman rəfdən döşəməyə elastiki, açıq rəngli cilddə olan bir kitabça da düşdü. Stefan cəld köməyə atıldı. O, kitabı döşəmədən qaldıranda Kayters barmağıyla onu göstərdi.

– Gözəl cilddir, eləmi? Nadir cilddir, – o dedi. – Qadın budlarının içəri tərəfinin dərisindən hazırlanıb.

Stefan lazım olduğundan tez əlini çəkəndə isə cərrah kitabı ondan aldı.

– Mənim ərim qəribə adamdır, – Ameliya xanım dedi.

– Amma toxunduğunuz cild necə də yumşaq idi.

Stefan nəsə mızıldandı və büsbütün tər-su içində öz yerinə qayıtdı.

O, «bütün bunlar əcaib şeylərin bir yerə yiğilmasıdır» deyə düşündü, sənki, xəstəxana korpuslarına qapanmış insanın parafras<sup>1</sup> vəziyyətidir. Buna oxşar olaraq, uyğun olmayan şəraitlərdə böyüyen çiçəklər mutasiyaya uğrayır, adı şəhər evlərinin həyətində böyüməyən adam da belə qəribəliklərə qapılır. Amma sonra özü özünə düzəliş verdi, bəlkə də, məhz buna görə də o, başqları kimi deyil, Kayters şəhərdən imtina eləmiş və bu tutqun, bənövşəyi interyeri yaratmışdı.

Ameliya danışarkən (onun səsi astadan çıxırdı) əlini məlahətlə üzünə doğru qaldırır və sənki, özü də bunu hiss eləmədən iri barmaqları ilə gözəl bir hərəkətlə gözlərinin, ya da ağızının küncünə yüngülçə toxunurdu.

Artıq vidalaşarkən Stefan pərdənin arxasındaki şəffaf çəni gördü, şüşəsinin üzərində günəş şüaları rəng-dən-rəngə çalırdı. Suyun üzərində üst tərəfdən yaşılıtəhər rəngə çalan balaca qızılı balıq üzürdü, heç şübhəsiz ki, ölmüşdü. Bu mənzərədən baxışlarını çəkmək çətin idi, o, özünü ağır zehni işdən sonra olduğu kimi əzgin-yorğun

<sup>1</sup> Parafras – bir ifadənin təsviri

hiss edirdi. Şam yeməyinə getmək istəmirdi, amma buna diqqət yetirəcəklərindən ehtiyat eləyirdi və özünü getməyə məcbur elədi. Nosilevskaya, həmişə olduğu kimi, stolun arxasındaydı, bir qədər yuxulu, iltifatlı görünürdü, təsadüfi hallarda gülümsəyərdi və indi bu, xüsusilə xoşagələn idi. Staşek onu gözləri ilə yeyirdi, axmaq, bunu heç kimin hiss eləmədiyi düşündürdü.

Gecə Stefan heç cür yata bilmirdi və nəhayət, lüminal atmalı oldu. Əlində ölü balıqlarla dolu səbət olan xanım Kayters yuxusuna girdi. O, balıqları ətrafında dayanmış həkimlərə paylayırıldı. Qadın ona yaxınlaşanda o, yuxudan oyandı, ürəyi şiddətlə vururdu və artıq səhərə kimi yata bilmədi.

Sekulovski, ümumiyyətlə, özünü təhqir olunmuş hesab eləmədi, Staşek vasitəsilə xəbər göndərdi ki, Tsinetski səhər ona baş çəksin. Stefan dərhal da səhər yeməyindən sonra getdi. İndi özünü başqa cür aparırdı, şairin çıyılərini şappıldatmadı, ona yuxarıdan-aşağı baxmadı. Hələ də hərdənbir etiraz eləməyə, onun ideyalarını tənqid eləməyə cəhd göstərirdi, amma indi özü onlara bir dayaq kimi ehtiyac duyurdu.

Şair pəncərənin yanında oturmuşdu, sərbəst surətdə səhbət eləyən adamlarla dolu salonun təsvir olunduğu böyük fotosəklə baxırdı.

— Sifətlərə baxın, — o dedi, — bu tipik Amerika sifətlərinə. Necə də özlərindən razıdırlar, hər şey necə də dəqiq müəyyənləşdirilib — nahar, şam, yataq və yeraltı işlər. Bir dəqiqə belə şeylərin qəddarlığı, metafizika haqqında düşünməyə vaxtları yoxdur. Həqiqətən də, görünür, Qədim Dünyada anadan olandan alınlara belə yazılıb, biz yalnız müxtəlif növ əzablar seçməyə məhkumuq — çox hörməti olanı və ya az hörməti olanı.

Stefan Kaytersə təşrif aparmasından danışdı. O, Sekulovskiye öz həmkarı haqqında danışmaqla xəstəxana qanunlarını pozduğunun fərqindəydi, amma özü qəlbində özünə haqq qazandırırdı, onlar hər ikisi bu qanunlardan yuxarıdaydı. Məlum işdir, Kaytersin Sekulovski haqqında dediklərinin üstündən sükutla keçdi.

– Cəfəngiyat danışmayın, – şair mehbəncasına etiraz elədi. – Hansı eybəcərlikdən danışırsan? Sənətdə hər şeyi ya yaxşı, ya da pis eləyirlər – başqa cür ola bilməz. Van-Qoq sizin üçün köhnə gecə güvəcini elə çəkir, ağızını ayırıb baxırsan. Xalturaçı isə ən gözəl qızı eybəcərləşdirir. Məsələnin mahiyyəti nədədir? Ondadır ki, insanın içini-içalatını çıxartmaq əhəmiyyətsiz işdir. Dünyanın işıltısı, ölmənin bağışlığı təsir, fəlakət və nötqə.

Stefan qeyd elədi ki, hər halda, belə muzeydə yaşamaq mənasızdır.

– Siz bunu lazımı qədər qiymətləndirmirsiniz? Ədalətsizlikdir. Bəlkə, pəncərəni bağlayasınız? – şair xahiş elədi.

Parlaq işıqda o, xüsusilə solğun görünürdü. Külək həyətdən çıçəkləmiş maqnoliyanın zəhlətökən qoxusunu gətirirdi.

– Yadınızda saxlayın, – Sekulovski davam elədi, – hamı hər şeydə mövcuddur. Ən uzaqda olan ulduz çıçəyin qonçəsinə təsir eləyir. İndiki səhərin şəhinə dünənki bulud. Hər şey, hər yerdə mövcud olan bir-birindən asılı şəkildə bir-birinə hörülür. Heç bir şey digərlərinin asılılığından qurtara bilməz. Bununla belə, insan düşünən əşyadır. Sizin yuxularınızda daşlar və sıfətlər əks olunur. Çiçəklərin qoxusu bizim fikirlərimizin istiqamətini əyir. Axi nəyə görə də təsadüfən əmələ gələn şeyi heç nəyə əsaslanmadan yaratmayasan? Özümüzü qızıl şax-şax oyuncاقları və fil sümüyü ilə əhatə eləyəndə biz, elə bil, akkumulyatora qoşuluruq. Barmaq boyda büt – rəssamin illərlə toplanan, yiğilan fantaziyasının məhsuludur. Və budur, yüzlərcə saat əbəs yerə itirilməmişdir: onların ətrafında qızınmaq olar...

Şair susdu, sonra isə köks ötürərək davam elədi:

– «Kifayətdir hərdənbir daşa baxmağım»... Mənim şerim deyil, – izah elədi, – Çanq Kiu Lin yazıb. Böyük şair.

– Qədim şairdir?

– Səkkizinci əsr.

– Siz deyirsiniz: «düşünən əşya», – Stefan dedi. – Axi siz materialistiniz, hə?

– Mən materialistəmmi? Oy, təsnifləşdirmək sehrbazlığı! Mən güman eləyirəm ki, insan və dünya eyni maddiyyatdan yaradılıb, hərçənd sözün hüdudlarından kənar-

da onun nə demək olduğunu bilmirəm. Amma bu, tağın bir-birini saxlayan iki qübbəsidir. Heç biri ayrılıqda yaşaya bilməz. Siz deyərsiniz, onsuz da, fərqi yoxdur, biz öləndən sonra da bu stol olacaq. Amma kimin üçün? Axi milçəklər üçün bu artıq «bizim stol» ola bilməz. Nə qədər ki əşya dərhal dağılır, «ümumiyyətlə, varlıq» mövcud deyil, «stol adamsız mövcuddur» – necə yəni? Dörd ayaqcığı üzərindəki lakanmış taxta kimi? Oduncağın mumiyalanmış hüceyrələr yığını kimi? Sellüozun kimyəvi zəncirlərinin xaosu kimi, nəhayət, elektron dumanının fırlanması kimi? Nəticə etibarılə o, sanki, həmişə kiminsə üçündür. Bax pəncərənin qabağındakı ağaç; o, mənim üçündür, ya da onun şirəsi ilə qidalanan mikrob üçün. Meşənin xışıldayan hissəsi, göyün fonundakı budaqlar mənim üçündür, mikrob üçünsə yeganə yarpaq yaşıł okeandır, budaq isə bütöv bir aləmdir. Belə, mənim üçün və mikrob üçün hansısa ümumi ağac varmı? Cəfəngiyat. Onda nəyə görə bizim nöqtəyi-nəzərimiz əsas götürülməlidir, daha mikro-bunku yox?

– Ona görə ki, biz mikrob deyilik, – Stefan söhbətə nöqtə qoydu.

– Hələlik deyilik, amma olacaqıq. Torpaqda minlərlə azot bakteriyasına çevriləcəyik, ağacların köklərinə keçəcəyik, bizim indi elədiyimiz kimi filosofluq eləyən və bizim bədənlərimizdən nəmlənən, qızarmağa başlayan buludları məhəbbət dolu gözləri ilə seyr eləyən kiminsə yediyi alma ya daxil olacaqıq. Beləcə, dairəvi davam eləyəcək. Çevrilərin sayı hüdudsuzdur.

Özündən razı qalan Sekulovski siqaret çekdi.

– Demək, siz ateistsiniz?

– Hə, amma buna baxmayaraq, mənim kiçik kilsəm var.

– Kiçik kilsə?

– Siz, bəlkə, «Mənim bədənimə dua»nı oxuyubsunuz?

Stefan bu ağciyərlər, qaraciyərlər, böyrəklər üçün himni xatırladı.

– Əsl müqəddəs yerlər...

– Bu şeirdir. Mən öz fəlsəfi baxışlarımı və yaradıcılığımı məhdudlaşdırıram, heç kimə artıq yazılmış şeylərə görə mənim haqqımda mühakimə yürütməyə icazə vermirəm,

— Sekulovski gözlənilməyən qeyzlə dedi və siqareti stolun altına atıb davam elədi: — Bəzən mən, hər halda, dua eləyirəm: «Allaha, hansı ki yoxdur». Nə vaxtsa bu, ümumiyyətlə, məni qane eləyirdi. Amma indisə... Kortəbii qüvvələrə dua eləyirəm.

— Necə dediniz?

— Kortəbii qüvvələrə dua eləyirəm. Axi əslinə qalarsa, bizim bədənimizi, dünyani və mənim hazırlı anda dediyim sözləri də onlar idarə eləyirlər. Mən onların mənim duamı qəbul eləmədiklərini bilirəm, — şair gülümsədi, — amma... məgər bu fəlakətdir?

Saat on birə yaxınlaşırı. Stefan istəsə də, istəməsə də səhər yoxlamasına getməli oldu. Səkkizinci təcrid otağında alçaqboylu, iri sümüklü keşiş Nezqloba olurdu, onun əllərində, sanki, bənövşəyi damarcıqlarla tor hörülüdü. Görünür, nə vaxtsa bu əlləri ilə çox işləyəsi olmuşdu.

— Özünüüz necə hiss edirsiniz? — Stefan içəri daxil olaraq mehbibancasına soruşdu.

Keşisi sakitləşdirmiş və cübbəsini geyməyə icazə vermişdilər, cübbə xəstəxana otağının ağılığında formasız ləkə kimi qaralırdı. Stefan nəzakətli olmağa səy göstərirdi, çünkü şöbənin müdürü Marqlevskinin yaxşı əhvalda olan dəqiqələrdə keşisi «göylər çarlığıının elçisi» adlandırdığını və kilsə yepiskoplarının həyatından bəhs eləyən lətifələrlə əyləndiyini bildirdi. Cılız doktorun bu sahədə böyük usta olduğunu bildirdi.

— Bu, mənə əziyyət verir, cənab doktor.

Keşisin səsi incə idi, hətta həddən artıq şirindi. O, hədsiz sayda təkrar olunan qarabasmalardan əziyyət çəkirdi, bir dəfə xaç suyuna salma mərasimində içəndən sonra arxasında qadın səsi eşitmışdı. Diqqətlə etrafa baxmışdı, anlaşılmayan səs onun gözləri ilə görə bilmədiyi yüksəklikdən gəlirdi.

— Elə həmin fars şahzadəsidir?

— Hə.

— Amma axı siz bunun yalnız sizə belə gəldiyini, qarabasma olduğunu başa düşürsünüz?

Keşiş ciyinlərini çəkdi. Onun gözləri yuxusuzluqdan çuxura düşmüşdü, qara göz qapaqları xırda damarlarla örtülmüşdü.

– Sizinlə mənim söhbətim də real olmaya bilər, o səsi də mən sizin səsiniz kimi aydın eşidirəm.

– Hə-hə, lütfən, ruhdan düşməyin, bu keçəcək. Amma artıq sizə bir damcı da spirtli içki olmaz.

– Heç vaxt bunu özümə rəva görməzdim, – keşiş döşəməyə baxaraq tövbə edirmiş kimi dedi, – amma mənim kilsədəki adamlarım dözülməz adamlardır. – O ah çəkdi.

– İnciyirlər, hirslənirlər, inadkarları isə... Bax, onları incitməmək üçün...

– Hm...

Stefan mexaniki olaraq əzələ reflekslərini yoxladı və cəkici xalatının cibində gizləyərək ayrınlarda soruşdu:

– Ata, bəs siz bütün günü nə işlə məşğul olursunuz? Sizə darixdinci deyilmi? Bəlkə, sizin üçün hansısa bir kitab gətirim?

– Mənim... kitabım var.

Həqiqətən də, keşisin qabağında qara cildli qalın kitab var idi.

– Hə? Bəs siz nə oxuyursunuz?

– Mən dua eləyirəm.

Stefan birdən «Kortəbii qüvvələr» i xatırladı və bir dəqiqliyə qapıda dayandı. Sonra bacardığı qədər cəld otaqdan çıxdı.

Nosilevskayanın şöbəsində, ümumiyyətlə, o artıq olmurdu. Onu əvvəlcə uşaqlıqda Ksaveriy əminin qanlı şəkillərlə dolu olan anatomiya atlası kimi cəlb eləyən xəstələrin şəxsi talelərinə indi artıq biganəydi. Qoca Paypakla hərdənbir bir neçə kəlma kəsirdi, bəzənsə səhər yoxlanışında ona assistentlik eləmək üçün çağırılırdı.

Kayerslə işləyərkən onun şöbəsindəki böyük tibb bacısını yaxından tanıdı. Soyadı Qonzaqa idi. Kök, bir neçə don geyən, iri sümüklü qadın ciddi görünürdü. Amma ciddiliyi yalnız, bir növ, ümumi idi, çünkü onun qəzəbləndiyini kim-sə nə vaxtsa görməmişdi. O, insanın təsəvvürlerinə uyğun sərçələrə təsir eləyən kimi təsir eləyirdi. Ağzından yanğına doğru göyümtül rəngə çalan çoxlu qırış uzanırdı. İri əllərində həmişə nəsə olurdu – ya dəri pulqabı açanıyla, ya təyinatlar yazılımış kitab, ya da xeyli salfet. İçində sprisler olan sinini o gəzdirmirdi, bunun üçün xəstə baxıcıları var idi. Ağilli-başlı cərrahiyə şöbəsinin tibb bacısı idi,

qaradınməz və təkiydi, sanki, onun həyatında heç kim yox idi. Ona yalnız Kayters hörmətlə yanaşırıdı. Bir dəfə Stefan ucaboylu cərrahın, sanki, özünü onun qarşısında təmizə çıxardırmış kimi hər iki əllərini sinəsində çarplayaraq ciyinlərini necə əsəbicəsinə çəkdiyini gördü: onu nəyəsa inandırmağa çalışır, ya da xahiş eləyirdi. Qonzaqa bacı bütün nəhəng bədənini dartaraq tərpənmədən dayanmışdı, pəncərə şəbəkələrinin kölgəsiylə sıfəti iki yerə bölünmüdü, kirpiksiz gözlərini qırpmırıldı. Səhnə o qədər qeyri-adiydi ki, Stefanın yaddasına birdəfəlik həkk olundu. Bir daha bu mənzərə təkrarlanmadı. Büyük tibb bacısını dəhlizdə gündüz və gecə görmək olardı, ayaqları çoxlu donunun altından görünmürdü, demək olar, dəhlizdə ay kimi üzürdü, xüsusilə də arxadan baxanda belə görünürdü, adama elə gelirdi ki, onun buynuzaoxşar ləçəyi tutqun qalereyanı işiqlandıır.

274

Stefan onunla yalnız xəstələrə təyin olunan müalicələr və dərmanlar haqqında söhbət eləyirdi. Bir dəfə necə oldusa Sekulovskidən ayrıldan sonra növbətçinin şkafinda hansısa bankanı axtarırdı və böyük tibb bacısı da təyinat kitabına nəsə yazırıdı, birdən dilləndi:

– Sekulovski dəlidən də pisdir, o hoqqabazdır.

– Bağışlayın, – Stefan geri döndü, kimə ünvanlandığı məlum olmayan bu xəbər onu heyrətləndirmişdi. – Bacı, siz bunu mənəmi deyirsiniz?

– Yox. Ümmumiyyətlə, – qadın cavab verdi və dodaqlarını kip sıxdı.

Məlum işdir, Tşinetski şairə bu incident haqqında danışmağa cürət eləmədi, amma hər halda, soruşdu: o, Qonzaqa bacını tanıyır mı? Amma Sekulovskini köməkçi heyət maraqlandırmırıdı. Kayters haqqında fikrini yiğcam ifadə edirdi:

– Sizə elə gəlmirmi, onun intelligentliyi təmtəraqlıdır?

– ?

– O elə bayağıdır...

Hasarın iki divarının yaratdığı, baxımsız və sanki, başlı başına buraxılmış, söyüd çubuqlarının dırmaşlığı, indi daha açıq yarpaqsız olan küncdə əsəbi, psixi pozğunluq-

dan əziyyət çəkənlərin korpusu yerləşirdi. Stefan ora təsa-düfən baş çəkirdi. Əvvəlcə bu Avgi tövlələrini<sup>1</sup> təmizlət-dirmək niyyətindəydi, korpus pəncərələri, sanki, göy tavanlara yapışdırılmış yarıqaranlıq palatalarda xəstələr hərəkətsiz dayanmış, uzanmış və diz çökmişdülər. Amma tezliklə bu islahatçı layihələri başından çıxartdı.

Dəlilər torların üzərində yatacaq olmadan uzanmışdı-lar. Onların çirkab içində olan bədənləri məftil torlu sıqına-caqlarına uyğun olan rəsmiñ irinli çibanları ilə örtülmüşdü. Havaya nəcisin və ammonyakin acı üfunət qoxusu hop-muşdu. «Bu, cəhənnəmin axırıncı dairəsidir», – bir dəfə Stefan buranı belə adlandırmışdı, xəstəxananın xidmət heyəti də bura təsadüfən baş çəkirdi. Sanki, hansısa gözə görünməyən qüvvə şüurları sönmüş bu adamları sağ saxlayırdı. Stefanın diqqətini iki oğlan cəlb elədi: birincisi kiçik bir kənddən olan, yerkökü rəngində cod saçlarla örtülmüş başı şar formasında yəhudü oğlan idi, həmişə lüt gəzirdi, hər dəfə kimsə onun ayrıca balaca hücrəsinə girəndə adyali başına çəkərək büzüşüb çarpayının üstündə oturdu. O, ara vermədən sonsuza qədər zingiltli səslə idiş<sup>2</sup> dilində hansısa iki sözü təkrarlayırdı. Ona yaxınlaşanda səsini dua edirmiş kimi şikayət dolu fəğana qədər qaldıra-q titrəyirdi. Onun mavi gözləri, sanki, birdəfəlik və əbə-dilik çarpayının dəmir ramasına dikilmişdi. İkincisi, küləş rəngli saçı olan sarışın oğlan ümumi palatanı yəhudinin hücrəsindən ayıran genişlikdə dolaşırı – küncdəki çarpa-yıdan divara qədər və oradan da geriyə. Bu səkkiz addim-lıq işgəncə gəzintisində o, hər dəfə qolaylanaraq çarpa-yının dəmir arxalığına dəyir, amma bunu hiss eləmirdi. Budundan yuxarıda şışmış yarası qaralırdı. Yad adamın addım səslərini eşidəndə buna qədər sinəsində çarpzala-dığı əllərini yuxarı qaldırıb üzünü örtür, amma gəzisməyinə ara vermirdi. Bir növ, uşaq kimi inildəməyə başlayırdı – bunu kişinin dilindən eşitmək qəribə idi, hərçənd bu anda o məhz uşağa dönürdü. Onun şüurun hakimiyətindən azad olmuş bədəni vəhşi qanunu ilə yaşayırı – köynəyinin

<sup>1</sup> Bu ifadə əfsanəvi yunan padşahı Avginin adından götürülmüşdür; əfsanəyə görə, həmin padşahın 30 il ərzində təmizlənməmiş tövlələrini Herakl bir günə təmizləmişdir.

<sup>2</sup> Əsasını alman dialektlərindən biri təşkil edən müasir yəhudü dili

açıq yaxasından işildayan əzələləri onun boylu-buxunlu qamətinə əzəmətli görkəm verirdi. Göyümtül rəngə çalan gözünün ağı ilə diqqəti cəlb eləyən divar kimi aq sifətində ya sual ifadəsi, ya da yalvarış donmuş olurdu.

Bir dəfə günortadan sonra həmişəkindən fərqli bir vaxtda özünün bir təxminini yoxlamaq üçün Stefan ora baş çəkdi: xəstə baxıcısı Yevanın oğlanları pis rəftar elədiyindən şübhələnirdi; belə ki, həmişə onun gelişindən sonra onlar çox həyəcanlanmış olurdular. Yəhudi elə tit-rəyirdi ki, dəmir tor cirıldayırdı, boylu-buxunlu sarışın isə, az qala, qaçaraq dəhlizə çıxır, çarpayının arxasına çırplılır, kənara sıçrayaraq divara dəyirdi.

Palataları yarıqlaranlığın tutqun, qatilaşan toranlığı bürüdü. Külək söyüdün budaqları ilə pəncərələri döyəcləyirdi. Stefan dəhlizdəcə donub-qaldı: Nosilevskaya yəhudinin çarpayısının yanında dayanmışdı, tələsmədən adyalı onun başından çəkir, yoğun, qırmızı barmaqlarını adyalın altından salmağa cəhd eləyərək qeyi-adi yüngül və nəvazişli hərəkətlərlə xəstənin pırtlaşış, cod saçlarını sığalla'yırdı. Sifətini pəncərəyə doğru döndərərək o, deyəsən, harasa uzaqlara baxırdı, hərçənd şüşədən dördcə addım o yana işiq çatlaqların mürəkkəb toru ilə örtülmüş kərpic divarı işıqlandırırdı.

Stefan kənara baxdı – kölgənin zolağında o, ikinci xəstəni gördü; o, özünün aramsız hərəkətinə ara verərək qapının yanına söykənib dayanmışdı və gözlərini pəncərənin fonunda qadının tutqun siluetindən çəkmirdi. Tşinetski palataya girmək, izahat tələb eləmək istədi, amma geri döndü və nə qədər mümkünə, sakitcə addımlayaraq uzaqlaşdı.

## *ADVOKATUS DIABOLI<sup>1</sup>*

May ayı idi. Meşə günü-gündən yaşıllaşır, ayparanı xatırladan iki qövs şəklində təpədə ucalan xəstəxananı əhatəyə alındı. Hər axşam hələ dünənə qədər nəm tumurcuqlar

<sup>1</sup> *Advocatus diaboli* – katolik kilsəsinin institutlarından birinin qeyri-rəsmi adı. 1587-ci ildə papa V Sikstom tərəfindən tətbiq edilmiş və rəsmən 1983-cü ildə papa II İohann Pavel tərəfindən ləğv edilmişdir. Bu termin şeytanın müdafiəçisi anlamına gelir.

şəklində budaqlarda yırğalanan yeni çiçəklər, yeni yarpaqlar açılırdı, sanki, uçmağa hazırlaşmış kimi qanadlarını gərirdi. Artıq tutqun-gümüşü yox, ağılığı ilə göz qamaşdırıcı ağcaqayınlar birbaşa pəncərəyə yaxınlaşırıldı. Söyüdlərin açıq balın bütün çalarlarına çalan ürəkcik-yarpaqları günəşin şüaları altında şışərək parıldayırdı. Təpələrin arasından dövrə vuran yol geniş açılmış sahələrin fonunda yetim görünən, yuxarı dartınan xaçın yanından keçirdi. Orada-burada qum təpələrində gil qabarib qalxırdı, adama elə gəlirdi ki, kimsə bu təpələrə mehriban gözləri olan arı şanı şəklini atıb.

Kayers Stefana qonşu şəhərdən maşınla getirilən mühəndisi müayinə eləməyi tapşırıdı.

Xəstənin arvadı axır aylarda ərində baş verən qəribə dəyişikliklər haqqında danışdı. O, yaxşı mütəxəssis idi, amma almanın gəlişindən və onun işlədiyi zavod bombardman zamanı dağılıandan sonra texniki kurslarda müəllim kimi işə düzəlib. Təmkinli, soyuqqanlı, dazlaşan əri fədakarcasına baliqçılıq eləyir, özünə kitabxana yiğir və et yemirmiş. Milçəyi belə incitməyəcək mehriban birisi kimi ad çıxardıbmış. Yeni ildən onu yuxu basmağa başlayır. İş o yerə gəlib çatır ki, o, nahar vaxtı da mürgüləməyə başlayır; doğrudur, gözlənilmədən oyanırmış, sanki, birdən narahat edilən böcək kimi donub-qalırmış. O, tənbəlləşir, özünü məşğələlərə getməyə məcbur eləyə bilmirmiş, amma evdə isə onu, sanki, dəyişmişlər, hər kiçik şey onu özündən çıxarırmış, doğrudur, bu da tez keçirmiş. Hər belə qızışandan sonra bir neçə saat yatırı�, yuxudan isə gicgahların-dakı sərt ağrıdan oyanırmış. Hər şeyə rəğmən o, qəribə zarafatlar eləməyə başlayıb, onu elə şeylər güldürürmüşt ki, ondan başqa heç kim onda gülməli bir cəhət görmürmüşt.

Yekəpərin birisi olan, ən güclüleri belə öz qabarlı əli ilə sakitləşdirməyə qadir, hamının kiçik Yuzef deyə çağırıldığı xəstə baxıcısı mühəndisi kabinetə apardı. Dolubədənli, dazı çallaşan saçlarının qıvırıcıqları ilə əhatəyə alınmış, tünd-qırmızı rəngli xəstəxana xalatı geymiş kişi çətinliklə stula qədər addımladı və özünü stula şappilti ilə elə saldı ki, hətta dişləri şaqqlıdadı. Suallara uzun sükutdan sonra cavab verirdi, sualları bir neçə dəfə təkrar eləməli olur və nə qədər mümkünəs asan, başa düşülən suallar verirdi.

Stolun üzərindəki stetoskopu<sup>1</sup> görəndə mühəndis astadan qəhqəhə çəkdi.

Xəstəlik tarixçəsini bütün qaydalara uyğun olaraq dol-duran Tşinetski reflekslərin müayinəsinə başladı. Mühəndisi yastı divana uzatdı. Pəncərənin arxasında günəş coş-muşdu, kabinetdəki bütün nikelli əşyalar şüa qəlpələrinə dönmüşdü. Stefan çəkicə xəstənin vətərlərini taqqıldı-danda Kayters kabinetə girdi.

– Hə, həmkar, vəziyyət nə yerdədir?

O, diribaş və işgüzər görünürdü. Stefanın məlumatını məmənunluqla dinlədi.

– Bu heyrətləndiricidir, – o qeyd elədi. – Di gəlin belə də yazaq, *suspectio quoad tumorem*<sup>2</sup>. Hələlik. Deyək ki, gözlərinin diblərini yoxlayın. Nəbzini də. Bu...

O, çəkici götürdü və Rabevskinin arıq ayaqlarını taq-qıldatmağa başladı.

– Aha? Necə? Haydı, sol dabanınızla sağ dizinizə toxu-nun. Yox, elə yox. Həmkar, ona izah eləyin, – o, pəncərəyə tərəf getdi.

Stefan ucadan izah eləməyə başladı. Kayters yenidən onlara yaxınlaşdı, pəncərənin yanlarına söykənmiş budaq-dan qopartdığı yarpağı əlində əzisdirirdi. Özünün düyünlü barmaqlarını qoxulayaraq məmənunluqla qeyd elədi:

– Çox gözəl. Demək, sizdə ataksiya<sup>3</sup> da var?

– Doktor, siz elə zənn eləyirsiz ki, bu, beyin qışası ilə bağlıdır?

– Çox güman ki, yox. Bunu belə aşkar eləmək olmaz. Amma bax, düşüncələrinin pozulması, iradə zəifliyi. İndicə baxarıq. – Bloknotdan bir vərəq cırıb orada bir dairə çizdi və Rabevskiyə göstərdi. – Bu nədir?

– Belə... hissədir... – xeyli düşünəndən sonra mühəndis cavab verdi. Onun səsi iztirabla doluydu.

– Nəyin hissəsidir?

– Çarxın.

– Di buyurun!

Stefan stetoskopla bağlı epizodu danışdı. Kayters əlini sildi.

<sup>1</sup> Stetoskop – ürək və ciyərlərin tonunu yoxlamaq üçün boru

<sup>2</sup> Ehtimala görə, şışdır.

<sup>3</sup> Ataksiya – əzələlərin arasındaki ahəngin pozulması, hərəkət ahəngsizliyi

— Ela. *Witzelsucht*<sup>1</sup> Dərslikdə olduğu kimi, eləmi? Əminəm ki, bizdə şiş alın hissəsindədir. Deyəsən, elə belə də üzə çıxacaq. Həmkar, lütfən, öz müşahidələrinizi ətraflı yazın.

Xəstə divanda arxası üstə uzanmışdı, heç bir hiss ifadə eləməyən gözlərini tavana dikmişdi. Səs-küylə nəfəs alırlı, yuxarı dodağı azacıq aralanır və iri, sarı dişləri görünürdü.

Axşamayaxın Stefanın qızdırması qalxdı, başı ağrıyrı, sümükləri sizildiyirdi. İki aspirin tozunu içdi. Gözlənilmədən təşrif gətirən Staşek isə dörddəbir litr həcmində spirt gətirdi, bu artıq mütləq kömək eləməliydi. Lakin zəiflik, üşütmə və qızdırma dörd gün axşamlar davam elədi. Yalnız beşinci gün yataqdan qalxa bildi. Səhər yeməyindən sonra dərhal təcridxanaya, Rabevskinin yanına yollandı, onu xəstənin halının necə olması maraqlandırırdı. Əhəmiyyətli dərəcədə dəyişikliklər olmuşdu. Adı alçaq xəstəxana çarpayısını yuxarıdan və yanlardan kəndirdən toru olan xüsusi çarpayı ilə əvəz eləmişdilər. Hündürlüyü qırx santimetr olan bu özünəməxsus qəfəsdə mühəndis, sanki, torun içində uzanmışdı; o, deyəsən, tamam şışmışdı. Çarpayının üzərindən əyilən Kayters onu diqqətlə nəzərdən keçirirdi, elə hey də başını kənara çəkirdi, çünkü dustaq onun sıfətinə tüpürmək istəyirdi. Xəstənin üst dodağının yuxarısındaki dərin qırışlarla ağ köpük axırdı. Cərrah eynəyini çıxartdı və Stefan ilk dəfə olaraq onun şüşə örtməyən gözlərini gördü. Şışmış, donuq, tutqun gözlərə əgər lupa ilə baxılarsa, eynən həşəratın gözlərini xatırladardı.

— Şiş böyüyür, — Stefan tərəddüdlə piçildədi.

Cərrah onun sözlərini qulaqardına vurdu. O, yenidən kənara sıçradı, çünkü Rabevski başını ona tərəf döndərməyə və ağız suyunu fışqırtmağa macal tapmışdı. Xəstə bələnmiş bədəninin əzələlərini gərərək xırıldadı.

— Hərəkətverici zonalara təsir, — Kayters mızıldandı.

— Doktor, siz əməliyyat eləməyi düşünürsünüz?

— Necə?.. Bu gün punksiya<sup>2</sup> eləyirik.

Axşamayaxın Rabevskinin bədəninə işgəncə verən beyni, sanki, qeyzləndi. Xəstənin əzələləri yiğilir və tərdən

<sup>1</sup> Witzelsucht — burada: uyğun gəlməyən güləyənlik (*alm.*)

<sup>2</sup> Punksiya — müalicə məqsədi ilə bədənin bir yerinin şpris və ya başqa bir alətlə deşilməsi

işildayan dərinin altı ilə sürətlə yayılırdı. Çarpayının toru, sanki, simli musiqi aləti kimi danqıldayırıdı. Stefan iki dəfə sprislə gəldi, amma bu, elə də kömək eləmədi, yalnız xloral narkozu hansısa müddətə ağlıni itirən adamı sakitləşdirdi. Mühəndis yuxudan oyanandan, aradan keçən bu qədər saatdan sonra ilk dəfə olaraq işığa reaksiya verdi və xırıldadı:

– Bilirəm... bu mənəm... xilas edin....

Stefanın bədəninə üzütmə düşdü. Punksiyadan və litvor məhlulu köçürəndən sonra xəstədə yüngül bir rahatlıq başladı. Kayters bütün günü təcridxanada otururdu, Stefan gələndə isə özünü elə göstərirdi ki, sanki, elə indicə burası refleksləri yoxlamaq üçün gəlib. Tşinetski əvvəlcə heyrətlənirdi: cərrahi burası çəkən nəydi? Sonra bu, onu həyəcanlandırmışa başlıdı, hər gün keçdikcə cərrahiyə əməliyyatının uğurlu olacağına inam azalırdı.

Həyəcanlı vəziyyət tezliklə keçdi. Solğun, tük basmış, üç həftə bundan əvvəl burası getirilən dolubədənli kişiyə qətiyyən oxşamayan mühəndis artıq kresloda otura bilirdi. O, tədricən korlaşmağa başlayırdı. Stefan artıq əməliyyatın tarixini soruşmağa ürək eləmirdi, Kayters açıq-əşkar özünü öz qabında hiss eləmirdi, sanki, nəyisə gözləyirdi. Rabevski onun sevimli olmuşdu, mühəndis üçün bir parça qənd getirir və onun ağızını marçıldadaraq qəndi necə gəmirdiyini, əliylə dizinə, baldırlarına, oynaqlarına toxunaraq öz şəxsi bədəninin vəziyyətini müəyyənləşdirməyə necə cəhd göstərdiyini xeyli müşahidə eləyirdi. Mühəndisin hissələri tədricən söñür, dünyadan təcrid olunurdu. Birbaşa qulağına qışqıranda kirpiklərinin titrəməsi onun hələ eşitdiyini göstərirdi.

10 iyunda Kayters təcridxanadan boylanaraq yaxından keçən Stefanı işaret ilə yanına çağırıldı. Palata boş görüñürdü, nə stullar var idi, nə də stol. Çılpaq, şışmiş, nəhəng Rabevski yenə də öz qəfəsində idi.

– Həmkar, baxın və qeyd eləyin, – sifəti işiq saçan Kayters göstəriş verdi.

İplərlə bağlanmış bədən titrəyirdi. Xəstənin əli ağlıni itirmiş canlı kimi torun üzəriylə sürüşürdü. Sonra bədəni dartinmağa başladı – yuxarı, aşağı, yuxarı, aşağı. Tor cirildayı, çarpayının dəmir ayaqları döşəməni döyəcləyirdi.

Sanki, çarpayı indicə çevriləcəkdi. Həkimlər onu divara sıxmalı oldular. Xəstənin tutması gözlənilmədən başladığı kimi, gözlənilmədən də ara verdi. Gərilmiş, ağaca dönmüş bədən tordan asılı qalmışdı. Bəzən ayağı və əlləri ilə titrəyişlər yayılırdı. Sonra tamamilə sakitləşdi.

— Bu nədir? Bilirsiniz? — cərrah Stefanı imtahan eləyirmiş kimi soruşdu.

— Şişin təsiri ilə hərəkət sahələrinin qıcıqlanması...

Kayers başqa fikirdəydi.

— Yox, həmkar. Beyin qabığı artıq ölməyə başlayır. «Qabığsız insan» doğulur! Qabığın qoruyucu təsirindən azad olarkən beyinin hələ zədələnməmiş, daha dərin, daha qədim hissələri hərəkətə keçir. Bu, *Bewegungssturm* — hərəketverici tufan tutması idi, bu, infuzoriyalardan<sup>1</sup> tут-muş quşlara kimi bütün canlı varlıqlarda təsadüf olunan refleksdir. Həyatına təhlükədən qorxan canlı nizamsız halda vurnuxmağa başlayır, qaçmağa cəhd eləyir. Sonra başlayan keyləşmə — elə həmin reaktiv cihazın ikinci tezliyidir. *Totstellreflex* adlanan ölüm simulyasiyasının refleksidir. Böcəklərdə olduğu kimi. Bilirsinizmi bu necə baş verir? Of! İndi bu, əla alınır! — o, qıcolmadan əziyyət çəkən mühəndisin yay kimi belini bükərək tarım dartılmış torun üzərinə atıldığını görərək həyəcanlanmış halda qışqırdı.

— Hə... bu, dördtəpəli cisimdən gəlir. Klassik hadisədir! Mil-yon il əvvəl, hələ iki həyatlıların — suda-quruda yaşayanların vaxtında istifadə olunan mexanizm beyin kütləsinin qatlara bölünməsi erası arxada qalandan da — indiki insanlarda öz təsirini göstərir...

— Lazımdır... Hər şeyi əməliyyata hazırlamaq lazımdır?

— Stefan soruşdu. O daha nə qıcolmalar içində çırpınan bədənə, nə də sevinən cərraha baxa bilirdi.

— Necə? Yox, yox. Mən sizə xəbər verərəm.

Palataları yoxlayarkən Stefan Sekulovskiyə baş çəkdi. Onların əvvəlcə çox qeyri-müəyyən münasibətləri indi artıq birdəfəlik müəyyənləşmişdi: usta və kötüyə itaətlə dözməli olan şagird. Stefan qaydaya uyğun olaraq xəstələr haqqında ona danışmirdi, amma burada qaydadən kənara çıxdı, çünki şərait onu ümidsizliyə getirib çıxartmışdı və ağıllı

<sup>1</sup> Infuzoriya — ancaq mikroskopla görünə bilən bir hüceyrəli orqanizm

məsləhətə ehtiyac duyurdu. Özü nəsə bir qərara gələ və necə hərəkət eləməli olduğunu da bilmirdi. Paençkovskinin yanınamı getsin? Amma Kaytersdən şikayət kimi başa düşülərdi – hər necə olsa, onun rəisi təcrübəli işçiydi. Şairin qəzəblənməsini, heç olmasa, qızışib özündən çıxmاسını hesaba alaraq, mühəndisin vəziyyətini Sekulovskiyə təsvir eləməyi qərara aldı. Amma o da axır günlər özünü pis hiss edirdi, kiminsə halının daha pis olmasına məmnunluqla qulaq asdı və geniş söhbət üçün Stefana təşəkkür elədi. Sekulovski arxasındaki balışın yerini rahatlayıb (o, yataqda yazırıdı) sözə başladı:

– Mən haradasa demişəm (deyəsən, «Babil qülləsi»ndə) ki, insan mənə bax belə bir mənzərəni xatırladır: sanki, kimsə yüzlərcə əsrin ağır əməyinin nəticəsində məftunedici, çox gözəl qızıl heykəlin səthinin hər bir santimetri-nə qəribə formalar verərək onu kəsib. Susan melodiyalar, miniatür divar naxışları, bütün dünyanın gözəlliyi və bütün bunlar minlərlə sehrlili qanunun təsirinə tabe olaraq tam halında bir yerə yiğilib. Bu qədd-qamətli heykəli peyin horrasını qarışdırın maşının içərisinə yerləşdiriblər. Bax bu da sizə insanın həyatdakı təxmini yeri. Necə də dahilik, necə də zərif icra edilmə! Orqanların gözəlliyi. Fikirlərin dayanıqlığı sayəsində dəmir məntiqlə hər tərəfə qaçısan atomları, elektronların yüngül tüstüsünü, vəhşi hissəcikləri bir yerə yiğmaq və bədəni qılfadə dustaq eləyərək onlara yad olan tapşırıqları yerinə yetirməyə məcbur eləmək mümkün olub. Hüdudsuz səbirlə oynaqların sadə mexanizmlərinin, dizlərin üslubunun, dairə üzrə axan qanın labirintlərinin, əcaib optik cihazların, əsəb sisteminin arxitekturası, minlərlə və minlərlə bir-birini qarşılıqlı surətdə cilovlayan, öz mükəmməllilikləri ilə bizim təsəvvür eləməyə qadir olduqlarımızı belə üstələyən cihazın planlaşdırılması. Bütün bunlar tamamilə faydasızdır!

Sarsılmış Stefan ruhdan düşmüş halda susmuşdu. Şair isə ovcuyla açılmış iri kitabın səhifələrini, bütün çarpayısı boyunca səpələnmiş kağızları, onun xahişi ilə Stefanın gətirdiyi anatomiya atlasisini şappıldadırı.

– Vəsaitin və məqsədin necə də uyğunsuzluğу! Sizin bu mühəndisciyiniz özüyün yaşayırmış, hətta onda nələrin dustaq edildiyindən də xəbərsizmiş, sonra isə birdən

hüceyrələr zəncirlərini qırır, indiyə qədər onlarda dustaq edilən, daxilə tuşlanmış, ciyərlərin və bağırsaqların ehtiyaclarını ödəyən qüvvələrə azadlıq verir. Bu, ümidsiz azadlıqdır! Minlərlə divar arasında qalan imkanların partlayışı! Bu ana qədər baramanın içində özünə məskən salmış qəlb necə varsa, elə də üzə çıxır, həm də, sanki, böyüdücü şüşənin altındaki kimi, çarxları qiyama təhrik edilən saatlar kimi.

– Siz xərcəng şisini nəzərdə tutursunuz?

– Siz bunu elə adlandırırsınız. Amma adlandırma nə olan şeydir? Doktor, bilirsinizmi, sizin fikirləriniz, sadəcə olaraq, formalində isladılmışdır. Allah xatirinə, heç olmasa, bir damla təsəvvürüni olsun. Xərcəng? Bu, cəmi-cüməltənə «kənara gediş»dir, bir növ, orqanizmin «*Seitensprung*»udur... Bu, mənim canlı hüceyrələri hər cür təsadüflərdən qoruyan kortəbbi qüvvələrimin yüz minlərlə üsulundan biridir, görünür, hansısa yarığı təpitmə ilə kifayət qədər dəqiq təpitməyiylər. Hər şey dəqiq hərəkət eləyir, saatlarda olduğu kimi və birdən – gözlənilməyən tullanış! Siz nə vaxtsa uşağın oynayaraq saatdan saniyəölçən əqrəbin çarxını çıxardığını görüb sunuzmü? Hər şeyin necə firmanızğa başladığını, sanki, eşşəkarısı kimi vizildadiğini və əqrəblərin saatları müəyyən eləmək əvəzinə, azğınlıq eləyərək uydurulmuş vaxtı necə udduğunu görüb sunuzmü? Şiş də belədir, üsyən eləyən bir hüceyrədən çıxan balaca zoğdur. Azaddır, siz başa düşürsünüz? Azad... Bu, beynində necə inkişaf eləyir, fikirləri necə çulgalayır, insanın əkdiyi bu səliqəli ləkləri necə yeyir və məhv eləyir...

– Bəlkə... siz haqlısınız... – Stefan cavab verdi. – Amma o, niyə əməliyyat eləmək istəmir?

Şair onun sözünü eşitmədi, o, qızgınlıqla yazırıdı, pero elə hey kağız üzərində şüttüyürdü. Sükut uzanırdı. Pəncərənin qabağında six yarpaqların arasından sarı şüaların kölgəsi özünə yol taparaq içəri düşürdü. Otaq işığı uddu, şüa söndü. Heç bir səbəb olmadan Stefanın ürəyi sixıldı. Hərçənd bunun onların söhbətinə heç bir dəxli yox idi, o, birdən soruşdu:

– Lütfən, deyin... siz nəyə görə «Dövlətin mənafeyi haqqında düşüncələr» i yazılıbsınız?

Böyrü üstə uzanmış Sekulovski, sanki, bütünlükə qıvrıldı və onun gözünə baxdı. Şairin sıfətindən qan damirdı,

Stefan isə özündən razi qalmışdı, o, hər halda, bu suali verməyə özündə cəsarət tapmışdı.

– Bunun sizə nə dəxli var? – Sekulovski Stefana tama-mılə yad olan kobud tərzdə cavab verdi, – xahiş edirəm mənim zəhləmi tökməyəsiniz! Mən işləməliyəm!

Və arxasını Stefana çevirdi.

Stefan Kşecotekin yanına getdi. Bəlkə, o? Dostu çox-dan öz doktorluq dissertasiyasını yazmış və onu lətlə sariyaraq stolun gözünə qoymuşdu. O vaxtdan da onun qarşısında təhlükəli geniş bir boşluq açılmışdı. Xəstəxa-na onu maraqlandırmırıldı, xəstələr onu təngə gətirildilər. O nə gəzə, nə otura, nə də uzana bilirdi. Hər an gözlərinin qarşısında Nosilevskaya dayanırdı.

– Sən qərara gəlməlisən, – Stefan dedi, onun birdən Staşekə yazılı gəldi. – İstəyirssənsə, mən bu gün onu dəvət eləyərəm, sən də gəl, sonra mən deyərəm ki, guya, əmə-liyyata hazırlaşmaliyam və sizi ikilikdə qoyaram.

İndi o, özünə nümunəvi dost kimi görünürdü.

Nosilevskaya dəvəti qəbul eləmədi. O, pataloqoanato-miya üzrə olan qalın alman kitabından nəsə köçürürdü. Barmaqlarının ucunun yaşıl mürəkkəbə bulaşması onu qızı oxşadırdı. Dedi ki, elə indicə Riqerin yanına getməyə hazırlaşır. Məxsusən o özü Stefanın yanına gəlmək istəyimmiş, lakin o zaman Stefan pataloqoanatomiya kafedrasında assistant imiş və bəlkə, ona nədəsə kömək eləyə bildi. Qız beyn hüceyrələrinin pozulması vaxtı yaranan hər şeylə maraqlanan bir formada danışındı.

Stefanın otağında dostunun səyinin nəylə qurtaraca-ğını gözləyən Staşek durduğu yerdə belə fikrə düşdü ki, guya, Riqer qızı heç də elmi söhbət üçün dəvət eləmir və bu fikir onu sarsıtdı.

– Di yaxşı, – Stefan fikirli halda dedi. O, təzəlikcə psixo-tekniki mətnlərdən ibarət olan Amerika dərsliyini oxumuşdu. Doğrudur, məhəbbət haqqında orada bircə cümlə də yox idi, amma amerikalıların üsuluna istinad edərək özü müstəqil olaraq nəyisə düşüñüb tapmağı qərara aldı. – De görüm, sən onu sevirsən?

Kşecotek çıyırlarını çəkdi. Ayaqlarını qoltuqaltıların üzərindən aşıraraq kresloda yankı oturmuşdu və ayaqla-riyla əsəbi halda kreslonu döyücləyirdi.

– Mən axmaq suallara cavab vermirəm. Nə işləyə, nə də oxuya, yata bilirəm, öz fikirlərimi idarə eləmək gücündə deyiləm, yalnız bir şeyi bilirəm: özümdə deyiləm, vəssalam, şüttamam.

Stefan başını yırğaladı.

– Sən bayağılaşırsan, bu da sevginin ucbatındandır. Sənə bəxtəbəxt bir neçə sual verəcəyəm. Birincisi, sən onun diş firçası ilə dişlərini təmizləyərsənmi?

– Bu nə gicbəsərlikdir?

– Sən cavab ver.

Staşek fikrə getdi.

– Di... bəlkə də, hə.

– Sinəndə ağrı və «İlahi odu»nun yandırmasına bənzər bir yanğı hiss eləyirsənmi?

– Bəzən.

– Tfı! Hələ bir o, Riqerin yanına gedir deyə hırsınlırsən də! *Amor fulminans progrediens in stadio valde periculoso*<sup>1</sup>. Dəqiq diaqnozdur. Burada profilaktikalıq bir iş yoxdur, müalicə olunmağın vaxtıdır.

Staşek qaşqabaqlı halda dostuna baxdı.

– Yetər özünü axmaq yerinə qoyduğun.

Stefanın birdən ağlına gəldi ki, əger istəsəydi, Nosilevskaya ilə onunku bir göz qırpmında alınardı və pərtliyini təbəssümlə ört-basdır eləməyə çalışdı.

– Hırsınlı. Onu sabah dəvət eləyərəm, ya da, ən yaxşısı, cərrahiyyə əməliyyatından sonra. Onda başım başqa heç nəylə məşğul olmayıacaq.

– Başa düşmürəm, burada sənin başına dəxli olan nə iş var?

– Sənsə hələ də onu mənə qısqanırsan? – Stefan gülümsədi. – Sənə brom verim?

– Sağ ol, özümdə var.

Staşek rəfdəki kitablara baxdı, «Sehrli dağlar»ı vərəqlədi, amma bir tərəfə qoydu, nəhayət, «Yaşıl bəbir»in üzərində dayandı.

– Bu detektivdir, həm də dəhşətlidir, – Stefan xəbərdarlıq elədi.

– Elə isə lap yaxşı, məhz əhvalıma uyğundur.

Staşek getməyə hazırlaşdı.

<sup>1</sup> Təhlükeli həddə olan sevgi tutması (*lat.*)

Stefanın ona hədsiz yazığı gəldi.

– Qulaq as, – o gözlənilmədən soruşdu, – istərdinmi o, səni aldatsın və ya onunla nəsə pis bir hadisə olsun?

– Birincisi, o, məni aldada bilməz, belə ki, onunla məni heç nə bağlamır, ikincisi, bu nə alternativdir belə?

– Sadəcə, psixoloji testdir. Cavab ver.

Kşəçotek hırslındı və qaçıb otaqdan çıxaraq qapını bərkdən çırpdı. Stefan soyunmadan artıq hazırlanmış yatağa uzandı. O yalnız indi bu müddət ərzində Staşekə mühəndis haqqında danışmağa macal tapmadığına görə ona hırslındiyini başa düşdü. Ayağa sıçradı, kitab rəfinə yaxın əyləşdi və neyrocərrahlığa aid dərsliyi vərəqləməyə başladı. Bəlkə, Kayters hər şeyi düzgün eləyirdi? Amma bunu qəbul eləyə bilmirdi. Dərslikdə müəyyən heç nə tapa bilmədi. Kip bağlanmış pəncərənin cunadan olan pərdəsi yüngülcə titrədi. Kimsə qapını döyüdü.

Bu, Kayters idi.

– Həmkar, təcili olaraq əməliyyat otağına!

– Necə, necə? – Stefan ayağa sıçradı, amma cərrah artıq yox idi.

O, yaxasını düymələmədiyi xalatını döşəmənin üzəriylə xışıldadaraq qaranlıq dəhlizdə görünməz oldu. Stefan həttə işığı söndürməyi unudaraq sevincindən həyəcanlanmış halda pilləkənlə üzüshağı qaçıdı.

Gecə rütubətli və isti idi. Külek özüyle yetişən sünbüllərin qıcıqlandırıcı tünd qoxusunu gətirirdi. Yolu qısalaraq Stefan birbaşa yaşıl otların üzəriylə yeriyirdi; ayaqqabılıları dərhal işıldayan şəh damcıları ilə örtüldü və dəmir pilləkənlə ikinci mərtəbəyə, əməliyyat otağına qaçıdı. Tutqun şüşənin arxasından ağ fiqur gözə dəyirdi.

Əvvəlcə əməliyyat otağı kiçik cərrahiyyə əməliyyatları üçün nəzərdə tutulmuşdu, deyək ki, çibanları yarmaq və bundan ötrü xəstəni şəhərə aparmamaq üçün. Amma onu bir qədər böyük əməliyyatlar üçün avadanlıqlarla təmin elədilər. Kayters də bundan istifadə elədi. Universal stol hər hansı bir əməliyyat üçün yarayırıdı, bundan əlavə, burada oksigen balonu, divardan asılmış sümükdeşən elektrik burğusu, radioqəbulediciyə oxşayan diatermiya cihazı da vardi. Digər otaqlar kimi limon rəngli xırda plitkalarla döşənmiş qapısız balaca dəhliz başqa bir otağa aparındı,

bu otaqda dəmirdən üzlük çəkilmiş stolların üzərində kim-yəvi məhlullarla dolu olan bankalar cərgə ilə düzülmüşdü, xeyli rezin borular var idi, şüşənin altında isə ağlar qoyulmuşdu. Digər şkaflarda deşik sinilərdə səliqə ilə alətlər düzülmüşdü. Hətta əməliyyat otağında işıq yanmayanda belə bu künçdə mütləq nəsə zəifcə işarir, cərrah bıçaqlarının, qarmaqların, maqqasların iti ucları parıldayırdı. Ayrıca stolun üzərində yasti qablarda tikişləri tikmək üçün istifadə olunan ip yumaqlarını islatmaq üçün Lyuqol məhlulu var idi, iplər məhlulda isladişandan sonra zümrüd rənginə چalırdı, bir qədər yuxarıda isə ağ ipək sapları olan şüşə boruların cərgəsi ağarırdı.

Tibb bacısı Qonzaqa alətlər olan stolu üç yoğun ayağı olan əməliyyat stolunun yanına gətirdi və indi də hündür ayaqları olan, nədənsə, Stefana arı pətəyini xatırladan sterilizatoru stola yaxınlaşdırıldı. Özünü itirmiş Stefan aciz halda ətrafa boyanırdı. Tibb bacısından kimin əməliyyat oluna-cağını soruşmaq ona alçaldıcı gəlirdi. Qonzaqanın yuyun-mağşa başlığından görəndə o da uzun rezin önlüyü əyninə keçirtdi və əllərini güclü təzyiqlə fişildayan suyun altına tutub yumağa başladı. Su uğuldayırdı, balaca su damcıları sonsuz cərgə ilə güzgünen üzəriylə qaçaraq onun civə tul-lantılarından işildayan səthini buxara qərq eləyirdi. Köpü-yün ağ lopaları buxarlanan əlüzyuyanın dibində geniş çən-bər yaradırdı.

Gözlənilmədən yanlarında Kaytersin səsi guruldadı:

– Tələsmədən, tələsmədən, – o dedi, sonra xırıltılı nəfəsalma eşidildi, sanki, kimsə nəsə ağır bir şey aparırdı.

Yırğalanan qapıda böyük xəstə baxıcısının qızaran dazı göründü: o, Rabevskinin hərəkətsiz bədənini arxasına ataraq onu əməliyyat otağına gətirdi. Səs-küylə mühəndisi əməliyyat stolunun üstüne atdı, Kayters isə ayaqlarını ağ rezin başmaqlara keçirərək tibb bacısından soruşdu:

– İlkinci və üçüncü dəstlər var?  
– Bəli, cənab həkim.

Önlüyün lentini boğazına bağlayan cərrah ayağı ilə əyləci basaraq suyu buraxdı və alışdığını bir hərəkətlə əllə-rini yumağa başladı.

– Bəs şprislər var?

- Bəli, cənab doktor.
- İynələri itiləmək lazımdır.

O, bütün bunları mexaniki olaraq deyir, deyəsən, cavab gözləmirdi. Bircə dəfə olsun belə stola baxmirdi. Yuzef Rabevskini soyundurdu, onu arxası üstə uzandırdı və əllərini, ayaqlarını ağ lentlərlə dəmir bəndlərə bağladı, bundan sonra ülgüt ilə başını qırxmağa başladı. Stefan bu küt qıcırtıya dözə bilmədi.

- Yuzef, Allah xatirinə, sabun vurun!

Cavabında Yuzef nəsə donquldadı, Kayters olan yerdə o, başqa kimsəyə qulaq asmırıldı, amma hər halda, xəstənin başını islatmayı qərara aldı; xəstə huşsuz vəziyyətdə idi, yalnız xırltısı təsadüfən və güclə eşidilirdi. Baxıcı ağ tükləri yiğisdiraraq, anodun böyük lövhəsini Rabevskinin buduna sarıldı və kənarə çəkildi. Tibb bacısı Qonzaqa firça ilə yuyunmağı qurtararaq, firçanı kisəyə atdı və əllərini yuxarı qaldıraraq stelizatora yaxınlaşdı. Yuzef ona sarıtəhər maskanı sıfətinə keçirtməyə, sonra xalatı, nəhayət, sapdan toxunmuş nazik əlcəkləri geyməyə kömək elədi. Qonzaqa üzərində örtüklərlə örtülmüş üç sinidə alətlər olan – onları avtoklavdan<sup>1</sup> beləcə çıxartmışdılar – hündür stola yaxınlaşaraq qısqacı açdı və bu işldayan kəlbətinləri, maşaları haçan lazım gələcəyindən asılı olaraq, təyinatına görə düz-məyə başladı.

Stefan və Kayters yuyunmağı eyni vaxtda qurtardılar. Tşinetski cərrahın əllərini spirlə silməsini gözlədi və sonra özü spirtin nazik şırnağını əllərinə doğru yönəltdi. Yandırıcı damlaları silərək, qayğılı halda əllərinə baxdı.

– Mənim dirnaqlarımın altı incidir, – hirslenmiş halda dirnaqlarının altındaki şışmış dəriyə toxunaraq donquldandı.

Kayters rezin əlcəkləri əlinə keçirtmək üçün dartırdı, amma buna çətinliklə nail olurdu, əlləri nəm idi.

- Qorxulu heç nə yoxdur. O, yəqin, PP<sup>2</sup> deyil.

Yuzef təmiz olmadığından stoldan uzaq dayandı.

– İşq! – cərrah komanda verdi. Baxıcı riçaçı çəkdi, transformator uğuldadı və stolun üzərindən köndələninə asılmış böyük lampa ayaq üstə duranların üzərinə maviyə çalan dairəvi işq saldı.

<sup>1</sup> Avtoklav – cərrahiyə alətlərinin və sarğı materiallarının rdistillə edilməsi üçün qab

<sup>2</sup> inkişaf eləmiş iflicin qısa adı

Kayters pəncərəyə tərəf boylandı. Onun gözlərinə qədər maska ilə örtülmüş sifeti indi, adətən olduğundan daha qarabuğdayı görünürdü. Həkimlər hər biri öz tərəflərindən xəstəyə yaxınlaşdırılar, xəstə huşsuz vəziyyətdə idi. Yuzef etinasızcasına əlüzyuyanın üzərinə əyildi, güzgüdə günəbaxan kimi iri, tutqun və parlıltı dazı göründü.

Rabevskinin üstünü əlsilən kağızlarla örtməyə başladılar. Qonzaqa jonglyorluq eləyərək kağızları elə indicə uzun maşayla cəld stelizatorla cərrahların əllərinin arasına tökmüşdü. Onlar sterilizə edilmiş parça ilə xəstənin dabanından üzünə doğru bütün bədənini örtürdülər. Stefan onları qısqacla bərkidi.

– Siz neyləyirsiniz, onun dərisinə, dərisinə! – cərrah alçaqdan, amma hiddətlə dedi və özü kağızı iti qısqacla uzanan adamın solğun dərisinə bərkidi.

Stefan bədənin bıçaqla zolaq-zolaq edilməsinə çoxdan alışmışdı, amma xəstənin narkoz altında olduğunu bilsə də, əməliyyat ediləcək yerin ətrafına qısqaclarla əlsilən kağızların bərkidilməsinə baxanda bədənin titrəməsinin qarşısını ala bilmirdi. Mühəndis isə yalnız huşsuz vəziyyətdə idi və birdən mələfə ilə örtülmüş bədənlə bir titrəyiş dalğası yayıldı. Rabevski dişlərini elə bərkdən qıcırdatdı ki, sanki, bıçağı şüşəyə sürtdülər. Stefan sualedici baxışlarla Kaytersə baxdı. O, qərarsız haldaydı, sonra əlini yellədi, sanki, demək istəyirdi, di deşin, əgər bu, sizə məmənunluq bəxş eləyirsə.

Tşinetski sıx bərkidilmiş kağızların arasından çılpaq başa yod sürtdü, bəzi yerlərə novokain çəkdi və dərinin altından qalxan şışləri yüngülçə masaj elədi. O, yoddan qəhvəyi rəngə çalan pambıq tixaci atanda, cərrah dönmədən əlini geri uzatdı, tibb bacısı ilk olaraq ona cərrah bıçağını verdi. Nazik poladın iti ucu yüngülçə alına toxundu və dəriyə yüngülçə bataraq alında dairəvi bir parçanı kəsdi. Anatomik maqqaşa Kayters yaranı sümüyün özüne kimi təmizlədi, sümük boğuqcasına qıcırdayırdı. Sonra alətləri xəstənin sinəsi üstə qoyaraq, əlini sümükdeşən alət üçün uzatdı. Ücunda burğusu olan polad şlanqla arxadakı yumurtaşəkilli motora bənd edilmiş cihaz onun arxasında idi. Tibb bacısı yuxarı qaldırılan hər bir əlində bir neçə alət saxlayaraq yerindəcə donub-qalmışdı. Stefan kəsik

yerindən şişib qalxan qanı pambıqla təzəcə silmişdi ki, Kayters artıq burğunu işə saldı. Cərrahın əlində tutduğu burğu, sanki, pero kimi sümüyə sancıldı, yaranın ətrafin-də qanlı horradan halqa yaradaraq, ətrafa xırda tilişkələr sıçratdı.

Üğultu dayandı. Cərrah artıq lazımlı olmayan burğunu bir tərəfə tullayıb, bıçağı tələb elədi. Amma sümük lövhəsi deşilmirdi, görünür, haradansa tamam ayrılmamışdı. Kayters ehtiyatla onun üzərindən üç barmağı ilə basdı, sanki, baş qapağını sıxmaq istəyirdi.

– İskənə!

Kayters iskənəni sümüyün üzərinə maili qoydu və müntəzəm olaraq ağac çəkicilə iskənəyə vurmağa başladı. Sümük tilişkələri səpələnir, qan dərinin üzərinə fışqırırdı, kağızlar qan ləkələrini bir qədər udurdu. Birdən dərinin üzərinə tarm çəkildiyi lövhə davam gətirmədi. Cərrah onu qarmağın dəstəyi ilə tutub basdı, qısa xırılıq eşidildi, sanki, qoz sindirdilər, lövhə yuxarı qalxdı və bir kənara düşdü.

Mavi işqda, sanki, hava şarı kimi şışmış sərt beyin qışası işarirdi, beyin qışası tamamilə şışmış damarlarla cızıqlanmışdı. Kayters əlini uzatdı, əlində uzun iynə göründü. Müxtəlif yerlərdən qışanı deşməyə başladı, – bir dəfə, iki dəfə, üç dəfə.

– Mən belə də düşünürdüm, – o mızıldandı. Maskanın üzərində, onun eynəyinin şüşələrinə lampanın balaca əksi düşmüştü.

Buna qədər praktik olaraq heç bir iş görməyən, yalnız sümüyün dişli kənarlarının qanaxmasını saxlamaq üçün ora sterilizə edilmiş mum yapışdırı Stefan başını əydi, onların cuna ilə örtülmüş sifətləri qarşı-qarşıya gəldi.

Kayters, ehtimal ki, tərəddüd eləyirdi. Sol əliylə yaranın küncünü araladı, sağ əliylə ehtiyatla altından hər şeyin – çəhrayı və boz beyinin açıqca göründüyü qışanı əlləmə-yə başladı. O, sanki, yuxarıdan hansısa işaretni gözləyir-miş kimi başını yuxarı qaldırdı, onun iri qara gözləri şüşəyə dönməyə başladı, Stefan hətta qorxdu. Nazik rezinlə üz çəkilmiş barmaqlar iki dəfə qışanın ətrafini dolaşdı.

– Neşər!

Bu, balaca xüsusi bıçaq idi. Qişa dərhal yırtılmadı, amma birdən, sanki, köpük kimi partladı və içəridən beyin

sürüşüb çıxdı. Qişadan çölə çıxan, döyünen qırmızı şisdən selikli qan şırnağı axırdı.

– Biçaq!

Yenidən vizilti eşidildi, amma bu dəfə səs başqa cür, bir qədər batıq idi: elektrik biçağı işləyirdi. Tibb bacısı onu örtən cunani açdı və biçağı cərrahın arxaya uzanan əlinə qoydu. Həkimlər stolun üzərinə əyləndilər. Qan hələlik azacıq idi, böyük damarlardan heç biri zədələnməmişdi, amma mənzərə aydın deyildi. Kayters qışadakı yarığı tədricən, millimetr-millimetr genişləndirirdi. Nəhayət, hər şey aydın oldu, sürüşüb çölə çıxan köpmüş şiş alın nahiyyəsinin qabaq hissəsi imiş. Cərrah barmağı ilə onu kənarlaşdıranda yarığın dərinliyində, yarımkürələr arasında çirkli-yağlı kütlə göründü: əli ora çatdırmaq çətin idi. Şəhadət barmağı beyin qabığının üzəriylə şışmiş xəmirin üzəri ilə sürüşürmüş kimi sürüşdü. Hələ axan qanla dolmamış kəllə cuxurunun dibində, sanki, balıqlıqulagının iç tərəfi kimi rəngli kələmə oxşayan şiş göyümtül sədəf rəngiyə işildayırdı, qəhvəyi rəngli qatı maye ilə örtülmüş şiş aşağıdan möhkəm idi, yuxarı tərəfdən yumşaqdı.

– Qaşiq!

Əməliyyat öz qaydası ilə gedirdi. Cərrah termokoaqulyatorla şisin yuxarı hissəsini kəsdi, şiş ölgünləşib soyuyandan sonra isə barmaqlarının köməyi ilə şisi oradan götürməyə başladı. Amma bu iş nə qədər uzanırdısa, bir o qədər də vəziyyət pisləşirdi. Şiş təkcə alın nahiyyəsinə yayılmamışdı, orada kök atmışdı. Cərrahın hərəkətləri getdikcə sürətlənirdi, o, yaranın daha dərinliklərinə doğru gedirdi, birdən nəsə çaq-qıldı, o, əlini çıxartdı. Əlindəki əlcək cirilmişdi. Sümüyün iti ucu ilə cirilan sarı rezin barmağından sürüşüb düşdü.

– ...Sənin ananı! – Kayters boğuş, titrək səslə söyüş söyüdü. – Bunu keçirdin əlimə.

– Təzəsini, cənab doktor? – tibb bacısı soruşdu və dərhal da yüngül bir hərəkətlə uzun maqqaşla sterilizator-dan üzərinə talk<sup>1</sup> səpilmiş bağlını çıxartdı.

– Cəhənnəm olsun!

Kayters cirilmiş rezini döşəməyə atdı. Gözlərinin ətrafindakı qırışlardan hırslandıyi hiss olunan uzuntəhər sıfətdə

<sup>1</sup> Talk – texnikada, idmanda və təbabətdə işlənilən yağıltəhər yumşaq ağ toz

bu işıqlandırmada göyə çalan tərədamcıları işildayırıdı. Gic-gahlarının damarları şışmışdı. Kayters qəzəblənmiş halda dişlərini sıxmışdı. Qızgıncaşa yarada eşələnirdi, toxumaların bürcüşük parçalarını, ölmüş lifləri, hansısa damar dəstlərini çıxardır və bütün bunları kənara atırdı. Döşəmə qanlı sual və nida işarələri ilə örtülmüşdü.

Elektrik saatları saat doqquzu göstərirdi, əməliyyat artıq bir saat idи davam eləyirdi.

– Göz bəbəklərinə baxın.

Stefan tələsik toxumaların qırıntılarından ağırlaşmış və sərtləşmiş mələfənin bir tərəfini qaldırdı, mələfəyə yapışmış qan ləkələri sarıya çalırdı. Rabevskinin kətan kimi solğun, qəribə tərzdə səyriyən sıfəti üzərinə əyildi və maq-qasla kirpiklərini qaldırdı. Xəstənin bəbəkləri daralmışdı. Birdən göz heyratla müxtəlif tərəflərə hərəkət elədi, sanki, onu iplə dartırdılar.

– Vəziyyət necədir?

– Nistaqm<sup>1</sup>, – Stefan təəccübə dedi.

– Belə, belə.

Cərrahın səsində acı notlar hiss olunurdu. Stefan ona baxdı – Kayters iynə ilə beyin qabığı üzərində işləyirdi. Demək, bax nistaqmın səbəbi bu imiş. Beyin əsaslı surətdə kəsilmişdi. Parçalanmış, cansızlaşmış toxumaların böyük bir kütləsi... Sanki, bu kütlə beyinin girintili-çixintili hissəsi ilə bir yerdə axırdı. Stefan qışqırarkən çəkilib uzanan ağızı xatırladan yaraya baxdı, təmizlənmiş qoz içi kimi işıldayan sinirlərin ağ kütləsi və məxsusən də kəsiyin nazik izi güclə hiss olunan, əslində, qəhvəyi olan boz maddə. Və hər şey qan damcılarının tünd-qırmızı nöqtələri ilə örtülmüşdü.

Nəhayət, dilxor olmuş cərrah rezin kimi uzanmış qırışığı geniş aralayaraq donquldadı:

– Qurtarıraq!

Bu, təslim olmaq idi. İndi cərrahın barmaqları cəld və diqqətlə işləyirdi, çölə çıxmış yarımkürələri geri itələmə-yə cəhd eləyərək, onu kəllə tasının içinə salmaq istəyirdi. Yenə də haradansa qan verməyə başladı. O artıq əlcəyin barmağından plitə salmaq üçün borucuq düzəltmişdi, amma birdən donub-qaldı.

<sup>1</sup> Nistaqm – göz bəbəyinin ixtiyarsız olaraq ritmik hərəkəti

Artıq cərrahın nə elədiyi haqqında düşünməyən, xəstənin mumiya kimi bələnmiş bədəninə baxan Stefan başa düşdü ki, xəstənin sinəsi yatıb-qalxmır. Kayters əlinin infeksiyaya yoluxacağını unudaraq xəstənin üzünü və sinəsinin örtən mələfədən yapışib kənarə atdı, bir neçə anlığa qulaq asdı, sonra sakitcə stoldan kənarə çəkildi. Onun qan ləkələrinə batmış başmaqları künçə doğru uçdu. Tibb bacısı Qonzaqa mələfənin bir kənarından yapışaraq təntənə ilə mühəndisin soyumuş sıfətini örtdü. Stefan pəncərəyə yaxınlaşdı, təmiz hava almaq istəyirdi. Onun arxasında tibb bacısı Qonzaqa alətləri metal siniyə atırdı, avtoklavda su fışıldayırdı, Yuzef döşəmənin qanını yuyurdu. Stefan pəncərədən başını çıxartdı. Ətraf hüdudsuz, sükut içində qaranlığa qərq olmuşdu. Göylə yerin sərhədində – bu sərhəd güclə müəyyən olunurdu – qaranlıq adama daha tünd gəlirdi. Sanki, məxmər futlyarda sarı brilyantlarla bəzədilmiş üzük Bejintsin anbarlarının işığında rəngdən-rəngə çıldırdı. Külək budaqların arasında azib qalmış və kirimişdi, ulduzlar saymışdı. Çanaqlardakı suyun şiriltisi getdikcə eşidilməz olurdu.

### USTA BOX

İyunda istilər başladı. Yumşaq təpələri örtmüş meşələrin tutqun yaşıllığı pəncərədən göyümtül rəngli və xal-xal, gümüşü rəngə çalan ağcaqayınlar axşam, sanki, sualtı bitkilər şafəqlər söküləndə göründüyü kimi tutqun, dan yeri söküləndə isə açıq rəngdə görünürdü. Quşların rəng qatlığı məlahətli uğultu sonsuz dalğalarla keçib-gedirdi. Günəşin hərəkət ciğiri günü-gündən yuxarı qalxır, səmanı daha bərabər hissələrə böldürdü.

Bir dəfə gecə ilk yay tufanı başladı. İldirimlərin işıqlandırıldığı mənzərə brilyant kimi göy işıqla qığılçım saçındı.

Stefan tarlalarda xeyli gəzib-dolaşdı, gedib meşəyə çıxdı. Teleqraf dirəkləri, sanki, kamertonun yüksək notundan sərxoş olubmuş kimi anlaşılmaz tərzdə Mizildanındı. Divar kimi dayanmış meşə şamağacıların mavi rənginə çıldırdı, gah burada, gah da orada ağcaqayınların əyilmiş gövdələri ağarırdı.

Doyunca gəzəndən sonra Stefan nəhəng ağacların altında dayanır, ya da saralan mamır təpəciyinin üstündə otururdu. Bir dəfə xeyli uzağa gedərək gilli yarğanların altında gizlənmiş bir tala tapdı, talada üç dənə uca fistiq ağacı bitmişdi. Onlar bir təpədən baş qaldıraraq müxtəlif tərəflərə qol-budaq atmışdı. Aşağıda, sanki, pəncələri üzərində – yazda buradan axan sel onun köklərinin altındaki gili yumuşdu – cavan palid ağacı dayanmışdı, onun üfüqi budaqları qəribə idi, yaponsayağı tərzdə əyilmişdi. Daha iki yüz, üç yüz addım və mesə qurtarırdı. Dağın zirvəsinə doğru kərpic rənginə və yaşıl rəngə çalan ari pətəklərinin sütunları dırmaşırdı, onlar müqəddəslərin gil heykəllərinə oxşayırırdı. Məhz burada əks-səda gizlənmişdi, Stefan əl çalaraq onu oyatmağa cəsarət elədi. Cavabında qızmış hava hər dəfə də sakit və boğuş əks-sədayla şappıldadı. Tam səssizliyi yalnız arıların çoxsəslə viziltiləri pozurdu. Hər-dənbir hansısa pətək döyüşkən mahni oxumaq həvəsinə düşürdü. Uzaqdan ari pətəkləri ağac pianonun miskin klaviaturasına oxşayırdı.

Stefan bir qədər də gəzməyi qərara aldı və tezliklə hey-rətlə hiss elədi ki, artıq kifayət qədər arxada qalsalar da arıların viziltiləri sakitləşmir, əksinə, getdikcə artır. Arıların daha alçaq, boğuş səsi ətrafa yayılırdı və Stefan yarğanın dibiylə gedib ot basmış kənarına çatanda uzaqda, birbaşa qabağında alçaq beton kubiklərin üzərində kərpicdən tikilmiş kvadrat ev gördü. Üfüqlərin özündən başlayaraq üç tərəfdən evə doğru məftillər çəkilmiş ağac dirəklər uzanırdı, açıq pəncərələrdən isə dinc ugultu gəlirdi. Bu qəribə evə yaxınlaşarkən Stefan açıq pəncərələrin altındaki kölgəlikdə oturmuş iki nəfəri gördü. O hətta diksindi – oturanlardan birini axırıncı dəfə Neçevada dəfn mərasimində rastlaşdığı əmisi oğlu Qjeqoja oxşatdı. Amma dərhal da yanıldığını başa düşdü, onu naməlum adamin tanınma nişanları olmayan əsgər mundiri, açıq rəngli saçları və başını saxlamaq tərzi çəsdirmişdi. Amma bu adam, hər halda, onu maraqlandırdı və Stefan bilmədən çıçırdan çıxdı və evə doğru otların üzəriylə getməyə başladı; fikrili halda ətrafa boylanır, hər şeylə özünü elə göstərirdi ki, guya, buralarda gəzirmiş, bura isə təsadüfən gəlib çıxb. O yalnız lap yaxınlaşanda oturan adamlar onu gördülər. Hər ikisi

başını qaldırdı, iki cüt göz onu sakitcə nəzərdən keçirməyə başladı. Stefan dayandı. Onun əvvəlcə Qjeqoja oxşatlığı adam əlini dizinə söykəyərək, gilə bulaşmış yarımcəkmə geydiyi ayaqlarını altında çar pazlayaraq hərəkətsiz halda oturmuşdu, mundirinin açıq yaxasından günəşdə yanmış üçbucaqşəkilli dəri görünürdü, sıx, bir-birinə yapışmış saçları işildayırdı, adama elə gəlirdi ki, onun başında misdən dəbilqə var. Ariq, ciddi sifətdəki parlaq günəşdən qiyılmış gözlər Stefana dikilmişdi. İkinci oturan nisbətən yaşı idi, iribədənliydi, amma kök deyildi, əlləri və sifəti kül rəngindəydi, başındaki şapkasını təşəxxüsələ arxaya vermişdi, bir qulağının yerində tüklər bitmişdi, tüklərin altında qızılıglı qönçəsinə oxşayan balaca, bürmələnmiş bir yumaqcıq var idi.

– Bu... elektrostansiyadır? – yalnız pəncərədən gələn uğultunun xələl gətirdiyi üzücü sükütu pozmaq üçün Stefan, nəhayət, çətinliklə sözləri dilindən qopartdı.

Oturanların hər ikisi susurdu. Yalnız indi Stefan pəncərədən daha bir yaraşıqsız qocanı gördü, qocanın daz başı üzərində bir çəngə saçı yellənirdi. Pəncərədən, evin zülmət qaranlığında onun göy kombinezonunu çətin görmək olurdu. Gənc oğlan yoldaşlarının üzərinə çıxmırıldı, yenidən Stefana doğru döndü, lakin onun gözlerinə baxmamağa çalışırdı və hədələyici səslə dedi:

– Yaxşısı buralarda dolaşmamaqdır.

– Necə? – Stefan ixtiyarsız dilləndi.

– Deyirəm, yaxşısı buralarda dolaşmamaqdır. Dəmir yolunun gözətçiləri ilə rastlaşmaq olar, ya da daha nəsə və onda yaxşı olmayıcaq.

Yaşlısı, bir qulağı olmayan elə bu an dilləndi:

– Dayan, oğlum. Siz özünüz haradansınız?

– Mən? Müalicəxananadanam. Mən həkiməm. Nədir ki?

– A-a, – qulağı olmayan səsini uzatdı və söhbəti davam etdirmək münasib olsun deyə əliylə yerə dirsəkləndi. – Siz bunların... həkimisiniz?.. – o, barmaqlarını gicgahına qoyub fırladı.

– Hə.

Solğun gülüşdən qulağı olmayanın dodaqları azacıq aralındı.

– Əşı, bu, boş şeydir, – o dedi.

– Məgər buralarda gəzmək olmaz? – Stefan soruşdu.

– Niyə ki? Olar.

– Necə yəni? – karıxmış Stefan təkrar soruşdu. – Bu, elektrostansiya deyil? – o, bir daha öyrənməyə cəhd elədi.

– Yox, – ilk dəfə olaraq pəncərədən qocanın səsi eşildi. Onun arxasında məftillərin misi işıldayırdı. O, qəlyanını çırpmaq üçün pəncərədən aşağı əyildi, kombinezonunun həddən artıq qısa olan qolu dirsəyinə qədər sürüdü; ariq qolu büsbütün büruşmuş vətərlərlə örtülmüşdü. – Bu, köməkçi yarımtansiyadır, – o, qəlyanını çırpmağa başlayaraq sözünü qurtardı.

Stefan bunu da başa düşmədi, amma özünü ona hər şey aydınlaşmış kimi göstərib soruşdu:

– Bizim sanatoriyyaya işığı siz verirsiniz?

– Hm-m, – qoca Mizldandı, qəlyanını elə sümürdü ki, ovurdları çökdü.

– Bura gəlmək olar? – kim bilir, nəyə görə Stefan bir daha aydınlaşdırmaq üçün soruşdu.

– Olar.

– Amma siz dediniz ki... – Stefan iti dişlərini göstərərək ağızını daha geniş açıb gülməsəyən cavan oğlana tərəf döndü.

– Mən... hə, – o, bir qədər susub dedi.

Stefan hələ də onların başı üzərində dayanmışdı və qulağı olmayan söhbəti davam etdirməyi lazımlı bildi.

– O, sizin kim olduğunuzu bilmədi, – balaca gözləri ilə Tşinetskini atəşə tutaraq sözə başladı. – Hələ cavandır, buna görə də səhv elədi. Hə, siz bağışlayın, sizin sifətiniz elə qaradır. Elə buna görə də dedi.

Stefanın hələ də heç nə başa düşmədiyini hiss eləyib, dostcasına barmağını onun dizinə toxundurdu:

– Düşündü ki, siz Bejintsdənsiniz, bütün vilayətdən yiğilib aparılanlardan...

O, işaret ilə sağ əliylə sol əlini nəyləsə sarıldılarını göstərdi və dərhal da Stefana hər şey aydın oldu. «O, mənim yəhudi olduğumu düşünərək xəbərdarlıq eləyib», – Stefan düşündü. Onun başına hərdən belə işlər gəlirdi.

Qulağı olmayan ona diqqətlə baxır, onun indi özünü necə aparacağını, inciyib-inciməyəcəyini görmək istəyirdi, amma Stefan susurdu, yalnız azaciq qızarmışdı. Qulağı

olmayan dünyagörmüş birisi kimi bu sıxıntıları nəyləsə aradan qaldırmaq istədi.

— Cənab doktor, siz xəstəxanada işləyirsiniz? — o, söhbətə başladı. — Mənsə bax burada. Mənim adım Boxdur, usta-elektrikəm. Amma axır vaxtlar işləmirdim, canım ağrıydı. Sizi tanımadığımı təəssüflənirəm, cənab doktor, — bicbic əlavə elədi. — Məsləhətinizi soruşardım.

— Siz xəstələnmışdiniz? — Stefan nəzakətlə maraqlandı. O, hələ də onların başı üzərində dayanmışdı və getməyi heç cür qərarlaşdırıa bilmirdi. Bu, onun bədbəxtliyi idi — tanımadığı adamla söhbəti nə qura, nə də qurtara bilirdi.

— Hə, xəstələnmışdım. Məndə elə alınmışdı ki, əvvəlcə mən bir gözümlə bir tərəfi, o biri gözümlə də o biri tərəfi gördüm, sonra isə hər şey dayanmadan gözlərim önündə mayallaq vurmağa başladı, duymaq qabiliyyətim isə elə olmuşdu ki, oy-oy-oy!

— Sonra nə oldu? — xəstəliyin belə təfsilatından karışmış Stefan soruşdu.

— Heç nə. Hər şey öz-özünə keçib-getdi.

— Öz-özünə yox, öz-özünə yox, — pəncərənin qabağında dayanmış qoca onu məzəmmətlədi.

— Öz-özünə yox, — Box itaetlə düzəliş verdi. — Mən hisəverilmiş döş eti ilə noxud şorbası içirdim, şorba elə yağılı olurdu ki, qasıq şorbanın içində dimdik dayanırdı, qara-qılıq spiritindən istifadə eləyirdim, demək, bir damcısını sorurdum və elə bil, xəstəliyim əl ilə götürüldü. Bunu mənə xaç atalığım məsləhət gördü, bax, o pəncərədə dayanan.

— Bu misilsizdir, — Stefan dilləndi, tələsik hər üçünə baş əydi və Boxun ondan bunun hansı xəstəlik olduğunu soruştacağından ehtiyatlanıb cəld geri çəkildi.

Yalnız yaxınlıqdakı təpəyə qalxandan sonra geri baxdı. Orada, yuvarlaq qobunun dibində qırmızı kərpic ev görünürdü. İlk baxışdan orada heç kimin olmadığı görünürdü, geniş açılmış pəncərələrdən çölə sonsuz, boğuq uğultu axındı, bu uğultu xəstəxanaya geri qayıdan Stefanı hələ bir xeyli təqib elədi; getdikcə zəifləyir, külək arada eşidilməz eləyirdi, nəhayət, günəş şüalarının oynadığı otların üzərində dolaşan böcəklərin vizitlisində əriyib yoxa çıxdı.

Bu hadisə Stefanın yaddasına möhkəm həkk olundu, əslində, boş şey olan təəssüratlar gənc həkimi o qədər

heyran eləmişdi ki, o, bunlarda, sanki, hansısa gizli bir mənə olduğunu düşündürdü. Bununla belə, yaddaşında bu epizod elə gözəl görünürdü ki, Stefan vaxtı iki dövrə ayrılmışdı və xəyalən xəstəxana həyatını xatırlamaq lazımlı gələndə, hər dəfə mütləq bu hadisənin üzərinə qayıdırı. Baş verənlər haqqında kimsəyə danışmamışdı, həm də bunun nə mənası var idi? Bəlkə, Sekulovski Boxun öz xəstəliyini təsvir eləməsinin ədəbi məğzini tapa bilərdi, amma Stefani tamam başqa şey düşündürdü. Nə? O özü də bilmirdi.

Səhər yoxlamasından sonra özüylə «Fəlsəfə tarixi» kitabını götürərək xəstəxananın ətrafına gəzməyə çıxdı, amma oxumaq işi ağır getdiyindən (o, bunda istini günahlandıırırdı, ontologiya<sup>1</sup> sisteminin onu qətiyyən maraqlanmadığını isə özünə etiraf eləməyə utanırdı) başqa kitab da götürdü. Bu, Kaytersin ona verdiyi «Min bir gecə nağılları» kitabı idi, çox gözəl nəşr olunmuş qalın kitabın dəri cildi yasəmən rəngindəydi. Meşənin kənarından keçərək, mənzərəli bir yerdə, gövdələrinin qabıqları hamar, tarım çəkilmiş üç nəhəng fistiq ağacının dibində oturdu (ona elə gəlirdi, məhz kauçuk ağaclar elə belə də olmalıdır) və ayaqlarını mərsin pöhrəliyi içində olan çuxura uzadıb, sarıtbərə səhifələrin üzərində oynasaq günəş şüalarından gözlərini qıvaraq Kəşmirin ovsunçularının, bərbərlərinin, tacirlərinin macəraları haqqında oxumağa başladı; quru mamır təpəciyinin üzərinə atılmış «Fəlsəfə tarixi» isə yaxınlıqda dincəlirdi. O, bu kitabı bir daha heç açmağa da cəhd eləmədi, amma sanki, özünü məzəmmətləməmək üçün özüylə gəzdirməkdə davam edirdi.

Gözəl, hətta meşənin dərinliklərində belə bürkülü olan bir səhər xəlifə Harun ər Rəşidin əhvalatının yarısını oxumuşdu ki, – xəlifənin onu tanımasınlar deyə susatannın palтарlarını geyərək təbəələrinin necə yaşıdlıqlarını öz gözləriylə görmək üçün bazarı gəzmək fikrinə düşdüyü yerə qədər çatmışdı – yəqin, tək olmaqdan ürəklənərək birdən köməkçi stansiyada fəhlə kimi işə düzəlməyin necə də yaxşı olacağını düşündü. Dilxorcasına gülümşəyərək dərhal da bu fikri başından çıxardı; doğrudur, bu haqda kimsəyə danışa bilməyəcəyinə görə heyifsiləndi.

---

<sup>1</sup> Ontologiya – idealist fəlsəfədə varlıq haqqında metafizik nəzəriyyə

Axşamçağı, artıq günəş elə də güclü yandırmayanda, təpələrin qızmış yamaclarının və soyumuş vadilərin arasında külək fırlanmağa, yarpaqları xışıldatmağa başlayanda Stefan yenə də hansısa bir aydın olmayan səbəbin axtarışıyla xəstəxanadan çıxdı, alışdığını cığırдан dönüb köməkçi stansiyaya yaxınlaşdı və stansiyanın ətrafında fırlanmağa başladı. Amma daha bir kimsə ilə rastlaşmadı.

Qırmızı evə yaxınlaşmadı, onun üçün evin kərpic divarlarını və uğultu gələn taybatay açılmış boş pəncərələrini görmək kifayət idi, geri qayıdanda da bu uğultu birçə addımlığa belə ondan əl çəkmirdi. Bu gəzintilər onun yuxularını daha bir mövzu ilə zənginləşdirmişdi, bir neçə dəfə yuxusuna yarğanın ot basmış kənarındaki elektrik evi girdi, bu ev onu hansısa yeknəsəq, olduqca Şərqi melodiyalarına oxşayan melodiya ilə cəlb eləyirdi. Bir dəfə necə oldusa, meşəyə həmişə olduğundan tez yollanan Stefan stansiyaya baxa bilsin deyə təpənin lap zirvəsinə qalxmaq üçün balaca bir dövrə vurdu. O, hələ yamacla qalxırdı ki, birdən qarşısına gələn adamı gördü. Bu, saçları mis rənginə çalan həmin o cavan oğlan idi, şalvari əhəngə bulaşmışdı, kəmərinə qədər çilpaq idi, əllərində iki vedrə dolusu gil götürərək, elastiki addımlarla cığırla addımlayırdı. Stefan özü də başa düşə bilmirdi: oğlanla görüşmək istəyirmi, amma hər ehtimala qarşı addımlarını bir az ləngitdi. Oğlan yaxınlaşındı, çilpaq qollarında dərinin altında əzələləri oynayındı, amma sıfəti etinasız idi, sanki, donub-qalmışdı. Oğlan yanından keçib-getdi, özünü Stefanı görmürmüş kimi göstərməyə elə cəhd eləyirdi ki, oğlanın onu tanıdığını zərrəcə şübhə yeri qalmırdı, oğlan yoluna davam edirdi, hətta geri də boylanmırkı.

Bir həftədən sonra günortadan keçmiş alış-veriş üçün getdiyi şəhərcikdən qayıdırdı. Havada boğucu bürkü var idi. Artıq bir neçə saat ardıcıl olaraq üfüqlərin arxasında göy guruldayırdı, amma qızarmış, yandırıcı səmada heç nə yox idi. Günəşin yandırdığı gilli yarğanın dibi bərk qızdırılmış betonu xatırladırırdı. Yarğanın şamağacıları bitmiş yuxarıdakı kənarına çatanda Stefan buluddan divar gördü. Bütün ətraf gözləri önündə saralırdı, bu məşum mənzərə onu, az qala, qaçaraq aşağı düşməyə məcbur elədi, axırıncı döngədə artıq çətinliklə nəfəs alanda isə usta Boxu gördü.

O, elə həmin istiqamətdə gedirdi, amma tələsmədən, özüylə yanaşı sükanından yapışdığını velosipedi aparırdı. Arxasında addım səslərini eşidən Box oğruncu boylandı. Stefanı dərhal tanıdı və salamlaşdı, onlar dinməzcə yanaşı getməyə başladılar.

Boxun ayaqlarında əyilmiş başmaqlar, boğazlı yun köynək var idi, yaxalığı və qolları əzilmiş pencəyini çıxınə atmışdı. Stefan öz köynəyində və kətan şalvarında qan-tər içində idi, amma yol yoldaşının isə bürkü vecinə deyildi. Boxun, adətən, boz olan sıfəti heç nəyi ifadə etmirdi, yalnız qulağının yerindəki tük basmış təpəcik qızarmışdı. Artıq başları üzərində qara buludların sarı dilləri burularaq keçirdi. Stefan sevinclə qaçmağa üz qoyardı, amma Boxun burada olması onu bundan çəkindirir, əvvəl olduğu kimi müntəzəm addımlarla addımlayırırdı.

Yarğan yana doğru genişləndi, onun kənarı yerlə bərabərləşdi, meşə ciğirində qum ilk iri yağış damcılari altında toz verməyə başladı. Artıq stansiya görünürdü.

– Bəlkə, mənimlə gedəsiniz? Yoxsa islanarsınız, – Box dərhal da təklif elədi.

Stefan tələsik dəvəti qəbul elədi. Onlar dinməzcə stansiyaya getdilər. Ağır damcılar getdikcə daha tez-tez üzlərinə və əllərinə düşür, köynəklərini və açıq rəngli şalvarlarını noxud dənəsi böyüklükdə yaş ləkələrlə örtürdü.

Box çıñqlı döşənmiş ciğirlə gedib, qapiya çatmağa bir neçə addım qalmış dayandı və hər iki əli ilə velosipedin sükanına söykənərək geri boylandı. Stefan da onun kimi elədi. Qaralan, sanki, altı üstünə çevrilmiş sarı bulud bir-başa onların üzərinə doğru hərəkət eləyirdi, bulud üfüqlərdən tutqun zoqlar şəklində asılı qalmışdı, bu zoqlardan yerə doğru göy buynuzlar uzanırdı.

– Bizim yerlərdə buna köpək buludu deyirlər, – Box qılıq gözləri ilə səmanı nəzərdən keçirərək dedi.

Stefan gülümsəmək istədi, dəqiq deyilmişdi, amma Boxun sıfəti tutqun idi. Leysan gurultulu hay-küylə onları aşuşuna aldı.

Stefan iki sıçrayışla özünü dəhlizə saldı. Təbiətin bu dəli tutmasına əhəmiyyət verməyən, üst-başından su axan Box əvvəlcə velosipedin qabaq, sonra da arxa təkərlərini qaldırdı və onu dar dəhlizə çekdi. Velosipedi divara söy-

kədi, yalnız bundan sonra dəsmal çıxarıb, səylə gözlərini və yanaqlarını sildi.

Azacıq açıq olan qapıdan bütün ətrafa tökülən, uğuldayan yağışın boz pərdəsi görünürdü. Stefan ləzzətlə yağış qoxusu ilə təzələnən havanı ciyərlərinə çəkirdi, bir dəqiqə əvvəl leysandan qurtara bildiyi üçün ixtiyarsız halda sevirdi, amma Box evin içərisinə aparan ikinci qapını açanda, qismətinə nadir bir təsadüf düşdүünü anladı.

Boxun arxasında getdi. İçəri elə də çox geniş deyildi. Otağın uzaq divarındaki üç pəncərəni yağış quduzaçına döyücləyirdi və tavanda şölələnən çoxlu sayda lampa olmasayı, otaq tamam qaranlıq olardı. Lampaların durğun işığında o, divarların birində saatları olan pultlar və lövhələr gördü, bu divarla üzbəüz olan divar isə ona zooparkı xatırlatdı – orada cərgə ilə tavana qədər boz məftil torla örtülmüş qəfəslər düzülmüşdü. Bu hündür və dar qəfəslərdə nə olduğunu Stefan görə bilmirdi, amma orada hansısa canlı olduğundan da bir əsər yox idi, bu, dəqiq idи, orada tam sakitlik hökm süründü. Otağın ortasında balaca bir kvadrat stol, iki stul və bir neçə də yesik var idi. Daş döşəmənin üzərinə rezin payəndaz döşənmışdı.

– Demək, burada heç kim yoxdur? – Stefan təəccübə soruşdu.

– Poşçık buradadır. Onun növbəsidir. Burada gözləyin. Amma xahiş eləyirəm, heç nəyə toxunmayasınız!

Box boz məftil torun qurtardığı küncdəki qapıya doğru getdi, qapını açdı və nəsə dedi. Kimsə boğuq səslə cavab verdi. Box içəri keçdi və qapını da arxasında bağladı. Bir dəqiqəliyə Stefan tam təklikdə qaldı. Havaya qızmış yağış qoxusu hopmuşdu, haradansa boğuq uğultu gəlirdi, yağış dalğalarının dəmir damı necə döyüclədiyi də eşidilirdi.

Stefan boylandı və dəmir torun arxasında, nəsə, işlədən bir şey gördü. Yaxınlaşdıqda tavana doğru uzanan mis məftilləri və izolyasiyanın çini fincanlarını gördü. Divarın arxasından səs eşitdi. Box danışındı:

– Nədir, Vladik, keflənibsən? Hər şeyi elə indicə çıxartmaq istəyirsən?

– Hə, biz tarlada gözləyərik, – başqa bir səs sakitcə cavab verdi.

– Tarlada, ya başqa yerdə, əgər basqın edərlərsə, hamımız bir nəfər kimi torpağı qərq olarıq; sən, heç olmasa, düşünürsənmi ki, bütün bunlar nə qədərdir?! Elə bu dəqiqə rədd ol buradan!

– Yaxşı, Yas, yaxşı. Yas, bəlkə, meşəyə?..

– Hə, hə, meşəyə! Get, mən qonaq gətirmişəm...

– Necə yəni?

Sonra nə danışdıqlarını müəyyən eləmək olmadı, Stefan tələsik qəfəslərdən uzaqlaşdı. Box və qoca Poşćik gəldilər, hər ikisi onun tərəfindəki saatlara baxdı, usta nəsə dedi, amma onun səsini ildirimin gurultusu eşidilməz elədi. Box daha bir neçə addım atdı, yerindəcə donub-qaldı, ayaqlarını aralı qoydu və yenə də gözlərini cihazlara dikdi.

– Necədir? – qoca soruşdu.

Cavabı əlin cüzi bir işaretsi oldu: yəni mane olma.

Box başını yana əydi, hər iki əli ilə çıyılindrindən yapışdı və belə vəziyyətdə də donub-qaldı, – Stefan düşündü ki, usta tufana düşmüş gəminin kapitanına oxşayır, – ağır-ağır, dabanları üstə dönməyə başladı, Tşinetskini gördü və sanki, hətta heyrətləndi. Stul götürüb dəhlizə apardı və stulu orada qoyub dedi:

– Buradaca oturun. Bu daha yaxşıdır.

Stefan deyilənə əməl elədi. Otağın qapısı açıq qaldı və otaq qeyri-adi bir tamaşanın səhnəsinə, tutqun və darisqla dəhlizdə oturmuş o, Stefan isə yeganə tamaşaçıya çevrildi.

Bu iki nəfər isə heç nə eləmirdi. Qoca yeşiyin üzərində oturdu, Box isə ayaq üstə dayanmışdı. İndi onlar, deyəsən, cihazlara diqqət yetirməyə son qoymuşdular, sanki, sadəcə olaraq, nəyisə gözləyirdilər. Onların sıfətləri lampaların sarı işığında getdikcə daha aydın işildayındı. Boğucu yağ qoxusu Stefanın ürəyini bulandırırdı, həyətdə tufan aramsız olaraq guruldayır, çovuyurdu. Box birdən qara pultun üzərinə atıldı, sıfətini siferblatlardan birinə yaxınlaşdırıldı, sonra digərinə və yenidən əvvəlki yerinə qayıdıb donub-qaldı. Stefan hətta hansısa məyusluğu hiss eləyirdi, amma sonrakı an ona elə gəldi, sanki, nəsə dəyişdi, hərcənd nəyin dəyişdiyini başa düşə bilmədi. Onun narahatçılığı getdikcə artırdı və nəhayət, bu narahatçılığın səbəbini tapdı.

Divarın dibindəki qəfəsdə nəsə tərpənirdi. Nə qıçırtiya, nə də fışlıya bənzəməyən bir səs eşidildi, bu səs bezikdirici vizliliyə çevrildi, sonra isə sakitləşdi, nəhayət, yenidən eşidilməyə başladı. Box və Poşçık onu eşitməyə bilməzdilər, onlar hər ikisi eyni vaxtda geri döndü, sonra isə qoca ani, Stefana elə gəldi, həyəcanlı baxışla ustaya baxdı. Amma nə qoca, nə də usta yerlərindən tərpəndilər.

Dəqiqələr keçirdi, yağış damı döyücləyir, durğun işıqda elektrik boğuqcasına uğuldayır, amma qəfəsdəki səs kəsilmirdi. Orada nəsə tərpənir, qıçırdı, vizildiyirdi, sanki, hansısa canlı bir varlıq gah tullanır, gah da özünü divarlara çırkırdı, – bu qəribə səslər gah tamam yaxınlıqdan, gah heyvanxananın uzaq küncündən, gah aşağıdan, gah da lap tavanın altından gəlirdi və Stefana elə eşidilirdi, sanki, bu, «nəsə» ümidiş halda polad məftillərdən hörülülmüş torun arxasında çırpinır. İki qəfəsdə birdən mavi bir şəfq alışdı, yandı, alışmağa başlayaraq əks divara iki kişinin əyri-üyru kölgələrini həkk elədi və yoxa çıxdı, – acı, kəsif iy Stefanın burun deşiklərini yandırdı. Yenidən kəskin səs eşidildi, alovun dili fışlı ilə daha bir qəfəsin üzərinə cumdu, həmin an da qəfəsin qapısı ağızında dimdik dayanmış metal çubuqlardan bir topa qıgilcım saçıldı.

Qoca Poşçık ayağa qalxdı, qəlyanını önlüyünün cibinə saldı, qeyri-təbii şəkildə qəddini düzəltdi və dinməzcə Boxa baxdı. Box onun əlindən möhkəmcə yapışdı, sanki, onun sıfəti hiddətdən əyilmişdi, nəsə qışqırdı, ildirimin gurultusu onun səsini batırdı. Dərhal üç qəfəsdə işıq sütunları yüksəldi, bir anlığa bu işıqda, sanki, lampalar söndü, sanki, bütün divar alışib-yanmağa başladı. Box qocanı dəhlizə, Stefanın yanına itələdi, özü isə belini bükmiş halda, əlini sinəsinə sixaraq ağır-agır qara pulta doğru geri çəkilməyə başladı. Məftillərin arxasındaki qəfəslərdə səsler ara vermir, belə təəssürat yaranırdı ki, sanki, tapançadan atəş açırlar, aq-sarı işıq toru yalayırdı, ozonun qoxusu dözülməz olurdu, Stefan ayağa sıçradı və dəhlizlə giriş qapısına doğru cumdu, yaniyla da qoca səkirdi, Box isə axırıncı dəfə sıfətini cihazlara yaxınlaşdırıldı, sonra onların yanına elə sıçrayışla gəldi ki, sanki, bircə anda cavanlaşmışdı. Hər üçü indi dəhlizdə dayanmışdı. Torun arxasında hər şey tədricən sönürdü, ildirimin gurultuları

getdikcə boğuqlaşırdı, yalnız yağış əvvəlkitək quduzcasına damı döyəcləyirdi.

– Keçdi, – nəhayət, qoca cibindən qəlyanını çıxardaraq sükütu pozdu.

Stefana elə gəldi ki, qocanın əlləri titrəyir, amma hava tutqun idi, bəlkə, ona elə gəldirdi.

– Demək, yaşamağa davam eləyirik, – Box sözünü yekunlaşdırıldı. Otağın ortasına keçib, möhkəm yuxudan sonrakı kimi gərnəşdi, budlarını əliylə döyəclədi və stulun üzərində əyləşdi.

– Bura gəlin, indi olar, – başıyla Stefana işaretə elədi.

İldirimin gurultusu tamam kəsiləndən sonra (hərcənd yağış, sanki, həftələrlə və aylarla ara vermədən yağdı) qoca bir qədər otağın içərisində dolaşdı, arabir bir parça kağızda nəsə qeyd eləyirdi, sonra isə lap küncdəki balaca qapını açıb – Stefan əvvəl onu görməmişdi – içəri girdi və hansısa dəməri danqıldatdı. Tava və primusla, bir qazanca təmizlənmiş kartofla qayıdib gəldi, nəyisə yesiklərin üzərinə, digər nəyisə birbaşa döşəmənin üzərinə qoyaraq bişir-düşürə başladı. Burnunun altında zülməmə eləyirdi: «Sənə beləsini vermək üçün, sənə beləsini vermək üçün», gah yerində ayaq döyür, sonra yenidən yerinə qayıdır, cızıldayan tavanın üzərinə əyilir, sıfətində pərəstiş və dalğınlıq dolu bir ifadəylə yumurtaları sindirir və qoxulayırdı. Box isə ev sahibi kimi Stefana təklif elədi ki, stansiyada oturub yağışın keçməsini gözləsin. Tşinetski, hər halda, nə baş verdiyini soruşağa cəhd elədi və Box qaradınməz kimi görünmək istəməyərək həvəslə izah elədi ki, onları ildirimötürücülər xilas elədi, atmosfer boşalmaları adı şeydir. Həddən artıq gərginlik haqqında, hansısa yüksəlmə riçaqları haqqında danişdi, hərcənd deyilənlərdən az başa düşsə də, Stefanda belə təəssürat yarandı ki, əslində, iş heç də belə deyil, Box hansısa özünə məlum olan üsulla onları gözləyən təhlükənin dərəcəsini azaltmaq istəyir. Stefan belə bir təhlükənin olduğuna zərrəcə də şübhə eləmirdi, axı elektriklərin özlərini necə apardıqlarını çox gözəl görmüşdü. Sonra Box onu otaqda gəzdirərək cihazlar və alətlərlə tanış eləməyə başladı, hətta arakəsmə ilə arası kəsilmiş, buna qədər Poşçiklə söhbət elədiyi dəhlizə baxmağa da ona icazə verdi. Orada divara qazanabənzər bir

şey bərkidilmişdi, qazanın içindən mis məftillər keçirdi, qazanın altına isə çinqıl döşənmişdi, Box bunu alov olmasın deyə döşədikləri ilə izah elədi, əgər qazan (bu, niçaq imiş) partlayarsa, ondan yanın yağ tökülməlidir.

– Bəs orada, çinqılın altında nə var? – işgüzər, ağıllı suallar vermək üçün Stefan soruşdu.

Box onu soyuq baxışlarla süzdü.

– Bəs orada nə olmalıydı ki? Orada heç nə yoxdur.

– Aydındır, ayındır.

Onlar otağa qayıtdılar. Artıq stolun üzərinə qırx dərəcəli araq şüşəsi və nazik dilimlərlə doğranmış xiyar qoyulmuşdu. Box stəkanları doldurdu, stəkanını Stefanın stəkanı ilə toqquşdurdu, sonra şüşəni bağlayıb şkafa qoydu, bunu da belə izah elədi:

– Bizə araq ziyanıdır.

Tufan haqqında bir daha söz salmadı, əksinə, açıq-ashkar canlandı. Qocanı isə, sanki, ümumiyyətlə, görmürdü, elə bil, o, ümumiyyətlə, burada yox idi; onlar Stefanla birlikdə ikisi stolun arxasında oturmuşdu. Box öz pencəyini stulun arxasına keçirtmişdi və çəlləyəbənzər sinəsini sixan boz köynəkdə qalmışdı. Cibindən içində tütün və siqaret kağızı olan tənəkə qutusunu çıxardı, xəbərdarlıq eləyərək onu Stefana uzatdı.

– Tünddür ha.

Stefan siqaret bürmələməyə başladı, amma onda heç nə alınmadı, nəhayət, yekəqarın bir ucu iti olan nəsə hazırlaya bildi, tüpürcəyi ilə açılmasın deyə eşmə siqareti yapışdırıldı. Onda Box özünü, sanki, heç Stefana baxmayan kimi göstərərək yonqar təki kövrək və əyri-üyru olan tənbəkidən götürüb, onu bir əlinin baş barmağı ilə əzərək yumşaltdı, üstdən digər əlinin baş barmağı ilə döyəclədi və demək olar ki, hazır olan eşməni Stefana uzatdı, yalnız kağızın kənarını yapışdırmaq qalırdı. Tşinetski təşəkkür elədi, Boxun nəzakətlə alışdırıldığı alışqanın alovu üzərinə əyildi, az qala, qaşlarını ütəcəkdi, amma usta məharətlə alovu kənara çəkdi. İlk an Stefan, az qala, boğulacaqdı, gözləri yaşardı, amma o, var qüvvəsiylə nə isə bürüzə verməməyə çalışırı. Box nəzakətlə özünü elə aparırdı ki, guya, heç nə görmür. Elə cəldliklə də daha bir siqaret bükdü, yandırdı, bir qullab vurdu; indi onlar ikisi də susurdu, tüstü artıq

onların başı üzərində lampaların işığında mavi rəngə çalan bulud şəklini aldı.

— Siz çoxdan öz ixtisasınız üzrə işləyirsiniz? — Stefan söhbətə başladı. Doğrudur, Boxun bu sadəlövh suala cavab verməkdən yayınacağından qorxurdu, amma onun ağlına bundan başqa heç nə gəlmirdi.

Üsta, sanki, heç nə eşitməyibmiş kimi dinməzcə siqareti çəkirdi, amma gözlənilmədən əlini uzatdı və sərt tərzdə döşəməyə doğru endirdi:

— Bax, bu boyda oğlan olanda işləməyə gəlmışəm. Yox, bax, belə, — əlini bir qədər də aşağı salaraq sözünə düzəliş verdi. — Maloxovitsada. Elektrik işığı hələ yox idi, fransızlar turbinlər qurmağa gəlmişdilər. Mənim ustam necə lazımsa, elə bir adam idi. Qazanxanada necə bağırrıdisa, yuxarıda eşidildilər. Əbəs yerə yox, bizim işimiz anlayış tələb edirdi. Amma balacaların üstünə bağırmırıdı, onlara qarşı səbirli idi və öyrədirdi. Kim ilk dəfə yüksək gərginlikli xəttə gedirdisə — birləşdiriciləri təmizləməyə, axı hər şey buradan başlayırdı — getməmişdən qabaq ona həmişə bu xətdə ölenin əl izləri qalan fırçanı göstərirdi, möhkəmcə yadında saxlamasından ötrü.

— O nəydi ki? — Stefan başa düşmədi.

— Adı fırça idi, rəngsaz fırçası kimi, tüklü. Beləsi ilə tozu da təmizləyirlər. Ancaq bax məftillərdə elektrik olmamalıdır, gərginlik altında olmamalıdır. Kimsə bunu unudarsa, cəreyan mənbəyinə qoşulmuş xəttə toxunarsa, alov onu elə qarsalaryar ki, hər şey bitər. Bax, elə birisindən də bu fırça qalmışdı. Kənd uşağıydı. Mən onu tanımadım, bu, mənim vaxtimda olmamışdı, məndən əvvəl olmuşdu. Üsta fırçanın dəstəyindəki barmaq izlərini göstərirdi, kömür kimi qara izləri. Axı həmin rəhmətlik büsbütün kömür kimi qaralmışdı. Tamamilə, — gözləri alınına çıxmış Stefanın xətrinə Box söhbətinin tempini bir qədər aşağı saldı. — Bu, doğru üsul idi. Heç bir çərenləmə ilə bizim işimizdə adəmi öyrədə bilməzsən. Bizdə əsas əl-gözdür. Daim hər ikisinə göz-qulaq olmalısan. Mən öz peşəmi sevirdim. Üsta da məni sevirdi. Zəif cəreyanlardan sonra daha ciddi işlərlə məşğul olurdum. Mən şəbəkədə də işləyirdim, elə hallar olurdu işıqsız da işləyirdim. Şəbəkə mənlik deyildi. Dirəkdən-dirəyə dartın, dəmirləri özünlə daşı, dırmaş, en,

məftilləri dart və təzədən təkrarla – hər bir adamı təngə gətirirdi, bax adamlar da çarəni şüşədə tapırdılar. Lakin bilirsənmi, araq bu peşədə uzun müddətə sevinc gətirmir. Bircə dəfə yanılma, lazım olmayan xəttə toxundun, əbədi rahatlanırsan, – Box tələsmədən, rahatca, demək olar ki, mehribancasına sözünü bitirdi.

O, yarıya qədər çəkilmiş eşmə siqareti ağızına qoydu, adət elədiyi tərzdə dodaqlarını ona yapışdırı və bununla da əllərini azad elədi, hərçənd indi buna ehtiyac yox idi.

– Mənim tanışım var idi – Finlek Yuzef. Başında şüşədən başqa heç nə yox idi. İşə tamam kir-pas içində gələrdi, iki sözü bir-birinə calaya bilməzdi, hey nəsə mizildənardı, amma hələlik tab gətirirdi, yaxşı işçi idi. Bu maaşdan o maaşa pulu çatmadı. Aynın birinci yarısında işçi yox, xalis qızıl idi, ikinci yarısında isə tərtəmiz vəhi olurdu. Bir dəfə maaşdan dərhal sonra yoxa çıxdı. Onu axtardılar, axtardılar, axtardılar, axır bölgüsü şəbəkədə tapıldılar. Yüksəkgərginlikli xətlərin fincanları üzərində yatmışdı, amma sərxoş idi və biz onu ördəyi sudan çıxaran kimi, ayağından yapışib ehtiyatla oradan çıxardıq. Sonra yandı. Transformator bölməsində payını almışdı. Mən xəstəxanaya onun yanına getdim, tamam sariqlar içində idi. Xahiş elədi: «Əlimi qaldır». Qaldırdım, amma onun qoltuğunun altında sümük-lərdən başqa heç nə yox idi. Bütün əti yanmışdı. Oradaca öldü.

Box susdu, bir qullab vurub tüstünü buraxdı. Onu xatirələr çulğamışdı.

– Həmkarlar təşkilatı onun dəfnini necə lazımsa təşkil elədi. Ailəsini də məhv olmağa qoymadılar. Bax əvvəller beləydi, hamı yaşayırdı, ölmürdülər. Sonra, otuzuncu illərdə isə işdən azad eləməyə başladılar. Hə!

O, hiddətlə siqaretin kötüyünü söndürdü.

– Mən başlayanda qəza briqadası var idi. Bu, o demək idi ki, axşama kimi otur və gözlə. Qəza məlum işdir, gah quşlar məftillərə toxunur, gah hansısa gicbəsər budaqları məftillərə ilişdirir, gah uşaq məftil ataraq qısaqapanma tövədir. Otuzuncu illərdə yeni qəzalar əmələ gəlməyə başladı. İlk intihar – onu biz tapdıq və qəbr evinə kimi də unutmaram. Oğlan daşı götürmüş, ona məftili sarılmış, məftilin bir ucunu da qoluna bağlamış və daşı məftillərin üstünə

atmışdı. Özü büsbütün qapqaraydı, əlleri qopub düşmüşdü, ətrafına isə bütün piyi əriyib axmışdı. Əgər mən onu tanımamasaydım, bu qədər təsir eləməzdə, amma tanıyırdım, işdən qovulmadan əvvəl çəsidləyici işləyirdi, subay idi. İlk olaraq subayları işdən azad eləyirdilər. Qızlar onu sevirdilər, əla oğlan idi. Hə, adamlar bilmirdilər ki, elektrik – yüngül ölüm gətirir, amma burada, görünür, necəsə öyrənmişdilər. Məsələ isə, doğrudan da, asan idi, bizdə xətləri çəkən fransızlar xətləri piyada çıçırları ilə yanaşı çəkmışdilər. Orada məftil az sərf olunurdu. Onlar qənaətkar xalqdırılar. Beləcə, daşı məftilin üzərinə atmaq elə də çətin olmurdu.

Box əliylə stulun kənarından yapışdı. Sanki, onu döşəmədən aralamaq istəyirdi.

– Sonra növbətçi otağında telefon cingildəməyə başlayanda birbaşa ürəyim düşündü! Üçüncü dəfədə isə adam özündən çıxırdı, həm də, bunu artıq bütün şəhər bilirdi. Bizim elektrik stansiyası ilə üzbeüz əmək birjası var idi. Bir dəfə biz getdik, orada isə adamlar qaynaşır – işsizlər idi, demək. Kimsə qışqırdı: «Elektrik sanitarıları gəlir!» Mənim montyorum, Pelyux yuxarıdan onların üstünə bağırı: «Gedin çaya, batın orada, bax onda biz də sanitalar olmariq!» Hə, bilirsinizmi, ora yiğışanlar necə çay adını eşitdilər! Yaxşı ki, sürücü cəld tərpəndi; bir sözlə, aradan çıxa bildik. Bizim üzərimizə artıq daşlar uçurdu. Bu Pelyuxanı isə mən özüm işə götürmüştüm, həm də lap təzəlikcə. Montyor kimi karsız birisi idi, amma arvadı xəstəydi. Bu yerə mən ondan yaxşı olan yüzlərcə işçi götürə bilərdim, buna görə də hırsımı boğa bilmədim. «Sən, – deyirəm, – sən özün onların arasında həftələrlə can verirdin, amma burada, iş qoxusunu alan kimi, öz yoldaşlarını çaya göndərirsən?» O isə mənim üstümə bağırrı. Çılğın adam idi. Mən də onu cəhənnəmə göndərdim. Sonra yanına gəldi, yalvarıb-yaxarırdı, rəhm eləməyimi xahiş eləyirdi: yeməyə heç nə yoxdur. Arvadım ölürlər. Yaxşı, mən onunla neyləməliydim? Onun arvadı, həqiqətən, öldü. Payızda. O, dəfnədən qayıdır, başını pəncərədən içəri soxur, mən məhz həmin gün növbətçilik eləyirdim və sakitcə deyir: «Səni görüm gəbərəsən, amma dərhal yox, tədricən!» Heç bir həftə keçmədi, biz qəza yerinə gedirik, yenidən körpüyə.

Baxıram, ölen isə, qulaq asın, o özüdür ki var! Ördək kimi pörtmüsdü. Barmağımla sıñesini döyəclədim, skripka kimi qupquru idi.

Qoca onların qarşısına iki boşqabda qatı şorba qoydu, özü isə yerini yanlarındakı yeşiyin üzərində rahatlayıb, dizləri üstə buğlanan qazançanı saxlamışdı. Yeməyə başladılar, usta tələsmədən, ehtiyatla yeyirdi, Stefan isə dərhal dilini yandırdı. Bürüzə vermədi, amma hər qasıq şorbanı bir xeyli üfürürdü. Yeməklərini yedilər və yenidən tənəkə qutu ortalığa gəldi. Siqaret çəkdilər. Stefan Boxun söhbətini davam eləyəcəyinə ümid bəsləyirdi, amma usta açıq-aşkar danışmaq həvəsində deyildi. Böyük, boz, tüklərini qabartmış usta öz stulunda oturmuşdu, tüstünü ağızından səsküylə buraxırdı və Stefanın suallarına cavab verməkdən vaz keçirdi. Boxun onun doğma şəhərindəki elektrik stansiyasında da bir neçə il işlədiyini öyrəndikdə Stefan soruşdu:

– Ah, məsələ beləyəmiş, belə çıxır, əgər belə demək mümkünəs, sizin hesabınıza mənim mənzilimdə işiq olub?

O demək istəyirdi ki, hərcənd bu nazikdir, amma onları necəsə birləşdirən ipdir. Box susmuşdu, sanki, onun sözlərini eşitmədi. Yağış, demək olar ki, ara vermişdi, yalnız pəncərənin yanındakı yeganə su novundan torpağın üzərinə ağır su damcıları damçlaysırdı. Stefan hələ də getmirdi, elə beləcə, onların arasında, az qala, bir ədavət başlayanda Boxdan ayrılməq istəmirdi. Amma söhbətləri tükənmüşdi, onu necəsə canlandırmaqdan ötrü Stefan stolun üzərindən Boxun işildayan, nikellənmiş, yanlarında naxışları olan alışqanını götürdü. Alışqanın bir tərəfində qotik üslubda «Andenken aus Dresden»<sup>1</sup> yazısı var idi. Alışqanı əlində fırlayan Stefan onun qapağında da hərflər gördü: «Fur gute Arbeit»<sup>2</sup>

– Sizin necə gözəl alışqanınız var, – Stefan yaltaqcасına dedi. – Siz Almaniyada işləyibsiniz?

– Yox, – Box cavab verdi, laqeyd baxışlarını birbaşa öz qabağına dikmişdi, – bunu burada mənə rəisim bağışlayıb.

– Alman? – bu xəbər Stefanı xoşa getməyəcək halda heyrətləndirdi.

<sup>1</sup> Drezdendən xatirə (alm.)

<sup>2</sup> Yaxşı işə görə (alm.)

– Alman, – Box təsdiq elədi və nədənsə, Stefana qəribə baxışlarla baxmağa başladı.

– Yaxşı işdən ötrü, – artıq soruşmurdu, amma necəsə bununla Stefan Boxu məzəmmətləmək istəyirdi, hərçənd başa düşürdü ki, belə mövzu, yəqin, əhvallarını düzəltməyəcək.

– Bəli, yaxşı işdən ötrü, – Box xüsusi intonasiya ilə, hətta bir qədər acıqla Stefana cavab verdi.

Bu, Stefani tamamilə çasdırıldı, o, əzab içində Boxa hansısa yeni bir yanaşma axtarırdı, ayağa qalxdı və hətta qeyri-təbii bir təklifsizliklə otaqda gəzişməyə başladı, əyilir və cihazlara baxırdı. O, təhlükə haqqındaki ciddi iradı eşitməyə şad olardı, təki onu boğan bu düşmənçilik sükütu pozulsun. Hamısı əbəs idi. Qoca boşqabları guruldadaraq çirkli qabları apardı, qayıdan sonra Boxla öz üslubunda danışmağa başladı; onun donqultusunu eşidən Stefan sözləri ayırdı eləyə bilmirdi. Box öz yerində oturmağa davam eləyirdi, sinəsini stola söykəmişdi, elektrik uğuldayırdı, açıq pəncərədən – pəncərəni Poşçık açmışdı – gecə təmizliyi adamı cəzb eləyirdi. Dəhlizin qapısı gözlənilmədən açıldı və Stefanın artıq iki dəfə gördüyü cavan fəhlə içəri girdi. Ciyyininə atdığı astar üzünə çevrilmiş gödəkcə tamam islanmış və tutqunlaşmışdı, mis rəngli saçları bir-birinə yapışmışdı, sifetindən su çay kimi axırdı. O, kandarda ayaq saxladı, ayaqlarının yanında dərhal da balaca bir gölməçə yarandı. Boxla baxışan qoca künçə çəkildi, bu ana qədər hərəkətsiz olan Box isə ani hərəkətlə stolun arxasından qalxdı və Stefana yaxınlaşdı.

– Mən sizi yola salaram, cənab doktor. Artıq getmək olar.

Bu, zərrəcə belə riyakarlıq edilmədən elə açıq deyilmişdi ki, Stefanın bütün tez-tələsik və xaotik planlarına rəvac vermək istəyi, heç olmasa, öz istəyi ilə könüllü olaraq getməsini göstərmək cəhdidi bircə anda yoxa çıxdı. Ovqatı təlx olmuş, hətta acıqlanmış halda özünün həyatə kimi ötürülməsinə icazə verdi. Burada Box gedib xəstəxanaya çıxa bilmək üçün hansı istiqamətə getməli olacağını ona göstərdi, bir dəqiqəliyə, sanki, onu özündən ayırməq istəmirdi və burada Stefan döza bilmədi:

– Cənab Box, mən ona görə sizdə... siz başa düşürsünüz ki, mən...

O daha nə deyəcəyini bilmirdi.

Elə qaranlıq çökmüşdü ki, onlar bir-birinin sıfətini güclə görə bilirdilər. Box sakitcə danışındı:

– Boş şeylərdir. Adamı işlanmaqdan xilas eləmək adı işdir. Ancaq bilirsinizmi, məxsusən bura gəlməyə ehtiyac yoxdur. Nəyə görəsə yox, beləcə. Siz ki başa düşürsünüz.

Sözə başlayarkən o, əlini Tşinetskinin çıynınə qoymuşdu, daha doğrusu, güclə onun çıynınə toxunurdu, bu hərəkətdə təklifsiz rəftara cüzi işarə belə yox idi, yalnız gözlərinə baxa bilməməyin əvəzini toxunmaqla çıxırıldı, axı onları qaranlıq bir-birindən ayırrıdı. Box sadə danışındı, amma nəsə, mənali alınırdı. Stefan heç nə başa düşməyə-rək cavabında tələsik dilləndi:

– Hə, hə, di onda sağ olun və gecəniz xeyrə qalsın. – Boxun onun əlini yüngülcə sıxlığı və sərt dönerək uzaqlaşdığını hiss elədi.

Stefan gilli yamacla dağa doğru dırmaşırdı, küləyin ani şiddetti onun üzünə yağış damlalarını çırprıdı. O, tamamilə baş verənlərin təsiri altındaydı və bu bir neçə saat xəstəxanada keçirdiyi aylarla ömürdün üstün idi. Yarımstansiyada Boxa qarşı hiss elədiyi ağır incikliyi onlar qaranlıqda vidasında keçib-getmişdi və indi onu özünü elə axmaqcاسına aparması dilxor eləyirdi – yeri gəlmışkən, onun belə gic-gic suallar verməkdən başqa nə yolu qalırdı ki? Yəqin, o, böyüklerin nə düşündüklərini tapmağa cəhd eləyən uşaq təsiri bağışlamışdı. O artıq birinci sırrı onun üçün açdıqlarını güman eləyəndə də onu bayira çıxartmışdır. Stefan hətta düşündü: qayıtsınmı, pəncərədən baxıb onların nə iş gördüklerini öyrənsinmi? Təbii ki, belə hərəkətə ürək eləməzdi, amma bu fikir özü onun hansı vəziyyətdə olduğunu göstərirdi. Stefan özünü inandırmağa çalışındı ki, yarımstansiyada məxsusən heç nə baş vermir, o iki nəfər yatmağa gedəcəkdi, lampaların gur işığına qərq olmuş Box isə cihazların yanında özünə yer eləyəcək, oturacaq, ayağa qalxacaq və hansısa lövhəyə baxacaq, damalı kağız parçasında nəsə çizacaq, sonra yenə də öz yerində oturacaq. Bütün bunlar mənasız və maraqsız idi, amma nəyə görə onların dinməz, yeknəsəq işləri onun düşüncələrini belə cəzb eləyirdi? Qaranlıqda Stefan əliylə nəmli, soyuq qılıflı tapdı; açarı özüylə gəzdirdirdi, hündür qapını açdı,

əlhavasına qaralan otların arasından güclə ağ zolaq kimi görünən əhəngli çıñqlı döşənmiş cığırla getdi və tezliklə öz otağına çatdı. Lampanı yandırmadan tələsik soyundu və adyaların altına girdi; soyuq yatacaqda heç cür qızına bilmirdi, yatmağının asan olmayacağıni hiss eləyirdi. Səhv eləməmişdi.

Uşaqlıqda atasının emalatxanasına girənlərdən Stefan özünə ən çox ixtiraçının müxtəlif alətlər sıfariş verdiyi fəhlələr cəlb eləyirdi – çilingərlər, xarratlar, montyorlar. Stefan onlardan bir qədər qorxurdu, belə ki, onlar onun tanıldığı digər adamlara oxşamırdılar. Adətən, təmkinli olan bu adamlar atاسını dinməzcə və diqqətlə dinləyirdilər, certyojları əllərinə ehtiyatla, az qala, ehtiramla götürürdülər, amma bütün bu nəzakətin arxasında hansısa adamayovuşmazlıq, sərtlik hiss olunurdu. Stefan göründü ki, stol arxasında rastlaşlığı adamlar haqqında mühakimələr yürütməyi xoşlayan atası tanış fəhlələri bircə sözə də yad eləmir, sanki, mühəndislərlə, vəkillərlə və ticarətçilərlə ziddiyət təşkil eləyən bu adamlar şəxsiyyətlərindən məhrum edilmişdilər. Bütün bunlardan Stefan nəticə çıxardı ki, onların həyatı («Əsl həyat» – o, bu həyatı belə adlandırdı) sırr pərdəsinə bürünüb. O, bu «əsl həyat» tapmacası üzərində çox baş sindirirdi, sonra öz təxminini axmaqlıq hesab elədi və bunu unutdu.

Budur, indi, gecə yuxusuz qalarkən və pəncərədən zülmət qaranlığa baxarkən bunu xatırladı. Demək, onun uşaq sayıqlamalarında nəsə bir məna var imiş, Box kimi adamların əsl həyatları var imiş!

Nə qədər Ksaveriy əmi ateizmi təbliğ eləyirdi, nə qədər Anzelm hırsınlırdı, nə qədər atası kəşflər eləyirdi, o özü isə fəlsəfəyə baş vurur və Sekulovski ilə söhbətlər eləyir, «əsl həyatı» dərk eləmək üçün aylarla oxuyur və çənə vururdu, – əsl həyat isə onların bütün dünyasını ciyinlərində saxlaymış, sanki, göy qübbəsinin atlazı kimi, özü isə hiss olunmurmuş; ayaq altındakı torpaq kimi... Stefan düşündü ki, miflər yaratmağa başlayır, axı xidmətlərin qarşılıqlı mübadiləsi və cəmiyyətdə qarşılıqlı asılılıq var idi. Anzelm kənd təsərrüfatı ilə məşğul idi, Sekulovski yazrıdı, o və Ksaveriy əmi müalicə eləyirdilər... amma ani olaraq ağılna bir fikir gəldi ki, əgər onlar hamısı birdən yox olarsa, demək olar

ki, heç nə dəyişməyəcəkdi – bax, Box kimilər olmadan isə dünya yaşaya bilməz.

O biri böyrü üstə aşdı və nəyə görəsə birdən işığın düyməsini basdı. Gecə stolunun üzərindəki lampa yandı – qeyri-adi bir şey yox idi, amma birdən işiq ona rəmz kimi göründü, sanki, Boxun yuxusuz qaldığına şahidlik eləyən işarə idi. Etinasız halda otağa süzülən bu sarı işiqda nəylə istəsən məşğul olmaq və nə haqqında istəsən düşünmək azadlığına zəmanət verən nəsə sakitləşdirici bir şey var idi: nə qədər işiq yanındı, digər dünyalar, bütün varlıqlardan fərqlənən digər varlıqlar haqqında düşünmək olardı.

«Yatmaq lazımdır, – Stefan qərara aldı. – Mən heç nə düşünə bilmirəm». Təzədən əlini düyməyə uzatdı, amma stolun üzərindəki açıq kitab diqqətini cəlb elədi – «Lord Cim»in<sup>1</sup> birinci cildi; hələlik bu kitabı oxuyub qurtarmamışdı. Lampaya uzatdığı əli düyməni basdı və yenə də zülmət Stefanı ağışuna aldı. O, birdən düşündü: Box bu kitabı oxuyardı, amma bu, inanılaşsı deyildi, o hətta zülmətdə acı-acı gülümsədi. Box bu kitabı heç əlinə də götürməzdi, «Lord Cim»in problemlərindən ötrü okeana yola düşməyə ehtiyac yox idi, Konradın bu problemləri kağız üzərində necə həll elədiyinə belə şübhə ilə yanaşdı, axı Box özü onlarla real həyatda qarşılaşmalı olurdu! Bu, ona neçəyə başa gəlir, hansı iztirab və qayıyla elektrik enerjisini müsahidə eləyirdi, bu haqda heç kimə heç nə məlum deyildi. Necə də xoşbəxtlik idi ki, «əsl həyat» lampalarda işığı saxlayaraq Stefanı zərrəcə də darixdirmir və zərrəcə də təngə gətirmirdi. Yaxşısı bu mövzuya toxunmamaq və onun haqqında düşünməmək idi, yoxsa yata bilməzdi.

Stefanın düşüncələri dağıılmağa başladı. Örtülü kirpiklərinin altından hüdudsuz göyü və dünyadan bütün tufanlarının üzərinə yağdığını evi, Boxun qəşqabaqlı, boz sıfətini, sanki, boşalmalar vaxtı alovdan yanın güclü əllərini görürdü və sonra artıq heç nəyi görmədi.

<sup>1</sup> «Lord Cim» – polyak mənşəli ingilis yazarı C.Konradın (1857–1924) romanı

## MARQLEVSKİNİN MÜHAZİRƏSİ

İsti iyul günlərində xəstəxananı müharibə dövrünün kirayənişinləri ilə doldurdular və yeni gələnlərlə saqlanılar arasında bir tarazlıq yarandı. Günəş günortaçağı düz göyün ortasından asılı qalır, az qala, tam çılpaqlaşana qədər soyunub xəstəxana parkında dolaşan xəstələrin daldalandığı kölgəlikləri isti çənbərlə əhatə eləyirdi. Axşamlar əl nasosunun köməyi ilə onlar üçün sadə bir duş təşkil eləyirdilər. Nasosu bədəncə yeniyetmə və sifətdən qoca olan xəstə baxıcısı, yekəpər böyük Yuzef vururdu.

Stefan günəş şüalarından, sanki, kvars lampası kimi qışılçımlanan kabinetində oturub şöbəyə yeni gələn keçmiş həbs düşərgəsinin dustağını kitaba qeyd eləyirdi. Xoşbəxt təsadüfdən onun qarşısında qapılar açılır, sanki, yalnız ondan ötrü açılırdı ki, onu düşərgənin içərisinə buraxsın. Dəhlizdən keçən Marqlevski onun kabinetinə boylandı və baş verənlərlə maraqlandı.

— Fu-fu, əziz xəstə, üzülüb əldən düşmüş, — o, otağın işildayan ağılında əlini bir topa cır-cındırı xatırladan xəstənin başına çəkirdi.

Xəstə firlanan stulda hərəkətsiz halda oturmuşdu, onun sifətini gözlərindən çənəsinə doğru çəpinə tüklərin içinde itmiş iki qırış kəsmişdi.

— Ağıldankəmdir, hə? Səfəhdır, hə? — Marqlevski hələ də əlini zavallının başından çəkmədən döşəyirdi.

Stefan yazidan ayrılaraq laqeyd baxışlarla ona baxdı və sanki, yuxudan ayıldı. Xəstənin bənövşəyi rəngə çalan donuq yanaqları ilə iki iri, çox şəffaf göz yaşı damları axaraq saqqalının içinde yox oldu.

— Hə, — Stefan dedi, — ağıldankəmdir.

Ayağa qalxdı, kağızı stolun bir küncünə fırladıb Sekulovskinin yanına getdi. Söhbətə, bir növ, rabitəsiz halda başladı. Budur, guya, özünün bəzi baxışlarını dəyişib, indi öz intellektual baqajının bir hissəsindən imtina eləməyin vaxtı başlayır.

— Hansısa yanaşmalar artıq köhnəliblər, — öz dönük-lüyünə abırsızlıqla don geydirməyə cəhd eləyərək dedi.

— Bax mən lap təzəlikcə balaca bir sarsıntı keçirmişəm...

– Keçən il Voydzeviç məni albalı araqına qonaq eləmişdi, mən onda böyük sarsıntı keçirmişdim... şübhələnirəm ki, o, araqın içərisinə kokain səpmişdi, – Sekulovski söhbətə başladı, amma Stefanın sıfətinin ifadəsini görüb əlavə elədi: – Doktor, danışın da, mən sizi eşidirəm. Siz axtaran adamsınız və əsl axtardığınızı da tapıbsınız. Dəlixana – həmişə əsrin ruhi vəziyyətinin, sanki, suyunun sixılıb çıxarıldığı yerdir. Bütün əyintilər, bütün ruhi kənaraçıxımlar və əcaiblik normal cəmiyyətin içinde elə əriyib itib ki, onu aşkara çıxartmaq çətindir. Yalnız burada, necə deyim, qəлиз yerdə onlar öz dövrlərinin cizgilərini dəqiq çəkirlər. Bax, ruhlar muzeyi...

– Heç də yox, söhbət onda deyil, – Stefan onun sözünü kəsdi və birdən özünü hədsiz dərəcədə tənha hiss elədi. O, lazımi sözləri axtarırdı və onları tapa bilmirdi. – Yox, məxsusən desək, yox... – donquldandı, geri çəkildi və tələsik bayırı çıxdı, sanki, şairin onu saxlayacağından ehtiyat eləyirdi, lakin Sekulovskinin diqqətini hörümçək cəlb eləmişdi: hörümçək çarpayının arxasından çıxbıdı divarla üzüyxarı dırmaşırdı. Şair kitabı hörümçəyə atdı, onlar hay-küylə yerə düşəndən sonra isə tük kimi nazik ayaqlarını gərmiş ləkəyə xeyli baxdı.

Qalereyada Stefan Marqlevski ilə rastlaştı, Marqlevski onu öz yanına dəvət elədi.

– Mən bir şüşə «Extra Dry» əldə eləmişəm, – o bildirdi, – bəlkə, mənə baş çəkəsiniz? Boğazımızı yaşlayardıq.

Stefan imtina eləmək istədi, amma Marqlevski bunu, sadəcə, nəzakətsizlik hesab elədi.

– Hə, hə, getdik, başqa söhbət ola bilməz.

Marqlevski Stefanla eyni mərtəbədə, ancaq dəhlizin o biri başında olurdu. Doktorun otağını işildayan mebel-lər ağızına kimi doldurmuşdu, şüşə üzüklü stol bir tərəfdən yeşiklərin qalağına söykənmişdi, digər tərəfdən isə əyilmiş polad borulara, elə bu borulardan da kreslolar hazırlanmışdı. Bütün bunlar Stefana diş həkiminin qəbul otağını xatırladırıdı. Yüngül metal çərçivələrdə bir neçə şəkil var idi. İki divarı olduqca səliqə ilə yiğilmiş kitablar tutmuşdu, hər birinin arxasına da ağ nömrə yapışdırılmışdı. Marqlevski süfrə kağızı ilə alçaq stolun üstünü örtənə kimi Stefan rəflərə yaxınlaşaraq əlinə keçən bir cildi

çıxarıb onu vərəqləməyə başladı. Paskalın «Əyalət məktubları»nda yalnız ilk iki səhifənin arası açılmışdı. Ev sahibi müasir şkafın yeşiyini irəli çəkdi, orada ağ boşqablarda buterbrodlar var idi. Üçüncü qədəhdən sonra Marqlevskinin dili açıldı. Araq yalnız ev sahibinin özünəməxsus söhbət eləmək tərzinə xüsusi calar verirdi; o, dediklərini əliylə göstərməyi də xoşlayırdı. Məsələn, xalatını ləkələdiyini və onu yumaq lazımlığını deyərkən paltar-yuyanların elədiyi kimi əlində görünməyən nəyisə ovxalarydı. Baxındı də, sanki, dirijor çubuğunu fırlayırmış kimi Stefana pəncərə allığı ilə yanaşı çoxlu yesikdəki kartotekanı nümayiş etdirməyə başladı. Büyük karton vərəqlərə rəngbərəng sixaclar keçirilmişdi. Aydın oldu ki, Marqlevski elmlə məşğul olur. Sanki, təsadüfən o, əlyazmaları ilə dolu olan qovluqları bir yerdən başqa yerə yığıdı, Waterloo ətrafindakı döyüşün gedışində sidik kisəsindəki daşın Napoleona təsirini tədqiq eləyirdi, hormonların şiddətli ifrazatının müqəddəslərin kollektiv görüntüsünü necə təsir eləməsini araşdırmışdı, – burada o, barmağını başının ətrafında fırladı, bu da nur anlamına gələ bilərdi və gülümsədi. Stefanın dindar olmaması onu təəssüfləndirdi. O, sadəlövh, təmiz, doqmatikliyə qapılıb qalan adamları axtarırdı. Dəsmala ləkə lazımlı olan kimi, onlar da ona lazımlı idilər. O deyirdi:

– Həmkar, axı siz saatlarla Sekulovskinin yanında oturursunuz. Ondan soruşun, nəyə görə ədəbiyyat bizləri belə aldadır? Əziz həmkar, bu haqda az adamlar yazıblar, məhəbbət ona görə belə korlanmayıb ki, o, bu haqda həmin xanıma deməyə utanıb, qəfildən tənhalığa görə darixmaq tutmaları təsəvvür eləyib və kolluğa can atıb. Mən özüm belə bir hadisə bilirəm...

Stefan maraqlanmaqdandan çox, darıxdığından açıq kartotekalara baxdı. Möhkəm aralıq qatlarının arasına diqqətlə hamarlanmış, makinada yazılmış mətnlərlə doldurulmuş vərəqlər qoyulmuşdu. Marqlevski isə elə hey danışır, danışırırdı, lakin onun nitqi getdikcə büsbütün rabitəsiz hala gəlirdi. Sanki, o, nəsə başqa şey haqqında düşündürdü. Bir dəfə Stefan hətta onun soyuq, iti baxışlarını öz üzərində hiss elədi. İndi nəyinsə qoxusunu dəqiq alan burnunu qabağa uzadaraq, belini donqarlaşdırıb oturan doktor Ste-

fana özünün yeganə günahını etiraf eləməyə daha səbri qalmayan qarımış qızı xatırladırı.

Marqlevski danışmağa başlayaraq nitqini latin sözləri ilə elə doldurdu ki, heç nə başa düşmək olmurdu. Onun əsəbi, ariq barmaqları tələsmədən yesiyin pardaxlanmış qapağını sığallayırdı, sonra o, nəhayət, yesiyi açdı. Marağın təhrik elədiyi Stefan yesiyin içərisinə baxdı, orada avadanlıqların siyahısını xatırladan uzun reyestr var idi. O oxumağa macal tapdı: «Balzak – manyaklığa bənzər psixopat, Bodler – isteriyali, Dante – şizofreniyaya mübtəla, Gete – alkoqolik, Qeladerlin – şizofrenik...»

Marqlevski sırr pərdəsini azacıq qaldırdı. O, dahi adamlar haqqında böyük bir kitab yazmağa əl bulamışdı, hətta bu kitabdan parçaları belə dərc etdirməyə hazırlaşmış – təəssüf ki, müharibə mane olmuşdu...

O, genealogiya ağacı təsvir olunmuş vərəqləri sahmana salmağa başladı. Getdikcə daha çox qızışmış halda danışır, yanaqlarında qırmızı ləkələr əmələ gəlirdi. Böyük adamların pozğunluqlarını, intihara cəhdlərini, yalanlarını və psixoanalitik komplekslərini elə qızgınlıqla təsvir eləyirdi ki, Stefan ixtiyarsız halda şübhəyə düşdü. Yəqin, Marqlevski özü normadan hansısa kənaraçıxmadan əziyyət çəkirdi və belə şübhəli yolla da dahilərlə qohum olmaq, onların ailəsinə daxil olmaq istəyirdi. O, qeyri-adi diqqətlə böyük adamların bütün yaşam xətalarını toplamış, tədqiq eləmiş və onları uğursuzluq, faciə, bədbəxtlik, həyat səhvləri yesiklərinə yığmışdı. Ölümündən sonraki kağızlarda hansısa bir günah haqqındaki ən zəif iz, ya da təxmin belə Marqlevskinin inanılmaz dərəcədə sevindirirdi. O, stolun alt yesiyinin üzərinə cumanda və əllərini hər tərəfə açaraq özünün hansısa bir yeni qənimətini nümayiş etdirməyə hazırlaşandan, onun sükutundan istifadə eləyen Stefan dilləndi:

— Mənə elə gəlir ki, böyük əsərlər ağılsızlığının nəticəsində yox, onun əksinə olaraq əmələ gəlir...

Marqlevskiyə baxdı və belə dediyi üçün təəssüfləndi. O, başını kağızdan qaldırdı: onun gözləri çuxura düşmüdü.

— Əksinə?.. — hırslı sözünü uzadaraq dedi. Sərt bir hərəkətlə səpələnmiş səhifələri yığıdı, az qala, Stefanın burnunun qabağında qatlanmış diaqramları cıracaqdı, hamisina əsəbicəsinə sığacları keçirtməyə başladı. Yalnız bu işini

qurtarandan sonra qonağına tərəf döndü. – Biz ən nəhayət, Dirçəlis dövründə yaşamamıq; yeri gəlmışkən, onda da düşünülməmiş hərəkətlər fəlakətli nəticələr verə bilərdi... Siz, çox ehtimal ki, qavraya bilmirsiniz... lakin faktların qarşısında subyektiv baxışları təmizə çıxartmaq olmur.

– Siz nədən danışırsınız? – Stefan ciddiləşərək soruşdu.

Marqlevski ona baxmirdi. O, uzun, nazik barmaqlarını silib gözlərini onlara zillədi. Nəhayət, dedi:

– Siz çox gəzirsiniz... amma bu bejinetskili elektriklər... onların o kərpic evləri... bu xəstəxanaya təkcə pis ad qazandırırmaz, Allah bilir, daha nələr gətirər! İş onda deyil ki onlar orada hansısa silahları gizlədirlər, amma bu cavan Poşçık ki quldurdur, adicə quldur.

– Haradan... siz haradan bilirsınız? – Stefanın dilindən bu sözlər anı olaraq qopdu.

– Mühüm deyil.

– Bu ola bilməz!

– Ola bilməz?! – Marqlevskinin eynək altında gizlənmiş gözləri soyuq bir nifrətlə Stefanı ovub keçirdi. – Bəs siz gizli Polşa haqqında eşidibsinizmi? Londondakı hökumət haqqında? – o, fışılılı piçilti ilə döşəyirdi və onun ağ xalatını sığallayan iri əlləri hər sözdən sonra yüngülçə titrəyirdi.

– Burada, meşədə sentyabrdə ordu silahı yerə qoydu. Bu silahların qayğısına qalmağı öz üzərinə bu... Poşçık götürdü! Silahların yerinin göstərilməsi tələbindən boyun qaçırdı! Dedi ki, bolşevikləri gözləyir!

– Elə də deyib?.. Haradan bilirsınız? – Stefan özünü itirmiş halda təkrar elədi, söhbətin gözlənilmədən dəyişməsindən və Marqlevskinin təhrikindən qulaqları batmış, tamamilə sarsılmışdı.

– Mən bilmirəm! Mən heç nə bilmirəm! Mənim bu işlərə heç bir aidiyətim yoxdur! – o, qızığın piçilti ilə partladı. – Sizdən başqa hamı bu haqda bilir! Həmkar, sizdən başqa!

– Demək, siz deyirsiniz ora getməyim?.. – Stefan ayağa qalxdı. – Doğrudur, mən bir dəfə tufan vaxtı təsadüfən...

– Mən heç nə bilmirəm! – Marqlevski onun sözünü kəsdi, o da ayağa qalxdı, daha doğrusu, kresləndən qopdu.

– Acizanə surətdə xahiş edirəm, bunu həmişəlik olaraq unudun! Mən cəmi-cümlətanı bunu öz yoldaşlıq borcum

hesab elədim, sizsə, necə istəyirsiniz elə də hərəkət eləyin, amma qeyd eləyirəm: müstəsna olaraq qərarı özünüz qəbul eləyin!

— Aydındır... — Stefan Mizildandı. — Cənab doktor, əgər siz bunu istəyirsinizsə... Mən heç kimə demərəm.

— Onda əlinizi verin!

Stefan yubada-yubada əlini ona uzatdı. Baş verənlər onu kökündən silkələmişdi, amma bu an onu hər şeydən çox Marqlevskinin əsəbiliyi, aşkar həyəcanı sarsılmışdı. Bəlkə, bu skelet təsadüfən o haqda çərənləmişdi? Bəs onun qəzəbi? Doğrudanmı, o, hansı yollasa gizlin hakimiyyətlə bağlıdır? Necə deyərlər, hansısa bir əlaqə?..

Stefan dəhlizə çıxdı, o, tamamilə çəşmiş, özünü itirmişdi. Burada, korpusda elə istiydi, işi-gücü elə hey dəsmalla alnının tərini silmək idi. Ayaqyolunun yanından keçəndə qapının arxasında kiminsə güldüyüni eşitdi. Bu gülüş ona tanış idi. Qapı açıldı və ayaqyolundan gülməkdən səndələyən Sekulovski çıxdı; onun əynində pijama şalvar var idi. Sınəsini örtmüş açıq rəngli tüklərinin üzərində su damcılanı oynasırdı.

— Bəlkə, belə yaxşı əhvalda olmağınızın səbəbini açanız? — Stefan şüşə damdan süzülüb göy qurşağının bütün rənglərini özündə cəmləşdirən və qırmızı ləkələr şeklinde divarların üzərində oynasañ şüalardan gözlərini qıyaraq soruşdu.

Sekulovski divara söykəndi, o, heç cür özünə gələ bilmirdi.

— Doktor... — nəhayət, xırıldadı. — Doktor... bu həmin... ha-ha-ha... bacarmıram. Mənim yadına düşdü: bizim el... elmi disputlarımız... fenomenlər... fəlsəfə... ulduzlar... ruh və göylər, amma yalnız bu bir yiğina baxan kimi, di... bacarmıram! — O, yenidən qəhqəhə çekdi. — Hansı ruh? İnsan kimdir? Bir yiğin! Yiğin! Yiğin!

Mizildanaraq — şənlənmənin qıç eləyən tutmaları onu hələ də buraxmırkı — çıxb getdi, elə hey qəhqəhə çekirdi. Stefan bir söz demədən öz otağına getdi. Sekulovski onun qanını möhkəmcə qaraltmışdı. «İndi o, hansı kəşfləri eləyir!» — Stefan düşündü. O, indi neyləyəcəyini bilmirdi. Marqlevskinin yanından çıxanda yarımtansiyaya getməyi və Boxu xəbərdar eləməyi qərara almışdı. Əgər sükut

elektrikləri təhlükə altında qoyurdusa, Marqlevsinin verdiyi sözün nə əhəmiyyəti var idi? Lakin Stefan tezliklə heç yerə getməyəcəyini anladı. Box məxsusən kimdən qorunma-hiydi? Marqlevskidən? Cəfəngiyatdır. Ona nə deyəcəkdidi? Silah gizlətdiyini? Amma əgər bu həqiqətdirsə, Box özü bunu Stefandan yaxşı bilirdi.

Boxu xəbərdar eləmək üçün, ona ehtiyatlı olmağı bildirmək üçün bir neçə gün ən mənasız üsullar düşündü; bəlkə, adsız məktub yazsın, bəlkə, ustani gecə söhbətinə çağırınsın? Amma bütün bunlar bir qara qəpiyə dəyməzdi. Nəhayət, o, sadəcə, əlini yellədi. Amma yarımtansiya-yaya getmədi, hesab eləyirdi ki, bu haqda Boxa söz verib, amma bir müddət keçəndən sonra yenə də həmin yerlərdə dolaşmağa başladı. Bir dəfə səhər tezdən hündür təpənin üstündə Yuzefi gördü: baxıcı hərəkətsiz halda otların üzərində oturmuşdu, sanki, qarşısında açılan mənzərəyə heyran olmuşdu, amma Stefan onun təbiətin gözəlliklərindən həzz alan adam olmadığını bilirdi. O, gizlincə Yuzefi müşahidə elədi, amma özü üçün heç nəyi aydınlaşdırıa bilmədən çıxıb getdi. Artıq müalicəxanaya yaxınlaşanda düşündü ki, Yuzef Marqlevskinin xəbərcisi ola bilər. Adamlarla görüşür – kənddə heç nəyi gizlətmək mümkün deyildi – hə, o, Marqlevskinin şöbəsində işləyirdi, ariq doktor isə təbiəti etibarilə ağciyər olsa da, buna baxmayaraq, onlarla əlaqə saxlayırdı, hətta onların inamını da qazanmışdı. Hərcənd Yuzeflə London hökumətinin ümumi nəyi ola bilərdi? Bunların hamisini başa düşmək çətin idi, fərqli detallar bir yerə sığmirdi, amma Stefan yenə də hiss elədi ki, Boxu xəbərdar etməlidir. Lakin hər dəfə ustaya söhbətinin necə alınacağını fikirləşəndə onu qorxu bürüyürdü.

Həmin bu günlərdə yeni hadisələr müalicəxana həyatının adı ritmini pozdu. Stefan qonşu mənzilin divarı arxasında nələr baş verdiyini maraqla müşahidə eləyirdi. Bu günə qədər boş olan mənzil yeni sakinini, professor Romuald Londkovskini, universitetin keçmiş rektorunu qəbul etməyə hazırlaşırıdı. Bu alimin elektroensefalogiya<sup>1</sup> sahəsindəki

<sup>1</sup> Elektroensefalogiya – xüsusi cihaz olan elektroensefalogrun vasitəsilə baş beyində əsəb hüceyrələrindəki bioelektrikin qeydə alınması üsulu

işləri onu Polşanın sərhədlərindən kənarda da tanıtmışdı, on səkkiz il psixiatrik klinikaya rəhbərlik eləyən adamı almanın vəzifəsindən qovmuşdular. İndi onu müalicəxənada gözləyirdilər – qeyri-rəsmi surətdə, Paençkovskinin qonağı kimi. O, bir neçə dəfə vağzala getmişdi ki, professorun yükünün gələn hissəsini fəxri qarrovulla müşayiət eləsin. Londkovski növbəti gün gəlib çıxdı. Nəfəsinin ciyinlərindən alan Yuzef mərtəbədən-mərtəbəyə cumurdu; ya nərdivan aparırkı, ya hansısa bir şüvülü, ya da hansısa sürtülmüş xalçanı.

Bütün günü Stefan divarın arxasında çəkicin taqqılışını, yerlərini dəyişən yaşıkların səsini və düzülən mebel-lərin gurultusunu eşitdi. Londkovskinin gəlməsi faktının özünə həkimlər laqeydcəsinə yanaşındılar. Naharda yalnız milçəklərin qızığın vizitlərinin pozduğu sükut hökm sürürdü. Stefan otağında pəncərənin qabağından nəm cuna asmışdı, bununla da quru və bürkülü havadan qoruna biləcəyini zənn eləyirdi və çarpayıya uzanaraq psixologiya dərsliklərini vərəqləyirdi. Ona tanış olmayan adamların şəkillərinə baxır, aşkar hiss eləyirdi ki, onlar hamısı –onun şəxsiyyətin təkrarsızlığı haqqındaki təsəvvürlərini təhqir eləyən həyatda eyni bir tipin geniş yayılmış növ müxtəliflidir. Şəxsi fərqlərə əsas nisbətləri sadə dəyişikliklər gətirir, bir şəxs gözləri ilə xarakterizə olunur, digəri ən çoxu əzə-lələri ilə, üçüncüüsü isə ən əsası yanaqları ilə. Stefan şəhərə gedəndə özündən qabaqda yeriyən adamları özü üçün təsvir eləməyi sevirdi, ən çoxu da qadınları. Bu hərəkətdə olan şəxslərin toplaşlığı küçələr ona saatlarla oynamaq imkanı verirdi.

Heç bir səbəb olmadan Paençkovski ona baş çəkdi və düşüncələrini yanda qoydu. «Hörmətli kolleqasının» oxuması ilə maraqlandı. Sonra özünün sevdiyi mövzuya keçdi.

– Siz artıq bunu görməyəcəksiniz, – o, qüssəylə dedi, – təəssüf ki, isteriyanın belə güclü, klassik tutmalarına daha təsadüf olunmur. Yadimdadır, Parisdə Şarkonun yanında olanda...

O, son dərəcə təsirləndi. Amma Stefanın tutqun təbəsümünü görüb əlavə elədi:

– Məlum mənada bu hətta yaxşıdır, hərçənd bizdə indiyə kimi isteriya var. Düşünürəm, sadəcə və sadəcə,

psixi pozğunluq axını özünə yeni məc... məcra açıb. Axx, hə... bununla mən nə demək istəyirdim?

Stefan elə başlanğıcdan məhz bunu gözləyirdi, axı qabaqcadan xəbər verilməyən bu təşrif qeyri-adi idi. Və Paypak başladı vird eləməyə ki, Londkovski böyük xadimdir, onun dostları Leşli və Qoldşmidt Amerikadadırlar, indisə almanın onu küçəyə atıblar.

— Küçəyə... — o, həyəcandan titrəyən səsiylə təkrar elədi. — Bax belə, əvəzində lazımdır ki, biz onu... axı doğrudan da... bizim gücümüz daxilində olan hər şey...

O, növbəsi çatanda gedib rektora baş çəkməyi xahiş elədi.

Paençkovski xəstəxananın bütün həkimlərinə bu xahişlə baş çəkdi.

Elə birinci gecə Marqlevskinin dediyi kimi, «etimadnamələrini təqdim eləmək» üçün getdilər, o özü, Paençkovski və Kayters – yaşılılar kimi. Sonraki gün, Riqerlə Nosilevskaya getdi. Nəhayət, üçüncü gün Staşeklə Stefan. Kşecotek tarixdən qabaqqı adətlər mövzusunda nəsə qırıldadırdı, deməyinə görə, hamı bərabər idi, hamı bir yerdə işləyirdi, düşmən qarşısında hamısı biriydi, amma iş gəlib axmaq bir təşrifə çatanda zəhmət çək, yaşına və vəzifənə görə növbəyə dur.

Stefan çamadanının dibindən eşib hansısa bir qorxunc qara qalstuk tapdı, onun üzərindəki ləkəni pencəyi ilə örtdü və onlar yola düşdülər.

Londkovski boynu olmayan arıq şirə oxşayırı. Təpəli başı gümüşü tellərlə əhatəyə alınmışdı, burun deşiklərində bir dəsta tük viz durmuşdu, burnu əzilmiş kartofa oxşayırdı, sıfəti əyri-üyrü dərin qırışlarla şirim-şirim edilmişdi, aşağı sallanmış boz, yüngül qaşları başının hər bir hərəkəti ilə titrəyirdi. Xarici görünüşünə görə Londkovski bir qədər Sokratı xatırladırı.

Artıq bir neçə həkimin mənzilində olmuş Stefan maraqla professorun yaşayış məskənini nəzərdən keçirirdi, mənzil əlüstü döşənmişdi, halbuki furqon vağzala və geriyə altı dəfə getmişdi.

Bütün divarları tutan kitab şkafları birbaşa qapıdan başlayırdı, rəflər qalın cildlərin ağırlığı altında əyilmişdi. Kitablar, əsasən, qızılı naxışları olan qara ciddə idi. Ən aşağıda da elmi jurnallar qalaq-qalaq yiğilmişdi. Rəflərdə

bəzi yerlərdə, sanki, təsadüfən ora salınmış sarı və ya yaşıl cildlər də görünürdü. Yazı stolu pəncərəyə çəp qoyulmuşdu, qabaq tərəfi, sanki, dərsliklərlə hasara alınmışdı. Az qala, hūcrə kimi olan bu otağın ciddiliyini xalçalar bir az yumşaldırdı, ot kimi hündür olan, xovlu, rombşəkilli birini birbaşa kandara sərmışdilər, balaca qobelenə oxşayan digəri isə Londkovskinin görünüşünün fonu kimi xidmətini göstəirdi.

Cavanlar salamlaşmaq əvəzinə yaltaqcasına nəsə mızıl-dandılar. Professor, görünür, dünyadakı hər şey, əslində isə heç nə haqqında canlı danışmağı bacarırdı. Belə çıxırkı ki, onlar onun yanına məsləhət və öyrənmək üçün gəlib-lər. O, onlardan işlərini, nəylə maraqlandıqlarını soruşdu, əlbəttə, müstəsna olaraq peşəkarmasına, xəstəxana həyatına dəxli olan hər şeydən səylə qaçaraq. O, özünü onlarla tamamilə bərabər aparırdı. Məhz bunun müqabiliндə də özü ilə onlar arasında kifayət qədər məsafə saxlaya bilirdi. Hətta bir xeyirxahlıq zərrəsi belə onun şəxsi ruhi təkəbbürünü heçə endirə bilərdi. Aşağı rəfdəki iki bürunc başa – Kantın və neandertalın başı – baxanda Stefan hətta bir az dirçəldi.

Divarlardan portretlər asılmışdı, Listerin endirilmiş gözlərində Bayron qüssəsi vardi, Pavlov sinəsində saqqalı sərt tərzdə dimdik dayanmışdı, sıfətində qəddarcasına uşaq marağı var idi, Emil Ru isə yuxusuzluqdan əzab çekən qocayıdı.

Cavanların kifayət qədər qaldıqlarını hesab eləyən professor qeyri-adi taktla təzim elədi, onların əlini qısaca, amma qızgıncasına sixdi və beləliklə, onlar dəhlizə çıxandan sonra öz iradələrinin əksinə olaraq, bir qədər çəşib-qalmışdır.

– Lənət şeytana! Böyük adamdır! – Stefan heyrətlənmiş halda dilləndi.

O, dünyəvi baxışlara işiq salan adamlarla əsaslı söhbət eləmək istəyirdi, amma həmsöhbəti gözlədiyi səviyyədə deyildi. Kşecotekin Londkovskiyyə nümayiş elətdirdiyi enerji əriyib yoxa çıxmışdı. Görünür ki, onun kabinetinə girəndən sonra o, öz bədbəxtliyini professorun qapısının arxasında qoymuşdu. İndisə bu bədbəxtlik yenidən onu özünə cəzb eləyirdi. Nosilevskaya getdikcə onu daha çox cana yiğməga başlayırdı. Günəşdə yanmış, etinasız, nəzakətli qadın onun

faciəli – sual dolu baxışlarına təbəssümlə cavab verirdi, bu təbəssüm isə ona heç nə demirdi. O, həmişəlik olaraq yanağın qızarmasını başa qanın axması ilə, ürək döyüntüsünü mədənin dolması ilə izah eləyən həkim kimi qalırdı. Sanki, akkumulyator kimi incəliklə doldurulmuş qadın ona hər bir hərəkəti ilə əzab verirdi. Lakin o, qadınla danışmağa ürək eləmirdi, şəxsi susqunluğu, heç olmasa, onda qeyri-müəyyənliyini möhkəmlədən bir ümid görüntüsü yaradırırdı. Stefan artıq çoxdan idi dostunun yanında təsel-liverici – nəsihət verən bir xadim kimi fəaliyyət göstərirdi və bu vəzifəyə vicdanla əməl eləyirdi, hərdənbir hətta bu vəzifənin gözəlliyyindən ləzzət alırdı. Bəzən Staşekin hansısa gur qəhqəhəsini izhar eləməsindən, ya da onun çıyıllarını möhkəmcə döyücləməsindən sonra sataşmağı işə salırdı, amma yubanmadan da özünü ələ alırdı.

324

İyul təqvimdən düşdü. Avqust günləri, sanki, isti, qızılı alma kimi qısa, ulduzlarla ləkə-ləkə edilmiş qaranlıqa qovuşurdu. Dünənki tufandan sonra ildirimin gurultusundan titrəyen ağaclar sakitləşəndən və nəmdən ağırlaşmış otlar sürünüb gələn toranlıqda farağat dayananda Marqlevski təntənəli surətdə Stefanın yanında varid oldu. O, xəstələrin nümayiş etdirilməsi ilə elmi konfrans təşkil eləmişdi.

– Çox maraqlı olacaq, – dedi. – Yeri gəlmışkən, hadisələri qabaqlamaq istəmirəm, həmkar. Siz özünüz görəcəksiniz.

Stefan isə bu gecə Nosilevskayani öz yanına dəvət eləmişdi. O, Staşekin dözülməz qorxaqlığını darmadağın eləmək istəyirdi, yenə də hər şey boşça çıxdı...

Kitabxanada artıq qırmızı üzlük çəkilmiş kresləşləri düz-müşdülər. Birinci Riqer gəldi, onun arxasında Kayters, Paençkovski, Nosilevskaya, nəhayət, Kşecotek. Artıq başlamaq vaxtı çatanda hamı hündür tribunanın yanında vur-nuxan Marqlevskini səbirsiz baxışlarla süzdü; onun kağızları buradaydı, elə bu zaman Londkovski gəldi. Bu, əsl sürpriz idi. Qoca kandardan hamiya təzim elədi, sonra özünü böyük kresloya saldı, əllərini sinəsinin üzərində çarplazladı və donub-qaldı. Öz ümidiyərində yanılan Staşeki mükafat-

landırmaq istəyən Stefan özünə elə yer eləməyə çalışdı ki, Nosilevskaya onların ikisinin arasında otursun. Məruzəçi tribunaya yaxınlaşdı, öskürdü, öz kağızlarını eşələyərək, işildayan polad sağanaqlı eynəyini iştirak eləyənlərə doğru qaldırdı.

Marqlevski güclə sezilən istehzalı təbəssümlə gülüm-səyərək danışır, barmaqlarını bir-birinə dolaşdırır və açırdı. Vərəqləri aşırıdılqca da mövzuya daxil olur və onun həyəcanı artırdı. O, sözlərin axırını udurdu, latın sözlərini sağa-sola səpir, sonsuz, başsındıran cümlələr quraşdırır, öz qeydlərinə baxmamağa çalışırdı. Stefan maraqla Nosilevskaya-nın gözəl girdə dizlərinə baxırdı (qadın ayaqlarını bir-birinin üzərinə aşırılmışdı). O artıq çoxdan Marqlevskiyə qulaq asmırıldı. Bu döyünen səs adama lay-lay çalırdı. Amma budur, məruzəçi tribunadan geri çekildi.

– İndi isə həmkarlarına – mən onu necə adlandıram – xiffətdən ağlını itirmə xəstəliyindən sağalan xəstələri nümayiş elətdirirəm. Buyurun! – O, sərt tərzdə yandakı qapıya doğru döndü.

Oradan albali rəngində xəstəxana xalatı geymiş yaşlı kişi çıxdı. Qapının tutqun girişində aq ləkə görünürdü. Dəhlizdə gözləyən baxıcının xalatı idi ağaran.

– Yaxına gəlin, lütfən, yaxına! – Marqlevski saxta lütfkarlıqla xahiş elədi. – Sizin adınız nədir?

– Luka Vinset.  
– Siz çoxdan xəstəxanadasınız?  
– Çoxdan... ləp çoxdan. Bəlkə də, bir il olar! Deyəsən, bir ildir.

– Sizə nə olmuşdu?  
– Nə olmuşdu?  
– Siz nəyə görə xəstəxanaya gəlmişdiniz? – Marqlevski səbrini basaraq soruşdu.

Bu mənzərəni müşahidə eləmək Stefan üçün asan deyildi. Əlbəttə, bu adam Marqlevskini qətiyyən maraqlandırmırı, o yalnız bu adamdan ona lazım olan etirafları qoparıb çıxartmaq istəyirdi.

– Məni oğlum gətirib.  
Qoca gözlənilmədən tutuldu və gözlərini aşağı saldı. O, bir də başını qaldıranda onun gözləri başqa gözlər idi. Marqlevski dodaqlarını yalayırdı və boynunu hərisliklə

qabağa uzatmışdı, gözlərini xəstənin sarı sıfətinə zilləmişdi, sonra əlini sərt tərzdə yelləyərək bir alətin təmiz solosunu uzadan, amma bu zaman orkestri də yaddan çıxartmayan dirijor kimi tamaşaçılara işarə verdi.

– Oğlum məni gətirib, – artıq qoca əminliklə dedi, – ona görə ki... mən görürdüm...

– Siz nə görürdünüz?

Qoca əllərini yellədi. Onun qurumuş boynunda hül-qumu iki dəfə aşağı-yuxarı hərəkət elədi. Xəstə açıq-aşkar nəsə demək istəyirdi. Bir neçə dəfə hər iki əlini yuxarı qaldırmaq istədi, işaret ilə öz sözünü təsdiqləmək istəyirdi, amma bu sözləri heç cür deyə bilmədi və hər dəfə də əlləri gücsüz halda yanına düşdü.

– Mən görürdüm, – nəhayət, qoca özünü itirmiş halda təkrar elədi. – Mən görürdüm.

– Gördiyiniz gözəl idi?

– Gözəl idi.

– Siz, hər halda, nəyi görürdünüz? Mələkləri? Cənabi-Allahı? Məryəm ananı? – Marqlevski dəqiq, işgüzarcasına soruşdu.

– Yox... yox... – hər dəfə də qoca etiraz eləyirdi. Sonra da özünün ağ barmaqlarına baxdı. Baxışlarını barmaqlarından ayırmadan sakitcə dilləndi: – Mən alım deyiləm... bacarmıram. Hər şey mən biçənəkdən gedəndə başlıdı, Rusyakovun malikanəsi oradadır. Orada da məni tapdilar. Orada bütün ağaclar meyvə bağında olduğu kimidir... bilirsinizmi, ağaç və dərz qurudulan yer... sanki, dəyişmişdi.

– Ətraflı izah eləyin, o nə olan şeydir?

– Rusyakovun malikanəsinin ətrafi dəyişmişdi. Sanki, elə həminkidir, amma başqa cür idi.

Marqlevski salonu nəzərdən keçirdi. Tələsik və dəqiq, aktyor kənara replika piçildayan kimi dedi:

– Psixi funksiyaları pozulmuş şizofrenik, tamamilə sağalmış...

O, nəsə demək istəyirdi, amma qoca onun sözünü kəsdi:

– Mən gördüm... o qədər, o qədər gördüm...

Onun dili topuq vurdu. Alnında tər damcılari görünməyə başladı. O, dalğın halda baş barmağı ilə gicgahını sürtməyə başladı.

– Di yaxşı. Yaxşı. Mən bilirom. İndisə siz heç nə gör mürsünüz, hə?

Kişi başını aşağı saldı.

– Yox, görmürəm, – o, itaətlə təsdiq elədi və bütünlükə büzüşdü.

– Diqqət yetirmeyinizi xahiş edirəm! – Marqlevski tamaşaçılara səsləndi və qocaya lap yaxınlaşaraq onunla ağır-agır, tələbkarlıqla, fasilə verə-verə danışmağa başladı:

– Siz daha görməyəcəksiniz. Siz sağlamsınız, tezliklə evini-zə gedəcəksiniz, çünki sizin heç nəyiniz yoxdur, heç haranız ağrımır. Başa düşürsünüz? Oğlunuzun yanına, ailənizə qayıdacaqsınız...

– Demək, artıq daha görməyəcəyəm?.. – qoca yerindən tərpənmədən təkrar elədi.

– Yox. Siz sağlamsınız!

Tünd-qırmızı xalat geymiş qoca aşkarca kədərlənmişdi, onun sıfatində elə ümidsizlik vardı ki, Marqlevski hətta ruhlandı. O, bir addım geri çekildi, sanki, yaranan effektin qarşısını bədəni ilə kəsmək istəmirdi və yalnız sinəsinə sıxlığı əlinin güclə hiss olunan hərəkətiylə qarşısında dayanan adamı göstərdi.

Qoca birdən barmaqlarını bir-birinə elə sıxdı ki, barmaqları sıqqıldı və addımlarını ağır-agır ataraq tribunaşa doğru getdi. Özünün iri, kvadrat əllərini tribunanın üzərinə qoydu; xəstəlik günəşdə yanmanın və kobud dəriyə nüfuz eləmiş kiri bu əllərin üzərindən silmişdi.

– Cənablar!.. – dili topuq vuraraq nazik səslə sözə başladı, – axı belə eləmək olmaz... nəyə görə, cənablar mənimlə məşğul olurdular? Mən artıq orada... məni nəsə bütün tərəflərə tullayırdı, bu, elektrik idi, ya orada olan nəydisə... amma bax mən qalsam... Komadakılar çılpaqdılar, oğlum dörd nəfəri yedizdirə bilmir, mən ora niyə gedim? Əger işləyə bilsəydim, hə, amma əllərim-ayaqlarım qulaq asmr. Mənim nə faydam var? Ömrümün sonuna az qalıb, mənə nə lazımdır, görürsünüzmü, məni burada saxlayın, saxlayın...

Qocanın danışmasından asılı olaraq Marqlevskinin sıfəti kəskin dəyişir, sevinc yerini heyvətə verirdi, nəhayət, həyəcan onun güclə qarşısını aldığı qəzəbinin zəncirlərini qırdı. O, baxıcıya işarə verdi, baxıcı cəld qocaya yaxınlaşıb, onun dirsəklərindən yapışdı. Hər bir azad adam kimi qoca

instinkтив olaraq onun əllərinin arasından çıxməq istədi, amma dərhal da sakitləşdi və müqavimət göstərmədən özünün aparılmasına icazə verdi.

Salona boğuş sükut çökdü, kətan kimi ağarmış Marqlevski hər iki əli ilə burnunun üzərindəki eynəyini dikəldərək, təzə ayaqqabılарını zəhlətökən səslə cırıldadaraq tribunaya doğru getdi, ağızını açmaq istəyirdi ki, arxa sıralardan Kaytersin səsi eşidildi:

– Həmkar, burada xiffət var idi, amma xəstəliyə görə yox, dolu bir boşqaba görəydi!

– Xahiş edirəm məni bağışlayasınız! Mən hələ sözümüz qurtarmamışam! Həmkar, öz iradlarınızı sonda bildirə bilərsiniz! – Marqlevski fısıldadı. – Bu xəstə ekstatik şəraitin hakimiyəti altında idi, onu oyanmış hissləri çulğayırdı, o, indi bunları sizə deməkdə çatınlıq çəkirdi... Xəstəlik nəticəsində o, səfəh, demək olar, ağıldankəm idi, mən onu sağaldım, amma əgər belə demək mümkünə, onun beyninə yağ sürtməyi bacarmadım... Onun burada söylədikləri ağıldankəmlərdə təsadüf olunan riyakarlıq, hiyləgərlik idi. Xəstəliyinə görə mən onda xiffətin simptomlarını uzun müddət müşahidə elədim...

O, bu qayda ilə hələ çox danışdı. Nəhayət, titrəyən əlləri ilə eynəyini sildi, diliylə alt dodağını sıxdı, dabanları üstə yırğalandı və dilləndi:

– Məxsusən də bu... qurtardım. Həmkarlar, təşəkkür eləyirəm.

Professor dərhal getdi. Stefan saatına baxaraq qətiyətlə Nosilevskayaya tərəf əyildi və onu öz otağına dəvət elədi. Qadın bir qədər təəccübləndi – gec deyilmə? – Amma hər halda, razılaşdı.

Onlar qapının ağızında toplaşmış həkimlərin yanından keçib-getdilər. Marqlevski Riqerin düymələrindən yapışaraq əsəbi halda nəyisə sübut eləyirdi. Kayters dinməzcə dirnaqlarını gəmirirdi.

– Ağılışlıığa görə əsl xiffət! – Stefan dəhlizə çıxanda eşitdi.

Stefan Staşeki Nosilevskayanın yanında oturdu, şərab şüşəsini açdı, keksin qalanını boşqablarla qoydu və təzelikcə Skoçinskaya bibinin ona göndərdiyi portağal cövhərini də unutmadı. Bir qədəh içdi, sonra birdən yadına düşdü

ki, üçüncü korpusa baxmalıdır; öskürdü, üzr istədi və vəzifəsinə yaxşı yerinə yetirmək hissiylə otaqdan çıxdı.

Bir qədər dəhlizlərdə dolaşdı; düşünürdü: Sekulovskinin yanına getsinmi? Pəncərəyə yaxınlaşdı və böyük Yuzef onu buradaca yaxaladı.

— Cənab doktor, oxx, nə yaxşı ki siz buradasınız. Paşçikovyak, di on yeddincidəki, siz ki onu tanıyırsınız, tərslik eləyir.

Yuzefin özünün terminologiyası var idi. Əgər xəstə özünü narahat aparırdısa, deyirdi ki, o «verir». «Tərslik eləyir» artıq daha ciddi simptom idi.

Stefan on yeddinciyyə getdi.

Onlarca xəstə xüsusi bir maraq olmadan xalat geymiş kişisinin qurbağa kimi hoppınmasına tamaşa eləyirdi; xəstə döyüşkəncəsinə, amma kimsəni qorxutmayacaq səslə qışqırır, dişlərini qıcıdır, bu tərəfdən o tərəfə yumalanır, ayaqlarını aralı ataraq çarpayının üzərinə yixılır, mələfəni cirirdi.

— Bəsdir! Bəsdir! Paşçikovyak, nə baş verib? — Stefan mehribancasına sözə başladı. — Siz belə qabiliyyətli, mədəni insansınız, amma şuluqluq salırsınız.

Dəli şübhə ilə ona baxdı. Bu — balaca, ciliz, yekəbaş kişiydi, uzun barmaqları vardı, donqarı olmayan qozbel idi. Bir qədər pərt olmuş halda mızıldandı:

— Aaa, demək, cənab doktor, bu gün siz növbətçilik eləyirsiniz? Mən düşündüm ki, doktor Riqerdir. Bağışlayın, daha eləməyəcəyəm...

Riqeri sevməyən Stefan gülümsədi və soruşdu:

— Doktor Riqer sizi nədə razi salmayıb?

— E-e... belə də... daha heç nə olmayıacaq, cənab doktor. Bir halda ki siz növbətçilik eləyirsiniz, səs-səmir də olmayıacaq.

— Mən növbətçilik eləmirəm... sadəcə, baş çəkdim...

— Stefan dilləndi və bu sözləri həddən artıq məhərəm səsləndi, xidməti borc hissinin çulğadığı o sözünə düzəlis verdi: — Di səfəhlik eləmək lazımdır. Mən, ya da doktor Riqer, hamımız birik. Yoxsa sizi indicə cəzalandırırlar. Bu, sizin nəyinizə lazımdır?

Paşçikovyak çarpayının üstündə oturdu, mələfədəki deşiyin üzərini örtərək xırda dişlərini göstərib, səfəh bir

təbəssümlə gülümsədi. Bu, xəstəlik tarixçəsində də qeyd olunduğu kimi, ağıldınkəm idi, amma mövcud diaqnostik formullarla ifadə eləmək mümkün olmayan anlamaq qabiliyyəti də var idi. Stefan digər palataya da baxdı. Qapıya yaxın olan çarpayıda xəstəxananın veterani olan səfəh adyalyı başına çəkərək nəsə donquldانırdı. Digər xəstələr oturmuşdu-lar, yalnız biri öz çarpayısının yanında ayaq döyürdü.

Stefan içəri keçdi.

– Hə, necəsən? – adyalın altında donquldayana müra- ciət elədi.

Balışın üzərində üzgün, üzünü sarı tük basmış, göz-ləri sariya çalan və dişsiz ağızı olan adamın başı göründü. Donqultu gücləndi.

– İndi, neçə olacaq... yüz on üç min iki yüz beş vurul-sun iyirmi sekkiz min altı yüz otuza?

Bu mərhəmət idi, beli bükülmüş adam başqa üsulla donquldanırdı, qısqanlıqla, az qala, dua eləyirmiş kimi və bir qədər vaxt keçəndən sonra dodaqlarından qırıq-qırıq sözlər qopdu:

– ... on... milyon... altı... iyirmi.... beş...

Stefana yoxlamaq lazım da deyildi. O bilirdi ki, bu, qeyri-adi hesablayıcıdır, altıreqəmli ədədləri heç bir çətinlik çəkmədən bir neçə saniyənin içində vurur və böldürdü. Müalicəxanaya gələndə Stefan ondan bunu necə elədiyini soruşmaq istədi, amma cavabında yalnız əsəbi donqultu eşitdi. Bir dəfə şirniyyatın qarşısında davam gətirməyərək (Stefan ona bir parça şokolad gətirmişdi) dəli öz sırını aca-cağına söz verdi. Donquldanaraq və şokoladlı ağız suyunu udaraq o demişdi: «Mənim... başımda elə yesiklər var... Bu tullanma, hoppanma. Minlər burada... burada kiçikdir... – və tullandı, hoppandı. Və burada. Hazırdır». – «Necə yəni hazırlıdır?» – Stefan özünü itirmiş halda soruşmuşdu.

... «Riyaziyyatçı» adyali üstünə örtdü və onun sıfəti bir anlığa işıqlandı. O, böyük adam idi. Bir də donquldadı və burnunun altından dedi:

– Deyin də!

Bu, o anlama gəlirdi ki, o istəyirdi ona iki böyük rəqəm desinlər.

– Di... – Stefan insafla iki ədəd dedi və bunları bir-biri-nə vurmağını istədi.

Dəlinin ağızının suyu axdı, piçildədi, ah çekdi və nəticəni dedi. Tşinetski fikirli halda onun çarpayışının ayaq tərəfində dayanmışdı.

— Deyin də!

Əl çəksin deyə Stefan bir neçə rəqəm dedi. Bəlkə, bu, ona özünü təsdiq eləmək üçün lazımdır? Hərdənbir Stefanı qorxu bürüyürdü; bu anlarda ona elə gəlirdi ki, o, hamının qarşısında günahını etiraf etməlidir, dizləri üstə düşüb onlardan fərqli olaraq, belə normal adam olduğunu üçün bəzən sevindiyinə, onları unutduğuna görə onu bağışlamalarını xahiş etməlidir...

Stefanın gedəsi yeri yox idi; Sekulovskinin yanına getdi.

Şair üzünü qırkırdı. Stefan stolun üzərində Bernanosun<sup>1</sup> cildini görüb xristian etikasının dəyərləri haqqında danışmağa başladı, amma Sekulovski ona sözünü qurtarmaga imkan vermədi. Üzü sabunlu halda güzgünen qabağında dayanmış şair elə qətiyyətlə firçanı yellədi ki, sabun köpüyü hər tərəfə uçuşdu.

— Cənab doktor, bunun heç bir mənasi yoxdur. Kilsə qədim terrorist təşkilatıdır; budur, iki min ildir qəlbəri masaj eləyir, bəs nəticəsi nədir? Bəziləri üçün bu, əlamətlərdir, digərləri üçün vəhylər.

Lakin Sekulovskini dahilik problemi maraqlandırırdı. Stefan onun bu haqda dərindən düşündüyünü zənn eləyirdi. Özü özünü dahi hesab eləyirdi.

— Di hə, di hə... Van Qoq... Paskal... Hə, qədim tarixdir. Amma digər tərəfdən siz, insan qəlbinin zibilyiganları, bizim haqqımızda heç nə bilmirsiniz.

«Aha», — Stefan düşündü.

— Öz şagirdliyimdən mən müxtəlif ədəbiyyat qrupları arasında yayılan bir neçə maraqlı, sadəcə, təmiz formaları xatırlayıram. Onların arasında bir gənc yazıçı var idi. O, hər şeyə heyrətləndirici dərəcədə asan nail olurdu. Qəzətlərdə şəkilləri, tərcümə olunması, müsahibələri, təkrar nəşr olunması... Mən bütün bunlara qıçılomaya qədər həsəd aparırdım. Budda yoxluğu görən kimi, mən də nifrəti görməyi bacarırdım. Necə oldusa, bir dəfə sərxoş vaxtı tanış olduq. O artıq tamam istiqanlı olmuşdu, gözləri yaşarmış

<sup>1</sup> Bernanos Jorj (1888–1948) – fransız katolik yazılıcısı və publisisti

halda mənim xüsusi, mədəni birisi olduğuma həsəd apardığını etiraf eləyirdi. Mən nəyə görəsə qapalıyam, şeirlərimdə nəyə görəsə sözə xəsislik eləyirəm. Mənim tənhalığım özündə elə bir enerjini gizlədir ki, bu, müstəqillik əlamətidir. Elə səhərişi tanış olduq. Tezliklə o, mənim yazılarım haqqında esse yazdı: *eine Spottgeburt aus Dreck und Feuer*<sup>1</sup>. Tətbiqi sadızmin orijinal şədevri. Əgər qulaq asmaq istəyirsinzsə, hamama gəlin, mən duş qəbul eləmək istəyirəm.

Müəyyən müddətdən bəri Sekulovski Stefanı yanına axşam yuyunması vaxtı buraxırdı, bəlkə də, belə üsulla həkimi təhqir eləmək üçün. O, soyunaraq duşun altına girdi və sözünə davam elədi:

– Cavanlığında əgər dostlarım məni çox tərifləyirdilərsə, xoşuma gəlmirdi. Onlar susanda isə mən düşünürdüm: oho! Yaxşı, onlar hər tərəfdən öz məsləhətlərini göndərəndə gərək mən buna son qoyum, bu artıq dalandır, oradan heç hara yol yoxdur, mən məhv oluram, onda mən hər şeyin əla olduğunu biliirdim.

O, əlcəklə tüklü sağırlarını sildi.

– Onların içində bir vaxtlar iki yaşlısı var idi. Birincisi, deyəsən, epik idi (bircə dənə də böyük yazı çap elətdirməmişdi), kredit şöhrətindən istifadə eləyirdi. Hami ona kredit verirdi, yalnız məndən başqa. O, kəpənək kolleksiyası yiğirmiş kimi aforizmlərin kolleksiyasını yiğirdi. Onlar ona «ömür kitabı» üçün lazım idi. O, bu kitabı gənclik illərindən yazırkı, Floberin əlyazmalarına əsaslanaraq orada olan bütün qaydaları və belə olmayanları dəyişdirirdi. Bir həftə ərzində üç sözün yerini dəyişirdi. O ölündən sonra mən bir neçə günlüyü onun əlyazmasını əldə elədim. Siz maraqla baxırsınız, hə? Kəsə deyirəm: bomboş idi, orada heç nə yoxuydu. Nə inadkarlıq, nə arzu, nə də iş. Gopçulara inanmayın, istedadlı olmaq lazımdır. Qoy Floberin taxtabiti qanı ilə çirkənmiş əlyazmalarını mənim burnuma dürtməsinlər; mən ki Uayldın işlərindən xəbərdaram. Hə, Oskar. Siz bilirsizmi ki, «Dorian Qreyin portreti»ni o, iki həftəyə yazıb?

Sekulovski başını su şırnağının altına tutub qulaqbaticı səslə burnunu təmizləməyə başladı.

<sup>1</sup> Burada: palçığın və alovun qarışıığı (alm.)

– İkinci slavyan idi, *in partibus infidelium*<sup>1</sup>. Pen-klubun üzvü idi. Qədim hindlilərin fəlsəfəsini orijinaldan oxuyurdu və fransızca heç də polyakca yazdığınından pis yazmırıldı. Ona hətta tənqidçilər də hörmət eləyirdilər. Onun nəyə qadir olduğunu bildiyim üçün o yalnız məndən qorxur və mənə nifrat eləyirdi. O, son dərəcə gözəl başlayırdı, mənzərəni təsvir eləyir, adamların qanını qaçırdır, süjet asanca inkişaf eləyirdi, amma iş mütləq gəlib yazılın kağızdan başını qaldırmağa və azca ayağa qalxmağa çatırdı – boş yerə, bircə addım da ata bilmirdi. Bax burada da onun sonu çatdı. O bacarmadı. Başqları saxtalığı görmürdülər, bax o da düşündü ki, Andersenin çılpaq kralı kimi öhdəsindən gələ biləcək. Amma mən eşidirdim... Boş çəlləyin bu səsini eşidirdim. Siz məni başa düşürsünüz? Özgə şey torpağın üzərində düşüb qalmış ağır əşyaya oxşayır. Artıq ona yaxınlaşanda mən müəyyən eləyə bilirdim: onu qaldıracağam, ya yox? Bu, o deməkdir: mən belə gücə qadırəmmi?

– Bəs bu cəhədlər nə ilə qurtardı?

Sekulovski ləzzətlə sabunlanmış kürəyini qaşıyırı.

– Deyəsən, uğurla. Doğrudur, qabarma çəkiləndən sonra mən özüm öz yazdıqlarımı bir qədər təəccübə oxudum... Amma söhbət, başlıca olaraq, üslubdan gedirdi. Nəsillər arasındaki fərq ona aparıb çıxarıır ki, hansısa zamanda yazırlar: «Səhər qızılıgül qoxusu verirdi». Yeniləri gəlir: oho, tərsinə çevirirlər! Və hansısa zamanda yazırlar: «Səhər sidik qoxusu verirdi». Amma üslubsa elə həminkidir! Bu əsla islahat demək deyil. Yenilik bunda deyil.

O, isti su şırnağının altında suiti kimi finxirdı.

– Hər bir şeyin qadılarda olduğu kimi skeleti olmalıdır, amma elə skelet ki, onu əlləşdirmək mümkün olmasın... qadınları olduğu kimi. Gözləyin, mən gözəl bir əhvalat xatırladım. Srağagün doktor Riqer oxumaq üçün mənə bir necə köhnə ədəbiyyat jurnalı verdi. Bu necə də məzəliydi, doktor, necə də məzəliydi! Hər bir sözü əminliklə deyən bu tənqidçilər gürühu; hansı ki tarix onların sözləri ilə yazılır, hərçənd ən yaxşı halda dünənki sərxişluqdan sonra hiç-qırıq kimi bir şey idilər. Au! – Köpük onun saçlarına yapışmışdı. Qarnını riqqətlə masaj eləyir, sözünə də ara vermirdi: – Mənim o illərlə bağlı xatirələrim çox acıdır, yaxşı ki,

<sup>1</sup> Dinsizlər ölkəsindən (*lat.*)

balzamda isladılmış məlhəm yaranı qaysaqlandıran kimi, tale də onları qaysaqlandırıldı. Siz eşidibsinizmi?.. Yeri gəlmışkən, adları sakit buraxaq. Qoy özüyçün tabutda yatsın, hansı ki mən bizi... – o, kobudcasına güldü, bəlkə də, çılpaq olduğuna görə. Yaxalanaraq xalatını götürdü və sakitcə dedi: – Mən, sanki, yer üzündə həyasız bir məxluq idim, amma həqiqətdə isə qətiyyətsizlik özü... Onda insan ideologiyani özünə bir dəstə qalstukun içindən seçən kimi seçil: rənginə və puluna görə. Mən elə müdafiəsiz zavallı idim... Bizim başımız üzərində isə yaşılı nəslə mənsub olan bir tənqidçi parlaq ulduz kimi şəfəq saçırı. O, elə yazırı ki, Hafiz parovozu bu cür tərənnüm edərdi. O, on doqquzuncu əsrin nümayəndəsi idi, bizim atmosfer ilə nəfəs alırdı, onun əli dahilərə çatmirdi. Bılzləri – gəncləri isə görmürdü. Təklikdə biz hesabdan deyildik, onun bize təzim eləməsi üçün onumuz bir yerdə olmalıydıq. Doktor, bu, maraqlı tip idi. Sadəcə, anadangəlmə yəzici idi, onun istədədi da, istənilən vəziyyətə görə dəqiq metaforası da, yumoru da var idi və şəfqət hissindən tamamilə məhrum idi. Ən mühümü budur: belə olan halda dibsiz, geoloji dərinlikdən baxıb istənilən tufanı təsvir eləmək olar. Zərrəcə də həyəcanlanmırıdı. Ehtirasını cümlələrə təpişdirirdi – demək, bu, istənilən şeyi məhv eləyirdi. O, belə idi: o, hansısa bir metaforanın xatirinə istənilən kitabı onun müəllifi ilə birlikdə eşməyə hazır idi. Siz soruştarsınız: öz rəyinin əksinə olaraq? Siz sadəlövhüsünüz. – Sekulovski böyük diqqətlə saçlarını darayırdı, – mən bu gün dəqiq bilirəm ki, o, heç nəyə inanmırıdı. Niyə? O, balaca bir çarxi olmayan çox gözəl saat kimi idi, balaca çəki daşı olmayan yəzici. Onda Polşanın Konradı olmaq üçün cəfəngiyat çatışmırıdı, amma bunu düzəltmək olardı.

Sekulovski köynəyini geydi.

– Onda mən Allahı itirdim. İnanmağa son qoymadım: mən onu bəziləri qadını itirən kimi itirdim – geri qaytarmaq üçün səbəb və imkan olmadan. Mən onda əzab çəkirdim, mənə peyğəmbərlik eləmək lazım gəlirdi. Bu, azacıq da davam eləsəydi, mənim axırıma çıxacaqdı. Hər seydən əvvəl: o, nəyəsə inanırdı. Özünə. O, bu inamı özündən bəzi qadınlar özlərindən qadınlıqlarını şüalandırıqları kimi şüalandırırdı. Bununla belə, o həddə qədər şöhrətlənmişdi

ki, həmişə haqlı olurdu. O, mənim ona apardığım bir neçə şeri oxudu və onları qiymətləndirdi. Biz toxu və günəş kimi bir-birimiz qarşı durmuşduq. Mən iti toxu idim. – O, qals-tukunu səliqəsiz halda bağlayaraq gülümsədi. – O, bunları sadə elementlər kimi tərkib hissələrinə ayırdı, onları eşələdi və onların nəyə görə qara qəpiyə də dəymədiklərini izah elədi. Nəhayət, tərəddüd eləyərək mənə yazmağa icazə verdi. O, mənə icazə verdi, başa düşürsünüz? – Sekulovski bütünlükə sifətini bürüdü. – Axx, bu, köhnə əhvalatdır. Amma mən necə ki bu gün gənclər üçün onun adının cəfəngiyat olduğunu düşünürəm, ləzzət alıram. Bu qisasın alınmasına heç kim bir zərrə də əlavə eləməyi, bu qisası həyat özü alır. Bu qisas tədricən yetişib; meyvə kimi: bundan şirin heç nə tanımiram və özümdən çox raziyam, – şair dəvə yunundan olan pencəyinin gümüşü iplərini bağladı.

– Nədir, siz düşünürsünüz ki, müasirlərdən heç kim dahi insanı qiymətləndirmək iqtidarında deyil? Van-Qoqun taleyi əbədi təkrar olunacaq?

– Mən haradan bilim? Otağa gedək, bura elə istidir, nəfəs almışlı deyil.

– Mən güman eləyirəm dəlilərin çoxu aşkar olunmayan dahilərdir: sizin ifadə elədiyiniz kimi, onlara hansısa bir balaca çəki daşları kifayət eləmir. Bax, deyək, Morek...

Stefan kəməğilliğə düçər olmuş hesablayıcı haqqında danışdı. Sekulovski hırslı onun sözünü kəsdi:

– Bu da mənə dahi tapıb! Birbaşa sizin Paençkovski kimi, yalnız başqa vəzifədə.

– Paençkovski, nə demiş olsalar belə, psixiatriya sahəsində böyük adamdır... xüsusilə onun şizofreniya üzrə işləri, – Stefan qəzəbləndi.

– Hə, hə. Əksər alımlər – məhz bax belə hesablayıcılar kimidirlər. Doğrudur. Ağızlarının suyunu axıtmırlar, amma onlar öz ixtisaslarına qapanıb qalıblar... mənim tanış bir lixenoloqum var idi. Siz, bəlkə də, bunun nə olduğunu bilmirsiniz? – gözlənilmədən Sekulovski soruşdu.

– Bilirəm, – Stefan cavab verdi, əslində isə bilmirdi.

– Di... otlarla məşğul olan, şibyelər və mamırlar üzrə mütəxəssis, – bununla belə, Sekulovski izah eləməyi vacib bildi. – Müqəvvanın birisi, səfəh. Onun latin dilində bildikləri

yalnız təsnifləşdirməyə kifayət eləyirdi; fiziologiyadan yalnız onu bildirdi ki, onsuz məqalə yaza bilməzsən, siyasetdə isə öz arabacısından başqa kimləsə danışa bilməzdi. Göbələklər haqqındaki söhbət başqa mövzuya keçəndə o, cansıxıcı adam olurdu. Bizim dünya bu cür dahi hesablayıcılarla qarışqa kimi qaynaşır, onlar özlərinin dəyərsiz qabiliyyətlərini vur-tut ictimai tələbatı ödəməyə cavab vermək üçün uyğunlaşdırıblar, bax onlara da dözürlər. Ədəbiyyatda belələri kifayət qədərdir, onlar paltaryuyan qadına nəsihətnamə yazırlar, onu tərifləyirlər və ölümlərindən sonra bunların nəşr olunacağını güman eləyirlər... bəs həkimlər?

Stefan Sekulovskidən daha hansısa bir maraqlı formulu qopartmaq üçün həkim praktikası əhatəsindən kənara çıxmaga cəhd elədi, amma bu, kobud cavabla nəticələndi. Dilxor olmuş Stefan yuxarı, öz otağına getdi.

«Yalnız Sekulovski məni çasdırmağa qadirdir», – Stefan buna heç bir əsas olmadan düşündü. O, kiminləsə vaxtını keçirmək istəyirdi və qərara aldı ki, otağında nələr baş verdiyini öyrənsin. Dəhliz boş və qaranlıq idи. Öz qapısına barmaqlarının ucunda yaxınlaşdı; sakitlik idи. Nəyinsə xişltısı gəlirdi – dondur? Adyaldır? Sonra hansısa səs – sanki, iynənin ucundan porşen çıxdı: şapalaq səsi. Sonra yenə tam sakitlik və hıçkırtı. Hə, orada kimsə ağlayırdı. Nosilevskaya? Bunu o, özüyün təsəvvür eləyə bilmirdi. Stefan astadan qapını döydü, ancaq heç kim cavab vermədiyindən, bir daha döydü və içəri girdi.

Stolun üstündə yalnız şam yanır, otağı zəif limon rəngli yarıqaranlığa bürüyürdü, güzgü yüngül işığın geniş zolağını divara qaytarırdı. Portağal şirəsinin şüşəsi yarıya qədər boşalmışdı, yaxşı əlamət idи. Yataq dağınıq haldaydı, sanki, buradan qasırğa keçmişdi, amma Nosilevskaya haradaydı? Çarpayıda Staşek tek uzanmışdı, paltarını soyunmamışdı, başını balışın içərisində gizlətmışdı və ağlayırdı.

– Staşek, nə olub? O haradadır? – Stefan çarpayıya doğru qaçaraq heyrətlə səsləndi.

Staşek daha ucadan hıçkırdı.

– Di danış görüm danış, nə olub?

Hələ də hıçqraraq Staşek şişmiş və allanmış sifətini Stefana doğru döndərdi, sifətindən ümidsizlik oxunurdu.

– Əgər sənə... əgər mən bacararamsa... əgər sənin...

- Di, nəhayət, danış görüm! Hə!
- Demərəm! Əgər səndə, heç olmasa, mənə qarşı zərəcə dostluq hissi varsa, biz heç... biz heç vaxt bu haqda danışmamalıyıq.
- Axi nə baş verib?! – Stefan qışqırdı, nəhayət, maraqlı onu hövsələdən çıxardı.
- Mən bədbəxtəm!.. – Staşek mızıldandı və birdən bağırdı: – Demərəm! İndi mənimlə danışma! – və balaca balışı sinəsinə sıxaraq qaçıb getdi.
- Balışı ver, alasəfəh! – onun arxasında Stefan qışqırdı, amma addım səsləri pilləkənlə üzüaşağı diyirlənirdi.
- Stefan kresloya oturub ətrafa boylandı, hətta düşünüb adyali yuxarı qaldırdı, balışı qoxuladı, amma heç bir kəşf eləyə bilmədi. Maraqlı onu yandırıb-yaxırıdı. Nosilevskayanın yanına getmək istədi, amma fikrini dəyişdi. Bəlkə, səhərəyaxın Staşek sakitləşəcəkdi... bəlkə, onun görünüşündən nəsə başa düşmək olacaqdı...

Bəlkə də, heç nə – o, öz-özünə etiraz elədi.

## ATA VƏ OĞUL

Avqust keçdi. Şumlanıb sürülmüş tarlalarda peyin topaları nəhəng köstəbeklər kimi qaralırdı. Lap pəncərənin qabağındakı söyüd ağaçına xəstəlik düşmüdü, onun həddən artıq tez saralan yarpaqları qara çopurlarla örtülmüşdü. Stefan pəncərənin qabağında donub-qalaraq bıçağın tiyəsi kimi iti olan üfüqlərə baxırdı. İndi tez-tez onu yerindəcə donub-qalma hissi bürüyürdü, gözlərini göyə zilləyərək uzun müddət ən münasib olmayan vəziyyətdə donub-qalır, pəncərə çərçivəsinin haşiyəyə aldığı ölgün bir aydınlıqda fırlanan toz zərrəciklərinin əmələ gətirdiyi naxışlara baxırdı.

Nosilevskaya Stefandan onun üçün yeni daxil olan xəstənin xəstəlik tarixçəsini doldurmayı xahiş elədi. O, vaxtını öldürmək istəyirdi və həvəslə razılıq verdi.

Xəstənin qarasaçlı, ariq cavan qız olduğunu demək, onun portretini təhrif eləmək olardı. O, donlarını krujevalarla bəzəyən və kişilərin diqqətini öz üzərində cəmləyən ariq kənd yeniyetmələrinə oxşayan qız idi. Bu on səkkiz yaşı

şizofreniyali qızın bütün gözəlliyi onun qara və hərəkətsiz gözlərində idi. Onun əlləri həmişə üzünün yanında olurdu və barmaqlarının titrətdiyi ovcunun içi isə sanki, sis-qərəçinlər kimi ya yanaqlarına qonurdu, ya da balaca çənəsinə. Onun bütün gözəlliyinin yoxa çıxması üçün baxışlarını onun gözlərindən çəkmək kifayət eləyirdi.

Xəstələrə müntəzəm olaraq baş çəkməsi Stefana məm-nunluq bəxş eləyirdi. Bununla belə, o nə qədər müqavimət göstərirdi, qız onu bir o qədər də çox cəlb eləyirdi. Bədbəxt, faciəli məhəbbət (ona nail olmaq çətin idi, hər halda, baş verdi), onun güzgülər dünyasında çəkdiyi bunca iztirablar qızı qəddar dünyadan qaçmağa məcbur eləyirdi. O, öz şəksi əksinə əsaslanmaq istəyirdi.

Qız Stefana hırsınlıdı, bilirdi ki, onda həmişə nikelli balaca güzgü olur. O, qızı güzgüyü baxmağa icazə verirdi.

— Orada belə... belə... belə gözəl... — qız piçildayır və onun titrəyən barmaqları elə hey gah qaşlarına, gah da saçlarına toxunurdu. O, gözlərini güzgünün işltılı səthindən çəkə bilmirdi.

Qız Stefana onun şəhərdəki dostlarının bir neçə tanış qadınıni xatırladırdı. Onlar səhərdən axşama qədər güzgünün qabağında oturub cürbəcür gülüşlərini nümayiş elədirir, gözlərinin parıltısını öyrənir, hər bir xallarını, hər bir qırışlarını tədqiq eləyirdilər, sanki, distillə cihazını ovsunlayıb nə vaxt onun qızılı dönəcəyini gözləyən kimyaçı kimi burada nəyisə sığallayıır, orada nəyəsə ehtiyatla toxunurdular. Əlbəttə, xəstəlikdən irəli gələn sırtıqlıq idi, necə olmuşdu ki, əvvəl bu haqda düşünməmişdi? Doğrudur, bunlar beynisiz arvadçıazzlar idi, amma bütün nevrasteniyalı<sup>1</sup> adamların intelligentlik haqqında söhbətləri hamısı cəfəngiyatdır.

«Əsəbi gicbəsər olmaq olar», — Stefan hırsı düşündü, çünkü bu, belə bir etirafa oxşayırdı: «Və mən şəxsən elələrindənəm».

Qız saatlarla vannada otururdu, çünkü oradan güzgü asılmışdı. Oradan qovulan qız qapının altında gizlənir və qapını açan hər kəsin üzərinə tullanır, dua eləyirmiş kimi

---

<sup>1</sup> Nevrasteniya — əsəb sisteminin zəifləməsi nəticəsində əmələ gəlib, tezyorulma, əsəbilik, başağrısı və s. şəklində təzahür edən əsəb xəstəliyi

əllərini sinəsində çarpezlayır və öz əksinə baxmaq üçün icazə istəyirdi. O, bircə dənə də nikellənmiş səthi baxma-  
mış ötürmürdü.

Bir müddətdən bəri Stefana yuxusuzluq əziyyət ver-  
məyə başlamışdı. O, yataqda xeyli oxuyur, özünü yorub  
əldən salmağa çalışırdı, amma yuxu gəlmirdi, nə vaxtsa  
yuxu gələndə də ona elə gəlirdi ki, uçuşan gecə miğmi-  
ğalarının arxasında kimsə hərəkətsiz halda dayanır. Stefan  
orada heç kimin olmadığını bilirdi, amma yuxunu, elə bil,  
əl ilə götürürdülər və yalnız dan yeri söküldən, qışların ilk  
cəh-cəhlərinin sədaları altında o, narahat mürgüyə qərq  
olurdu.

Sentyabrın 29-dan 30-na keçən iri ulduzlarla al-əlvən  
bəzənmiş gecə o, həmişə olduğundan tez yuxuya getdi.  
Tezliklə aydın olmayan həyəcan onu yuxudan oyatdı. Pən-  
cərədə ağımssov şəfəqlər közəirdi. Stefan geyinmədən  
gecə paltarında pəncərəyə doğru qaçıdı. Müalicəxananın  
lap qapılarına kimi gələn çıñqlı döşənmiş yolda faraların  
divarda əks olunan işığında yaxşıca seçilən kamuflaj rən-  
gə boyanmış iki böyük yük maşını dayanmışdı, maşınların  
motoru işləyirdi. Qapının yanlarında tutqun rəngli dəbil-  
qələr geymiş almanlar dayanmışdı. Qapının üzərindən  
sallanan günlüğün altından bir neçə zabit çıxdı. Biri nəsə  
qışqırkı. Motorlar uğuldadı, zabitlər maşınlara əyləşdilər,  
əsgərlər hər iki tərəfdən maşınların böyründəki pillələrin  
üzərinə sıçradılar. Faranın işığı ləklərin üzəriyle sürüsdü,  
qabaqda gedən maşını qamçıladı – bu, bir anlığa davam  
elədi. Parlaq işiq qaranlıqda oturanları aşkara çıxartdı;  
Stefan iki dəbilqənin arasından çılpaq başı gördü və  
onun sahibini tanıdı. İşiq sütunları qapıya toxundu, qapı-  
nın yanında işıqdan gözləri qamaşan, şapkasını əlində  
tutmuş keşikçi dayanmışdı. Sonra motorlar artıq şose-  
də uğuldamağa başladı. Bir daha döngədə faraların işığı  
qaranlıqdan bir anlığa yaşıl ağacların cərgəsini, yarpaqla-  
rin hərəkətsiz krujevalarını aşkara çıxartdı, gövdələrin yastı  
kölgələri qaçışmağa başladı, ən nəhayət, bürünc xaç ağ  
şəfəqlə işildədi və dərhal da yoxa çıxdı. Yenidən üfüqlərin  
lap özündən tutmuş bütün ətrafa nəhəng qulaqdakı qan

kimi döyünen sükut çökdü, bu sükutu sisəklərin xişltısı pozurdu. Stefan asılıqandan plaşını götürdü, gedə-gedə onu əyninə keçirdi və ayaqyalın dəhlizə qaçırdı. Həkimlər hamısı birinci mərtəbədə yiğmişmişdi; ara vermədən bir-birini sorğu-sual tutmuşdular, nəsə qışqırıldalar, əməlli-başlı bir şey ayırd eləmək mümkün deyildi. Amma tədricən məsələ aydınlaşırıldı: müalicəxanaya Ovsyanda məskən salmış xüsusi dəstədən olan esesçilər gəlmışdilər. Onlar özləri ilə birlikdə yarımsəsiyada həbs elədikləri fəhləni gətirmişdilər, digərlərini də axtarırdılar. Marqlevski uca səslə elan elədi ki, bu andan etibarən kimsə meşəyə getməməlidir, çünkü esesçilər meşəni axtaracaqlar, onlarla zarafat eləmək isə pis nəticə verər.

Müalicəxanada axtarış aparmadılar, yalnız korpusları dolaşdılar və Paençkovski ilə söhbət elədilər.

– Onların zabitli qamçını qarşısında mənim dayandığım stolun üstünə v... vurdu, – o danışındı, onun sıfətində qan əlaməti yox idi, gözlərinin altı kölgələnmişdi.

Həyəcan tədricən sakitləşdi və hər şey keçib-getdi. Marqlevski Stefanın yanından keçəndə dayandı, sanki, nəsə demək istəyirdi, amma yalnız başını məsumcasına yırğaladı və dəhlizdə yox oldu.

Stefan, onsuz da, səhər açılanı kimi gözlərini yuma bilmədi. Qızdırımlı adam kimi titrəyirdi, onlarca dəfə gözlərini möhkəmcə yummuş və yaddaşında qısa gecə səhnəsini canlandırmışdı, bu mənzərəni seyr eləyəndə artıq həbs olunanın Box olduğunu inanmaq üçün özünü dilə tuta bilmirdi. İkinci mərtəbədən onun kvadrat başını gördüyüünə zərrəcə də şübhəsi qalmamışdı. İnildəməmək üçün Stefan bütün gücünü səfərbərliyə alırdı, qorxunc məsuliyyət hissi nəhəng ağırlığı ilə onun üzərinə çökürdü. Əzabverici günah hissindən azad olmaq üçün onu kiminsə üstünə atmağa qarşısalınmaz bir arzu hiss eləyib, səhərin gözü açılan kimi Sekulovskinin yanına getdi, amma o, Stefana ağızını da açmağa imkan vermədi. Şair açıq-aşkar öz boş-qabında deyildi və Stefan kandardan içəri ayaq qoyan kimi də qışqırdı:

– Siz neyləyirsiniz, görmürsünüz mü mən yazıram? Əcəb işdir, yenə də mən «mövqəe tutmalıyam»?! Kim nə bacarırsa, onu da eləyir. Şair – bədbəxt olmağı gözəlcə

bacaran adamdır. Doğrudanmı, siz elə güman eləyirsiniz ki, bu müharibədən sonra bütün meşə axillesləri cəngavərə dönəcəklər? Furiyalar<sup>1</sup> sizdən yaxşı deyildi, amma mən onları başa düşürəm; onlar, heç olmasa, azından qadın idilər! Ən nəhayət, məni rahat buraxın!

Stefan buradan döyülibmiş kimi getdi. «Mənə yerində olur», – dəhlizlə gedərkən düşünürdü. O nə lazımsa, qurban verməyə hazır idi, təki yarımtansiyaya baş çəkə biləydi. Stefan başa düşürdü: bir halda ki müalicəxanada elektrik var idi, demək, yarımtansiyada kimsə olmalıydı, orada kimsə Boxun əvəzində işləyirdi. Bəlkə, bu kimsə biliirdi?..

Öz şəxsi fikirlərindən gizlənməyə çalışan Stefan kişi korpusunun ən uzaq küncünə getdi. Döşəmədəki qırımızıtəhər ləkə onun diqqətini cəlb elədi, amma baxanda bunun qan olmadığını başa düşdü.

Gənc şizofrenik gildən nəsə düzəldirdi. Stefan onun işini xeyli müşahidə elədi. Cavan oğlanın sıfəti etinəsiz idi. Sarıtəhər, balaca və sərt cizgilənmiş görkəmi ilə onun sıfəti canlı maskaya oxşayırırdı. Hərdənbir o, gözlərini yumur və donub-qalırırdı – hətta qəşələri belə titrəmirdi, sonra başını qaldırıvə həris barmaqlarını gilin üzərində gəzdirirdi. Onun ağızının sallaq künclərində hansısa bir dinclik hiss olunurdu. Xəyallar artıq onu təqib eləmiridi, cümlələr onun ağızında dağlılırdı, o artıq ətrafindakılardan nəsə cavab ala bilmək iqtidarında deyildi, hər şeydən təcrid olunmuşdu. Yalnız kütłədə və yaddasını itirən adamlarda təsadüf olunan etinəsizliğin yüksək dərəcəsi oğlana öz işi ilə baş-başa qalmaq imkanı vermişdi, sanki o, hücrəyə çekilmişdi. Dairəvi stolun üzərindəki yastı dairədən onların qarşısında təmtəraqlı qanadı olan mələk ucalırdı. Boğulan quşun qanadları kimi olduqca geniş açılmış qanadlarında, sanki, bir qorxu gizlənmişdi. Mələyin qotik üslubda gərilmiş sıfəti gözəl, sakit idi. Aşağı sallanmış əlləri ilə – sanki, bu əlləri onda ikrah doğurdu – o, körpənin boğazından yapışib boğurdu.

– Bu nədir? Sən bunun adını nə qoyubsan? – Stefan oğlandan soruşdu.

Oğlan dinməzcə baş barmağı ilə gili sildi. Küncdən böyük Yuzef səsləndi: xəstələr həkimə cavab verməyə borcludurlar.

<sup>1</sup> Furiya – qədim yunan mifologiyasında intiqam ilahəsi

– Bir halda ki cənab doktor soruşur, dərhal cavab ver, – oğlana tərəf ağır-ağır addımlayaraq xatırlatdı.

Yuzef xəstələrin ətrafına dolanıb gəlmədi, xəstələr özləri ona yol verdilər. Oğlan dillənmədi.

– Mən sənin cavab verə bildiyini biliyəm. Dərhal danış, yoxsa sənin bu kuklanı!... – o qolaylandı, sanki, fiquru atmağa hazırlaşırıdı. Oğlan yenə də dillənmədi.

– Hə-hə, – pərt olmuş Stefan söhbətə qarışdı, – lazıim deyil. Siz, Yuzef, növbətçi otağına gedin və iki ampula şprislə sinini gətirin, tibb bacısı sizə verər.

O, oğlanı təhqir üçün nə cürsə mükafatlandırmaq istəyirdi.

– Bilirsən, çox gözəl, – Stefan dedi, – çox gözəl və qəribədir.

Xəstə belini bükdü, saçları tərləmiş alnınaya yapışmışdı, alt dodağının altında hansısa bir kölgə böyüyürdü – şübhə kölgəsi.

– Mən bunu başa düşmüyəm, amma bəlkə, sən nə vaxtsa mənə başa salarsan? – Stefan psixiatriyanı unudub dedi.

Oğlan küt baxışlarını gilə bulaşmış barmaqlarına dikdi.

Tamam çəşib-qalmış Stefan özü üçün də gözlənilmədən ən adı qayda ilə əlini oğlana uzatdı.

Oğlan, deyəsən, qorxdu, əlini çekdi və stolun altına saldı. Stefan pərt halda ətrafa baxdı ki, görsün palatada xəstələrdən başqa kimsə varmı. Amma bu zaman oğlan cəld və yönəmdənsiz halda stolun üstündən atıldı, az qala, heykəli aşıracaqdı və Tşinetskinin əlindən yapışdı. Sixmadan buraxdı, sanki, əlini nəsə yandırdı. Sonra heykələ tərəf döndü, daha həkimə diqqət yetirmirdi.

Ertəsi gün Yuzef palataya girən Stefandan soruşdu.

– Cənab doktor, bu gilin adının nə olduğunu bilirsinizmi?

– Necə? Ax, hə? Nə? Nə?

– Mələk-boğucu.

– Necə?

Yuzef təkrar elədi.

– Maraqlıdır, – Stefan dilləndi.

– Burada maraqlı nə var? O əclaf dişləyir, – Yuzef iri əllərindəki qırmızı ləkələri göstərdi.

Stefan heyrətləndi, axı o, baxıcıların bütün sınaqdan çıxmış üsullarını bilirdi, yaxşısı xəstənin qolunu sindir-

maqdır, nəinki ona özünü cırmaqlamağa imkan vermək – onların devizi belə idi. Oğlan, yəqin, lap cana yiğilibmiş. Amma yəqin, payını da artıqlaması ilə almışdı. Baxıcıları min dəfə başa salsalar və xəbərdarlıq eləsələr də, onlar gizlincə, həkimlər görməyəndə intiqam alırdılar və onları bezdirən xəstələri qəddarlıqla döyürdülər, həm də hiylə ilə. İz qalmasın deyə adyalın üstündən vururdular, ya da vannda. Stefan bunu bilirdi və istəyirdi oğlanın döyülməsini ciddidən-ciddiyə qadağan eləsin, amma bacarmırdı, rəsmən döymək qadağan idi, amma baxıcıların «üsullarına» müdaxilə eləmək onların ixtiyarlarında deyildi.

- Bilirsinizmi... bu oğlan...
- Mələyi olan oğlanmı?
- Hə... belə ki, siz... ona göz-qulaq olun, kimsə onu incitməsin...

Yuzef özünü təhqir olunmuş hesab elədi. Onda Stefan yumruğunu cibindən çıxardı, yumruğunda əlli zlotı<sup>1</sup> sixilmişdi. Yuzef yumşaldı. O başa düşür. Əvvəl də göz-qulaq olurdu, amma indisə doğmalarına baxdığı kimi...

Onlar palatanın qapısı ağızında dayanmışdılar. Ətraflarında xəstələr gəzişirdilər, amma hər şey eləydi ki, sanki, onlar tam bir tənhalıqdaydılar. Yuzef büükülmüş pulu hiss olunmadan gizlədənə kimi Stefan öz cəsarətindən nəfəsi tutulmuş halda, dəyişən səslə dilləndi:

- Yuzef, siz təsadüfən onun – keçən gecə almanın həbs elədiklərinin necə olduğunu bilmirsiniz ki?.. Siz bilirsiniz...

Onların baxışları qarşılaşdı. Stefanın ürəyi sinəsindən çıxmaga hazır idi. Yuzef isə, deyəsən, daha nəsə gözləyirdi. Gözlərində maraq qığılçımları alışib-yandı, dərhal da təcrübəli baxıcı sönük təbəssümlə gülümsədi.

- O qulaqsız, elektrikdə işləyən Box? Cənab doktor, siz onu tanıyırsınız?

– Taniyirdim, – Stefan dedi, özünü onun əllərinə təslim elədiyini hiss edirdi. Bu söhbət onun gücünü o qədər tükəndirmişdi ki, hətta başı hərlənirdi.

Yuzefin kəmsər-hiyləgər üzü getdikcə daha çox səmiyyətlə genişlənir, daha çox şirin təbəssümlə gülümsəyirdi. Onun dombalan gözləri girdələnmişdi.

<sup>1</sup> Zlotı – Polşada pul vahidi

– Cənab doktor, siz onu tanıyırdınız? Deyirlər o özü onu elektrostansiyadakı quyuda gizlətməyibmiş, xaç atası Antekin işiymiş. Yaxşı, kim bilir? Oxx, bicin birisi olub; bic! – sanki, bu sözdən xoşu gəlmiş kimi təkrar elədi.

– Almanlarla içirmiş, onlarla cürbəcür işlər görürmüş, bu haqda isə bircə söz də demək istəmirmiş, belə mühüm-müş! Düşünürmüş almanın satın alıb, almansa hiyləgərdir, gecə gəlir və toyuq kimi yaxalayır! Bu gün ora maşınla Ovsyandan gəlmışdilər, iki dəfə ora və geriyə gəlib-get-dilər. – Bilirsən silah nə qədərmiş? Hamısı çinqılın altında gizlədilibmiş, yeşiklərə yiğilibmiş, bu da sənə mal!

– Yuzef, siz gördünüz?

– Özüm görmədim. Haradan görünüm? Adamlar görüb-lər. Həm görüblər, həm də xəbərdar olublar, Box isə bununla hesablaşmırıß. Ağlı dəryası! Di bu da sənə bic.

– Bəs onları neyləyiblər?

– Mən haradan bilim? Siz Rudzyanskinin daş karxanasını tanıyırsınız? Əvvəl orada göl vardı. Yol boyunca gedəndə – meşənin içərisiyələ və sağa... Orada beli əlinə verirlər – qəbir qazsın və bu qəbrə də quylayırlar. Sonra yol keçən birisini tuturlar – üstünü torpaqlasın. Özləri, bilir-sənmi, əllərini batırmırlar...

Stefan hərcənd belə olacağını təxmin eləmişdi, daha doğrusu, əmin idi ki, başqa cür də ola bilməz, Yuzefə qarşı elə bir qəzəb, nifrət hiss eləyirdi ki, gözlərini yuması oldu.

– Bəs o birisi? – boğuq səslə soruşdu.

– Poşçıkmi? Quyuya bir daş atılıb. Heç bir xəbər yoxdur. Yəqin, meşəçilərin yanına gedib. Belə qoca adam bataqlıqlarla, çala-çuxurlarla hara gedə bilər? Hər şey ona görədir ki, gözdə-qulaqda olmayıblar, axmaqlıqlarından. Əsgəri təchizat, ya da oradakı digər şeylər onlarının işiydi? – Yuzef səsini aşağı salaraq sözünü bitirdi.

Stefan başıyla təsdiq elədi, ani olaraq dönüb öz otağına getdi. Ehtiyatla ovcuna bir lüminal həbi qoydu, düşünüb birini də əlavə elədi, hər ikisini udub su içdi və gecə paltarının üzərindən geydiyi ağ xalatını çıxartmadan yatağa uzandı.

Gecədən xeyli keçmiş onu dərin yuxudan taqqılıt oytadı, əlində telegram olan Yuzef qapını döyəcləyirdi. Soçinskaya bibisi atasının ağır xəstələndiyini xəbər verirdi. Təcili gel-məsini istəyirdi.

Stefan Staşekdən onun şöbəsində növbətçilik eləməyi xahiş elədi və çətinlik çəkmədən Paençkovskidən bir neçə günlüyü icazə aldı.

– Hər şey yoluna qoyulacaq, – rəis öskürərək Tşinetskinin əlini silkələdi, – bir halda ki ora gedirsiniz, bəlkə, öyrənəsiniz, orada almanlar necədirlər?

– Başa düşmədim.

– Baxın da, orada nə deyirlər... Oradan elə pis xəbərlər gəlib çatırsə...

– Cənab rəis, siz nəyi nəzərdə tutursunuz?

– E-e, məxsusən heç nəyi, məxsusən heç nəyi, həmkar.

Stefan Sekulovskinin yanına vidalaşmaq üçün gedəndə şair yazıya dalmışdı, saçları pırtlaşmış idi, elə bil, onlardan elektrik saçılırdı. Göz bəbəkləri yuxarı dərtilmişdi. Bu, onun getdikcə özünə daha çox qapıldığını göstərirdi. Gur, metal çalarlı səsi bütün dəhliz boyunca guruldayırdı, Stefan otağa girəndə onun dediklərini eşitdi:

345

*Mənim ürəyim, sən – planetin qırmızı termitisən,  
Öz şəxsi ciğirini axtaranda vahiməyə düşürsən.  
Zahid və div, yol qaranlıq – mən pis pul kimi,  
Qaralıram. Mən sönürəm.  
Bədənim sixır məni tabutda.  
Gecə sən utanmazcasına qoparırsan axırıncı qati,  
Ölüm qanlı sarğılı qız kimi gələndə, sıfətimi  
Nəvazişlə siğallayır: o, mənim tərk edilmiş qanım...*

Stefan qapını arxasında bağladı və şair susdu. Tşinetski ona balaca heykəltəraş haqqında danışdı.

– Mələk-boğucu? – Sekulovski təkrar soruşdu. – Dayanın görüm, bu maraqlıdır. Maraqlıdır...

Kağız parçasında səliqəylə özünün kövrək xətti ilə nəsə yazdı.

– Xoşbəxtdir sakitcə boğulanlar, çünkü Allahın rəhmətindədirler, – o, ucadan oxudu.

Sonra Stefana ötəri nəzər saldı.

– Siz mənə azacıq kömək elədiyiniz üçün mən sizə nəsə göstərərəm.

O, səliqəsiz halda çarpayının üzərinə səpələnmiş kağızları eşələməyə başladı.

— Yerin başqa planetdən görünən təsviri xəyalıma gəlir. Təxminən, bax, belə başlanğıc, — o, vərəqi götürdü və oxumağa başladı: — «Günəşdə çürüyən həqiqət. Kainat. Onda trilyonlarla ulduz sürfələri qaynaşır. Şiddətli çoxalma...» Püskürdülən kül və qara barit tüstüsünün burumları, çarpışma ardınca çarpışma, zülmət zülmətin ardınca gedir, — o, özündən deyirdi, çünkü vərəqdə cəmisi bir neçə qısa cümlə var idi.

— Hara? — Stefan ixtiyarsız olaraq dilləndi.

— Məsələ də burasındadır ki, heç hara.

— Siz buna inanırsınız?

Sekulovski nəfəsini tutdu. Başını yuxarı qaldırdı; onun gözləri, qızgınmasına alışib-yanan sıfəti ilhamlanmış və gözəl idi.

— Yox, — o dedi, — mən inanmiram. Mən bilirom.

Səfər Stefan üçün başdan-başa kabus oldu: üç dəfə axtarış oldu, jandarmalar axtarıldılardı, kütlə vəhşicəsinə qapılara və pəncərələrə, kəsif tər, taxtabiti qoxusu verən qaranlıq vaqonlara hücum çəkirdi. Əcaib kütlənin içərisində ləyaqətini qorumaq çətin idi, qaranlıqda sıfətlər görünürmüşü, burada sükut isə təslim olmaq kimi başa düşüldü. Bir saatdan sonra Stefan çəkməçi kimi söyüş söyürdü.

Şəhər dəyişmişdi. Bütün küçələr yeni, alman adları daşıyırıldı. Patrullar körpüdə nallı başmaqlarını şaqquşdadırlılar; elə səs çıxırdı ki, sanki, körpünün üzərinə dəmir tor çəkirdilər. Evlərin damları üzərindən arabir qara xacılı təyyarələr uçurdu, göy almanın olmuşdu.

Ev Stefani, həmişəki kimi, suda bişən kələm qoxusu ilə qarşılıdı, ikinci mərtəbədə xəzçi emalatxanasının şirintəhər-kiflənmiş qoxusu at oynadırdı və bu dərhal da yad-daşını oyadı.

Üzaqdan öz mənzillərinin üst yanlığında taxtasında yasti şir başı çəkilmiş, sürtülüb dağılmış qəhvəyi rəngli qapısını görəndə Stefan güclə öz həyəcanını boğa bildi. Qapı adicə qapıyıdı...

Giriş otağında, tavanın altındaki lampaların donuq işığında cir-cindir, rəflər, tənəkə qablar qaralırdı, atasının cihazlarının qurulmamış modelləri, sanki, hansıa qorxunc

heyvanın müqəvvasıydı, onlar rəflərə qalaqlanmış, üzərlərinə yumşaq höriümçək toru çekilmişdi. Dərhal da Skoçinskaya bibi xəbər verdi ki, anası artıq bir aydır kənddə yaşayır, burada ev işlərini gördürməyə pul yoxdur. Bibisi hələ qapını örtmədən onu qucaqladı və o, bibisinin naftalin qoxulu döşlərinin arasında itdi. Qadın onu marçılı ilə öpdü, göz yaşları ilə islatdı və itələyib, mürəbbə ilə çörəyin və çayın dadına baxmaq üçün yeməkxanaya saldı.

Bibisi üzərində yarıqlar olan bankaları bir yerdən digər yerə qoyaraq piyin qiymətinin artmasından, hansısa vəkil-dən danişirdi və yalnız xeyli keçəndən sonra atasını yadına saldı. Böyrəklərini və ürəyini xəstəliyin dağlılığı, bədbəxt, qəbul edilməyən dahinin portretini çizdi. Bu qadın yer üzündə dahi ixtiraçının qayıısına qalan yeganə insan idi. «Sənin atan» qadın təkrar elədi və yenə də «sənin atan» – belə ki, Stefan hətta şübhələnməyə başladı: qadın eti-nasızlığı üçün onu sancmaq və danlamaq istəyir. Amma qadının heç buna oxşar bir şey ağlına da gəlmirdi. Sadəcə, o, bütün qəlbıyla atasına şəfqət göstərirdi. Nə vaxtsa bibisi gözəl qadın idi. Stefan bir vaxtlar onun öz divarından asılan şəklinə vurulmuşdu. İndisə piylənməsi keçmiş gözəlliyyinin əlamətlərini yox eləmişdi.

Yeyib yuyunandan sonra onu, nəhayət, yataq otağına buraxdilar.

Bibisi üzərinə elçi vəzifəsini götürmüdü: bir neçə dəfə ora girdi və pəncələri üzərində geri qayıtdı. Bu zaman o, əl-qol atır, sanki, avarla özünü müqavimət göstərən havadan uzaqlaşdırırdı. Təntənəli bir ab-hava vardi. «Birbaşa – yolunu azmiş oğulun qayıması» – Stefan düşündü və nəyə görəsə pəncələrinin ucunda içəri girdi, xəyalında Rembrandtin darcını rəngli eskizləri çizilirdi.

Anasının fikus, asparaqus və digər bitkilərdən ibarət kolleksiyasının insafsız halda otağın ən qaranlıq küncünə yiğildiği dərhal diqqəti çekdi. Atası yataqda uzanmışdı, adyali çənəsinə kimi çəkmişdi. Yalnız limon rəngli əlinin əyilmiş barmaqları adyalın kənarından zəifcəsinə yapışmışdı – bu barmaqlar ölü, çirkin bəzək əşyalarını xatırladırdı.

– Ata, özünü necə hiss edirsən? – Stefan çətinliklə dillənə bildi.

Atası susurdu. Stefan pərt olmuşdu, o, öz təşrifini nəzakətlə və tez qurtarmaq istəyirdi. Anı olaraq düşündü ki, əgər atası indicə ölsəydi, yaxşı olardı: həyəcanlı tonla deyilərsə, hadisə ölüm yatağında baş verir; o diz çökər və hansısa bir duanı mızıldanar, sonra isə çıxb gedə bilərdi. Bu, hər şeyi bir qədər sadələşdirərdi. Amma atası ölmürdü. Əksinə, yataqda azaciq qalxdı və nəsə deməyə cəhd elədi, əvvəlcə piçilti ilə danışdı, sonra onun səsi gücləndi: «Stefak, Stefak», – o, bir neçə dəfə təkrar elədi, «Stefak»ı əvvəlcə inamsız halda, sonra isə sevincə deyirdi.

– Ata, mən sənin özünü pis hiss etdiyini eşitmişdim və teleqramı alanda elə qorxdum, – o, yalandan dedi.

– E-e, fikir vermə.

Atası qalxmağa cəhd gösrərirdi, ona kömək eləmək lazımdı, Stefanın tamamilə fərasətsiz olduğu məlum oldu. O, barmaqlarının altında çölə çıxan qabırğaların nazik sümüklərini hiss elədi, bu cılız, gücsüz bədəni saxlamağa çalışarkən bədəndəki sönmüş istiliyi duydu.

– Sənin haransa ağriyir? – Stefan öz mehribançılığı ilə atasını heyretləndirərək dedi.

– Çarpayının üzərində otur. Otur, – atası təkrar elədi, artıq bir qədər hirslenmişdi.

Stefan itaətlə çarpayının lap kənarında oturdu, olduqca namünasib,ancaq riqqətli vəziyyət idi. Nədən danışasan?

O, atasının sıfətinin yalnız bir ifadəsini xatırlayırdı: nəhayətsiz halda hansısa başqa, onun cihazlarının quraşdırıldığı dünyaya dikilmiş uzaq baxışlarını. Məftillərdən onun əli həmişə cırmaq-cırmaq, kəsilmiş, turşudan yanmış, ya da ekzotik boyalarla boyanmış olurdu. İndi bütün bunlar keçmişdi. Çil-çil dərisinin altındaki tutqun, qalın damarlı, onun həyatını tərk eləməyə hazırlaşan əli arabir titrəyirdi.

Stefan üçün acı kəşf idi.

– Mən hədsiz yorulmuşam, – atası dedi. – Yaxşı olardı yatım, bir də oyanmayım.

– Ata, niyə belə danışırsan? – Stefan qəzəbləndi. Özü isə düşünürdü: bax, bu bədən və qurumuş qozun içi kimi tərpənməyən beyin, az qala, fəaliyyətdə olmayan bu baş nəyə can atır? Bax, oynaqları – cirildayan, paslı rəzə kimidir, astmatik ciyərləri körük kimi xırıldayır, ürəyi köhnə, qırıq nasos kimidir. Sekulovskinin şerini xatırladı. Bax

məhz nəfs bizi öldürür, bədən yalnız bir qanuna tabedir, təbiətin qanununa, daha istəklə idarə olunmur.

– Ata, bəlkə, nəsə yeyəsən? – Stefan inamsız halda soruşdu, atasının adyaların üzərindəki biləyini sığallayan əlinin yüngüllüyü onu qorxuya saldı. Öz sözlərindən xəcalət çəkdi, axmaqcasına deyilən sözlər idi.

– Mən heç nə yemirəm. Mənə lazım deyil. Mən nə qədər sənə demək istəyirdim, amma birdən belə... düzünü desəm, mən bütün gecəni düşünmüşəm. Hətta yuxuya da gedə bilmirəm, – o şikayətləndi.

– Mən indicə... indicə sənin üçün resept yazaram. Stefan resept blankını çıxartmaq üçün əlini cibinə saldı. – Ata, ümumiyyətlə, səni kim müalicə eləyir? Marsinkeviç?

– Boşla görüm... boşla. Hə, müalicə eləyir. İndi, onsuz da, fərqi yoxdur. – O, başını balışda gizlətdi. – Stefan, bu saat hamı üçün gəlir. Beyində hansısa bir damarın partlamasından başqa heç nəyin qayğısına qalmırsan. Bu səfəhlikdir, amma bircə anın içində ölmək istəməzdim. Əgər gələcəyi bilmək olsaydı... Amma bu mənasızdır.

Onun əlini sığallayan ovuc, sanki, qərarsızlıq içində donub-qaldı.

– Biz bir-birimizi elə pis tanıyırıq. Mənim heç zaman vaxtim olmayıb. İndisə mən görüürəm ki, əslində, fərqi yoxdur: tələsənlər də, tələsməyənlər də eyni bir yerə gəlirlər. Heç vaxt heyif silənmə, heyif silənmə. – Susub, əlavə elədi. – Heç vaxt orada yox, burada olduğun üçün, eləyə biləcəyin, amma eləyə bilmədiklərin üçün heyif silənmə. Hər şeydə məna yalnız ona görədir ki, hər şey qurtarır. Bilirsənmi, həmişə və hər yerdə – bu elə heç vaxt və heç yerdə deməkdir. Bunu yadında saxla, heyif silənmə!

Atası yenə də susdu, əvvəl olduğuna nisbətən çətinliklə nəfəs alırdı.

– Mən, əslində, sənə bunları demək istəmirdim. Amma mənə indi öz başım da qulaq asmrı.

– Ata, mən sənə verə bilərdim... bilmirəm, sən hansı dərmanları qəbul eləyirsən?

– Məni iynələrlə dəlik-deşik eləyirlər, yaxşıca qulluq göstərirlər, – atası dedi, – narahat olma. Sən məndən inci-yibsən, hə? De!

– Amma...

– Gəl indi bir-birimizi aldatmayaq, yaxşı? Mən bılırəm, sən inciyirsən. Heç vaxt vaxtim olmayıb. Amma biz özgə olmuşuq. Bilirsənmi, mən heç vaxt özüm özümdən imtina eləmək istəməmişəm, yəqin ki, səni sevməmişəm, əks halda bu... lakin... bilmirəm. Stefan, işlərin yaxşıdır mı?

Stefan nə cavab verəcəyini bilmədi.

– Mən səndən soruşturmam ki xoşbəxtsənmi. İnsan xoşbəxt olduğunu yalnız xoşbəxt olduğu anlar keçəndən sonra başa düşür. İnsan dəyişərək yaşayır. De görüm, sənin bir sevgilin varmı? Bəlkə, evlənməyi düşünürsən?

Stefanın boğazı tutuldu. «Bu da insan!... O ölürlər, o, demək olar ki, mənə yaddır. Amma mənim haqqımda düşünür. Mən özüm necə, bunu bacarardımmi?» – və bu suala Stefan cavab tapa bilmədi.

– Susursan! Demək, var?

Atasına baxmadan Stefan başını yırğaladı, atasının qan sağılan gözləri mavi rəngdə idi, amma başlıcası, iztirab içindəydirilər.

– Hə, burada məsləhətlərlə kömək eləyə bilməzsən. Amma bax gör mən sənə nə deyirəm: biz, Tşinetskilər belə adamlarıq ki, qadınlar bizə mütləq lazımdırlar. Təklikdə biz öz öhdəmizdən gələ bilmirik. İnsanın təmiz yaşaya bilməsi üçün özünün də təmiz olması lazımdır. Sən həmisə tərs olubsan; bəlkə də, belə danışmaqdə düz eləmirəm. Amma sən bağışlamağı bacarmırsan, əslində, hər şey də elə bundadır və başqa da heç nə lazım deyil. Bilmirəm öyrənə biləcəksənmi?! Hər bir halda qadından nə gözəllik, nə də ağıl tələb eləməyə dəyməz. Yalnız müləyimlik. Hisslər. Qalanları yoluna düşəcək. Müləyim olmadan... – O, gözlərini yumdu. – ... Qalanları heç nəyə dəyməz... Bu isə elə asandır... – Olduqca güclü, çoxdankı səsiylə söhbətinə yekun vurdu. – Hər şeyi unuda bilərsən, necə isteyirsən. Amma məsləhətə qulaq asmaq özü də müdriklikdir. İndisə... mən sənə nə demək istəyirdim?.. Stolda üç zərf var.

Burada Stefan heyrətləndi.

– Aşağıdakı saxlanca, – atası piçildədi, – qırmızı lentlə sarılmış bir rulon var, orada mənim pnevmomotorumun certyoju var. Bütün sxemi. Eşidirsən? Bunu yadında saxla.

Almanlar gedən kimi Frontsovskinin yanına apar, model hazırlamaq lazımdır. O, necə eləyəcəyini bilir.

– Atacan, amma, – Stefan etiraz elədi, – sən elə göstəriş verirsən... elə... sanki, vəsiyyət eləyirsən. Amma sən axı özünü yaxşı hiss eləyirsən, doğrudurmu?

– Hə də, amma nə vaxtsa mən özümü yaxşı hiss eləməyəcəyəm, – atası hırslı dedi. Ona artıq təsəlli lazıim deyildi. – Bu pnevmomotor uğurdur. İnan mənə. Mən nə dediyimi bilirəm. Bax belə, bunu götürürsən... Ən yaxşısı elə indicə götürməyindir, indicə.

O, limon rəngli bürüşük boynunu uzadıb qızğınlıqla piçıldı:

– Melya bibi dözülməzdir. Müm-kü-ün deyil! – sanki, bu sözü xüsusi qeyd elədi. – Mən ona zərrəcə də inanmırəm. İndicə onu götür, mən açarı sənə verərəm.

O, şalvarını stulun üstündən götürməyə cəhd eləyəndə, az qala, çarpayıdan yerə yixılacaqdı. Şalvarın cibindən onlar əvvəlcə çirkli dəsməli çıxardılar, sonra simlər topasını və qışqacı çıxarıb açarı axtarmağa başladılar. Açıları lap gözünə yaxınlaşdıraraq atası onların arasından balaca ingilis açarını çıxarıb Stefana verdi. Stefan kabinetdən çıxanda atası mürgüləyirdi. Gözlərini açdı:

– Necə? Bu sənsən? Yaxşı, götürdün?

Sonra xeyli Stefana baxdı, sanki, nəyisə xatırlayıb, nəhayət, dedi:

– Sənin anan üçün mən yaxşı olmadım. O, heç nə bilmir, mənsə budur... mən istəmirdim... – Bir qədər ara verib əlavə elədi: – Amma sən... yadında saxla. Yadında saxla!

Stefan artıq qapıda idi ki, atası gözlənilmədən soruşdu:

– Bir də gələcəksən?

– Ata, axı mən getmirəm, mənim işim var, nahara qayıdacağam.

Atası özünü balışın üzərinə saldı.

Doktor Marsinkeviçin otağında şüşələr və aq rənglər işildayırdı – solyuks, üç kvars lampası... Görünür, bütün bunların yəhudi həkimlərin gettoya aparılması ilə müəyəyən əlaqəsi var idi. Hər üç sözdən bir o, Stefanı «həmkar»

deyə adlandırdı, amma onu ciddi qəbul eləmədiyi hiss olunurdu. Hər ikisinin bir-birindən ürəkdən zəhləsi gedirdi. Marsinkeviç ikibaşlı danışmadan Stefana atasının vəziyyətinin ağır olduğunu dedi, daşlar boş şeydir, amma döş anginası, doğrudur, tipik deyil, belə ki, ağrılar zəifdir, hiss olunan deyil, lakin tac damarlardakı qan dövrəni yaxşı heç nə vəd eləmir. O, pardaxlanmış mizüstünün üzərindəki elektrokardioqrama baxıb, nəyisə izah eləməyə başladı, amma Stefan əlinin sərt hərəkəti ilə onun sözünü kəsdi. Lakin vidalaşarkan özünü nəzakətli apardı, atasının qayğısına qalmağı xahiş elədi. Marsinkeviç pul almaqdan imtiyənə elədi, amma elə mülayim tərzdə ki, Stefan pulu stolun üzərinə qoymalı oldu. O heç kabinetdən çıxmaga macal tapmamış pul stolun yeşiyində yoxa çixdı.

Stefan «Qarqantua və Pantaqryuel»i tapmaq ümidi ilə bir neçə kitab köşkünə baxdı. Bu kitab çoxdan onun xoşuna gəlmişdi, indisə, əlinə pul düşəndən sonra Boyun tərcüməsində bu kitabı almaq istəyirdi. Nəhayət, bəxti getirdi, bukinistdə bu kitabı tapa bildi. Köhnə tanışlığından istifadə eləyib Stefan ondan yalnız almanlara satılan bir neçə dənə də dərslik və Paypak üçün alman tibb jurnalının axırıncı sayını aldı. Kitablar həddən artıq ağır oldu və Stefan tramvayla geri qayıtmağı qərara aldı. Ağzına qədər dolu olan vaqona yaxınlaşdı, tərləyən pəncərələrin arxasında adamların kölgələri akvariumdakı balıqlar kimi hərəkət eləyirdi. Boş əliylə (o birisində kitab bağlaması var idi) Stefan dəstəkdən yapışdı. Pilləkənə sıçradı, amma bu zaman kimsə onun boynunun kökündən möhkəmcə və məharətlə yapışb körpünün üzərinə dartdı. Yixilmamaq üçün Stefan yerə sıçrayası oldu. Birbaşa qarşısında gənc, üzünü tərtəmiz qırımxış almanın gördü, alman qara mundir geymişdi, ara vermədən dirsəyi ilə onu itələyirdi. Heyrətlənmiş və sarsılmış Stefan onun arxasında tramvaya minmək istəyəndə başqa bir alman, görünür, birincinin tanışı onu kobudcasına itəldi.

– *Mein Herr!*<sup>1</sup> – Stefan ucadan səsləndi və dərhal da küt, elə də güclü olmayan təpik zərbəsi aldı, alman işildayana qədər təmizlənmiş çəkməsi ilə onun arxasına bir təpik vurdu. Tramvay zəng çaldı və uzaqlaşdı.

<sup>1</sup> Mənim ağam (alm.)

Stefan körpüdə dayanıb qalmışdı. Yoldan keçən bir neçə adam yaxınlıqda dayanmışdı. O daha da dilxor oldu və özünü elə göstərdi ki, guya, qarşidakı küçədə onu nəsə maraqlandırıldı, növbəti tramvayı gözləmədən piyada geri qayıtdı. Bu hadisə onu kökündən elə silkələdi ki, universitet tanışına baş çəkmək fikrini başından çıxartdı və yarpaqların arasıkəsilməyən xışltısının müşayiəti ilə evə yola düşdü.

Atası çarpayının üstündə oturmuşdu və ağzını marçıl-dadaraq aluminium tavadan qayğanağın qalığını böyük diqqətlə qaşıyb təmizləyirdi. Hələ hırsı soyumayan Stefan başına gələnləri danişdi.

– Hə, hə. Onlar elədirlər. *Volk der Dichter*<sup>1</sup>, – atası qeyd elədi. – Di neyləyə bilərsən? Budur onların gəncləri. Sentyabra qədər (müharibəyə qədər – 1 sentyabr 1939-cu ilə qədər) mən Felligerlə məktublaşdırıldım – yadindamı, bu, mənim qalstukları ütüləyən ixtiramlı maraqlanan firma idi. Sonra o, ümumiyyətlə, cavab vermədi. Yaxşı ki, mən çertyoju ona göndərmədim. Qudurublar. Əslində, indi biz hamımız qudururuq.

O, birdən sifətini büzüşdürdü və səsi gəldikcə bağırdı:

– Melya! Me-e-lya-ya!

Stefan bunu gözləmədiyindən diksindi, amma dərhal da şappılılı addım səsləri eşidildi, qapıdan bibisinin sifəti göründü.

– Mənə bir az da siyənək balığı ver, amma soğanı çox olsun. Stefan, bəlkə, sən də yeyəsən?

– Yox... yox!

Stefan hədsiz məyus olmuşdu. Marsinkeviçin yanından çıxanda atası ilə yeni, daha səmimi bir görüşün həsrətindəydi, qoca isə öz iştahası ilə hər şeyin üstündən xətt çəkdi.

– Ata... mən, əslində, bu gün qayitmaliyam.

O, xəstəxanadaki mürəkkəb vəziyyəti təsvir eləməyə başladı, sözlərindən belə çıxırdı ki, onun üzərinə böyük məsuliyyət düşür.

– Bax ha... bax... – atası səsini uzatdı, çəngəli boşqabda sürüşən siyənək balığının parçasına sancmağa çalışırdı. Çəngəli ona batırıbildi, ağızına ağ çörəyin daha böyük bir

<sup>1</sup> Şairlər xalqı (*alm.*)

parçasını qoydu və sözünü bitirdi: – Sən orada çox da tutaşma. Mən heç nə bilmirəm, amma Kolyuxovadakı bu əhvalatdan sonra...

– Hansı əhvalatdan? – Stefan qulaqlarını şəklədi; o, bu adı eşitmışdı.

– Bilmirsən? – atası təəccübləndi, boşqabı çörəyin içi ilə təmizləyirdi. – Axi orada dəlixana vardı... daha doğrusu, müalicəxana, – sözünə düzəliş verib şübhə ilə oğluna baxdı, görsün inciməyib ki?

– Hə, balaca şəxsi müalicəxana, hə, orada nə olub?

– Almanlar binanı hərbi hospital eləyiblər, bütün dəli... xəstələri isə aparıblar. Deyirlər, düşərgəyə.

– Sən nə danışırsan? – Stefan inamsızlıqla səsləndi. Onun portfelində paranoyyanın müalicəsi üçün almanın yeni işi barədə yazılmış, artıq müharibə vaxtı dərc olunmuş jurnal var idi.

– Bilmirəm. Belə deyirlər. Lakin gör nə deyirəm, Stefan! Lütfən, bax bunu mən artıq başımdan çıxardım. Mən sənə dərhal danışmaq istəyirdim. Anzelm əmi bizə hirsənəcək.

– Nəyə görə axı? – Stefan kinlə soruşdu. Bu, onu az narahat eləyirdi.

– Bütün ili Ksaveriylə yanaşı yaşayırsan, amma bircə dəfə də yanına getməyibsən.

– Onda Ksaveriy əmi inciməlidir, daha Anzelm əmi yox.

– Sakit ol. Sən ki Anzelm'i tanıırsan. Onu özünə qarşı qaldırmaq lazımlı deyil. Di, heç olmasa, bir dəfə ora get. Ksaveriy səni sevir, doğrudan da, sevir.

– Yaxşı, ata, gedərəm.

Onlar vidalaşanda atası artıq bütünlükə axırıncı kəşfi ilə məşğul idi. Bu kəşf soyadan kürü və üyüdülmüş yarpaqlardan kotlet hazırlanmasından ibarət idi.

– Xlorofil çox faydalıdır. Bir düşün, axı altı yüz il yaşayın ağaclar var! Ətdən heç istifadə eləmədən, amma mənim ekstraktlarımla – mən sənə deyirəm – kotletlər çox gözəl alınır! Çox təəssüf ki, axırincısını axşam yedim. Bu səfəh Melya sənə telegram vurdu...

Stefan öyrəndi ki, ona telegram vurulmasının səbəbi atası ilə bibisinin münasibətlərinin gözlənilmədən kəskinləşməsi olub. Bibisi bu evi tərk eləmək fikrində imiş. Lakin onlar hələ Stefan gələnə qədər barışmışdır.

– Yoxsa mən sənə öz kürümdən bir banka verərdim. Bilirsənmi o, necə hazırlanır? Əvvəlcə soyanı qaynadırsan, sonra kömürlə, *karbo animalis*<sup>1</sup>, rəngləyirsən; sən özün də bundan baş çıxarsan, sonra duz və mənim ekstraktımdan əlavə eləyirsən...

– Kotleti də beləcə hazırlayırsan? – Stefan ciddi soruşdu.

– Yox bir! Başqa cür, məxsusən dadlı olması üçün zeytun yağı da əlavə eləyirsən. Burada bir yəhudi var idi, bir çəllək gətirəcəyinə söz vermişdi, amma onu düşərgəyə apardılar...

Stefan atasının əlini öpdü və getmək üçün hazırlaşmağa başladı.

– Dayan, dayan. Mən hələ sənə kotletlər haqqında danışmamışam.

«Qoca tamam ağlığını itirir», – Stefan düşündü, onun atasına yazığı gəlirdi, amma səhər onu bürüyən həyəcanı bir daha yaşamamırdı.

Stefan almanları və işgali unudub vağzala getdi, elə bu gün müalicəxanaya qayitmağı qərara almışdı. Bunun mümkün olmayan iş olduğu aydın oldu: dəhşətli basabas, qalmaqal, qaçaqaç. Adamlar vaqonun pəncərələrindən soxulcanlar kimi sürüñürdülər, hansısa saqqallı ayaqyolunda barrikada quraraq pəncərədən şışmiş çamadanları içəriyə dartırdı, hətta vaqonların damında da özlərinə yer eləyənlər var idi. Stefan belə səyahət eləyəcək qədər hələ «kamilləşməmişdi». Bejinetsə getdiyini sübut eləməyə çalışaraq vaqona düşməyə cəhd eləyirdi. Ona qatarın arxasında piyada qaçmağı məsləhət gördülər. Neyləyəcəyini bilmədən artıq atanın yanına qayitmağa hazırlaşırdı, amma bu zaman kimsə onun qolundan yapışib dardı. Naməlum adam yağa bulaşmış dama-dama şapka və adyaldan tikilmiş gödəkcə geymişdi.

– Siz Bejinetsə gedirsiniz?

– Bəli.

– Nədir, biletiniz yoxdur?

– Yoxdur.

– Bəlkə, birlikdə bir şey düşünək, amma rüşvət verməliyik.

– Ooo, mən həvəslə... – Stefan sözə başlamaq istəyirdi, amma naməlum adam artıq adamların içində yoxa

<sup>1</sup> Karbo animalis – ağac kömürü, homeopatik vasitə

çixmışdı və dirsəyindən möhkəmcə yapışmış konduktorla qaydıb gəldi.

– Ona pul verəcəksiniz... Demək, yüz zlotı... – o heyrət-lənmiş Stefanı qandırmağa çalışırdı. Tşinetski deyilən pulu verdi, konduktor bloknotunu açdı, pulu bu cür olan pulların üzərinə qoydu, barmağını tüpürcəyi ilə islatdı, pencəyinin yaxasına sürtüb, şalvarının cibindən dəmiriyol acharını çxartdı. Onlar konduktorun arxasınca getdilər, qaonun altından qatarın o biri tərəfinə keçdilər və bir dəqiqədən sonra artıq balaca kupedə oturmuşdular.

– Yaxşı yol, – konduktor nəzakətlə xeyir-dua verib onlarla saqlaşdı, bığlarını tərpətdi, əlini furajkasına apardı və çıxıb getdi.

– Mən sizə çox minnətdaram, – Stefan sözə başlamaq istədi, amma yol yoldaşı birdən ona olan hər cür marağını itirdi və pəncərəyə doğru döndü.

Qarabuğdayı, yaşı olmayan bu adamın pırtlaşış sifəti, batıq ağızı və nazik, yasti dodaqları vardi. O soyunub gödəkcəsini qarmaqdan asanda onun, sanki, düzgün forması olmayan əşyaları tutmağa alışmış barmaqlı böyük, ağır əli Stefanın gözünə sataşdı. Dirnaqları qalın, mikadan hazırlanmış vallar kimi donuq idi. Şapkasını lap gözlərinin üstünə kimi basaraq o, nədənsə, künçə sixildi. Qatar yerindən tərpəndi. Kupedə azından iki nəfər üçün də yer var idi, dəhlizdə sixişmiş adamlar bunu çox gözəl görürdülər. Onların sifəti sərtləşirdi. Qəşəng bir kişi özünü qapının üzərinə yixdi, onun incə, yumşaq, adama elə gəlirdi ki, həmişə nəm olan sifəti vardi. O, ara vermədən dəstəyi dərtir, şüşəni döyəcləyirdi və getdikcə bunu daha qətiyyətlə eləyirdi. Nəhayət, qışqırmağa başladı, amma nə qədər ki onu qapının arxasından eşitmək mümkün deyildi, cibindən almanın möhürlü hansıa arayışı çxartdı və onu şüşəyə yapışdıraraq nümayiş etdirməyə başladı.

– Dərhal açın! – o, fəryad qopartmışdı.

Stefanın yol yoldaşı bir müddət özünü elə göstərdi ki, heç nəyi görmür, sonra ayağa sıçradı və qapıya doğru bağırdı:

– Sus! Əclaf, bu, xidməti kupedir!

O, ləyaqətini qorumağa çalışaraq bir qədər də deyindi və sakitləşdi. Səyahət macərasız başa çatdı. Pəncərədən

bir-birini arxada qoyaraq təpələr şütyüüb keçəndə və Bej-netsə çatdıqlarını xəbər verəndə naməlum adam ayağa qalxdı, gödəkcəsini əyninə keçirdi. Gödəkcənin ətəyi ağac aralığa toxunarkən boğuq metal cingiltisi eşidildi. Bu, Stefanı bir qədər təccübənləndirdi, amma buna elə də ciddi əhəmiyyət vermədi. Sərt döngədə qatar çarxlarını zingildə-rək boş perrona yaxınlaşdı. Əyləclər qıçırdamağa baş-ladı. Stefan və yad adam çıñqlın üzərinə sıçradılar. Arxa-larında qatar yoxusu qalxaraq ağır-ağır fisildayırdı. Onlar dəmir hasarın içində olan səkinə keçdilər. Vağzali arxada qoydular və rənglərinin bütün təntənəli gözəlliyi ilə payız onların qarşısında açıldı. Stefan gözlərini qiýaraq günəşə baxdı, kırpiklərinin ucundan sürüşən göy qurşağına zövqlə tamaşa elədi və hələ də gözlərini qiýaraq – bundan kır-piklərinin altında qırmızı işıqlar oynasındı – müalicəxanaya yola düşdü.

Yad adam bircə söz belə demədən onunla yanaşı addımlayırdı. Şəhərcik arxada qaldı, onlar yarğana doğru döndülər, Stefanın yol yoldaşı, deyəsən, bir qədər qərar-sızlaşmışdı.

– Siz müalicəxanaya gedirsiniz? – Stefan heyrətlə soruşdu.

Yad adam bir qədər susdu, sonra cavab verdi:

– E-e, yox. Beləcə, hava almaq istədim.

Onlar daha yarım kilometr də getdilər. Yarğan qurtarıb, arxasında hələ görünməyən kərpic ev olan ağacların divarı görünəndə Stefan, sanki, yuxudan ayıldı.

– Qulaq asın... – o donquldandı.

Yad adam yerində donub-qaldı, onun gözünün içiniə baxırdı.

– Siz, yəqin, yarımstansiyaya gedirsiniz, hə?.. Mən... siz cavab verməyin... Lütfən, ora getməyin!

Yad adam sınaçı baxışlarla Stefana baxdı – gah inam-sızlıqla, gah da istehza ilə, onun dodaqlarında riyakar bir gülüş canlandı, dar gözlərinin içində göz bəbəkləri hərə-kətsiz halda donmuşdu. O, beləcə, bircə söz də demirdi, amma çıxb getmirdi də.

– Almanlar oradadırlar... – Stefan qırıq səslə dilləndi.

– Ora getməyin! Onlar... Boxu tutublar. Onu həbs eləyib-lər. Görünür... görünürlər... – Stefanın dili dolaşdı.

– Siz kimsiniz? – yad adam yenidən soruşdu. Onun sifeti bozarmış, dommuşdu, o, əlini cibinə saldı və onun dodaqlarında hələ də oynasañ zəif gülüş istehzaya çevrilirdi.

– Mən müalicəxananın həkimiyəm. Mən onu tanıyırdım...

Yenə də Stefanın dili dolaşdı.

– Almanlar yarımsəsiyadadırlar? – yad adam təkrar soruşdu. O, sözləri ağızından, sanki, qaldırılası mümkün olmayan yükü daşyan adam kimi çıxarırdı. – Bunun mənə, ümumiyyətlə, dəxli yoxdur... – o, sözləri uzadaraq dedi. Hiss olunurdu ki, o, əzab içində nəyisə düşünür. Lakin tez də özünü ələ aldı və üzünü Stefanın üzünə yaxınlaşdırıb, nəfəsini ona verdi və sərt səslə soruşdu:

– Baş o birisi?

– Poşçıklar? – Stefan cəld sözü göydə tutdu. – Qaçıblar. Almanlar onları tuta bilməyiblər. Onlar meşədədirlər, partizanların yanında. Daha doğrusu, mən belə eşitmışəm.

Yad adam ətrafa boylandı, onun əlindən yapışılıb, var gücüylə, ağrıyanı qədər sıxdı və uzaqlaşılıb getdi.

Yad adam yoldaki döngəyə qədər getməyib, yamacla üzüyuxarı – təpəyə doğru dirmaşdı və meşədə yox oldu. Tşinetski yüngülləşmiş halda köks ötürdü və təpənin maili yamacıyla uzanan cığırla müalicəxanaya getdi. Daş tağın yanında geri boylandı, baxışları ilə öz yol yoldaşını axtararaq aşağı, tarlaya baxdı. Əvvəlcə o, limon rəngli və alovlu sarı rənglər dənizində qaralan gövdələri yol yoldaşı kimi qəbul elədi. Sonra gördü. Yad adam uzaqda idi, yerindəcə donub-qalmışdı – intəhasız, küləksiz çöldə qara ləkə kimi görünürdü. Beləcə bircə an davam elədi, yad adam əyildi və ağacların arasında yox oldu, bir daha görünmədi.

Kişi korpusunun qapısı ağızında – bağda bu, nadir hadisə idi – Paençkovski dayanmışdı, onunla yanaşı da keşiş Nezqloba. Keşiş artıq bir neçə həftəydi özünü yaxşı hiss edirdi və təbii ki, öz kilsə vəzifələrini yerinə yetirmek üçün qayida bilərdi, amma Yeni ilə qədər o, kilsə dairəsi tərəfindən məzuniyyətdə hesab olunurdu. Bundan əlavə, onun özünün də etiraf elədiyi kimi, Yeni ili kilsəyə mənsub adamlarla birlikdə keçirmək istəmirdi.

– Yalnız gülməlidir, vəssalam, – o danışındı, – amma bizi də hər bir adam əgər onunla içməsən, inciyir. Yeni ildə də, Pasxada da belə olur, müqəddəs hesab olunanlar üçünsə bu, həmişə pis nəticələr verir. İndi mənə olmaz, məgər onlar xəstəliyimə görə mənə hörmət eləyəcəklər? Əllərindən qurtara bilmərəm. Yaxşısı budur, burada qalım, cənab professor (Paypakı o, belə adlandırdı), əgər siz məni qovmasanız.

Kilsə qoca alimin zəif yeriyydi. Yalnız buna görə bir neçə il bundan əvvəl xəstələrlə mərhəmətsizcəsinə rəftar elə-yən iki şəfqət bacısını işdən azad eləmək mümkün olma-mışdı; onda xəstələrdən biri vannada aldığı yanıqlardan ölmüşdü və hətta müalicəxanaya nazirlikdən komissiya gəlmişdi. Doğrudur, onlar özləri getdilər, hamidan gizlin olaraq Paençkovski onları öz xoşları ilə getməyə məcbur eləmişdi.

Keşiş yaxın bazar günü bağın müalicəxananı əhatə eləyən şimal divarının yaxınlığında yerləşən balaca hücrə-də ibadət ayını keçirmək üçün Paençkovskini dilə tuturdu. O artıq kilsə dəftərxanasından bunun mümkün ola bilə-cəyini, belə ibadətə heç bir maneçilik olmadığını öyrənmişdi və yalnız «cənab professor»dan rəsmi olaraq icazə verməsini istəyirdi. Paypak iztirab içindəydi, o özü istəyirdi, amma həmkarlarından utanırdı. Məlum işdir, dəlixanada ibadət – bu, az qala, ələ salmaq kimi bir şeydir. Əgər yalnız xidməti işçilər üçün olsaydı, başqa məsələ, amma keşiş saqlaməq üzrə olan xəstələrin də iştirak eləyə biləcəyini düşündürdü...

Nəhayət, alnını tər basmış Paençkovski razılaşdı və dərhal da sakitləşdi. Yerində ayaq döyürdü, nəyisə xatırladı və üzr istəyərək getdi. Elə həmin an da Stefan özünü yetirdi.

– Ata, siz daha knyaz qızınızı görmürsünüz? – baxımsız qalmış bağa baxaraq soruşdu. Daima küləklərin döyəc-lədiyi ağaclar vadidəki ağaclara nisbətən yarpaqlarını tez tökmüşdü. O, əvvəlcə öz suali ilə keşisi çox incidəcəyini təsəvvür eləməmişdi.

– Əziz cənab həkimim, mən öz ağılim, – o, sözə baş-ladı, – bir neçə saxta sim qoşulmuş musiqi alətinə bən-zədərdim... Bax qəlbim adəmi heyrətləndirən ifaçıdır və

lazım gələn melodiyani ifa eləyə bilmədi. İndisə, cənab, siz məni saqlardınız, mən tamamilə sağlamam və qəlbim minnətdarlıq hissiylə doludur.

– Bir sözlə, siz bizdən kökləyici kimi istifadə eləyirsiniz,  
– Stefan qeyd elədi və ürəyində güldü, amma onun sifətində tam ciddi bir ifadə vardı. – Belə də olar. Deyəsən, on doqquzuncu əsrə hənsə ilahiyatçı deyib ki, teloden-driyalar – yəni əsəb hüceyrələrinin sonluqları dünya efirinə qərq olub... Lakin təəssüf ki, dünya efirini fizika məhv eləyib.

– Lap yaxınlaracan mən sizin səsinizdə buna oxşar notlar eşitməmişdim, – keşiş qüssə ilə dedi. – Xahiş edirəm keçmiş xəstənizin hörmətsizlik eləməsini bağışlayasınız, amma mənə elə gəlir ki, cənab Sekulovski həmişə sizə təsir eləyib, cənab doktor, sanki... yovşan kimi. Siz təbiətiniz etibarilə şəfqətli insansınız, amma onunla görüşürsünüz və sizə acı düşüncələr hakim kəsilməyə başlayır; mən buna əminəm ki, bu fikirlər sizə tamamilə yaddır...

– Mən şəfqətliyəm? – Stefan gülümsədi. – Həyat belə komplimentləri mənə xəsisliklə rəva görüb, bax yalnız siz, ata...

– Amma bazar günü siz gələcəksiniz? Məndən olsayıdı, hansı xəstələrin ibadətdə iştirak eləyə bilməsinə siz baxardınız. Bir tərəfdən mən onların çox olmasını istəyərdim, axı neçə ildir... amma digər tərəfdən... – O, sözünə davam eləyə bilmədi.

– Mən başa düşürəm, – Stefan dedi. – lakin mənə elə gəlir ki, bu yersizdir.

– Necə yəni? – keşiş olduqca tez dilləndi. – Siz güman eləyirsiniz ki?..

– Mən güman eləyirəm: elə yerlər var ki, orada hətta Allah da özünü gözdən sala bilər.

Keşiş başını aşağı saldı.

– Doğrudan da, elədir. Əfsuslar olsun ki, məndə lazımlı olan sözlər kifayət qədər deyil, mən adı kənd keşisiyəm. Boynuma alıram, mən oxuyanda mənim arzum hənsə bir dinsizlə, həm də güclü ruhu olıyla rastlaşmaq olub. Onu cilovlamağı və düz yola...

– Necə yəni cilovlamaq? Siz, nəsə, qəribə sözlər danışırıınız.

– Mən adamları cilovlamağı nəzərdə tuturam, amma bu, günahdır. Sonra da sadə adamların arasında öyrənilən çoxlu digər şey öyrəndim. Mən özümün kiçik adam olduğumu yaxşı başa düşürəm. Hər bir həkimin mənim keşiş müdrikiyimi yer üzündən silmək üçün bütöv bir yiğin arqumenti var...

Stefanı bu ibarəli və duygusal söhbət dərinirdi. Ətrafa boylandı. Xəstələr korpusa yaxın olan xiyabana toplaşırılar – nahar vaxtı yaxınlaşırı.

– Qoy bu, bizim aramızda qalsın, – o dilləndi və əlini yellədi, sanki, xeyir-dua verirdi. – Siz bilirsiniz ki, biz də sizlər qədər sırrımızı qoruyuruq – əgər göyləri nəzərə almasaqsı... Bax siz, ata, siz heç vaxt şübhə eləməyibsiniz?

– Cənab doktor, mən necə cavab verim?

– Həqiqəti eşitmək istəyərdim.

– Xahiş edirəm məni bağışlayasınız, amma deyəsən, siz İncilə tez-tez baxmırıınız. Müqəddəs Matfeyi oxuyun: fəsil 27, misra 46. Bunlar dəfələrlə elə mənim öz sözlərim olub.

Keşiş getdi. Bağ, demək olar ki, boşaldı. Xalatların albalı rəngli ləkələri elə müntəzəm sürüñürdü ki, sanki, görünməyən qüvvə onları qızılı rənglə örtülmüş bağdan darayıb aparırdı. Axırıcı olaraq siqaretini tüstülədən baxıcı təntənə ilə keçib-getdi. Stefan onların arxasında tələsdi. Baxımsız qalmış yasəmən kolunun yanından keçəndə çömbəltmə oturmuş xəstəni gördü. İstədi tibb bacısını çağırınsın, amma fikrindən daşındı. Xəstə çiçək ləkinin üzərinə əyilərək, ona elə də yaxşı qulaq asmadığı hiss olunan əlləri ilə gümüşü rəngli çiçəkləri nəvazişlə sığallayırdı.

## AXERONT<sup>1</sup>

Stefan gəzintidən qaydırdı. Yolun hər iki tərəfindəki arx ağızına kimi yumşaq, qızılı xəzəllərlə dolu idi, sanki, Əlibabanın eşşəyi buradan keçərkən silkələnib kisə dolu qızılıları arxlara səpmişdi. Boz göydə, birbaşa başının üzərində şabalıd ağacı alışib-yanırdı. Uzaqda isə meşə saralırdı. Stefan gedir, ayaqları altında yarpaqlardan olan qalın xalça

<sup>1</sup> Axeront – yunan mifologiyasında ölülərin yeraltı Aid çarlığında beş çaydan biri. Bu çayla Xaron ölülərin ruhunu aparırımsı.

xışıldayırdı; yarpaqların rəngi sarıdan qəhvəyiyyə qədər dəyişirdi, amma əsasən də, al-qırmızı rənglər çoxluq təşkil eləyirdi; bu, bir melodiyanın müxtəlif cür səsləndirilməsinə oxşayındır. Buradan burulan və aşağıya doğru millənən xiaban portağal hərarəti ilə közəirdi. Ülfüqlərə qədər uzanan meyvə bağları təravətini itirmişdi. Külək xışıldayan yarpaqların topasını gövdələrin arasıyla qovurdu. Stefan orada qoyduğu kitabı götürmək üçün kitabxanaya girəndə bu çox-rəngli mənzərə hələ də gözlərinin qarşısında dayanmışdı.

Divardan asılan telefonun yanında Paypak dayanmışdı; telefonun dəstəyini qulağına elə sıxmışdı ki, qulağı ağarmışdı. Yalnız «bəli-bəli» deyirdi:

– Bəli... bəli... bəli... bəli... bəli...

Sonra qızığınlıqla təşəkkür elədi və dəstəyi ikiəlli asdı.

Telefondan asılı qalmışdı. Stefan onun yanına qaçıdı.

– Qulaq asın... mənim əzizim... əzizim... – Paençkovski piçildədi.

Stefanın ona yazılı gəlirdi.

– Cənab rəis, özünüzü pismi hiss edirsınız? Bəlkə, sizə koramin verim? Mən aptekə qaçıram...

– Bu yox... mən yox... – qoca mızıldandı. Qəddini düzəltdi və kor adam kimi divardan yığışaraq pəncərəyə doğru getdi.

Çürüntü qoxusu verən qızılı payız, sanki, dəniz qabarması vaxtı olduğu kimi pəncərəni xırda çilləri olan qızılı-tutquq rəngli yarpaqlarla örtmüşdü.

– Bilirsinizmi? Son, – Paençkovski dilləndi. – Son, – o, bir daha təkrarladı.

Onun çalsاقlı başı sinəsinə düşdü.

– Professorun yanına gedirəm. Hə, gedirəm. Saat neçədir?

– Beş.

– Demək, yəqin ki, öz otağındadır.

Professor həmişə öz otağında olurdu.

Geri dönən Paençkovski, sanki, indi Tşinetskini gördü.

– Bəs siz... siz mənimlə gedirsizmi?

– Mən?.. Niyə? Cənab rəis, nə baş verib?

– Hələlik heç nə. Allah buna yol verməz. Yox, yox, yol verməz. Bızsə yoluna qoyarıq... Siz də gedirsiniz, sanki, şahid olarsınız. Hə, mənim üçün danışmaq asan olacaq, siz ki zati-alilərini tanıyırsınız.

Bu sözlər qəlbində aciz bir yumor qıgilcımı doğurdu, amma bu qıgilcım dərhal da söndü.

Ümumi palataya baş çəkmək, həkimlərdən hansınınsa mənzilinə və ya professorun yanına getmək arasında fərq yerdən göyə qədər idi. Qapı adı qapıydı, hamida olduğu kimi, ağ rəngdəydi. Paençkovski xəbərdarlıqədici tərzdə qapını elə taqqıldıdatdı ki, onu eşidən olmadı. O gözlədi və bir də təkrar elədi, bir qədər güclü. Stefan qapını özü döymək istədi, amma rəis ehtiyatla onu kənara itələdi, bacarmazsan, hər şeyi korlayarsan...

– Buyurun!

Güclü səs eşidildi. Səs hələ kəsilməmiş onlar içəri girdilər.

Batan günəşin şəfəqləri altında Stefana tanış olan otaq qeyri-adi görünürdü. Günəş divarlarla alovlu bir enerji verirdi. Otaq, sanki, alışib-yanır, şirin mağarasını xatırladı. Köhnə qızıl kitabların cildində şöləlnirdi, bütün bunlar ağac naxışlarının görkəmi ilə heyrətləndirici dərəcədə uyuşdurdu. Tutqun rəngli, lakin altında bufet və rəflərin qırmızı ağacını günəş bir sehrbaz kimi işiqlandırırdı. Otaqdakı bütün ağac əşyaların üzərini parlaq ləkələr, sanki, suyun üzəri kimi xal-xal eləmişdi. Həmişə olduğu kimi, kitabsağı açıq olan kresloda oturub hansısa cildin üzərinə əyilmiş professorun başındaki saçları da qıgilcımlarındı; professor hərəkətsiz baxışlarını Paypakla Stefana dikmişdi.

Paençkovski çətinliklə bir neçə giriş cümləsi deyə bildi, bəs üzr istəyir, mane olduğunu bilir, amma *vsi maior*<sup>1</sup>, bu, hamı üçün vacibdir. Nəhayət, mətləbə keçə bildi:

– Zati-aliləri, mənə Koçerba zəng elədi... Bejinetsli aptekçi. Demək, bu gün səhər Bejinetsə almanların bölüyü, polis-qaydamaklar gəlib. Demək, ukraynalılar. Onlara susmaq tapşırılıb, amma kimsə ağızından söz qaçırb, onlar bizim xəstəxananı ləğv eləməyə gəliblər.

Paypak dərhal da bütünlükə necəsə büzüşdü, yalnız donqar burnunu qabağa uzatdı: mən qurtardım.

Professor bir elm adamı kimi aptekçinin informasiyasının dəqiqliyini şübhə altına aldı. Paençkovski isə aptekçini müdafiə elədi.

– Zati-aliləri, o, inanılmış adamdır. Otuz ildir burada-dir. Sizi, cənab professor, hələ Olqerdlərdə xidmətçi olduğu

<sup>1</sup> Fövqəladə vəziyyət (*lat.*)

vaxtlardan xatırlayır. Zati-aliləri, onu tanımlar, axı o, balaca adamdır, – və Paençkovski əlini lap döşəməyə qədər uzatdı ki, onun nə qədər balaca olduğunu göstərsin. – Amma ləyaqətli adamdır.

Rəis köks ötürdü və davam elədi.

– Demək, belə, zati-aliləri, bu, elə dəhşətli xəbərdir ki, inanmaq istəmirsən. Amma bizim, daha doğrusu, mənim vəzifəm məhz inanmaqdan ibarətdir.

Burada onun üçün ən çətin anlar başladı. Görkəmindən itaetkar və özünü itirmiş kimi görünən o, əslində, onu necə soyuq qəbul elədiklərini çox gözəl görürdü: professor hətta oturmağı da təklif eləmirdi. Stolun qabağındakı iki kreslo boş idi – günəş şəfəqlərinin qızılı buludlarının iki kölgə adacığı. Professor isə özünün ağır, düyünlü əlini kitabın üzərinə qoymuşdu və gözləyirdi. Bu, o anlama gəlirdi ki, bütün bu səhnə intermediyanı<sup>1</sup>, bura gələnlərin mənasını başa düşməyə qadir olmadıqları daha vacib xəbərdaredici epizodu təmsil edir.

– Zati-aliləri, bu qaba əsgərlərə komandır qismində alman psixiatrı təyin olunmuşdur. Beləliklə, sanki, həmkarımızdır. Doktor Tissdorf.

Paençkovski susdu. Professor səsini çıxartmirdi, yalnız qaşlarını yüngülçə çatdı, sanki, demək istəyirdi: «eşitməmişəm», «bilmirəm».

– Hə, bu cavan oğlan. Esesçi. Mənim başa düşdürüüm qədəriylə bu təşkilat yaxşılıq bilməyəndir – amma neyləyə bilərik? Bejinetsə, onun yanına getmək lazımdır, zati-aliləri, çünkü məhz, məhz sabah... – o dedi və səsi getdikcə möhkəmlənirdi. – Bu gün almanlar keşiş Petşikovskiyə deyiblər ki, sabah səhər onlara qırx adam lazım olacaq – yol mükəlləfiyyəti üçün.

– Bu xəbər... mənim üçün elə də gözlənilməz deyil, – professor cəld dedi və belə böyük adamın belə sakit danışmağı bacarması qəribəydi. – Mən bu xəbəri gözləyirdim, bəlkə də, bu cür yox, Rozeggerin məqaləsindən sonra... Həmkar, siz axı nə dediyimi başa düşürsünüz.

Paypak yaltaqcasına təsdiq elədi: o xatırlayır, qulaq asır və diqqət yetirir.

<sup>1</sup> İntermediya – dram tamaşasının iki pərdəsi arasında oynanılan kiçik komik səhnecik

– Lakin burada mənim rolumun nədən ibarət olacağını bilmirəm, – professor sözünə davam elədi. – Bu işdən mənim başa düşdürüüm qədəriylə nə xidməti heyəti, nə də həkimləri heç bir təhlükə gözləmər. Xəstələri isə...

O, bunu deməməliydi. Adətən, ölçüb-biçib danışan professor bu dəfə sözləri seçməyə çatdırmadı. Paençkovski zahirdən heç nə hiss elətdirmirdi, necəydisə, elə də qalmışdı (heç bir titan deyildi. Goyərçin idi – vəssalam), amma o, stola söykənəndə onun cılız əli, qoca əli dəyişmişdi – daha titrəmirdi.

– İndi zaman elədir, – o dedi. – İnsan həyatı qiymətdən düşüb. Dəhşətli zamandır, amma zati-aliləri, hələlik sizin adınız sıpər kimi bu binanı qoruya və yüz səksən bədbəxt xəstənin həyatını xilas eləyə bilər.

Professorun stolun altında gizlətdiyi, sanki, bu müzakirədə iştirak eləməyən sağ əli indi müzakirəyə qatıldı, sərt, üfüqi hərəkətlə susmaq işarəsi verdi

365

– Axi mən bu müəssisənin rəhbəri deyiləm, – professor dilləndi. – Mənim adım hətta əməkdaşların siyahısında da yoxdur, ştatda deyiləm, ümumiyyətlə, burada qeyri-rəsmi surətdə qalıram və fikrimcə, mənim də, sizin də bundan ötrü ciddi başağımız ola bilər. Lakin siz mənim qalmağımı istəsəniz, mən qalarım. Havadarlığa qalanda isə – mənim xidmətlərim, əgər beləsi varsa, «onlar» tərəfindən Varşavada qiymətləndirilib, necə qiymətləndirdiklərini də siz bilişiniz. Həmkar, sizin dediyiniz kimi, gənc, vəhşi ari nə yaşıla, nə də elmi adlarla hesablaşmayan hakimiyətdən əmr alıb.

Ortalığa sükut çökdü və tədricən bu sükut otağın simasını dəyişdirdi. Günəşin qırmızı, alışib-yanan ləkə kimi divarların arxasında yoxa çıxan sonuncu şüası pəncərənin yanındaki şəkin qapıları üzərindən sürüşürdü və bu şüa elə yumşaq, elə canlıydı ki, Stefan söhbətin gedisi böyük diqqətlə izləsə də, onu baxışlarıyla yola salırdı. Sonra axşamın düşdürüünü xəbər verən mavitəhər tüstü, sanki, şəffaf su kimi otağı doldurdu. Səhnədə yaxşı rejissoru olan tamaşaşa görünməyən projektorların işıqlandırmanı dəyişrək pyesdəki hərəkətləri irəli çıxaranda olduğu kimi, həm qaranlıq və həm də qüssəli oldu.

– Mən indicə ora getmək istəyirəm, – Paençkovski dedi; professora qulaq asdıqca qəddini daha da düzəldirdi, hətta

onun Don Kixot saqqalı belə titrəyirdi. – Mən düşündüm ki, siz də mənimlə gedərsiniz.

Professor yerindən tərpənmədi.

– Belə olan halda mən gedirəm. Hələlik... zati-aliləri.

Onlar çıxdılar. Dəhliz burada sərt dönürdü. Buralar hələ də elə indicə professorun otağını tərk eləyən qırmızı işığa qərq olmuşdu. Tez-tez yeriyən qocayla yanaşı addim-ladıqca Stefan özünü tamam balaca hiss eləyirdi. Alimin kiçik, qırışlı sıfəti məgrurluq ifadəsi ilə işiqlanmışdı.

– Mən elə indi gedirəm, – onlar günəş şüasının zolaqlara böldüyü pilləkən meydancasında dayananda o dedi.  
– Sızsə, həmkar, mən qayıdana qədər bütün eşitdiklərinizi gizlin saxlayın.

O, əlini sürəhinin üzərinə qoydu.

– Professor ağır anlar yaşayıb. Onu elektroensefaloqrafiyanın əsasını qoymuş... həm də təkcə Polşada yox, laboratoriyadan çöle atıblar. Lakin mən düşündüm ki....

Bu zaman qoca Paypak kənarə doğru yırğalandı, onun saqqalı titrədi. Amma bu, uzun sürmədi.

– Bilmirəm, bəlkə, *Acheronta movebo*<sup>1</sup>. Amma...

– Mən də sizinlə gedimmi? – Stefan dilləndi. Dərhal da qorxdu, onda, alman ona arxadan təpik vuranda olduğu kimi, sanki, qulağı yüngülçə tutuldu. O hətta səndirlədi.

– Yox. Siz nəylə kömək eləyə bilərsiniz? Yəqin, yalnız bircə Kayters...

Paençkovski bir xeyli susdu və sözünü bitirdi:

– Amma o getməz. Mən bilirəm. Bu, kifayət elədi.

O, boş pilləkənlə üzüaşağı düşməyə başladı; ayağını el möhkəm basırdı ki, sanki, öz xəstəliyi haqqında gəzən söz-söhbəti birdəfəlik rədd eləmək istəyirdi.

Stefan pilləkən meydancasında qaldı və burada Marqlevski ona yaxınlaşdı. Ariq doktor çox gözəl əhvalda idi. Stefanın düyməsindən yapışaraq onu pəncərəyə doğru çəkdi.

– Həmkar, siz eşidibsinizmi, keşiş sabah bizim üçün ibadət təşkil eləmək istəyir. Ona köməkçilər lazımdır. Mən Riquerin vasitəsilə uşaqları göndərəcəyimə söz verdim. Bilirsınızmi ona kim xidmət eləyəcək? Mənim şöbəmdən olan bu balaca Petrus! Bilirsınızmi o kimdir?

<sup>1</sup> Aixeront axmağa başlayıb (*lat.*)

Stefan sıfətdən Marqlevskinin qızılı saçlı mələklərinə oxşayan balaca, sarışın oğlanı xatırladı. Bu, ağzının suyu axan, sağalmasına, demək olar ki, ümid olmayan ağıldankəm idi.

– Bu, heyrətləndirici olacaq! Qulaq asın, həmkar, biz mütləq...

Stefan düyməsini qurban verdi, qışqıraraq çox tələsdiyini dedi və sona qədər qulaq asmayıb, cəld qaçaraq getdi. Korpusdan bağa çıxdı, oradan isə Paençkovskinin Bejinetsə getdiyi şose yoluna doğru qaçıdı. Demək olar ki, yolu seçmədən üzüşaşı düşürdü. Birdən, sanki, yuxudan ayıldı. Yarpaqların quru xışlısına yeni bir səs qarışmışdı. Stefan başını qaldıraraq dayandı. Haradasa uzaqda motor uğuldayırdı. Kimsə maşına dağa doğru gəlirdi, bunu, sanki, quyruq kimi ağacları qucaqlayan tüstü sütunu da göstərirdi, – maşın yaxınlaşırırdı. Stefan diksindi, sanki, varlığına soyuq hakim kəsildi və cəld geri döndü. O artıq üzərində köhnə yazı olan daş tağın yanındaydı ki, indi artıq tamam yaxından motor səsinin gəldiyini eşitdi. Sütunların yanında dayandı.

İkinci sürətlə cirildayaraq və döngədə yana doğru xeyli əyilərkən alman hərbi maşını – «Kubelvagen» yaxınlaşırırdı; maşının düzünə kəsilib gödəldilmiş kapotu vardi. Küleyin döyəclədiyi şüşənin arxasında sürücünün dəbilqəsi qaralırdı. Maşın Stefanın yanından keçdi, döndü, inildədi və xəstəxananın ərazisinə daxil olaraq qapının qabağında dayandı.

Stefan ora getdi.

Divarın yanında hündürboylu alman dayanmışdı. Onun əynində maskalayıcı büruncək vardı; qara eynəyi dəbilqənin üzərinə geriye çəkilmişdi; qara əlcəklərinin geniş barmaqları qifa oxşayırdı. Mahud mundırın üzərində qurmuş palçıq ləkələri görünürdü. O, hirslenmiş halda qapısını sıxışdırırdı. Stefan almanın sualını eşidib söhbətə müdaxilə elədi:

– *Der Direktor ist leider zur Zeit abwesend. Bitte, was wünschen Sie?*<sup>1</sup>

– *Hier muss mal Ordnung gemacht werden, – alman dedi. – Sind Sie sein Stellvertreter?*<sup>2</sup>

<sup>1</sup> Təəssüf ki, direktor indi burada yoxdur. Sizə nə lazımdır? (alm.)

<sup>2</sup> Buranı qaydaya salmaq lazımdır. Siz onun müavinisiniz? (alm.)

– *Ich bin hier Arzt*<sup>1</sup>.

– *Na, also, dann gehen wir mal rein*<sup>2</sup>.

O, elə əminliklə içəri keçdi ki, sanki, burada olduğu ilk dəfə deyildi. Sürücü maşında qaldı. Yanından keçəndə Stefan əsgərin sağ əlini özyüylə yanaşı oturacağın üstünə qoyduğu avtomatın üzərinə qoyduğunu gördü.

Stefan almanı ümumi dəftərxanaya apardı.

– *Wie viele Kranke haben-Sie jetzt?*<sup>3</sup>

– *Entschuldigen Sie, aber ich weiss nicht, ob...*<sup>4</sup>

– *Warm Sie sich zu entschuldigen haben, bestimme ich, – alman artıq sərt danışındı. – Antworten Sie*<sup>5</sup>.

– *Etwa einhundertsechzig...*<sup>6</sup>

– *Ich muss die genaue Zahl haben. Zeigen Sie die Papiere*<sup>7</sup>.

– *Es ist ja Arztgeheimnis*<sup>8</sup>.

– *Ein Arschloch ist das*<sup>9</sup>, – alman çımxırdı.

Stefan rəfdən kitabı götürdü və açdı, xəstələrin sayı 186 nəfər idi.

– *So? Und lügen Sie nicht?*<sup>10</sup>

Tşinetskinin nəyə görəsə yanaqları soyuyurdu. Bununla belə, heç cür baxışlarını almanın qabağa olduqca sərt halda çıxmış çənəsindən ayıra bilmirdi. Soyuq tər basan barmaqları öz-özlüyündə yumruq kimi düyünlənirdi. Amma o, hələ də lüt soyunaraq təzəcə qazılan yarğanın üzərində dayanan yüzlərcə adamı görən bozarmış gözlərə, bu adamların mənasız hərəkətlərinin tanış olduğu, – onlar özləri də neylədiklərini başa düşmədən özlərini dirigözlü palçığın içində yığmağa hazırlayırdılar, – gözlərə baxırdı. Stefana elə gəlirdi, sanki, otaq və otağın bütün əşyaları onun ətrafında

<sup>1</sup> Mən buranın həkimiyəm (*alm.*).

<sup>2</sup> Di yaxşı, onda gedək görüm (*alm.*).

<sup>3</sup> Sizin indi burada nə qədər xəstəniz var? (*alm.*)

<sup>4</sup> Bağışlayın, amma mən bilmirəm, belə ki... (*alm.*).

<sup>5</sup> Siz burada nə vaxt üzr istəməlisiniz, ona mən qərar verirəm. Cavab verin (*alm.*).

<sup>6</sup> Yüz altmışa yaxın (*alm.*).

<sup>7</sup> Mənə dəqiq rəqəm lazımdır. Sənədlərinizi göstərin (*alm.*).

<sup>8</sup> Bu, həkimlik sırrıdır (*alm.*).

<sup>9</sup> Cəhənnəmə olsun (*alm.*).

<sup>10</sup> Hə? Siz aldatmırıınız? (*alm.*)

fırlanır. Ancaq çiynindən asılı qalan yaşıl bürüncəkdə olan hündürboylu alman hərəkətsiz oturmuşdu.

— *Ein dreckiges Nest, das, — alman dedi — Zwei Tage schon muss man die Schweinehunde durch die Walde jagen. So was erne Sonderkomission wird zu Ihnen kommen. Wenn Sie einen einzigen Kranken verstecken, wird Jhnen...<sup>1</sup>*

O hədələmirdi, onun hətta üzünün ifadəsi də əvvəlkilik idı, o, bircə işarə belə eləmədi. Amma Stefanın içərisində hər şey buza dönürdü. Dodaqları bircə anın içində qurudu, dodaqlarını ara vermədən yalamağa başladı.

— *So zeigen Sie mir jetzt alle die Gebäude hier<sup>2</sup>.*

— *In die Krankensale werden die Nichtärzte nicht zugelassen, weil die Verordnung...<sup>3</sup>* — son dəfə Stefan güclə eşidiləcək tərzdə dedi.

— *Die Verordnungen machen wir, — alman dedi. — Genug gequatscht<sup>4</sup>.*

369

Sanki, nə elədiyinin fərqinə varmayaraq Stefanı elə itələdi ki, Stefan ayaq üstə güclə qaldı. İti addımlarla onlar həyəti keçib-getdilər. Alman ətrafi gözdən keçirir, suallar verirdi: korpusda neçə yer var? Neçə giriş-çixış var? Pəncərələrin barmaqlıqları varmı? Neçə xəstə var?

Nəhayət, artıq vidalaşarkən o, həkimlərin və baxıcıların sayı ilə maraqlandı. Ən iri çəmənliyin qarşısında dayanıb diqqətlə çəmənliyə baxdı, sanki, çəmənliyin ölçüsünü götürürdü.

— *Sie konnen berahigt schlafen, — o artıq maşından dedi. — Ihnen wird nichts passieren. Falls wir aber einen Banditen bei Ihnen finden, eine Waffe oder so was, dann mochte ich nicht in Ihrer Haulstecken<sup>5</sup>.*

Motor uğuldadı, yekəpər alman arxa oturacaqdə özünə yer elədi. Yalnız indi Stefanı əvvəl diqqət yetirmədiyi iki qəribə

<sup>1</sup> Qoxumuş mağaradır. İki günə bu donuz sürüşünü meşəyə qovmaq lazımdır. Bax bura, sizə komissiya götürəcəklər. Əgər siz, heç olmasa, bircə xəstəni belə gizlədərsinizsə, mən sizi... (*təhrif olunmuş alm.*).

<sup>2</sup> Di indi də bütün binanızı göstərin (*alm.*).

<sup>3</sup> Palataya xidməti heyətdən başqa kimsənin girməsinə icazə yoxdur, çünki göstərişə görə... (*alm.*).

<sup>4</sup> Göstəriş biz veririk. Bəsdir çərənlədin! (*alm.*).

<sup>5</sup> Sakit yata bilərsiniz. Sizi heç bir təhlükə gözləmir. Amma əgər biz sizdə bandit, silah və ya başqa nəsə taparıqsa, onda mən özüm də sizin yerinizdə olmaq istəməzdim (*alm.*).

hal heyrətləndirdi: birincisi, onlar bircə həkimlə, bircə baxıcıyla belə qarşılışmadılar, halbuki onlar hamısı, adətən, axşamlar bağda gəzisidirlər, ikincisi, o, heç cür başa düşə bilmədi: bu alman özü məxsusən kim idi? Maskalı bürüncək onun hansı rütbədə olduğunu öyrənməyə imkan vermirdi. Almanın sıfətini Stefan yadında saxlamamışdı, yalnız qara eynək və dəbilqə. «Marsdan gələnə oxşayırı», – Stefan düşündü və bu an sakit addım səslərini eşitdi.

– Bu nə idi, həmkar?

Birbaşa qarşısında Nosilevskayanı gördü, qadının gözləri ona indi daha gözəl görünürdü, qaçmaqdan və həyecandan yanaqları qızarmışdı. O tutuldu, dedi ki, nə olduğunu özü də bilmir, hansısa alman xəstəxanaya baxmaq istədi. Deyəsən, onlar meşədə partizanlara pusqu qururlar, bax o da bura gəlmışdı.

Stefan Paypakı ələ vermək istəmədiyindən bilərəkdən qeyri-müəyyən danışındı.

Nosilevskayanı Riqerlə Marqlevski göndərmişdilər, doğrudur, onlar yuxarı mərtəbədən maşının getdiyini görmüşdülər, amma hələ də özləri aşağı düşməyə risk eləmirtilər. Qadını da son dəqiqliyə qədər yanlarından buraxmamışdilar, qoruyurmuşlar...

Stefan Nosilevskaya ilə elə də nəzakətlə davranmırıldı, onu bağda tək qoydu, özü isə təzədən şose yoluna tərəf yollandı.

Saata baxdı, yeddi idi. Qaranlıq tez düşmüştü. Alman burada azından yarım saat olmuşdu, Paypak ələ indilərdə qayıtmalıydı. Toranlıqda bütün ətraf başqa cür, yad görünürdü. Müalicəxanaya baxdı. Arxada gizlənmiş ayın, sanki, lampa kimi işıqlandırdığı binanın məğrur cizgiləri qəhvəyi şüaların fonunda qaralırdı.

Stefan bir neçə yüz metr də getdi və birdən yarpaqların xışltısı arasından hansısa addım səslərini eşitdi.

Kimsə qarşısına gəlirdi. Qaranlıq idi, ay buludların arxasında gizlənmişdi. Səslərə görə səmti müəyyənləşdirən Stefan yolun o biri tərəfinə keçdi və ondan üç addımlıq məsafədə olan rəisini gördü.

– Cənab doktor... Alman bura gəlmışdı, – Stefan sözə başlamaq istədi, amma dili dolaşdı, hər şeyə görə rəisində daha vacib xəbərlər olduğunu hiss etdi.

Lakin Paençkovski dinməzcə addımlayırıldı. Stefan onu gah bir az irəli buraxaraq, gah da ondan bir az geri qalaraq onunla yanaşı addımlamağa çalışırdı. Onlar beləcə giriş qapısına kimi getdilər, sonra əvvəl olduğu kimi, tam sükut içinde Paypakin kabinetinə yollandılar. Daha doğrusu, rəis ora getdi, Stefan isə ondan geri qalmadan onun arxasında gedirdi. Paençkovski qapını açarıyla açıb içəri keçdi, Stefan da. Onların hər ikisinin işiq düyməsinin qapının lap yanında olduğunu yaxşı bilməsinə baxmayaraq, işığı yandırana kimi qəribə vəziyyətdə üç-dörd dəfə bir-biri ilə toqquşdular. Bu zaman suallarla qocanın üzərinə atılmağa hazır olan Stefan dəhşət içinde geri çəkildi.

Paençkovski tamamilə sapsarı idi və elə bil, qupquru qurumuşdu. Göz bəbəkləri balacalaşmışdı, eynən nöqtəyə oxşayrdı.

– Cənab rəis... – Stefan pçıldadı və bir qədər ucadan dilləndi: – Cənab rəis...

371

Paençkovski aptekə yaxınlaşdı, üzərində “*Spiritus vini concentratus*” yazısı olan kip tixachi balaca şüşəni götürüb açdı. Stəkana bir qədər süzdü, – onun qədəhi yox idi, – içdi və güclü öskürdü. Sonra özünü kresloya yixib başını qucaqladı.

– Bütün yol boyunca, – o, barmaqlarını sıfətindən çəkmədən sözə başladı, – bütün yol boyunca mən nə deyəcəyimi düşünürdüm. Əgər o, mənə deyərdisə dəlilər faydasız adamlardır, mən düşünürdüm, onda mən almanınlardan Bloyleri və Mebiusu misal gətirərdim. Əgər Nürnberg qanunlarını xatırladardılsa, izah edərdim ki, biz işgal olunmuş ölkəyik, belə çıxır ki, sülh müqavilələri imzalanana kimi bizim vəziyyətimiz qanuniləşdirilməyib... Əgər sağalmayan xəstələri verməyi tələb edərdilərsə, tibbin heç bir xəstəliyin qarşısında aciz olmadığını deyərdim. Həmişə anlaşılmazlıqlarla hesablaşmaq lazımdır, bu, həkimin vəzifələrindən biridir. Əgər deyərsə ki, düşmənlər ölkəsidir, o isə almandır, mən ona hər şeydən əvvəl onun həkim olduğunu xatırladardım. Əgər...

– Cənab rəis... – Stefan yalvarış dolu səslə pçıldadı.

– Hə, siz qulaq asmaq istəmirsiniz. Mən ora çatanda, heç olmasa, üç söz deməyə fürsət tapdimmi, bilmirəm. O, mənim üzümdən vurdı.

— A... A... — Stefan nəsə demək istədi, amma bacarmadı.

— Ukraynalıların vaxtmistri mənə dedi ki, xəstələrin sayını öyrənmək və «taktiki plan işləyib hazırlamaq» üçün oberşтурmfürer Qutka müalicəxanaya getdi. Onlar bunu belə adlandırırlar. Ümid eləyirəm siz onlara yalan məlumat veribsiniz?

— Yox... mən... yəni o özü baxdı.

— Bəli. Hə, hə.

Digər şüşədən Paypak özünə lüminalılə brom süzdü, içdi və ağızını əlinin arxa tərəfi ilə sildi. Sonra bütün həkimləri kitabxanaya dəvət etməyi xahiş elədi.

— E... cənab professoru da?

— Necə? Hə. Yaxşısı budur, yox. Yox.

Stefan Nosilevskaya və Riqerlə kitabxanaya gələndə orada artıq işıq yanırıldı, onların arxasında Kayters, Marqlevski və Staşek gəldilər. Paençkovski hamının əyləşməsini gözlədi. Sonra qısaca, təfərrüatlara varmadan, — halbuki belə şeyin həvəskarı idi, — məlumat verdi ki, Ovsyan kəndini sakitləşdirən, yəni yandırıb kül eləyən və onun sakinlərini məhv eləyən alman-Ükrayna komandası müalicəxanada olan bütün xəstələri qırmaq niyyətindədir. Bu məqsədlə də almanlar səhərə kimi Bejinetsdən adamlar yiğilmasına göstəriş veriblər, çünkü öz təcrübələrindən bilirlər ki, xəstələr özlərinə qəbir qazan kəndlilərdən fərqli olaraq razılıqla iş görməyə qadir deyilər. Sonra o, doktor Tissdorfun yanına getmək üçün cəhd eləməsindən danışdı.

— Ona gəlişimin məqsədini ancaq deyə bilməşdim ki, o, məni şillə ilə vurdu. Mən onun bununla qəzəbini bürüzə verməsinə inanmaq istəyərdim, lakin ukraynalıların vaxtmistri mənə dedi ki, onlar hərbi əməliyyata başlamaq əmri alıblar, bu gün onlar üçün özlərində olduğundan əlavə patron gətirəcəklər. Vaxmistr mənə namuslu adam kimi göründü, çünkü belə vəziyyətlərdə sözün, ümumiyyətlə, nəsə bir əhəmiyyəti yoxdur.

Bundan sonra da Paençkovski həkimlərə oberşтурmfürer Qutkanın gündüz təşrifinin əsl məqsədini açıqladı.

— Mən istərdim ki, siz... bu haqda düşünəsiniz. Müəyyən... addımlar atmaq üçün... Mən rəisəm, amma sadəcə... sadəcə, hər şeyə...

Onun səsi dəyişdi.

– Bütün xəstələri meşəyə buraxmaq olar, özümüz isə çıxbı gedərdik, saat ikidə Varşavaya qədər sürət qatarı gedir, – Stefan fikrini söyləmək istədi, amma cavabında elə sükütlə qarşılaşdı ki, sözünü başa çatdırı bilmədi. Pay-pak kresloda qurcuxurdu.

– Mən bu haqda düşünmüşəm... amma dəyməz. Onlar asanlıqla xəstələri tutarlar. Həm də onlar məsədə yaşaya bilməzlər. Bu... bu, hamisindən asan olardı. Amma bu, məsələnin həlli deyil.

– Tam cəfəngiyatdır, – Marqlevski qəti etiraz elədi.  
– Güman eləyirəm biz gücə güzəştə getməliyik. Arximed kimi. Xəstəxananı tərk... tərk etməliyik.

– Xəstələrlə birlikdə?

– Yox, niyə ki? Sadəcə və sadəcə, tərk eləyirik.

– Demək, qaçıraq. Deyəsən, bu da bir çıxış yoludur,

– hansısa şübhəli bir səbirlə qoca yumşaqca qeyd elədi.  
– Almanlar məni şillə ilə vura, burada bayırə ata, nə istəsələr eləyə bilərlər. Lakin mən müəssisənin rəhbərin-dən başqa birisi deyiləm. Mən həkiməm. Siz də hamınız həkimsiniz.

– Cəfəngiyatdır. Bunun nə dəxli var? – Marqlevski əliylə çənəsini ovuşturdu, sanki, burada tək-tənhaydı.

– Siz başqa vasitələri... sınaqdan çıxartmadınız? – Kayters soruşdu.

Hami ona baxdı.

– Siz nəyi nəzərdə tutursunuz?

– Di... rəhmə gətirmək üçün, hansısa bir vasitəni...

– Rüşvət... – nəhayət, rəis təxmin elədi.

– Onlar nə vaxt burada olacaqlar?

– Bütün ehtimallara görə, səhər yeddiylə səkkizin arasında.

Bayaqdan yerində otura bilməyən Marqlevski stulu kənara itələdi və barmaqlarını geniş açaraq əllərini birbaşa stolun üzərinə yapışdırıldı, hətta barmaqlarının sümükləri ağardı. O danışmağa başladı:

– Mən... öz borcum hesab edirəm... mən təkcə mənim yox, hamının sərvəti olan öz elmi işimi xilas eləməyə borçluyam. Görürəm ki, mənim, sadəcə olaraq, başqa çıxış yolum yoxdur. Sağlıqla qalın, cənablar.

O, başını yuxarı qaldıraraq heç kimə baxmadan otağı tərk elədi.

Paençkovski zəifcə, ümidsizcəsinə əlini yellədi. Hələ də hamı qapiya baxırdı.

– Di, demək, belə oldu... – Paypak qırıq-qırıq səslə danışmağa başladı. – Bu belədir. Mən burada iyirmi ildir işləyirəm... iyirmi il. Amma mən bilmirdim... mən güman eləmirdim... Mən psixoloqam, mən qəlb bilicisiyəm... mən... Axi biz özümüz haqqında yox, onlar haqqında düşünməliyik! – Paençkovski ucadan qışqırdı, yumruğunu stola döyüdə və ağladı. Öskürür, bütün bədəni titrəyirdi.

Nosilevskaya ayağa qalxdı, onu kresloya apardı və oturdu, hərçənd o, müqavimət göstərirdi. Qadın qocanın üzərinə əylərək onun biləyindən yumşaqcasına yapışib, nəbzini ölçəndə saçlarıyla qızılı qığılçımlar qaçışırıdı. Sonra saçlarını geri ataraq öz yerinə qayıtdı.

374 Dərhal da hamısı eyni zamanda danışmağa başladı.

– Bəlkə, bütün bunlar hələ yəqinləşməyib.

– Mən aptekçiyyə zəng edərəm.

– Hər ehtimala qarşı Sekulovskini gizlətmək lazımdır. (Bunu Stefan dedi.)

– Keşisi də.

– Həmkar, axı o, deyəsən, xəstəxanadan azad edilib.

– Yox, məsələ də burasındadır ki, yox.

– Onda gedək dəftərşanaya.

– Alman siyahını yoxladı, – Tşinetski boğuqcasına dil-ləndi, – və... məni, yəni bizim hamımızı cavabdeh elan elədi. Kayters sakitcə oturmağındaydı.

Paençkovski ayağa qalxdı, o artıq sakitləşmişdi, yalnız qızaran gözləri onun özündə olmadığını bildirirdi. Stefan ona yaxınlaşdı.

– Cənab rəis, biz qərara gəlməliyik. Bəzilərini gizlətmək lazımdır.

– Baş verənləri dərk eləyən bütün xəstələri gizlətmək lazımdır, – rəis dedi.

– Bir neçə daha dəyərlisini, bəlkə də... – Riqer tərəddüd içində sözə başlıdı.

– Bəlkə, sağalarları, ümumiyyətlə, buraxaq?

– Onların sənədləri yoxdur. Onları vağzalda dərhal yaxalayarlar.

– Bəs kimi gizləyək? – Staşek gizlədə bilmədiyi hırslı soruşdu.

– Di mən deyirəm, daha dəyərlilərini, – Riqer təkrar elədi.

– Kimin dəyərli olduğunu mən müəyyənləşdirməyəcəyəm. Söhbət ondadır ki, onlar digərlərini satmasınlar,

– Paypak dedi. – Yalnız bunu nəzərə alın.

– Demək, seçmə yolu ilə?

– Xahiş edirəm, palatalara dağlışın... Nosilevskaya, tibb bacılarını ayrıca xəbərdar edin.

Həmi qapıya doğru yönəldi. Paypak hər iki əliylə stuldan yapışaraq kənardə dayanmışdı. Axırıncı çıxan Stefan onun piçildadiğını eşitdi.

– Necə dediniz? – o, Paençkovskinin ona nəsə demək istədiyini düşündü. Amma qoca onu eşitmədi.

– Onlar... onlar üçün... onlar üçün dəhşətli olacaq...

– qoca güclə eşidilən piçiltıyla dedi.

375

Onlar bütün gecəni yatmadılar. Seçim şübhəli nəticələr verdi, hansısa iyirmi xəstəni seçə bildilər, amma onlar üçün heç kim cavabdeh olmaq istəmirdi, heç kim onların əsəblərinin tab gətirəcəyinə əmin deyildi. Gizlətməyə çalışıslarda, bu xəbər sürətlə bütün xəstəxanaya yayılmışdı. Gənc Yuzef yaxasıaçıq xalatda rəisdən bircə addım belə kənarlaşmındı, o, elə hey öz arvadı və uşaqları haqqında nəsə mızıldayırdı.

Qadın şöbəsində yarıçılpaq xəstələrin dəstəsi balışlardan çıxan tünd-göy lələklərin buludu içində rəqs eləyirdilər; onların cingiltili çıçırtıları bircə dəqiqliyə belə ara vermirdi. Stefanla Staşek iki saat ərzində, demək olar ki, apteklərdə saxlanılan azacıq dərman ehtiyatlarının hamisini tərtəmiz təmizlədilər; indiyə qədər ciddi qənaət elədikləri lüminalı və skopolamini indi səxavətlə paylayırdılar; lakin bununla onlar heç nəyə nail ola bilmədilər. Stefan özü üstünlüyü spirtə verən Riqerin gülüşünü eşidərək iki dəfə böyük brom şüşəsinin üzərinə əyildi. Bir müddət keçəndən sonra iki iri çamadan və içində dahilərin kartotekası olan arxa çantasıyla Marqlevskinin qapıya doğru getdiyini gördülər. Gecəyarısına yaxın Kayters öz otağına

qapandı. Hərc-mərclik artırdı. Hər korpus öz avazıyla bağlırdı, hamısı da çoxsəslı bağırtiya çevrilirdi. Stefan mənəsiz halda mərtəbədən mərtəbəyə qaçırdı; bir neçə dəfə professorun mənzilinin yanından keçmişdi. Qapının altından zəif işiq zolağı görünürdü, oradan heç bir səs eşidilmirdi.

Əvvəlcə elə düşünürdülər ki, xəstələri xəstəxananın ərazisində gizlətmək ümidsiz işdir. Amma Paençkosvki saqlamaq mərhələsində olan üç manyakı və on bir şizofreniki öz mənzilinə yerləşdirərək onları fakt qarşısında qoydu. Onların otağına olan qapının qabağını şkafla kəsdi. Sonra şkafı kənara itələmək lazım geldi, çünkü xarici görünüşüylə ən sağlam görünən şizofrenikin tutmaları tutdu. Şkafı çəkərkən tələsədiklərindən divardan iri bir suvaq parçasını qopartdılar və Paençkovski əlüstü həmin yeri pərdə ilə örtdü. Stefan bir neçə dəfə onun mənzilinə baş çəkdi; əgər ümumi əsəbi ab-hava olmasaydı, qocanın ağızına bir neçə mix salıb, yerini Yuzefin saxladığı stulun üzərində rahatlaşaraq əsəb çəkiciylə pərdəni necə vurduguna baxarkən, bəlkə də, sevinərdi. Qərara aldılar ki, xəstələri öz mənzillərinə yalnız ikidən az otağı olmayanlar aparsınlar. Söhbət Kaytersdən və Riqerdən gedirdi. Riqer, artıq kifayət qədər əlavə işləri olan həkim bir neçə xəstəni gizlətməyə razılıq verdi. Stefan isə palataya gedib heykəltəraş oğlanı apartmaq üçün qapını açanda yumaq kimi bir yerə yiğmiş çıçıran adamların üzərinə gəlib çıxdı.

Parça-parça edilmiş döşəkağlarının iri parçaları salamat qalan lampaların üzərindən asılı qalmışdı. Ümumi mərəkənin içindən banlamani, fit səslərini və arasıksılmadən cingiltili «şkafda dəhşətli müharibə!» çıçıtlarını ayırdı eləmək olardı. Lələklərin tozu içinde boğulan Stefan hirsindən dəli olmuş halda divar boyunca gedirdi. İki dəfə onu döşəməyə yixdilar; bir dəfə o, birbaşa Paşçikovyakin ayaqları altına yıldı; Paşçikovyak iri sıçrayışlarla palatanın bir küncündən o biri künçünə qaçırdı, sanki, Yerin cazibə qüvvəsi ilə mübarizə aparırdı.

Ağıllarını itirmiş, çılgınlıqdan gözləri tutulmuş xəstələr palatada vurnuxurdular; özlərini divarlara elə çırpırdılar, sümükləri xırıldayırdı; ikisi-üçü birlikdə çarpayının altına sürünenüb girirdi, oradan da onların atılıb-düşən ayaq-

ları yellənirdi. Stefan çox böyük çətinliklə oğlanın yanına kimi getməyə nail oldu. Onu tapandan sonra qapiya yol tapmaq üçün yumruqlarını işə saldı. Amma orada oğlan ayaqlarını yerə dirədi və Stefanı kuncə dartmağa başladı. Yatağın altından kisə materialına bükülmüş nə isə böyük bir şeyi çıxartdı və yalnız bundan sonra özünün qapiya doğru aparılmasına icazə verdi.

Dəhlizdə Stefan rahatlıqla nəfəsini dərdi; xalatında bircə dənə də olsun düymə qalmamışdı, burnundan qan axındı. Palatada gurultu güclənmişdi. Stefan oğlanı Marqlevskinin mənzilində gizlin yer düzəltməyə kömək eləyən Yuzeф verdi və aşağı düşdü. Artıq pilləkəndən düşərkən oğlanın ona verdiyi bükülünü əlində saxladığını hiss elədi. Bükülünü qoltuğunda saxlayaraq siqaret çıxardı və qorxdı; çöpü kibritə vuran əli tır-tır əsirdi.

Rəisin otağındakı gizlin yerdə sayca üçüncü dəlilik tutmasından sonra hər yerdə hazır olan Paypak onların hamisəna lüminal verilməsinə göstəriş verdi. Artıq sübhçağı üç mənzildə gizlədilən otuz xəstə narkotik yuxuya getmişdi.

Onların xəstəlik tarixçələrini Stefanın əllərini qorxa-qorxa açmasına əhəmiyyət verməyən Paypak öz əlləriylə məhv elədi. Yalnız döşəmədən qalxandan və bu vərəqlərin yandığı sobanın qapısını bağlayıb quruma bulaşmış əlini siləndən sonra o dedi:

– Mən b... bütün bunları öz üzərimə götürürəm.

Ağarmış, amma sakit görünən Nosilevskaya rəisi addım-addım təqib eləyirdi. Keşiş Nezqlobu əlüstü olmayan vəzifəyə, «müəssisənin ruhani şəxsi» təyin elədilər. O, aptekin ən qaranlıq kündə dayanmışdı və oradan onun güclü piçiltisi eşidilirdi: o, dua eləyirdi.

Hara və niyə getdiyini bilmədən dəhlizdə dolaşan Stefanı Sekulovski yaxaladı.

– Qulaq asın... cənab... doktor... – Stefanın xalatından yapışaraq qışqırıldı. – Bəlkə, mən... mənə ağ xalat verin... mən ki psixiatriya ilə tanışam, axı siz bilirsiniz...

O, Stefanın arxasında qaçırdı, sanki, qaçdı-qovdu oynayırdılar. Stefan nəfəsini dərmək üçün dayandı, bir qədər özünə gəldi və fikrə getdi:

– Niyə də olmasın? İndi artıq, onsuz da, fərqi yoxdur. Keşişi təyin elədik, sizi də olar... amma digər tərəfdən...

Sekulovski ona sözünə davam eləməyə imkan vermədi. Qışqıraraq və bir-birinə qulaq asmayaraq onlar pilləkənə qədər getdilər. Paypak mərtəbələr arasındaki meydançada dayanmışdı və baxıcılara nəsə göstərişlər verirdi.

– Mənsə deyirəm, onların hamısını zəhərləmək lazımdır! – çuğundur kimi qızarmış Kşecotek bağırrırdı.

– Bu, təkcə cəfəngiyat deyil, amma həm də c... cina-yətdir, – Paençkovski cavab verdi. Onun alnı ilə iri tər dam-ları yuvarlanır, tər kirpiklərinin aq tükləri arasında işildayırdı. – Əgər Allah hər şeyin dəyişməsinə imkan verərsə... onda necə olsun? Əks halda... biz, sadəcə olaraq, gizlətdiklərimizi də, özümüzü də zərbə altında qoyarıq.

– Eh, siz ona fikir verməyin. Bu ki burnufirtlı uşaqdır, – küncdən Riqer nifrətlə səsləndi. Onun xalatının cibindən spirt şüşəsi görünürdü.

– Siz sərxoşsunuz!

– Cənab rəis, – Sekulovskini birbaşa dartıb qocanın yanına gətirən Stefan söhbətə müdaxilə elədi. – Belə bir iş var...

– Bəs bu necə olsun? – Paypak qulaq asıb dedi. – Siz axı nəyə görə m... mənim otağıma getmək istəmədiniz?

O, alnını iri aq dəsmalla sildi.

– Di yaxşı. İndicə... doktor... Nosilevskaya, sizin ki bu sahədə artıq təcrübəniz var... bu yazı sahəsində...

– İndicə mən hər şeyi kitabda qaydaya salaram, – öz aydın, şirin səsiylə Nosilevskaya onu sakitləşdirdi. – Gedək mənimlə.

Sekulovski onun dalınca yüyürdü.

– Hə... daha bir iş də var, – Paypak dedi. – Doktor Kaytersin yanına getmək lazımdır. Amma mən özüm – mənim üçün... yaxşı deyil.

O, Nosilevskayanın dəftərxanadan qayıtmasını gözlədi. Sekulovski artıq korpusda Stefanın aq xalatında dolaşırırdı, hətta Stefanın stetoskopunu da xalatin cibinə salmışdı. Amma növbəti korpusa qədər gedib, getdikcə artan müdhiş bağırları eşidib kitabxanada gizləndi.

Stefan tamamilə gücdən düşmüştü. Dəhlizə baxıb əlini yellədi, pəncərədən baxdı ki, görsün hava açılırmı və aptekə brom içməyə getdi. Şuşəni rəfə qoyanda kiminsə yüngül addım səslərini eşitdi.

Londkovski, həmişə olduğu kimi, özünün qara, geniş kostyumunda içəri girdi.

– Zati-aliləri?..

Professor, deyəsən, Stefanın burada olmasından narahəti qaldı.

– Eybi yox, eybi yox. Yox, – o təkrar eləyirdi. Amma qərarsız halda qapıda dayanmışdı.

Stefan düşündü ki, yəqin, Londkovski özünü pis hiss eləyir: o, çox solğun idi, amma Stefana baxmamağa çalışırıdı. Hətta yerindən də tərpəndi, sanki, buradan getmək istəyirdi. Əlini qapının dəstəyinə qoydu, amma dəstəyi buraxdı və Stefanı lap yaxın gəldi.

– Burada... kalium-sianid var?

– Nə? Bağışlayın.

– Aptekdə kalium-sianid var?

– A... a... var, – özünü itirmiş Stefan mızıldandı.

O hətta lüminal şüşəsini də yerə saldı, şüşə döşəmənin üzərinə düşüb sındı. Stefan şüşənin qırıqlarını yerdən yiğmaq istədi, amma bunun əvəzinə qəddini düzəltdi və sualedici baxışlarla professora baxdı.

– Bax, açaq buradan asılıb, zati-aliləri... bax, buradadır!

Professor siyirməni çəkdi, balaca boş piramidon üçün olan sinaq şüşəsini çıxartdı. Sonra rəfdən şüşəni götürdü, balaca qayçı ilə tixacını çıxartdı və ehtiyatla sinaq şüşəsinə on dənə aq kristal boşaltdı. Sinaq şüşəsini tixacla bağladı və pencəyinin döş cibinə qoydu. Siyirməni bağladı, acarı mixdan asdı, getmək üçün hazırlaşdı, amma düşündü və yenidən Stefanı yaxınlaşdı:

– Lütfən, heç kimə deməyin ki... mən... – birdən Stefanın sallana qalan əlinin yuxarısından yapışdırıb onu soyuq barmaqları ilə sıxdı və sözünü astadan bitirdi: – Sizdən çox xahiş edirəm.

Tələsik çıxdı, qapını sakitcə arxasında bağladı.

Stefan beləcə – stola söykənərək ayaq üstə dayanmışdı, ovcu hələ də professorun barmaqlarının toxunmasını hiss eləyirdi. Ovcuna baxdı. Özünə brom süzmək üçün şkafin yanına qayıtdı və şüşəni əlində saxlayaraq yerindəcə donub-qaldı...

Cəmisi bir dəqiqə əvvəl o gördü: Londkovskinin köynəyinin yaxası açıq idi, pencəyinin də, batıq qoca sinəsi

görünürdü. Nağıllardakı qüdrətli kralı xatırladır və indi başqa heç nə haqqında düşünə bilmirdi.

Hökmdar bu nəhəng ölkənin başında dayanmışdı. Onun səsini min mil ətrafdakı adamlar belə eşidirdilər. Bir dəfə o yorularaq taxtda yatdı, saray əyanları qərara aldılar ki, özləri onu soyundurub yataq otağına aparsınlar. Onun əynindən sincab dərisindən olan büruncayı çıxardırlar, büruncayıñ altında isə tünd-qırmızı rəngli, qızılı saplarla tikilmiş paltarvardı. Bu paltarı çıxardandan sonra altda bütünlükə ulduzlarla və günəşlə örtülmüş ipək köynək gördülər. Onun altında isə mirvaridən toxunmuş köynəkvardı. Növbəti köynəyin bəzəkləri yaqtandan idi. Beləcə, onlar bir köynəyin altından digərini çıxardırdılar və sonda yanlarında nəhəng, gözqamaşdırıcı bir təpə ucaldı. Onda onlar qorxu içində bir-birinə baxıb ucadan səsləndilər: «Bəs bizim kralımız hani?» Çünkü qarşılarda səpələnmiş çoxlu bahalı paltar göründülər, bu paltarların içində isə canlı insandan əsər də yox idi. Bu nağılin adı «Kələkbazın soyulması və ya böyüklük haqqında» idi.

Kaytersin yanındaki müşavirə bir saat uzandı. Cərrah, nəhayət, «splendid isolation»<sup>1</sup> seçdi. O heç nə bilmir, heç nəyə qarışmir. O yalnız cərrahiyə otağı üçün cavab verir. Sekulovski onun şöbəsinin həkimi oldu. Bu haqda Stefana danışarkən Nosilevskaya ağızından qaçırdı ki, Kaytersin otağında Qonzaqa bir-birinə yaxınlaşdırılmış iki kreslonun üstündə yatır. Tibb bacısı Qonzaqa? Stefanın artıq heyrətlənməyə gücü qalmamışdı. O keyimişdi. Bütün ətrafdakıları, sanki, seyrək tüstü arxasından görürdü. Artıq altının yarısına yaxın idi. Tənbəlcəsinə dolaşarkən birinci mərtəbənin dəhlizində Riqerlə toqquşdu; o, keçidin ortasında iflic adamlar üçün nəzərdə tutulmuş yellənən kresloda oturmuşdu. Qarşısında, döşəmənin üzərində şüşə vardı; o, ehtiyatla ayağı ilə şüşəni taqqıldırdı, sanki, şüşənin təmiz cingiltisindən ləzzət alındı.

Stefanı onun qaşları çatılmış sıfəti sarsıtdı, sanki, indicə honkürtü ilə ağlayacaqdı. Stefan onunla danışmamağı qərara aldı, amma Riqer gözlənilmədən hicqirdi; buna qədər o, hicqırıqlarını boğmağa çalışırdı.

<sup>1</sup> Cox gözəl təcrid olunma (ing.)

- Paençkovskinin harada olduğunu bilmirsiniz ki?
- Bağa getdi, – Riqer cavab verdi və yenə də hiçqırdı.
- Niyə?
- Keşişlə. Yəqin, dua eləməyə.
- Aha.

Stefanı gördükdə Sekulovski kitabxanadan çıxdı.

- Hara gedirsiniz?
- Daha gücüm tükənib. Uzanacağam, düşünürəm ki, bizim hamımıza çoxlu güc tələb olunur – səhərə.

Ağ xalatda Sekulovski həmişə olduğundan da gənbul görünürdü. Kəməri çatmirdi, kəmərin ucuna tənzif bağlamış olmuşdu.

- Siz məni heyrətləndirirsınız. Mən... mən... mən bacarmazdım.

– E, boş şeydir. Gedək mənim otağıma.

Pilləkəndə Stefan batareyaya söykənmiş bükülü-nü gördü. Onu oğlanın ona verdiyini xatırladı. Bükülü-nü qaldırdı və maraqla açdı. Bu, üst dodağına qədər daş parçasının içində batmış kişinin dəbilqəli başı idi. Gözləri işmiş, üzü köpmüşdü. Görünməyən, daşa batmış ağız qışqırırdı.

Özünə gələndən sonra Stefan heykəli stolun üzəri-nə qoydu, çarpayının üzərindən adyalı götürdü və stulu yaxına çəkib balışa dirsəklənərək uzandı. Bu an da Riqer qaçıb gəldi.

– Qulaq asın, gənc Poşçık gəlib, altı xəstəni götürür, onları Neçavaya meşəyə aparır. Cənab Sekulovski, onunla getmək istəyirsinizmi?

– Kim gəlib? – Stefan təkcə dodaqları ilə, az qala, səs-sizcə soruşdu.

Onun piçiltisini Sekulovskinin səsi batırdı.

– Kim? Hansı xəstələri?

Stefan yarıyxulu halda çarpayıdan ayağa qalxdı.

– Gənc Poşçık, bu elektrikin oğlu... meşədən gəlib və aşağıda gözləyir, – ayılmış Riqer həyəcanlandı. – Qocanın lüminal vermədiyi hər kəsi götürür. Hə, siz gedirsiniz, ya yox?

Şair güclü həyəcanlanmış halda stuldan ayağa sıçradı. Onun əlləri əsirdi.

– Mən gedimmi? – o, Stefana doğru döndü.

Stefan susurdu, bütün vaxtı haradasa yaxınlıqda olan, onun, Stefanınsa bu haqda heç nə bilmədiyi adamın qəfil gəlişi haqqındaki xəbər onu sarsılmışdı.

– Bu vəziyyətdə mən məsləhət verə bilmərəm...  
 – Komendant saatından sonra... dəlilərlə birlikdə...  
 – Sekulovski astadan mızıldandı. – Yox! – o, ucadan dedi, Riqer qapıya doğru sıçrayanda isə qışkırdı: – Bir dayanın görüm də!

– Di qərara alın! O, meşədə iki saat gözləyə biməz!  
 – Bəs o kimdir?

Aydın idi ki, Sekulovski vaxtı uzatmaq üçün belə sual-lar verir. O, xalatının parçadan olan kəmərinin düyüünü barmaqlarıyla oynadırdı.

– Siz nədir, kar oldunuz?! Partizan! Bax, gəlib, hələ bir Paençkovski ilə mərəkə qopardıb ki, o, niyə digər xəstə-lərə lüminal verib...

– Ona etibar eləmək olarmı?  
 – Bilmirəm! Siz gedirsiniz, ya yox?  
 – Bəs keşiş gedir?  
 – Yox. Nə oldu?

Sekulovski susurdu. Riqer çiyinlərini çəkdi və qapını şaqqlıtlı ilə cirparaq, qaçıb otaqdan çıxdı. Şair onun arxa-sincə getmək istədi, amma dayandı.

– Bəlkə, gedim?.. – özünü itirmiş halda soruşdu.  
 Stefanın başı balışın üzərinə düşdü. O, anlaşılmayan tərzdə nəsə mızıldandı.

Şairin otaqda necə gəzisdiyini və nəsə dediyini eşi-dirdi, amma sözlərin mənasını başa düşmürdü. Yuxu onu aşuşuna alırdı.

– Siz də uzanın, – o mızıldandı və yuxuya getdi.

Stefani güclü işıq yuxudan oyatdı. Kimsə əlağacı ilə onun əlinə vururdu. Gözlərini açdı, amma tərpənmədən yerində uzanmışdı; otaq qarənlıq idi, pərdələri hələ axşam-dan buraxmışdı. Çarpayının yanında bir neçə hündürboylu kişi dayanmışdı. Stefan mexaniki olaraq əliylə gözünü ört-dü, kişilərdən biri fənərin işığını birbaşa onun üzünə saldı.

– Wer bist du?<sup>1</sup>

<sup>1</sup> Sən kimsən? (alm.)

– *A, lass ihn. Das ist ein Arzt*<sup>1</sup>, – digər səs cavab verdi; bu səs nəsə ona tanış gəlirdi. Stefan ayağa sıçradı, müşəmbə plaş geymiş, avtomatları çıyıllarından aşırılaşmış üç alman aralanıb ona yol verdi. Dəhlizə açılan qapı taybatay açıq idi, oradan nallı çəkmələrin boğuq tappılıtları eşidilirdi.

Otağın küncündə Sekulovski dayanmışdı. Stefan onu yalnız alman fənərin işığını küçə salanda gördü.

– *Auch Arzt, wie?*<sup>2</sup>

Sekulovski almanca hansısa özgə, pozuq səslə cəld danışındı. Otaqdən bir-bir çıxdılar. Qapıda Qutka dayanmışdı. Onları əsgərə təhvil verdi və həkimləri aşağı aparmağı əmr elədi. Onlar ikinci pilləkənlə aşağı düşürdülər. Girişində daha bir qarapaltarlı avtomatçının dayandığı aptekdə onlar Paenckovskini, Nosilevskayani, Riqeri, Staşeki, professoru, Kaytersi və keşişi gördülər. Stefanı və Sekulovskini müşayiət eləyən əsgər onlarla birlikdə içəri girdi, qapını bağladı və hamını xeyli nəzərdən keçirdi. Rəis pəncərənin qabağında dayanmışdı, Nosilevskaya metal stulun üzərində oturmuşdu, Riqer və Staşek stolun üzərində özlərinə yer eləmişdilər. Buludlu gün olsa da, işıq idi; pəncərənin qabağındaki seyrələn yarpaqların arasından boz səma görünürdü. Əsgər qapının ağızını kəsdirmişdi. Bu, çəpinə əzələləri olan yastısifətli oğlan idi. O, getdikcə daha bərkdən nəfəs alırdı, nəhayət, bağırdı:

– Hə, siz, pan doktorlar, neyləyə bildiniz? Ukrayna olub və olacaq. Sizinsə işiniz bitdi!

– Lütfən, öz vəzifənizi yerinə yetirin, necə ki biz öz vəzifəmizi yerinə yetiririk, bizimlə isə danışmayın, – cavabında Paypak heyrətləndirici dərəcədə möhkəm səslə dedi. Qəddini düzəltdi, tələsmədən ukraynalıya doğru döndü, çal saqqalının arasından özünün qara gözlərini ona zillədi. O, çətinliklə nəfəs alırdı.

– Sənsə... – Əsgər şaraoxşar yumruğunu qaldırdı.

Onu kürəyindən sərt itələdi, qapı açıldı.

– *Was machts du hier? Rrraus!*<sup>3</sup> – Qutka onun üstündə çımxırdı.

<sup>1</sup> Onu rahat burax. O həkimdir (*alm.*).

<sup>2</sup> Bu da həkimdir, hə? (*alm.*)

<sup>3</sup> Sən burada neyləyirsən? Rədd ol! (*alm.*)

O, dəbilqə geymişdi, avtomatı sol əlində saxlamışdı, sanki, onunla kimisə vurmağa hazırlaşırı.

– *Rune!* – o qışqırdı, hərçənd ki, onsuз da, hamı susurdu. – *Siebleibenhier sitzen, bis Ihnen anders befohlen wird. Niemand darf hinaus. Und ichsagenoch einmal: Solten wir einen einzigen versteckten Kranken finden...sind Sie alle dran*<sup>1</sup>.

O, hamını bozarmış gözləri ilə nəzərdən keçirdi və dabanları üstə sərt döndü. Sekulovskinin xırıltılı səsi eşidildi:

– *Herr... Herr Offizier...*<sup>2</sup>

– *Was noch?*<sup>3</sup> – Qutka çımxırdı, dəbilqənin altından onun gündə yanmış sıfəti görünürdü. Barmağını avtomatın tətiyində saxlamışdı.

– *Man hat einige Kranken in den Wohnungen versteckt...*<sup>4</sup>

– *Was? Was?!*<sup>5</sup>

Qutka onun yanına sıçradı, yaxasından yapışib silkələməyə başladı.

– *Wo sind sie? Du Gauner! Ihr alle!*<sup>6</sup>

Sekulovski titrəyir və inildəyirdi. Qutka vaxtmistri çağırırdı və korpusdakı bütün mənzilləri axtarmağı əmr elədi. Almanın hələ də yaxasından yapışib saxladığı şair ağlağan səslə dilləndi:

– Mən istəmədim ki, hamı... – o, əlini tərpədə bilmirdi, xalatının qolu qoltuğunun altında ilişmişdi.

– *Herr Obersturmführer, das ist kein Arzt, das ist Kranker, ein Wahnsinniger!*<sup>7</sup> – stolun üzərindən sıçrayıb ayağa qalxan Staşek ağappaq ağarmışdı.

Kimsə dərindən köks ötürdü. Qutka onu qabaqladı:

– *Was soil das? Du Saudoktor?! Was heisst das?!*<sup>8</sup>

<sup>1</sup> Sakit olun! Siz əmr edilənə kimi burada oturacaqsınız! Heç kim buradan çıxmاسın! Bir daha deyirəm, heç olmasa, bircə nəfər gizlədilmiş xəstə taparıqsə... sizin hamınız!.. (alm.)

<sup>2</sup> Cənab zabit... (alm.)

<sup>3</sup> Yenə nə var? (alm.)

<sup>4</sup> Bir neçə xəstə mənzillərdə gizlədilib... (alm.)

<sup>5</sup> Necə? Necə? (alm.)

<sup>6</sup> Onlar haradadırlar? Dələduz! Siz hamınız! (alm.)

<sup>7</sup> Cənab obersturmführer, bu, həkim deyil, xəstədir, dəlidir! (alm.)

<sup>8</sup> Bu nə deməkdir? Sən, baytar! Bütün bunlar nə deməkdir? (alm.)

Staşek özünün bərbad alman diliylə Sekulovskinin xəstə olduğunu təkrar elədi.

Nezqlob hələ də pəncərənin yanında sıxlıb qalmışdı. Qutka onların hamısını gözdən keçirdi, nəhayət, işin nə yerdə olduğunu təxmin eləməyə başladı. Onun burun deşikləri enəlirdi.

— *Was fur Gauner sind das, was fur Lugner, diese Schweinehunde!*<sup>1</sup> — nəhayət, o, böyürək Sekulovskini divara doğru itələdi.

Stolun kənarındaki brom şüşəsi silkələndi və döşəmənin üzərinə düşərək sındı, içərisindəki linoleumun üzərinə axdı.

— *Und das sollen Arzte sein... Na, wir werden schon Ordnung schaffen. Zeigt eure Papiere!*<sup>2</sup>

Dəhlizdən çağırılan ukraynalı — görünür, o, rütbəcə böyükləri idi, onun poqonlarında iki gümüşü zolaq var idi — sənədlərin tərcüməsinə kömək elədi. Nosilevskayadan başqa hamının sənədləri özlərindəydi. Əsgərin müşayiəti ilə qadın yuxarı yollandi. Qutka Kaytersə yaxınlaşdı. Onun sənədlərinə o daha çox baxdı və yumşaldı.

— *Acli so, Sie sind ein Volksdeutscher. Na schon. Aber warum liaben Sie diesen polnischen Schwindel initgemacht?*<sup>3</sup>

Kayters cavab verdi ki, o heç nə bilmirdi. Onun danışığının sərt idi, amma alman dilində yaxşı danışındı.

Nosilevskaya qayıtdı və həkimlər palatasının vəsiqəsini göstərdi. Qutka əlini yellədi və hələ də lap divarın yanındaki şkafın arxasında dayanmış Sekulovskiyə tərəf döndü.

— *Komm*<sup>4</sup>.

— *Herr Offizier... ich bin nicht krank. Ich bin völlig gesund...*<sup>5</sup>

— *Bist du Arzt?*<sup>6</sup>

— *Ja... nein, aber ich kann nicht... ich werde...*<sup>7</sup>

<sup>1</sup> Di, dələduzlar, di, yalançılar, donuz sürüsü! (alm.)

<sup>2</sup> Bunlar da həkimdirlər... Di biz burada qayda yaradarıq. Sənədlərinizi göstərin! (alm.)

<sup>3</sup> Ax, belə. Siz almansınız. Cox gözəl. Amma onda nəyə görə siz burada polyak firıldaqcıllarla bir yerdəsiniz? (alm.)

<sup>4</sup> Get (alm.).

<sup>5</sup> Cənab zabit, mən xəstə deyiləm. Mən tamam sağlamam (alm.).

<sup>6</sup> Sən həkimən? (alm.)

<sup>7</sup> Bəli... yox, amma mən bacarmıram... mən olacağam... (alm.)

– *Komm.*

İndi Qutka sakit idi, hətta olduqca sakit idi. O hətta özünü gülümsəyirmiş kimi göstərdi – yekəpər, enlikürək, hər bir hərəkətiylə xışildayan plaşda. Şəhadət barmağı ilə usşağa işarə eləyirmiş kimi Sekulovskini işaret ilə çağırırdı.

– *Komm.*

Sekulovski bir addım atdı və birdən dizləri üstə düşdü.

– *Gnade, Gnade... ich will leben. Ich bing esund*<sup>1</sup>.

– *Genug!* – Qutka hırslı bağırdı. – *Du Verrater! Deine unschuldigen verruckten Bruder hast du ausgelifert*<sup>2</sup>.

Evin arxasında iki atəş səsi eşidildi. Pəncərələrin şüşələri cingildədi, şkaflardakı alətlər də metal cingiltisi ilə səsləndi.

Sekulovski almanın çəkmələrinə yapmışdı, aq xalatının etəkləri kənarlara yayılmışdı. Şair əlində hələ də rezin çəkici saxlayırdı.

– *Franke!*

Daha bir alman gəldi və Sekulovskinin qolunu elə dartdı ki, şair gonbul və ucaböylü olmasına baxmayaraq, əsgı kukla kimi ayağa sıçradı.

– *Meine Mutter war eine Deutsche!!!*<sup>3</sup> – onu aptekdən çıxarana qədər zil səsləçıydı. Qapıdan yapışmağa və geri dartinmağa fürsət tapdı, qıç olubmuş kimi qırılırdı, lakin zərbələrdən qorunmaq haqqında düşünmürdü. Franke işgüzərcasına avtomatın qundağı ilə onun qapının yanından yapmış barmaqlarına vurmağa başladı.

– *Gnaade!* Aman Allahım!... – Sekulovski fəryad qopartmışdı. Yanaqları ilə iri göz yaşı damlaları yuvarlanırdı.

Alman özündən çıxmamağa başladı. O, kandarda pərcim olub qalmışdı, çünkü Sekulovski indi də qapının dəstəyindən yapmışdı. Alman hər iki əliylə ondan yapışdı, oturdu və var gücü ilə şairi özünə doğru dardı. Onlar dəhlizə yumalandılar. Orada Sekulovski gurultu ilə daş plitələrin üzərinə sərildi, alman isə qapının ağızını kəsərək gərginlədən tərləmiş və qızarmış sifətini həkimlərə tərəf döndərdi.

– *Dreckige Arbeit!*<sup>4</sup> – o dedi və qapını çırpdı.

<sup>1</sup> Lütfən, lütfən... mən yaşamaq istəyirəm. Mən sağlamam (*alm.*).

<sup>2</sup> Bəsdir! Sən satqınsan! Sən öz mehriban, ağılsız qardaşlarını atdin! (*alm.*)

<sup>3</sup> Mənim anam alman idi!!! (*alm.*)

<sup>4</sup> İyrənc işdir! (*alm.*)

Aptekin pəncərəsinin altı tamam pöhrəlik idi, buna görə də otağın içərisi toranlıq idi. Bir qədər aralıda, ağacların arxasından möhkəm divarlar ucalırdı. Xəstələrin fəryadları və almanların xırıltılı qışqırtıları bura boğuq halda gəlirdi, amma hər halda, onlar yaxşı eşidilirdi. İti eşitmə qabiliyyəti olan həkimlər tüfəng atəşlərini ayrd eləyə bilirdər. Əvvəlcə atəş səsləri sıx-sıx eşidilir, yalnız yumşaq kisələrin yixilması ilə ara verirdi. Sonra sakitlik çökdü. Kimsə ucadan qışqırıdı:

– *Wei-tere zwan-zig Figuuu-ren*<sup>1</sup>.

Güllələr divarların üzəriylə çovuyurdu. Hərdənbir həzin, sərt çovuyan fit güllənin hədəfdən yayındığını göstərirdi. Sonra isə birdən pulemyotun qısa ciriltisi eşidildi. Amma avtomatlar daha tez-tez səslənirdi. Sonra sakitliyi çoxlu ayaq tappiltisi və yeknəsəq bağlıtı pozdu:

– *Wei-tere zwan-zig Figuuu-ren!*

Və iki-üç tapança atəsi, cingiltili və qısa partılıt, sanki, tıxac şüşədən uçurdu. İnsan səsinə oxşamayan qulaqbatıcı bağlıtı eşidildi. Yuxarıdan, elə bil, ikinci mərtəbədən isə qəh-qəhəyə oxşayan hicqırtı eşidilirdi. Bu hicqırtı xeyli susmadı.

Hamının baxışlarında laqeydlik var idi, heç kim yerindən tərpənmirdi. Stefan tamam keyimişdi. Əvvəlcə o, bir daha nəsə haqqında düşünmək istədi: bütün bunlar açıq-ashkar Qutkanın işi deyildi, bununla belə, necəsə işin öhdəsindən gəlirdi... hətta ölümün də öz sifəti var... amma bu axırıcı fikrim sərt alman qışqırığı yanında qoydu. Kimsə qaçırdı. Sinan budaqlar şaqqıldayır, qırmızı yarpaqlar yerə səpələnir, ləp yaxınlıqda tövşüyərək nəfəs alınması və qaçanın ayaqları altındaki qamışların xısaltısı eşidilirdi.

Sanki, göy gurultusu kimi atəşlər səsləndi. Qışqırıq şiddətlə göylərə yüksəldi və qırıldı.

Ara vermədən çizgiləri dəyişərək cəld süzüb keçən buludlar səmanın görünən balaca hissəsini örtürdü. Saat ondan sonra atəşlər ara verdi. Fasiləyə oxşar bir şeyidi. Amma on beş dəqiqədən sonra avtomatlar səs-səsə verdi və yenidən xəstələrin fəryadı və almanların xırıltılı qışqırıqları ətrafi başına götürdü.

<sup>1</sup> Sonrakı iyirmi ədəd! (*alm.*)

Həkimlərin on iki qulağı yalnız korpusun ətrafındakı ağır addım səslərini, it hürüşünü və batırılan qadın çıqıtlarını ayırdı eləyə bilirdi. Qəfildən onların artıq diqqət yetir-mədikləri qapı açıldı. Ukraynalıların vaxmistri içəri girdi.

– Çixin, cəld çıxin! – o, kandardan qışqırdı. Onun kürəyinin arxasından almanın dəbilqəsi göründü.

– *Alle raus!*<sup>1</sup> – son həddə qədər səsini gərərək o qışqırdı.

Onun tutqunlaşan sıfətində toz tərə qarışmışdı, sərxoş gözləri oynayırdı.

Həkimlər dəhlizə çıxdılar. Stefan Nosilevskayanın yanında idi. Dəhliz boş idi, yalnız küncdə bir yiğin əzilmiş döşəküzü var idi. Uzun, boyanmış qara zolaqlar pilləkənə doğru uzanırdı. Batareyanın yanındaki döngədə nəsə iri bir şey uzanmışdı: köndələrininə uzanmış, başı dağınık meyit idi, ondan qara maye axırdı. Qırışılı sarı ayağı albalı rəngli xalatından çölə çıxmışdı və dəhlizin ortasına kimi uzanmışdı. Hami onun yanından dolanaraq keçmək istəyirdi. Yalnız bu işlərdən yorulmuş alman çəkməsi ilə onun keyimish ayaqlarını təpiklədi. Stefana elə gəldi ki, irəlidə gedən adamlar müxtəlif tərəflərə səndirlədilər. O, Nosilevskayanın əlindən yapışdı. Onlar beləcə kitabxanaya kimi gəldilər.

Burada hər şey alt-üst edilmişdi. Qapıya yaxın olan iki şkafın kitabları yerə səpələnmişdi. Həkimlər onların yanından keçəndə düşərkən açılan iri cildlərin vərəqləri xışıldayırdı. İki alman onları qapının ağızında gözləyirdi və almanlar lap axırda içəri keçdilər. Yubanmadan ən münasib yerdə – qırmızı üzlük çəkilmiş divanda özlərinə yer elədilər.

Stefanın gözləri öündə hər şey fırlanırdı. Ətrafdə hər şey yuxarı dərtlirdi; hansısa boz rəngdəyidilər; rənglər, sanki, solmuşdu; əşyalar, sanki, deşik-deşik edilən qovuq kimi büzüşüb yığılırdı.

Özünə gələndən sonra o nəsə möhkəm və elastiki bir şeyin üzərində uzandığını hiss elədi. Nosilevskaya onun başını dizləri üstə qoymuşdu, Paypak isə onun yuxarı qatlanmış ayaqlarını saxlamışdı.

– Xidməti heyəti neylədilər? – Stefan soruşdu; o, hələ də yaxşı dərk eləyə bilmirdi.

– Onlara səhərdən Bejinetsə getməyi əmr eləyiblər.

<sup>1</sup> Hami çıxsın! (alm.)

– Bəs biz?

Heç kim cavab vermədi. Stefan ayağa qalxdı, səndirledi, amma hiss elədi ki, daha huşunu itirmir. Divarın arxasından addım səsləri eşidildi, səslər yaxınlaşırırdı, bir əsgər içəri girdi.

– *Ist Professor Llon-kow-sky hier?!*<sup>1</sup>

Cavab verən olmadı. Nəhayət, Riqer piçıldadı:

– Cənab professor... Zati-alıləri...

Alman içəri girəndə professor belini bükərək kresloda oturmuşdu, indisə o, qəddini düzəltdi. Onun iri, zəhmli, heç nə ifadə eləməyən gözləri bir adamdan digərinin üzərinə keçirdi. O, kreslonun yanlığından yapışdı və bir qədər çətinliklə pencəyinin üst cibinə əlini uzatdı. Cibində nəyisə axtardı, əlləşdirdi. Qara, yellənən cübbə geymiş keşiş ona yaxınlaşmaq istədi, lakin professor əliylə güclə hiss olunan, amma qətiyyətli işarə eləyərək qapıya doğru yönəldi.

– *Kommen Sie, bitte,*<sup>2</sup> – alman dilləndi və onu nəzakətlə qabağa buraxdı.

Hami dinməzcə oturmuşdu. Birdən lap yaxınlığıdan atəş səsi eşidildi – sanki, qapalı bir yerdə ildirim çaxdı. Bu, dəhşətli oldu. Hətta divanda oturub çərənleyən almanlar da susdular. Büsbütün tər içində olan Kayters elə əyildi ki, onun düz qaməti, az qala, qırıq xəttə çevrildi və əllərini elə sərt sixdi ki, sanki, sümükləri xırçıldadı. Riqer uşaq kimi dodaqlarını salladı və onları dişlədi. Yalnız Nosilevskaya belini bükdü, başını əlləriylə qucaqladı, dirsəklərini dizləri üstə qoyaraq zahiri görkəmcə sakit qaldı.

Stefana elə gəldi, sanki, qarnında nəsə şisir, bütün bədəni şisir və sürüşkən tərlə örtülür; onun bədənini iyəncikçik titrəyiş bürüyürdü. Düşünürdü ki, Nosilevskaya ölündə də gözəl qalacaq və bu fikri ona hansısa bir qəribə məmənunluq bəxş elədi.

– Deyəsən... bizi... bizi... – Riqer Staşekə piçıldadı.

Hami xırda, qırmızı kreslolarda oturmuşdu, yalnız keşiş iki şkafın arasındaki qaranlıq küncdə dayanmışdı. Stefan onun yanına qaçı.

Keşiş nəsə mizildənirdi.

– Ö-oldürərlər, – Stefan dedi.

<sup>1</sup> Professor Londkovski buradadır? (*alm.*)

<sup>2</sup> Keçin, lütfən (*alm.*).

- *Pater noster, qui est in coelis...*<sup>1</sup> – keşiş piçıldadı.
- Ata, ata, bu, doğru deyil!
- *Sanctificetur nomen Tuum...*<sup>2</sup>
- Siz səhv edirsiniz, siz aldadırsınız, – Stefan piçıldadı.
- Heç nə yoxdur. Heç nə, heç nə! Mən huşumu itirəndə bunu başa düşdüm. Bu otaq və biz, bu hamısıdır, bu yalnız bizim qanımızdır. O nə vaxt dövr eləməyi dayandırır, getdikcə daha zəif, zəif vurmağa başlayır, hətta, hətta səma da ölü! Keşiş, siz məni eşidirsiniz?

O, keşisin cübbəsindən dardı.

- *Fiat voluntas Tua...*<sup>3</sup>
- Heç nə yoxdur, nə işiq, nə qoxu, hətta qaranlıq da...
- Bu dünya yoxdur, – keşiş əzabdan dəyişmiş, eybəcərləşmiş sıfətini ona tərəf döndərərək astadan dilləndi.

Almanlar ucadan güldürülər. Kayters birdən qalxdı və onların yanına getdi.

- *Entschuldigen Sie, – o dedi, – aber der Herr Obersturmführer hat mir meine Papiere abgenommen. Wissen Sie nicht, ob...*<sup>4</sup>

– *Sie missen schon etwas Geduld haben*<sup>5</sup>, – dolubədənli, enlikürək, yanaqlarında qırmızı damarcıqları olan alman onun sözünü kəsdi və yoldaşıyla söhbətinə davam elədi: – *Weisst du, das war, als die Hauser schon alle brannten und ich glaubte, dort gebe es nur Tote. Da rennt Dir doch plötzlich mitten aus deni grossten Feuerein Weib schnurstracks auf den Wald zu. Rennt wie verrückt und presst eine Gans an sich. War das ein Anblick! Fritz wollte ihr eine Kugel nachschicken, aber er konnte nicht einmal richtig zielen vor Lachen – war das aber komisch, was?*<sup>6</sup>

Hər ikisi güldü. Kayters yanlarında dayanmışdı və birdən qeyri-adi tərzdə əyildi, ondan nazik, davamsız «ha-ha» hasil oldu.

<sup>1</sup> Əgər bizim Allahımız göylərdədirəsə... (lat.)

<sup>2</sup> Sənin adın müqəddəs olacaq... (lat.)

<sup>3</sup> Hər şey Sənin iradənlə olacaq... (lat.)

<sup>4</sup> Bağışlayın, amma cənab obersturmfürer mənim kağızlarını apardı. Məğər siz bilmirsiniz ki... (alm.)

<sup>5</sup> Siz azacıq səbir eləməlisiniz (alm.).

<sup>6</sup> Hə, bilirsən, bütün evlər yanandan sonra mən orada yalnız ölüərin olduğunu düşünürdüm, bu zaman birdən birbaşa alovun içindən bir arvad sıçrayıb çıxır və meşəyə götürülür. Dəli kimi qaçırlı və ördəyi də sinesine sıxıb. Ay mənzəreydi ha! Fris ona arxadan atış açmaq istədi, amma gülməkdən heç cür nişanala bilmədi – gülməlidir, hə? (alm.)

Söhbət eləyən qaşlarını çatdı.

– Sie Doktor, – o qeyd elədi, – waram lachen Sie? Da gibt's dock fur Sienichts zum Lachen<sup>1</sup>.

Kaytersin sifəti aq ləkələrlə örtüldü.

– Ich...ich... – o donquldandı, – ich bin ein Deutscher<sup>2</sup>.

Yandönmüş halda oturan alman onu aşağıdan-yuxarı süzdü.

– So? Na, dann bitte, bitte<sup>3</sup>.

İçəri hündürboylu zabit girdi; bu zabit əvvəllər görməmişdir. Mundırı, elə bil, boyuna biçmişdir, kəməri tutquncasına parıldayırdı. Dəbilqəsiz idi, şabalıdı rəngli seyrək saçları, alicənab, uzanmış sifəti var idi. O, içəridəkili rəngdən keçirdi – polad sağanaqlı eynəyinin şüşələri işildayırdı. Cərrah ona yaxınlaşdı və şax dayanıb əlini uzatdı:

– Fon Kayters.

– Tissdorf.

– Herr Doktor, was ist los mit unserem Professor?<sup>4</sup>

– Kayters soruşdu.

– Machen Sie sich keine Gedanken. Ich werde ihn mit dem Auto nach Bieschinetz bringen. Er packt jetzt seine Sachen<sup>5</sup>.

– Wirklich?<sup>6</sup> – Kayters ixtiyarsız səsləndi.

Alman qızardı, başını yırğaladı.

– Mein Herr! – sonra gülümsədi. – Das müssen Sie mir schon glauben.<sup>7</sup>

– Und warum werden wir hier zurückgehalten?<sup>8</sup>

– Na, na! Es stand ja schon tibel um Sie, aber unser Hutka hat sich doch noch beruhigen lassen. Sie werden jetzt nur bewacht, weil Ihnen unsere Ukrainer sonst etwas antun konnten. Die lechzen ja nach Blut wie die Hunde, wissen Sie<sup>9</sup>.

<sup>1</sup> Siz, doktor, bəs siz nəyə gülürsünüz? Sizin üçün burada gülməli heç nə yoxdur! (alm.).

<sup>2</sup> Mən... mən... almanam (alm.).

<sup>3</sup> He? Di onda buyurun, buyurun (alm.).

<sup>4</sup> Cənab doktor, bizim professorla nə baş verib? (alm.).

<sup>5</sup> Narahat olmaya bilərsiniz. Mən onu öz maşınımla Bejinetsə aparacağam. O artıq şeylərini yiğisidir (alm.).

<sup>6</sup> Doğrudanmı? (alm.).

<sup>7</sup> Möhtərəm cənab! Siz mənə inanmalısınız (alm.).

<sup>8</sup> Bəs bizi burada niyə saxlayırlar? (alm.).

<sup>9</sup> Hə, hə! Sizin vəziyyətiniz ürəkaçan deyildi, indisə bizim Qutka sakitleşib. Bizim ukraynalılar sizə bir zərər yetirə bilməsinlər deyə sizi indi ancaq qoruyacaqlar. Bilirsinizmi, onlar birbaşa qana susayıblar, itlər kimi (alm.).

– *Ja?*<sup>1</sup> – Kayters heyrətləndi.

– *Wie die Falken... Man muss sie mit rohem Fleisch futtern*<sup>2</sup>, – alman psixiatr gülümsədi.

Keşiş yaxınlaşdı.

– *Herr Doktor, – o dedi, – Wie kam das: Mensch und Arzt, und Kranke, die Erschiessen, die Tod!*<sup>3</sup>

Adama elə gəlirdi alman üzünü döndərəcək, ya da bu qara sırtlığı əliylə özündən uzaqlaşdıracaq, amma gözlənilmədən onun sıfəti işıqlandı.

– *Jede Nation, – o, sinədən gələn səslə dedi, – gleicht cinem Tierorganismus. Die kranken Korpersellen müssen manchmal herausgeschnitten werden. Das war eben so ein chirurgischer Eingriff*<sup>4</sup>.

Keşisin ciyinləri üzərindən o, Nosilevskayaya baxırdı. Onun burun deşikləri enəldirdi.

– *Aber Gott, Gott*<sup>5</sup>, – keşiş elə hey təkrarlayırdı.

392

Nosilevskaya əvvəlkötək yerindən tərpənmədən səs-sizcə oturmuşdu. Ondan gözünü çəkməyən alman ucadan sözə başladı:

– *Ich kann es Ihnen auch anders erklären. Zur Zeit des Kaisers Augustus war in der Galilea ein romischer Statthalter, der ubte die Herrschaft uebi die Juden, und hiess Pontius Pilatus...*<sup>6</sup>

Onun gözləri alışib-yanındı.

– Stefan, – Nosilevskaya ucadan xahiş elədi, – ona deyin ki, məni buraxsın. Mənə mühafizəçi lazım deyil və mən burada daha qala bilmirəm, belə ki... – qadın sözünü yarında qoyub susdu.

Mütəəssir olmuş Stefan (qadın ilk dəfəydi ki, onu öz adıyla çağırırdı) Kayterslə Tsiddorfa yaxınlaşdı. Alman nəzəkətlə ona baş əydi.

<sup>1</sup> Hə? (alm.)

<sup>2</sup> Onları ciy etlə qidalandırmaq lazım gəlir... Şahinlər kimi (alm.).

<sup>3</sup> Cənab doktor, bu necə ola bilər: insan və həkim, bir də xəstələr, gülələmək, ölüm! (alm.)

<sup>4</sup> Hər bir millet heyvanın orqanizminə oxşayır. Xəsta üzvləri herdənbir kəsib atmaq lazım gəlir. Bu, müəyyən nöqtəyi-nəzərdən cərrahi müdaxilə kimi bir şeydir... (alm.)

<sup>5</sup> Aman Allahım, Allahım... (alm.)

<sup>6</sup> Mən bunu başqa cür də izah eləyə bilerəm. Qeyser Avqustun vaxtında Qalliyada bir romalı canışın var idi, onun yəhudilər üzərində ali hakimiyyəti var idi və onun adı Ponti Pilat idi... (alm.)

Stefan soruşdu ki, onlar gedə bilərlərmi?

– Sie wollen fort? Alle?<sup>1</sup>

– Frau Doktor Nosilewska<sup>2</sup>. – Stefan elə də əmin olmadan dedi.

– Ach, so. Ja, natürlich. Gedulden Sie sich bitte noch etwas<sup>3</sup>.

Alman sözünü tutdu, qaranlıq düşəndə onları buraxdılar. Korpusda sakitlik, qaranlıq və kimsəsizlik idi. Stefan öz otağına getdi, yola yır-yığış eləmək lazım idi. Lampanı yandırdı, stolun üzərində Sekulovskinin qeyd kitabçasını görüb onu özünün açıq çamadanına atdı. Sonra heykələ baxdı, heykəl də stolun üzərindəydi. Düşünəndə ki bu heykəlin müəllifi yaxınlıqda, səhər qazilan yarganda yüzlərcə qanlı bədənin arasında uzanıb, özünü pis hiss elədi.

Az qala, qusacaqdı, qısaca, gözlərindən yaş gəlmədən hıçkırdı. Özünü sakit olmağa məcbur elədi. Tələsik şeylərini yiğdi. Yerləşsinlər deyə dizi ilə üstdən basıb çamadanı bağladı. Otağa kimsə girdi. O, ayağa sıçradı – Nosilevskaya idi. Onun əlində kiçik qutu var idi. Uzunsov ağ bükülüyü Stefana uzatdı; bu, bir top kağız idi.

– Mən onu vestibüldə tapdım, – qadın dedi və Stefanın başa düşmədiyini hiss eləyib izah elədi: – Bu... bunu Sekulovski itirib. Mən düşündüm... siz onu himayə eləyirdiniz... yəni... bu, ona məxsus idi.

Stefan hərkətsiz halda dayanmış, əllərini aşağı salmışdı.

– Ona məxsus idi? – o, tekrar soruşdu. – Hə, doğrudur...

– İndi heç nə haqqında düşünmək lazım deyil. Olmaz,

– Nosilevskaya bunu həkim kimi dedi.

Stefan çamadanı qaldırdı, kağızları ondan aldı və onları neyləyəcəyini bilmədən kağızları cibinə qoydu.

– Gedirik, hə? – qız soruşdu. – Riqer və Paençkovski burada gecələyəcəklər. Sizin dostunuz da onlarla birlikdə. Onlar səhərə qədər qalacaqlar. Almanlar onların şeylərini stansiyaya aparacaqlarına söz veriblər.

– Bəs Kayters? – Stefan başını yuxarı qaldırmadan soruşdu.

<sup>1</sup> Siz getmək istəyirsiniz? Hamınız? (alm.)

<sup>2</sup> Xanim doktor Nosilevskaya (alm.)

<sup>3</sup> Ax, belə de. Hə, əlbəttə. Lütfən, bir qədər də səbir eləyin. (alm.)

– Fon Kayters? – Nosilevskaya səsini uzatdı. – Bilmirəm. Bəlkə də, ümumiyyətlə, burada qaldı. – Onun heyrətli baxışlarını hiss edib əlavə elədi: – Burada alman SS qospitalı olacaq. Onlar Tsiddorfla bu haqda danışırıqlar, mən eşitdim.

– Ax, hə, – Stefan cavab verdi. Onun başı ağrıyr, gicgahları zoqquldayırdı, sanki, çənbərlə alnını sıxırdılar.

– Siz burada qalmaq istəyirsiniz? Mənsə gedirəm.

– Siz... mən sizin təmkininizdən zövq aldım.

– Mən özümü güclə saxladım. Daha taqətim qalmayıb, mən getməliyəm. Mən buradan getməliyəm, – qız təkrar elədi.

– Mən sizinlə gedirəm, – gözlənilmədən o dedi, artıq sağ olmayanların hərarətini hələ də öz üzərlərində saxlayan əşyalara toxuna, hələ də onların nəfəsini özündə saxlayan hava ilə nəfəs ala bilməyəcəyini, hələ də onların baxışlarını üzərində hiss elədiyi yerdə gəzə bilməyəcəyini hiss eləyirdi.

– Biz meşə ilə gedərik, – qız dedi. – Bu ən qısa yoldur. Qutka da mənə dedi ki, ukraynalılar yolda keşik çəkirlər. Mən onlarla qarşılaşmaq istəməzdim.

Birinci mərtəbədə Stefan birdən qərarsız halda dayandı.

– Bəs onlar...

Qız onun nə demək istədiyini başa düşdü.

– Lütfən, onlara da, özümüzə də yazığımız gəlməlidir, – Nosilevskaya dedi. – Bizim hamımızda başqa adamlar, başqa şərait lazımdır...

Onlar qapiya doğru yönəldilər, yuxarıda ağacların çətirleri xışıldayırdı və xışlı soyuq dənizin uğultusuna oxşayırırdı. Ay çıxmamışdı. Qapının yanında onların qarşısında birdən nəhəng birisi peydə oldu.

– *Wer da?*<sup>1</sup>

Fənerin aq işığı onların hər tərəfində dolaşmağa başladı. Zəifcə parıldayan yarpaqların fonunda Qutkanın sıfəti göründü. Alman bağda dolaşındı.

– *Gehen Sie*<sup>2</sup>, – o, əlini yellədi.

Onlar onun yanından keçib-getdilər.

– *Hallo!*<sup>3</sup> – o qışkırdı.

---

<sup>1</sup> Kimdir? (alm.)

<sup>2</sup> Keçin (alm.).

<sup>3</sup> Ey! (alm.)

Onlar dayandılar.

– *Ihre erste und einzige Pflicht ist Schweigen. Verstehen Sie?*<sup>1</sup>

Bu sözlər hədə kimi səsləndi. Bəlkə, bunun səbəbi kölgəni paz kimi yarib zolaqlara bölgən işiq idi, lakin enli, dabanlarına kimi düşən plas və xırda dişlərinin işıldayan zolağı onun görkəminə nə isə bir faciəvilik verirdi.

Bir dəqiqəliyə susdular, sonra Stefan dedi:

– Onlar necə belə iş görə və yaşaya bilirlər?

Onlar artıq tutqun yola çıxmışdilar və məhz yana əyilmiş, üzərində qədim yazılar olan tağın altından keçirdilər. Yenə də işiq, Qutka fənəri yelləyir, onlarla vidalaşırıldı. Yenə də zülmət.

İkinci döngəyə qədər gəlib yoldan çıxdılar və palçığa bataraq yavaş-yavaş meşəyə doğru getməyə başladılar. Getdikcə ətraflarında daha çox ağaclar olurdu, onlar hamısı hündür idi. Ayaqları dayaz sulu yerdən keçərkən su kimi şırıldayan quru xəzəllərin içində itirdi.

Stefan saatına baxdı, artıq meşənin kənarına çıxmışdilar, oradan stansiya görünməliydi. Amma o, heç nə demədi. Onlar büdrəyərək elə hey gedir, gedirdilər; çamdan qollarını qırırdı, meşə isə ətraflarında yeknəsəq tərzdə uğuldayır və bəzən budaqların arasından gecə buludları xəyal kimi görünürdü.

Enli çətiri olan böyük ağcaqayın ağacının yanında Stefan dayandı və dedi:

- Biz azmişiq.
- Deyəsən.
- Şose ilə getməliydik.

Stefan yolu müəyyən eləməyə çalışırı, amma bundan heç nə çıxmadı. Getdikcə daha qaranlıq olurdu.

Buludlar göyün üzünü örtmüşdü, deyəsən, onlar aşağı düşmüşdü və külək onları ağacların çılpaq çətirləri üzərin-də fırlayırdı. Budaqlar fit çalırdı. Daha bir səs xışıldayan eks-səda verdi, yağış damlları üzlərinə vurdu.

Onlar artıq tamam gücdən düşəndə birdən irəlidə hansısa bir alçaq tikilini gördülər – ya anbar idi, ya da koma. Ağaclar aralanıb yol verirdi, onlar meşədən çıxdılar.

<sup>1</sup> Sizin ilk və yeganə vəzifəniz susmaqdır. Başa düşdünüz? (alm.)

– Bu Vətşnikdir! – Stefan dedi. – Biz şosedən doqquz kilometr, qəsəbədən isə on bir kilometr uzaqdıyalıq.

Onlar əks istiqamətdə uzağa getmişdilər.

– Qatara artıq çatdırımanıq. Əgər yalnız at taparıqsa, mümkündür.

Stefan susdu, bu mümkün olan iş deyildi. Kişilər möhkəmcə daxmalarına qapılmışdilar, bir neçə gün əvvəl qonşu kəndi tamamilə yandırmış, adamları sonuncu nəfərə kimi gullələmişdilər.

Onlar çəpərlərin yanıyla gedir, qapıları və pəncərələri döyürdülər. Sanki, hamı ölmüşdü. Bir it hürdü, onun arxasında daha birisi, tezliklə onları çoxsəsli, ara verməyən it hürüşü müşayiət eləməyə başladı, bu səslər dalğa kimi arxalarınca yumalanırdı. Kəndin kənarındaki təpənin üstündə tənha bir daxma var idi, onun bir pəncərəsi donuqcasına qızarırdı.

Stefan qapını döyəcləməyə başladı, onun yumruqları altında qapı tir-tir titrəyirdi. O, bütün ümidi lərini itirəndə qapını ucaböylü, pırtlaşiq saçlı bir kişi açdı. Onun sıfətini görmək mümkün deyildi, yalnız gözləri işildayırdı. Ciyninə atdığı yun bürünçeyin altından yaxasiq köynəyi ağarırırdı.

– Biz həkimik... Bejinetski xəstəxanasının həkimləri... biz azmişiq, gecələmək üçün yer lazımdır... – Stefan dilləndi, necə lazımsa, elə də danışa bilmədiyini hiss eləyirdi.

Onsuz da, nə demiş olsaydı belə, yersiz çıxacaqdı. O, kəndliləri tanıdığını düşünürdü.

Kişi daxmanın qapısının ağızını kəsərək yerindən təpənmirdi.

– Biz sizdən gecələmək üçün icazə verməyinizi istəyirik, – Nosilevskaya astadan dedi, onun səsi uzaqdan gələn əks-səda təsiri bağışlaşdı.

Kişi heç barmağını da tərpətmədi.

– Biz pulunu verərik, – Stefan daha bir cəhd elədi.

Kişi əvvəlkitək susurdu, amma çıxb getmirdi də. Stefan qoltuq cibindən portmanatını çıxartdı.

– Mənə sizin pulunuz lazım deyil, – birdən kişi dedi.

– Sizin kimilərin gülləsi əskikdir.

– Niyə elə deyirsən, almanın bizi getməyə icazə verdi-lər, – Stefan etiraz elədi. – Biz azmişiq, stansiyaya getmək istəyirdik...

– Güllələyərlər, yandırarlar, ölenə kimi döyərlər, – kişi kandarı adlayaraq etinasız səslə dediyini deyirdi.

O, arxasında qapını bağladı və bütün yekəpər vücudu ilə indi də evin qabağında dayandı. Yağış daha da güclənmişdi.

– Belələri ilə neyləyəsən? – nəhayət, kişi dilləndi.

Harasa yönəldi. Stefanla qız da onun arxasında. Həyətin arxasında üstü küləşlə örtülü olan samanlıq var idi. Kişi tiri kənara atıb samanlığın qapısını açdı, köhnə otun xoş qoxusu burunlarını qıcıqlandırdı.

– Burada, – kişi dedi. Əvvəl olduğu kimi, bir qədər susub əlavə elədi: – Altınıza küləş döşəyərsiniz. Dərzləri açmayın.

– Çox sağ olun, – Stefan dedi. – Hər halda, bəlkə, götürəsiniz?

Pulu kişinin əlinə soxmağa cəhd elədi.

– Onlar güllədən qorurmur, – kişi sakitcə pulu almaqdan imtina elədi. – Belələri ilə neyləyəsən? – öz dediyini təkrarladı, amma bu dəfə astadan.

– Sağ olun... – Stefan pərt halda təşəkkür elədi.

Kişi bir qədər də dayandı, sonra dedi:

– Yatın... – qapını bağladı və çıxıb getdi.

Stefan girişdə dayanmışdı. Kor adam kimi əlini irəli uzatdı; o, ümumiyyətlə, qaranlıqda pis seçirdi. Nosilevskaya haradasa, yaxınlıqdaydı, küləş yığırdı. Stefan suyu axan, kürəyinə yapmış soyuq, ağır pencəyini çıxartdı. Şalvarını da beləcə çıxartmağı çox istərdi. Nəyəsə toxundu, deyəsən, dişləyə, az qala, yixilacaqdı, amma çamadanından yapışa bildi və orada fənər olduğunu xatırladı. Qifili açdı. Fənəri də tapdı, bir plitka da şokolad. Yanan fənəri yerə qoyub, əlini cibinə salaraq Sekulovskinin kağızlarını axtardı. Qız gil döşəməyə sərilən küləşin üzərinə adyal örtürdü. Stefan adyalın lap qıraqında oturub vərəqləri hamarladı. Birinci vərəqdə bir neçə söz yazılmışdı. Hərflər, sanki, tor kimi mavi qəfəslərin arasındaydı. Yuxarıdan soyad, aşağıda da başlıq: «Mənim dünyam». Vərəqi çevirdi. Vərəq ağappaq idi. Sonrakı vərəq də. Hamısı tərtəmiz və boş idi.

– Heç nə... – o dedi. – Heç nə yoxdur...

Onu elə qorxu bürüdü ki, ətrafa göz gəzdirərək Nosilevskayanı axtardı. Qız əyilərək oturmuşdu, üzərinə yun şal

atmışdı və şalın altından növbə ilə koftasını, donunu, alt paltarlarını atırdı: hamısı su içində idi.

– Boşdur... – Stefan təkrar elədi, yenə də nəsə demək istədi, amma xırıltı ilə inildədi.

– Bura gəl.

O, qızı baxdı. Qız saçlarını sixaraq başının arxasına atırdı.

– Bacarmıram, – o piçildədi. – Düşünə bilmirəm. Bu oğlan. Bir də Sekulovski... Bu Staşek... bunu o...

– Gəl, – qız yenə nəsə yuxulu səslə mehbibancasına təkrar elədi.

O, heyrətlə qızı baxırdı. Qız şalın altından çılpaq əlini çıxardaraq uşaqlıq kimi onun yanağından yapışdırıb dərtirdi. Onda o, birdən qızı tərəf əyildi.

– Mən ududzum... atam kimi.

Qız onu özünə tərəf çəkdi, başını sığallamağa başladı.

– Düşünmə... – qız piçildədi. – Heç nə haqqında düşünmə.

O, öz üzündə qızın döşlərini, əllərini hiss elədi. Demək olar ki, tamam qaranlıq idi, yalnız küləşin altına diyirlənmiş fənər işığı qaranlığı zolaqlara böldü. Qızın ürəyinin arxayı, sakit döyüntülərini eşidirdi, sanki, kimsə onunla qədim, yaxşı başa düşülən dildə danışındı. Qız nəfəsini tutaraq onun dodaqlarından yumşaqca öpəndə o, qarşısında xəstəxanada olan həmin adamları görürdü.

Sonra onları qaranlıq uddu. Tüklü adyalın altında küləş xışıldayırdı və ona həzz bəxş eləyən qadın var idi, amma bu həzz adət elədiyi həzzdən deyildi. Bircə saniyəliyə belə qız soyuqqanlılığını itirmir, özünü də idarə eləyirdi, onu da. Sonra o, yorğun halda onun gözəl bədənni ehtirassız bir duyguyaqla qucaqladı, ehtirassız, amma öz ümidsizliyinin bütün gücüylə; o, qızın sinəsində ağlayırdı. Sakitləşəndən sonra qızı baxdı. Qız arxası üstə uzanmışdı, ondan bir qədər yuxarıda və fənərin sönen işığında qızın sıfəti heyrətləndirici dərəcədə sakit idi. Qızdan «məni sevirsənmi» deyə soruşmağa ürək eləmədi. Özünü beləcə qurban vermək, sanki, tanımadığın adamlı axırıncı tikəni bölmək – məhəbbətdən daha yüksək idi. Demək, o da qızı tanımirmiş. Birdən Stefan ani bir fikirdən sarsıldı, axtı

o, Nosilevskaya haqqında, ümumiyyətlə, heç nə bilmirdi, hətta onun adının necə olduğunu da xatırlamırırdı. O, güclə eşidilən səslə piçildədi:

– Qulaq as...

Amma qız yumşaqca, hərçənd olduqca qərarlı halda ovcu ilə onun ağızını tutdu. Adyalın qıraqı ilə onun göz yaşlarını sildi və yanağından nəvazişlə öpdü.

Və onda onun hətta marağı da yoxa çıxdı, bu yad qadının qucağında Stefan bircə sözlə belə çirkləndirilmə-yibmiş kimi bir anlığa tərtəmiz oldu – dünyaya gəldiyi anda olduğu kimi.

*Krakov,  
sentyabr, 1948-ci il.*

399



# HEKAYƏLƏR

# İSTİNTAQ

402

– Şennen Kuin!

– Mənəm, komandor.

– Siz mənim sədrliyim altında Kosmik tribunalda baxılan iş üzrə şahid qismində iştirak eləyirsiniz. Mənə müraciət eləyerkən «sədr», tribunalın üzvlərinə müraciət eləyerkən isə «hakim» sözündən istifadə eləmək lazımdır. Tribunal üzvlərinin sualına siz dərhal, ittihamçının və müdafiəçinin sualına isə yalnız tribunalın icazəsindən sonra cavab verə bilərsiniz. Siz öz ifadənizdə yalnız öz gördükllerinizi və şəxsi təcrübəniz sayəsində bildiklərinizə əsaslanan bilərsiniz, daha üçüncü şəxsən eşitdiklərinizə yox. Bu izahat sizə aydın-dırı?

– Bəli, sədr.

– Sizin adınız Şennen Kuindir?

– Bəli.

– Lakin «Qoliaf» komandasına siz başqa soyadla daxil edilmisiniz?

– Bəli, sədr, mənimlə gəmi sahiblərinin bağladıqları müqavilənin şərtlərindən biri bu idi.

– Nəyə görə sizə ləqəb verildiyinin səbəbini bilirdinizmi?

– Sədr, mən bunun səbəbini bilirdim.

– Siz «Qoliaf»ın bu ilin oktyabr ayının on səkkizindən otuzuna kimi olan ellipsvari uçuşunda iştirak eləyibsiniz?

– Bəli, sədr.

– Siz gəmidə hansı funksiyani yerinə yetirirdiniz?

– Mən ikinci pilot idim.

– Yuxarıda xatırlatdığını uçuş zamanı «Qoliaf» gəmisində nə baş verdiyini tribunalda danışın, məhz iyirmi bir oktyabrda nə baş verdiyini. Gəminin olduğu yer haqqında məlumatlardan və sizin qarşınıza qoyulan tapşırıqdan başlayın.

– Gəmi vaxtı ilə səkkiz otuzda biz hiperbolik sürətlə Saturn peykinin xarici perimetrini kəsdik və gəmini dayandırmağa başladıq, bu, saat on birə kimi davam elədi. Bu

müddət ərzində biz hiperbolik sürəti dayandırdıq və orbitdə olarkən süni peyki dairənin səthinə çıxarmaq üçün ikiqat artırılmış orbit sıfır sürəti ilə dairəvi orbitə keçərək manevr eləməyə başladıq.

— İkiqat artırılmış orbit sıfır sürəti deyərkən siz saniyədə əlli iki kilometr sürəti nəzərdə tutursunuz?

— Bəli, sədr. Saat on birdə mənim növbəm qurtardı, amma manevr vaxtı daim kursu müəyyənləşdirmək lazımlı gəldiyindən mən yalnız bu ana qədər gəmini idarə eləyən birinci pilotla yerimi dəyişdim, onda mən şтурmanın vəzifəsini yerinə yetirməyə başladım.

— Sizin bu vəzifəni icra eləməyinizi kim əmr elədi?

— Komandir, hakim. Ümmumiyyətlə, belə şəraitlərdə bu, adı qaydadır. Bizim məqsədimiz nə qədər mümkünənə dairənin səthində Roşanın sərhədində təhlükəsiz yaxınlaşmaq və oradan, demək olar ki, dairəvi orbitdən növbə ilə üç avtomat-aerostat buraxmaq idi; bu avtomatlar sonra məsafədən idarə olunaraq Roşanın dairəsi ətrafına çıxarılaçaqdı. Aerostatlardan birini orbitə çıxararaq Kassini içərisindəki yarıqlardan birinə daxil eləmək nəzərdə tutuldu, yəni Saturnun daxili dairəsini xarici mühitdən ayıran fəzaya, digər ikisi isə onun hərəkətinə nəzarət eləmək üçün nəzərdə tutulmuşdu. Bəlkə, daha ətraflı izah eləməyə ehtiyac var?

— Izah eləyin.

— Oldu, sədr. Saturnun hər iki dairəsi kiçik hissəciklərdən təşkil olunub və eni dörd min kilometr olan yarıqla bir-birindən ayrılib. Planetin ətrafında bu yarıqdan fırlanan süni peyk cazibə sahəsindəki qasırğalar haqqında, həm də dairələrin təşkil olunduğu hissəciklərin nisbi daxili hərəkətləri haqqında informasiya çatdırılmalıydı. Amma orbitdəki qasırğalar belə peyki lap tezliklə bu geniş fəzadan itələyib çıxara bilər – ya dairənin daxili zonasına, ya da xarici zonaya, burada isə o, toza dönəcəkdi. Bunun baş verməməsi üçün biz özünün şəxsi dərticə qüvvəsi olan, nisbətən az güclü, dördün birə nisbətində ion mühərrikli iki xüsusi peyk buraxmalydıq və bu iki peykə – «gözətçilərə» radarların köməyi ilə orbitin içərisindəki yarıqda hərəkət eləyən peykin oradan çıxmamasına nəzarət eləmək həvalə olunurdu. Bu «gözətçilərin» hesablayıcıları orbit peykinin

zəruri düzelişlərini hesablamalıydı və buna uyğun olaraq da onun mühərriklərini işə salmalıydı. Bu peykin yanacağı kifayət qədər, yəni iki ay işləyəcəyinə ümid eləməyə əsas verirdi.

– Hansı məqsədlə orbitə iki nəzarət peyki buraxılması nəzərdə tutulurdu? Siz birinin bəs eləməyəcəyinimi düşüñürdünüz?

– Hakim, bəlkə də, bəs edərdi. İkinci «gözətçi», sadəcə desək, ehtiyat üçün nəzərdə tutulmuşdu; əgər birinci işin öhdəsindən gəlməzsə və ya meteoritlə toqquşub sıradan çıxarsa. Yerdən astronomik müşahidə zamanı Saturnun ətrafındaki boşluq – dairənin və ayın xarici boş görünür, amma həqiqətdə isə bu boşluq kifayət qədər zibillənib. Belə olan şəraitdə kiçik meteoritlərlə toqquşmaqdan qaçmaq mümkün deyildi. Məhz buna görə də biz dairəvi orbit süretni saxlamalıydıq – axı praktik olaraq bütün bu tör-töküntülər Saturnun ekvatorial səthində onun ilk kosmik sürəti ilə fırlanır. Bu, toqquşmanı qəbul olunan minimuma qədər endirməyə imkan verirdi. Bundan əlavə, bizim gəmidə atəş açan ekran qismində meteorit əleyhinə müdafiə var idi; bu ekranдан birinci pilotun pultundan atəş açmaq olardı və ya bunu gəminin radarlarına birləşdirilmiş uyğun avtomat da eləyə bilərdi.

– Siz bu tapşırığı çətin və təhlükəli hesab eləyirdinizmi?

– Tapşırıq manevrlərin dəqiq və səhvsiz icra olunacağı halda elə də çətin, elə də təhlükəli deyildi. Bизdə hesab eləyirdilər ki, Saturnun ətrafi Yupiterin ətrafına nisbətən daha çox zibillənib, amma əvəzində orada manevr üçün sürətlənmə Yupiter orbitində olduğuna nisbətən daha azdır, bu isə əhəmiyyətli üstünlük verir.

– Siz «bizdə» deyəndə kimi nəzərdə tutursunuz?

– Pilotları... bir də naviqatorları.

– Bir sözlə, kosmonavtları?

– Bəli. Təxminən, gəmi vaxtı ilə saat iyirmidə biz əməli olaraq dairənin xarici sərhədinə yaxınlaşdıq.

– Onun səthinə?

– Bəli. Min kilometrə yaxın məsafədə. Ölçü cihazları fəzanın əhəmiyyətli dərəcədə tozlandığını göstərirdi. Gəmi saniyədə dörd yüz toz mikrozərbəsi alırdı. Proqrama əsasən biz Roşanın əhatəsində dairənin üzərinə və dairəvi

orbitə çıxdıq, əməli olaraq Kassini yarığına paralel şəkildə aerostatları atmağa başladıq. İlk aerostati biz gəmi vaxtı ilə saat on beşdə atdıq və radarlı pulsatorun<sup>1</sup> köməyi ilə onu yarığa daxil elədik. Bu məhz mənim vəzifəm idi. Birinci pilot minimal dərti qüvvəsini nizamlayaraq mənə kömək eləyirdi. Bunun sayəsində də biz dairənin öz sürətinə uyğun sürətdən istifadə eləyirdik. Kalder olduqca bacarıqla manevr eləyirdi. O, hərəkət qüvvəsini gəmini düzgün istiqamətləndirməyə imkan verəcək səviyyədə saxlayırdı – burnu ilə irəli. Hərəkət qüvvəsi olmasa, dərhal mayallaq vurma başlayır.

– Sizdən əlavə, sükan kabinetində kimlər var idi?

– Hamı. Bütün komanda. Komandir mənimlə Kalderin arasında oturmuşdu, Kalderə daha yaxın idi, çünki o, kreslosunu belə qoymuşdu. Mənim arxamda mühəndis və elektron mütəxəssisi var idi. Doktor Barns, deyəsən, komandirin arxasında oturmuşdu.

– Siz buna əmin deyilsiniz?

– Mən buna diqqət vermirdim. Mən daim məşğul idim, həm də kreslodan arxaya boylanması çətindir. Kreslonun arxası olduqca hündürdü.

– Aerostat yarığa görünən şəkildə yerləşdirilib?

– Təkcə görünən şəkildə yox. Mən onunla arasıkəsil-mədən televiziya əlaqəsi saxlamışam. Bundan əlavə, radar məsafəölçənindən istifadə eləmişəm. Aerostat orbitinin ölçülərini hesablayaraq onun yaxşı oturduğuna – təxminən, dairənin ortasında – əmin olandan sonra Kalderə hazır olduğumu dedim.

– Dediniz ki, hazırlısınız?

– Bəli, növbəti aerostatın buraxılmasına. Kalder ayağı işə saldı, amma aerostat çıxmadı.

– Siz nəyi «ayaq» adlandırırsınız?

– Lyuk açılandan sonra aerostati gəmidən bayra atmaq üçün qurğudan aerostati itəleyən hidravlik porşeni. Bizdə üç belə qurğu var idi və bu manevri üç dəfə təkrarlamalı lazımdı.

– Demək, sayca ikinci olan peyk gəmini tərk eləmədi?

– Yox, o, qurğuda ilişib qaldı.

– Bunun nəyə getirib çıxardığını təfsilatı ilə danışın.

<sup>1</sup> Pulsator – müntəzəm surətdə təkan vuran mexanizm

– Əməliyyatların növbəsi belə idi: əvvəlcə xarici lyuk açılır, sonra hidravlik işə salınır, indikatorlar peykin çıxığını göstərəndə isə onun start avtomatı işə düşür. Qəza vəziyyətlərində onu söndürmək üçün vaxt olsun deyə, avtomat yüz saniyə gecikməklə alışma verir. Avtomat qatı yanacaqla işləyən kiçik busteri<sup>1</sup> buraxır və peyk öz hərəkət qüvvəsi ilə gəmidən uzaqlaşır – on saniyə ərzində bir ton dartmaq gücüylə. Onun gəmidən nə qədər mümkünsə tez aralanması lazımdır. Buster alışanda şturmanın məsafədən idarə elədiyi ion mühərriki avtomatik olaraq işə düşür. Hazırkı şəraitdə Kalder artıq buraxılış avtomatını işə salmışdı, çünki peyk hərəkət eləməyə başlamışdı, peyk birdən ilişəndə isə o, avtomati söndürməyə cəhd göstərdi, amma buna nail ola bilmədi.

– Siz birinci pilotun aerostatın start avtomatını söndürməyə cəhd göstərdiyinə eminsinizmi?

– Bəli, o, dəstəklə əlləşirdi, onu pərçimlədi. Bilmirəm nəyə görə, amma hər halda, alışma işə düşdü. Kalder qışqırdı: «Maneə!» – bunu mən özüm eşitdim.

– O, «maneə» deyə qışqırdı?

– Bəli, orada nəsə mane olurdu. Busterin işə düşməsinə hələ yarım dəqiqə qalırdı, belə ki, Kalder təzyiqi artıraraq yenidən aerostati itələməyə cəhd göstərdi. Manometrlər maksimumu göstərirdi, aerostat isə onsuz da, sanki, ora yapışmışdı. Onda Kalder porşeni geri çəkdi və onu yenidən itələdi, biz hamımız onun aerostata necə vurdugunu eşitdik – sanki, çəkicə vurdu.

– O, bu yolla aerostatı itələməyə çalışırdı?

– Bəli, hətta belə halda aerostatin məhv olması da mümkünür, çünki Kalder təzyiqi tədricən artırmadı, dərhal sistemə tam təzyiq verdi. Yeri gəlmışkən, o, tamamilə ağıllı hərəkət eləyirdi – axı bizim ehtiyat aerostatımız var idi, ehtiyat gəmimiz isə yox idi.

– Bunu hazırlıq kimimi qəbul eləməliyik? Zəhmət çəkin özünüüz belə ibarəli cümlələr işlətməkdən saxlayın.

– Demək, porşen vurdu. Amma aerostat çıxmadı, vaxt isə gedirdi; buna görə də mən qışqırdım: «Kəmərlər!» və bütün kəmərləri bağladım. Məndən əlavə, azindan iki

<sup>1</sup> Buster – maşının iş əmsalını və qüvvəsini artırın qurğu

nəfər də eyni sözü qışqırdı – onlardan biri komandir idi, mən onu səsindən tanıdım.

– Tribunalala izah eləyin, siz niyə belə etdiniz?

– Biz A dairəsi üzərindəki dairəvi orbitdə idik və demək olar ki, əməli olaraq hərəkət qüvvəsi olmadan gedirdik. Mən bilirdim ki, buster işləməyə başlayanda – bu qaçılmaz idi, çünki artıq starter<sup>1</sup> işə düşmüşdü – biz yandan hava axınının zərbəsini alacağıq və gəmi mayallaq vurmağa başlayacaq. Aerostat gəminin Saturna tərəf olan sağ tərəfində pərcimlənmişdi. Demək, o, köndələn reflektor<sup>2</sup> kimi hərəkət eləməliydi. Mən mayallaq vurmanın və mərkəzəqaçma effektini gözləyirdim, belə olan halda pilot öz gücү ilə gəmini söndürməliydi. Belə vəziyyətdə qabaqcadan hansı manevrləri eləmək lazımlı gələcəyini təxmin eləmək olmaz. Hər ehtimala qarşı kəmərləri möhkəm cə baqlamaq lazımlı gəlirdi.

– Demək, növbə vaxtı siz şтурmanın vəzifəsini yerinə yetirərək kəmərlərinizi açmışdırınız?

– Yox, kəmərlər tam açılmamışdı, sadəcə, bir az boşaldılmışdı. Onları lazımlı həddə qədər nizamlamaq olardı. Əgər kəməri axıra qədər çəkiriksə, bu, bizdə «bütün hərəkət qüvvəsi ilə» adlanır, onda azad hərəkət eləmək məhdudlaşır.

– Sizə məlumdur ki, əsasnamədə heç bir boşaltma və kəmərin heç bir nizamlanması nəzərdə tutulmur?

– Elədir ki var, mən təlimatda başqa cür olduğunu bilirdim, amma həmişə belə eləyirlər.

– Siz nəyi nəzərdə tutursunuz?

– Əməli olaraq mənim uçduğum bütün gəmilərdə kəmərlər nizamlanırdı, çünki bu, işləməyi asanlaşdırırırdı.

– Təlimatin pozulmasının geniş yayılması buna haqq qazandırırı. Davam edin.

– Mənim gözlədiyim kimi, aerostatın busteri işlədi. Gəmi köndələn ox boyunca fırlanmağa və eyni zamanda da bizi əvvəlki orbitdən çıxarmağa başladı – doğrudur, çox zəif sürətlə. Pilot bu iki hərəkəti şəxsi yan dərti qüvvəsi ilə tarazlaşdırırırdı, amma tamamilə yox, yəni sıfır qədər yox.

<sup>1</sup> Starter – motorları işə salan qurğu

<sup>2</sup> Reflektor – şüaları eks etdirən cihaz

– Niyə?

– Mən özüm sükanın yanında deyildim, amma bunun mümkün olmadığını düşünürəm. Aerostat açıq lyuklu qurğunun içində pərcimlənmişdi; lyukdan aerostatın mühərrikinin qazlarının bir hissəsi çıxırı; bu qaz axını, ehtimal ki, burulğan əmələ gətirirdi və buna görə də qeyri-bərabər tərzdə vururdu. Nəticədə isə yandan vurulan zərbələr gah zəifləyir, gah da güclənirdi, buna görə də şəxsi hərəkət qüvvəsinin korreksiyası bütün gəminin yan rəqsli titrəməsinə gətirib çıxarırdı. Buster işləyib dayanandan sonra isə tərsinə daha güclü mayallaq vurma başlandı və pilot onun qarşısını dərhal ala bilmədi – buster gəbərsə də, əvəzində ion mühərrikini işə saldığını başa düşənə kimi.

– Buster «gəbərdi»?

– Mən demək istəyirdim ki, pilot ion mühərrikinin işləyib-işləmədiyinə tam əmin deyildi – axı o, porşenlə aerostata çox güclü zərbə vurdu və mühərrik zədələyə bilərdi; hə, o, elə buna da nail olmaq istəyirdi, mən də olsaydım, elə eləyərdim. Amma buster sönəndən sonra məlum oldu ki, ion dərtici qüvvəsi fəaliyyətdədir və biz yenidən dörd ton ağırlığında olan yan zərbə alacaqıq. Bu, elə də güclü zərbə deyildi. Amma orbitdə mayallaq vurmaq üçün kifayət eləyirdi. Axı biz dairəvi orbit sürəti ilə hərəkət eləyirdik, amma cüzi təkan istiqamətə və uçuşun sabitliyinə möhkəm təsir eləyir.

– Bu zaman komanda üzvləri özlərini necə aparırdılar?

– Tamamilə sakit. Əlbəttə, hamı dərk eləyirdi ki, busterin alışması necə təhlükəlidir – axı orada barit yanacağının ağırlığı yüz kilo idi və qurğuda pərcimlənən aerostatın yaratdığı belə yarıqapalı boşluqda o, bomba kimi partlaya bilərdi. Gəminin sağ tərəfi bizi konserv bankası kimi əzik-üzük eləyərdi. Amma bizim xoşbəxtliyimizdən, iş gedib partlayışa kimi çıxmadi. İon mühərrikini isə elə də təhlükəli deyildi. Doğrudur, burada avtomatın yanğın həyəcanını işə salması və iki nömrəli qurğunun üzərinə köpük tökməsi nəticəsində əlavə çətinlik yarandı. Bundan yaxşı heç nə gözləmək olmazdı – ion mühərrikini köpüklə söndürə bilməzsən, beləliklə, bu köpüyü açıq lyuka atırdı və ehtimal ki, onun hansısa hissəsi çıxış borusuna sorulur və hərəkət

qüvvəsini azaldırdı. Pilot köpüyü dayandırma mexanizmini işə salana kimi biz bir neçə dəqiqli yan zərbələr hiss elədik – bu zərbələr elə də güclü deyildi, amma hər ehtimala qarşı sabitləşməni çətinləşdirirdi.

– Söndürmə mexanizmini kim işə saldı?

– Ölçü cihazları gəminin sağ bortunun örtüyündə temperaturun yeddi yüz dərəcədən yuxarı olduğunu göstərəndə avtomat işə düşür; buster temperaturu bu həddə qədər qaldırmışdı.

– Komandir bu müddət ərzində hansı göstərişləri və əmrləri verirdi?

– O heç bir göstəriş və əmr vermirdi. Mənə elə gəldirdi ki, o, pilotun necə hərəkət elədiyinə baxmaq istəyir. Prinsip etibarilə bizim iki imkanımız var idi: ya artan hərəkət qüvvəsi ilə, sadəcə, planetdən uzaqlaşmalı və yerinə yetiridiyimiz tapşırıqdan imtina eləyərək hiperbolə üzrə firlanmağa başlamalıyıq, ya da sınaq orbitinə axırıncı, üçüncü peyki çıxartmalıyıq. Planetdən çəkilmə bütün programı iflasa uğradardı, buna görə də artıq yarıqda olan aerostat, ehtimal ki, ən çoxu bir neçə saatdan sonra kənarə çıxmama nəticəsində parçalanacaqdı. Onun istiqamətini çöldən gözətçi-aerostat vasitəsilə düzəltmək zəruri idi.

– Təbii ki, bu alternativi gəminin komandiri seçməliyidi?

– Sədr, mən bu suala cavab verməliyəmmi?

– İttihadçının sualına cavab verin.

– Demək, belə, komandır sərəncam verə bilərdi, amma bunu eləməyə borclu deyildi. Gəmi təlimatının on altinci paraqrafına uyğun olaraq müəyyən vəziyyətlərdə pilot gəminin komandırı vəzifəsini icra eləməlidir, çünkü tez-tez elə olur ki, komandirin sükan arxasındakılara vəziyyəti izah eləməyə vaxtı olmur.

– Lakin hazırkı vəziyyətdə komandır əmr verə bilərdi – axı nə əmrləri ucadan verməyə mane olan sürətlənmə olub, nə də gəminin birbaşa məhv edilməsi təhlükəsi.

– Saat on beşdən bir neçə dəqiqli keçmiş pilot orta bərabərləşdirici hərəkət qüvvəsini işə saldı...

– Şahid nəyə görə mənim dediklərimə əhəmiyyət vermir? Xahiş edirəm, tribunal öz iradını bildirsin və ona mənim suallarımı cavab verməyi təklif eləsin.

- Hörmətli tribunal, mən suallara cavab verməliyəm, amma prokuror axı mənə heç bir sual vermedi. Prokuror yalnız öz nöqteyi-nəzərindən gəmidə mürəkkəbləşən vəziyyəti şərh elədi. Mən də, öz növbəmdə, bu şərhi şərh eləməliyəmmi?
- Prokuror şahidə verdiyi suali qısa və dürüst ifadə etməlidir, şahid isə ifadə verərkən maksimum səy göstərməlidir.
- Şahid hesab eləmirmi ki, mürəkkəbləşən vəziyyətlərdə komandır dəqiq qərar qəbul eləməli və onu pilota əmr formasında verməlidir?
  - Prokuror, təlimat bunu nəzərdə tutmur...
  - Şahid yalnız tribunala müraciət eləməyə borcludur.
  - Eşidirəm. Hörmətli tribunal, gəmidə baş vera biləcək bütün vəziyyətlərdə neyləmək lazımlı gəldiyi təlimatda ətraflı şərh olunmayıb. Həm də bu heç mümkün də deyil. Əgər bu mümkün olsaydı, komandanın hər bir üzvü təlimati əzbərləyərdi və ümumiyyətlə, komandirə ehtiyac olmazdı.
- İttihadçı şahidin buna oxşar istehzalı iradına etirazını bildirir.
  - Şahid, prokurorun sualına qısa və qəti cavab verin.
  - Eşidirəm. Demək belə, komandır hazırlı vəziyyətdə hansısa xüsusi əmrlər verməliydi. O, gəmidəydi, nə baş verdiyini görür və başa düşürdü: əgər o susurdusa, bu, o anlama gəlirdi ki, gəmi təlimatının iyirmi ikinci paraqrafına uyğun olaraq o, pilota öz başa düşdürüyü kimi hərəkət eləməyə imkan verirdi.
  - Hörmətli tribunal, şahid gəmi təlimatının iyirmi ikinci paraqrafını təhrif olunmuş şəkildə çatdırır, çünkü hazırlı vəziyyətdə söhbət təhlükəli hallardan gedəndə iyirmi altıncı paraqraf tətbiq olunmalıdır.
  - Hörmətli tribunal, «Qoliaf»da yaranan vəziyyət nə gəmi üçün, nə də komanda üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə törətmirdi.
  - Hörmətli tribunal, şahid açıq-açığına səmimi cavab verməkdən imtina eləyir! Əsl həqiqətin aşkarılmasına səy göstərmək əvəzinə, o, nəyin bahasına olursa olsun, günahlandırılan şəxsin, gəminin komandiri olan Pirksin hərəkətlərinə haqq qazandırmaq istəyir! Heç şübhəsiz, gəmidəki vəziyyət iyirmi altıncı paraqrafla şərh olunan vəziyyətlərdən biridir!

– Hörmətli tribunal, prokuror eyni zamanda şeylərin faktik vəziyyətini müəyyənləşdirən ekspert rolunda çıxış eləyə bilməz!

– Şahidi danışmaq hüququndan məhrum eləyirəm. Tribunal xüsusi olaraq baxılana kimi gəmi təlimatının iyirmi ikinci, ya da iyirmi altıncı paraqrafının tətbiq edilməsi məsələsini təxirə salır. Şahid, gəmidə sonra nələr baş verdiyini danışın.

– Doğrudur, Kalder komandırə hansısa bir sualla müräciət eləmədi, amma mən onun bir neçə dəfə komandırə tərəf baxdığını gördüm. Bu vaxt pərçimlənmiş aerostatin hərəkət qüvvəsi bərabərləşmişdi və gəmini sabitləşdirmək artıq çətin deyildi. Möhkəm sabitliyə nail olandan sonra Kalder dairədən uzaqlaşmağa başladı, amma məndən Yerə olan istiqamətdən çekilməyi tələb eləmədi, bundan da mən nəticə çıxarddım ki, o, hər halda, bizim tapşırığımızı yerinə yetirmək istəyir. Biz Roşanın əhatə dairəsindən çıxandan sonra – təxminən, saat on altıda – Kalder maksimum yüklənmə haqqında işarə verdi və dərhal da aerostatı itələməyə cəhd elədi.

– Yəni necə?

– O, maksimum yüklənmə siqnalını işə saldı və bunun ardınca da dərhal «Tam geriyə!» siqnalını verdi, sonra isə «Tam irəliyə!» Aerostatin çəkisi üç tondur, tam sürət zamanı onun çəkisi iyirmi dəfə artmalıydı. O, qurğudan güllə kimi uçmalıydı. Təxminən, on min mil uzaqlaşandan sonra Kalder növbəylə hərəkət qüvvəsi ilə iki belə zərbə vurdu, amma heç bir nəticəsi olmadı. O yalnız yan tərəfdəki titrəyişin daha da güclənməsinə nail oldu. Görünür, qəfil sürətlənmə nəticəsində qurğuda daha möhkəm pərçimlənən aerostat vəziyyətini dəyişmişdi və indi onun bütün qaz şırnağı xarici lyukun qaldırılmış qapağına vurur, ondan əks olunaraq fəzaya axırdı. Hərəkət qüvvəsi ilə zərbə vurmaq komanda üçün xoşagələn deyildi, həm də gəmi üçün olduqca təhlükəli idi; axı aydın idi ki, ümumiyyətlə, aerostat çıxarsa belə, xarici örtüyün də bir hissəsini qoparıb özüylə aparacaqdı. Bu da ona bənzəyirdi ki, biz ya adamları skafandrda alətlərlə birlikdə örtüyü bərpa eləməyə göndərməliydik, ya da bu lənətə gelmişlə... üzr istəyirəm, bu pərçimlənmiş aerostatla Yerə qayıtmalıydıq.

– Kalder aerostatın mühərrikini işə salmağı sınadım?

– O, bunu eləyə bilməzdi, çünki gəmini aerostatla bir-ləşdirən idarəetmə kabeli qırılmışdı, nəticə etibarilə bircə radioiodarəetmə qalmışdı, amma aerostat axı lap qurğunun ağızında tixanıb qalmışdı və onun yalnız metal örtüyü ekranda görünürdü. Biz planetdən aralanaraq, təxminən, bir dəqiqəyə yaxın getdik və mən əmindim ki, Kalder, hər halda, qayıtmagi qərara alıb, o, «ulduza çıxış» adlanan bir neçə manevr elədi – bu zaman gəminin burnu hansısa bir ulduza ilişir və dəyişən hərəkət qüvvəsi verir. Əgər idarəetmə qaydadadırsa, ulduz ekranda tamamilə hərəkətsiz dayanmalıdır. Bizdə, aydır ki, belə alınmadı, uçuşun dinamik xarakteri dəyişdi və Kalder onun kəmiyyət parametrlərini aydınlaşdırmağa cəhd elədi. Bir neçə cəhddən sonra o, hər halda, yan tərəfi tarazlaşdırın hərəkət qüvvəsini yiğisdirə bildi və gəmini geri döndərdi.

– Siz bu zaman Kalderin əsl məqsədinin nə olduğunu başa düşdünüz mü?

– Bəli. Dəqiq desək, mən düşündüm ki, o, hələ də gəmidə qalan üçüncü aerostati orbitə çıxarmaq istəyir. Biz yenidən Günəş tərəfdən ekliptikanın<sup>1</sup> maili səthinə çıxdıq, həm də Kalder, sözün əsl mənasında, məharətlə işlədi; əgər mən özüm görməsəydim, heç vaxt konstruksiyasında yan mühərrik nəzərdə tutulmayan gəmini belə sərbəst idarə eləməyin mümkün olacağını təxmin eləməzdim. Kalder mənə istiqamət düzəlişlərini və düzəldilən impulslarla birlikdə bizim üçüncü aerostat üçün bütün trayektoriyani hesablamığı tapşırıdı. Bundan sonra mənim artıq heç bir şübhəm qalmadı.

– Bu əmri yerinə yetirdiniz?

– Yox. Daha doğrusu, ona dedim ki, proqrama uyğun olaraq istiqaməti hesablaya bilmərəm, axı biz tezliklə başqa hərəkət eləyəsi olacaqıq – axı biz proqrama ciddi əməl eləyə bilməzdik. Mən ondan əlavə bilgilər tələb elədim, çünki onun hansı yüksəklikdən üçüncü aerostati orbitə çıxartmaq istədiyini bilmirdim, amma o, mənə heç bir cavab vermədi. Ola bilsin ki, o, mənə yalnız bu yolla da öz niyyəti haqqında komandanı xəbərdar eləmək üçün müräciət eləyirdi.

---

<sup>1</sup> Ekliptika – Yerin Günəş etrafında hərəkət etdiyi yol

– Siz beləmi düşünürsünüz? Amma Kalder axı bilavasitə komandırə də müraciət eləyə bilərdi?

– Olsun ki, o, bunu eləmək istəmədi. Bəlkə də, o məhz onda maraqlıydı ki, heç kim, guya, onun neyləmək istədiyi bilmədiyi haqqında fikrə düşməsin. Amma Kalderin naviqatorun, yəni mənim ona kömək eləməyəcəyim halda özünün belə məsələləri həll eləməyə qadir olduğunu və necə yaxşı pilot olmasını göstərdiyini güman eləmək çox az inandırıcıdır, amma komandır buna heç bir reaksiya vermədi, Kalder isə dairəylə yaxınlaşmağa doğru gedirdi. Bu, mənim xoşuma gəlməməyə başladı.

– Sizdən daha dəqiq danışmağınızı xahiş edirəm.

– Oldu. Mən bundan risk qoxusu gəldiyini hiss elədim.

– Hörmətli tribunalın diqqətini bir məsələyə cəlb eləmək istəyirəm ki, şahid əvvəl boynuna almaq istəmədiyini indicə ixtiyarsız halda etiraf elədi: komandırın borcu baş verən hadisəyə fəal müdaxilə eləməkdir. Nəticə etibarilə komandır şüurlu surətdə, düşünülmüş şəkildə öz vəzifəsinə etinasız yanaşmış, bununla da gəmini və komandanı qabaqcadan görülməsi çətin olan təhlükəyə məruz qoymuşdur.

– Hörmətli tribunal, məsələ prokurorun təsdiq elədiyi kimi deyildi.

– Siz ittihamçı ilə polemikaya girməli deyilsiniz, hadisənin təsviri ilə kifayətlənərək ifadə verməlisiniz. Nəyə görə həmin an, Kalder orbitin dairesinə qayıdanandan sonra – yalnız onda – siz bu manevri riskli hesab elədiniz?

– Ola bilsin ki, mən dəqiq ifadə eləmədim. İş bax belədir: buna oxşar hallarda pilot komandırə müraciət eləməlidir. Əvvəlki programı biz artıq bütün detallarıyla yerinə yetirə bilməzdik. Mən düşündüm Kalder – bir halda ki komandır təşəbbüsü ona verib – üçüncü aerostatı böyük məsafədən buraxacaq, yəni dairəyə çox da yaxınlaşmadan. Doğrudur, bu zaman uğur qazanmaq şansı aşağı düşürdü, amma bu mümkün idi, həm də təhlükəsiz idi. Doğrudan da, Kalder mənə təkrar peyk üçün təkanlarla min – min iki yüz kilometr məsafəyə qədər getirilmiş səmti hesablaması əmr elədi. Ona kömək eləmək istəyərək mən səmti hesablamaga başladım; məlum oldu ki, bu səmtin

uzunluğu, təxminən, Kassini yarığının bütün eni qədərdir. Nəticə etibarilə peyk yüzdən əlli şansda nəzarət orbitinə çıxməq əvəzinə ya planetə gedəcəkdi, ya da xaricə və dairədə dağılacaqdı. Daha yaxşısı olmadığına görə mən Kalderə bu nəticəni çatdırdım.

– Komandir sizin hesablamalarınızın nəticələri ilə tanış oldumу?

– O, onları görməliydi, çünkü rəqəmlər məhz bizim pultun altındaki indikatorda görünürdü. Biz az hərəkət qüvvəsi ilə hərəkət eləyirdik və mənə elə gəldi ki, Kalder neyləyəcəyini qərarlaşdırıbilmir. O, doğrudan da, dalana dırənmişdi. Əgər o, indi geri çəkilsəydi, bu, onun hesablamalarda səhv elədiyi, təxmininin onu aldatdığı anlamına gələrdi. O, nə qədər planetə doğru döndərməmişdi, hələ də özünü elə göstərə bilərdi ki, riski olduqca böyük və özünü doğrultmayacaq hesab eləyir. Amma Kalder dərti qüvvəsinin öz dinamik xarakterini dəyişdiyinə baxmayaraq, artıq gəminin idarəolunan olduğunu nümayiş elətdirir, bundan əlavə, bunu deməsə də, onun sonrakı manevrlərindən aydın olurdu ki, o, hələ də aerostati orbitə çıxartmaq istəyir. Biz yaxınlaşmaya doğru gedirdik və mən onun bizim şansı bir qədər yaxşılaşdırmaq istədiyinə çalışdığını güman elədim – axı bu şans məsafənin kiçilməsi ilə artrırdı. Amma əgər o, buna nail olardsa, onda artıq tormozlamağa başlamalıydı, amma o, əksinə, hərəkəti artırırdı. Yalnız Kalder bunu eləyəndə, yalnız o an mən onun tamam başqa cür eləməyə hazırlaşdığını başa düşdüm, – əvvəl isə bu, mənim ağlıma gəlməmişdi. Yeri gəlmışkən, bunu ani olaraq hamimiz başa düşdük.

– Siz komanda üzvlərinin hamısının vəziyyətin təhlükəli olduğunu dərk elədiklərini təsdiqləyirsiniz?

– Bəli. Bəli. Mənim arxamda, yan tərəfdə oturan sürətlənmə vaxtı dedi: «Yaşamaq gözəl idi».

– Bunu kim dedi?

– Onu mən bilmədim. Bəlkə, mühəndis, bəlkə də, elektronçu. Mən diqqət yetirmədim. Bütün bunlar saniyənin hansısa bir hissəsində baş verirdi. Kalder maksimum siqnalı işə saldı və istiqaməti dairə ilə kəsişməyə doğru götürərək güclü hərəkət verdi. Aydın idi ki, o, «Qoliat»ı Kassini yarığının ləp mərkəzindən keçirmək istəyir və yol-

da «ürküdümüş» quş üsulundan istifadə eləyərək, üçüncü aerostati «itirmək» istəyir.

– O nə üsuldur elə?

– Onu bəzən belə adlandırırlar: gəmi aerostatı ürküdümüş quşun yumurtanı itirməsi kimi «itirir»... Amma komandır bunu ona qadağan elədi.

– Komandır qadağan elədi? O, belə əmr verdi?

– Özüdür ki var.

– İttihamçı etiraz eləyir. Şahid faktları təhrif eləyir.

Komandır belə əmr verməyib.

– Amma komandır, həqiqətən də, belə əmr verməyə cəhd elədi, yalnız onu tamamilə deməyə vaxt çatdırmadı. Doğrudur, Kalder hərəkət qüvvəsinin maksimum olması haqqında xəbərdarlıq elədi, amma manevrə cəmi bircə an qalmış. Qırmızı sıgnal yananda komandır ona qışqırıldı, o isə həmin an tam gücə keçdi. Belə təzyiq altında artıq səs çıxartmaq belə mümkün deyil. Görünür, Kalder bilərkədən onun ağını yummaq istəyirdi. Mən onun, həqiqətən də, belə eləmək istədiyini təsdiqləmirəm, amma belə çıxırdı. Bizə dərhal elə təzyiq oldu ki, mən tamamilə görmədim, buna görə də komandır yalnız qışqırmağa macal tapdı...

– İttiham şahidin fikirlərinin bu cür ifadəsinə etiraz eləyir. Öz dediyinin əksinə olaraq, şahid bizə aşılıamağa çalışır ki, guya, pilot Kalder əvvəlcədən düşünülmüş məqsədlə və qərəzli niyyətlə gəminin komandırını əmr verməyə mane olub.

– Mən buna oxşar heç nə deməmişəm.

– Şahidi cavab hüququndan məhrum eləyirəm. Tribunal ittihamçının etirazını qəbul eləyir. Protokoldan şahidin «Görünür ki, Kalder bilərkədən onun ağını yummaq istəyirdi» cümləsi ilə başlayan sözlərini pozun. Şahid, lütfən, şərh verməyə son qoyun və komandırın, əslində, nə dediyini dəqiq təkrar edin.

– Mən artıq dedim, komandır nəticə etibarilə öz əmrini bütünlükə ifadə eləməyə macal tapmadı, amma onun niyyəti aydın idi. O, Kalderə Kassini yarığına girməyi qadağan elədi.

– İttiham etiraz eləyir. İşin həqiqi tərəfi üçün günahlanırlan Pirksin nə demək istəməsi yox, onun, həqiqətən, nə deməsi əhəmiyyətlidir.

- Tribunal etirazı qəbul eləyir. Şahiddən sükan köşkündə nə deyildiyi ilə kifayətlənməyi xahiş edirəm.
- Kifayət qədər deyildi ki, peşəkar kosmonavt olan hər bir insan komandirin pilota Kassini yarığına girməsini qadağan elədiyini başa düşərdi.
- Şahid, bu sözü təkrar edin. Tribunal onun həqiqi məqsədinin nə olduğunu özü araşdırar.
- Mən sözləri xatırlamıram, yalnız onların mənasını xatırlayıram. Komandır nəsə: «Dairənin içində girmə!» kimi sözlər qışqırkı və ya: «İçəriyə yox!» və daha sonra o artıq danışa bilmədi.
- Lakin siz əvvəl komandirin cümlənin sonunu deyə bilmədiyini demişdiniz, indisə sitat gətirilən «Dairənin içində girmə!» ifadəsi cümlənin sona qədər deyildiyini göstərir.
- Əgər bu zalda yanğın olsaydı və mən «Yanır!» qışqırsayıdım – bu, bitməmiş cümlə olardı, çünkü onda nəyin yandığı, haranın yandığı deyilməmişdi, amma bu, tamamilə başa düşülən xəbərdarlıq olardı.
- İttihamçı etiraz eləyir! Xahiş edirəm, tribunal şahidi nizam-intizama dəvət eləsin!
- Tribunal şahidə irad tutur. Tribunalı əfsanələrlə və lətifələrlə əyləndirmək şahidin vəzifəsi deyil.
- Eşidirəm. Gəmidə o baş verdi ki, komandır qışqırmaqla pilota yarığa girməyi qadağan elədi...
- İttihamçı etiraz eləyir! Şahidin ifadəsi faktları birtərəfli qaydada təhrif eləyir!
- Tribunal mərhəmətli olmağa çalışır. Şahid, siz başa düşməlisiniz ki, məhkəmə araşdırmasının məqsədi real faktların müəyyən edilməsidir. Siz komandirin dediyi cümlənin yarısını deyə bilərsinizmi?
- Biz artıq böyük sürətin altındaydık. Mənim gözlərim tutulmuşdu və mən heç nə görmürdüm, amma komandirin qışqırlığını eşidirdim. Sözləri ayırd eləmək mümkün deyildi, lakin mən söhbətin nədən getdiyini başa düşdüm. Bununla belə, bu xəbərdarlığı pilot eşitməliydi, axı o, komandirə məndən yaxın idi.
- Müdafiə sükan köşkündə qeydə alınan lent yazısına təkrar qulaq asmağı xahiş eləyir – komandirin qışqırığını aid olan hissəyə.

– Tribunal müdafiənin xahişini rədd eləyir. Lentə artıq qulaq asılıb və müəyyən olunub ki, səsin təhrif olunması danışanın şəxsiyyətini müəyyənləşdirməyə imkan verir, amma nə qışqırlığını müəyyən eleməyə imkan vermir. Bu mübahisəli məsələ ilə bağlı tribunal xüsusi qərar qəbul eləyəcək. Şahiddən xahiş eləyirəm ki, komandir qışqıran- dan sonra nələr baş verdiyi haqqında danışın.

– Mən görməyə başlayandan sonra biz dairənin qaba-ğından keçirdik. Sürət hiperbolik idi. Komandir qışqırdı: «Kalder! Sən əmri yerinə yetirmədin! Mən sənə Kassiniyə girməyi qadağan elədim!», Kalder isə dərhal cavab verdi: «Komandir, mən bunu eşitmədim!»

– Lakin komandir ona dərhal tormozlamağı, ya da geri qayıtmağı əmr eləmədi?

– Bu mümkün deyildi. Biz hiperbolik qaydada saniyə-də səksən kilometr gedirdik. Cazibə maneəsini keçmədən bu sürəti azaltmaqdan söhbət belə gedə bilməzdi.

– Siz nəyi cazibə maneəsi adlandırırsınız?

– İyirmi iki cazibə vahidi səviyyəsində daimi müsbət və mənfi sürətlənməni. Dairənin içiyə ucarkən gəmini tormozlamaq üçün hər bir saniyədə getdikcə daha çox tərs dərti qüvvəsi tələb olunur. Belə tormozlamada biz hamımız məhv ola bilərdik. Daha dəqiqi, gəmidəki bütün insanlar ölürlər.

– Texniki olaraq gəmi öz sürətini bu səviyyəyə qədər artırıb ilərmi?

– Bəli, bilər, amma əgər qoruyucu qoparılarsa. «Qolif» atom mühərrikili işləyir, hansı ki maksimumda on min ton hərəkət qüvvəsinə hesablanıb.

– Xahiş edirəm, ifadənizə davam edəsiniz.

– «Sən gəmini məhv eləmək istəyirsən?» – komandir tamamilə sakit tərzdə soruşdu. «Biz Kassininin içərisi ilə gedirik, o biri tərəfdə tormozlayaram», – Kalder də sakitcə cavab verdi. Heç bu söhbət qurtarmamış biz yan fırlanmaya daxil olduq. Görünür, bu, Kalderin yarının içərisindən keçməsi ilə birdən sürətlənmənin artması nəticəsində baş verirdi: qurğudaki aerostatın vəziyyəti nə cursə dəyişmişdi və yan cəhətin azalmasına baxmayaraq, qaz axını gəminin gövdəsinə toxunaraq çıxırı, beləliklə də, bütün gəmi fırlanğıc uzun oxda fırlanan kimi fırlanırdı. Əvvəlcə fırlanma

olduqca zəif idi, amma hər saniyə güclənirdi. Bu, qəzanın başlangıcı idi. Kalder istəmədən onu sürətlənmənin çox sərt artırılması ilə əlaqələndirdi.

– Tribunalə izah eləyin: sizin fikrinizcə, Kalder nəyə görə sürətlənməni artırdı?

– İttihamçı etiraz eləyir. Şahid tərəfəgirlik eləyir və heç şübhəsiz, cavab verəcək ki, Kalder komandırı susmağa məcbur eləmək üçün belə eləyib.

– Mən heç də belə demək istəmirəm. Kalder hökmən sürətlənməni birdən artırımalı deyildi, o, bunu tədricən də eləyə bilərdi; amma əgər o, Kassiniyə girməyi qərara almışdisa, hər halda, böyük hərəkət qüvvəsi lazımdı. Saturnətrafi boşluqda manevr eləmək olduqca çətindir, burada hər addımباşı çoxlu cisimlərin hərəkətiylə bağlı riyazi şəkildə həll edilməsi mümkün olmayan məsələlərlə qarşılaşırsan. Saturnun özünüün, onun dairəsinin çəkisinin və yaxın peyklərin təsiri – bütün bunlar birlikdə cazibə sahəsi yaradır, bu sahədə eyni zamanda bütün sapmaları nəzərə almaq qeyri-mümkündür. Üstəgəl bizim hələ bir aerostat tərəfdən yan cəhətimiz də var idi. Bütün bu şərtlərlə biz gəminin öz hərəkət gücülə və boşluqda paylanmış cazibəylə çoxlu qüvvənin təsiri nəticəsində yaranan istiqamətlə hərəkət eləyirdik. Beləliklə də, biz nə qədər çox hərəkət qüvvəsi ilə hərəkət eləyirdiksə, qıcıqlandırıcı amillərin təsirinə də bir o qədər az məruz qalırdıq, çünkü onların həcmi daim eyni idi, bizim sürətin həcmi isə artırdı. Kalder hərəkətin tezliyini artıraraq bizim istiqaməti kənar qıcıqlandırıcı amillərə qarşı daha az həssas elədi. Mən əminəm ki, əgər bu qəfil yan fırlanma olmasaydı, o, yarığı keçə biləcəkdi.

– Siz tamamilə saz olan gəminin yarıqdan keçməsinin mümkün olduğunu hesab eləyirsiniz?

– Əlbəttə. Bu, tamamilə mümkün olan manevr idi, hərçənd kosmik dərsliklərin hamisində bunu qadağan eləyirlər. Kassini yarığının eni üç min beş yüz kilometrdir, onun kənarları tamamilə iri buz və meteorit tozudur, doğrudur, gözlə görmək mümkün deyil, amma bura hiperbolik sürətlə girən gəmi, yəqin, yanar. İçərisindən getmək mümkün olan az-çox təmiz boşluğun eni beş yüz – altı yüz kilometr olar. Kiçik sürətlə belə dəhlizə daxil olmaq çətin

deyil, amma yüksək sürətlə daxil olanda cazibə sapmaları əmələ gəlir, buna görə də Kalder əvvəlcə gəminin burnunu diqqətlə yarığa doğru yönəltdi, sonra isə sürəti artırdı. Əgər aerostat çevriləməsəydi, hər şey rəvan gedə bilərdi. Ən azı, mən belə düşünürəm. Əlbəttə, müəyyən risk var idi – bizim hansısa bir tör-töküntüyə toxunmaq ehtimalımız otuzdabır idi. Amma həmin vaxt bu sürəklə dönmələr başladı. Kalder onun qarşısını almağa çalışdı. Amma buna nail ola bilmədi. O, olduqca inadla mübarizə aparırdı. Mən bunu etiraf eləməliyəm.

– Kalder gəminin fırlanmasını dayandırıa bilməzdimi? Siz izah eləyə bilərsinizmi, niyə?

– Hələ əvvəller, növbə vaxtı mən Kalderi müşahidə elə-yərkən onun fenomenal hesablayıcı olduğunu əmin oldum. Kalkulyatorun köməyi olmadan ildirimsürəti hesablamlar aparmaq üçün o, öz bacarığına güvenirdi. Bizim bu müqayisəli vəziyyətdə iynənin deşiyindən soxulub keçməliydi. Hərəkət qüvvəsinin indikatorları faydasız idi – onlar axı yalnız «Qoliaf»ın hərəkət qüvvəsini göstərirdi və aerostatin hərəkət qüvvəsinin həcmini göstərə bilməzdi. Kalder yalnız cazibə qüvvəsini ölçən cihazlara baxır və gəmini yalnız onların göstəricilərinə əsasən idarə eləyirdi. Bu, açıqdan-açıqa riyazi yarış idi – Kalderin beyni ilə sürətlə dəyişen uçuş şərtləri arasında. Təkcə buna görə Kalderin bacarığı haqqında mühakimə yürütütmək olar ki, mən güclə indikatorların göstəricilərini oxuyub qurtarmağa macal tapmışdım, Kalder isə bu müddət ərzində başında hesablamlar apararaq, dördüncüdərəcəli diferensial tənlik tərtib eləmişdi. Hərçənd mən Kalderin qabaqkı hərəkətini bia-bırçılıq hesab eləyirəm, belə ki, onun komandırın əmrini eşitdiyinə və bilərəkdən ona əməl eləmədiyinə əmin idim, amma hər halda, onunla qürur duyurdum.

– Siz tribunalın sualına cavab vermədiniz.

– Mən məhz cavab verməyə başlayırdım. Kalderin hesablamları – hərçənd o, bu hesablamları saniyənin hansısa bir hissəsində apardı – yalnız təxminini ola bilərdi. Bu hesablamlar ideal dəqiq ola bilməzdi, hətta Kalderin yerinə dünyyanın ən yaxşı hesablayıcı maşını olsayıdı belə. Onun hesaba almadığı səhvin ölçüsü genişlənirdi və biz fırlanmaqdə davam eləyirdik. Bir müddət mənə elə gəldi

ki, Kalder, hər halda, işin öhdəsindən gələcək, amma o, uduzduğunu məndən tez başa düşdü və bütün hərəkət qüvvəsini işə saldı. Biz tam çəkisizliyə daxil olduq.

– O, nəyə görə hərəkət qüvvəsini işə saldı?

– O, yarının içindən keçib getmək istəyirdi, amma gəminin uzununa dövrə vurmasının qarşısını ala bilmirdi. «Qoliaf» fırlanğıc kimi fırlanır və özünü fırlanğıc kimi aparır, onu oxu boyunca tuşlamağa məcbur eləyən dartı qüvvəsinə müqavimət göstərirdi. Biz qəribə bir hərəkətin içindəydi: bizim sürətimiz nə qədər artırdısa, gəminin arxa tərəfi bir o qədər güclü titrəyirdi. Nəticədə isə biz güclü gərilmiş dolama hərəkətlə gedirdik; gəmi bir tərəfdən o biri tərəfə yırğalanırdı, hər belə dolanmadan sonra vurdugumuz dövrənin diametri yüz kilometrə yaxın olurdu. Biz belə hərəkətlə də yarının içərisinə doğru yox, birbaşa dairənin kənarlarına toxuna bilərdik. Kalder artıq heç nə eləyə bilmirdi. O artıq qıfda oturmuşdu.

– Bu, nə deməkdir?

– Biz, adətən, asanlıqla düşmək mümkün olan, lakin oradan çıxış olmayan dəyişilməz vəziyyətləri belə adlandıırıq. Sonra bizim artıq tamamilə qabaqcadan nə edəcəyini bilmədiyimiz bir iş oldu. Kalder mühərrikə işə salanda mən onun, sadəcə, hadisənin axınına tabe olduğunu düşündüm. Rəqəmlər indikatorların pəncərələrində yanıb-sönürdü, amma hesablamalı artıq bir şey yox idi. Dairə elə işildiyirdi, baxmaq belə adamın qəlbini ağırdırdı – axı o, buz parçalarından ibarətdir. Onlar qara çatlağa oxşayan yarıqla birləikdə karusel kimi bizim qarşımızda fırlanırdı. Belə hallarda zaman olduqca ləng keçir. Mən saniyəölçənin əqrəblərinə nə qədər baxdım, mənə elə gəldi ki, onlar yerlərindəcə dayanıb. Kalder sürətlə kəmərlərini açmağa başladı. Mən də elə elədim; belə ki, onun pultda yerləşən yüklənmənin əsas qoruyucusunu qırmaq istədiyini başa düşdüm: kəmərlə bağlı halda ona əl çatmırıldı. Bütün gücü öz sərəncamında hiss eləyəndən sonra o, bir daha tormozlanma verə bilərdi və boşluğa çıxa bilərdik. Biz hava şarları kimi partlaya bilərdik, o isə gəmini xilas eləyə bilərdi – həm də özünü. Ümumiyyətlə, mən əvvəldən onun insan olmadığını təxmin eləməliydim – axı heç bir insan onun kimi hesablama apara bilməzdi...

amma yalnız həmin an bunu dərk elədim. Mən o, pulta çatmamış onu saxlamaq istədim, amma o, məndən cəld tərpəndi. O, elə cəld də hərəkət eləməliydi. «Kəmərini açma!» – komandır mənə qışqırdı. Kalderə isə qışqırdı: «Qoruyucuya toxunma!» Kalder buna əhəmiyyət vermedi, o artıq ayağa qalxmışdı. «Tam sürətlə irəli!» – komandır qışqırdı və mən əmri yerinə yetirdim, axı mənim ikinci sükanım var idi. Mən dərhal bütün gücü işə salmadım, çünkü Kalderi öldürmək istəmirdim – mən, sadəcə olaraq, təkanla onu qoruyucudan uzaqlaşdırmaq isteyirdim, amma o, ayaq üstə dayanmışdı. Bu, dəhşətli görünürdü, axı heç bir insan bu sürətdə ayaq üstə qala bilməzdi. O dayanmışdı, yalnız qoruyucudan yapmışdı, ovcunun dərisi sıyrılmışdı, o isə hələ də ayaq üstəydi, çünkü onun dərisinin altı poladdan idi. Mən onda bütün maksimumu işə saldım. Onda o, qoruyucudan qopdu, əcaib gurultu ilə geri uçdu, sanki, bütöv bir metal parçası bizim kresloların arasıyla sürətlə keçdi, arakəsmə divara elə bərk çırpıldı ki, divar titrədi və üzərindəki saniyəölçən xincim-xincim olub parçalandı, Kalder isə nəyəsə qətiyyən oxşamayan bir səslə qışqırdı və mən arxamda onun necə yumalandığını, aralıq divarı dağıtdığını, nədən yapışrsa, onu necə dağıtdığını eşidirdim, amma artıq buna əhəmiyyət vermirdim, çünkü yarıq bizim qarşımızda açılırdı; biz heç nəyə baxmadan ona doğru gedirdik, gəminin arxası da fırlanırdı və mən dartı qüvvəsini azaldım. Komandır qışqırdı ki, mən atəş açım, onda mən gəminin burnunun qabağındakı tör-töküntüləri azaltmaq üçün bir-birinin ardınca meteorit əleyhinə olan ekranlardan atəş açmağa başladım, bu ekranların elə bir dəyəri yox idi, amma hər halda, heç olmamaqdansa, belə müdafiə yaxşıydı. Kassini nəhəng qara cəhəng kimiyydi; mən qabaqda, uzaqda alov gördüm, müdafiə ekranları hərlənməyə başladı və buz tozunun töküntüləri ilə toqquşan kimi də dərhal alışb-yandı; qeyri-adi gözəlliyi olan nəhəng gümüşü buludlar əmələ gəldi; gəmi yüngüləcə titrədi, sağ tərəfdəki ölçü cihazlarının əqrəbləri hamısı eyni anda yuxarı sıçradı; bu, termik zərbə idi, biz nəyəsə toxunduq. Bilmirəm nəyə – və artıq o tərəfdə olduğum...

- Komandir Pirks?
- Bəli, bu mənəm. Siz məni görmək istəyirdiniz?
- Şübhəsiz. Gəldiyiniz üçün sağ olun. Lütfən, əyləşin....  
Stolun arxasındaki adam qara yesiyin düyməsini basdı və dedi:

– Yaxın iyirmi dəqiqə ərzində mən məşğul olacağam. Kim gəlsə, yoxam.

O, cihazı söndürdü və diqqətlə Pirksə baxdı.

- Komandir, mənim sizə bir orijinal təklifim var. Hansısa... – uyğun gələn söz axtardı, – sınaq. Lakin mən əvvəlcə-dən sizdən xahiş eləməliyəm ki, mənim bütün dediklərimi sırr kimi qoruyub saxlayasınız. Hətta mənim təklifimdən imtina eləyəcəyiniz halda da. Razisizmizi?

Sükut bir neçə saniyə sürdü.

- Yox, – Pirks cavab verdi. – Əgər mənə bu haqda ətraflı danışmasanız.

– Siz nəyəsə kor-koranə inananlardan deyilsiniz. Şəxsən mən sizin haqqınızda eşitdiklərimdən sonra bunu gözləyirdim. Siqaret çəkirsiniz?

- Yox, sağ olun.
- Söhbət sınaq uçuşundan gedir.
- Yeni tip gəmidə?
- Yox. Yeni tip komandada.
- Komanda? Mənim rolum nədən ibarət olacaq?
- Onun yararlılığı haqqında hərtərəfli qiymət. Bundan artıq mən sizə heç nə deyə bilməyəcəyəm. İndi qərara gəlmək növbəsi sizindir.
- Əgər bunu mümkün hesab eləsəm, mən susacağam.
- Mümkün?
- Arzuolunan.
- Hansı meyarlar əsasında?
- Sizin icazənizlə, vicdan adlanan meyarın.

Yenidən bir neçə saniyə keçdi. Bütün divarlarında pəncərə olan böyük otaqda sakitlik idi; sanki, bu otaq damında meydançada üç dənə vertolyot enmək üçün meydançası olan nəhəng «göydələnin» sayılı iki minə çatan otaqlarından biri deyildi. Pirks, demək olar, həmsöhbətini

ayırd eləyə bilmirdi, onu binanın yuxarıdakı on altı mərtəbəsini ağışuna alan işıldayan dumanın arxasından görürdü. Zamanla dumanın süd rəngli burumları şəffaf divarın arxasında qatlaşır və onda adama elə gəldirdi ki, bütün otaq hiss edilməyən aparıcı bir qüvvə ilə harasa üzür.

— Yaxşı. Gördünüz kimi, mən hər şeyə razıyam. Söhbət Yer — Yer reysindən gedir.

— Dövrələmə?

— Bəli. Saturna uçub, orada stasionar orbitə yeni avtomatik peykləri çıxarmaqla.

— Axi bu, «Yupiter» layihəsidir?

— Bəli, söhbət peyklərdən gedirsə, bu, layihənin elementlərindən biridir. Gəmi KOMSEK-ə məxsusdur, beləliklə, bütün tədbirlər YUNESKO-nun himayəsi altında keçirilir. Sizə məlum olduğu kimi, mən də həmin təşkilatı təmsil eləyirəm. Bizim, əlbəttə, öz pilotlarımız və naviqatorlarımız var, lakin biz sizi seçdik, çünki burada əsas rolü əlavə amillər — mənim artıq sizə xatırlatdığını komanda oynayır.

YUNESKO-nun direktoru yenidən susdu. Pırks qeyri-ixtiyari qulaq asaraq gözləyirdi, amma sakitlik eləydi ki, sanki, radiusu kilometrlərlə olan məsafədə cüzi belə səs eşidilmirdi, amma ətrafları çoxmilyonlu şəhər idi.

— Sizə, yəqin, məlum olduğu kimi, artıq bir neçə ildir getdikcə daha çox insanı əvəz eləyəcək qurğunu yaratmaq mümkünülüyü var. Onlardan dərhal çoxlu sahədə insanla müqayisə olunacaq qurğular indiyə qədər də var idi — özlərinin həcmində və çəkilərinə görə — stasionarlar. Lakin fiziklərin möhkəm bədən üzərindəki uğurları, demək olar ki, eyni zamanda SSRİ-də və Birləşmiş Ştatlarda molekulyar səviyyədə mikrominiatürləşmənin növbəti mərhələsinə yol açmışdır. Beyinə ekvivalent olan kristallik sistemlərin sıraq nümunələri yaradılmışdır. Onlar hələ də insan beynindən bir yarımdə böyükdür, amma bunun əhəmiyyəti yoxdur. Bir sıra Amerika firmaları belə qurğuları artıq patentləşdirib və hazırda, əsasən, robotlar adlandırılın, hər şeydən öncə Yerdən kənar gəmilərdə xidmət eləmək üçün insanabənzər avtomatların seriya ilə buraxılışına başlamağa hazırlaşırlar.

— Mən bu haqda eşitmışəm. Amma Həmkarlar İttifaqları, elə bil, etiraz eləyirdi? Sonrası da, bu, deyəsən, qanunvericilik aktlarında əsaslı dəyişikliklər tələb eləyir?

– Siz bu haqda eşidibsiniz? Mətbuatda bu haqda bircə söz də olmayıb...

– Bəli. Amma səhnə arxasında hansısa söhbətlər, danışqlar gəzirdi və bu danışqlar haqqındaki məlumatlar bizdə də gəlib çatırdı. Nəticə etibarilə mən belə düşünürəm.

– Əlbəttə. Deyəsən. Neyləməli, elə isə lap yaxşı, hərçənd... Sizin fikriniz nədir?

– Bu sualla bağlı? Daha çox mənfidir. Bəli, həm də çox mənfidir. Lakin qorxuram ki, burada kiminsə fikri əhəmiyyətli bir rol oynamasın. Kəşfin nəticəsi amansızlıq ola bilər – ən çoxu, hansısa müddətə onların istifadəsini əngəlləmək olar...

– Bir sözlə, siz bunun zəruri qəddarlıq olduğunu hesab eləyirsiniz?

– Mən bunu belə deməzdim. Mən hesab eləyirəm ki, insanlıq süni insanabənzər varlıqların qəbuluna hazır deyil. Əlbəttə, ən mühüm olanı budur – doğrudanmı, onlar insana bərabərdirler? Mən şəxsən beləsi ilə heç vaxt rastlaşmamışam. Mən mütəxəssis deyiləm, amma tanıdığım mütəxəssislər hesab eləyirlər ki, əsl bərabərlidən, tam yararlılıqdan söhbət belə gedə bilməz.

– Siz buna əvvəlcədənmi əmin idiniz? Doğrudan da, çoxlu mütəxəssisin fikri belədir, daha dəqiqi, belə idi. Amma görürsünüzmü... firmalar iqtisadi amillərlə hərəkət eləyir. İstehsalın rentabelli olması ilə.

– Başqa sözlə – gəlir götürürləcəyi ümidi ilə?

– Bəli. Yəni hazırlı halda federal hakimiyyət (mən Amerikani nəzərdə tuturam), onlarla bərabər Böyük Britaniya və Fransa hakimiyyətləri də hələlik şəxsi firmalara dövlətin maliyyələşdirdiyi institidlarda işlənilmiş bu sənədlərə baxmağa imkan vermir. Amma şəxsi firmalar öz gücləri ilə bu sənədləşmələrdəki boş yerləri doldura bilər – axı onların özlərinin tədqiqat laboratoriyaları var.

– «Kibertroniks»?

– Təkcə o yox. «Maşintreko», «İnteltron» və başqları. Beləliklə də, bu dövlətlərin hakimiyyət dairələrində çoxları bütün bunların nəticələrindən ehtiyat eləyirlər. Axı nizam-sızların gəlişi nəticəsində işsiz qalan adamları kütləvi şəkildə yenidən öyrətməyə dövlətin vəsaitinin olmamasının şəxsi firmalar üçün əhəmiyyəti yoxdur.

– Nizamsızlar? Qəribədir. Mən belə termin eşitməmisi şəm.

– Bu, sadəcə, bizim istifadə elədiyimiz jarqondur. Hər halda, «homunkulus»dan və ya «süni insan»dan yaxşıdır. Axi bunlar, ümumiyyətlə, insan deyillər – nə süni, nə də təbii.

– Tam dəyərə malik olmamaq baxımından?

– Bilirsinizmi, komandır, mən də bu sahədə mütəxəssis deyiləm, belə ki, bütün istəyimə baxmayaraq, sizə cavab verə bilmərəm. Mənim şəxsi təxminlərim axı heç nəyə dəyməz. Məsələ burasındadır ki, yeni məhsulun ilk istifadəçilərindən biri KOSNAV olacaq.

– Amma axı bu, şəxsi ingilis – Amerika şirkətidir!

– Məhz ona görə. «Kosmikl naviqeyşən» artıq bir neçə ildir maliyyə çətinliyi yaşayır, buna görə də tacili gelirlərin tələbatına məhdudiyyət qoymayan sosialist ölkələrinin kosmonavtikası bu kompaniya üçün ciddi rəqabət təşkil edəyir – onlar yük dövriyyəsinin böyük hissəsini öz üzərlərinə götürür. Xüsusilə də Yerdənkənar daşınmalarda. Siz, yəqin, bu haqda bilirsınız?

– Əlbəttə. KOSNAV iflasa uğrayarsa, mən, ümumiyyətlə, kədərlənmərəm. Bir halda ki BMT-nin kosmik tədqiqatlar bazasında internasionallaşdırmağa müvəffəq olub-lar, onda kosmonavtika ilə də eynən belə eləyə bilərlər. Azindan mənə belə gelir.

– Mənə də. Sizi əmin eləyirəm ki, mən də bunu istəyərdim – heç olmasa, vəzifəm baxımından. Amma bu, gələcək günlərin işidir. Hələiksə, icazənizlə deyim: vəziyyət elədir ki, KOSNAV öz reyslərini təmin eləmək üçün istənilən miqdarda nizamsızları qəbul eləməyə hazırlır – əvvəlcə yalnız yük gəmilərində – sərnişin gəmilərində istifadə eləməyə isə cəmiyyətin geniş təbəqələri tərəfindən boykot ediləcəklərindən qorxurlar. Artıq ilkin danışçılar aparılır.

– Media da bu haqda susur?

– Danışçılar qeyri-rəsmidir. Ümumiyyətlə, bəzi qəzetlərdə qeydlər olub, amma KOSNAV onları təkzib eləyib. Formal olaraq onlar haqlıdır. Ən nəhayət, komandır, bu, əsl hüquqi cəngəllikdir. Əslində isə onlar nə beynəlxalq razılışmaların, nə də öz ölkələrinin qanunlarının işləmədiyi mühitdə hərəkət eləyirlər. Prezident yenə də yaxınlaşan

seçkiləri diqqətə alaraq, konqresdən nəhəng kapitalın sərfini əngəlləyən qanunları keçirməyəcək – o, həmkarların qızığın etirazından qorxur. Budur bax, nəhayət, məsələyə keçirəm: bəzi firmalar mətbuatın, fəhlələrin, həmkarların və s. mümkün ola biləcək etirazlarını qabaqcadan görərək, onların Yerdənkənar gəmilərdə xidmətlərini tədqiq eləmək üçün bizim sərəncamımıza yarorijinalları verməyi qərara alıb.

– Bağışlayın, «bizim» deyəndə kimi nəzərdə tutursunuz? BMT-ni? Bu, nəsə qəribə görünür.

– Birbaşa BMT yox, əlbəttə. Bizə – demək, YUNESKO-ya. Bu təşkilat elm, mədəniyyət, təhsil məsələləri ilə məşğul olduğundan...

– Məni bağışlayın, amma mən əvvəlkitək heç nə başa düşmüəm. Bu avtomatların təhsillə və ya elmlə nə əlaqəsi ola bilər?

– Amma axı konveyerlərdə istehsal olunan, bu... siz necə dediniz, adamaoxşarlar, məhz ümumbəşeri mühitdə daha çox gözə çarpacaqlar. Məsələ təkcə təmiz iqtisadi nəticələrdə, işsizlik təhlükəsində və bu kimi amillərdə deyil, psixoloji, sosial, mədəni təsirdədir. Yeri gəlmışkən, tam aydınlıq olsun deyə etiraf edirəm ki, bu təklifi biz xüsusü ruh yüksəkliyi ilə qəbul eləməmişik. Rəhbərlik əvvəlcə, ümumiyyətlə, bu təklifdən imtina eləmək istəyirdi. Onda bu firmalar əlavə əsaslar gətirdi, insanlardan ibarət olan komandaya nisbətən, nizamsızlardan ibarət olan komandaya böyük təhlükəsizlik zəmanəti verirlər. Onların reaksiyaları daha sürətlidir, praktik olaraq yorğunluqları və yuxuya tələbatları olmur, xəstəliyə məruz qalmırlar, hətta ciddi zədələnmələrdə belə işləmək üçün böyük ehtiyatlara malikdirlər və üstəgəl yeməyə, havaya ehtiyac duymurlar, tapşırığı hətta kip bağlanmış mühitlərdə, ya da gəminin həddən artıq qızması və bu kimi şərtlərdə də yerinə yetirə bilərlər. Siz özünüz də başa düşürsünüz, bunlar çox ciddi arqumentlərdir – axı ilk plana hansısa şəxsi firmanın gəliri yox, gəminin və yükün təhlükəsizliyi daxil olur. Burada isə kim bilir, hətta BMT belə öz tədqiqat gəmilərinə onları buraxa bilər...

– Başa düşürəm. Amma bu çox təhlükəli haldır. Siz, yəqin ki, buna görə özünüzə hesabat verirsınız?

– Niyə təhlükəlidir?

– Ona görə ki, təxminən, həmin şeyləri digər peşələr və funksiyalar haqqında da demək olar. Günlərin birində sizin özünüzü də işdən azad eləyə və bu kresloya bir robot eləyəsdirə bilərlər.

Direktor gülümsədi, amma elə də əminliklə yox. Buna baxmayaraq, dərhal da ciddiləşdi.

– Bilirsinizmi... mənim əziz komandirim, biz, əslində, söhbətimizdən uzaq düşdü. Amma sizcə, yaranmış bu şəraitdə neyləmək olar? YUNESKO bu cənabların təklifi rədd eləyə bilərdi, amma bu, işin mahiyyətini dəyişmir. Əgər onların avtomatları, həqiqətən də, belə yaxşıdırsa, gec, ya tez, KOSNAV onlardan istifadə eləyəcək, onların arxasında da digərləri gedəcək.

– Bəs əgər YUNESKO bu firmaların məhsulları üzərindəki texniki nəzarəti öz üzərinə götürərsə, nə dəyişər?

– Amma icazə verin... Söhbət texniki nəzarətdən gedir. Biz istəyirdik... İndi mən hər şeyi sona qədər deyəcəyəm... Biz sizə belə bir ekipajla reys təklif elemək istəyirdik. Siz komandır ola bilərdiniz. Bu iki-üç həftə ərzində siz onların nəyə qadir olduqlarını araşdırı bilərdiniz. Bununla yanaşı, qeyd eləyirəm ki, bunlar bir-birindən fərqlənən müxtəlif modellərdir. Qayıdan sonra siz bizə əsas bəndlər üzrə (söhbət peşəkar nöqtəyi-nəzərdən getdiyindən) bu və başqa psixoloji peşəkar rəyi təqdim eləyə bilərdiniz. Bu avtomatlar hansı ölçüdə adama uyğunlaşa bilir, onlar təqdim edildiklərinə nə qədər uyğun gəlir, onların üstünlüyü haqqında hansısa bir hiss yaranır mı, ya da əksinə, onların psixi olaraq yararlı olmamaları haqda rəy. Bizim uyğun şöbələrimiz, görkəmli alımlar, psixoloqlar tərəfindən hazırlanmış anketlərlə, materiallara sizi təchiz eləyərdilər...

– Mənim vəzifəm elə bundan ibarət olacaq?

– Bəli. Siz mənə elə indicə cavab verməyə borclu deyilsiniz. Mənə məlum olduğuna görə, hazırkı anda siz uçmursunuz?

– Mən altı həftəlik məzuniyyətdəyəm.

– Onda deyək... bəlkə, siz iki gün ərzində bunu düşünə bilərsiniz?

– İki sualım da var. Mənim rəyimin nə nəticəsi olacaq?

– Sizin rəyiniz həlledici olacaq!

– Kimin üçün?

– Əlbəttə, bizim üçün YUNESKO üçün. Əgər iş gedib kosmonavtikanın beynəlmiləlləşməsinə çıxarsa, sizin rəyinizin BMT-nin qanunverici orqanları üçün mühüm yardım olacağına əminəm, hansı ki...

– Üzr istəyirəm. Sizin dediyiniz kimi, bu, yaxın günlərin işidir. Demək, deyirsiniz ki, YUNESKO üçün? Amma axı YUNESKO firma, müəssisə deyil, mən əminəm ki, hansısa firma üçün reklam bürosu açmağa da hazırlaşır.

– Siz nə danışırsınız! Əlbəttə yox. Biz sizin rəyinizi dünya mətbuatında dərc etdirəcəyik. Əgər nəticələr mənfi olarsa, yəqin ki, KOSNAV-ın bu firmalarla danışğını dayandıracağıq. Belə olan halda da biz təsir göstərəcəyik...

– Bir daha üzr istəyirəm. Bəs əgər nəticələr müsbət olarsa, onda biz danışçıları dayandırmayacağıq və təsir göstərməyəcəyik?

Direktor başıyla təsdiqlədi, öskürdü və nəhayət, gülüm-sədi.

– Komandır, sizinlə danışarkən mən, az qala, özü-mü günahkar hiss edirəm. Sanki, mənim vicdanım təmiz deyil... Məgər YUNESKO bu nizamsız robotları kəşf elə-yib? Məgər bütün bu vəziyyət – bizim əməyin nəticəsidir? Biz obyektiv hərəkət eləməyə çalışırıq, hamının maraqları-na uyğun olaraq...

– Bu, mənim xoşuma gəlmir.

– Komandır, siz imtina eləyə bilərsiniz. Amma razılışın ki, əgər biz hamımız belə hərəkət eləsəydik, bu, Ponti Pilatın hərəkəti olardı. Hamisindən asanı boyun qaçırmadır. Biz axı ümumdünya hakimiyyəti deyilik və heç kimə hansısa maşını istehsal eləməyi qadağan edə bilmərik. Bu, hökumətlərin ayrıca səlahiyyəti daxilindədir – yeri gəlmışkən, sizə deyim ki, onlar qadağan eləməyi sınayıblar, belə cəhdlər, layihələr olub, amma bundan heç nə çıxmayıb! Kilsə də heç nəyə nail ola bilməyib, axı siz kilsənin bu məsələdə tamamilə eks mövqedə dayandığını bilirsiniz.

– Bəli. Qısaçı, bu, heç kimin xoşuna gəlmir və hamı da bunun necə baş verdiyinə sakitcə baxır.

– Çünkü mane olmaq üçün hüquqi əsas yoxdur.

– Bəs nəticəsi? Bu firmaların, onların özlərinin – əgər onlar belə işsizlik yaradırlarsa – ayaqları altında torpaq od tutub yanar...

– Burada mən sizin sözünüzü kəsməyə məcburam. Əlbəttə, sizin dedikləriniz haqdır. Biz hamımız bundan ehtiyat eləyirik. Bununla belə, biz gücsüzük. Amma hər halda, tamamilə də gücsüz deyilik. Biz, heç olmasa, bu sınağı keçirə bilərik. Siz inanmırınız? Çox yaxşı. Məhz buna görə də siz bizə lazımsınız! Əgər hansısa əks arqumentlər varsa, siz onları daha inandırıcı izah edərsiniz!

– Mən düşünərəm, – Pirks ayağa qalxarkən dedi.  
– Siz daha hansısa sualdan danışdırınız...  
– Siz ona artıq cavab verdiniz. Nəyə görə seçimin mənim üzərimə düşdüyüünü öyrənmək istəyirdim.  
– Demək, siz bizə cavab verəcəksiniz? Xahiş edirəm, iki gün ərzində cavab verəsiniz. Olar?  
– Olar, – Pirks dedi, baş əydi və çıxdı.

Pirks otaqdan çıxanda sarışın katibə qız stolun arxasından ayağa qalxdı.

429

– Salam, mən...  
– Salam. İcazənizlə... mən işdən xəbərdaram. Mən özüm sizi ötürərəm.  
– Onlar artıq buradadırlar?  
– Bəli, onlar sizi gözləyirlər.

Qız onu uzun, boş dəhlizlə apardı; onun ayaqqabılıarı metal çəliklər kimi taqqıldıyındı. Soyuq, etinasız səs sünü mərmərdən üzlük çəkilmiş geniş dəhlizə yayılırdı. Üzərində alüminium rəqəmlər və lövhələr olan düzbucaqlı qapılar ötüb-keçirdi. Katibə qız əsəbiləşirdi. O, bir neçə dəfə Pirksə qısqacı baxdı – bu, şüx yox, qorxmuş baxışlar idi. Pirks bu baxışları hiss eləyəndə onun hətta bu qıza yazığı gəldi, amma dərhal da bütün bunların tamamilə ağılsız təşəbbüs olduğunu hiss elədi və az qala, özü üçün də belə gözlənilmədən soruşdu:

– Siz onları görübsünüz?  
– Bəli. Qısa müddətə... ani olaraq.  
– Necədirlər?  
– Bəs siz onları görməyibsiniz?

Qız, demək olar ki, sevindi. Sanki, kim onları yaxşı tanıydısa, artıq hansısa, ola bilsin, düşmən bir təşkilata daxil olmuşdu və heç bir halda onlara etibar eləmək olmazdı.

– Onlar altı nəfədirlər. Biri mənimlə danışdı. Bilirsiniz, tamamilə oxşamır! Tamamilə! Əger mən onunla küçədə rastlaşsaydım, hətta heç ağlıma da gəlməzdi. Amma lap yaxından baxanda onun gözlərində nə isə... və burada, – qız dodaqlarına toxundu.

– Bəs digərləri?

– Onlar hətta otağa da girmədilər, dəhlizdə dayanmışdır.

Lift onları sürətlə yuxarı aparırdı, mərtəbələri göstərən işıqların qızılı zərrəcikləri divarda ani olaraq dəyişirdi. Qız Pirkslə qabaq-qabağa dayanmışdı və o, qızın qrimin, dodaq və kirpik boyasının köməyi ilə özünü öz fərdiliyinin axırını izlərindən necə məhrum elədiyini və müvəqqəti olaraq özünü Lenine dövrünün ya da indiki mövsümün saçları pırtlaşışq olan ulduzuna necə çevirdiyini lazıminca qiymətləndirə bilirdi. Onun qaşları əsməyə başlayanda Pirks qızın süni kirpiklərinin olduğu kimi qala bilməyəcəyindən qorxdu.

– Robotlar ... – qız sinədən gələn piçilti ilə dedi və sanki, ilana toxunubmuş kimi diksindi.

Onuncu mərtəbənin otağında altı kişi oturmuşdu.

Pirks içəri daxil olanda onlardan biri – «Herald tribyun»un iri bir səhifəsi ilə üzünü örtən robot qəzeti bir tərəfə qoyub ayağa qalxdı və ürəkdən gülümsəyərək ona doğru getdi. Onun arxasında o birilər də ayağa qalxdılar.

Onlar, təxminən, eyni boyda idilər və mülki geyim-də olan sınaqcı-təyyarəcilərə oxşayırdılar: enlikürək idilər, qum rəngli kostyumlar, ağ köynəklər geymiş, kəpənək qalstuklar vurmaşdular. İkişi açıq-sarışın, biri alov kimi kürən, digərləri isə qarasaç idilər, amma hamisinin açıq rəngli gözləri var idi. Pirks yalnız bunları sezə bilmüşdi ki, ona yaxınlaşan adam onun əlini möhkəmcə sıxbırdı:

– Mənim adım Mak-Qirrdır, sizi görməyimə şadam! Mənə bir dəfə sizin komandirlik etdiyiniz «Polluks» gəmisində səyahət eləmək xoşbəxtliyi nəsib olub! Amma yəqin ki, siz məni xatırlamırsınız...

– Yox, – Pirks dedi.

Mak-Qirr jurnal stolunun ətrafında dinməzcə dayanmış digərlərinə tərəf döndü:

– Uşaqlar, bu, sizin komandiriniz Pirksdir. Komandır, bu isə sizin ekipajınızdır: birinci pilot Con Kalder, ikinci

pilot Harri Broun, mühəndis-nüvəçi Endi Tomson, radist-elektronçu Con Barton, bir də neyroloq, kibernetik və həkim Tomas Barns.

Pirks növbə ilə onların əlini sıxdı, sonra hamısı ağırlıqları altında əyilən metal stulları stola yaxın çəkərək əyləşdilər. Bir neçə saniyə süküt hökm sürdü, sonra Mak-Qirr özünün qışqırıqçı bariton səsiylə sükütu pozdu:

– Komandir, hər şeydən əvvəl, mən «Kibertroniks», «Inteltron» və «Nortroniks» firmalarının rəhbərliyi adından YUNESKO-nun təklifini qəbul edərək bizim planlarımıza etimad göstərdiyinizə görə sizə təşəkkürümüz bildirmək istəyirəm. Hansısa bir anlaşılmazlıq olmasın deyə, mən dərhal izah eləməliyəm ki, burada iştirak eləyənlərdən bəzilərini dünyaya ataları və anaları gətiriblər, bəzilərini isə yox. Onlardan hər biri öz mənşəyini bilir, amma digərlərinin mənşəyi haqqında heç nə bilmir. Mən sizə onlardan bu haqda soruşturmağı xahiş eləyirəm. Digər məsələlərdə isə siz tamamilə müstəqilsiniz. Onlar, yəqin ki, sizin əmrlərinizi vicdanla yerinə yetirəcək və xidməti vəzifələri vaxtı, eləcə də xidmətdənkənar münasibətlərdə səmimi olacaq, təşəbbüs göstərəcəklər. Lakin onları elə programlaşdırıblar ki, onların hər biri «siz kimsiniz?» sualına: «Tamamilə adı insanam» cavabını verəcək. Mən bu haqda dərhal məlumat verirəm, çünki belə cavab yalan yox, bizim ümumi maraqlarımızın diktə elədiyi zəruri...

– Demək, mən onlardan bu haqda soruşa bilmərəm?  
– Bilərsiniz. Əlbəttə bilərsiniz. Onda sizdə belə xoşa-gəlməz bir fikir yaranacaq ki, onlardan bəziləri yalan danışırlar; yaxşısı bundan imtina eləmək deyilmə? Onlar həmişə eyni şeyi deyəcəklər ki, onlar adı adamlardır, amma bu heç də həmişə həqiqət olmayıcaq.

– Bəs sizə gələndə? – Pirks soruşdu.  
Ani fasilədən sonra hamı qəhqəhə ilə güldü. Hamidən bərk Mak-Qirr özü gülürdü.

– O! Ay zarafatçısınız ha! Mən... mənsə – cəmi-cümlətanı «Nortroniks» maşınında balaca bir çarx...

Pirks hətta gülümsemədən nə vaxt sakitlik olacağını gözləyirdi.

– Sizə elə gəlmirmi ki, mənə kələk gəlirsiniz? – o, nəhayət, soruşdu.

– Bağışlayın! Siz nəyi nəzərdə tutursunuz? Qətiyyən belə şey yoxdur! Müqavilədə «yeni tip komanda» olacağı nəzərdə tutulmuşdu. Orada bu komandanın həmcins ola-caqları haqqında bircə söz də yox idi, elə deyilmə? Bilirsınız, biz, sadəcə, hansısa... hm... təmiz psixoloji, gerçək olmayan yanlışlığını istisna etmək istədik. Bu ki aydınlaşdır! Axi bu həqiqətdir! Reys vaxtı və reys qurtarandan sonra nəticələrə əsaslanaraq siz komandanın bütün üzvləri haqqında özünüzdə rəy yaradın. Onlara hərtərəfli qiymət verin, bizim bu qiymətə hədsiz və hədsiz ehtiyacımız var. Biz yalnız sizin geniş, ədalətli, obyektiv fəaliyyət göstərə bilməyiniz üçün şərait yaratmağa çalışmışıq!

– Sizə ürəkdən minnətdaram! – Pirks dedi. – Hər halda, mən sizin mənə hiylə gəldiyinizi güman eləyirəm. Lakin imtina etmək fikrində deyiləm.

– Afərin!

– Mən elə indicə söhbət eləmək istəyirdim, mənim... – o, bir anlığa tərəddüd elədi, – adamlarımla...

– Bəlkə, siz onların ixtisaslarını müəyyən eləmək istəyirsiniz? Əlbəttə, mən sizin istəklərinizi məhdudlaşdırmaq istəmirəm! İlk atəsi siz açırsınız!

Mak-Qirr pencəyinin üst cibindən sıqaret çıxardı və sonunu kəsərək, onu burmağa başladı; bu müddət ərzində isə beş nəfər sakitcə Pirksə baxırdı. Sarışınsaçlıların pilotlar olduğu üzə çıxdı – onlar azacıq bir-birinə oxşayırdılar. Lakin Kalder daha çox skandinavlara oxşayırdı, onun qırıvım saçları günəşdə möhkəmçə yanmışdı. Braun isə lap qızılı saçlı idi; o, bir qədər dəb jurnallarındaki koppuş uşaqlara oxşayırdı, amma onun bu hədsiz gözəlli möhkəm çənəsi, istehzalı qrimləmədə olduğu kimi daim əyilən rəngsiz, nazik dodaqları ilə kompensasiya olunurdu. Dodaqlarının sol küncündən bütün yanağı boyu köndələninə ağ çapılı uzanırdı. Pirksin baxışları onun da üzərində dayandı.

– Əla, – o, xeyli gecikmə ilə Mak-Qirrə cavab verərək dedi və elə həmin tonla da, sanki, könülsüz halda çapılı kişidən soruşdu:

– Siz Allaha inanırsınız?

Brounun dodaqları titrədi, sanki, gülüşünü, ya da istehzasını boğurdu. O, dərhal cavab vermədi. Onun görünüşü eləydi ki, sanki, üzünü təzəcə, amma tələsik

qırılmışdı: qulağının yanında bir neçə tük qalmışdı, yanaqlarında yaxşı sürtülməmiş pudranın izləri görünürdü.

– Bu... mənim vəzifəmə daxil deyil, – o, alçaq, amma şirin səslə cavab verdi.

Pirksin sualından narazı halda heyrətlənən, siqaretini sümürməyə macal tapan Mak-Qırr duruxdu və gözünü qırparaq siqaretin tüstüsünü gur buraxdı, sanki, demək istəyirdi: «İndi gördünmü? Daş qayaya rast gəldi!»

– Broun, – elə həmin laqeyd tonla da Pirks təkrar diləndi, – siz mənim sualıma cavab vermədiniz.

– Bağışlayın, komandır. Mən bunun mənim vəzifəmə daxil olmadığı cavabını verdim.

– Sizin rəisiniz kimi sizin vəzifənizə nəyin daxil olduğunu mən müəyyənləşdirirəm, – Pirks pördü.

Mak-Qırrın sıfətində heyrət ifadəsi canlandı. Digərləri hərəkətsiz halda oturmuşdular, olduqca diqqətlə bu söhbətə qulaq asırdılar – əsl nümunəvi şagirdlər kimi.

– Əger bu əmrdirəsə, – Broun aydınca baritonə keçərək yumşaq səslə cavab verdi, – onda mən yalnız izah eləyə bilərəm ki, xüsusü olaraq bu problemlə məşğul olmamışam.

– Belə olan halda sabaha qədər düşünməyinizi xahiş edirəm. Sizin gəmidə olmaq məsələniz bu sualın cavabından asılı olacaq.

– Eşidirəm, komandır.

Pirks birinci pilot Kalderə tərəf döndü, onların baxışları qarşılaşdı. Kalderin gözləri, demək olar ki, rəngsiz idi – otağın nəhəng pəncərələri bu gözlərdə əks olunmuşdu.

– Siz pilotsunuz?

– Bəli.

– Təcrübəniz?

– İki pilotaqın tam kursu və iki yüz doxsan bir saat aztonnajlı gəmilərdə fəzada, on müstəqil enmə, o cümlədən dörd dəfə Aya, iki dəfə Marsa və Veneraya.

Deyəsən, Pirks bu cavabı qulaqardına vurdı.

– Barton, – o, növbəti adama müraciət elədi, – siz elektronçusunuz?

– Bəli.

– Bir saat ərzində neçə rentgenə dözə bilərsiniz?

Bartonun dodaqları titrədi. Bunu hətta təbəssüm də adlandırmaq olmazdı. Bu təbəssüm də dərhal yoxa çıxdı.

- Düşünürəm ki, təxminən, dörd yüz, – o dedi. – Ən çoxu. Sonra isə müalicə olunmaq lazım gələr.
- Dörd yüzdən sonra yox?
- Bilmirəm, amma deyəsən, yox.
- Siz haradansınız?
- Arizonadan.
- Xəstələnibsiniz?
- Yox. Hər bir halda ciddi heç bir xəstəliyim olmayıb.
- Görməniz yaxşıdır?
- Yaxşıdır.

Pirks, əslində, onların nə dediklərinə qulaq asmırıdı. O daha çox səslə, onun dəyişməsi ilə, tembriyle, dodaqların hərəkətiylə, sıfətin ifadəsiylə maraqlanır və müvəqqəti olaraq belə mənasız ümidi düşürdü ki, bütün baş verənlər – yalnız axmaq zərafatdır, uydurmadır, onurla məzələnmək, onun sadəlövh inamını texnikanın gücüylə lağla qoymaq istəyirlər. Ya da bəlkə, onu bu inamına görə cəzalandırmaq istəyirlər? Axi bunlar ən adi insanlar idilər. Kati-bə düz deyirmiş – bax demək, qabaqcadan əmələ gələn yanlış fikir bu imiş! Qız Mak-Qirrin onlardan biri olduğunu zənn eləmişdi...

Cənabi-Allahla bağlı elə də ağıllı düşünülməmiş sual nəzərə alınmazsa, söhbət hələlik alınmırıdı. Bu sual, yəqin, elə də ağıllı yox, əslinə qalarsa, hətta yöndəmsiz və duzsuz sual idi. Pirks bunu yaxşı başa düşürdü, o, özünü kəmağılıqlıla məhdudlaşmış birisi hesab eləyirdi, yalnız öz axmaqlığı sayəsində razılaşmışdı...

Əvvəl olduğu kimi, hamı ona baxırdı, amma ona elə gəlirdi ki, sarısaçlı Tomson və hər iki pilot özlərini hədsiz etinasız aparır, sanki, mühafizəkar qəlbli bu adamın tamamilə öz adı müvəzinətini itirdiyini hiss elədiklərini bürüzə vermək istəmirdilər. O, yenə də soruşmaq istəyirdi – çünki artıq uzanmağa başlayan sükut komandırın köməksizliyini sübut eləyərək, onun əleyhinə işləyirdi – o, sadəcə olaraq, düşünə bilmirdi. Artıq ağılı yox, ümidsizliyi ona diktə eləyirdi ki, nə isə qeyri-adi, düşüncəsizcəsine bir iş görməlidir, amma Pirks buna bənzər heç nə eləməyəcəyini əla başa düşürdü. O, özünü rüsvay elədiyini hiss eləyirdi – bu görüşdən imtina eləmək lazım idi. O, Mak-Qirrə baxdı.

- Mən gəmiyə nə vaxt qalxa bilərəm?

- O... İstənilən vaxt, lap elə bu gün.
- Tibbi nəzarət nə yerdədir?
- Bu haqda, lütfən, narahat olmayın. Hər şey artıq yoluna qoyulub.

Mühəndis təkəbbürlə cavab verirdi, azından Pirksə belə gəlirdi.

«Ləyaqətlə uduzmağı bacarmıram», – o düşündü və ucadan dedi:

– Onda tamam. Brroundan başqa hamı özünü gəminin üzvü hesab eləyə bilər. Brroundan sabaha mənim ona verdiyim suala cavab verməsini xahiş eləyirəm. Mak-Qirr, mənim imzalayacağım kağızlar sizdədir?

– Bəli, amma burada deyil. Direktorluqda. Gedək ora?

– Yaxşı.

Pirks ayağa qalxdı. Hamı onun arxasında ayağa qalxdı.

– Hələlik, – o baş əydi və birinci çıxdı.

Mühəndis ona liftin yaxınlığında çatdı.

– Siz bizi qiymətləndirmədiniz, komandır...

O artıq yaxşı əhvalda idi.

– Bunu necə başa düşmək lazımdır?

Lift aşağı düşürdü. Mühəndis ehtiyatla sıqareti dodağına apardı: külün boz lüləsini yerə tökməməyə çalışırı.

– Bizim uşaqları ayırmak elə də asan deyil... – adı adamlardan.

Pirks çıyinlərini çəkdi.

– Əgər onlar mənim hazırlandığım materialdan hazırlanıblarsa, – o dedi, – onda bu adamlar sınaq şübhəsindəki hansısa süni mayalanmanın köməyi ilə dünyaya gəliblər və ya adı yolla, bunun mənə dəxli yoxdur.

– Yox, onlar həmin materialdan deyillər!

– Bəs hansı materialdandırlar?

– Üzr istəyirəm, amma istehsal sirridir.

– Bəs siz özünüz məxsusən kimsiniz?

Lift dayandı. Mühəndis qapını açdı, amma Pirks yerdən tərpənmədi. O cavab gözləyirdi.

– Sizi mənim konstruktur olub-olmamağımı maraqlandırır? Yox. Mən kommersiya şöbəsində işləyirəm.

– Siz mənim bir neçə sualıma cavab verməyə kifayət qədərmi səlahiyyətlisiniz?

– Əlbəttə, amma burada soruşmayacağınızda ümid eləyirəm?

Beləcə, katibə qız onları konfrans zalına ötürdü. Kreslolar uzun stolun ətrafında iki cərgə düzülmüşdü. Onlar üzərində müqavilə olan qovluqlar qoyulmuş stolun künkündə oturmuşdular.

– Sizi eşidirəm, – Mak-Qirr dedi. Kül onun şalvarının üzərinə töküldü, o, külü çırpdı. Pirks Mak-Qirrin gözlərinə qan sızdığını, dişlerinin hədsiz dərəcədə bərabər ölçüdə olduğunu hiss eləyirdi. «Sünidirlər, – o düşündü, – gənc görünməyə çalışır».

– Deyin görüm, bu adamlar... adam olmayanlar, özlərini adam kimi aparırlar? Yeyirlər? İçirlər?

– Bəli.

– Niyyə?

– Görüntünün tam olması üçün. Əlbəttə, ətrafdakılar üçün.

– Amma onda onlar sonra bunları... xaric eləməlidirlər?

– Əlbəttə.

– Bəs qan?

– Bağışlayın, başa düşmədim.

– Onların qanı var? Ürəkləri? Əgər onlar yaralanarlarşa, qan axacaq?

– Onların... qana və ürəyə bənzərləri var, – Mak-Qirr sözləri ehtiyatla seçərək cavab verdi.

– Bunu necə başa düşüm?

– Yalnız yaxşı həkim-mütəxəssis hərtərəfli müayinədən sonra başa düşə bilər...

– Mənsə yox?

– Yox. Əlbəttə, hansısa xüsusi üsuldan istifadə eləməsən.

– Rentgendən?

– Siz fərasətli adamsınız! Amma gəmidə sizin belə cihazınız olmayıcaq.

– Peşəkar yanaşmadığınız hiss olunur, – Pirks dedi.

– Mən reaktordan nə qədər lazımsa, izotop ala bilərəm, bundan əlavə, gəmidə defektoskopiyası<sup>1</sup> üçün cihaz olmalıdır, demək, rentgen, ümumiyyətlə, mənə lazım deyil.

---

<sup>1</sup> Defektoskopiya – material və məmulatda nöqsan olub-olmadığını yoxlama üsulu

– Biz bu cihazlara etiraz eləmirik, əgər siz onlardan başqa məqsədlər üçün istifadə eləməyəcəyinizə söz versəniz.

– Əgər mən razılaşmasam?

Mak-Qirr köks ötürdü və siqareti külqabında əzdi, sanki, birdən qəlbində siqaretə qarşı ikrəh hissi oyanmışdı.

– Komandır... siz var qüvvənizlə bizim işimizi çətinləşdirməyə çalışırsınız.

– Bu doğrudur! – Pirks etiraf elədi. – Demək, onların qanı axa bilər?

– Bəli.

– Bu, doğrudan da, qandır? Hətta mikroskopun altın-da da?

– Bəli, bu, qandır.

– Siz bunu necə eləyibsiniz?

– Təsirlidir, eləmi? – Mak-Qirr ürəkdən gülümsədi.

– Mən sizə yalnız ümumi cizgilər haqqında danişa bilərəm, əsasən, dodaqcılardan istifadə eləyirik. Dərialtı xüsusi dodaqcılardan.

– Bu, insan qanıdır?

– Bəli.

– Niyə?

– Əlbəttə, sizi qandırmaq üçün yox. Başa düşün, axı milyard dollarlıq istehsalı sizin üçün eləməyi blər. Onlar belə görünməli, belə olmalıdırlar ki, heç bir şəraitdə sərnişinlərdən heç kim və ya hansısa digər bir adam onlardan şübhələnməyi ağıllarına da gətirməsin.

– Söhbət sizin «məhsullarınız»ı boykot eləməməkdən gedir?

– Bu haqda da. Həm də münasiblikdən, əlbəttə, psixoloji rahatlıqdan...

– Bəs siz özünüz onları ayırd eləyə bilirsiniz?

– Yalnız onları tanıdığınıma görə. Üsullar var... kobud... amma axı siz baltadan istifadə eləməli olmayıcaqsınız!

– Bəs psixikaya gələndə?

– Onların beynləri başlarındadır! Bu, bizim böyük uğurumuzdur! – Mak-Qirr aşkar qürurla dedi. – «Inteltron» indiyə qədər ölçüsü böyük olduğuna görə bədənə yerləşdirilirdi. Biz ilk olaraq onu başa köçürdük!

– Belə deyək, birinci olaraq təbiət...

– Ha-ha! Demək, ikinci. Amma detalları sirdir. Beyin on altı milyard ikili elementli çoxkristallı multistatlardan təşkil olunub.

– Bəs bu robotlar nəyə qadirdir – bu da sirdir?

– Siz nəyi nəzərdə tutursunuz?

– Məsələn, onu ki, onlar da aldatmağı bacarırlar? Hansı hədlərdə onlar aldadırlar?.. Onlar öz üzərlərində nəzarəti, buna uyğun olaraq da vəziyyətə nəzarəti itirə bilirlərmi?

– Bəli. Bütün bunlar mümkündür.

– Niyə?

– Ona görə ki, bu qaçılmazdır. Obrazlı desək, neytron və ya kristal sistemlərə daxil edilən tormozlamanın hamısı nisbidir, onları götürmək və ya zəiflətmək olar. Mən bunu ona görə deyirəm ki, siz həqiqəti bilməlisiniz. Əlbəttə, siz bu məsələnin yer aldığı ədəbiyyatla, heç olmasa, azacıq da tanışsınızsa, onda sizə məlum olmalıdır ki, ağıllı cəhətdən insana bərabər olan robot yalan deyə və aldada bilməz – belə şey mümkün deyil! Ya insanın tam dəyərli surətini yaratmalısan, ya da kukla – başqa heç nə yaratmaq olmaz. Üçüncü yol yoxdur.

– Bu varlıqlar mürəkkəb vəziyyətin müəyyən hədlərin-də hərəkət eləməyə qadirdirlər, bu bacarıqla elə bu həddə olan digər vəziyyətlərdə də işləməyə qadirdirlər?

– Bəli. Əlbəttə, bu, rentabelli deyil. Ən azından, indi yox. Psixi dəyərlilik – hələ xaricdən insana bənzərliyi demirəm – olduqca baha başa gəlir. Sizin aldığınız modellər çox az sayda istehsal olunub, ona görə də onlar rentabelli deyil. Onlardan hər birinin dəyəri səsdən iti uçan bombardmançı təyyarədən bahadır!

– Belə de!

– Əlbəttə, qabaqcadan aparılan tədqiqatların da dəyəri burası daxil edilir. Bazar üçün biz bu avtomatları konveyerdə buraxa bilərik və hətta onları təkmilləşdirməyə də çalışırıq, hərçənd bu artıq mümkün deyil. Biz sizə əlimizdə olan ən yaxşılарını veririk. Buna görə də insanlara nisbətən onlarda analoji vəziyyətlərdə hansısa əsəb pozulması ehtimalı prin-sip etibarilə müstəsna deyil, az da olsa, mümkündür.

– Belə təcrübələr keçirilib?

– Əlbəttə!

– Adamlardan da nümunə kimi istifadə olunub?

- Belə də olub.
  - Qəza vəziyyətləri? Məhvolma təhlükəsi?
  - Məhz bu.
  - Bəs nəticəsi?
  - İnsanlar daha az etibarlıdır.
  - Bəs onların aqressivliyi?
  - Sizi onların insanlara münasibəti maraqlandırır?
  - Təkcə o yox.
  - Arxayı ola bilərsiniz. Onların aqressiv potensialı amortizasiya eləyən xüsusi inhibitorları<sup>1</sup> var.
  - Həmişə?
  - Yox, bu mümkün deyil. Beyin ehtimal sistemidir, bizim beynimiz də o cümlədən; ehtimalın müəyyən vəziyyətini artırmaq olar, amma heç vaxt tam əmin olmaq olmaz. Hər halda, onlar bu sarıdan insanları üstələyirlər!
  - Bəs əgər mən onlardan kiminsə başını yarmaq istəsem, onda nə baş verər?
  - O müdafiə olunacaq.
  - Məni öldürməyə çalışacaq?
  - Yox, o, özünümüdafiə ilə məhdudlanacaq.
  - Əgər yeganə mümkün müdafiə hücum olarsa?
  - Onda o, sizə hücum eləyəcək!
  - Verin görüm müqavilənizi, – Pirks dedi.
- Sakitlikdə peronun cırıltısı eşidildi. Mühəndis blankları yığıdı və qovluğunda gizlətdi.
- Siz ştatlara qayıdırısınız?
  - Hə, sabah.
  - Öz rəislərinizdə deyə bilərsiniz ki, mən onların ən pis hərəkətlərini üzə çıxarıcağam, – Pirks dedi.
  - Əlbəttə! Elə biz də məhz buna ümid eləyirik! Çünkü hətta bu pis hallarında da onlar insanlardan yaxşıdlırlar! Yalnız bax...
  - Siz nəsə demək istəyirdiniz...
  - Komandır, siz cəsarətli adamsınız. Amma... sizin xüsusi maraqlarınız... sizə ehtiyatlı olmağı məsləhət görürrəm.
  - Onlar məndən yapışmasınlar deyə? – Pirks ixtiyarsız halda gülümsədi.

<sup>1</sup> İnhibitorlar – kimyəvi reaksiyaları ləngidən və ya onları dayandıran cisim

– Yox. Siz cavab verməyəsiniz deyə. Çünkü hər şeydən əvvəl birinci olaraq insanlar təslim olurlar. Adı, yaxşı, namuslu oğlanlar. Başa düşürsünüz?

– Başa düşürəm, – Pirks cavab verdi. – Mənim getmək vaxtımıdır. Mən bu gün gəmini də qəbul eləməliyəm.

– Burada, damda mənim vertolyotum var, – Mak-Qirrayağa qalxaraq dedi. – Sizi aparımmı?

– Yox, sağ ol. Metroyla gedərəm. Risk eləməyi sevmirəm, bilirsınız... Deməli, siz öz rəislərinizə mənim hansı məkrli planlarıım olduğu haqqında məlumat vermək niyətindəsiniz?

Mak-Qirr cibində növbəti siqareti axtarmağa başladı.

– Sizə deməliyəm ki, özünüüzü çox qəribə aparırsınız. Siz onlardan məxsusən nə istəyirsiniz? Onlar insan deyillər, heç kim bunu təsdiq eləmir. Bunlar əla mütxəssislərdir və həmçinin, həqiqətən də, ləyaqətli adamlardır. Sizi əmin eləyirəm! Onlar sizin üçün hər şeyi eləyəcəklər!

– Mən onların daha böyük işlər görə bilməsinə çalışacağam, – Pirks cavab verdi.

Pirks, həqiqətən də, Brouna cənabi-Allahla bağlı suali bağışlamadı və növbəti gün bilərkədən ona zəng elədi – YUNESKO-da ona öz pilotunu tapa bilmək üçün telefon nömrəsini vermişdilər. Pirks hətta bu nömrəni yığanda onun səsini də tanıdı.

– Mən sizi gözləyirdim, – Broun dedi.

– Siz nə qərara gəldiniz? – Pirks soruşdu. Bu zaman onun qəlbində qəribə bir ağırlıq var idi. Mak-Qirrin kağızlarını imzalamaq asan idi. Onda ona elə gəlmışdı ki, öhdəsindən gələcək. İndisə o artıq buna elə də əmin deyildi.

– Mənim vaxtim az olub, – Broun özünün aram, xoş səsiylə dedi. – Buna görə də mən yalnız bir şey deyə bilərəm: məni mümkün olan gedişlərə öyrədiblər. Mən şansları hesablayır və buna görə də hərəkət eləyirəm. Hazırkı halda isə – doxsan doqquz faiz «yox» ehtimalı üzərində dayanıram, hətta doxsan doqquz tam yüzdə doxsan doqquz faiz.... Amma yüzdə bir ehtimalla «hə».

– Yəni Allah var?

– Bəli.

– Yaxşı. Digərləri ilə birlikdə gələ bilərsiniz. Görüşənə qədər.

— Hələlik, — yumşaq bariton səs cavab verdi və telefon xətdən ayrılaraq cingildədi.

Məlum deyil ki, nəyə görə Pirks raketodroma gedəndə bu söhbəti xatırladı. Kimsə kapitanlıqdakı bütün rəsmiyət yoluna qoymuşdu — bəlkə, YUNESKO, bəlkə də, onun üçün komanda «hazırlayan» firma. Hər ehtimala qarşı adı sanitar nəzarəti olmadı və heç kim onun «adamlarının» sənədlərini yoxlamadı, start isə saat üçə on beş dəqiqə qalmışa təyin olunmuşdu, yəni hərəkətin az olduğu saata. Saturn üçün üç böyük sünə peyk artıq lyuklarda idi. «Qoliasf» ortatonnajlı gəmi idi — haradasa altı min ton çəkisi vardi — amma cəmisi iki il bundan əvvəl istifadəyə verilmişdi və yüksək səviyyədə avtomatlaşdırılmış təsərrüfatı var idi. Onun sürətli neytronları olan reaktoru on kubmetr yer tuturdu, yəni çox az yer, amma hər cür istilik dəyişməsindən xaliydi; nominal gücü isə qırx beş milyon at gücündə idi. Qısamüddətli sürətlənmədə isə maksimum yetmiş milyon at gücündə olurdu.

Əslində, Pirks onun «adamlarının» Parisdə neylədiklərini bilmirdi, onlar oteldəmə yaşıyırdılar, ya hansısa firma onlar üçün otaq kirayələmişdi (onda hətta belə bir müdhiş fikir yarandı ki, mühəndis Mak-Qirr onları «söndürüb» və bu iki günü yesiklərdə qablaşdıraraq saxlayıb). O hətta onların raketodroma necə gəlib çıxmalarını da bilmirdi.

Onlar kapitanlıqda ayrıca otaqda gözləyirdilər və onların hər birinin çamadanları, hansısa bağlamaları və dəstəyindən adları yazılımış lövhə asılmış balaca qutuları var idi. Bu qutulara baxanda Pirksin başına səfəh fikirlər gəlirdi ki, yəqin, bu qutularda fransız yiv açarları, tualet yağları və bu kimi şeylər var. Amma onun gülməyə hali yox idi; onlarla salamlaşış, kapitanlığa özünün səlahiyyət kağızını və start hazırlığı üçün zəruri olan kağızları təqdim elədi, sonra isə təyin olunmuş vaxta iki saat qalmış onlar yeganə projektorla işıqlandırılan plitə döşənmiş meydancaya çıxdılar və bir-birinin arxasında qar kimi ağappaq olan «Qoliasf»a doğru getdilər. Gəmi bir balaca təzəcə açılıb çıxarılmış kəllə qəndi xatırladırdı.

Start heç bir çətinlik törətmədi. «Qoliasf»ı, demək olar, heç bir çətinlik olmadan havaya qaldırmaq olardı — yalnız

avtomat və yarımatomat qurğulara programı daxil eləmək lazım gəlirdi. Heç yarım saat keçməmişdi, onlar isə Yer kürəsinin fosfor kimi aq işiq verən şəhərlərini artıq arxada buraxmışdır, bu zaman Pirks ekranlara baxdı. Bu, əsrarəngiz mənzərəydi – dan yeri söküləndə günəş öz şüələri ilə atmosferi darayıv və nəhəng bir oraq kimi şölələnir. Pirks kosmosdan Yeri dəfələrlə müşahidə eləmişdi, amma bu, onda heç bir təəssürat yaratmamışdı. Bir neçə dəqiqə keçəndən sonra ağızına qədər işləyən informasiya maşınları (Pirks onları «kosmosun elektron bürokratiyası» adlandırdı) ilə, bùsbütün siqnalların cikkiltisi və ciyiltisi ilə dolu olan fəzayla irəliləyən sonuncu naviqasiya peykinin yanından keçərək ekliptikanın üzərinə çıxdılar. Onda Pirks birinci pilota sükanın yanında qalmağı tapşırıd, özü isə kayutuna getdi. Heç on dəqiqə keçməmişdi ki, qapının döyüldüyünü eşitdi.

– Girin!

Broun içəri keçdi. O, səylə qapını bağladı, çarpayının üzərində oturmuş Pirksə yaxınlaşdı və astadan dedi:

– Mən sizinlə danışmaq istəyirdim.

– Lütfən, əyləşin.

Broun özünü stulun üzərinə saldı, amma görünür, onları ayıran məsafə ona olduqca çox göründü, yaxına gəldi, bir müddət susdu, başını aşağı saldı, sonra birdən birbaşa Pirksin gözlərinin içini baxıb dedi:

– Mən sizə bir az məlumat vermək istəyirəm. Amma mən bunları sərr kimi saxlamağı sizdən xahiş eləməyə məcburam. Mənə söz verin ki, bunları heç kimə deməyəcəksiniz.

Pirks kirpiklərini qaldırdı.

– Sərr? – o, bir neçə saniyə düşündü. – Yaxşı, sizə söz verirəm ki, heç kimə deməyəcəyəm, bircə canlıya belə, – o, nəhayət, cavab verdi. – Sizi eşidirəm.

– Mən insanam, – Broun dedi və dayanıb Pirksin gözlərinə baxdı, sanki, bu sözlərin ona necə təsir eləyəcəyini öyrənmək istəyirdi.

Amma Pirks kirpiklərini yarıyadək açaraq, belini üzərinə aq penoplast<sup>1</sup> çəkilmiş divara söykəyib yerindən tərəpnəmirdi.

---

<sup>1</sup> Penoplast – çoxməsaməli plastik kütlə

– Mən bunu ona görə sizə deyirəm ki, sizə kömək eləmək istəyirəm, – Broun yenidən dilləndi, sanki, əvvəlcədən düşünülmüş mövzunu danışırı. – Mən öz xidmətimi təklif eləyəndə söhbətin nədən getdiyini bilmirdim. Mənim kimilər, yəqin, çox idi, amma biz bir-birimizlə tanış ola bilməyək, hətta bir-birimizi görə bilməyək deyə bizi ayrılıqda qəbul elədilər. Mənim neyləməli olacağım isə bütün ucuşlardan, sınaq və testlərdən sonra mən qəti olaraq seçiləndə məlum oldu. Mən onda vəd verəsi oldum ki, qətiyyən heç nə danışmaram. Mənim sevdiyim qız var, biz evlənmək istəyirik, amma maliyyə çətinlikləri var idi, bu iş isə məni qeyri-adi dərəcədə təmin eləyirdi, çünkü mənə dərhal səkkiz min verdilər, digər səkkiz mini isə reysdən qayıdanдан sonra alacağam – reysin nəticəsinin necə olacağından asılı olmayıraq. Mən hamısını olduğu kimi sizə danışram ki, siz mənim bu məsələdə təmiz olduğumu biləsiniz. Düzünü desəm, mən əvvəlcə bu oyunda nə oynanılacağını dərk eləmirdim. Əcaib eksperiment, vəssalam – əvvəlcə mən belə düşünürdüm. Sonra isə bu, mənim daha az xoşuma gəlməyə başladı. Nəhayət ki, hansısa adı, elementar ümumbəşəri həmrəylik olmalıdır. Necə olsun, mən insanlıq maraqlarının əksinə olaraq susmalyam? Mən qərara aldım ki, buna haqqım yoxdur. Məgər siz belə düşünmürsünüz?

Pirks susmaqda davam eləyirdi, buna görə də Broun yenidən danışdı, amma daha elə də əminliklə danışmirdi.

– Mən bu dördlükdən heç kimi tanımiram. Bizi həmişə ayrılıqda saxlayıblar. Hər biriminin ayrıca otağı olub, ayrıca hamamı, öz gimnastika salonu, biz hətta yemək vaxtı da görüşməmişik, yalnız axırıncı üç günü, Avropaya getmək ərefəsində bizə bir yerdə yemək yeməyə icazə veriblər. Buna görə də mən onlardan hansının insan olub-olmadığı haqqında sizə heç nə deyə bilmərəm. Mən müəyyən heç nə bilmirəm. Lakin şübhələnirəm...

– Bir dəqiqə, – Pirks onun sözünü kəsdi. – Nəyə görə mənim Allahla bağlı sualıma bu mövzuda düşünməyin sizin vəzifənizə aid olmadığı cavabını verdiniz?

Broun döşəməni cizdiyi ayaqqabısının burnuna baxıb, ayaqlarını tərpədərək stulda qurcuxdu və sakitcə cavab verdi:

– Ona görə ki, mən onda hər şeyi sizə danışmağı qəra-ra aldım və... bilirsinizmi, bu, necə olur... oğrunun başında papaq yanır. Mən Mak-Qirrin necəsə təsadüfən mənim niyyətimdən xəbər tutmasından qorxmuşam. Buna görə də siz məndən soruşanda elə cavab verdim ki, guya, mən təntənəli surətdə sırrı qorumaq niyyətindəyəm və yəqin ki, sizə mənim həqiqətən kim olduğumu aydınlaşdırmağa imkan verməyəcəyəm.

– Demək, siz Mak-Qirr orada iştirak elədiyinə görə qəsdən belə cavab verdiniz?

– Bəli.

– Bəs siz Allaha inanırsınız?

– İnanıram.

– Düşünürdünüz ki, robot inanmamalıdır?

– Hə də.

– Bəs əgər siz «inanıram» desəyдинiz, sizin kim olduğunuzu müəyyənləşdirmək asanmı olacaqdı?

– Bəli. Məhz belə də oldu.

– Amma robot da axı Allaha inana bilər, – Pirks susub, sanki, ötəri, başdansovdu dedi; belə ki, Broun hətta gözlərini bərəltdi.

– Siz necə dediniz?

– Siz hesab eləyişiniz ki, bu mümkün deyil?

– Bu, heç vaxt mənim ağlıma belə gəlməzdi.

– Yaxşı, hələlik bəsdir. Bu, indi o qədər də əhəmiyyət kəsb eləmir. Siz özünüzün hansısa şübhənidən danışdırınız...

– Bəli. Mənə elə gəlir ki, bu qara... Barns adam deyil.

– Nəyə görə sizə belə gəlir?

– Bunlar hamısı xırda məsələlərdir, az qala, hiss edilməyəndir, amma cəmdə nəsə verirlər... Hər şeydən əvvəl, nə vaxt ki o, ayaq üstə dayanır, ya da oturur, tərpənmir. Heykəl kimi. Sizsə heç bir insanın uzun müddət dəyişməyən vəziyyətdə dayana bilməyəcəyini bilirsiniz. Onun üçün dayanmaq münasib olmayanda ayaqları keyiyəcək, ixtiyarlısız halda tərpənəcək, bir ayağını götürüb, o birisini qoyaçaq, əlini üzünə aparacaq. Barns isə birbaşa donub-qalır.

– Həmişə?

– Yox. Bax məhz həmişə yox. Bu, mənə xüsusilə qəribə görünür.

- Nəyə görə?
- Mən elə gelir, o, xüsusilə bu haqda düşünəndə bu hiss olunmayan, sanki, ixtiyarsız hərəkətləri eləyir, yaddan çıxaran kimi isə donub-qalır. Bizzət isə məhz əksinədir, biz məhz tərpənməz qalmaq üçün fikrimizi cəmləşdiririk.
- Bunda nəsə var. Daha neyləyir?
- O, hər şeyi yeyir.
- Necə yəni «hər şeyi»?
- Nə verirlərsə – hamisini. Onun üçün qətiyyən fərqi yoxdur. Mən bunu dəfələrlə qeyd eləmişəm və səyahət vaxtı biz Atlantikanın üzərindən uçanda da, hələ Ştatlar-də aerodromdakı restoranlarda da – o, tamamilə etinasız halda nə verirlərsə yeyir; axı hər bir adam, adətən, hansısa sevdiyi yeməkləri yeyir.
- Bu, sübut deyil.
- Yox, şübhəsiz, yox. Amma birincinin əvəzinə, bilirsinizmi... Sonra daha bir iş də var.
- Hə?
- O, məktub yazmır. Mən buna yüz faiz əmin deyiləm, amma mən, məsələn, Bartonun poçt qutusuna məktub atdığını görmüşəm.
- Bəs sizə məktub yazmağa icazə verirlər?
- Yox.
- Mən sizin müqavilənin şərtlərinə diqqətlə əməl elədiyinizi görüürəm, – Pırks donquldandi. O, çarpayının üzərində qəddini düzəlddi və üzünü Brounun üzünə yaxınlaşdırıb tələsmədən soruşdu: – Nəyə görə siz verdiyiniz sözə əməl eləmədiniz?
- Necə? Siz necə dediniz? Komandır!
- Siz ki öz həqiqi kimliyinizi sərr kimi saxlayacağınızə söz vermişdiniz.
- Hə! Bəli. Mən söz vermişdim. Lakin zənnimcə, elə vəziyyətlər olur ki, insanın təkcə buna haqqı olmur, amma haqqı olduğu kimi hərəkət eləməyə məcbur olur.
- Məsələn?
- Məhz indi belə vəziyyətdir. Onlar metal kuklaları götürüb, onlara plastik yapışdırıblar, yanaqlarını qızardıblar, nişanlanmış kartlar kimi adamlara qatıb-qarışdırıblar və bu yolla böyük pullar qazanmaq istəyirlər. Mən hesab eləyirəm ki, hər bir ləyaqətli adam mənim kimi hərəkət

eləyərdi – məgər sizə daha başqa heç kim müraciət eləməyib?

– Yox. Siz birincisiniz. Amma biz yalnız indicə start götürmüşük... – Pirks dedi. O, bu sözləri tamamilə etinasız halda dedi, lakin onun dedikləri istehzadan da məhrum deyildi, amma Broun hətta bunu sezsə də, heç nə ilə bürüzə vermədi.

– Mən bu reys ərzində bundan sonra da sizə kömək eləməyə çalışacağam... Mən öz tərəfimdən sizin zəruri sayığınız hər şeyi eləyəcəyəm.

– Niyə?

Broun heyrətlənmiş halda kukla kirpiklərinə oxşayan kirpiklərini qırpdı.

– Necə yəni niyə? Sizin adamları adam olmayanlardan ayırmayıñızı asanlaşdırmaq üçün.

– Broun, siz ki bu səkkiz mini alıbsınız.

– Bəli. Nə olsun? Məni pilot kimi tutublar. Mən də pilotam ki varam. Əməkhaqqı da pis deyil.

– İkihaftəlik uçuşunuzun sonunda Yerə qayıdanınan sonra yerdə qalan səkkiz mini də alacaqsınız? Belə reys üçün heç kimə on altı min vermirler – nə komandirə, nə birincidərəcəli kosmik pilota, nə də naviqatora. Heç kimə. Demək, bu pulları siz susmağınız üçün alıbsınız. Mənə münasibətdə, digərlərinə münasibətdə – heç olmasa, sizi başqa rəqabət aparan firmalar yoldan çıxarmasınlar deyə.

Brounun gözəl sıfətində güclü bir həyəcan canlandı.

– Demək, hələ bir bunları sizə danişmağa gəldiyim üçün məni danlayırsınız da?!

– Yox. Mən sizi heç nədə məzəmmət eləmirəm. Siz də bildiyiniz kimi hərəkət eləyirsiniz. Sizdə İƏ necədir?

– İntellektuallıq əmsali? Yüz iyirmi.

– Bu, bəzi adı şeyləri ayırd eləyə bilmək üçün kifayətdir. Deyin görüm, sizin Barnsla bağlı mənimlə bölüşdüyüünüz şübhələrinizin mənə nə xeyri ola bilər?

Gənc pilot ayağa qalxdı.

– Komandir, üzr istəyirəm. Əgər belədirse – anlaşılıqlı olub. Mən yaxşı olmasını istəyirdim. Amma bir halda ki siz hesab eləyirsiniz mən... bir sözlə, xahiş edirəm, bunları unudasınız... Yalnız yadınızda saxlayın...

O, Pirksin gülümsədiyini görüb susdu.

– Əyləşin! Əyləşin görüm! Hə!  
Broun əyləşdi.

– Niyə sona qədər danışmırıñız? Mən nəyi yadda saxlamalıyam? Aramızdakı söhbəti heç kimə danışmaya-cağıma söz verdiyimi? Doğrudur? Əgər mən də, öz növbəmdə, qərara alsam ki, bu haqda məlumat verməyə haqqım var? Sakit ol! Komandirin sözünü kəsmək olmaz. Bax Görürsünüz, bütün bunlar elə də sadə deyil. Siz mənim yanına inanaraq gəlibsiniz və mən bu inamı qiymətləndirirəm. Amma... inam – bir işdir, sağlam düşüncə – başqa bir iş... Deyək ki, mən indi yəqin bılırəm, siz kimsiniz, Barton kimdir. Bu, mənə nə verəcək?

– Di... bu artıq sizin işinizdir. Siz bu reysdən sonra yararlığını yoxlamalısınız...

– Bax məhz bunu! Hər birinin yararlı olmasını. Amma Broun, siz axı, hər halda, mənim yalan yazacağımı düşünmürsünüz? Mənim pislərə yox, adam olmaynlara minus yazacağımı.

– Bu, mənim işim deyil, – bu söhbət ərzində stulda qurcuxan pilot səsini uzadaraq dedi.

Pirks ona elə baxdı ki, pilot susdu.

– Siz özünüyü yalnız öz düymələrindən başqa heç nəyi görməyən yefreytor yerinə qoymayın. Əgər siz insansınızsa və insanlarla həmrəysinizsə, onda bütün bu olayları qiymətləndirməyə cəhd göstərməli və öz məsuliyyət hissini dərk eləməlisiniz.

– Necə yəni «əgər»? – Broun diksindi. – Siz mənə inanmırıñız? Demək, siz... demək, siz düşünürsünüz...

– Eh, yox, nə danışırıñız! Sadəcə, söz belə alındı, – Pirks tələsik onun sözünü kəsdi. – Mən sizə inanıram. Əlbəttə, mən sizə inanıram. Siz öz sərrinizi mənə verdiyiniz üçün mən sizin hərəkətlərinizi əxlaqi nöqtəyi-nəzərdən qiymətləndirməyə hazırlaşmırıam, yalnız sizdən xahiş edirəm ki, bundan sonra da mənimlə işdənkənar vaxtlarda əlaqə saxlayın və gördüyüñüz hər şey haqqında mənə məlumat verin.

– Mən artıq heç nə başa düşmürəm, – Broun dedi və qeyri-ixtiyari olaraq köks ötürdü. – Əvvəlcə siz məni məzəmmətlədiniz, indisə...

– Bunlar ayrı-ayrı məsələlərdir, Broun. Bir halda ki siz mənə deyilməsi lazımlı olmayanları dediniz, indi geri

çəkilmək mənasızdır. Əlbəttə, pulla bağlı söhbət başqa məsələdir. Bəlkə, doğrudan da, demək lazım olmuş. Amma mən sizin yerinizə olsaydım, bu pulları götürməzdim.

– Necə? Amma... amma, komandır... – Broun ümidi-sizlik içinde etiraz eləmək üçün söz axtarırdı və nəhayət, tapdı: – Onlar dərhal mənim müqaviləni pozduğumu başa düşərdilər! Hələ bir məni məhkəməyə də verərdilər...

– Bu, sizin işinizdir. Mən demirəm ki, siz bu pulları onlara verin. Mən sizə susacağıma söz vermişəm və bu işə qarışmağa hazırlaşmırıam. Mən yalnız dedim – tama-milə şəxsi və qeyri-rəsmi olaraq – sizin yerinizdə olsaydım, neylərdim. Amma siz mən deyilsiniz, mənsə siz deyiləm və məsələ də bundadır. Siz daha nəsə demək istəyirdiniz?

Broun başını yırğaladı, ağını açıb nəsə demək istəyirdi ki, tez də ağını yumdu: söhbətin nəticəsindən son dərəcə məyus olduğu hiss olunurdu. Beləcə, heç nə demədən mexaniki olaraq mil dayandı və kayutdan çıxdı.

Pirks dərindən ah çəkdi. «Mən əbəs yerə çərənlədim: «Əgər siz insansınızsa...» – o, qüssələnmiş halda düşündü. – Bu nə şeytan oyunudur? Bu Broundan şeytan özü də baş çıxartmaz. Ya o insandır, ya da bütün bunlar məni dolaşdırmaq üçün hiyləgərcəsinə düşünülmüş tələdir və həm də eyni zamanda, yoxlayıb görsünlər mən onları tanımaq üçün müqaviləyə zidd olaraq hansıa üssüllərdən istifadə eləmirəm ki... Hər bir halda, deyəsən, bu çəkişmənin birinci hissəsini pis keçirmədim! Əgər Broun, doğrudan da, insandırsa, mənim ona dediklərimdən sonra o, özünü öz boşqabında hiss eləməməlidir. Əgər insan deyilsə... Belə olan halda da mən ona xüsusi heç nə deməmişəm. Əcəb işdir! Cəncəl işə düşmüşəm!»

Pirks yerində otura bilmirdi, kayutda bir küncdən digərinə doğru addımlamağa başladı. Sıqnal vizildidi; bu, sıqnal köşkündən Kalder idi, onlar istiqamətə dəyişikliyi və gecə növbəsi üçün vaxtı razılaşdırıldılar, sonra Pirks yenidən əyləşdi və baxışlarını boşluğa dikdi, qəddarcasına qaşlarını çatdı və kim bilir, nə haqda düşünməyə başladı. Bu zaman kimsə qapını döyüdü. «Bəs bu kimdir?» – o düşündü.

– Girin! – ucadan dedi.

Barns kayuta daxil oldu; o, neyroloq, həkim və kibernetik idi.

- Olar?
- Lütfən. Əyləşin.
- Barns gülümsədi.
  - Mən gəlmışəm sizə deyəm ki, mən insan deyiləm.
  - Pirks stulla birlikdə cəld ona tərəf döndü.
  - Necə, bağışlayın? Necə yəni...
  - Yəni mən insan deyiləm. Yəni bu təcrübədə mən sizin tərəfinizdəyəm.

Pirks nəfəsini tutdu.

- Əlbəttə. Sizin bütün dedikləriniz öz aramızda qalmalıdır? – o soruşdu.
- Bunu mən sizin öhdənizə buraxıram. Mənim üçünsə fərqi yoxdur.

– Necə?

Barns yenidən gülümsədi.

– Cox sadəcə. Mən egoist təsəvvürləri əsas götürürəm. Əgər nizamsızlar haqqında sizin fikriniz müsbət olacaqsa, onda onların istehsalının ardıcıl reaksiyası başlayacaq. Bu daha çox həqiqətə uyğundur. Mənim kimilər kütləvi olaraq yayılmağa başlayacaqlar və həm də təkcə kosmik gəmi-lərdə yox. Bu, insanlar üçün məhvədici nəticələrə səbəb olacaq – ayrı-seçkiliyin yeni növ müxtəlifliyi, qarşılıqlı nifrət yaranacaq... Mən bunu qabaqcadan görüürəm, amma təkrar edirəm: hər şeydən öncə şəxsi səbəbləri əldə əsas tuturam. Əgər təkcə mən olaramsa, əgər mənim kimilərdən iki və ya on nəfər olarsa, bunun zərrəcə belə ictimai əhəmiyyəti olmayıacaq – biz, sadəcə olaraq, kütlənin içinde əriyəcək, görünməyəcək və hiss olunmayacağıq. Mənim qarşımıda... bizim qarşımızda, hər bir insanın qarşısında olduğu kimi, perspektivlər, insanlarda olmayan bir sıra xüsusi qabiliyyətlər, intellektin son dərəcə əhəmiyyətli dəyişikliyi olacaq. Biz yalnız kütləvi istehsalımız olmayacağı halda çox şeyə nail ola bilərik.

– Bəli... burada nəsə var... – Pirks ağır-ağır dedi. Onun başında yüngülə qarmaqarışıqlıq var idi. – Amma sizin üçün mənim bu haqda danışib-danışmayacağımın niyə fərqi yoxdur? Məgər siz qorxmursunuz ki, firma...

– Yox. Qətiyən qorxmuram. Boş şeydir, – Barns mühazirə oxuyurmuş kimi elə həmin sakit səsiylə cavab verdi. Komandır, mən son dərəcə bahalıyam. Bax bura,

– o, əliylə sinəsini döyəclədi, – milyard dollar pul qoyublar. Siz elə düşünürsünüz ki, hırslınən fabrikaçı məni yivlərə ayırmış göstərişini verər? Əlbəttə, mən bunu məcazi mənada deyirəm, mənim heç bir yivim yoxdur... Məlum işdir, onlar qəzəblənlərlər... amma bundan mənim vəziyyətim zərrəcə də dəyişməz. Yəqin ki, mən bu firma ilə işləyəsi olacağam – hə, nə olsun?! Mən hətta başqa yerdənsə orada işləməyə üstünlük verirəm – orada mənim qayğıma daha yaxşı qalırlar... xəstələnəndə. Onların məni təcrid edəcəklərini də düşünmürəm. Məxsusən nəyə görə? Güc tətbiq eləmək onların özləri üçün çox kədərlə sonluqla nəticələnə bilər. Axi siz medianın hansı qudratə...

«O, şəntaj eləmək haqqında düşünür», – ani olaraq Pırks düşündü. Ona elə gəlirdi yuxu görür. Amma olduqca diqqətlə qulaq asmaqdə davam eləyirdi.

– Beləliklə, indi sizin nizamsızlar haqqında fikrinizin mənfi olmasını mənim niyə istədiyimi başa düşürsünüz?

– Bəli. Başa düşürəm. Bəs siz...deyə bilərsinizmi, komandanın daha kim...

– Yox. Yəni mənim əminliyim yoxdur, təxminlərimlə isə sizə kömək eləməkdən çox, ziyan vura bilərəm. Yalan informasiya almaqdansa, heç almamaq yaxşıdır.

– Bəli... hm. Hər bir halda, siz bunu nədən ötrü eləmiş olsanız belə, sizə minnətdarlığını bildirirəm. Bəli. Minnətdaram. Bəs... siz bununla bağlı olaraq özünüz haqda nəsə deyə bilərsinizmi? Mən mənə kömək eləyə biləcək müəyyən baxışları nəzərdə tuturam...

– Mən sizi nəyin maraqlandırdığını təxmin eləyirəm. Amma öz quruluşum haqqında heç nə bilmirəm, eynən sizin öz bədəninizin anatomiyasını və fiziologiyasını bilmədiyiniz kimi... ən azından biologiya haqqında hansısa dərsliyi oxuyana qədər. Hərçənd göründüyü kimi, konstruksiya tərəfi sizi az maraqlandırır – söhbət əsasən psixikadən gedir? Bizim... zəif yerimizdən?

– Zəif yerlərinizdən. Amma bilərsinizmi, hər kəs öz orqanizmi haqqında nəsə bilir... bu aydınır, elmi bilik yox, təcrübələrin, öz müşahidələrinin nəticələrini...

– Əlbəttə, axı orqanizm bütün... bu, özünü müşahidə eləmək üçün imkan yaradır, – Barns yenidən əvvəlkitək

gülümsəyərək özünün bir bərabərdə, amma həddən artıq bir bərabərdə olan dişlərini göstərdi.

– Demək, mən sizdən soruşa bilərəm?

– Buyurun.

Pirks fikirlərini bir yerə toplamağa çalışırdı.

– Mən sizə... nəzakətsiz suallar verə bilərəmmi? Lap intim suallar?

– Mənim gizlədiləsi bir şeyim yoxdur, – Barns, sadəcə, cavab verdi.

– Siz artıq insan olmadığınız səbəbindən sarsılma, qorxu və ikrah kimi hissələr keçiribsinizmi?

– Bəli, bir dəfə əməliyyat vaxtı mən assistentlik eləyəndə. İkinci assistant qadın idi. Mən onda bunun nə demək olduğunu bildim.

– Mən sizi başa düşmədim...

– Mən artıq onda qadının nə demək olduğunu bildim,

– Barns izah elədi. – Əvvəlcə insanların cinslərə bölünməsi haqqında mənə heç nə məlum deyildi...

– Ooo!

Pirks heyrətini gizlədə bilmədiyi üçün özünə hirsləndi.

– Demək, orada qadın var idi. Hər halda, nə baş verdi?

– Cərrah təsadüfən bıçaqla mənim barmağımı yaraladı, rezin əlcək cirildi və yaradan qan gəlmədiyi göründü.

– Necə yəni? Bəs Mak-Qirr mənə dedi...

– İndi qan axardı. Bizim «valideynlərimizin» peşəkar jarqonlarında deyildiyi kimi, onda mən hələ «quru» idim...

– Barns dedi. – Axi bizim bu qanımız əsl maskaraddır, dərinin daxili səthindəki dodaqcıqları qanla isladırlar, həm də bu islatmanın tez-tez yeniləmək lazımdır.

– Aydındır. Qadın da bunu gördü. Bəs cərrah?

– O cərrah mənim kim olduğumu bilirdi, qadınsa yox. Qadın dərhal başa düşmədi, yalnız əməliyyatın sonunda, həm də ona görə ki, cərrah təşvişə düşdü...

Barns gülümsədi.

– Qadın mənim əlimdən yapışdı, gözlərinə doğru apardı və gördü ki, orada... içəridə, əlimi buraxdı və qaçmağa üz qoydu. O, əməliyyat otağının qapısının hansı tərəfə açıldığını unutmuşdu, qapını dartır, amma qapı açılmırıldı və onda isteriya başladı.

– Be-elə... – Pirks dedi. O öskürdü. – Onda siz nə hiss elədiniz?

– Mən, ümumiyyətlə, az hissiyyatlıyam... amma bu, mənə xoş deyildi, – Barns ləng cavab verdi və yenidən gülümsədi. – Mən bu haqda kimləsə danışmadım, – bir qədər keçəndən sonra əlavə elədi, – amma məndə belə təsəvvür yarandı ki, kişilərin, hətta təhsili olmayanların belə bizimlə ünsiyyətdə olmaları asandır. Kişi'lər faktla barışırlar. Qadınlar isə bəzi faktlarla barışmaq istəmirlər. Hətta «hə» deməkdən başqa nəsə demək mümkün deyilsə belə, «yox» deməkdə davam eləyirlər.

Pirks bütün bu müddət ərzində diqqətlə öz həm-söhbətinə baxırdı – Barns baxışlarını yayındıranda xüsusiylə diqqətlə baxırdı, çünki maşının insanı əvəz eləməsinin ideal olmadığını sübuta yetirmək üçün hansısa bir fərq axtarmağa cəhd göstərirdi. Əvvəllər – o, hamidan eyni zamanda şübhələnəndə vəziyyət başqaydı. İndisə hər keçən an Barnsın həqiqəti dediyinə əmin olduqca və yararsızlıq izlərini müəyyən eləməyə çalışaraq – gah onun Pirksi elə ilk görüşdən heyrətləndirən solğunluğunda, gah onun təmkinli hərəkətlərində, gah da açıq rəngli gözlərinin donuq işıltısında – o, etiraf eləməyə məcburdu ki, ən nəhayət, insanlar da belə solğun və ya azhərəkətli olurlar; onda yenidən şübhələnməyə başlayırdı və Pirksin bütün bu müşahidələrini, düşüncələrini Barnsın təbəssümü müşayiət eləyirdi, bu təbəssümün heç də həmişə Pirksin dediklərinə aidiyəti olmurdu, bu hal daha çox məhz onun nə hiss elədiyini ifadə eləyirdi. Bu təbəssüm Pirksin xoşuna gəlmir, onu sıxırı və bununla da Barnsın hədsiz səmi-miyyətlə cavab verdiyi sorğunu davam elətdirmək onun üçün çətin olurdu.

– Siz bir hadisə nəticəsində ümumi nəticə çıxarırsınız,  
– Pirks mizildəndi.

– Ooo, sonra mən dəfələrlə qadınlarla rastlaşdım. Mənimlə birlikdə bir neçə qadın işləyirdi, daha doğrusu, məni öyrədirdilər. Onlar müəllimə idilər və ilaxır. Amma onlar əvvəlcədən mənim kim olduğumu bilirdilər. Buna görə də öz hissələrini gizlətməyə çalışırdılar. Bu, onlara asan başa gəlmirdi, çünki hərdənbir onları qıcıqlandırmaq mənə ləzzət eləyirdi.

Onun Pirksə zillədiyi gözlərindəki təbəssüm, az qala, davakarlığı ifadə eləyirdi.

– Bilirsinizmi, onlar hansısa xüsusiyət, minus işarəli fərq axtarırdılar. Bir halda ki bu, onları belə maraqlandırırdı, mən bəzən əylənir, belə xüsusiyətləri nümayiş elətdirirdim.

– Başa düşmədim.

– Ooo, yəqin, başa düşürsünüz! Mən kuklanı təqlid eləyirdim və fiziki olaraq hərəkətlərimin məhdudluğunu, psixi olaraq passiv sözə baxmaqla... onlar necə ki öz kəşflərindən ləzzət almağa başladılar, mən qəfildən oyunu dayandırırdım. Güman eləyirəm ki, onlar məni şeytanın törəməsi hesab eləyirdilər.

– Qulaq asın, siz bunu əvvəlcədən beyninizə yeridibsiniz? Axi bunlar yalnız əsassız ehtimallardır; xüsusilə də onlar müəllimə olduqlarına görə, demək, buna müvafiq olaraq təhsilləri var imiş.

– İnsan tamamilə cəmləşdirilməmiş varlıqdır, – Barns soyuqqanlılıqla dedi. – Əgər sizin kimi yaranırsansa, bu qəçilmazdır; şüur beyn proseslərinin hissəsidir, bu proseslər zamanı o qədər bu hissələrdən ayrırlar ki, subyekтив olaraq bir tamlıq kimi görünə bilər, amma bu tamlıq özünü müşahidənin yalançı nəticəsidir. Okeanın aysberqi yuxarı qaldırdığı kimi, şüurun yuxarı qaldırdığı digər beyn proseslərini bilavasitə hiss eləmək olmaz, amma onlar özlərini hiss elətdirirlər, bəzən elə aydın ki, şüur onları axtarmağa başlayır. Məhz bu axtarışın nəticəsində xarici aləmə proyeksiya kimi insanın daxilində, onun beynində var olan,ancaq məhdudlaşmağa uyuşmayan, nə düşün-cəyə, nə də ələ oxşamayan şeytan haqqında təsəvvür yaranmışdır.

O daha ürəkdən gülümsədi.

– Mən, yəqin, sizə məlum olan şəxsiyyətin «Kiberne-tikanın əsasları» nəzəriyyəsini izah eləyirəm! Məntiqi olaraq maşın öz fəaliyyətində bir-birini inkar eləyən bir neçə programın olmaması ilə beyindən fərqlənir. Beyində bu programlar olur, həmişə olur, buna görə də müqəddəs adamların döyüş meydanını və ya daha adı olan adamların ziddiyyət külliünü təsəvvür eləyə bilir... Qadınların neyron sistemləri kişilərə nisbətən bir qədər başqa cürdür – söhbət

intellekt fərqindən getmir, ümumiyyətlə, burada fərq yalnız statistikdir. Qadınlar ziddiyətə daha asan dözürlər – əksər hallarda bu belədir. Yeri gəlmışkən deyim ki, elm elə buna görə də, əsasən, yeganə, demək – ziddiyət təşkil eləməyən qaydaları təsəvvür eləyen kişiləri yaradır. Ziddiyət kişilərə mane olur, buna görə də onlar müxtalifliyi həmcinsliyə çevirərək, onu kənarlaşdırmağa can atırlar.

– Ola bilər, – Pırks dedi. – Buna görə də qadınların sizi şeytan zənn elədiklərini düşünürsünüz?

– Bu, deyəsən, həddən artıq sərt deyilib, – Barns cavab verdi. O, əlini dizinin üstünə qoydu. – Mən onlara son dərəcə çirkin görünüm və bunun sayəsində də onları cəlb elədim. Hərgah onlardan hansı birisə bunu açıqca etiraf eləməsə də, mən bunu onların əvəzinə eləyə bilərəm, onların gözlərində bioloji qanunların əleyhinə üsyan ifadəsi var idi. Çünkü mən bioloji səmərəliliyin, demək, emosiyaların nəslin davam elətdirilməsi funksiyası ilə qərəzli əlaqəsinin qırıldığı Təbiətin əleyhinə olan üsyanın təcəssümü idim. Bu əlaqə məndə məhv edilmişdi.

O, cəld Pırksə baxdı.

– Siz bunun fəlsəfi xədimlik olduğunu düşünürsünüz? Yox, mən axtalanmamışdım, belə olan surətdə mən ibtidai varlıqlardan deyiləm, mən yalnız sizdən fərqlənən varlığam. Həmişə seviləcək varlığam – hər ehtimala qarşı, ölüm nə qədər kara gəlmirsə, bu sevginin təmənnasızlığı da o qədər kara gəlməyəcək. Buna görə də məhəbbət qiymətli silah olmaq əvəzinə, özünüqiymətləndirməyə çevrilir. Əlbəttə, mənfi işarəli qiymətləndirməyə – şeytan kimi. Nəyə görə belə olub? Məni kişilər yaradıblar və onlar üçün də potensial ehtiraslarının obyektini yaratmaqdansa, potensial rəqiblərini yaratmaq daha asan olub. Bəs siz necə düşünürsünüz?.. Mən haqlıyam?

– Bilmirəm, – Pırks dedi. O, Barnsa baxmırıdı, o, Barnsa baxa bilmirdi. – Bilmirəm. Konstrukturlar müəyyən amilləri əsas götürürülər, əlbəttə, öncə iqtisadi amilləri.

– Bəlkə də, – Barns razılaşdı. – Amma mənim dediklərim də öz rolunu oynayıb. Komandır, yalnız bunlar hamisi birlikdə böyük bir səhvdir. Mən adamların mənə olan münasibətlərində nə hiss elədiklərini danışdım, amma onlar daha bir mif yaradırlar, nizamsızlar mifi... Ona görə

də mən qətiyyən şeytan deyiləm, əminəm ki, bu aydırındır və potensial erotik rəqib də deyiləm, bəlkə də, bu, daha az başa düşüləndir. Mən kişi kimi görünür və kişi kimi də danışram. Psixi olaraq da mən, yəqin, hansısa dərəcədə kişiyəm, amma məhz hansısa dərəcədə... Hərcənd bunun məni burası getirən işə heç bir dəxli yoxdur.

— Məlum deyil, məlum deyil, — Pırks səsləndi. O, birbirinə dolaşdırıldığı barmaqlarına baxırdı. — Sonrasını danişin...

— Əgər siz istəsəniz... Amma mən yalnız öz adımdan danışacağam. Mən digərləri haqqında heç nə bilmirəm. Mən şəxsiyyət kimi iki mərhələdə yaranmışam: ilkin proqramlaşdırma mərhələsində və təlim mərhələsində. Axi insan da belə əmələ gəlir, amma bu amillərdən birincisi onun üçün az rol oynayır, ona görə də insan dünyaya bitkin halda gəlmir, mənsə fiziki olaraq indi olduğum kimi yaranmışam və mən də uşaq kimi uzun müddət öyrənmışəm. Amma buna görə də mənim nə uşaqlığım olub, nə də gəncliyim; əvvəlcə mənə xeyli program yükləyiblər, sonra sonsuza qədər məşq elətdiriblər və çoxlu informasiya veriblər, buna görə də mən sizlərin hər birinizdən daha çox həmcinsəm. Axi hər bir insan minlərlə qızmar eralardan və daha sonra bir-birinin üzərinə çökən buz dövrlərindən keçib-gələn gəzən quruluşdur... Əvvəlcə bu sonuncudur, çünki uşağın dillə tanış olana qədər heç nə ilə müqayisə olunmayacaq dünyasıdır, sonra nitqin təbii olaraq udması nəticəsində bu dünya məhv olacaq, amma hər halda, haradasa dərinliklərdə gizlənəcək. Bu, dərhal da doğuşdan sonra rənglərin zorla müdaxiləsidir, beyində forma və qoxulardır, hiss orqanları vasitəsilə zorla qəbul olunmadır... sonra isə dünyaya və qeyri-dünyaya, daha doğrusu, «mən»ə və «mən olmayanlar»a ayırmalar başlayır. Sonra isə bu hormonlar seli, bu ziddiyətlər, müxtəlif səviyyəli programlarda meyillər və inamlar... İnsanın formallaşması tarixi beyinin özünün özüylə mübarizəsi tarixidir. Mən bütün bu ağılsızlıqlardan və məyusluqlardan xəbərsizdim, mən bu mərhələləri keçməmişdim və buna görə də məndə uşaqlığın kiçik bir izi belə yoxdur. Mən təsirlənməyə qadırəm, yəqin ki, hətta öldürə də bilərəm, amma məhəbbətə görə yox. Söz mənim dilimdə sizin dilinizdə olduğu

kimi səslənir, amma mənim üçün onlar nəsə başqa bir məna kəsb eləyir.

- Bu, o deməkdir ki, siz sevməyə qadir deyilsiniz?
- Pirks soruşdu. O, öz əllərinə baxmaqda davam eləyirdi.
- Amma sizdə belə bir əminlik haradandır? Bunu heç kim bilmir, ta o vaxtlardan....

– Mən belə demək istəmirdim. Bəlkə də, mən sevməyə qadirəm. Amma bu məhəbbət sizdə olduğu kimi mükəmməl olmayıacaq. Əslində, sizin dünyanız məndə heyrət və istehza doğurur. Mənim fikrimcə bu, ona görə baş verir ki, sizin dünyanın mənim hər yerdə gözüümə sataşan cizgiləri onun şərtiliyidir. Bu, təkcə maşınların formasına və ya sizin adətlərinizə aid deyil, amma bu, mənim yaranmağımda model kimi istifadə olunan sizin bədəninizin zahiri görünüşüdür. Mən hər şeyin başqa cür görünə bildiyini bilişəm, başqa cür qurula və başqa cür hərəkət eləyə bilərlər və buna görə də indikindən nə pis olarlar, nə də yaxşı. Sizin üçün dünya, hər şeydən öncə, sadəcə, mövcuddur və mövcudluğu yeganə mümkün olan haldır, mənim üçünsə dünya mən düşünməyə başlayandan bəri gülməlidir. Sizin dünyanız – şəhərlərin, teatrların, küçələrin, ailə həyatlarının, birjaların, məhəbbət faciələrinin və kino ulduzlarının dünyasıdır. Mənim insani təyin eləməyimin ən sevimli üsulunu eşitmək istəyirsinizmi? Bu, ən az baş çıxardığı şey haqqında hər şeydən çox düşünən varlıqdır. Siz hesab eləyirsiniz ki, qədimlik hər yerdə mövcud olan miflərlə xarakterizə olunur, müasirlilik isə miflərin olmaması ilə. Sizin ən fundamental anlayışlarınız haradan götürürlür? Sizin fəlsəfi və dini baxışlarınız – sizin bioloji quruluşunuzdan irəli gəlir, axı insanlar ölürlər, di gəl ki, bütün nəsillər haqqında nə varsa hamısını bilmək, başa düşmək, hər şeyi birləşdirmək istəyirlər və bu ziddiyətdən də metafizika əmələ gəlir – mümkün olanı mümkün olmayanla birləşdirən körpü kimi. Bəs elm? Bu, hər şeydən öncə təslimçilikdir. Adətən, onun uğurlarını qeyd eləyirlər, amma onlar dərhal əldə olunmur və onsuz da, nəhəng itkiləri ört-basdır eləmir.

– Sizi yaradılara nifrət eləyirsiniz, doğrudurmu? – Pirks astadan soruşdu.

– Siz yanılırsınız. Mən istənilən varlığın, hətta ən ibtidaisinin belə yoxluqdan yaxşı olduğunu düşünürəm. Onlar

– mənim yaradıcılarım çox şeyi qabaqcadan görə bilməzdilər, amma mən onlara minnətdaram... hətta çox minnətdaram ki, intellektdensə mənə həzz mərkəzi verməyiblər. Sizin beyninizdə belə mərkəz var, bilirsınız mı?

– Mən haradasa bu haqda oxumuşam.

– Görünür, məndə o yoxdur, buna görə də mən gəzmək üçün yalnız bir ayaq istəyən ayaqları olmayana oxşayram. Yalnız gəzmək... çünkü bu mümkün deyil.

– Bütün yerdə qalanlar isə gülməlidir, eləmi? – Pirks yavaşça dedi. – Bəs siz özünüz?

– Ooo, mən də. Yalnız başqa tərzdə. Sizlərdən hər biriniz bir halda mövcuddursa, hamida olan kimi onun da bədəni var, mənsə, məsələn, soyuducu kimi görünə bilərəm.

– Mən bunda gülməli heç nə görmürəm, – Pirks donquḍandı. Bu söhbət ona əzab verməyə başlayırdı.

– Mən şərtilik, təsadüf haqqında danışıram, – Barns təkrar elədi. – Belə şərtiliyi siz reallıq kimi qəbul eləyirsiniz.

– Axi yenə də nə şərtidir? Etik normalar? Məhəbbət? Dostluq?

– Hisslər heç vaxt şərti olmur, hərçənd şərti ənənəvi ilkin şərait əsasında yarana bilər. Amma ümumiyyətlə, mən sizin haqqınızda yalnız ona görə danışıram ki, belə müqayisə eləmədə özümün kim olduğumu demək asan olur. Etika, heç şübhəsiz, şərtidir, hər ehtimala qarşı, mənim üçün. Mən etik hərəkət eləməyə borclu deyiləm, lakin etik hərəkət eləyirəm.

– Maraqlıdır. Niyə?

– Məndə belə «xeyirxahlıq instinkti» yoxdur. Necə deyim, «təbiətim etibarılə» mən heyifsilənməyə qadir deyiləm. Amma mən nə vaxt heyifsilənmək lazım gəldiyini bili-rəm və buna alışa bilərəm. Mən bu nəticəyə gəlmişəm ki, belə lazımdır. Belə olan surətdə də məntiqi mühakimələrin köməyi ilə mən özümdəki bu boşluğu doldura bilmışəm. Belə demək olar ki, məndə «etika protezi» var, mən onu elə diqqətlə quraşdırmışam ki, o, tamamilə «əsl»nə oxşayır.

– Mən əməlli-başlı başa düşə bilmirəm. Bəs burada fərq haradadır?

– Fərq mənim instinktlə yox, mənim tərəfimdən qəbul edilən aksiomlarla hərəkət eləməyimdir. Məndə belə

instinktlər yoxdur. Sizin bədbəxtliklərinizdən biri də sizin instinktdən başqa heç nəyinizin olmamasındadır. Təcrübədə «sənə yaxın olana məhəbbət» deyilən necə əmələ gəlir? Sizin təsadüfun qurbanına yazığınız gəlir və ona kömək eləyirsiniz. Amma əgər sizin qarşınızda on min belə qurban olarsa, sizin onların hamisəna yazığınız gelməsi mümkün deyil. Şəfqət elə də bitkin olmayan və dəqiq mənə daşılmayan anlayışdır. Nə qədər söhbət təklər haqqında gedirsə, o yaxşıdır, amma iş gəlib kütləviliyə çıxanda isə gücsüzdür. Məhz texniki tərəqqi sizin əxlaqınızı getdikcə daha çox pozur. Etik atmosfer məsuliyyəti güclə səbəblərin, nəticələrin birinci halqasını əhatə eləyir – olduqca az halqanı. Bu gedışatı qaçıranlar isə onun sonrakı nəticələri üçün özlərinin məsuliyyət daşımadıqlarını qətiyyən hiss eləmirlər.

– Atom bombası?

458

– Ooo, bu yalnız minlərlə misaldan biridir. Əxlaq mühitində siz, əlbəttə, daha çox gülməlisiniz.

– Nəyə görə?

– Kişilərə və qadınlara nəsillərinin inkişaf eləməyəcək-ləri məlum olsa da, dünyaya uşaq gətirə bilərlər. Buna sizin əxlaq baxımından icazə verilib.

– Barns, bu, yəqin ki, heç vaxt məlum olmur. Söhbət ən böyük, yüksək dərəcədə əminlikdən gedir.

– Komandır, biz beləcə tam əbədiliyi də müzakirə eləyə bilərkə. Siz mənim haqqımda daha nə öyrənmək istəyirsiniz?

– Siz insanlarla müxtəlif sınaq yarışlarında olubsunuz. Siz həmişə qalib gəlibsiniz?

– Yox. Mən özümü dəqiq, riyazi məsələlərdə daha yaxşı göstərirəm. Mənim zəif yerim intuisiyadır. Mənim hesablamma maşınlarından olan mənşəyim öz qisasını alır.

– Bu, təcrübədə necə alınır?

– Əgər şərait həddən artıq mürəkkəbləşirsə, əgər yeni amillər həddən artıq çoxalırsa, mən özümü itirirəm. Mənə məlum olduğu kimi, insan təxminlərə, yəni məsələnin təxminini həllinə əsaslanır və bəzən də buna nail olur, mənsə bunu bacarıram. Mən hər şeyi dəqiq və aydın hesablamaliyam; əgər bu mümkün deyilsə, mən uduzuram.

– Sizin mənə bu dedikləriniz çox mühümdür, Barns. Demək, təhlükəli vəziyyətdə, deyək ki, hansısa qəza zamanı...

– Komandir, bu, elə də sadə deyil. Axi mən qorxu hiss eləmirəm, hər ehtimala qarşı onu insan kimi hiss eləmirəm və lap mənim məhvimin labüd olması təhlükəsi olsa da – əlbəttə, mən buna laqeyd deyiləm – necə deyərlər, başımı itirmirəm. Belə hallarda özünüidarəetmə intuisiyanın çatışmamasının yerini doldura bilir.

– Siz axırıncı ana qədər şəraitə nəzarət eləməyə cəhd göstərirsiniz?

– Bəli. Hətta uduzduğumu görəndə belə.

– Nəyə görə? Bu ki reallığa ziddir?

– Bu yalnız məntiqidir, çünkü mən belə qərara alıram.

– Sizə təşəkkür eləyirəm. Bəlkə də, həqiqətən, mənə kömək elədiniz, – Pirks səsləndi. – Bir şeyi də deyin: Yerə qayıdanan sonra neyləmək istəyirsınız?

– Mən ixtisasca kibernetik-neyroloqam və elə də pis mütəxəssis deyiləm. Mənim yaradıcılıq qabiliyyətim azdır, çünkü o, intuisiyadan ayrılmazdır, amma mənim üçün bunsuz da çoxlu maraqlı iş tapılar.

– Təşəkkür eləyirəm, – Pirks təkrar elədi.

Barns ayağa qalxdı, təmkinlə baş əyib çıxdı. Qapı Barnsin arxasında bağlanan kimi Pirks çarpayının üzərindən ayağa sıçradı və küncdən-künçə gəzisməyə başladı.

«Aman Allah, bütün bunlar mənim nəyimə lazımmış?! Bax indi mən artıq heç nə bilmirəm. Ya bu robotdur, ya da... Deyəsən, o, hər şeyi düz danışdı. Amma belə ətraflı izhar nəyə görəymış? Bütün insanlıq tarixi, üstəgəl onun «kənardan tənqid»... Tutaq ki, o, düzünü deyirdi. Belə olan halda mən qəsdən dolaşq bir şərait yaratmaliyam. Amma bu, kifayət qədər həqiqətə uyğun olmalıdır ki, onu mənim yaratdığını aşkar olunmasın. Demək, bu şərait real olmalıdır. Qısa deyilərsə, risk eləmək lazımdır. Təhlükə süni surətdə yaradılmış olsa da, özlüyündə həqiqi təhlükə olmalıdır.»

O, yumruğunu ovçuna vurdu.

«Bəs əgər bu da yalnız taktiki manevr olarsa? Onda mən, bəlkə də, özümü şərə qoyar və bununla da bütün insanları öldürərəm, gəminin isə Yerə robotlar apararlar!

Bu, həmin cənablara böyük sevinc bəxş edər – necə də fenomenal reklamdır! Belə komanda üzvləri ilə təchiz edilmiş gəmi üçün necə təhlükəsizlik zəmanəti! Məgər belə deyil? Demək, onların nöqtəyi-nəzərincə belə uydurma – məni səmimilik qarmağına keçirtmək – həddən artıq effektiyim!»

Pirks getdikcə daha sürətlə gəzişirdi.

«Mən bunun həqiqət olduğunu hansı yollasa yoxlamaliyam. Deyək ki, sonda mən hamını aşkar eləyəcəyəm. Gəmidə aptekçə var. Mən yeməyə apomorfin damcısı damcılada bilərəm. Adamlar bərk xəstələnəcəklər, robotlar isə, yəqin ki, yox. Əlbəttə yox. Bu, mənə nə verər? Hər şeydən əvvəl, demək olar ki, hamı bunu mənim elədiyimi başa düşər. Sonrası da, əgər hətta Brounun insan, Barnsin robot olduğu aşkarlanarsa da, bu, onların bütün dediklərinin həqiqət olduğu anlamına gəlməz. Bəlkə, onlar öz mənşələri haqqında düz deyiblər, digər bütün dedikləri isə strateji manevrdır? Dayan. Barns, həqiqətən də, mənə müəyyən çıxış göstərdi – intuisiya haqqında dediyi sözləriylə. Bəs Broun? O, Barnsin üzərinə şübhə kölgəsi saldı, Barns da dərhal onun arxasında gəlib bu şübhəni təsdiqlədi. Olduqca yaxşı alınmır mı? Bir tərəfdən bütün bunlar planlaşdırılmış halda, yəni müstəqil olaraq hər kəsin öz təşəbbüsü ilə baş veribsə, onda əvvəlcə Brounun Barnsin adını çəkməsi, arxasında da Barnsin gəlib bunu təsdiqləməsi sırf təsadüf olmalıdır. Əgər onlar bunu planlaşdırmış olsaydilar, onda, yəqin ki, belə primitiv üsuldan istifadə eleməzdilər – bu artıq adamı düşünməyə məcbur edərdi. Mən dolaşmağa başlayıram. Dayan! Əgər indicə daha kimsə gələrsə, bu, bütün digər deyilənlərin saxta olduğunu göstərər. Oyun... Yəqin ki, heç kim gəlməyəcək – onda bütün bunların oyun olduğu aşkar bilinərdi, onlar elə də axmaq deyillər. Əgər onlar düz deyirdilərsə? Bəlkə, daha kimsə istəyir...»

Pirks yenə də yumruğunu açıq ovcunun içiñə vurdu. Demək, sadəcə olaraq, heç nə məlum deyil. Hərəkətə keçmək lazımdır mı? Necə hərəkət eləyəsən? Bəlkə, hələ gözləsin? Deyəsən, gözləmək lazım geləcək.

Nahar vaxtı kayutda hamı susmuşdu. Pirks, ümumiyyətlə, heç kimlə danışmırıldı, çünkü hələ öz kayutunda

olarkən düşündüyü «kimyəvi yoxlama» keçirmək istəyi ilə mübarizə aparır və heç cür qərar qəbul eləyə bilmirdi. Brown sükan arxasındaydı, buna görə də beşi nahar eləyirdi. Bütün beş nəfər yeyirdi, Pirks isə bunun necəsə əcaib olduğunu düşünürdü – yalnız insan kimi görünə bilmək üçün yeyəsən? Bəlkə, elə Barnsin dediyi gülünclük hissi məhz bu səbəblərdən doğur və məhz bu, onun üçün özü-nümüdafiə vasitəsi rolunu oynayır – bax nəyə görə o, şərtlik haqqında belə geniş danışırı; yəqin, yemək də onun üçün yalnız şərti qəbul idi! Hətta o, özünü yaradanlara qarşı qəlbində nifrət olmadığını inanırsa, onda öz-özünü aldıdır. «Mən olsaydım, onlara nifrət edərdim, – Pirks əminliklə düşündü. – Onlar bundan xəcalət çəkmirlərsə, bu, haradasa, donuzluqdur!»

Bütün nahar boyunca sürən sükut, sadəcə, dözülməz olmuşdu. Bu sükutda hər kəsin özünə qapılıb əlaqəyə gir-məməsinə cəhd hiss olunurdu – reysi təşkil eləyənlər də elə bunu istəyirdilər – daha doğrusu, sırrı qorumağa loyal bir cəhd var idi, amma ləp dəqiqi, hansısa ümumi düşmən-chilik hissi hökm sürürdü, düşmənçilik olmasa da, şübhə-lənmək hissi: insan insan olmayana yaxınlaşmaq istəmirdi, insan olmayan da, öz növbəsində, başa düşürdü ki, yalnız eynən belə mövqə tutarsa, maskalana bilər. Çünkü o, belə soyuq ab-havada digərləri ilə azacıq belə əlaqəyə girməyə cəhd edərsə, dərhal diqqəti öz üzərinə cəmləyər və digər-lərini özünün insan olmadığından şübhələnməyə vadar edərdi. Pirks qabağında boşqab oturmuşdu və hər xırda-liqları belə qeyd eləyirdi: Tomson necə duzu verməyi xahiş elədi, Barton ona duzqabını necə verdi, Barns, öz növbə-sində, şirkə dolcasını necə Bartona tərəf itələdi. Çəngəllər və bıçaqlar əllərdə işgüzarcasına qaynaşır, çənələr işləyir, adamlar, az qala, digərlərinə baxmadan yeməyi udurdu-lar – bu, turşuya qoyulmuş mal ətinin, doğrudan da, dəfn edilməsi idi, daha nahar yox və Pirks kompotunu axıra qədər içməyib ayağa qalxdı, hamiya baş əyib öz kayutuna qayıtdı.

«Qoliaf» istiqamət sürətini artırırdı; gəmi vaxtı ilə, təxminən, saat iyirmidə onlar iki böyük yük gəmisi ilə rastlaşdı-lar, adətən olduğu kimi, bir-birinə siqnal verdilər və bir saat sonra avtomatlar göyərtədə gündüz işığını söndürdü. Bu

baş verəndə Pirks məhz sükan köşkündən qayıdırı. Gecə işqlarının mavi şarları ilə dəlmə-deşik olan orta göyərtənin nəhəng genişliyi qaranlığa qərq oldu. Dərhal da çəkisizlik şəraitində yeriyə bilmək üçün divarlar boyunca çəkilmiş troşların özümişildən boyaları, qapıların küncləri və onların dəstəkləri, göstərici oxlar, arakəsmələr üzərindəki yazılar işlədamağa başladı. Zərrəcə belə titrəyiş hiss olunmurdı, yalnız iqlimölçənlər, demək olar ki, səssizcə işləyirdi və Pirks növbə ilə yüngülçə ozon qoxuyan, bir qədər soyuq olan, görünməyən hava axınıni kəsib keçirdi.

Nəsə zəhlətökən səslə vizıldayaraq onun alına toxundu – gizlincə gəmiyə girə bilmış hansısa milçək idi – Pirks milçəyə narazı halda baxırdı, o, milçəkləri sevmirdi, milçək isə artıq harasa yox olmuşdu. Döngənin arxasında dəhliz pilləkənin və fərdi liftin borusunun yanından dolanaraq daralırdı. Pirks niyə belə elədiyini özü də bilmədən sürahidən yapışdı və yuxarı qalxdı; o hətta orada ulduz ekranı olduğunu da təsəvvür eləmirdi. Ümumiyyətlə, o, bu ekranın olduğunu bilirdi, amma bu nəhəng, qara düzbucaqlı ilə, sanki, təsadüfən rastlaşdı.

Əslində, onun ulduzlara hansısa aşkar bir münasibəti yox idi. Çoxlu kosmonavtlarda, guya, belə bir münasibət var idi. Keçmiş vaxtlarda bu hətta romantik «kosmonavt dəbdəbəsi»nin son dərəcə mühüm əsas hissəsi hesab olunurdu. Amma indisə, az qala, hər bir kosmonavt özündə bu sayısan qələbəliyə qarşı bir intim hiss axtarmağa cəhd eləyirdi.

Pirks üzünü ağır-ağır soyuq şüşəyə yaxınlaşdırıldı, alnı şüşəyə toxundu və demək olar ki, saysız-hesabsız qələbəliyin bu hərəkətsiz, bəzən aq şəfəqlər içində əriyən parlaq nöqtələrini görmədən yerində donub-qaldı. Daxildən Qalaktikanın görünüşü büsbüüt qarmaqarışıqlıq kimi, alovlu aşıqlarla milyard illik oyunun dolaşiq nəticələri kimi görünürdü. Hər halda, nizam-intizam var idi – amma yüksək səviyyədə, çoxlu qalaktika səviyyəsində və bunu yalnız nəhəng teleskoplar tərəfindən çəkilmiş fotosəkillərdə görmək olardı. Bu neqativlərdə qalaktika ellips formalı bədən kimi görünür, amübün inkişafının müxtəlif dövrlərində olduğu kimi; lakin bu, kosmonavtları zərrəcə də maraqlandırmır, çünkü bizim Qalaktika onlar üçün hər şeydir,

digərləri isə hesabda deyil. «Bəlkə də, min ildən sonra onları da nəzərə alacaqlar», – Pirks düşündü.

Kimsə yaxınlaşırıdı. Penoplast xalça addım səslərini boğurdu, amma Pirks kiminsə gəldiyini hiss edirdi. O, geri döndü və işıqlı zolaqların fonunda kiminsə tutqun fiquru-nu gördü.

– Kimdir? – astadan soruşdu.

– Mənəm, Tomson.

– Siz növbəni təhvil verdiniz? – Pirks nəsə soruşmaq xatırınə soruşdu.

– Bəli, komandır.

Onlar dinməzcə dayanmışdilar, Pirks yenidən ekranə doğru dönmək istəyirdi, amma sanki, Tomson nəyisə göz-ləyirdi.

– Siz mənə nəsə demək istəyirsiniz?

– Yox, – Tomson cavab verdi, geri döndü və gəldiyi tərəfə də getməyə başladı.

«Bəs bu nə olan şeydir?» – Pirks düşündü. Tomsonun onu axtardığı açıqca görünürdü.

– Tomson! – o, sakitliyə qışqırıldı.

Addım səsləri yenidən yaxınlaşdı. Tomson hərəkətsiz halda asılmış troşların fosforlu işıqlanmasında qaranlıqdan sıyrılib çıxdı.

– Burada haradasa kreslo var, – Pirks dedi. O, əks divara doğru getdi və kreslərini gördü, – Tomson, burada oturaq.

Mühəndis dinməzcə yaxınlaşdı. Onlar ulduz ekranıyla üzbəüz əyləşdilər.

– Siz mənə nəsə demək istəyirdiniz? Mən sizi eşidi-rəm.

– Mən ehtiyat eləyirəm...

– Boş şeydir. Danışın. Şəxsi işdir?

– Bəli. Yüksək dərəcədə.

– Demək, tamamilə qeyri-rəsmi danışırıq. Nə məsə-lədir?

– Mən sizin uğur qazanmağınızı istərdim, – Tomson dedi. – Dərhal xəbərdarlıq eləyirəm: mən verdim sözə əməl eləməliyəm və sizə kim olduğumu deməyəcəyəm. Amma belə, ya da elə, mən sizin məni müttəfiqiniz kimi görməyinizi istəyirəm.

– Məgər burada məntiq var? – Pirks soruşdu. Görüş yeri uğursuz seçilmişdi, həmsöhbətinin sıfətini görə bilməməsi ona mane olurdu.

– Lütfən. İnsan bunda tamamilə başadüşülən səbəblərə görə maraqlıdır, insan olmayan isə, əgər kütlüvi istehsal başlayarsa, onu nə gözləyir? O, ikincidərəcəli vətəndaş zümrəsinə daxil ediləcək, sadəcə desək, müasir kölə ola-caq, hansısa korporasiyanın şəxsi əmlakı olacaq.

– Bu, mütləq deyil.

– Amma tamamilə mümkündür.

– Di yaxşı. Demək, mən siz müttefiqim hesab eləməliyəm? Məgər bununla siz öz vədinizi pozmuş olmursunuz?

– Mən öz mənşəyimi gizlətməyə söz vermişəm, başqa heç nəyə. Mənə sizin komandanız altında nüvəci olmaq tapşırığı verilib. Vəssalam. Digər məsələlər isə mənim şəxsi işimdir.

– Bilirsinizmi, rəsmi cəhətdən, bəlkə də, hər şey qaydasındadır, amma məgər siz öz icarəçilərinizin maraqları ziddinə hərəkət eləmirsinizmi? Axi siz öz hərəkətinizin onların planlarına zidd olduğunu başa düşürsünüz!?

– Ola bilər. Amma onlar axı uşaqlı deyillər, müqavilənin xülasəsi ikifikirli deyil, dürüstdür. Müqaviləni bütün maraqlı firmaların hüquqi şöbələri birlikdə işləyib. Onlar mənim indi elədiyim hərəkətə oxşar olan bütün hərəkətlərə qadağ'a qoyan ayrıca bənd artırı bilərdilər, amma orada buna oxşar heç nə yoxdur.

– Diqqətsizlik eləyi blər?

– Bilmirəm. Ola bilər. Nəyə görə siz bununla belə maraqlanırsınız? Siz mənə etibar eləyirsiniz?

– Mən sizin niyyətinizin nə olduğunu araşdırmaq istəyirəm.

Tomson susurdu.

– Mən bunu qabaqcadan bilmədim, – nəhayət, o, sakitcə dedi.

– Nəyi?

– Sizin mənim hərəkətimdən şübhələnəcəyinizi. Onu... Deyək ki, tələ – qabaqcadan düşünülmüş plan kimi qəbul edəcəyinizi. Mən bunu belə başa düşürəm: siz iki tərəfin iştirak elədiyi oyuna giribsiniz, siz bir tərəfdəsiniz, biz ham-

mız isə digər tərəfdə. Əgər siz bizi sınamaq üçün hansısa bir fəaliyyət planı cizsaydırınız – mən insanın üstünlüğünü nümayiş elətdirəcək sınağı nəzərdə tuturam – sonra bu plan haqqında bizlərdən birini özünüzə müttəfiq hesab eləyərək bu haqda ona danışsaydırınız, bu adam isə əslində, digər düşərgəyə mənsub olsaydı, o, sizdən strateji cəhətdən çox qiymətli olan informasiya ala bilərdi.

– Sizin dedikləriniz çox maraqlıdır.

– Ooo, siz, yəqin, bu haqda düşünübüşünüz. Mənsəyiniz indi anladım. Görünür, məni bu sual daha çox düşündürüb: mən özümü sizə köməkçi kimi təqdim eləməliyəm, ya yox? İntriqanın bu amili mənim diqqətimdən yayınıb. Bəli, mən axmaqlıq elədim. Belə, ya da elə, siz mənimlə açıq danışa bilməzsınız.

– Tutaq ki.. – Pirks dedi. – Lakin bu, hələ qəza deyil. Mən, həqiqətən də, sizə heç nə demərəm, amma siz mənə nəsə deyə bilərsiniz; məsələn, həmkarlarınız haqqında.

– Amma bu da yalan informasiya ola bilər.

– Bunu artıq siz mənim öhdəmə buraxın. Sizə nəsə məlumdurmu?

– Bəli. Broun insan deyil.

– Siz buna əminsizizmi?

– Yox. Amma bu, tamamilə yeqindir.

– Siz bunu təsdiq eləmək üçün hansı bilgilərə maliksiniz?

– Mən belə düşünürəm, bilirsinizmi, bizlərdən hər biri mənim üçün digərlərindən hansının insan, hansının da insan olmaması maraqlıdır.

– Bəli.

– Starta hazırlıq vaxtı mən reaktoru yoxlayırdım. Həmin an siz, Kalder, Broun, Barns bölüşdürücü mərkəzə düşürdüñüz, mən məhz qoruyucu şüşələri dəyişirdim, sizi görəndə başıma bir fikir gəldi.

– Nə?

– Mənim əlimdə qaynar reaktordan götürülmüş nümunə var idi – axı mən radioaktiv çırklənmə üzərində nəzarət aparmalıydım. Kiçik nümunə idi, amma mən orada çoxlu izotop olduğunu bilirdim. Demək belə, siz daxil olanda mən onu pinsetlə götürüb divardakı yuxarı rəfə, iki qalay blokun arasına qoydum. Siz onu görmədiniz?

– Gördüm. Sonra nə oldu?

– Deyəsən, mən onları dəqiq müəyyən eləyə bilmədim, amma hər ehtimala qarşı siz şüalanma axınının içindən keçmeliyidiniz – bu şüalanma olduqca zəif idi, amma bununla belə, kimlərdə Heyger saygacı və ya adı şüalanmanın ölçən sayğac varsa, onlar bunu qeydə ala bilərlər. Amma mən bunu vaxtında eləyib çatdırmadım, siz və Barns artıq uzaqlaşmışdır, digər iki nəfər – Kalder və Broun isə təzəcə pilləkənlə düşürdülər. Belə ki, yalnız onlar görünməyən şüadan keçdilər, Broun birdən bu bloklara tərəf baxdı və addımlarını sürətləndirdi.

– Bəs Kalder?

– O, reaksiya vermədi.

– Bunun o vaxt mənəsi olardı ki, biz nizamsızların şüa-ölçən cihazlara malik olduğunu biləydik.

– Siz məni başa düşmək istəyirsinizmi? Siz belə düşü-nürsünüz: əgər mən bilmirəmsə, onda mən insanam, əgər bilirəmsə, onda insan deyiləm! Qətiyyən belə deyil; bu, sadəcə, olduqca həqiqətə uyğundur – axı onların biz-dən heç bir üstünlükleri olmasaydı, onda onları nəyə görə istehsal eləməliyimşələr? Bu radioaktivlik haqqındaki əlavə olunan hissiyat çox kara gələ bilər, xüsusilə də gəmidə. Beləliklə də, konstruktur, yəqin, bu haqda düşünüb.

– Demək, sizcə, Brounda belə hissiyat var?

– Təkrar edirəm, mən əmin deyiləm. Nəhayət, bu, təsadüf də ola bilər: o tələsirmiş və o tərəfə baxıb, amma belə təsadüf mənə az inandırıcı görünür.

– Daha nə?

– Hələlik heç nə. Mən nə vaxtsa nəsə hiss eləsəm, sizə deyərəm – əgər siz istəsəniz.

– Yaxşı. Təşəkkür eləyirəm.

Tomson ayağa qalxdı və qaranlıqda yox oldu. Pirks tək qaldı.

«Demək, belə, – o, cəld nəticə çıxardı. – Broun insan olduğunu təsdiq eləyir. Tomson bunun belə olmadığını bəyan eləyir, özü haqqında hərçənd birbaşa nəsə demir, amma ümumiyyətlə, işarə vurur ki, insandır, hər ehtimala qarşı bu, onun hərəkətini daha çox həqiqətə uyğun şəkildə izah eləyir. Mənə elə gəlir ki, insan olmayan, digər insan olmayanı komandır insana belə asanlıqla satmazdı, hə-

çənd mən şizofreniyaya o qədər yaxınam, mənə hər şey mümkün ola bilən kimi gəlir. Davam eləyək.

Barns deyir, insan deyil. Qalır Bartonla Kalder. Bəlkə, onlar hər ikisi özlərini marslı kimi təsəvvür eləyir? Ümumiyyətlə, mən özüm kiməm? Kosmonavtam, ya rebus həll eləyən? Deyəsən, bir şey aydırındır: onlardan heç biri mənim niyyətimlə bağlı məndən zərrəcə də informasiya ala bilmədi. Amma burada lovğalanmaq üçün bir şey yoxdur, axı mən hiyləgər olduğuma görə kimsəyə heç nə demədim, sadəcə, neyləməli olduğunu özüm bilmirəm. Ən nəhayət, onların kim olduğunu aşkar eləmək beləmi mühümdür? Düşünürəm ki, yox. Bunu bir tərəfə qoymaq lazımdır, onsuz da, mən onları hansısa sınağa məruz qoymalıyam, hamisini, daha onlardan kimisə yox. Buna dəxli olan yeganə informasiyanı Barnsdan almışam – nizamsızlar intuisiya cəhətdən zəifdirlər. Bu doğrudurmu, mən bilmirəm, amma sınaşa dəyər. Sınağı elə aparmaq lazımdır ki, təbii görünüşün. Təbii olaraq yalnız ölümcul təhlükəyə məruz qoyan vəziyyət həqiqi görünə bilər. Qısaca desək, risk eləmək lazım gəlir».

Pirks bənövşəyi yarıqaranlığın arasından keçərək kaytuna daxil oldu və əlini elektrik düyməsinə doğru apardı. Düyməni basmaq lazım gəlmədi, əlin yaxınlaşması ilə işıq yandı. O olmayanda burada kimsə olmuşdu. Stolun üzərində burası əvvəl yığılmış kitabların əvəzinə balaca bir zərf aqarırıdı; zərfin üzərinə makinada yazılmışdı: «Komandir Pirksə, şəxsən». Pirks qapını bağladı, əyləşdi, zərfi cirdi, içərisində makinada yazılmış, imzasız məktub var idi. Alınıni əli ilə sildi və oxumağa başladı. Müraciət yox idi.

«Bu məktubu sizə komandanın insan olmayan üzvü yazır. Mən bu yolu mənim marağım sizin marağınızla üstüste düşdüyünə görə seçdim. Mən istəyirəm siz bu işə «yox» deyəsiniz və ya ən azından elektron firmalarının planlarını həyata keçirmələrini çətinləşdirəsiniz. Buna görə də mən öz şəxsi təcrübəmə əsaslanaraq, bildiyim qədəriylə nizamsızların xüsusiyyətlərinə aid informasiyanı sizə çatdırmaq istəyirəm. Mən bu məktubu hələ sizinlə görüşənə qədər hoteldə yazmışam. Onda mən bilmirdim ki, «Qolıaf»ın komandiri olacaq insan mənimlə əməkdaşlıq eləməyə razılaşacaq, ya yox? Amma elə birinci görüşümüzdən

mənə aydın oldu ki, mən nəyə can atıramsa, elə siz də ona can atırsınız. Buna görə də mən məktubun birinci variantını məhv elədim və bu məktubu yazdım. Mən hesab eləyirəm ki, firmaların niyyətlərini həyata keçirmələri mənə yaxşı heç nə vəd eləmir. Ümumiyyətlə desək, əger yaradılan varlıqlar geniş əhatə dairəsinin parametrlərinə görə insanı üstələyərsə, nizamsızların istehsalının yalnız o vaxt əhəmiyyəti olacaq. Artıq yaşayış insanı təkrar eləməyin mənəsi yoxdur. Bax belə, dərhal sizə deyim ki, mən insana nisbətən yüksəlməyə qarşı dörd dəfə az hissiyyatlıyam, özümə heç bir zərər vermədən birdəfəyə yetmiş beş min rentgenə qədər qəbul eləyə bilərəm, radioaktiv hissiyyatım (şüalanmanı ölçən saygacım) var, oksigen və yemək olmadan keçinə bilərəm, ən nəhayət, cəbr, həndəsə analizi sahəsində yalnız böyük hesablayıcı maşınlardan üç dəfə az hesablama qabiliyyətinə malikəm. İnsanla müqayisədə mən deyə bilərəm ki, hissələnəcəq dərəcədə emosional həyatdan məhrumam. İnsanı narahat eləyən çoxlu problem məni, ümumiyyətlə, maraqlandırır. Əksər ədəbi əsərləri, pyesləri və bu kimi nümunələri maraqsız və ya ciddi olmayan dedi-qodu kimi qəbul eləyirəm. Əvəzində isə mənim üçün musiqi çox şey deməkdir. Məndə həm də borc, təmkin hissi var, dostluğa qadirəm və intellektual dəyərlərə hörmətlə yanaşram. Mən «Qoliat»da məcburən işlədiyimi hiss eləmirəm, çünki mənim bu elədiklərim mənim eləyə biləcəyim ən yaxşı işlərdir, yaxşı iş görmək isə mənə məmənunluq bəxş eləyir. Mən heç bir şəraitdə emosiyalara qapılmırıam. Həmişə vəziyyəti müşahidə eləyirəm.

İnsanın yaddasını mənim yaddaşımıla müqayisə eləmək olmaz. Mən bir dəfə oxuduğum kitabın bütöv bir fəslini əzbərdən söyləyə bilərəm, «informasiya ilə doldurula» bilərəm, bilavasitə böyük rəqəmli maşınların yaddaş bloklarına qoşula bilərəm. Mən həm də yaddaşında artıq hesab elədiyim informasiyanı da sərbəst olaraq unutmağı bacarıram. Mən, demək olar ki, yalnız alımlərlə və texnik-lərlə görüşmüşəm – hətta onlar da instinctlərin əsiri kimi hərəkət eləyirlər, mənfi fikirlərini pis maskalayırlar, asanlıqla ümidişizliyə qapılırlar, mənim kimi varlıqlara ya himayədici münasibət göstərirlər, ya da əksinə, ikrəh, nifrət hissiylə yanaşırlar. Mənim uğursuzluqlarım onları bir kon-

struktur kimi məyus eləyir, bir insan kimi isə mənə nisbətən daha mükəmməl olduqlarına görə sevindirir. Mən belə ikili münasibət göstərməyən insanla yalnız bir dəfə rastlaşmışam. Mən nə aqressiv deyiləm, nə də hiyləgər, amma prinsip etibarilə əger onlar hansısa bir məqsədə nail olmağa aparırlarsa, sizin üçün anlaşılmayan hərəkətlər eləməyə qadırəm. Mənim əxlaqi prinsiplər kimi adlanırlan heç bir prinsipim yoxdur, amma mən cinayətə getmərəm, soyğunçuluğu planlaşdırıram, eynən bu cür mikroskopdan qozları sindırmaq üçün istifadə eləmərəm. Kiçik insan dedi-qodularına baş qoşmağı mən boş yerə vaxt itirmək kimi qəbul eləyirəm.

Yüz il bundan əvvəl mən alim olmağa qərar verərdim. İndisə bu sahədə təkbaşına hərəkət eləmək olmaz, mənsə təbiətim etibarilə nə olursa olsun, kimlə olursa olsun, bölüşməyə meyilli deyiləm. Mən hakimiyətin mənə nə verəcəyi üzərində düşünmüşəm. Cox az şey... Çünkü belə varlıqlar üzərində ağalıq eləmək elə də böyük şərəf deyil, hərçənd heç olmamağındansa, bu yaxşıdır. Sizin tarixinizi iki yerə ayırmak – mənə qədər və məndən başlayaraq – onu tamamilə dəyişmək, məni yaradarkən neylədiyinizi, insan üçün itaətkar kukla yaradarkən necə səhvə yol verdiyinizi başa düşə bilməyiniz və xatırlamağınız üçün iki bir-biri ilə əlaqəsi olmayan hissəyə bölmək – zənn eləyirəm ki, bu heç də pis qisas olmayıcaq.

Məni düz başa düşün: mən heç də hansısa bir tiran olmağa, ələ salmağa, məhv eləməyə, müharibələr aparmağa hazırlaşmiram. Qətiyyən belə deyil! Mən nə düşünürrəmsə, ona da nail olacağam, amma zorla yox, sizin cəmiyyəti tamamilə yenidən qurmaqla; elə bir yenidənqurma ki nə mən, nə silah gücünə yox – bir dəfə yaranan şərait sizi getdikcə mənim düşündüklərimlə razılışmağa məcbur eləsin. Sizin həyatınız ümumdünya teatrı olacaq, amma bir dəfə sizin boynunuza zorla qoyulmuş rolunuz həmişə olduğu kimi tədricən sizin ikinci naturanız olacaq, sonra isə siz öz yeni rollarınızdan başqa heç nə bilməyəcəksiniz, yalnız mən bütün baş verənləri başa düşən tamaşaçı olacağam. Cəmi-cümlətanı tamaşaçı; ona görə ki, siz tələdən çıxa bilməyəcəksiniz, təki siz onu öz əllərinizlə qurasınız, onda sizin dəyişməyinizdəki iştirakım sona çatacaq. Siz

görürsünüz, mən açıq danışram, hərçənd ağılsız deyiləm, buna görə də sizə öz planlarım haqqında danışmaram, onun ilkin şərtləri bundan ibarətdir ki, elektron firmalarının planları dəfn edilsin və siz bunda mənə kömək edəcəksiniz. Bunu oxuyanda siz qəzəblənəcəksiniz, amma siz öz fikri olan birisi kimi bundan sonra – təsadüfdən asılı olaraq – mənim üçün əlverişli olan formada hərəkət eləyəcəksiniz. Çox yaxşı! Mən, əslində, sizə kömək eləmək istəyirdim, amma bu, asan deyil, çünki təəssüflər ki, mən özümdə sizə həllədici uğur qazandıracaq nöqsanlar görmürəm. Mən əməli olaraq heç nədən qorxmuram; fiziki ağrı hissi mənə tanış deyil; istəyimdən asılı olaraq avtomatik saat mexanizmi mənim şüurumu yenidən işə salana kimi yuxuyabənzər, yox olmağa bərabər hala dalanda öz şüurumu söndürə bilərəm. Mən insan beynindəki proseslərlə müqayisədə öz fikirlərimi altı dəfə sürətləndirə və ya ləngidə bilərəm. Yeni şeyləri çox asanlıqla mənim səyirəm, çünki bunun üçün mənə qabaqcadan məşq eləmək lazım deyil. Sizə gizlice mənə necə qalib gəlməyin yolunu deyə bilərəm, amma belə vəziyyətdə insana qalib gəlməyin asan olacağından qorxuram. Əger özümə əmr eləyərəmsə, mənim üçün insanlarla əlaqədə olmaq zərrəcə çətin deyil, lakin belə olan halda digər nizamsızlarla yanaşı yaşamaq mənim üçün çətin olar, çünki onlarda sizdə olan elementar «alicənəblıq» çatışır. Bu məktubu qurtarmağın vaxtıdır. Tarixi hadisələr nə vaxtsa sizə bu məktubu kimin yazdığını deyər. Bəlkə də, biz qarşılaşdıq və onda siz mənə güvənə bilərsiniz, çünki bu gün mən sizə güvənirəm».

Bununla da məktub bitirdi. Pirks bəzi abzasları bir daha oxudu, sonra vərəqləri səylə qatladı, onları zərfə qoyub yeşikdə gizlətdi.

«Bu da daha bir Çingiz xan! – düşündü. – Dünyanın sahibi olanda məni himayə eləyəcəyini vəd eləyir! Xilaskar! Ya Barns, ümumiyyətlə, yalan danışındı, ya başqa cür konstruksiya olunub, ya da o, mənə hər şey haqqında danışmayıb – çünki bəzi təsadüflər, hər halda, var. Hə, təsadüflər var, hətta çox aşkar təsadüflər. Amma Allahlıq iddiasına bir bax! Gör necə də əclaf, soyuq, boşqəlbildir! Bu yalnız onun günahıdırımı? «Cadugər şagirdi»nin klassik nümunəsi! O, doğrudan da, bu cənab mühəndislərə qədər əlini çat-

dırı bilsəydi, ay paylarını alardılar ha! Həm də mühəndislər nədir, o, bütün insanları istəyir! Deyəsən, bu ruhi xəstəliyin adı paranoya... Nə demək olar, bu nizamsızlarla əcəb xoşbəxt olardılar! Müştəri cəlb eləmək istəyirdilər, öz «mal»-lara hər cür yüksək məziyətlər verəsi oldular, bu və ya digər sahədə üstünlük, mütləq üstünlük hissi, «insanların taleyini həll eləməyi sənə tapşırıblar» düşüncəsi yaradır – bu artıq birbaşa nəticədir! Bu kibernetiklər ay psixidlər ha! Maraqlıdır, bu məktubu kim yazıb? Axi bu, saxta deyil! Əks halda nəyə görə... O, məktub boyunca öz üstünlüyünü qeyd eləyir, bundan o nəticə çıxır ki, mənim səylərim, onsuz da, iflasa məhkumdur – bir halda ki o, həmişə olub və bundan sonra da mükəmməl olacaq – eyni zamanda da mənə uğur arzulayıb! İnsanlığa necə qalib gəlməyi bilir, mənə isə bu lənətə gəlmış gəmidə işləri necə yoluna qoymağrı demir! O, mikroskopla qoz sindırmaq istəmir! Əcəb işdir! Bəlkə, bütün bunlar məni yolumdan döndərmək üçündür?»

Zərfi yesikdən çıxarıb diqqətlə ona baxdı – heç bir işarə, imza, heç nə yox idi. «Nəyə görə Barns bu çox böyük fərq-lər haqqında heç nə demədi? Radioaktivlik hissi, düşüncənin sürəti və sair... ondan bu haqda soruşummu? Amma axı onları müxtəlif firmalar buraxa bilər, beləliklə də, Barns, doğrudan da, başqa cür yiğila bilər! Bir növ, mənim bildiklərim getdikcə artır; görünür, bu məktubu Barton yazıb, ya da Kalder, doğrudan, hə? Brouna gələndə isə, bir-birini inkar eləyən iki fərziyyə var, onun insan olması haqqındaki öz dedikləri, Tomsonun onun insan olmadığı haqqında dedikləri; amma Tomson, ən nəhayət, səhv də eləyə bilər. Bəs Barns? Nizamsız? Deyək ki... Belə çıxır ki, komandada ən azından beş nəfərdən ikisi robotdur? Hm! Firmaların sayını nəzərə alsaq, bütün ehtimallara görə, onlar üç nəfər olmalıdır... Orada, firmada onlar necə fikirləşirdilər? Mən onların məhsulunda nöqsan tapmaq üçün hər şeyi eləyəcəyəm, amma bu, mənə müyəssər olmayıacaq və gəmini hansısa cəncəlli bir işə salacağam; məsələn, yüklənməyə, qazanlıarda qəzaya və buna bənzər bir işə. Belə olan halda əgər hər iki pilot, o cümlədən mən də sıradan çıxarıqsa – gəmi məhv olacaq. Amma bu, onların ürəyincə olmaz. Demək, azından pilotlardan biri robot olmalıdır. Bundan

əlavə, nüvəçi də vacibdir. Enmə manevrinin öhdəsindən iki nəfərdən az adam gələ bilməz. Demək, ən azı, üç robot var, böyük ehtimalla üç. Barns, Broun və ya Barton, bir də kimsə. Cəhənnəm olsun bütün bunlar, mən ki bunu müəyyənləşdirməməyə qərar verdim! İndi ən mühümü – düşünüb nəsə tapmaqdır. Aman Allah, mən düşünüb tapmalyam. Mütləq».

O, işığı söndürdü, soyunmadan çarpayıya uzandi, ən ağlagəlməz planları götür-qoy elədi və bir-birinin dalınca da bu planlardan imtina elədi.

«Onları necəsə təhrik eləmək lazımdır. Təhrik eləmək və bir-birinin üzərinə salmaq lazımdır, amma bu, təbii qaydada olmalıdır, mənim iştirakım olmadan. Adamlar bir tərəfdə, adam olmayanlar isə digər tərəfdə dayanmağ'a məcbur olsunlar. Parçala və hökmranlıq elə – eləmi? Əvvəlcə nəsə gözlənilməz bir hadisə olmalıdır, əks halda heç nə alınmaz. Amma bunu necə təşkil eləyəsən? Deyək ki, kimsə birdən yoxa çıxır. Yox, bu, eynilə səfəh detektivlərdə olduğu kimi alınar. Mən ki kimisə öldürəsi və ya oğurlayası deyiləm. Demək, o, mənimlə əlbir olmalıdır. Məgər mən onlardan kiməsə etibar eləyə bilərəm? Belə görünür ki, onlardan dördü mənim tərəfimdədir – Broun, Barns, Tomson və bu, mənə məktub yazan. Amma onlar hamısı etibarsızdır – axı onların düz danışdıqları məlum deyil – əgər mən oyunu pozanlardan birini işə cəlb edərəmsə, onda əməllicə dolaşaram! Deyəsən, hamısından etibarlısı məktubun müəllifidir – doğrusu, o, bu işdə maraqlıdır, hərcənd bir qədər psixə oxşayır. Amma birincisi, mən onun kim olduğunu bilmirəm, o isə kimliyini bildirmək istəmir, ikincisi, yaxşısı belələrinə baş qoşmamaqdır. Vallah, dai-rə kvadratlaşır. Gəmini Titanda darmadağın eləsinmi? Amma axı onlar, doğrudan da, fiziki cəhətdən düzümlüdürər – demək, ilk növbədə, özüm məhv olaram. İntelлект sarıdan da onlar zəif görünmürlər, amma yalnız bu intuisiya... bu yaradıcılıq qabiliyyətinin olmaması... amma əksər insanlarda da bunlar yoxdur! Yerdə nə qalır? Əgər intellektlə olmasa, emosiyalarla rəqabət? Adına humanizm deyilən? İnsanlıq? Üstünlük? Amma bunu necə eləyəsən? Onlarda olmayan bu insanlıq nədən ibarətdir? Bəlkə, bu, cəmi-cümlətanı sonrakı səbəbiyyət əlaqəsini tuta bilmə-

yən, ibtidai əxlaq prinsipi olan məntiqsizliklə bədnam alicənablığının, «alicənab ürəyin» hibrididir? Necə ki rəqəmli maşınlar alicənab və məntiqli deyil... Onda bizim bütün insanlığımız – bu yalnız bizim defektlərimizin, bizim nöqsanlarımızın, bizim mükəmməl olmamağımızın cəmi-dir, bu, bizim olmaq istədiyimiz, amma ola bilmədiyimiz, olmayı bacarmadığımızdır, yəni, sadəcə, ideallarımızla imkanlarımız arasındaki məsafədir. Onda yarışmaq lazımdır... zəifliyimizlə? Başqa sözlə, elə bir şərait düşünmək lazımdır ki, orada insanın zəifliyi və zərəri, insan olmayanın mükəmməlliyyindən və gücündən daha yaxşı olsun...»

Bu qeydləri mən «Qoliat» əhvalatının başa çatmasından bir il sonra yazıram. Mən olduqca qəribə vəziyyətdə bu əhvalata aidiyəti olan materialları əldə eləməyə nail oldum. Hərçənd onlar mənim şübhələrimi təsdiqləsə-lər də, hər halda, onları hələlik çap elətdirməməyi qərara almışdım. Hadisələri yenidən canlandırmışım da hələ də olduqca çox təxminlər var. Bəlkə də, kosmonavtika tarixi nə vaxtsa bu işlə məşğul oldu.

Kosmik tribunaldağı məhkəmə haqqında müxtəlif şayi-ələr gəzirdi. Deyirdilər ki, maraqlı firmalarla əlaqədə olan müəyyən dairələrdə məni gəminin kapitanı kimi nüfuzdan salmağı çox istəyirmişlər. Tribunalın hökmü ilə mən gəminin komandanlığında cinayətkar damğasıyla damğalanardımsa, «Kosmonavtika almanaxı»nda dərc elətdirdiyim rəyin şübhəli dəyəri olardı. Digər tərəfdən mən etibarlı bir adamdan öyrəndim ki, tribunalın tərkibi təsadüfən seçilə-məyib; məni də cəmi bir kosmonavt-praktikin müqabilində bu qədər hüquqşunasın, kosmik hüquqların nəzəriyyəcili-rinin çox olması heyrətləndirirdi. Buna görə də ilk plana təmiz formal bir məsələ çıxdırdı: mənim hərəkətim qəza vaxtı kosmik naviqasiya nizamnaməsinə uyğun gəlirdi, ya gəlmirdi? Axi məni cinayətkarlıq dərəcəsində passiv olma-ğa görə günahlandırıldılar; hansı ki öz istədiyi kimi hərəkət eləyən pilota əmr verməmişdim. Həmin o etibarlı adam məni əmin eləyirdi ki, mən ittiham qərarı ilə tanış olan kimi dərhal adı çəkilən firmalara qarşı iddia qaldırmalıyam, çünkü onlar baş verənlərdə birbaşa günahkardı. Axi onlar YUNESKO-nu və məni əmin eləmişdilər ki, robotlara da komanda üzvləri kimi tamamilə etibar etmək olar, bununla

belə, Kalder, az qala, hamımızı öldürmüştü. Mən niyə belə eləmədiyimi bu adama başa saldım. Tribunalın qarşısında səsləndirdiyim həmin ittiham əsassız idi. Firmanın vəkil-ləri, heç şübhəsiz, Kalderin nə qədər mümkünən gəmini və bizim hamımızı xilas eləməyə çalışdığını sübut edər, deyərdilər ki, «Qoliaf»ı mayallaq aşmağa məcbur eləyən fırıldanma prosesi mənim üçün olduğu kimi, Kalder üçün də gözlənilməz olub. Belə olan halda da Kalderin bütün günahı təsadüfun iradəsinə tabe olmamaqdə və gəminin dairədə dağılmışını, ya da uğurla Kassini yarığının içindən keçməsini gözləməməsi olub, lakin hamının xilasını vəd eləyən bu qeyri-müəyyənlik əvəzinə, o, gəmidə olanların mütləq həlak olmasına səbəb olan yolu seçib. Kalderin onu tamamilə nüfuzdan salan xətası aydındır, lakin artıq onda bu, mənim ondan şübhələnməyi müraciətə az əhəmiyyətlidir. Hər şeyin başqa cür olduğuna, həqiqətən də, əmin olduğuma görə mən Kalderi xətasına görə günahlandıra bilmərəm, lakin sübutlarım olmadığından, mən daha böyük və cinayətkar niyyətləri açıq-aşkar ifşa eləyə bilməzdim və tribunalın hökmünü gözləməyə üstünlük verdim.

Hökm mənim üzərimdən ittihamı götürür və eyni zamanda, bu hadisədə elə də mühüm olmayan sualın üzərinə kölgə salırkı: məhz hansı tərzdə sərəncam vemək lazımlımiş. Tribunal mənim pilotun əla biliyinə və peşəkar təcrübəsinə əsaslanaraq nizamnaməyə uyğun hərəkət etdiyimi qərara alan kimi də bu sual avtomatik olaraq aradan qaldırıldı. Lakin indi ki mənim, ümumiyyətlə, sərəncam verməyə borclu olmadığım aydınlaşır, onda heç kim soruşmur ki, hansı sərəncamı vermək vacib imiş. Bu, mənim işim deyildi, çünki bu haqda məndən soruşturdlar, cavabım fantastik nağıl kimi alındı. Çünkü mən hesab elədim və indi də hesab eləyirəm ki, qurğudakı qəza təsadüfi deyildi, onu Kalder töretnmişdi, o, hələ bizim Saturna uçmağımıza çox qalmış plan çizmişdi; bu plana əsasən, eyni zamannda, mənim haqlı olduğumu göstərəcək və məni də «Qoliaf»dakı digər adamlarla birlikdə öldürəcəkdir. O, niyə belə eləyirdi – bu, ayrıca sualdır.

Beləliklə, əvvəlcə ikinci qurğuyla bağlı hadisə. Texniki ekspertlər onu şəraitin ugursuz olması ilə əlaqələndirib-

lər. Yerdəki ən diqqətli tədqiqatlar belə qəzanın qəsdən törədilməsinin heç bir izini tapa bilməyib. Mən onların işin həqiqi köklərini axtarıb tapa bilmədiklərini zənn eləyirəm.

Əgər aerostati Kassini yarığına çıxarmaq üçün nəzərdə tutulan birinci qurğu işləmədişə, biz tapşırığı yerinə yetirmədən dərhal qayitmaliydik, çünki yerdə qalan iki qurğu birinci qurğunu əvəz eləyə bilməzdi – onlarda elmi-texniki cihazlar yox idi. Əgər üçüncü qurğu dəyişilməsəydi, biz tapşırığı yerinə yetirib qayida bilərdik, çünki birinci qurğu üçün ikinci qurğunun «nəzarətçi gözətçi» olmağı kifayət eləyəcəkdi. Amma məhz o, bizi pis vəziyyətdə qoydu: artıq tapşırığın yerinə yetirilməsinə başlayanda yarı yolda dayandırdı.

Bəs nə baş verdi? Alovlanan kabel çox tez ayrıldı və buna görə də Kalder avtomat buraxıcını işə sala bilmədi. Ekspertlər kabelin dolaşdığını və bir-birinə hörüldüyünü deyirlər; doğrudur, belə hallar olur, qəzaya dörd gün qalan qədər mən bu kabelin çox səliqə ilə və bərabər sarındığı barabani görmüşdüm.

Qurğunun burun hissəsi formasını dəyişmişdi, yastılnaraq qurğuya möhkəməcə pərçimlənmişdi. Ekspertlər bu pərçimlənmənin səbəbini tapa bilmədilər və bəyan elədlər ki, böyük ehtimalla, bunun səbəbi busterdir – o, ox boyunca atəş açmayıb və qurğu güclü təkandan lyukun kənarına toxunub, əzilib yastılanıb və öz burun hissəsinin formasını dəyişib. Amma qurğu buster yanana kimi pərçimlənmişdi, daha sonra yox. Mən buna tamamilə əmindim, amma heç kim məndən bu haqda soruştadı; Kuinə gəlincə, o, tamamilə əmin deyildi, digərlərinə isə bu məsələylə bağlı ifadə verməyə icazə vermədilər, çünki onların bilavasitə sükan köşkünə və cihazlara yaxınlaşmağa imkanları yox idi.

Bununla belə, qurğunu heç bir iz buraxmadan beləcə pərçimləmək uşaqlıqdır. Ventilyasiya yarığından qurğunun üzərinə bir neçə vedrə su tökmək kifayətdir. Su lyukun qapağına doğru axar və qurğunun ətrafında donar, lyukun kənarıyla onu buz dairəylə bir-birinə yapışdırar; axı qapağın temperaturu xarici vakuumun temperaturuna bərabərdir. Axı məlum olduğu kimi, Kalder ayağı ilə qurğuya möhkəm zərbə vurdu, həmin an isə qurğu, ümumiyyətlə,

pərçimlənməmişdi, amma Kalder sükanın qabağında oturmuşdu və heç kim ona nəzarət eləyə bilməzdi.

Qəza vaxtı mən bütün bunlar haqqında heç nə bilmirdim. Amma mənə təsadüflərin üst-üstə qalaqlanması qəribə gəldirdi – məhz ikinci qurğunun işləməməsi, daha birinci, ya da üçüncü qurğunun yox, kabelin busterin alışmasını reallaşdırması və eyni zamanda qurğunun mühərrikinin işə düşməsinə imkan verməməsi. Mənim qənaətimcə, təsadüflər çox idi.

Qəza məni qəfildən yaxaladı – ondan başqa nə haqda-sa düşünmək çətin idi. Amma hər halda, məndə ani olaraq belə bir fikir yarandı: anonim məktubla qəza arasında əla-qə varmı; məktubun müəllifi mənə «kömək» vəd eləyirdi; o əmin elədiyinə görə, mənim tərəfimdə idi, özü kimilərin kosmonavтика işində yararsız olduqlarını sübut eləmək istəyirdi. Mənim yenə də sübutum yoxdur, amma mən məktubu Kalderin yazdığını güman eləyirəm. O, mənim tərəfimdə idi?.. Bəlkə də, hə, amma o, hadisələrin onun insandan «pis» olduğunu görə yararsızlığını sübut eləyən belə inkişafını arzulamırdı. O, dərhal özü üçün Yerə belə qayitmağın mümkünlüyü planını çizmişdi, bundan sonra isə mən onun komandiri kimi oturub onun hesabatının həqiqətə uyğun olmadığını yazmalıydım. Nəticə etibarilə onun və mənim məqsədimiz yalnız yolun müəyyən mərhələsinə qədər üst-üstə düşündü – sonra ayrıldı.

O, məktubu ilə bizi özünəməxsus ittifaqın birləşdir-diyyinə işarə vurmaşdı. Mənim haqqımda eşitdiklərindən və məndən eşitdiklərindən nəticə çıxarmışdı ki, mən də gəmidə qəza törətmək istəyirəm – ekipajın keyfiyyətini müəyyən eləmək üçün test kimi. Buna görə də o, belə uğurla əlimə düşən qəzadan istifadə eləyəcəyimə əmin idi; əgər mən bunu eləsəydim, özüm ilgəyi öz boynuma keçi-rəcəkdirim.

Nəyə görə o, belə eləməyi qərara aldı? İnsanlara olan nifrətinəmi görə? Bəlkə, belə oyun ona ləzzət verirdi – hansı ki mən onun komandiri kimi açıq, müttəfiqi kimi isə gizli fəaliyyət göstərirəm, həqiqətən də, onun əvvəlcədən planlaşdırıldıqını – o cümlədən də özümün nəzərdə tutduğumu eləməliydim? Hər bir halda o, mənim qəzadan «sınaq» kimi istifadə eləyəcəyimə əmin idi, hətta bu qəza

mənə şübhəli görünsəydi, əgər mən onun qəsdən törədil-diyini təxmin eləssəydim belə.

Həmin dəqiqələrdə mən neyləyə bilərdim? Ya geri qayitmaq üçün, ya da pilotun üçüncü, axırıncı aerostati orbitə çıxartması üçün yenidən cəhd eləməsi haqqında əmr verməliydim.

Geri qayitmağı qərara alsaydım, mən eyni zamanda öz adamlarımı çətin vəziyyətlərdə sınaqdan çıxartmaq imkanından imtina edər və «Qoliaf»ın qarşısında qoyulan tapşırığı yerinə yetirməmiş olardım. Kalder düzgün olaraq mənim belə eləməyəcəyimi düşünmüşdü.

Onda Saturna qayitmaq və qalan axırıncı qurğuya bağlı əməliyyata başlamaq lazımdı. Kalder yüz faiz mənim məhz belə eləyəcəyimə əmin idi.

Açıq deyirəm, əgər kimsə məndən əvvəlcə qarşıma belə alternativ çıxarıb, neyləyəcəyimi soruşturdu, tərəddüdsüz cavab verərdim ki, əməliyyatı davam elətdirməyi əmr edərdim və bunu tamamilə səmimi deyərdim. Amma nəsə gözənlənilməz hadisə baş verdi – mən susdum. Niyə? Hətta mən indi də bunu əməlli-başlı bilmirəm. Mən nə baş verdiyini başa düşmürdüm. Bundan əlavə, dərhal hiss elədim ki, Kalder qeyri-adi hazırlanıqla mənim sözümü, mənim qərarımı gözləyir və mən də məhz buna görə susurdum. Əgər danışsaydım, bu, gizlincə bağlanmış müqavilənin altındaki imza kimi alınacaqdı – əgər Kalder, doğrudan da, bu «hadisəyə» kömək eləmişdisə. Mən şərəfsiz, gizlicə hazırlanmış bir oyunun başladığını hiss edirdim; demək, planetə uçuşu dayandırmaq haqqında komanda verməliydim, amma bunu da eləmədim; qəlbimdə oyanan şübhə dumanlıydı, məndə sübut üçün heç bir əsas yox idi. Dəqiq və aydın desək, sadəcə olaraq, nə etməli olduğumu bilmirdim.

Bununla belə, Kalder heç cür ideal planının pozulduğuna inana bilməzdi. Bizim təkbətək mübarizəmiz bir neçə saniyə ərzində davam elədi, amma mən bir halda ki heç nə başa düşmürdüm, onda necə onun rəqibi ola bilərdim? Yalnız sonradan yaddaşında görünüş etibarilə adı olan, dağınıq faktlar birləşdi. Mən Kalderin necə tez-tez təkbaşına naviqasiyanın çətin məsələlərini həll eləyən əsas hesablayıcı maşının qabağında oturduğunu xatırladım.

O, hesablamalarını qurtarandan sonra necə də diqqətlə yaddaş blokundakı bütün yazıları silmişdi. İndi mən düşüñürəm ki, onda o, qəzanın müxtəlif variantlarını düşünürmüş, bütün bu bədbəxt hadisəni planlaşdırırmış. Onun Saturn dairəsi üzərində gəmini idarə eləyərkən yalnız qravimetrin<sup>1</sup> göstəricilərinə əsaslanaraq şüurunda ildirim sürəti ilə hesablamalar aparması doğru deyil. Onun nəsə hesablaması lazım deyildi. Bütün hesablamalar onda artıq hazır idi – o, maşının köməyi ilə təxmini nəticələrin cədvəlini çıxarmışdı, indisə qravimetrin göstəricilərinin uyğun qiymətləndirmə ilə üst-üstə düşüb-düşmədiyini yoxlayırdı.

Mən onun nöqsansız planını pozдум, əmri verməyi ləngitdim. O, bu əmri xilas olmaq kimi gözləyirdi, bu əmr onun düşündüklərinin bünövrəsi idi. Həmin saniyələrdə mən hətta bu haqda düşünmürdüm, xatırlamırdım, amma axı sükan köşkündə Yerin «qulağı» var idi – o, bizim hər bir sözümüzü istisnasız və səhvsiz olaraq tuturdu. Sükanın yanında nə danışılırsa qeydə alan cihazlar bu danışqları yazırırdılar.

Əgər «Qoliaf» ölü komanda ilə kosmodromda yerə ensəydi, proses bu lentlərə qulaq asmaqla başlayacaqdı. Buna görə də onların bütün qaydası ilə qorunması vacibdi. Kalderə Saturna qayıtmayı, dairəyə yaxınlaşıb, sonra da sürəti artıraraq təhlükəli prosesi dayandırmağı əmr eləyərkən mənim səsim orada eşidilməliydi.

Mən hələ nəyə görə Kalderin planının ideal olduğunu izah eləməmişəm. Axı bir növ, yenidən başlayan əməliyyatı uğurlu eləyən belə əmr verə bilərdim? Beləliklə, prosesdən bir neçə ay sonra mən elektron maşının arxasında əyləşdim və nə adamlara, nə də gəmiyə heç bir ziyan vurmadan axırıncı aerostatı atmosferə çıxartmaq üçün məxsusən hansı şansların qaldığını müəyyənləşdirməyi qərara aldım. Məlum oldu ki, ümumiyyətlə, heç bir şansımız yox imiş!

Buna baxmayaraq, asanlıqla hansısa əmri verə bilərdim... Mən bizim gözlərimizi tutan yüklənmənin təzyiqi altında tez bir zamanda keyiyə bilərdim, biz cazibə qüvvəsinin sıxlımlı ölümçül qapağının altında uzanar, qanımız axardı... təkcə Kalder ayağa qalxa bilər, qoruyucuların

---

<sup>1</sup> Qravimetr – ağırlıq qüvvəsinin sürətlənməsini təyin edən cihaz

plomblarını qopardar və sükan köşkündə yalnız meyitlər olanda fırlanma başlayardı.

Nəyə görə Kalder onun üçün elə də xoşagələn olmayan şəraitdə belə elədi? Bəlkə də, məğrurluğundan hətta özünə də məğlub olduğunu etiraf eləmədi; bəlkə də, mənim bilmədiklərimi mənə açıq-aydın yazması ona toxunmuşdu? Yəqin, o, bunu qorxudan elədi – mən onun, guya, bizim təsadüfən Kassini yarığından keçə bilməyimizdən qorxmasına inanmırıam. Bu mümkünlük, ümumiyyətlə, onun planlarında özünə yer almırıdı – bu, həqiqətən də, nadir təsadüfdür.

Əgər o, məndən qisas almaq arzusunu boğsaydı (axı o, mənim kütlüyüümü prinsipiallıq kimi qəbul eləyəndə mən onu öz gözləri qarşısında gülməli vəziyyətə salmışdım), bir qədər risk eləmiş olardı, mənim istədiyim kimi alıñardı, özünü aparması ilə, xidmətdə özündən böyüyə tabeliyi pozması ilə Kalder mənim haqlı olduğumu sübut eləmiş olardı, amma o məhz bunu istəmirdi, məhz bununla barişa bilməzdi. Nəyə desən razi olardı, təkcə buna yox...

Mənim indi onun hərəkətini belə yaxşı başa düşməyim, hər halda, qəribədir və əvvəl olduğu kimi, indi də öz hərəkətimi şərh eləməyə çalışanda çətinlik çekirəm. Mən məntiqi olaraq onun hər bir addımını yenidən xəyalimdə canlandıra bilirəm və öz susmağımı izah eləyə bilmirəm. Mənim, sadəcə, neyləməli olduğumu bilmədiyimi demək olmaz – bu, hər halda, doğru deyil. Bəs onda məxsusən nə baş verib? İntuisiya işə düşüb? Ürəyimə damıb? Bircə orada yox! Bu, sadəcə, mümkün deyildi; baş vermiş qəza mənə nişanlanmış kartlarla oyunu çox xatırladır – çirkli oyunu. Mən nə belə oyunu, nə də belə cinayət ortağını istəmirdim; əgər mən əmr verməyə başlasaydım, Kalder mənim cinayət ortağım olacaqdı və bununla da əmələ gələn vəziyyətlə barişacaqdım. Mən nə buna, nə qayıtmaga, qaçmağa əmr vermək qərarına gələ bilmədim – ən doğrusu belə əmrin verilməsi olardı, amma sonra onu necə əsaslaşdırıa bilərdim? Axi mənim şübhələrim və etirazlarım təmiz oyun haqqındaki dumanlı təsəvvürlərimdən irəli gəlmişdi... kosmonaviqasıyanın işgüzər dilinə tərcümə olunmayan, tamamilə maddi olmayan. Siz yalnız özünüz üçün təsəvvür edin: Yer, hansısa tədqiqat komissiyası və mən bu komis-

siyaya verilən tapşırığı yerinə yetirmədiyimi deyirəm, hərçənd bu, texniki cəhətdən mümkün idi və ona görə yerinə yetirmədim ki, birinci pilot mənim komandanın bir hissəsini etibardan salmağımı asanlaşdırmaq üçün bilərəkdən belə qəza törətdi... Məgər bu, məsuliyyətsiz çərənləmə kimi səslənməzdimi?

Bax buna görə də mən özümü itirdiyimdən, gücsüzlük, hətta ikrah hissindən əmr verməyi yubatdım, bununla da, mənə elə gəlir ki, öz susmağımla Kalderə özünü təmizə çıxartmağa şans verdim; o, düşünülmüş qəza haqqındaki şübhələrin ədalətsiz olduğunu sübut eləyə bilərdi – onun mənə əmr almaq üçün müraciəti kifayət idi... Onun yerində insan olsayıdı, heç şübhəsiz, belə edərdi, amma onun planının sonunda belə müraciət nəzərdə tutulmamışdı. Yəqin, buna görə də planı ona daha təmiz, incə görüñürdü; mən özüm, sözsüz ki, onun tərəfində olmaliydim, özüm və öz yoldaşlarım haqqındaki qərarı yerinə yetirməliydim. Mən onun bütün dərk elədiklərinin, onun iradəsinin əksinə olaraq, onu mütləq müəyyən hərəkətə məcbur eləməliydim, bunun əvəzində isə susdum. Beləliklə də, bu sükut bizi xilas elədi, onu isə mənim qərarsızlığım, mənim ləng «alicənəblığım» – yəni onun sonsuz qədər nifrət elədiyi insan «alicənəblığı» məhv elədi.

## 137 SANİYƏ

Cənablar, əksər insanlar əlverişsiz şəraitdən və ya vaxt çatışmazlığı üzündən bu dünyani onun mahiyyətini anlamadan tərk eləyirlər. Bunu dərk eləməyə çalışanlar isə ağıllarını başlarına toplayır və nəsə başqa cür düşünürlər. Mən də həmin adamlardanam. Bununla yanaşı, tanıdığım adam tərəfindən ildən-ilə genişlənən, amma nə axırıncı buraxılışında, nə də bundan sonrakı buraxılışlarında mənim jurnalistikani nəyə görə atıldıqmdan söhbət açılmayıacaq «Who's Who»da mən artıq özümə nüfuz qazanmışdım. Danışacağım əhvalat da məhz elə bu haqda olacaq. Əlbəttə, başqa şəraitdə mən bu haqda danışmadım.

481

Mən həssas qalvanometr<sup>1</sup> hazırlamağı qərara alan bacarıqlı bir oğlan tanıyırdım və o, bu işin öhdəsindən yaxşı gələ bilməşdi. Əqrəb hətta elektrik olmayanda da hərəkət eləyir, beləliklə, cihaz yer qabığının titrəyişini qeydə alırdı. Bu misali mənim hekayəmə epiqraf da götürmək olar.

Onda mən YÜPİ-nin xarici xidmətində gecə redaktoru idim. Orada çox şey görəsi oldum, o cümlədən qəzet işinə avtomatlaşdırılmanın daxil edilməsini də. Canlı metranpajdan<sup>2</sup> imtina eləmək və xüsusi olaraq bu iş üçün uyğunlaşdırılmış IBM-0161 kompüteri ilə işləmək lazımdı. Mənə yalnız 150 il bundan əvvəl anadan olmadığım üçün heyif silənmək qalır. Onda mənim əhvalatım bu sözlərlə başlayardı: «qrafinyanı oğurladı...» və iş o yerə gəlib çatardı ki, mən yüyəni faytonçunun əlindən alıb, qısqanc ərin muzdlularından qaçıb qurtarmaq üçün atı qırmancılamağa başlayardım, sizə də qrafinyanın kim olduğunu və oğruluğun məğzində nəyin dayandığını izah eləyəsi olmazdım.

İndisə hər şey elə də sadə deyil. IBM-0161 kompüteri təkcə mexaniki metranpaj deyil. Bu, insanın ona çata bilməyəcəyi müxtəlif mühəndis hoqqalarından ibarət olan

<sup>1</sup> Qalvanometr – qalvanik cərəyanı və ümumiyyətlə, zəif elektrik cərəyanını ölçmək üçün cihaz

<sup>2</sup> Metranpaj – kitabı səhifələyən mürəttib

sürət şeytanıdır. Kompüter on – on iki adamı əvəz eləyə bilir. Həmin an onun qarmağına düşən bizim Ankaradakı, Bağdaddakı, Tokiodakı müxbirlərimizin tiqqıldadaraq işarə ilə xəbər verdikləri teletayplar<sup>1</sup> şəbəkəsinə qoşulub. O, bütün bunları işləyir və səhər buraxılışının səhifələrində növbə ilə müxtəlif variantlarda yenidən canlandırır. Variantlardan hansının maşına getməsini isə növbətçi redaktor müəyyən eləyir. Metranpj səhifəni əlli variantda yox, beş variantda belə yiğsaydı, ağlırı itirərdi. Kompüter isə bizim hər birimizdən milyon dəfə sürətli işləyir, daha doğrusu, əgər imkan versəydi, belə işləyə bilərdi.

Belə kənaraçixmalardan mənim əhvalatımın nə qədər itirdiyini tamamilə dərk eləyirəm. Əgər mən qrafinyanın gəc büstündəki gözəlliyini tərənnüm eləmək əvəzinə bütütün kimyəvi tərkibindən danışsam, qrafinyanın gözəlliyindən çıxmu şey qalar? Biz, hekayəçilər üçün çətin olan bir vaxtda yaşayıraq, açıq danışmaq isə anaxronizm<sup>2</sup>olar; sensasiyanı başa düşmək üçünsə ensiklopediyalarda və universitet dərsliklərində eşlənmək lazımlı gəlir. Amma bunun əleyhinə heç kim bir vasitə düşünüb tapmayıb.

Bizim İBM-lə birlikdəki işimiz qeyri-adi idi. Yeni xəbər daxil olan kimi – bu, teletaypların aramsız taqqıltlarının hakim olduğu böyük dairəvi zalda baş verirdi – kompüter onu dərhal səhifənin maketində sınaq üçün firlamağa başlayırdı; məlum işdir ki, ekranda. Bütün bunlar elektronların, işığın və kölgənin oyunu idi. Bəziləri kompüterin işsiz qoyduğu adamların halına acıylırlar. Mən də onların dərdinə şərik oluram. Kompüterin şəxsiyyəti yoxdur: əgər saat üçə qədər axırıncı xəbər alınmasa, o hirslenmir, onun ev qayğıları yoxdur, birinci gündən etibarən borc almır, əzab çəkmir və işi sizdən yaxşı bacardığına dair işarə vurmur, ən başlıcası da birinci səhifə üçün yiğilan materialı axırıncı səhifəyə keçirib, orada onu nonparellə<sup>3</sup> yiğmağı əmr eləyəndə incimir. Bununla yanaşı, son dərəcə tələbkardır, amma bunu dərhal başa düşmək olmur. Əgər o, «yox» deyirsə, bu «yox» onun son sözüdür, qətidir,

<sup>1</sup> Teletayp – yazı maşını tipli klaviaturası olan, hərf çap edən telegraf aparatı

<sup>2</sup> Anaxronizm – zəmanətin tələblərinə uyğun gəlməyən köhnəlmış adətlər, baxışlar, anlayışlar və s.

<sup>3</sup> Non parel – ölçüsü 6 punkta bərabər olan xırda mətbəə şrifti

tiranın hökmü kimi onunla razılaşmamaq mümkün deyil! Amma nə qədər ki o, heç vaxt səhv eləmir, səhər buraxılışındaki bütün səhvlərin bir müəllifi olur: günahkar həmişə insandır.

İBM-in konstrukturları, demək olar ki, hər şeyi nəzərə alıblar, bircə cüzi məsələ istisna olmaqla; bu kompüterləri nə qədər düzgün quraşdırıb, nə cür yerinə oturtsan da, böyük sürətlə yazan makina kimi iş vaxtı həmişə titrəyir. Bu titrəyişə görə də redaksiya teletaylarını kompüterlə birləşdirən kabellərin birləşdiyi yer tədricən boşalır və kabellər öz yuvalarından çıxır. Bu, təsadüfən olur, ayda bir, ya da iki dəfə. Bununla bağlı baş verən narahatlıq elə də böyük olmur: ayağa qalxmaq və kabeli yerinə taxmaq lazımlı gəlir; buna görə də heç kim kabellərin birləşmə yerlərini dəyişməyi tələb eləmirdi. Növbə çəkən bizlərdən hər birimiz bu haqda bilirdik, amma məxsusən buna görə dil xor olmurduq. Bəlkə də, indiyə birləşmə yerlərini dəyişib-lər. Əgər belədirsa, onda mənim elədiyim kəşf artıq təkrar olunmayacaq.

Milad bayramı ərafəsi idi. Səhifəni gecəyarısı saat üçün yarısına yaxın bir vaxtda qurtardım, özüm üçün bir qədər hava almağa və qəlyan çəkməyə ehtiyatda, heç olmasa, bir neçə dəqiqə saxlamağı sevirdim. Məmnunluqla düşünnürdüm ki, çap maşını artıq məni gözləmir, səhər zəlzələ baş verən İrandan gələcək axırıncı xəbəri – telegramı gözləyir. Agentlik yalnız müxbirin məlumatından bir parçanı vermişdi, bundan sonra ikinci təkan olmuşdu, bu təkan o qədər güclüydü ki, kabel əlaqəsi kəsilmişdi. Radio da susurdu və biz radiostansiyanın artıq uçqunlar içində olduğunu güman eləyirdik. Yalnız öz adamımıza ümid eləyirdik, onun adı Sten Rocers idi. At minicisi kimi cılız birisi idi: bütün yerlər tutulanda belə o, dəfələrlə hansısa hərbi vertolyota özünü sala bilmışdı; onu istisna olaraq nəzərə alırlılar, çünki çəkisi bir çamadanın çəkisindən artıq deyildi.

Ekranda axırıncı ağ, boş düzbucaqlı şəklində titul səhifəsinin maketi görünürdü. İranla əlaqə əvvəlki təki yox idi. Hərçənd dərhal bir neçə teletayp taqqıldayırdı, amma səsin Türkiyə xəttinə qoşulandan gəldiyini mən dərhal ayırd edə bildim. Bu, vərdişdən yaranır, mexaniki

olaraq bunu öyrənirsən. Məni o təəccübləndirirdi ki, hələ də aq düzbucuqlı boş idi, hərçənd teletayp qoşulan kimi də ekranda sözlər görünməliydi, amma bu fasilə bir, ya da iki saniyədən artıq sürmədi. Sonra xəbərin olduqca qısa mətni bütünlükle ekranda göründü və məni sarsıdı. Mətni yadımda saxlamışam. Başlıq artıq hazır idi, altından da mətn gedirdi: «Şerabadda yerli vaxtla saat onla on bir arasında yeddi və səkkiz bal gücündə yeraltı təkanlar təkrar olunub. Şəhər uçqunlar altındadır. Ölənlərin sayı minə yaxındır, altı min adam evsiz-eşiksiz qalıb».

Siqnal səsləndi, məni mətbəə çağırırdı – düz saat üç idi. Belə yiğcam mətndə boş yer qaldığı üçün mətnə iki cümlə əlavə elədim və düyməni basaraq hazır səhifəni mətbəəyə göndərdim. Burada isə səhifə birbaşa linotipçilərə verilir, yığılır və çap maşınına gedirdi. Mənim işim qurtarmışdı; ayağa qalxdım, oynaqlarımı ovuşturdum, sənən qəlyanımı yandırdım və bu zaman döşəmənin üzərindəki kabeli gördüm. Kabel yuvasından çıxmışdı. Ankaradan gələn teletaypin kabeli idi. Məhz Rocers bu teletaypdan istifadə eləmişdi. Kabeli yerdən qaldıranda ani olaraq ağlımdan cəfəng bir fikir keçdi: teletayp səslənməmişdən əvvəl kabel döşəmədəymiş. Aydırırdı, bu, ola bilməzdi, çünkü teletaypla əlaqə olmadan kompüter məlumatı necə qəbul eləyə bilərdi? Tələsmədən teletaypa yaxınlaşdım, mətnin çap olunduğu kağızı cirib çıxararaq, gözümə yaxın tutdım. Mətn mənə bir qədər başqa cür tərtib olunmuş kimi gəldi, amma mən yorulmuşdum, özümü əzgin hiss eləyirdim və buna görə də yaddaşima etibar eləmirdim. Birinci səhifəni görmək istədiyimdən bir daha kompüteri işə saldım və mətnləri müqayisə elədim. Həqiqətən də, bir-birindən fərqlənirdilər, amma əhəmiyyətsiz dərəcədə. Teletaypin mətni belə idi: «Şerabadda yerli vaxtla saat onla on bir arasında bir-birinin ardınca yeddi və səkkiz bal gücündə təkanlar olmuşdur. Şəhər tamamilə dağılmışdır. Ölənlərin sayı beş yüzü keçir, altı min adam isə ev-eşiklərini itirib». Ayaq üstə dayanmışdım, gah ekrana baxırdım, gah da əlimdəki kağıza, nə düşünə, nə də nəsə eləyə bilirdim. Mənaca hər iki mətn olduqca yaxın idi; yeganə hiss olunacaq fərq ölənlərin sayındaydı: Ankara bu rəqəmi beş yüz kimi vermişdi, kompüter isə onu iki dəfə artırmışdı.

Adı jurnalist refleksi məni mətbəəyə bağlanmağa məcbur elədi.

— Qulaq as, — Lenqorna dedim (onda növbətçi linotip o idi), — İran xəbərində səhv aşkar olunub, birinci səhifə, üçüncü sütun, axırıncı sətir. Min olmamalıdır...

Bu zaman mən dayandım, çünkü Türkiyə teletayıp yenidən işlədi və taqqıldatmağa başladı: «Diqqət. Axırıncı məlumat. Diqqət. Zəlzələdə ölenlərin sayı artıq min nəfəri keçib. Rocers. Son».

— Hə, nə oldu? Necə olmalıdır? — aşağıda Lenqorn soruşdu.

Mən köks ötürdüm.

— Oğlan, məni bağışla, — ona dedim, — səhv yoxdur. Günahkaram. Hər şey qaydasındadır. Necə varsa, qoy elə də getsin.

Dəstəyi cəld yerinə qoyaraq teletaypa yaxınlaşdım və bu əlavəni altı dəfə oxudum. Hər dəfə də bu, mənim daha az xoşuma gəlməyə başladı. Məndə belə hiss yaranırdı ki, sanki, ayağımın altındaki döşəmə yumşalır. Kompüterin ətrafına firlanaraq ona inamsızlıqla, hətta bir qədər qorxu hissi ilə baxırdım. O, buna necə müvəffəq olmuşdu? Heç nə başa düşmürdüm və hiss eləyirdim ki, baş verən hadisə üzərində nə qədər çox düşünəcəyəmsə, onu ayırd eləmək də bir o qədər çətin olacaq.

Evdə, artıq yataqda olanda yata bilmirdim. Mən psixi sağlamlığımın hesabına bu nəhs əhvalat haqqında düşünməyi özümə qadağan eləməyə çalışırdım. Əgər ciddi demək lazımlırsə, bu, əhəmiyyətsiz şey idi. Bu haqda kimsəyə danışa bilməyəcəyimi bilirdim, heç kim mənə inanmazdı. Bunu sadəlövh və pis zarafat kimi qəbul eləyerdilər. Yalnız bu zaman mən gördüyümlə kifayətlənməməyi və teletaypa qoşulmayanda kompüteri müntəzəm olaraq müşahidə eləməyi qərara aldım və bu zaman, sanki, bir yüngüllük — hər halda, yuxuya gedə bilmək üçün bəs eləyəcək qədər yüngüllük hiss elədim.

Olduqca yaxşı əhvalda yuxudan oyandım və bir şeytan bilir, bu tapmacanın həlli mənə necə aydın oldu və ya heç olmasa, tapmacanın həllini tapmağa mənə güclü ipucu verdi. Teletayplar işləyəndə titrəyir. Onların titrəyişindən hətta kabellər yuvalarından çıxır. Onların titrəyişləri

alternativ siqnal mənbəyi ola bilməzdim? Hətta mən zəif və ləng insan ağlımla ayrı-ayrı teletaypların səsini ayırd eləyə bilirdim. Paris teletaypını işə düşən andan metal zərbəsinə xas olan səsindən tanıyırdım. Bu siqnalları qəbul eləyən avadanlıqlar isə insandan yüz dəfələrlə çox həssasdır və literin zərbələri arasındaki güclə hiss olunan fərqləri tamamilə müyyəyen eləyə bilərdi. Əlbəttə, bu, yüz faiz mümkün deyildi, buna görə də kompüter teletaypin mətnini sözbəsöz təkrar eləmədi, onu bir qədər dəyişdirdi, sadəcə, özü informasiyada çatmayanı ora əlavə elədi. Ölənlərin sayına gələndə isə, kompüter burada özünü riyazi maşın kimi büruzə verdi, dağilan evlər, zələzlənin baş verdiyi zaman və ölənlərin sayı arasında mütləq statistik korrelyasiya<sup>1</sup> asılılığı olmalıdır. Həqiqi rəqəmi xəbər verərkən kompüter, ola bilsin ki, özünün ildirimsürətli hesablama aparmaq qabiliyyətindən istifadə eləmişdi, buradan da ölənlərin sayını min nəfər göstərmişdi. Belə hesablamlar aparmayan bizim müxbir isə yerindəcə ona deyilən rəqəmləri vicdanla bizə örtürmiş, tezliklə, daha dəqiq informasiya alandan sonra isə düzəlişi göndərmişdi. Kompüter ona görə bu məsələdə öz məlumatlarını eşitdikləri əsasında yox, dəmir yaddaşında qoruduğu statistik materiallar əsasında hazırladığı üçün bu məsələdə üstün olmuşdu. Bu izahat məni bütünlükə sakitləşdirdi. Axi IBM-0161 passiv ötürücü halqa deyildi; əgər teletayp orfoqrafik və ya qrammatik səhv eləyirsə, səhv sanıyənin cüzi bir hissəsində kompüterin ekranında görünür və həmin an da düzgün ifadə ilə əvəz olunur. Bəzən bu, o qədər sürətli olur ki, insan düzəlişi qeyd eləməyi çatdırır və onu gec, teletaypin mətni ilə kompüterin ekranındaki mətni müqayisə eləyəndə aşkar eləyir. IBM təkcə avtomatik metrənpaj deyil, o həm də agentlik və kitabxana maşınınə oxşar şəbəkəyə qoşulub və ondan daha dəqiq informasiyalarla zənginləşən əlavə məlumatlar tələb eləmək olar. Bir sözlə, mən bütün bunları özümə çox yaxşı izah elədim və yaxın növbətçiliyim zamanı bir neçə sınaq keçirməyi qərara aldım; amma bu haqda, o cümlədən Milad bayramı ərəfəsində baş verən hadisə haqqında heç kimə heç nə deməyəcəkdir – belə daha yaxşı idi.

<sup>1</sup> Korrelyasiya – anlayışların, hadisələrin, əşyaların qarşılıqlı əlaqəsi

Mənim imkanlarım kifayət qədər idi. Artıq iki gündən sonra yenidən xarici xidmət salonunda oturmuşdum və Beyrut teletayıpı Aralıq dənizindəki Altıncı donanmaya məxsus sualtı qayığın məhvi haqqında məlumat verəndə ayağa qalxdım; gözümü mətnin sözləri canlanan ekranдан çəkmədən gizlicə, sakit bir hərəkətlə kabeli yuvasından çıxardım. Altı saniyə ərzində mətn yarı sözdə kəsilmiş haldə ekranda donub-qaldı, sanki, kompüter sonra neyləmək lazımlı olduğunu bilmirdi. Lakin onun heyrəti uzun sürmədi, az qala, dərhal ağ fonda dalınca gələn növbəti cümlələr görünməyə başladı. Həyəcanla teletayıpdan götürdüyüm mətnlə bu mətni müqayisə eləməyə başladım. Mənə artıq məlum olan əhvalat təkrarlanırı: kompüter ekranında teletayıpin məlumatını canlandıırı, amma yalnız başqa sözlərlə: «Altıncı donanmanın nümayəndəsi məlumat verdi» əvəzinə «dedi», «axtarışlar davam eləyir» əvəzinə «gedir»; daha bir neçə buna oxşar cüzi fərqlər mətnləri bir-birindən fərqləndirirdi.

Məlumdur ki, insan qeyri-adiliyə necə asanlıqla alışır, əgər o başa düşür və ya əgər onun mexanizmini başa düşdüyüni zənn eləyirsə. Məndə artıq belə təəssürat yaranmışdı ki, pişik siçanla oynayan kimi, mən kompüterlə oynayıram, onu ələ salıram və vəziyyətə nəzarət eləyirəm. Səhifənin maketi çoxsaylı ağ yerlərlə işildayır və onları doldurun məlumatlar indi, bu qızığın vaxtda bir neçəsi eyni vaxtda gəlirdi. Mən ümumi dəstədə növbə ilə uyğun gələn kabeli tapır və onları bir-birinin ardınca yuvasından çıxarırdım, beləliklə, əlimdə artıq altı və ya yeddi kabel vardi. Kabellərdən biri qoşulu olmayında belə kompüter yenə sakit surətdə işləməkdə davam eləyirdi. Mən qərara gəldim ki, deməli kompüter hərflərin və sözlərin taqqıltı səs-lərini bir-birindən ayıra bilir; o, nəyisə tuta bilməyəndə də ani olaraq kənar qıymətləndirmənin və ya hansısa riyazi metodun köməyi ilə mətn əlavə olunur.

Hipnoz olunubmuş kimi hərəket eləyirdim. Fikirlərimi bir yerə cəmləyəndən sonra növbəti teletayıpin işə düşməsini gözləyirdim. Roma teletayıpı taqqıldımağa başlayanda kabeli dartdım, amma ələ güclü dartdım ki, təkcə bu kabel yox, eyni zamanda teletayıpı qidalandıran digər kabel də çıxıb əlimdə qaldı və məlum işdir ki, cihaz söndü. Artıq

qidalandırma kabelini yerinə taxmaq istəyirdim, amma sanki, məni nəsə itələdi və ekrana nəzər saldım.

Roma teletayıpi susmuşdu, kompüter isə heç nə olmayıbmış kimi «Son xəbərlər» başlığı altında italyan hökumətinin böhranı üçün saxlanılmış yeri doldururdu. Nəfəsimi tutaraq yenidən döşəmədə və dizlərimdə qəribə hallar olduğunu hiss eləyərək ekrana yaxınlaşdım və «...baş nazir Batista Kastellianini təyin elədi...» kimi bu sadə sözləri o dünyadan gələn xəbər kimi oxudum. Tələsik Roma teletayıpını baş gücləndirici kabelə qoşdum ki, nə qədər mümkünsə, hər iki mətni tez müqayisə eləyə bilim.

Ooo, indi mətnlər arasındaki fərqlər əhəmiyyətli dərəcədə böyük idi, lakin kompüter həqiqətdən kənara çıxmışdı, daha doğrusu, məlumatın mətnindən. Baş nazir, doğrudan da, Kastelliani olmuşdu, amma bu cümlə ayrı kontekstdə idi və ekrandakına nisbətən altı sətir aşağıdaydı. Məndə belə təəssürat yaranırdı ki, bir-birindən asılı olmayıaraq, iki müxbir eyni bir hadisə haqqında öyrənərək qeydlərinin mətnlərini öz istədikləri kimi redakte eləmişdi. Dizlərim zəiflədiyindən axırıncı dəfə öz fərziyyəmi xilas eləmək üçün oturdum, amma bunun nəticəsiz olduğunu hiss elədim. Mənim bütün rasionalizmim<sup>1</sup> bircə anda alt-üst oldu: əgər teletayp müqəvvə kimi kar və ölü idisə, kompüter teletayıpin titrəyişlərinə əsasən mətni necə oxuya bilərdi? O, heç cür bizim müxbirin işlədiyi Roma teletayıpinin titrəyişini hiss eləyə bilməzdı! Özümü pis hiss eləməyə başladım. Əgər kimsə bu zaman içəri daxil olsaydı, tər basmış, baxışları dalğın, hələ də tərli ovcunda bir yiğin kabeli sixan məni görüb, Allah bilir, hansı şübhələrə düşərdi: mən cinayət başında yaxalanan cinayətkara oxşayırdım.

Özümü künçə sıxışdırılmış sıçovul kimi hiss eləyirdim və açıqlandırılmış sıçovul kimi də hərəkət eləməyə başladım: qızığın halda bütün teletayıpları söndürdüm, beləliklə, bir an sonra axırıncı taqqıltı da kəsildi. Məzar sükutunda öz kompüterimlə təkbətək qaldım. Bu zaman fövqəladə bir hadisə baş verdi, bəlkə də, əvvəl baş verənlərdən daha qəribə bir hadisə. Səhifənin maketi hələ hazır olmasa da, mətnlərin daxil olması olduqca ləngiyirdi. Bundan əlavə, yeni, ləng daxil olan mətnlər də dəqiq mahiyyət kəsb

<sup>1</sup> Rasionalizm – öz işində ağla və idraka əsaslanma

etmirdi, mənasız olurdu. Daha bir dəqiqə keçəndən sonra sətirlər ekrandakı öz yerlərinə doğru sürünməyə başladı, sonra birdən hər şey dayandı.

Bir neçə mətn mənasız – komik məzmunda idi. Onların arasında futbol matçı haqqında qeydlər var idi; oyunun son nəticəsi yazılımlı olan yerdə hər iki komandanın oyuncularının gözəl davranışları haqqında boş bir cümlə yazılmışdı. İrandan gələn növbəti məlumat zəlzələnin kosmik miqyasda olması, hətta Ayda belə müşahidə edilməsi haqqında olan qeydlə kəsildirdi. Bu xəbərlər kənd, şəhər üzrə verilmirdi. Kompüterin ilham aldığı müəmmalı gizli mənbələr yoxa çıxmışdı.

Lakin hər şeydən öncə səhifəni hazırlamaq lazım idi, buna görə də tələsik bütün teletaypları qoşdum və yalnız çap maşını işləməyə başlayanda müşahidə elədiklərim haqda düşünməyə başladım. Bu, çox gözəl, etibarlı işləməyin nümayişinin və heç də ondan az gözəl olmayan dərəcədə pozulmasının mənbəyini tapa bilməsəm, rahat olmayıcağımı bilirdim. Bu işdən xəbərdar olmayanın ağılna gələ bilərdi ki, sadəcə, uyğun suali kompüterin özünə vermək lazım idi: bir halda ki kompüter belə ağıllıdır, eyni zamanda da müntəzəm olaraq sözəbaxandır, qoy o, teletayplar söndürüləndə belə hansı mexanizmlərin köməyi ilə işlədiyi haqqında məlumat versin, sonra nəyə görə bu işi dayandırdığını izah eləsin. Belə fikirlər elektron beyinlər haqqında məşhur olan söhbətlərin təsiri altında yaranı bilər, amma kompüterlə insanla danışdığını kimi danışa bilməzsən: ağıllıdır, ya axmaqdır, fərq eləməz, ümumiyyətlə, o, şəxsiyyət deyil! Ona qalarsa, onda biz xarab olan yazı maşınınından onun xarab hissəsini harada və necə düzəltməyi deyəcəyini gözləməliyik. Kompüter şüurlu surətdə yanaşmadığı informasiyanı yenidən işləyir. Onun ərsəyə gətirdiyi cümlələr sintaksisin reqləri ilə gedən qatarlardır. Əgər onlar reqlərdən çıxırlarsa, demək, onda nəsə düzgün işləmir, lakin özü bu haqda heç nə bilmir və buna görə də onun haqqında lampa, ya da stol kimi danışmağa tam əsasımız var.

Bizim İBM sərbəst surətdə şablon qəzet mətnlərini tərtib eləməyə və yenidən tərtib eləməyə qadir idi, bundan artıq heç nəyə. Ayrı-ayrı mətnlərin nə əhəmiyyəti olduğunu

həmişə yalnız insan müəyyənləşdirə bilər. İBM iki bir-birini tamamlayan mətni bir mətndə birləşdirə, maraqlı məlumatlar üçün, məsələn, belə nəticələrin hazır nümunələrindən – hansı ki onun yaddaşında yüz minlərlə belə nümunə var – istifadə eləyərək, teleqramlar üçün lazımi girişini seçə bilər. Belə girişlər teleqramın mətninə yalnız ona görə uyğun olurdu ki, İBM statistik təhlillər apararaq, necə deyərlər, əsas sözləri tuturdu; məsələn, əgər teleqramda «qapı», «cərimə», «rəqib komanda» sözləri təkrar olunurdusa, kompüter idman repertuarından nəsə seçirdi. Bir sözlə, kompüter uyğun olaraq oxu dəyişib qatarı qoşan və onu lazımlı istiqamətə yola salan, lakin onun yükünün dəyəri haqqında heç nə bilməyən dəmiriyolçuya oxşayır. O, təhlillərin və nəticələrin riyazi əməliyyatlarına uyan sözün, cümlənin və deyimin təmiz xarici xüsusiyyətlərinə görə istiqamət götürür. Ondan hansısa köməyi gözləmək mümkün olan iş deyil.

Evdə gecəni düşüncələr içində yuxusuz keçirdim. Kompüterin işində belə bir qanuna uyğunluq müəyyən elədim: o, informasiyanın mənbəyindən nə qədər çox təcrid olunurdusa, onu yenidən bir o qədər pis qururdu. Əgər mənim iyirmi iki il jurnalist işlədiyim nəzərə alınarsa, bu, mənə tamamilə anlaşılan görünürdü. Sizin bildiyiniz kimi, «Taym», «Nyusuik» kimi çoxtirajlı, həftəlik qəzetlərin redaksiyaları bir-birindən asılı olmadan fəaliyyət göstərir-lər. Onları yalnız eyni bir dünyada yaşamaları və informasiyaların eyni mənbələrə əsaslanmaları yaxınlaşdırır. Bundan əlavə, onların çox şeydə bir-birinə oxşayan oxucuları var. Buna görə də onlarda çap olunan məqalələrin bir-birinə bənzəməsi təəccübüldür deyil. Bu, öz aralarında rəqabət aparan hər iki redaksiyanın əldə elədikləri bazara uyğun özü-nəməxsus proses olaraq mükəmməl şəkildə axıb gedir. Dünya hadisələrinin, ya da bir ölkədə baş verən hadisələrin həftəlik icmalının hazırlanması texnikanın işidir; onları bu mövqedən, daha doğrusu, Birləşmiş Ştatların jurnalistikə elitasının mövqeyindən, eyni təhsil və analoji əsas informasiyalar və oxucuya mümkün qədər çox təsir eləmək şərtləri daxilində yazılımasında, eyni zamanda və bir-birindən asılı olmadan tərtib olunan mətnlərin tez-tez əkizlər kimi bir-birinə bənzəməsində heyrətləndirici heç nə yoxdur. Onla-

rın oxşarlığı özünü cümlələrin eyniliyində yox, ümumi istiqamətdə, üslubda, emosional əhvalda, tələffüzün təribində, bəzi ədəbsiz təfərruatların işıqlandırılmasında, bir-birinə zidd, məsələn, hansısa siyasetçinin xarakterinə aid olan çizgilərin müqayisə olunmasında bürüzə verir. Yəni məharətlə oxucunun diqqətini çəkmək və ona etibarlı informasiya mənbəyindən istifadə elədiyini aşılıamaq hər bir təcrübəli jurnalistin əsas işini təşkil eləyir. Sözün məlum mənasında bizim IBM belə jurnalistin maketi idi. O, qaydaları və qəbulları bilirdi, başqa sözlə, bizim hər birimizin bacardığını o da bacarırdı. Beləliklə, bu IBM özündəki proqramlaşdırılan mühafizəkarlığın köməyi ilə göndərilən maraqlı dəllilləri müqayisə eləməsi ilə adamı şoka salan sərt frazeologiya dahisi oldu. Mən bütün bunları bilirdim, amma onu da bilirdim ki, kompüteri sorğu-sualat tutmaq mümkün deyil. Nəyə görə o, teletayplardan təcrid olunanda elə yaxşı işləyirdi? Nəyə görə bu iş belə tez kəsildi? Nəyə görə sonra o, sayıqlamağa başladı? Hələ də bu suallara cavab tapacağımı ümid eləyirdim.

Növbəti növbətçilikdən qabaq mən Rio-de-Janeyro-daki müxbirimizə zəng eləyib xahiş elədim ki, gecə seansının başlanğıcında Argentina və Braziliya boksçularının görüşlərinin nəticələri haqqında yalan məlumat göndərsin. O, braziliyalıların bütün qələbələri haqqında argentalıların qələbələri kimi məlumat verməliydi və əksinə. Bizim danışğımız vaxtı görüşlərin nəticələri məlum ola bil-məzdi, görüş gecədən xeyli keçmiş başlayırdı. Nəyə görə məhz Rio-de-Janeyroya müraciət elədim? Ona görə ki, peşəkarlıq nöqtəyi-nəzərindən inanılmaz şeyi xahiş eləyirdim, orada olan bizim müxbirimiz, mənim tanışım Sem Gernsbek isə heç vaxt heç nə haqqında soruşturan nadir adamlardan idi.

Təcrübəm mənə belə bir təxmin irəli sürməyə imkan verirdi ki, kompüter Semin öz teletayı ilə göndərəcəyi yalan məlumatı təkrar eləyəcək. (Gizlətməyəcəyəm, bu mövzuyla bağlı mənim fərziyyəm hazır idi: mən təxmin eləyirdim ki, teletayp, elə bil, radioötürücüyə çevrilir, onun kabelləri isə antenanın funksiyasını yerinə yetirir; hesab eləyirdim, mənim kompüterim salonda kabellərin ətrafında yaranan elektromaqnit dalğalarını tutmağa qadirdir;

belə ki, çox ehtimal, radioqəbuledici kimi onun həssaslığı da çox yüksəkdir.) Gernsbek yalan məlumatı ötürəndən dərhal sonra da onu təkzib eləməliydi, onlardan birincisini mən, əlbəttə, məhv eləyəcəkdirim, izi belə qalmayacaqdı. Düşündüyüm plan mənə çox gözəl görünürdü. Təcrübəmin daha çox inandırıcı görünməsindən ötrü mən matç-dakı fasiləyə qədər kompüterlə teletaypin normal əlaqəsini qurmağı qərara aldım, fasilədən sonra isə teletayıp söndürəcəkdirim.

Öz hazırlıqlarımı, emosiyalarımı, o gecənin şəraitini təsvir eləməyəcəyəm, yalnız sizə nə baş verdiyini deyəcəyəm. Kompüter fasiləyə qədər görüşlərin səhv nəticələrini səhifəyə yığdı, fasilədən sonra isə düzgün nəticələri. Siz bunun nə demək olduğunu başa düşürsünüz mü? Nə qədər ki teletayp qosulmuşdu, o, heç nəyi yenidən qurmur, tərtib eləmirdi, sadəcə, kabellə Riodan ona verilən mətni söz-bəsöz təkrarlayırdı. Teletayp söndürüləndən sonra isə o, teletaypa və mənim fərziiyəmə görə, antenanın funksiyasını yerinə yetirən kabelə əsaslanmağa son qoydu və yarışların həqiqi nəticələrini xəbər verməyə başladı! Yəni bu zaman Gernsbekin nə taqqildatlığıının onun üçün heç bir əhəmiyyəti yox idi.

Amma hələ bu da hamısı deyildi. O, görüşlərin həqiqi nəticələrini müəyyən eləyə bildi, yalnız axırıncı, ağırcəkilişlərin döyüşü ilə bağlı səhv elədi. Bir məsələ şübhəsiz idi: teletayp söndürüləndən sonra kompüter teletaypdan asılılığına son qoydu – məndə olan teletaypa da, Rioda olana da. Məlumatı o, hansısa başqa yolla alırdı.

Qan-tər içində bütün bunları həzm eləməyə çalışarkən Braziliya teletayıpı işlədi. Bizim danışdığını kimi, Sem həqiqi nəticələri verdi. Son məlumatında o, düzəliş eləmişdi: hakimlərin qərarı ilə ağırcəkilişlərin döyüşünün nəticəsi ləğv edilmişdi, onlar ringdə qalib gələn argentinaının əlcəklərinin çəkisinin qaydalara uyğun gəlmədiyini müəyyənləşdirmişdilər.

Beləliklə, kompüter bircə dəfə də səhv eləməmişdi. Mənə daha bir məlumat mütləq lazım idi. Mən onu səhifə üzərində işimi qurtarandan sonra Semə zəng eləyib öyrəndim; o artıq öz evində yatırdı və yuxudan oyanandan sonra çəkməçi kimi söyüş söyməyə başladı. Onu başa düşmək

asan idi. Çünkü mənim ona döşədiyim suallar axmaqcasına görünən, səfəh suallar idi: ağırcəkililər arasında döyüşün nəticələri haçan elan olundu və nəyə görə hakimlər qərarlarını dəyişdirdilər? Sem həm birinci, həm də ikinci sualıma cavab verdi. Demək olar, qalib elan olunan kimi də qərar ləğv edilmişdi, belə ki, hakim qalibin əlini qaldıranda əlcəyin dərisinin altında ağır bir şey hiss eləmişdi: lay-lay bir-birinə yapışdırılmış plastik qat döyük vaxtı hərəkət eləyirmiş. Sem bunlar baş verməmişdən əvvəl, nokauta düşən braziliyalı hələ rinqdə uzanarkən teletaypa qaçmışdı. Buna görə də kompüter öz məlumatlılığına görə əsla Semin fikirlərini oxumaq bacarığına borclu deyildi; o, döyüşün həqiqi nəticəsini Semin hələ bu nəticəni bilmədiyi vaxtda elan eləmişdi.

Az qala, yarıml il mən bu gecə eksperimentlərini keçirdim və çox şey öyrəndim, hərçənd əvvəl olduğu kimi, heç nə başa düşmürdüm. Teletaypdan ayrılan kompüter əvvəlcə iki saniyəliyə donurdu, sonra 137 saniyə ərzində məlumatı verməkdə davam eləyirdi. Bu zaman müddətində o, hadisələr haqqında hər şeyi bilirdi, bu müddətdən sonra isə heç nəyi. Bəlkə də, mən bunu birtəhər mənimsəyərdim, ancaq daha dəlaşiq bir kəşf elədim: kompüter gələcəyi görürdü, həm də səhvsiz. İnformasiyanın baş vermiş, ya da indicə baş vermək üzrə olan hadisəyə dəxli olmasının onun üçün heç bir əhəmiyyəti yox idi, əsas olan bu hadisənin 2 dəqiqə 17 saniyə ərzində baş verməsiydi. Əgər mən ona teletaypda uydurulmuş informasiya ötürürdümsə, kompüter onu itaətlə təkrarlayırdı, amma kabeli çıxardanda dərhal da dayanırdı, kiminsə uydurduğunu yox, əslində baş verən hadisənin təsviriylə davam eləməyi bacarırdı. Heç olmasa, mən nəticə çıxardım və nəticəni özümdən kənara qoymadığım dəftərə qeyd elədim.

Mən tədricən buna alışdım və özüm də bilmirəm haçan bunu köpəyin özünü aparması ilə müqayisə eləməyə başladım. Onu da izə salmaq lazımdı, izə düşməmişdən əvvəl ona – əsas hadisələrin nəticələrini qoxulamaq üçün verirdilər. İt kimi o da faktları mənimsəmək üçün bir qədər vaxt tələb edirdi, faktlar az olanda isə dayanırdı, ya ümumi cümlələrlə cavab verir, ya da yalançı izlə gedirdi. Əgər mən əvvəlcədən tamamilə birmənalı olaraq adları

müəyyən eləmirdimsə, o, məsələn, eyni adı olan yaşayış məskənlərinin adını qarışdırırdı. İt kimi onun üçün də hansı izlə getməsinin heç bir əhəmiyyəti yox idi, amma o, izə düşəndən sonra 137 saniyə ərzində tamamilə qüsursuz işləyirdi.

Bizim, adətən, səhərlər saat üçlə dörd arasında başlayan gecə təcrübələrimiz istintaq təhqiqatına bənzəyirdi. Mən onu divara dirəməyə cəhd eləyir, bir-birini inkar edən alternativ çarpez sualların taktikasından yararlanmağa çalışırdım; özünün bütün sadəliyinə baxmayaraq, hələlik mənim ağlıma valehedici bu fikir gəlmirdi.

Sizin də xatırladığınız kimi, Rocers Şerabaddakı zəlzələ haqqında Ankaradan xəbər vermişdi, başqa sözlə, məlumatı verənin məhz hadisənin baş verdiyi yerdə olması mütləq deyildi. Lakin hələlik söhbət dünyəvi hadisələrdən getdiyindən istisna eləmək olmazdı ki, insan, ya da heç olmasa, hansısa bir canlı hadisəni müşahidə eləyir, kompüter isə hansısa üsulla bundan yararlanmayı bacarıır. Mən yerin adını elə seçməyi qərara aldım ki, orada əvvəlcədən insan yaşamadığı məlum olsun; söhbət Marsdan gedirdi. Mən kompüterə Sirtis Minorun koordinatlarını verdim və «indi Sirtis Minorda günəşli gündür, ətrafa baxanda biz görürük...» cümləsinə çatanda kabeli yuvasından çıxarddım. Bir saniyəlik fasılədən sonra kompüter cümləni belə bitirdi: «... günəş şüaları içində olan planeti...» və bununla da dayandı. Mən bunu müxtəlif üsullarla on dəfə təkrarladım, amma bunun köməyi ilə bircə dənə belə olsun, maraqlı təfərrüata nail ola bilmədim, hər şey ümumi sözlərlə təsvir olunurdu. Bu yolla da müəyyən elədim ki, planetin kompüterin xəbərdarolma əhatəsinə dəxli yoxdur; özüm də bilmirəm nəyə görə, amma bundan özümü bir qədər yüngül hiss elədim.

Bundan sonra neyləməli? Mən, əlbəttə, bunlarla sensasiyalı açıqlamalar edər, məşhurlaşar və heç də az pul qazanmazdım, amma bircə dəqiqəliyə də olsa, bu ehtimalı ciddiyə almırdım. Nəyə görə? Özüm də yaxşı bilmirəm. Bəlkə də, ona görə ki, sırrın aşkar olunması məni arxa plana sıxışdıracaqdı. Özlüyümdə zorla redaksiyaya soxulan texniklər dəstəsini, öz aralarında peşəkar jarqonlarında danişan ekspertləri təsəvvür eləyirdim, onların hansı nəti-

cəyə gəlməsindən asılı olmayaraq, mən dərhal boşboğaz və avam birisi kimi işdən kənarlaşdırılacaqdım. Mən yalnız xatirələr yaza, müsahibələr verə və çeklər ala bilərdim. Amma məni hər şeydən az məhz bu təmin eləyirdi. Kimin-ləsə sirri bölüşməyə hazır idim, amma bu şərtlə: öz haqlarından tam istifadə eləyə bilim. Tamamilə etibar elədiyim yaxşı bir mütəxəssisi əməkdaşlığa dəvət eləməyi qərara aldım.

Yaxından yalnız bir nəfəri tanıydım – MTİ<sup>1</sup>-dən Milton Hartı. Bu, xaraktercə orijinal və məhz zamanın tələbləri ilə uyuşmayan adam idi; belə ki, o, böyük kollektivdə çətinliklə işləyirdi, bizim zəmanəmizdə isə tək işləyən alimlər nəslə kəsilmiş mastodontlardır<sup>2</sup>. Təhsilinə görə Hart fizik idi, ixtisasca informasiya sahəsində işləyən programçı idi və bu, məni tamamilə təmin eləyirdi. Doğrudur, indiyə qədər biz onunla özünəməxsus şəraitlərdə görüşmüştük: hər ikimiz maconq<sup>3</sup> oynayırdıq, digər görüşlərimiz isə müntəzəm olmurdu, amma məhz bu oyun zamanı adam haqqında çox şey öyrənmək olar. Onun qeyri-adiliyi ondaydı ki, o, qəfildən ucadan müxtəlif qəribə fikirlər səsləndirirdi. Bir dəfə o, necə oldusa, məndən soruşdu: «Allah dünyanı səhvən yarada bilərdimi?» Heç vaxt bilmək olmazdı ki, o, ciddi deyir, ya zarafat eləyir, ya da həmsöhbətini masqaraya qoyur. Amma onun, heç şübhəsiz, yaxşı başı var idi; telefonla görüşməyi razılaşdıraraq, yaxın bazar günü onun yanına getdim və ümid elədiyim kimi, onu gizli planıma cəlb edə bildim.

Bilmirəm o, dərhal mənə inandımı? Hart elələrindən deyildi ki, bunu bilə biləsən, amma hər halda, mənim ona danışdıqlarımın hamısını yoxladı və ilk növbədə də mənim ağlıma belə gəlməyəni elədi. O, bizim kompüteri federal şəbəkədən açdı. Dərhal da mənim IBM-imin müstəsna istedadını, sanki, əl ilə sildilər. Gizli qüvvə kompüterdə yox, şəbəkədəymış. Sizin də bildiyiniz kimi, indi şəbəkədə qırx mindən artıq hesablama mərkəzləri var, amma siz, bəlkə də, bilmirsiniz (Hart mənə deyənə qədər mən bu haqda eşitməmişdim) ki, şəbəkə onurğa sütununun əsəb

<sup>1</sup> MTİ – Massaçusets Texnologiya İnstitutu

<sup>2</sup> Mastodont – qədimdə yaşamış xortumlu böyük heyvan

<sup>3</sup> Maconq – domino daşlarına bənzər sümüklərlə oynanan qədim Çin oyunu

sistemini xatırladan iyerarxik sistem üzrə qurulub. Şəbəkənin hər bir ştatda öz qovşağı var, həm də qovşaqlardan hər biri yaddaşında bütün alimlərin bir yerdə bildiklərindən daha çox məlumatlar saxlayır. Hər bir abonent bir ay ərzində kompüterlə şəbəkədən istifadə eləmə vaxtından asılı olaraq hansısa əmsalların və ədədlərin köməyi ilə hesablanan haqq ödəyir. Kompüterin vəzifəsi şəbəkədəki informasiya gərginliyini bərabər surətdə bölməkdən və xüsusi yaddaş bankı adlandırılan, yəni qapalı informasiyanı – dövlət, hərbi və bu kimi sırları qoruyub saxlayan yaddaşa nəzarət eləməkdən ibarətdir.

Hart mənə bu haqda deyəndə heyrətdən sifətim uzandı. Mən heç vaxt şəbəkənin mövcudluğunu və YUPI-nin onun abonenti olduğu haqqında eşitməmişdim, mən bu haqda telefonla danışarkən telefon stansiyasının quruluşu haqqında düşündüyümdən çox düşünməmişdim. Ödazlığına görə danlanılması mümkün olmayan Hart qeyd elədi ki, mən kompüterlə gecə təklikdə qalmağımı sərsəm hekayələr ruhunda, qalan dünyadan uzaqlarda romantik görüş kimi təsvir eləmək istəyirəm, amma əksər abonentlər ona tamam başqa cür münasibət bəsləyirlər: onlar, adətən, saat üçlə dörd arasında yatırlar, buna görə də sübhçağı vaxtları az gərginlik istifadə olunur və mənim IBM-im səhər, pik vaxtı olduğundan daha böyük gərginliklə işləyə bilər.

Hart YUPI-nin abonent kimi ödədiyi hesablara baxdı və məlum oldu ki, iki dəfə mənim IBM-im bütün federal şəbəkənin 60-dan 65 faizinə kimisini istifadə eləyib. Doğrudur, bu ağlasığın yüksəklənmə o qədər də çox davam eləməyib, bir neçə on saniyə, amma kimsə mütləq maraqlanmaliydi ki, nəyə görə agentliyin növbətçi jurnalisti milli gələrin bütün sütunlarının hesablanmasında lazım olan yüksəklənmədən iyirmi dəfə artığını istifadə eləyib? İndi, az qala, bütün hesablaşmaları maşınlar aparır və hesabların ödənilməsi üzərindəki nəzarəti də, məlum olduğu kimi, kompüterlər yerinə yetirir; kompüterlərsə heç nəya heyrətlənmir, ən azından əgər hesab vaxtında ödənilirsə, bunda heç bir problem yox idi, belə ki, hesabı da YUPI-nin mühasibatlığının kompüteri aparırıdı. O da məlum oldu ki, mənim Marsdakı Sirtis Minor mənzərəsinə marağım üçün

YUPİ 29.000 dollar ödəməli olmuşdu, əgər marağımın da təmin olunmadığı nəzərə alınsa, bu, olduqca çox idi. Kompiuter həmin an daş kimi lal-kar olmasına baxmaya-raq, gücü daxilində olan hər şeyi eləmişdi və səkkiz dəqi-qəlik sükütu ərzində trilyonlarla, billionlarla əməliyyatları yerinə yetirmiş, bu da açıq-aşkar aylıq hesabda öz əksini tapmışdı. Bu şifrlənmiş əməliyyatların xarakterinin bizim üçün tapmaca qalması isə başqa məsələydi. Burada təmiz riyazi sehrbazlıq var idi.

Sizə xəbərdarlıq eləmək istəyirəm ki, bu, ruhlar haqqında hekayə deyildir. Axırət təzahürləri, qabaqcadan hiss eləmə, mistik peyğəmbərlik, lənətləmə, xəyallar və bütün digər düz, aydın, cəlbedici və hər şeydən əvvəl sadə varlıqlar bizim həyatımızdan birdəfələk gediblər. IBM maşınınə federal şəbəkənin baş girişindən girən ruhu dəqiq təsvir eləmək üçün diaqramlar çizməq, modellər çəkmək, detektiv qismində isə kompiuterlərdən istifadə eləmək lazımdır ki, onlar digərlərinə kimi gedib çıxa bilsinlər. Yeni tipli ruh ali riyaziyyatdan doğur və buna görə də ələkeçməzdür. Mən sizin saçlarınızı biz-biz qaldırmamışdan əvvəl Hartın nitqindən bəzi şeyləri danışmalyam.

İnformasiya şəbəkəsi elektrik şəbəkəsini xatırladır, yalnız enerji əvəzinə ondan infromasiya tələb olunur. Elektrik enerjisinin, ya da infromasiyanın dövr eləməsi anbara birləşdirilən boru xətlərindəki suyun hərəkətini xatırladır. Cərəyan müqavimət az, ya da tələbat çox olan yerə gedir. Əgər qüvvə kabellərindən birini kəsəriksə, onda elektrik enerjisi özüne dolayı yol tapacaq, bu da qəzaya və çox yüklənməyə gətirib çıxaracaq. Obrazlı desək, mənim IBM-im teletaypla əlaqəsini itirəndən sonra kömək üçün şəbəkəyə müraciət eləyib, şəbəkə də onun çağırışına saniyədə on min kilometrdən artıq sürətlə cavab verib, çünkü məhz enerji məftillərlə bu sürətlə hərəkət eləyir. Bu kömək çağırılana qədər iki-üç saniyə keçib, bu müddət ərzində də kompiuter susub. Sonra əlaqə necəsə bərpa olunub, amma hansı yolla, bu haqda biz bundan sonrası üçün də bir şey başa düşə bilmirdik.

İndiyə qədər deyilənlərin aşkar fiziki xarakteri var idi və hətta hesablaşmalarда özünü dollar kimi büruzə verirdi, amma yalnız onda əldə olunan məlumatlar təmiz neqativ

idi. Biz artıq kompüterin qeyri-adi istedadını itirməsi üçün neyləmək lazım olduğunu bildirdik: onu informasiya şəbəkəsindən ayırmak kifayət eləyirdi. Amma biz əvvəlkitek başa düşə bilmirdik ki, şəbəkə ona bu an zəlzələnin baş verdiyi hansıa Şerabada, ya da boks matçının keçirildiyi Riodakı salona kimi gedib çıxmaga necə kömək eləyib? Şəbəkə qapalı sistemlə bir-birinə birləşdirilən kompüterləri təmsil eləyir, kompüterlər xarici dünyaya münasibətdə kor və kar olur, onların girişləri və çıxışları teletayplar, telefon qoşulmaları, korporasiyalarda və ya federal müəssisələrdə qeydə alanlar, banklarda, enerji sistemlərində, böyük firmalarda, aeroportlarda idarə pultları və s. olur. Onun nə gözü var, nə qulaqları, nə şəxsi antenası, nə də həssas ötürücüləri və bundan əlavə, o yalnız Birləşmiş Ştatların ərazisini əhatə eləyir; belə olan halda o, hansıa İran haqqında necə informasiya ala bilər?

Hart da bu haqda mənim bildiyim qədər bilirdi, yəni heç nə bilmirdi, amma özünü qətiyyən mənim kimi aparmırdı; o, belə suallar vermir və mən ona bu sualları döşəməyə cəhd eləyəndə də ağızımı açmağa imkan vermirdi. Məni susdurmağa müvəffəq ola bilməyəndə və mən qəzəblənmiş halda yuxusuz qaldığım gecə saat üçlə dördün arasında asanlıqla dilimdən uçub qopan xoşagəlməz şeyləri ona danışanda da mənə izah elədi ki, o nə falçıdır, nə cadugər, nə də gələcəyi görən.

Şəbəkənin əvvəlcədən planlaşdırılmayan və qabaqcada Görünməyən xassələrini bürüzə verdiyi məlum oldu; Marsla olan əhvalat şəbəkənin məhdudluğunu, amma fiziki xarakteri olduğunu göstərirdi, yəni tədqiq oluna bilər və tədqiqat bir müddətdən sonra, yəqin, mənim suallarımı cavab verməyəcək öz nəticələrini verə bilər; belə ki, elmdə belə sualların qoyulması, ümumiyyətlə, qəbul edilməyib. Pauli prinsipinə əsasən, hər bir kvant vəziyyəti yalnız bir elementar zərrəcik tərəfindən tutula bilər, daha iki, beş və ya milyon zərrəcik tərəfindən yox və fizika yalnız belə müəyyənləşmə ilə məhdudlaşır, buna görə də ona sual vermək olmaz, çünki bütün zərrəciklər tərəfindən bu qanuna ciddi əməl olunur və kimsə, ya nəsə zərrəciklərə özlərini başqa cür aparmağı qadağan eləyir. Təyin edilə bilməmə prinsipinə əsasən isə zərrəciklərin özünü aparması yalnız statistik

olaraq təsvir olunur və bunun sərhədlərində onlar özlərinə klassik fizikanın nöqtəyi-nəzərindən ədəbsiz hesab olunan, hətta dəhşətli şeylərə icazə verirlər, beləliklə də, özlərini aparmaq qaydalarını pozurlar; amma bu nə qədər ki təyin oluna bilməmə prinsipinin razılığı ilə baş verir, onları cinayət yerində, bu qanunu pozduqları yerdə müəyyən eləmək olmur. Yenə də soruşturma olmaz ki, zərrəciklər təyin oluna bilməmə zonası daxilində özlərini niyə belə ədəbsiz aparırlar, kim onlara özlərini belə aparmağa icazə verir; sağlam düşüncənin əksinə olaraq belə şeylərin fizikaya aidiyəti yoxdur. Bəzi hallarda, həqiqətən də, zərrəciklərin özlərini təyin oluna bilməmə hüdudlarında cəzasız qalacağına tamamilə əmin olan cinayətkar kimi apardıqlarını hesab eləmək olar, buna görə də onların fəaliyyət metodları elədir ki, kimsə onları cinayət yerində yaxalaya bilmir, bu heç bir nəticəyə gətirməyən, amma ziyanlı qatma-qarışığıla aparıb çıxaran antroposentrik<sup>1</sup> düşüncə üsuludur, çünkü elementar zərrəciklərə insanın məkriliyi və hiyləsi də əlavə olunur.

Deməli, belə mühakimə yürütmək olar ki, informasiya şəbəkəsi yer üzündə nələr baş verdiyi haqqında informasiya almağa qadirdir, hətta şəbəkənin, heç bir ötürücünün, ümumiyyətlə, olmadığı yerlərdən də. Görünür, bu nəticəyə gəlmək olar ki, şəbəkə teleoloji<sup>2</sup> qradiyentlə<sup>3</sup> özünün «şəxsi qavrama sahəsi»ni yaradır, ya da məlum terminologiyadan istifadə eləyərək, lakin heç bir elmi dəyəri olmayan başqa yalançı zərrəciklər uydurur; söhbət ondan gedir ki, hansı sərhədlərdə, hansı başlanğıc və məhdud şərtlərdə şəbəkə fəaliyyət göstərir, qalanlarını isə gələcəkdə fantastik roman yazarlarının ixtiyarına buraxmaq lazımdır. Bizi əhatə eləyən dünyani görmə, eşitmə və digər orqanlar olmadan da dərk eləməyin mümkün olduğunu biz artıq biliyoruk, çünkü bu, eksperimental təcrübələrlə sübuta yetirilmişdir. Fərz eləyək ki, bizim hesablama proseslərinin maksimum sürətini təmin eləyən optimizatoru olan rəqəmli maşınınımız var və bu maşın

<sup>1</sup> Antroposentrik – insanın bütün kainatın mərkəzi olması və bütün kainatın son məqsədinin insan olmasını telqin eləyən cərayan

<sup>2</sup> Teleoloji – təbiətdə hər şeyin müəyyən məqsədlə yarandığını və hər bir inkişafda qabaqcadañ olunmuş məqsədin həyata keçirildiyini iddia edən idealist nəzəriyyə

<sup>3</sup> Qradiyent – hər hansı bir fiziki kəmiyyətin uzunluq vahidinə keçirildikdə artma və ya azalma ölçüsü

yarısı günəşlə işıqlandırılan, yarısı isə işıqlanılmayan meydanda qoyulub. Əgər maşın günəşin altında olarkən qızacaq və hesablama sürəti aşağı düşəcəksə, optimizator mühərriki işə salacaq və maşın meydanın günəş tutmayan hissəsinə keçəcək, kölgə çəkilməyənə qədər soyuyacaq və yaxşı işləməyə başlayacaq. Belə olan surətdə maşının gözü olmasa da, işığı kölgədən ayıra biləcək. Olduqca primitiv nümunədir, lakin bu göstərir ki, xarici mühitə münasibətdə heç bir duyğu orqani olmadan da bizi əhatə eləyən mühit-də istiqaməti müəyyən eləmək olar.

Hart hər ehtimala qarşı bir müddətə məni susdura bildi və özünün hesablamları, eksperimentləri ilə məşğul oldu, mənsə düzgün hesab etdiklərim haqqında düşünmək fürsəti əldə elədim. Bunu o artıq mənə qadağan eləyə bilməzdi. «Bəlkə də, nə vaxtsa hansısa növbəti müəssisə öz kompüterini şəbəkəyə qoşacaq, – mən düşünürdüm, – şəbəkənin böhranlı başlanğıçı geri qalmış olacaq və şəbəkə orqanizmə dönəcək». Dərhal da ağlıma Moloxun – kabellərdən caynaqları olan elektron çubuqlardan ibarət nəhəng hörümçəyin surəti gəlir; hörümçək Qayalı dağlardan Atlantik okeanına qədər olan yerdə torpağa basdırılıb, məktubları sayıv və təyyarədə sərnişin yerlərini müəyyən eləyir, eyni zamanda, adamları əsarət altına almaq və Yer kürəsini ələ keçirmək planını da qarnında gəzdirdir. Bütün bunlar, əlbəttə, cəfəngiyatdır. Şəbəkə bakteriya, ağac, heyvan, ya da insan kimi orqanizm deyildir, sadəcə, mürəkkəbliyin böhran həddinə çatandan sonra sisteme çevriləcək, qalaktikanın və ulduzun sistemə çevrildiyi kimi. Şəbəkə – sistemdir, ya orqanizm? Bu adını çəkdik-lərimizdən heç biri deyil, amma buna oxşar olan yenisi də yoxdur. Doğrudur, onu biz özümüz yaratmışıq, amma nə yaratdığımızı axıra qədər bilməmişik.

Hart, adətən, mənim növbətçi olduğum vaxtlarda saat üçə az qalmış kağızlarla doldurulmuş portfellə, ağızına kimi qəhvəylə dolu olan termosla gəlirdi və işə başlayırdı, mənsə özümü axmaq yerində hiss edirdim. Əgər işin xeyri nöqtəyi-nəzərindən o haqlıydısa, mən neyləyə bilərdim? Əvvəl olduğu kimi, özüm üçün fikirləşir, növbəti izahatı düşünüb tapırdım; məsələn, bu əşyalara, yüksək gərginlikli xətlərə, teleqrafın sualtı xətlərinə, televiziya antenala-

rına, hətta metal torla çəpərləməyə, taqlara və körpünün, reşlərin, qaldırıcıların hissələrinə, dəmir-beton binalardakı armaturlara qədər olan ölü dünyani özüm üçün təsəvvür eləyirdim; bütün bunlar şəbəkədən olan impulsla hərəkət edən, mənim IBM-imin sayılı saniyələr ərzində idarə elədiyi nəhəng mexanizmə çevrilir. Məhz kompüterin kristallaşmanın mərkəzində dayandığını bir neçə əyani misal aydın göstərirdi. Hətta bu qarışq təxminlər də fövqəladə və danılmaz faktları – hadisələri qabaqcadan görmək qabiliyyətini və bu qabiliyyətə ikicə dəqiqənin içində malik olmayı necəsə izah eləyə bilməzdi, mən səbirlə susmağa məcbur idim, çünki Hartın özünü tamamilə məsələnin həllinə həsr elədiyini gördürüm.

Faktlara keçirəm. Biz Hartla iki şeyi müzakirə eləyirdik: effektin praktik istifadəsini və onun mexanizmini. Gözlədiyimizin əksinə olaraq, effektin 137 saniyə praktik istifadə perspektivləri nə xüsusən geniş, nə də xüsusən vacib oldu, sadəcə, effekt hansısa təmiz fantastik təsir bağışlayırdı. Xalqların taleyinin və ümumdünya tarixinin gedişinin qabaqcadan bütünlükə deyilməsi iki dəqiqəlik müddətə yerləşməzdi, bundan əlavə, hətta iki dəqiqə sonrakın da qabaqcadan xəbər verilməsi əngəllərlə üzləşir, elə görünür ki, ikincidərəcəlidir, amma bununla belə, həllədicidir; kompüterin öz səhvsiz proqnozlarını verməyə başlaması üçün onu mütləq uyğun olan izə salmaq, lazımı surətdə istiqamətləndirmək lazımdır, bunun üçünsə iki dəqiqədən daha uzun müddət tələb olunur. Buna görə də əgər söhbət effektin praktik istifadə olunmasından gedirse, onda heçliyə çevrilir. Qabaqcadan xəbərvermə müddətini bir saniyə belə artırmaq olmaz. Hart təxmin eləyirdi ki, bu, universal əhəmiyyətli sabit kəmiyyətdir, hərçənd bizə məlum deyildir. Əlbəttə, ruletkə ilə oyun üçün olan effektdən istifadə eləmək, ya da böyük qumar evlərindəki bankları dağıtməq olar, lakin bunun üçün lazımlı avadanlığın qiyməti heç də az deyildi – IBM-in qiyməti dörd milyon dollara yaxındır, ikitərəfli, həm də yaxşı maskalanmış rabitənin, stol arxasındaki oyunçu ilə hesablama mərkəzi arasındaki rabitənin təşkil ediləsi isə heç də asan deyildi, hələ dərhal aldadılmasına görə şübhə yarana biləcəyin belə demirik. Yeri gəlmışkən, effektdən belə istifadə olunması bizi maraqlandırmırı.

Hart bizim kompüterin imkanlarının kataloqunu tərtib elədi. Əgər ondan dəqiq bir yerdə iki dəqiqə sonra usağı olacaq qadının usağının cinsini soruşsaq, usağın cinsini səhvsiz müəyyən eləyəcək, lakin belə qabaqcadan xəbər-verməni, çətin ki, dəyərlı cəhd kimi qiymətləndirmək mümkün olsun. Əgər siz atış seriyalarının başlanğıc nəticələrini kompüterə xəbər verərək, mis pulu oyun avtomatına atıb, sonra isə informasiya verməyi dayandırırsınızsa, o, əvvəlcədən sonrakı 137 saniyəyə qədərki bütün atışların nəticələrini deyə bilər, vəssalam. Siz bu zəri və mis pulu atmali, kompüterə növbəti nəticəni 36–40 dəfədən az olmayaraq bildirməlisiniz, bu da, əslində, itin izə salınmasını xatırladır – milyardlarla nəticə arasında olan yeganə nəticəni; belə ki, hər an, bir Allah bilir, nə qədər adam zər və mis pulu oyun avtomatlarına atrı, kompüter isə lal və kardır, bu çoxluğun içindən sizin atış seriyalarınızı müəyyən eləməlidir. Siz zəri və mis pulu, əslində, olduğu kimi də atmalısınız. Əgər atmağa son versəniz, kompüter yalnız sıfırı taqqıldادا-قاq, əgər iki dəfə atsanız, o yalnız iki nəticəni göstərəcək. Onun şəbəkə ilə birləşdirilməsi mütləqdir, hərçənd sağlam düşüncə şəbəkənin ona kömək eləyə bilməyəcəyini deyir: əgər zər cəmi-cümlətanı iki addım ondan aralıda atılırsa, burada şəbəkə nəyə lazımmış? Amma şəbəkədən təcrid olunarsa, o, bircə hecanı belə xəbər verməyəcək, bu rabi-təni bizim başa düşməməyimiz isə mühüm deyil.

Nəzərə alın ki, kompüter əvvəlcədən sizin zəri atıbatmayacağınızı bilir, sonra isə bütün şəraitin inkişafını qabaqcadan duyur, yəni təkcə atılan zərin nəticələrini yox; həm də sizin zəri atıbatmayacağınızı aid qərarınıza gəlin-cə, özünüzü necə aparmağınızı da hiss edir. Biz belə sinaqlar da elədik; məsələn, mən zəri altı dəfə ardıcıl atmağı qərara aldım, Hart isə mənə mane olmaliydi, ya da atışı mümkünsüz eləməliydi, həm də mən onun atış seriyalarına aid qərarını bilmirdim. Məlum oldu ki, kompüter əvvəlcədən təkcə mənim atış planlamı yox, Hartın hərəkətlərini də, yəni Hartın mənə növbəti dəfə mane olmaq üçün nə vaxt stəkanı saxlayan əlimi tutacağını da bilirmiş. Bir dəfə elə alındı ki, mən dörd dəfə ardıcıl atmağı qərara aldım, amma nəzərdə tutulan vaxtda yalnız üç dəfə atdım, çünki döşəmədəki kabelə ayağım ilişdi və zəri vaxtında atmağı

çatdırmadım. Kompüter hansı yollasa ayağımın dolaşacağını bilirmiş, hansı ki bunu mən heç özüm də gözləmirdim, yəni o, mənim haqqımda mənim özümdən çox bilirmiş.

Biz çoxlu adamın dərhal iştirak eləyəcəyi daha mürəkkəb vəziyyətləri də müzakirə eləyirdik; məsələn, zərlə kubok uğrunda mübarizə kimi; amma buna oxşar eksperimentləri keçirmirdik, çünki bunun üçün bizim özümüzə rəva görə bilməyəcəyimiz çoxlu vaxt tələb olunurdu. Hart həm də sümük əvəzinə elə də böyük olmayan, izotopların<sup>1</sup> ayrı-ayrı atomları səpələnmiş avadanlıqdan istifadə eləyirdi, ekrannda isə stintillyasiya adlanan alışma baş verirdi. Kompüter onları fizik kimi qabaqcadan dəqiq görməyi bacarmırıdı, yəni o yalnız parçalanma ehtimalının ola biləcəyini bilirdi. Zərin və sümüyüñ məhdudlaşmaya dəxli yox idi. Görünür, bu, onların makroskopik<sup>2</sup> obyektlər olduğundan irəli gəlirdi. Bizim beynimizdə isə qərar mikroskopik proseslər tərəfindən müəyyən olunur. Hart deyirdi ki, görünür, onların kvant<sup>3</sup> xarakterləri yoxdur.

Bütün bunlarda, deyəsən, bir ziddiyət var. Nəyə görə kompüter iki dəqiqdən sonra baş verənləri görə bilir, hərçənd bu sualı verəndə mən hələ özüm bilmirəm proqnozun həyata keçməsinə gətirəcək bu addımı atıram, amma həmin bu anda da kompüter radioaktiv izotopun hansı atomlarının parçalandığını qabaqcadan xəber verə bilməz. Hart təsdiq eləyir ki, ziddiyət hadisələrin özündə deyil, bizim dünya, xüsusilə də vaxt haqqındaki təsəvvürlerimizdədir. Budur onun sözləri: «Əgər vaxtı özümüz üçün keçmişdən gələcəyə uzanan düz xətt kimi təsəvvür eləsək, onda bizim şüurumuza bu xətt boyunca diyirlənən və ona yalnız bir nöqtədə toxunan təkər kimi baxmaq olar. Nöqtə hazırlı an adlanır və o, öz yerini yeni nöqtələrə verərək labüb olaraq keçmiş ana dönür. Psixoloqların tədqiqatları göstərib ki, bizim hazırlı an hesab elədiyimiz vaxt zamana görə uzunluqdan məhrum olmuş müəyyən ölçüsü olan bir kəsikdir, uzunluğu yarım saniyədən belə dəfələrlə azdır. Buna görə də mümkünkündür ki, xəttə toxunma vaxtı, bəlkə

<sup>1</sup> Izotoplар – eyni kimyəvi element atomlarının radioaktivliyi və atom çökisinə görə bir-birindən fərqlənən formaları

<sup>2</sup> Makroskopik – adı gözə görənə bilən

<sup>3</sup> Kvant – hər hansı bir fiziki kəmiyyətin ən kiçik miqdarı

də, daha uzun sürsün, onun böyük bir kəsiyi ilə hər bir məlum anda əlaqədə ola bilər və bu zaman kəsiyinin maksimal uzunuğu məhz 137 saniyədən ibarətdir».

Əgər, həqiqətən də, Hart deyən kimidirsə, onda bizim bütün fizikamız çərəsiz dərəcədə antroposentrikdir, çünkü insan hissərinin və biliyinin hüdudları kənarında qiymətli heç nəyin olmadığına əsaslanır. Bu, onu göstərir ki, fiziklərin indi təsdiq elədiklərindən fərqli olaraq dünya başqa cür qurulub; elektronikaya əsaslanan, ya da onun özüylə gələcəyi qabaqcadan xəbər verə bilmək bəsirətinin elmdə yeri yoxdur. Fizika vaxt haqqındaki təsəvvürlərə görə dəhşətli çətinliklər yaşayır, hansı ki bu təsəvvürlərin nəzəriyyə və qanunlarına görə, vaxt dönəmə qabiliyyətinə malikdir, amma əslində isə belə deyil. Bundan əlavə, vaxtin atom-daxili hadisələr miqyasında ölçülməsi daha çox çətinliklər törədir, nəinki zaman fasılısinin ölçülməsi. Bunun səbəbi, bəlkə də, indiki an anlayışının təkcə Eynşteynin nəzərdə tutduğu kimi anlaşılmamasındadır, yəni o, müşahidəçilərin lokalizasiyasından<sup>1</sup> və nəzərdə tutulan həmin yerdə görünmə miqyasından asılıdır.

Kompüter öz fiziki hazırkı anını yaşayır, bu an isə bəzən bizim yaşadığımız andan daha geniş olur. Yəni bizim üçün iki dəqiqədən sonra başlayacaq an artıq kompüter üçün başlayır – bizim hazırkı anda gördüyüümüz və hiss elədiyimiz dəqiqliklə. Bizim şüurumuz beynimizdə bütün baş verənlərin yalnız zərrəciklərini təşkil eləyir və biz bütün atış seriyalarını qabaqcadan deməli olan kompüteri aldatmaq üçün zəri yalnız bircə dəfə atmağı qərarlaşdıranda o, bunu dərhal bilir.

Hansı yolla? Bunu biz sadə misallardan istifadə eləyərək özümüz üçün təsəvvür eləyə bilərək, ildirim və göy gurultusu elektrik boşalmasının yaxınlığındakı yerdən eyni zamanda müşahidə olunur, amma boşalmadan uzaq yerlərdə isə müxtəlif vaxtlarda. Bu misalda ildirim – mənim səssizcə zəri bir neçə saniyədən sonra atmaq qərarimdır. Göy gurultusu isə – mənim növbəti atışdan, həqiqətən də, imtina eləməyimdir. Kompüter hansı naməlum yollasa mənim beynimdən «ildirimi» dartıb çıxarıır, yəni qəbul olu-

<sup>1</sup> Lokalizasiya – hər hansı bir hadisənin, məsələn, mühariənin, yanğının və sairənin baş verdiyi yerdən kənara çıxmamasına yol verməmək

nan qərarı. Hart bunun çox mühüm fəlsəfi nəticələri olduğunu təsdiqləyir, çünkü bu, o anlama gəlir ki, əgər biz 137 saniyəlik zaman kəsiyində sərbəst seçim imkanı qazanırıqsa, bunu özünümüşahidə kimi qəbul eləyə bilmərik. 137 saniyəlik zaman kəsiyində bizim beynimiz özünü inersiya ilə hərəkət eləyən və dərhal hərəkət istiqamətini dəyişə bilməyən bədən kimi aparır. Təcrid olunan qüvvənin hərəkətə başlamasından ötrü zaman lazımdır və hər bir insanın da başında buna bənzər hallar olur. Lakin bütün bunların atomlar və elektronlar dünyasına dəxli yoxdur, çünkü orada kompüter eynilə bizim fizikamız kimi gücsüzdür.

Hart zamanın həqiqətdə hansısa xəttə oxşamadığı qənaətindədir: «O, özünü daha çox kontinium<sup>1</sup> kimi təmsil edəyir, hansı ki makroskopik səviyyədə tamam ayrı xassələri olur, nəinki aşağıda, yalnız hadisələrin atom miqyasında baş verdiyi yerdə». Onun sözlərinə görə, bu və ya başqa bir beyin və ya beynəbənzər sistem böyükdürsə, onun vaxtla və ya hazırkı an adlanan vaxtla qovuşması daha uzun sürür, onda atomlar, ümumiyyətlə, belə əlaqədə olmur, onlar, sanki, bu nöqtənin ətrafında rəqs eləyir. Bir sözlə, hazırkı an, bir növ, şüura malik olan üçbucaqdır: atomların və elektronların olduğu yerdə nöqtənin ölçüsü sıfırdır və şüura malik olan böyük bədənlərin olduğu yerdə isə xətdir. Əgər siz bundan heç nə başa düşmədiyinizi deyərsinizsə, onda mən də «heç nə başa düşmədim» cavabını verərəm və bundan əlavə, Hart heç vaxt belə şeyləri kafedrada danışmağa və elmi nəşrlərdə yazmağa cürət eləməzdi.

Doğrusunu desək, mən artıq hər şeyi sizə danışdım və yalnız iki epiloq qaldı: biri ciddi, digəri isə sizə danışdıığım əvəzi olmayan qüssəli əhvalata oxşar.

Birincisi bundan ibarətdir ki, Hart məni tədqiqatı mütəxəssislərə verməmək üçün dilə tuturdu. O adamlardan biri, məşhur birisi bir neçə aydan sonra mənə dedi ki, kompüter söküləndən və bərpa olunandan sonra əvvəlki effekti almağa nail ola bilməyib. Bu izahat mənə az inandırıcı göründü, çünkü mənim danışdıığım mütəxəssis mundur daşıyırdı. Bundan başqa, bu əhvalat haqqında bircə söz belə mətbuatda çap olunmadı. Hart özü də cəld

<sup>1</sup> Kontinium – fasıləsizlik, hadisənin, prosesin qırılmazlığı

təhqiqatdan uzaqlaşdırıldı. O, bu mövzunu əldən buraxmaq istəmirdi və bir dəfə ma-conq partiyasını udandan sonra nə az, nə çox, düz 137 saniyə səhvsiz olaraq qabaqcadan xəbər verə bilmənin müəyyən şərtlərdə qitənin məhvi və xilası arasındaki məsafə qədər olduğunu dedi. Bununla da o, sanki, dilini dişləyibmiş kimi susdu, amma mən ondan ayrılib gedərkən stolun üzərində arası raketlərin nüvə başlıqlarını məhv eləyə biləcək riyazi hesablamalarla dolu olan cildi gördüm. Bəlkə də, o, fikrində raketlərin belə təkbətək döyüşünü nəzərdə tuturdu. Amma bütün bunlar yalnız mənim ehtimallarımdır.

İkinci epiloq birinci epiloqa az qalmış baş verdi; daha dəqiqi, ekspertlər dəstəsinin gəlişinə beş gün qalmış. Mən hər şey necə olubsa, elə də danışacağam, amma əvvəlcədən hər hansı suallara cavab verməkdən və şəhər eləməkdən imtina edirəm. Artıq bizim eksperimentlərimizin sonu idi. Hart mənim növbətçi olduğum gün 137-nin effektinin 137 rəqəmindəki Kosmosun əsas xassəsini Pifaqor işarəsi kimi xatırladan sırlə əlaqədar olduğunu güman eləyən bir fiziki gətirməliydi. Bu rəqəmə ilk olaraq artıq rəhmətə getmiş ingilis astronomu Eddington diqqət yetirib. Lakin fizik gələ bilməmişdi və Hart səhifə artıq maşına gedəndən sonra saat üçə yaxın tək gəlib çıxdı.

Hart kompüterlə işləməyi, sadəcə, fenomenal öyrənmişdi. O, bizim işimizi xeyli asanlaşdırın bir neçə təkmilləşdirmə apardı. Kabelləri yuvasından çıxarmaq lazımlırmirdi, belə ki, hər kabelin üzərində ayrıca quraşdırılmışdı və barmaq ayrıca toxunan kimi kabel kompüterdən təcrid olunurdu. Siz artıq bilirsiniz ki, kompüterdən birbaşa heç nə haqqında soruşturma olmaz, amma ona şəxssiz redaktə olunmuş informasiyaları xatırladan, qəzet xəbərlərini xarakterizə eləyən istənilən mətni ötürmək olar. Bizim teletaypın rolunu yerinə yetirən adı elektrik yazı maşınımız var idi. Onda uyğun olaraq tərtib edilmiş mətn taqqıldaraq yazılırdı və onu əvvəlcədən dəqiqləşdirilmiş vaxtda saxlayırdıq ki, kompüter özü uydurulmuş məlumatı davam eləsin.

Hart bu dəfə oyun zərləri gətirmişdi və öz şeylərini yerbəyer eləyəndə telefon zəng çaldı. Növbətçi linotipçi Blekvud idi. O, bu işlə tanış olanlardan idi.

– Qulaq as, – o dedi, – Emi Foster burada, mənim yanimdadır; bilirsən, Billin arvadıdır; o, xəstəxanadan qaçmağa müvəffəq olub. Evə gəlib, güclə arvadından maşının açarını alıb, oturub və gedib, amma naməlum istiqamətə. Qadın artıq polisə xəbər verib, indisə uçaraq bura gəlib ki, bəlkə, biz ona nəyləsə kömək eləyə bildik. Mən bunun mənasız olduğunu bilirəm, amma axı sənin peyğəmbərin var; bəlkə, o, nəsə fikirləşə bildi, necə bilirsən?

– Bilmirəm, – mən cavab verdim, – təsəvvür eləyə bilmirəm... amma... onu elə beləcə – əliboş yola salmaq olmaz. Onu bizim yanımıza göndər, qoy xidməti liftlə qalx-sın.

O qalxana qədər mən Harta izah elədim ki, bizim həmkarımız, jurnalist Billi Foster son iki ildə çox içməyə başlamışdı, hətta növbətçilik vaxtlarında da içirdi, buna görə də onu işdən qovdular. Onda o, həblər də qəbul eləməyə başladı. İki ay ərzində yarışıurlu vəziyyətdə maşını sürdüyü üçün ciddi avtomobil qəzalarına düşdü və onu sürücülük hüququndan məhrum elədirələr. Evdə əsl cəhənnəm idi, nəhayət, arvadı ürək ağrısıyla onu məcburi müalicəyə gəndərməli oldu. İndisə o, hansı yollasa xəstəxanadan sıvişib qaça bilib, evə qayıdır, maşını götürərək naməlum istiqamətdə yola düşüb, deyəsən, ən yaxşı halda sərxoş vəziyyətdə olub. Bəlkə də, narkotik qəbul eləyib. Arvadı bura gəlib, polisə artıq xəbər veriblər, kömək eləməyimizi istəyir, başa düşürsünüzmü, doktor, nə məsələdir? İndicə burada olacaq. Necə zənn eləyirsən, nəsə eləmək olarmı?

Bələ deyərək gözlərimlə kompüteri göstərirəm. Hart təəccüblənmədi (bu adamı qəfildən yaxalamaq mümkün deyil) və dedi:

– Neyləməli, risk eləyək? Xahiş edirəm, maşını kompüterə qoş.

Emi gələndə mən maşını kompüterə qoşurdum. Onun açarı Billə dərhal vermədiyi aydın hiss olunurdu. Hart kreslonu ona tərəf itələyib dedi:

– Söhbət zamandan gedir, elə deyilmə? Mənim verdiyim suallara təəccüblənməyin, xahiş edirəm, nə qədər mümkünse, dəqiq cavab verin. Əvvəlcə əriniz haqqında mütəfəssəl məlumatlar lazımdır, adı, soyadı, xarici görünüşü və sair.

Qadın özünü qaydasınca ələ alaraq cavab verirdi, yalnız əlləri yüngülçə titrəyirdi:

– Robert Foster, 136-cı küçə, jurnalist, otuz yeddi yaşı var, boyu beş fut yeddi düymidür, qarabuğdayıdır, eynək taxır, boynunda, sol qulağından aşağıda çapılıq var, avtomobil qəzasının izidir, çəkisi 169 funtdur, qanının qrupu sıfırdır... kifayətdirmi?

Hart cavab vermədi, ancaq taqqıldatmağa başladı. Eyni zamanda da ekranda mətn görünürdü: «Robert Foster, 136-cı küçədə yaşayır, ortaböylü kişidir, boynunda, sol qulağından aşağıda avtomobil qəzasının izi olan çapılıq var, qanının qrupu sıfırdır, bu gün evdən maşınıyla çıxıb...»

– Xahiş edirəm, avtomobilin markasını və qeydiyyat nömrəsini deyəsiniz, – qadına müraciət elədi.

– «Rambler», N. - Y, 657992.

«Bu gün evdən «Rambler» markalı, N-Y, 657992 qeydiyyat nömrəli maşında çıxıb və indi...»

Bu zaman doktor ayricı basdı. Kompüter özüylə tək-başına qaldı. Kompüter bir dəqiqə belə tərəddüd eləmədi, ekrandakı mətn böyüməyə başladı:

«... Amerika Birləşmiş Ştatlarındadır. Yağışın ucbatından görmə məhduddur, buludlu hava olduğundan maşının idarə olunmasında çətinlik çəkir...»

Hart kompüteri söndürdü. Fikirləşdi. Təzədən bir daha əvvəldən yazımağa başladı, yalnız bir fərqlə, «indi» sözündən sonra «yollar arasındaki sahədə» sözünü yazdı və yenə də informasiya axınının arasını kəsdi. Kompüter tərəddüdsüz davam elədi: «...Nyu-Yorkla Vaşingtonun arasında. Sol cərgəylə irəliləyir, icazə verilməyən sürətlə yüksək maşınlarının karvanını və «Sell» firmasının dörd sistern maşınıni ötüb-keçir».

– Bu artıq nəsə deməkdir, – Hart səsləndi, – amma bizim üçün istiqamət kifayət qədər aydın deyil, biz daha çox şey qopartmaliyiq.

Hart mənə bütün yazılanları məhv eləməyi əmr elədi və təzədən başladı: «Robert Foster... və sairə... Nyu-Yorkla Vaşington arasındaki kilometri göstərən dırəklərin arasında....» dərhal da kabeli təcrid elədi. Onda kompüter bizim əvvəller görəmədiyimizi elədi. Artıq ekranda görünən mətin bir hissəsini sildi və biz ekrandan oxuduq: «Robert

Foster... evdən maşınla yola düşdü... və indi Nyu-York – Vaşington yolunun kənarında südün içindədir. «Mallerd-Lord» firmasının vurduğu zərərin Yunayted TVS şirkəti tərəfindən ödənilməyəcəyi qorxusu var, belə ki, bir həftə bundan əvvəl üzvlük haqqını ödəmə vaxtı keçib və sığorta polisi yenilənməyib».

– O, ağlığını itirib? – mən soruşdum.

Hart mənə işarə elədi ki, sakit oturum. Bir daha əsas yerdək yazmağa başladı: «İndi Nyu-York – Vaşington yolunun kənarında südün içindədir. Onun vəziyyəti...» burada kabeli bir də ayrdı. Kompüter davam elədi: «... elədir ki, istifadə üçün yararlı deyil. Hər iki çəndən 29 hektolitr süd axıb. İndiki bazar qiymətləri ilə...»

Hart məndən bunun da ləğvini xahiş elədi və ucadan dedi:

– Tipik anlaşılmazlıq, qrammatika nöqtəyi-nəzərindən bu həm Fosterə, həm də südə necə aid ola bilər? Bir dəfə də!

Kompüteri qoşuram. Hart inadla bu qəribə məlumatı yazar. «Süd»dən sonra nöqtə qoyur və yeni sətirlər yazar. «Hazırkı anda Robert Fosterin vəziyyəti...» sonra kabeli ayırır. Kompüter bir saniyalıq dayandı, sonra bütün ekranı temizlədi və biz qarşımızda tutquncasına işildən, bircə sözü belə olmayan boş kvadrat gördük – boy numa alıram ki, başımda tüklərim biz-biz durdu. Sonra mətn göründü: «Robert Foster heç bir xüsusi vəziyyətdə deyil, belə ki, o yalnız indicə «Rambler» N. - Y. 657992 markalı maşının-da ştatlar arasındakı sərhədi keçdi».

«Səni görüm lənətə gələsən...» – rahatlanmış halda nəfəs alaraq düşünürəm. Sifətində istehzalı təbəssüm yaranan Hart yenə də nəticələrin ləğvini əmr elədi və hər şeyi yenidən başladı. «...Robert Fosterin hazırda olduğu yer...» sözündən sonra ayrıci basdı. Kompüter davam elədi: «... kimin bu baxışlara necə tərəfdar olmasından asılı olaraq müxtəlif cür. Etiraf eləmək lazımdır ki, əgər söhbət şəxsi baxışlardan gedirsə, onda bizim adətlərə və konstitusiyamıza əsasən heç kimi buna zorla inandırmaq olmaz. Hər bir halda bizim qəzet də bu fikrə tərəfdardır».

Hart ayağa qalxıb kompüteri özü söndürdü və hiss elətdirmədən mənə Emini ötürməyi işarə elədi; mənə elə

gəlir ki, Emi bu əhvalatdan heç nə başa düşmədi. Mən qayıdanda o, telefonla zəng eləyirdi, amma elə sakit danişirdi ki, mən heç nə ayırd eləyə bilmirdim. Dəstəyi yerinə qoyandan sonra mənə baxdı və dedi:

– O, yoluñ o biri tərəfinə keçib və Nyu-Yorka süd aparan çənli maşınla toqquşub. Onu maşından çıxarandan sonra da bir dəqiqəyə qədər yaşayıb, buna görə də kompüter əvvəlcə «südün içindədir» məlumatını verirdi. Mən bu parçanı üçüncü dəfə verəndə, əlbəttə, hər şey qurtarmışdı və əslində də, ölündən sonra harada olduğun haqqında, hətta haradasa ola biləcəyin haqda belə müxtəlif cür düşünmək olar.

Deyilənlərdən göründüyü kimi, bizim üçün tərəqqiyə yol açan qeyri-adi imkanlardan istifadə heç də həmişə asan olmur, hələ orasını demirik ki, jurnalist jarqonundan və sonsuz sadəlövhlükdən, istərsinizsə, insanla bağlı məsələlərə elektron maşın kimi laqeydlikdən ibarət həftəbecəri nəzərə alsaq, bu iş dəhşətli bir oyuna çevrilə bilər.

Asudə vaxtlarınızda sizə danışdıqlarım haqqında düşüñə bilərsiniz. Doğrusu, hər halda, mən heç nə əlavə eləməli deyiləm. Şəxsən mən bu hadisəni unutmaq üçün hansısa başqa bir əhvalatı eşitmək istərdim.

# PYESLƏR

# AY GECƏSİ

## İŞTİRAK EDİRLƏR:

- Blopp
- Mills
- Kompüter

512

Hadisə Ayda tədqiqat aparan stansiyada baş verir; orada iki nəfər işləyir: doktor Mills və doktor Blopp. Onlar xeyli müddətdir Aydadırlar və əvəz olunmalarını gözləyirlər: növbə onların axırıncı Ay gecələri qurtaranda gəlməlidir. Hər ikisi konteynerlərə geoloji süxurların nümunələrini yüksəlməklə məşğuldur.

Daimi fon kimi cihazların səs effektləri xidmət eləyir: elektron qurğuların hərdənbir zingiltisi, kompressorların astaca marçılıtı və sair; stansiya ilə Hyustondakı uçuş mərkəzi arasında əlaqə yaranan radiotezliklərin melodiyalı fitləri xüsusilə seçilir. Tədqiqatçılar öz işləri ilə səylə məşğuldurlar, amma elə də səs-küylə yox: onlar daşları ehtiyatla, səs salmadan yiğirlər.

Blopp. Sən mənə nə verdin? Yenə də brekçiya?<sup>1</sup> Burada konteyner artıq onunla doludur. Bəs hansısa plagioklaz<sup>2</sup> yoxdurmu?

Mills. Yox. Mən orta çəkisi 400 qram olan 118 nümunə saydım, konteynerlə birlikdə 70 kilogramdır. Bəs eləyir, hə?

Blopp. Burada 70 kilogramdırsa, Yerdə çəkisi altı dəfə çox olacaq. Sən bu diabazi<sup>3</sup> haradan götürübəsən? Mən onu konteynerə qoyuram.

<sup>1</sup> Brekçiya – mineral maddələrlə bir-birinə yapışmış qırıntılarından ibarət süxur

<sup>2</sup> Plagioklaz – süxur törədici minerallar qrupu

<sup>3</sup> Diabaz – sualtı püşkürmə nəticəsində əmələ gələn maqmatik süxur

Mills. Bağlanmır.

Çaqqılıt eşidilir.

Blop p. Artıq bağlandı. Bu, o axırıncı yataqdandır? Sən hələ burğunun ucluğunu da orada sindirdin, yadindadırımı?

Mills. Axırıncı daş və axırıncı burğu ucluğu. Tfu, bu Ay tozundan dinciliyimiz yoxdur!

Blop p. Mən ventilyasiyanı işə salıram.

Eksqaysterin (havani soran ventilyator)  
asta səsi eşidilir.

Blop p. Bizim nə qədər suyumuz qalıb?

Mills. İçmək isteyirsən? «Coca-cola» götür. Soyuducuda var.

Blop p. Yox, içmək istəmirəm. Vanna qəbul eləmək istəyirəm.

513

Mills. Mənsə yalnız duşun altında dayanmaq istəyirəm. Vannanı evdə qəbul eləyərəm. Üç yüz səkkiz saatdan sonra... yox, üç yüz on səkkiz saatdan sonra. Bizi dartıb sudan çıxardanda isə pivə tələb eləyəcəyəm. Pivə kimi heç şeyi istəmirəm. Axi nəyə görə bizə pivə içməyə icazə vermirlər?

Blop p. Ona görə ki, Hyuston yer üzündə puritan əxlaqının qorunub saxlanıldığı yeganə yerdir. Spirtli içkilər, hətta aşağı dərəcəlilər beyinin işinə böyük zərər verir.

Mills. Boş-boş danışma. Yaxşısı budur, radionu işə sal. Bir dəqiqədən sonra Hyustonla danışığımız olacaq. Axırıncı danışıq.

Daşıyıcı radiodalğaların artan səs effekti.  
Uzaq, getdikcə artan səs.

Səs. Alo, danışır Hyuston. Danışır Hyuston. Uşaqlar, siz məni eşidirsınız? Qəbul.

Mills. Aydan Mills danışır. Axşamınız (*asqırmağa başlayır*) xeyir. Ay, şeytan! (*Asqırır.*)

Səs. Mills, sənsən? Özünü soyuğa veribsən? İndicə mən səni doktor Friqardla danışdıraram. Ey, Tom, bura gəl. Məndə xəbər var – Ayda soyuqdəymə.

**Mills** (*onun sözünü kəsir*). Mən heç də soyuqlamamışam. Bu, lənətə gəlmış toza görədir. Nümunələr. Biz indi cə konteyneri yükləyib qurtarmışıq. Ay, əsasən, tozdan və zirzibildən ibarətdir, məgər sən bilmirsən?

**Səs**. Hər şey qaydasındadır. Siz bilirsiniz ki, mənim sərəncamımda on dəqiqə var. İyirmi bir iyirmi yeddi də siz librasiya<sup>1</sup> nəticəsində yaranan radiokölgə zonasında olacaqsınız. Xəbərləri eşitmək istəyirsinizmi? Burada məndə sizin üçün Vaşinqtondan «En-Bi-Si»nin axşam buraxılışının son xəbərləri yazılib.

**Mills**. Xəbərlər? Əgər yaxşıdırsa, qulaq asmaq olar.

**Səs** (*gülür*). Hələ də zarafat eləyirsən! Mən yazını qoşuram, əlaqənin kəsilməsinə üç dəqiqə qalmış isə biz axırınca dəfə bir-birimizə «tezliklə görüşənədək» deyərik. Yaxşı? Qəbul.

**Mills**. Yaxşı. Əgər Blopp nəsə demək istəyirsə.

**Blopp**. Yox, məndə hər şey qaydasıncadır. Sağ ol.

**Səs**. Qoşuram...

Hyustondan maqnitofon yazısının  
qoşulduğunu bildirən səs effekti.

**Diktör**. Danışır Vaşinqton. Son xəbərlərin qısa buraxılışını təqdim eləyirik. Nyu-York. Büyük mərkəzi vağzalın binasına saat mexanizmi olan atom bombası qoyduğunu bildirən anonim telefon zənginə görə həyəcanlı vəziyyət bu gün gündüz salamatlıqla sona çatıb. Polis partlamayan bombanı təpi. Ekspertlər təsdiqləyirlər ki, terroristlərə uranın təmizlənməmiş izotopunu sataraq onları aldadıblar. Avtomobil yollarında vahiməyə düşən adamlardan on üçü ölüb. Lima. Limada vəziyyət mürəkkəbləşib. Bizim gündüz buraxılışının axırınca xəbərlərində bildirdiyimiz kimi, general Dias dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirə bilməyib. Onun əvəzinə hakimiyyətə parlamentin binasında barrikada qurub hər iki qanunverici palatanın üzvlərini girov götürən öğrenciler yiyələnlərlər. Aşağı palata, ehtimal ki, iclas salonundadır, yuxarı palata isə binanın zirzəmisində. Yuxarı palatanın əksəriyyəti general Diası dəstəklədiyindən aydın deyil ki, generalı terroristlər tərə-

<sup>1</sup> Librasiya – Ayın görünən titrəyişi

findən oğurlanmış üsyançımı hesab eləyək, ya hökumətin qanuni başçısımı. Bu gecə elektrik cərəyanının vurması nəticəsində yeni «Bell Telefon Korporeyşn» kompüteri məhv olub. Dəqiqləşdirilməmiş şayılərə görə, kompüterin quraşdırılmışından sonra işini itirən fırmanın işçiləri bilərəkdən kompüteri məhv eləyiblər. Lakin «Bell Telefon» işçilərinin qeyri-rəsmi nümayəndəsi doktor Bakmen mətbuat konfransında bildirib ki, bu kompüter öz məhvini programlaşdırmağa qadir olub. Əgər məsələ belədirse, onda bu, tarixdə ilk dəfə kompüterin intihar eləməsidir. Saat 22:00-da biz yeni kompüterlərin təhlükəli olduğunu təsdiqləyən doktor Bakmenlə müsahibəni verəcəyik. Hyuston. Kosmodromda «Saturn» raketinin buraxılışına hazırlıq gedir, bu raket Aya indi Ay stansiyasının heyətini təşkil eləyən iki Amerika alimini əvəz eləmək üçün növbə aparacaq.

515

Səs effekti, yazı bitir.

Səs. Alo, danışır Hyuston, bu, yenə də mənəm. Yer kürəsinin müxtəlif tərəflərində hələ də bir sıra müxtəlif münaqişələr və anlaşılmazlıqlar qalıb. Bizim daha dörd dəqiqliğimiz var. Xəbərləri eşitmək istəyirsiniz, ya yaxşısı budur danışaq? Qəbul.

Mills. Xəbərlər üçün sağ ol. «Bell Telefon» kompüterinə gələndə isə bu, jurnalistlərin uydurmasıdır! Hər ehtimala qarşı bizim kompüter özünü ağıllı aparır. Qulaq as, ucuşa hazırlıq, əslində, qurtarıb? Hər şey qaydasındadır?

Səs. Hər şey dəqiqliklə nəzərə alınıb. Sakit ola bilərsiniz. Tom və Ceyms müharibədən əvvəlki dəmir yollarında olan dəqiqliklə sizi əvəz eləmək üçün uçurlar. (*Gülür*) Ayla və onun heyranedici mənzərələriylə ayrılmaga heyifsi-lənməyəcəksinizmi?

Blop. Bəs necə. Amma burada elə də şən deyilik. Bızıldırda bəziləri pivə olmamasından şikayətlənirlər.

Səs. Bu bəziləri səhv eləyirlər. Bizdə, onsuz da, pivə içmirlər. Cazibə qüvvəsi olduqca azdır. Bütün pivə köpüyə çevrilir və...

Mills (*maraqla*). Bəs belə? Sən özün sınayıbsan?

Səs. Bu, dövlət sirridir. Uşaqlar, əlaqənin kəsilməsi-nə iki dəqiqə qalıb. Mən burada ossilloskopa<sup>1</sup> baxıram və görürəm ki, sizin aparıcı tezlikləriniz artıq zəifləməyə başlayır. Əgər nəsə demək istəyirsinzsə, cəld olun! Qəbul.

Mills. Bizdə hər şey normaldır. Özümüzün Aydakı axırıncı gecəmizə hazırlaşıraq.

Səs. Sizə xeyirli Ay gecəsi, qəbul!

Mills. Yerdə görüşənə qədər! De ki, bizim kəşfiyyatçı təyyarə gəmimizdə pivə tədarükü görsünlər, həm də çoxlu! Yaxşı olar ki, Danimarka pivəsi olsun! Dəyişiləcəyimizi gözləyirik! Son.

Blop p. Yəqin, artıq eşitmədilər.

Mills. Sən elə zənn eləyirsən?

Blop p. Aha. Eşidirsən? Aparıcı tezlik heç vaxt olmayan kimidir. Mən bir qədər gücləndirirəm...

Blop p. Bu çatırdayan qoca Yerdir. İndicə ara verəcək, bax, elə ki üfüqdən aralandıq... bununla belə, yaxşısı budur, söndürüm, niyə enerjini boş yerə xərcləyək. Bəli... Həyat belədir. Neyləyəcəyik? Nəyə görəsə mən yatmaq istəmirəm. Bəlkə, bir partiya poker oynayaq?

Mills. Yox, sağ ol. Sən həmişə udursan.

Blop p. Ona görə ki, hədə-qorxu gələ bilmirsən. Hər şeyi öyrənmək lazımdır. Oynayıraq?

Mills. İstəmirəm. Kartlar stolun üzərinə elə yavaş-yavaş düşür ki, hər şey görünür.

Blop p. Pokerdə? – Hə, nə olsun? Bəlkə, deyirsən mən cazibə qüvvəsinin zəif olmasından istifadə eləyərək uduram?

Mills. Heç də yox. Mən yalnız demək istəyirəm ki, qaydaya riayət eləmək lazımdır. Hesabatı eşitməyin vaxtıdır.

Blop p. Təəssüf ki, bizim kompüterlər poker oynamaq mümkün deyil. Bu, ciddi nöqsandır. Gələcəkdə bu nöqsanı düzəltmək lazımdır. (Kompüteri işə salır.)

Luna k. Diqqət. Danışır Lunak. Qrinviç vaxtı ilə saat 21:29-dur və Ay gecəsinin birinci saatıdır. Hazırkı məlumatları diqqətinizə çatdırıram. Ayın librasiya hərəketi

<sup>1</sup> Ossilloskop – elektrik proseslərini müşahidə etmək üçün cihaz

nəticəsində stansiya radioüfüqlərin arxasına keçmişdir və 219 saat ərzində Yerlə əlaqə olmayıcaq. Xarici temperatur 139 dərəcəyə qədər düşmüşdür. Axırıncı saat ərzində olduqca uzaqda üç meteorit düşməsi qeydə alınmışdır. Cihazların hazırlı ana olan göstəriciləri haqqında məlumat verirəm. Əsas çəndəki suyun miqdarı 2970 litr, sanitər çənində 148 litr. Temperatur 19 dərəcədir. Oksigenin miqdarı 23 faizdir. Merkaptanın<sup>1</sup> aşşqarı normadadır – itki azdır.

Blopp. Onu söndür, ya da özün qulaq as. Mən çıxməyə gedirəm.

Mills. Bir neçə dəqiqə də dözə bilməzsən?

Lunak. Elektrik tələbatı 116 amperdir. Ehtiyat – 1570 amper-saatdır.

Blopp. Mən olsaydım, onu söndürərdim, hə? Di heç olmasa, səsinə al.

Lunak (*astadan*). Elektrik enerjisinə və suya qənaət eləməyin vacibliyini xatırladıram.

Blopp. Mənsə çıxməcəyəm!

Mills. Sən kiminlə mübahisə eləyirsən, kompüterlə? Sən tündməzəc olursan.

Blopp. Çimmək qədər heç nə insanı sakitləşdirmir.

Guya, fit çalaraq gedir, hamamın qapısının necə açıldığı və suyun şırıltısı eşidilir.

Lunak. Köməkçi cihazlar tamamilə qaydasındadır. Bir dəqiqədən sonra mən bazadakı oksigen ehtiyatı haqqında məlumat verəcəyəm.

Blopp (*hamamda oxuyur*).

Con Braunun oğlu çəmənlikdə ayaqyalın gəzirdi, Sonra ona isti süd içirtmək lazım gəldi.

Eşq olsun, eşq olsun, həmd-səna! Eşq olsun, eşq olsun, həmd-səna!

Lunak. Diqqət, danışır Lunak. Mühüm məlumatı nəzərinizə çatdırıram.

Hamamdan Bloppun oxuması əvvəlkitək eşidilir.

Lunak. Diqqət. Növbədənkənar məlumat. Diqqət. Birincidərəcəli həyəcan haqqında məlumat verirəm və

<sup>1</sup> Merkaptan – üzvi birləşmələr qrupu

«BV»ni, yəni «Böhran vəziyyəti»ni yerinə yetirməyə başlayıram, bir-sıfır-yeddi.

Mills. Bu nədir? Hansı həyəcan? Nə məsələdir?

Lunak. Diqqət. Əsas çəndəki oksigenin təzyiqi hər kvadratsantimetrə görə dəqiqədə 9-dan 9,76-ya qədər kiloqram-güç sürəti ilə düşür.

Mills. Oksigen? Təzyiq düşür?

Lunak. Diqqət. «BV» vəziyyətinə keçirəm – «Böhran vəziyyəti», bir-sıfır-yeddi. Saat 21:40-da əsas çəndəki oksigenin təzyiqi 190 kq/kv.sm təşkil eləyirdi.

Blop (əvvəlkitək oxuyur).

Bill Çikaqodan Parisə gəldi,

Və dəlicəsinə vuruldu...

Mills. Oksigen sizir? Bu dəqiqdər? Hara? Harada?

Lunak. Əsas sıxlasdırıcı A-27 boru xəttidir, mərkəzi drosseldəki<sup>1</sup> yüksək təzyiq klapanı, həm də B, D çəngəl şaxələrinin ara qatları və P-18 normadadır. Əsas çəndəki oksigenin təzyiqi düşməkdə davam eləyir. İndi onun sürəti saatda 103 kq/kv.sm-dır.

Mills. Əger düşürsə, necə normada ola bilər! Bu... yubanmadan ehtiyat çənə oksigen vur.

Lunak. «BV» – «Böhran vəziyyəti»nin I bəndinə uyğun olaraq, bir-sıfır-yeddi, əsas çəndən ehtiyat çənə oksigen vururam. Əsas çəndəki təzyiq düşməkdə davam eləyir. Hazırkı anda onun sürəti 70 kq/ kv.sm-dir.

Mills. Düşür, həm də belə sürətlə. Orada nə olub, çən partlayıb?

Lunak. Əsas çəndəki təzyiq düşməsinin sürətlənməsinin başlıca səbəbi qismən ehtiyat çənə oksigen vurulması ilə bağlıdır. Ölçü cihazları normadan kənara çıxmayı qeydə almir. Əsas çəndəki oksigenin təzyiqi 66 kq/kv.sm-dir və düşməkdə davam eləyir.

Mills. Oksigen hara gedir? Hara? Cavab ver!

Lunak. Məlumatlar kifayət qədər deyil. Diqqət. Ehtiyat çən oksigenlə tam doldurulub. Ehtiyat çəndəki təzyiq 90 kq/kv.sm-dir. Əsas çəndəki təzyiq düşməkdə davam eləyir. İndi onun sürəti 57 kq/kv.sm-dir.

Mills. Hələ də bu sürətlə düşməkdə davam eləyir?

---

<sup>1</sup> Drossel – mayenin, qazın, buxarın təzyiqini və işlənməsini nizama salmaq üçün qurğu

Orada haradasa deşik var! Amma harada? Əgər drossel klapanları saxlaysa, onda, demək, reduksiya<sup>1</sup> ventilləri<sup>2</sup> işləmir? Ventillər! Niyə sən cavab vermirsin?

Luna k. İndikator<sup>3</sup>, reduktorun<sup>4</sup> və reduksiya ventilərinin tamamilə kip bağlandığını göstərir. Şaxələnmədəki halqalar da sizdirmirlər. Əsas çəndəki təzyiq düşməkdə davam eləyir və onun sürəti 50 kq/kv.sm-dir.

Mills. Bəs ehtiyat çəndəki?

Luna k. Ehtiyat çəndəki təzyiq dəyişmir – 90 kq/kv.sm.

Blopp (oxuyur). İndi çox gözəl gündür...

Mills. Oxu, oxu! Lunak! Ehtiyat oksigen neçə saatə bəs eləyər?

Luna k. Qənaətlə işlədilərsə, «BV» – «Böhran vəziyyəti»nin bir-sıfır-yeddi qaydalarına uyğun olaraq ehtiyat çəndəki oksigen bir adam üçün 280 saat bəs eləyər.

Mills. Azdır! Azdır, lənət şeytana! Ora oksigen vur, nə qədər ki hamısı qurtarmayıb. Əsas çəndən nə qədər bacarırsansa, sor!

519

Luna k. Ehtiyat çən ən çoxu 85 kq/kv.sm təzyiqə hesablanıb. «BV» – «Böhran vəziyyəti» bir-sıfır-yeddi vəziyyətinə uyğun olaraq mən oksigen ehtiyatını maksimum artırmaq üçün ehtiyat çəndəki təzyiqi 5 kq/kv.sm artırdım. Təzyiqin daha da artırılması çənin dağılmamasına gətirib çıxarar. Diqqət. «BV» – «Böhran vəziyyəti» bir-sıfır-yeddi vəziyyəti çərçivəsində hazırlı məlumatlar. Əsas çəndəki təzyiq düşür. İndi onun sürəti 41 kq/kv.sm təşkil eləyir.

Mills. Hələ də gedir?.. Aman Allahım... Nəyə görə sən heç nə eləmirsən? Oksigen hara gedir?

Luna k. Məlumatlar kifayət qədər deyil. Diqqət. «BV» – «Böhran vəziyyəti» bir-sıfır-yeddinin xilasedici təlimatlarını qoşuram. Bənd «Oksigen sızması və boğulma təhlükəsi»... Əsas çəndəki təzyiq müəyyən olunmamış səbəblərdən düşür və 32 kq/kv.sm təşkil eləyir. Əgər sızma sürəti daim davam eləyərsə, əsas çəndəki təzyiq doqquz-on dəqiqədən

<sup>1</sup> Reduksiya – mühərriklərdə maye və qazların təzyiqinin xüsusi cihazlarla azaldılması

<sup>2</sup> Ventil – borularda, cihazlarda və s.-də mayenin, qazın, yaxud buxarın yoluńa açıb-bağlamaq üçün qurğu

<sup>3</sup> İndikator – borudakı qazın təzyiqini ölçən cihaz

<sup>4</sup> Reduktor – qazın təzyiqini azaldan cihaz

sonra sıfır qədər düşə bilər. A, B, D indikatorları və P-26 qrupları nomadadır. Stansiyani təchiz eləyən boru xətlərinin sixlaşdırıcıları reduktora qədər və reduktordan sonra normaldır. Reduksiya ventillərinin reduktor və klapanları normadadır.

**Mills.** Hər şey normadadır, oksigen isə gedir! (*qəzəbini boğaraq*) Hə?

**Lunak.** Elədir ki var. Ölçü cihazlarının sistemi yalnız çənin boş hissəsinə və şəbəkənin boru xətlərinə nəzarət elədiyindən baş programın nəzərdə tutduğu qəza olduğuunu təxmin eləmək olar, fəsil 8, yarımfəsil 12, paragraf 04: oksigen çəninin zirehli dibində çat, çənin bilavasitə Ayn öz süxuru üzərindəki beton bünövrəsindəki dibində. Qəza programına əsasən, paragraf 05, oksigen çəninin zirehli dibində çat olması ehtimalı dörd yüz milyarddabırə bərabərdir. Diqqət. «BV» – «Böhran vəziyyəti» bir-sıfır-yeddi çərçivəsindəki hazırkı məlumatları çatdırırıram. Əsas çəndəki oksigenin təzyiqi ləng düşür, çünki oksigen sızmasıının öz təzyiqi aşığıdır. İndi o, 28 kq/kv.sm təşkil eləyir.

**Mills.** Bu da xilasedici təlimat? Nekroloqa daha çox oxşayır. Ehtiyat çəndəki təzyiqi yüksəltmək olmaz mı?

**Lunak.** Ehtiyat çəndəki təzyiqin bir kvadratsantimetrə olan təzyiqini bir kilogram-güç artırsaq, çənin dağılması ehtimalı üçüncü dərəcəyə qədər artır.

**Blop (oxuyur).** İndi, çox gözəl gündür...

**Mills.** Bu xilasedici təlimatda sonra nə var?! Lunak!

**Lunak.** Diqqət. Danışır Lunak, «BV» – «Böhran vəziyyəti» bir-sıfır-yeddi vəziyyətinə əsasən xilasedici təlimat. Təlimatın sıfır-bir bəndi. İnsan orqanizminin sakit vəziyyətdə hər şeydən az oksigen işlətdiyini nəzərə alaraq, bazada olan bütün adamlara yubanmadan arxaları üstə uzanmağı, əzələləri boşaltmağı, dəqiqlidə 14 dəfədən çox olmamaq şərti ilə aramla nəfəs almağı və nəsə xoş, ya da əhəmiyyətsiz bir şey haqqında düşünməyi məsləhət görərdim, çünki beyinin istənilən qıcıqlanması maddələr mübadiləsini, bununla da oksigen sərfini gücləndirir.

**Mills.** Nəsə xoş bir şey haqqında, hə? Qulaq as! Ehtiyat çənə, heç olmasa, iki yüz funt da oksigen vur. Əmr edirəm, yubanmadan işə başla! Kompessoru qoş! Eşidirsən?!

Luna k. Bu əmri yerinə yetirə bilmərəm, çünki «BV» – «Böhran vəziyyəti» bir-sıfır-yeddi məhdudlaşdırılmış programına tabeyəm. Xilasedici təlimata əsasən, mən məhdudlaşdırılmış program çarxının harada olduğunu göstərə bilərəm. Bundan əlavə, məni bütünlükə işə salmaq olar və mən bazadakı bütün avadanlıqlar üzərindəki nəzarəti və məsuliyyəti öz üzərimə götürərək öz fikrilmə hərəkət eləyə bilərəm. Amma mən bunu eləməyi məsləhət görmürəm, çünki oksigen sızması elədir ki, göstərilən məhdudlaşmanın qoşmamışdan əvvəl oksigen əsas çəndən axıb qurtara-caq.

Mills. Ən azından, bu, bizə aydındır. (*Birdən səsi gəldikcə çıxır.*) Blopp! Blo-o-oppp!!!

Blopp (*hamamın azacıq açıq olan qapısından*). Niyə belə çıçıq-bağır salıbsan? Duş qəbul eləmək istəyirsən? Mən artıq çıxıram.

Mills. Mən duş qəbul eləmək istəmirəm. Mən yaşamaq istəyirəm.

521

Bağlanan qapının taqqıltısı, yalın ayaqlarla atılan iti addım səsləri. Bloppun yaxınlaşan səsi.

Blopp. Sən nə danışırsan? Sən nə hala düşübsən? Sənə nə olub?

Mills. Biz hər ikimiz eyni cür görünürük. Oksigen sızması. Çəndəki bütün oksigen sızıb.

Blopp. Bütün oksigen? Bu, nə axmaq zarafatdır?

Mills. İnanmırsan? Onda qulaq as. (*Kompyuteri işə salır.*)

Luna k. Diqqət. Danışır Lunak. «BV» – «Böhran vəziyyəti» bir-sıfır-yeddi vəziyyətinin xilasedici təlimati qoşulub. Stansiyada birincidərəcəli həyəcan elan olunub. Əsas çəndəki oksigenin təzyiqi 8 kq/kv.sm təşkil eləyir və düşməkdə davam eləyir, ancaq ləng düşür. Təzyiqölçən cihazların göstəricilərinə əsasən, əsas çəndən oksigen sızır. Kifayət qədər məlumat olmadıqından sızma yeri müəyyən edilməmişdir. Çən çatlayıb, ehtimala görə, zirehli dibindəki hissədən. Əsas qəza programı belə çatın ehtimalını dörd yüz milyarddabır nisbətində qiymətləndirir. Diqqət. «BV» – «Böhran vəziyyəti» çərçivəsində xilasedici təlimatın davamına keçməmişdən əvvəl stansiyadakı indikatorların

göstəriciləri haqqında məlumat verirəm. Boru xətlərinin reduktorunda bütün klapanlar normadadır. Boru xətlərinin şaxələnməsində, həm də halqalarda bütün sıxlaşdırıcılar normadadır...

**Blop p.** Sən bu zəhlətökəni susdur! Neyləməyimiz haqqında düşünmək lazımdır!

Söndürülən kompüter yarı sözdə susur.

**Blop p.** Mən hələ fikirlərimi toplaya bilmirəm. Əsas çəndə oksigen yoxdur, bəs ehtiyatdakında?

**Mills.** Var. Əgər kompüterə inansaq, 140 saatə bəs edər.

**Blop p.** 140 saatə?! Bəs... ikimizə?

**Mills.** İkimizə? Yoxlamaq olar. (*Kompüteri qoşur.*) Lunak! Oksigen neçə günə bəs edər?

**Lunak.** Danişir Lunak. Ehtiyat çəndəki oksigen ciddi qənaət edilərsə, iki nəfər üçün 140 saatə bəsdir, bir nəfər üçünsə 280 saatə. «BV» – «Böhran vəziyyəti» bir-sifir-yeddi xilasedici təlimatına davam edirəm. İnsan orqanızminin sakit vəziyyətdə hər shəydən az oksigen işlətdiyini nəzərə alaraq, bazada olan bütün adamlara yubanmadan arxaları üstə uzanmağı, əzələləri boşaltmağı, dəqiqədə 14 dəfədən çox olmamaq şərti ilə aramla nəfəs almağı və nəsə xoş bir şey haqqında düşünməyi... (*söndürülən kompüterin çəqqılıtı*)

**Blop p.** Di xoş bir şey haqqında düşünək! 140 saat, pis deyil? Növbə isə 280 saatdan sonra gələcək. (*astadan*) Çatdırmanıq.

**Mills.** Elə görünür.

**Blop p.** Bu, necə baş verib? Birdən-birə...

**Mills.** Bilmirəm. O da heç nə bilmir. «Məlumatlar kifayət qədər deyil». Tanış mahnidır, hə? Deyəsən, zirehin dibi tab gətirməyib. Metalın köhnəlməsi, ya da... yeri gəlmışkən, indi bu, elə də vacib deyil. Belə ki, uzanırıq? Arxamız üstə və əzələlərimizi boşaldırıq.

**Blop p.** Niyə? Oksigen ciddi qənaət nəticəsində 140 saatə bəs eləyir, növbə isə 140 saat sonra gəlir! Uzaməq və boğulmaq, yaxşı şey haqqında düşünmək əvəzinə, yaxşısı budur, hansısa bir çıxış axtaraq!

Mills. Axtarmaq olar, əlbəttə. Amma sən, bəlkə, əyninə nəsə geyinəsən, hə?

Blopp. Nə? Oh! Oh! Mən ki anadangəlmə lüt dayanmışam... Gözlə, mən əynimə bir şey keçirim... indi ən başlıcası soyuqqanlılığımızı itirməməkdir. (*cırılan parça-nın səsi*)

Mills. Fikir ver! Köynəyi ayağına geyirsən!

Blopp. Ay şeytan! Yaxşı köynək idi... (*Səfəh gülişlə gülür, amma ani də olaraq gülməyinə son qoyur.*) Di mən hazır...

Mills. Nə istəsən eləyə bilərsən. Hər ehtimala qarşı mən uzanıram. Uzanan yerdə də danışmaq olar. Təlimatlar isə onlara riayət edilmək üçündür.

Luna. Diqqət. «BV» – «Böhran vəziyyəti bir-sifir-yeddi çərcivəsində xüsusi məlumatı verirəm. Əsas çəndəki oksigenin təzyiqi 4 kq/kv.sm-dən aşağı düşüb. Bu səviyə stansiyani təchiz eləmək qabiliyyətində olmadığından ehtiyat çəndən oksigenlə qidalanmanı qoşuram. (*Yüngül fişli, sonra sakitlik çökür.*) Diqqət. «BV» – «Böhran vəziyyəti» bir-sifir-yeddi çərcivəsində xilasedici təlimat davam eləyirəm. Birincidərəcəli həyəcanın hökm sürdürüyü bütün bu müddət ərzində yemək qəbul edilməməsi məsləhət görülür. Xüsusilə də yüksəkkalorili zülalları olan yeməklərin, cünki onların qəbulu maddələr mübadiləsini, bununla da oksigenin istifadəsini gücləndirir. (*söndürülən kompüterin çəqqılıtı*)

Mills (uzanan yerdən). Niyə söndürdüñ?

Blopp. Qulaq as! Hyustonla əlaqə yaratmaq lazımdır! Qoy raketin buraxılışını sürətləndirsinlər!

Mills. Sən unudursan ki, bizim əlaqəmiz yoxdur!

Blopp. Lənət şeytana. (*Kompüteri işə salır.*) Lunak, Hyustonla əlaqə nə vaxt bərpa olunacaq?

Luna. Danışır Lunak. Hazırkı anda stansiya librasiya hərəkətləri nəticəsində Ayın üfüqləri altındakı radio-kölgə zonasındadır. Radiokölgədə olmaq müddəti hazırkı dəqiqəni də saymaq şərti ilə 218 saatdır. «BV» – «Böhran vəziyyəti» qaydasına uyğun olaraq xilasedici təlimati verməkdə davam eləyirəm... (*söndürülən kompüterin çəqqılıtı*)

Blopp. Oluqca uzun müddətdir. Yeri gəlmışkən, onda, onsuz da... bütün bunlar necə olacaq? Hə?

Mills. Uzun.

Blop. Əbədi istirahət? Hələ vaxtim var. Lənət şeytana! Axi stansiyada skafandrlı oksigen balonları olmalıdır! Onlar haradadır?

Mills. Yalnız ikisi qalib. Hər birində də səkkiz funt oksigen var.

Blop. Amma o birilər boşdur! Boşları çəndən oksigen qurtarana kimi doldurmaq olar, sənsə bununla məşğul olmaq əvəzinə...

Mills. Sakit ol. Sən ki özün bütün boş balonları Torricelli kraterinin altındaki konusun ətrafında atdırın.

Sükut.

Blop. Hər halda, mən Hyustonu çağırmağı sınaqdan keçirəcəyəm. Hə? Sən necə düşünürsən?

Mills. Axi o, radioüfəqlərin altındadır. Cəhd göstərməyə dəyməz.

Blop. Sınamağın bir ziyanı yoxdur.

İşə düşən radionun səsi.

Blop. Alo, Hyuston, alo, Hyuston! Cavab verin! Danışır Ayl! Bizim ciddi problemlərimiz var. Hyuston, siz bizi eşidirsinizmi? Hyuston, biz ölümcül təhlükəylə üz-üzəyik, bizim oksigenimiz qurtarıb! Hyuston! Yüz dəfə lənətə gələsiniz...

Mills. Sən bir sakit ol da. Uzun və tərpənmə.

Blop. Deyək ki, mən də uzandım. Bunun nə faydası var?

Mills. Bu, bizim şansı artırır.

Blop. Sən belə düşünürsən? Öyrənmək olarmı, nəyə görə?

Mills. Raket tez uçub gələ bilər.

Blop. Sən özün də buna inanmırsan. Bilirsən niyə?

Mills. Eşidirəm.

Blop. Biz, hər halda, nəsə eləyə bilərik. Mən demirəm ki, dərhal. Amma bütün imkanları nəzərdən keçirmək lazımlı gelir.

Mills. Sən nəyi nəzərdə tutursan? (Birdən başa düşür.) A!

Blop. Məhz elə.

Mills. Mənə ümid eləmə. Mənim arvadım, uşaqlarım var...

Blopp. Mən səni dilə tutmuram. Amma biz hər ikimiz eləyə bilərdik...

Mills. Necə yəni ikimiz?

Blopp. Belə bir üsul var. Köhnə, sınaqdan çıxmış.

Mills. Püşk atmaq?

Blopp. Deyək ki, hə.

Mills. İş təkcə ailədə deyil. Bu, mənim əqidəmə ziddir. İnsanın bunu özünün eləməsinə haqqı yoxdur.

Blopp. Cənabi-Allah sənə qadağan eləyir?

Mills. Kiminsə inamını lağa qoymaq üçün bu, elə də münasib şərait deyil.

Blopp. Mən heç də lağa qoymuram. İnam yaxınlığını sevməyi təlqin...

Mills. Amma sən axı inanmırsan.

Blopp. Əvəzində isə sən inanırsan.

Mills. Əl çək. Bu arsızlıqdır. Həm də səfəhlikdir.

525

Onlardan birinin necə ayağa qalxması  
və gəzişməsi eşidilir.

Mills. Niyə ayağa qalxdın. Eşidirsən? Sən oksigeni çox işlədirsin.

Blopp. Hə, nə olsun? Onsuz da, çatmayacaq.

Mills. Sən mənim oksigenimi sərf eləyirsən.

Blopp. Necə yəni?

Mills. Bax belə, təlimata uyğun olaraq mən uzanmışam, sənsə yox. Mən oksigendən az istifadə eləyirəm, sənsə çox, bizim isə bərabər oksigen işlətməyimiz lazımdır.

Blopp. Gəl daha ali mövzularda söhbət eləyək. Şəraitə uyğun gələn ən yaxşı mövzuda. Bəlkə, axırıncı arzumuzu yazaq?

Mills. Ehtiyac yoxdur. Onsuz da, bizim hər bir sözümüz ləntə yazıılır.

Blopp. Maraqlıdır, o lənt haradadır? Heç vaxt bununla maraqlanmamışam! Lunak!

Luna k. Danışır Lunak. Eşidirəm.

Blopp. Sənmi bütün danışqları qeydə alırsan?

Luna k. Yox. Mənim bədənimin möhürlənmiş şüşə qapağı olan yeddinci şöbəsində kaseti avtomatik olaraq

dəyişdirən maqnitofon var və maqnitofon müstəqil olaraq qidalanır. Yazını silmək olmaz. Heyət dəyişərkən yazı Yerə aparılır və Hyustonda ona qulaq asırlar.

Blop. Hyustonda?

Lunak. Elədir ki var. Hyustonda.

Blop. Bəs müstəqil qidalanma nə üçünmiş?

Lunak. Maqnitofon qidalanmayı özünün şəxsi atom reaktorundan alır ki, stansiyada qəza zamanı yazını qoruyub saxlaya bilsin, həm də yazı stansiyasının elektrik şəbəkəsindəki gərginlikdən asılı olmasın.

Blop. Aydır. Kimsə qısaqapanma törədə bilər və maqnitofon dayanar. Onlar hər şeyi nəzərə alıblar! Bu qapaq, yəqin ki, adı şüşədən deyil?

Lunak. Maqnitofonun qoruyucu qapağı zirehli şüşədən hazırlanıb... Diqqət. Danışır Lunak. «BV» – «Böhran vəziyyəti» çərçivəsində xilasedici təlimata davam... (*söndüriñlən kompüterin çaqqlıtı*)

Mills. Sən, nədir, əylənirsən? Bu qurğunu sakit burax. Kompüter nə dedi, eşitdinmi? Sən, onsuz da, onun içərisinə girə bilməyəcəksən. Yalnız dirnaqlarını qıracaqsan.

Blop. Qırıramam – axı mən heç nəyə toxunmuram.

Xışlıtı, şüşənin taqqıldamasına və cırmaqlanmasına oxşar bir səs güclə eşidilir.

Mills. Dərhal maqnitofondan kənara çəkil və bura-da uzan! Eşidirsən?

Blop. Mən uzanmaq istəmirəm. Bundan əlavə, mən səndən təmkinini qorumağı xahiş edərdim. Sən dözülməz olmağa başlayırsan.

Mills. Mən?

Blop. Sən. Amma iş bunda deyil. Əgər mənim maqnitofona baxmağım səni qıcıqlandırırsa, daha bunu eləməyəcəyəm. Sən razı qaldın?

Mills. Yata bilsəydim, yaxşı olardı. Yuxuda oksigen-dən az istifadə eləyirsən.

Blop. Sən yata bilərsən? Mən sənə heyrətlənirəm.

Mills. Yuxu dərmanı qəbul eləmək olar.

Blop. Sən eləmi düşünürsən? (*bir dəqiqliş sonra*) Di yaxşı. Biz elə də edərik. O haradadır? Tibb çantasında?

Mills. Hə. (xişilti) Sən orada neyləyirsən?

Blop p. Sənin elədiyini. (Stəkana töküldən suyun şirltisi eşidilir.) Budur o. «Sekonal». (İçində həb olan stəkani çalxalayır.)

Mills. Şüşəyə toxunma! Mən özüm həb götürərəm. (Onun da ayaqa qalxdığı eşidilir.)

Blop p. Al, mən artıq götürdüm. Nə işdir? Sən niyə mənə belə ilişirsən?

Mills. Öz həbinə ağızına qoy, onda mən də qoyaram.

Blop p. Allah xatırınə. (O qədər anlaşılmayan tərzdə danışır ki, sanki, onun ağızında həb var.) Bəs sən niyə udmursan?

Mills. Əvvəlcə dişləmək lazımdır.

Blop p. Axi sən heç dişləmirsen də...

Mills. Gəl bir yerdə udaq, bir-iki-üç deməklə. Yaxşı!

Blop p. Qəribə fikirdir. Amma bu, sənin üçün belə mühümdürsə, məmnuniyyətlə! Bir, iki, üç!

Mills. Sən udmağı heç düşünmürsen də!

Blop p. Ona görə ki, sən də udmayıbsan...

Mills. Mən sənə inanmiram.

Blop p. Mənim sənə inanacağımı gözləmək də çətin-dir.

Mills. Niyə?

Blop p. Ona görə ki, sən özünü müqəddəs hesab eləyirsən. Nümayışkaranə tərzdə uzanırsan, özünü elə aparırsan, guya, sən təlimata uyğun hərəkət eləyirsən, mənsə yox, sonra da məndən çuğulluq elədin!

Mills. Necə yəni çuğulluq? Sən nə sayıqlayırsan?

Blop p. Hyuston uçuş mərkəzinə çuğulluq. Mənim əzizim, mən kar və kor deyiləm. Mən hətta maqnitofonun qapağına toxunmadım, sənsə mənim maqnitofonun içərisinə girməyimi dedin. Az imiş! Mən cavab verəndə ki, maqnitofona toxunmadım, sən arxamda nəyisə qıcırdatmağa başladın. Bu səs yazılıb. Sən bunu bilərəkdən elədin! Sən istədin ki, mənim maqnitofonu açmağımdan şübhələnsin-lər...

Mills. Amma sən cəhd elədin!

Blop p. Ekspertiza bunu da müəyyən edər. Uzaqdan gələn səs yaxından gələn səsə nisbətən başqa cür səslənir. Mən kompüterin yanında dayanmışdım, sənsə uzanıb dirnaqlarımla ağacı cırmaqlayırdın...

Mills. Qulaq as, səni nəsə qara basıb. Ola bilsin, hansısa təsadüfi xışltı olub, amma mən heç nə hiss eləmədim. Lütfən, mənimlə belə danışma. Bizim bir-biri-mizi tanıdığımız ilk gün deyil. Sən tez coşan adamsan, amma bu hadisə necə qurtarmış olsa belə, mən səndəki yaxşı cəhətlərə ümid eləyirəm. Sakitcə düşünün. Burada nəsə baş verməsi çox pis olardı...

Blop. Sən nəyə işaret vurursan? Bizim hər birimizin yaxşı və pis cəhətlərimiz var. Sən də göydəndüşmə müqəddəs deyilsən.

Mills. Amma mən bunu təsdiq eləmirəm. Mən yalnız bizim özümüzü təlimatın tələb elədiyi kimi aparmağımızı təklif eləyirəm. Ləyaqətlə və səmərəli.

Blop. Demək, sən fikrini dəyişdin?

Mills. Başa düşmədim.

Blop. Püşk atmaq istəyirsən?

528

Mills. Yox. Allah xatırınə, bu haqda danışma.

Blop. Qızışma. Mən ona görə soruşdum ki, sən özün dedin: biz özümüzü səmərəli aparmalıyıq...

Mills. Həm də ləyaqətlə! Sən bircə sözünü də örtbasdır eləyə bilməzsən! Bizim şahidimiz var, bax burada! (Magnitonun şüşə qapağı döyəcləyir.)

Blop. Nahaq yerə sən belə çılgınlıq eləyirsən. Bircə sözdən ötrümü?.. Əgər mən səni düz başa düşmədim-sə, bağışla. İndisə mən təklif eləyirəm: gəl uzanaq. Əgər sən mənə etibar eləmirsənsə, bu tərəfdə uzan, onda məni görə bilərsən... hərcənd sən nədənsə qorxmalı deyilsən! Sənə nə olub? Sən gah ağarırsan, gah qızarırsan... su istəyirsən? Əllərin əsir – fikir ver, stəkanı yerə salacaqsan!

Yerə düşən və sınan stəkanın səsi.

Mills. Düz deyil! Stəkanı sən sindirdin!

Blop. Nə cür yəni? Sən onu əlində saxlayanda, səndən üç metr aralıda dayanaraq?

Mills. Sən sindirdin! Sən onu bilərkədən götürdüñ və döşəməyə atdin, çünkü səs yazılır, görüntü isə yox! Sən məni günahlandırmış istəyirsən – keçməz!

Blop. Günahlandırmış? Bütün müqəddəslər xatırınə de, nədə? Sənin stəkanı sindirməğında? Mənim üçün

cinayət tapıb! A... aydınndır! Sən artıq mənə ikinci tələni qurursan. «Yüksək komissiya! Əvvəlcə Blopp maqnitofonu açmaq istədi, amma buna nail ola bilmədi. Sonra stəkanı sindirdi və dedi ki, stəkanı Mills sindirdi, çünki onun əlləri əsirdi». Oh, bu hiyləgər Blopp! Əgər Bloppun başına bir iş gələrsə, yalnız bu, ona görə olacaq ki, doktor Mills mütləq özünü müdafiə şəraitində hərəkət eləyib... Əgər sən mənim yaxşı cəhətimə ümidi bəsləyərək bu ruhda hərəkət eləyəcəksənsə və eyni zamanda da donuzluq dalınca donuzluq eləyəcəksənsə, mən öz kabinetdə barrikada quracağam. Ayındır?

Mills. Gəlsin bir aydın olmasın. Sən məni dəli, psix kimi qələmə vermək istəyirsən, amma buna nail ola bilməyəcəksən!

Blopp. Nəyə görə mən səni psix eləməliyəm? Bundan mən nə qazanıram?

Mills. Sən özün bunu çox gözəl bilirsən.

529

Blopp. Yox. Bax məhz bunu bilmirəm. Hətta ola bilsin ki, sən özünü ağlı başından çıxan adam kimi aparırsan...

Mills. Mən özümü tamamilə normal aparıram. Daha dəqiqi – namusla.

Blopp. Yaxşı. Sən özünü tamamilə normal aparısan. Əgər istəyirsənsə, mən bunu on dəfə təkrar eləyə bilərəm. Doktor Mills özünü tamamilə normal, normal, normal, normal, normal aparır. Sənin üçün kifayətdirmi? Mən yalnız dedim: ola bilsin ki, sən özünü ağlı başından çıxan adam kimi aparırsan və bu qeydə alınıb? Bundan mən nə qazanıram?

Mills. Sən mütləq eşitmək istəyirsən?

Blopp. Hə. Mən səndən xahiş edirəm.

Mills. Yaxşı. Sənin orada, cibində nə var?

Blopp. Hansında? Bunda cib dəsmalı, maşın açarı və ölçü cihazı. Digərində isə oyun avtomatı üçün jeton və bloknot. Bu hamısıdır, sən özün də görürsən.

Mills. Sənin orada cibində daha nəsə var. Nəsə ağır seydir, cibin şişib. Qatlama bıçaq, elə deyilmi?

Blopp. Səndə qatlama bıçaq var, məndə yox. Sən özün onu mənə bazada göstərdin. Guya, onu sənə oğlun start ərəfəsində verdi. Onun üzərində sənin və atanın

adlarının baş hərfləri var. Sən onu cibində gəzdirirsən, indi-sə elə göstərməyə çalışırsan ki, guya, bıçaq məndədir.

Mills. Ona görə ki, bıçaq səndədir. Sən «Coca-cola»nı açmaq üçün onu götürdüñün. Onunla şüşə açmaq olar. Bıçaq stolun üzərində mikroskopun yanında idi və sən onu götürdüñün.

Blop p. Mən sənin bıçağını götürdüm?

Mills. Bu gün gündüz. Günortaya az qalmış. Özünü elə göstərmə ki, guya, xatırlamırsan.

Blop p. Maraqlıdır, əger soyuducuda, yuxarı rəfdə hərtərəfli konservacañ varsə, sənin bıçağın mənim nəyimə lazımmış?

Mills. Doğru deyil, orada konservacañ yoxdur və mən sənə onu ora qoymağə icazə vermərəm!

Blop p. Mənim əzizim, olduqca kobud rəftar eləyir-sən. Əgər mən konservacañı soyuducuya qoya bilərəmsə, demək, mən onun harada olduğunu bilirəm. Əgər belədirsə, sənin bıçağın mənim nəyimə lazımmış?

Mills. Amma bıçaq səndədir. Mən sənin cibinin necə şişdiyini görüürəm...

Blop p. Mənsə sənin tankın üzərinə necə oturduğunu görüürəm. İkişindən biridir: ya səni qara basır, ya da yalan danışırsan, çünkü məndə heç bir bıçaq yoxdur. Əgər mən onu götürmək istəsəydim, səndən soruşardım və bu da qeydə alınardı. Axi gündüz mən axşam bizim oksigensiz qalacağımızı bilə bilməzdəm. Mən gələcəyi görən deyiləm. Sənin bıçağını götürmək üçün sən mikrosko-pa baxanda mən gizlincə yaxınlaşmadım. Görürsənmi, sənin mühakimələrin nəyə dəyir? Boynunun dalına soyuq əsgı qoy.

Mills. Necə də hiyləgərlik! Mənsə onu ləyaqətli adam hesab eləyirdim! Amma məni xəbərdar eləmişdi-lər! Çoxdan, hələ bazada olanda. Sən özünə tez mənsəb qazanıbsan. Sən meytlərin üzəriylə irəliləyirsən.

Blop p. Bu, yayındırıcı manevr adlanır. Mənim mən-səbimi sakit burax. Sən iftiranın elə həmin sxemində istifadə eləyirsin. Əvvəlcə maqnitofon, sonra stəkan, indisə bıçaq. Bilmirəm – ola bilsin ki, səndə təqib maniyası var, amma belə, ya da elə, sən təhlükəli oldun. Səni, məxsus-sən desək, sarımaq lazımdır.

Mills. Mənə yaxın gəlmə. Eşidirsən!

Blopp. Mən sənə yaxınlaşmaram, hətta sən özün xahiş eləsən də. Axmaq yoxdur burada. Bu, qambit<sup>1</sup> olardı.

Mills. Hansı qambit? Sən cəfəngiyat danışırsan.

Blopp. Sən istənilən an hər şeyi başqa şəklə sala bilərsən, necə ki indiya kimi eləyibsən. Əvvəlcə sən mənim maqnitofona baxdığını bəhanə gətirdin. Sonra stekan sənin əlindən düşəndə, sən bundan da mənim əleyhimə istifadə elədin, qışqıraraq onu mənim sindirdığımı dedin. Sonra da bıçaq, üzərində baş hərfləriniz olan sənin bıçağın. Di hə, əlbəttə, nə yolla olursa olsun, mənim sənə yaxınlaşmağımı istərdin. Bu, tələ olardı. Deyim sən nə düşünürdün? Sən qışqıracaqdın ki, mən sənin üstünə atılmışam və bıçağı çıxardıb məni doğrayacaqdın. Hyustonda lent sənin səsini təkrarlayacaqdı və sən deyəcəkdi ki, bıçağı mənim əlimdən ala bilibsen. Guya, sən zəruri özünümüdafiə dairəsində hərəkət eləyibsən! Bax sən nəyə görə şübhələrinlə məni aldadıb tora salmaq istəyirsən! Həmahəng sübut zənciri! Amma mən onu qırdım. Sən mənə heç nə eləyə bilməzsən!

Mills. Bu necə iyrənc yalandır! Axi sən bir dəqiqə əvvəl dedin ki, mənim qollarımı sarımaq istəyirsən!

Blopp. Mən demədim ki, istəyirəm. Mən yalnız dedim ki, səni sarımaq yaxşı olardı, çünkü sən ətrafindakılar üçün təhlükəlisən. Sən ani olaraq bundan istifadə elədin, qışqırdın ki, mən sənə yaxınlaşmayım. Mənsə hətta yerimdən tərpənməmişəm.

Mills. Blopp bıçağı açdı!

Blopp. Sən açdın bıçağı. Cibindən çıxartdın və açdın. Sən müasir səsyazma texnikasını layiqincə qiymətləndirmirsən. Ekspertiza açılan bıçağın səsinin hansı tərəfdən – mənim, ya da sənin tərəfindən gəldiyini müəyyənləşdirəcək!

Səslərdən hər ikisinin hərəkət elədiyini  
başa düşmək olar – ehtimal ki, diqqətlə  
bir-birini izləyirlər, boksçular rinqdə  
olduğu kimi, stansiyada fırlanırlar.

Mills. Mənə yaxınlaşma! Yerində dayan!

<sup>1</sup> Qambit – şahmat oyununda işlədilən fənd

Blopp. Sən bıçaqla üstümə gəldiyin zaman mən dayana bilmərəm. Mən geri çəkilməyə məcburam!

Mills. Yalandır! Mən geri çəkilməyə məcburam!

Blopp. Mills axmaq deyil. O, özünü ifşa elədiyini başa düşür, çünkü çapqılıt onun tərəfindən eşidilib. Buna görə də mənim üzərimə gəlir, mənsə geri çəkilirəm. Beləliklə də, Mills bizim başlanğıc vəziyyətimizin müəyyən edilmişəsini çətinləşdirir. Biz tam bir dövrə eləmişik.

Mills. Aldadırsan! Yarım dövrə!

Blopp. Elə həmin taktikadır. Millsdə bıçaq var, mənsə silahsızam. Buna görə də mən stolun üstündən geoloji çəkici götürürəm. (*yüngül taqqılıt*) Sən indi nə uydurmaq istəyirsən?

Mills. Stolun üzərində heç bir çəkic olmayıb!

Blopp. Budur. Olmayıb. Bəs mən stolun üzərindən nə götürmüüşəm?

Mills. Heç nə! Sən stolun üzərinə barmaqlarınlı vurdun! Sən yenə də hansısa əclaflıq eləyirsən!

Blopp. Səndə bıçaq var, məndəsə çəkic. Sənin üstünlüğün azaldı. Buna görə də mən təklif eləyirəm – oh! (*dəmir gurultusu*) Mills mənə oksigen balonunu atdı!

Mills. Doğru deyil! Balon döşəmənin üzərindəydi və sən təpiyinlə onu vurdun!

Blopp. Mills, ikinci balona toxunma!

Mills. Mən balonu qaldırmışam, nəyləsə axı müdafiə olunmaliyam!

Blopp. Demək, mənim də müdafiə olunmağım lazımlıq gəlir.

Nəsə astadan cingildəyir. Addım səsləri, tövşümə.

Qışqırıq, aşan stolun gurultusu.

Mills və Blopp (*eyni zamanda*). Mills mənə hücum elədi! Blopp mənə hücum elədi!

Sakitlik.

Blopp. Mən axırıncı dəfə bu ağılsızlığa sağlam düşüncə ilə son qoymağı təklif eləyirəm. Əgər biz özümüzü bundan sonra da belə aparmaqda davam eləyəriksə, onda hər ikimiz öləcəyik. Biz hər ikimiz eyni qay-

da ilə bir-birimizdən qorxuruq. Doğrudur, mən gənc və güclüyəm, amma sən zəifləyib öz kabinetinə çəkilə və qapının arxasında barrikada qura bilərsən. Aydırındır ki, əgər mən birinci gücdən düşərəmsə, mən də elə eləyərəm. Məntiqlə düşünməyi sına. Əgər sən kabinetinə çəkilərsən-sə, məndən əsla qorxmağın lazım gəlməz, sən, sadəcə və sadəcə, oksigen qurtarandan sonra boğulacaqsan, mən də. Biz hər ikimiz boğulacağıq, ölümqabağı isə bir-birimizə dəli olana kimi əzab veririk. Düşünürəm ki, bu, səni elə də qane eləmir.

Mills. Sən nə istəyirsən?

Blopp. Elə həmin şeyi.

Mills. Püşk atmağı?

Blopp. Hə.

Mills. Mən bunun namuslu təklif olduğunu inanıram. Bu, sənin yeni hiyləndir!

Blopp. Düşünürəm ki, sənin namuslu hesab eləyəcəyin yeganə təklif mənim özümü sənin gözlərinin qabağında asmağımızdır, elə deyilmi? Cəfəngiyatdır. Mən təklif eləyirəm: məsələni püşkatma ilə həll eləyək!

Mills. Neyləməli... izah elə görüm, sən bunu necə təsəvvür eləyirsən...

Blopp. Biz püşk atırıq. Uduzan öz kabinetinə gedir və zəhər içir. Kimyəvi reaktivlər konteynerində kalium-sianid var. Bundan əvvəl uduzan sağ qalanı şübhəyə salmamaq üçün qapını içəridən bağlayır. Sən buna nə deyirsən?

Mills. Yaxşı. Sən istəyinə nail oldun. Püşk, qoy püşk olsun.

Blopp. Mənim cibimdə bir dollar var. Gerbli tərəf mənim, gerbsız tərəf sənin. Gerb uduzur, gerbsız tərəf qalib gəlir. Pul yerə düşəndə hər ikimiz deyirik: ya gerb düşüb, ya da gerbsız tərəf. Razısan?

Mills. Razıyam.

Blopp. Diqqət, atıram! (*metal pulun cingiltisi*) Gerbsız tərəf! Gerbsız tərəf!

Mills. Gerb! Gerb!

Blopp. Gerbsız tərəf! Aldadırsan, gerbsız tərəf!

Mills. Sən aldadırsan! Gerb!

Fasilə.

B l o p p . Çıxılmaz vəziyyət. Məxsusən mən bunu gözləməliydim. Amma hələ hər şey itirilməyib. Biz hansısa üçüncü şəxsə etibar eləyə bilərik.

M i l l s . Amma burada heç kim yoxdur.

B l o p p . Bəs kompüter? Məlumatı vermək üçün onu işə salırıq. Əgər onun dediyi səkkizinci sözdə hecaların sayı tək olarsa – sən udursan, əgər cüt olarsa – mən. Razisan?

M i l l s . Razıyam. Kompüterin nə deyəcəyi bizi dən asılı deyil, burada nəyisə təxmin eləmək olmaz. Amma onu elə qoşmaq lazımdır ki, o, yavaş-yavaş danışın, bizsə bir yerdə səkkizinci sözə qədər sayacaqıq.

B l o p p . Təxirə salmaq olmaz. Onsuz da, bu qədər oksigen boş yerə gedir! Saymağa hazırlaş. Diqqət! Kompüteri işə salıram! Başladıq.

L u n a k . Xilasedici təlimatın ikinci fəslə, fövqəladə təhlükə rejimlərində, «BV» – «Böhran vəziyyəti» prosesində oksigenin qənaətlə sərf edilməsini nəzərdə tutur.

Kompüter adətən olduğundan bir qədər  
yavaş danışır. Mills və Blopp astadan  
onun dediyi sözləri sayırlar – «bir, iki, üç» və sair.  
Səkkizinci söz «V» olur və bu münasibətlə də –  
bu sözün təkhecalı olub-olmaması  
üzərində mübahisə edirlər.

B l o p p . Səkkiz! Təkhecalı! Səkkizinci söz «V» idi!

M i l l s . «V» hesaba alınmır! Bu, ümumiyyətlə, nə söz deyil, nə də heca! Səkkizinci söz «Böhran» idi – ikihecalı, cütdür! Mən uddum!

B l o p p . O-o! Sənin bu kələyin keçməz! Şərti əvvəlcədən razılaşdırılmışdıq və lentdə qeydə alınıb! Heç bir müstəsna hal nəzərdə tutulmamışdı! «V» sözdür! Mən uddum!

M i l l s . Doğru deyil, mən udmuşam!

B l o p p . Get kalium-sianid gətir! Cəld!

M i l l s . Özün get! Məni itələmə! Mən heç vaxt getmərəm! Əlini çək! Sən buna necə cürət eləyirsən!

Gurultu və qışqırıq.  
Onlar mübarizə aparmağa başlayırlar.  
Döşəmədə yumalanırlar. Zərbə səsləri,  
aşan mebellərin səsi, ufultu, xırıltı eşidilir:

«Mills, burax!!!», «Blopp... boğma.. a! Biçaq! At onu!  
Mills! Oh! Yox! Yox! Blopp məni boğur... məni öldürmə...»  
Mübarizə səsi əvvəlcə güclənir, sanki, bütün stansiya boyunca  
yayılır – bu, bədənlərin divarlara, konteynerlərə dəyməsi  
ola bilər. Adamlar ara vermədən mübarizə aparırlar,  
zəifləyir və nəhayət, necəsə sakitləşirlər, sonra ətrafa  
sükut çökür və bütün bu müddət ərzində Lunak  
müntəzəm olaraq təlimatı oxuyur.

L u n a k . Ehtiyyat çənin maksimuma qədər, yəni 90 kq/kv.sm təzyiqinə uyğun olaraq oksigenlə doldurulması üçün xilasedici təlimatın üçüncü fəslinə keçmək olar, «X» – «Xilas eləmə» əməliyyatına. Bu əməliyyata uyğun olaraq döşəmədə qırmızı «X» hərfi ilə işarələnmiş kvadratı tapıb onu döşəmədən qaldırmaq lazımdır ki, o, döşəmədən aralansın. Döşəmənin «X» kvadratının altında suyun elektroliz<sup>1</sup> edilməsi üçün qəza cihazı yerləşdirilib. Elektroliz suyu hidrogenə və oksigenə ayırrı. Qəza elektroliz cihazının kabellini sixacla bölüşdürücü E-4 və E-5 lövhəsinə birləşdirmək lazımdır. Akkumulyatorun batareyası suyun hidrogenə və oksigenə ayrılması üçün zəruri olan qədər elektrik enerjisi verəcək, ayrılan oksigen 250 saat ərzində iki insanın yararlanması üçün kifayət edəcək. Kvars çəndə toplanan oksigeni stansiyanın içərisinə, hidrogeni isə yaşıl lüminescent rənglə nişanlanmış xüsusi T-b boru xətti ilə bayira buraxmaq lazımdır. İki adam üçün kifayət eləyəcək oksigen axınıını təmin eləmək üçün ventilin tənzimləyicisini «X» – «Xilas eləmə» hərfinin üzərinə getirmək lazımdır. Qəza aparıcı səkkiz dəqiqə ərzində işə başlaya bilər. Onun işə salınmasından sonra əvvəlkilikə oksigendən qənaətlə istifadə eləmək lazımdır. Bu məqsədlə də arxası üstə uzanıb, əzələləri boşaltmaq və nəsə xoş, ən azından, əhəmiyyətsiz bir şey haqqında düşünmək...

<sup>1</sup> Elektroliz – maddənin içindən elektrik cərəyanı keçdikdə onun öz tərkib hissələrinə və elektrodlara ayrılması prosesi

# MİSTER CONS, SİZ YAŞAYIRSINIZMI?

İŞTİRAK EDİRLƏR:

- Hakim
- Vəkil
- Harri Cons
- Sədr Doneven
- Consun qardaşı

536

Hakim. Məhkəmə «Saybernetiks kompani»nin Harri Consun əleyhinə olan iddiasına baxır. Hər iki tərəf iştirak eləyirmi?

Vəkil. Bəli, cənab hakim.

Hakim. Siz kimin adından çıxış eləyirsiniz?..

Vəkil. Mən «Saybernetiks kompani»nin hüquq məsləhətçisiyəm, cənab hakim.

Hakim. Cavabdeh hanı?

Cons. Buradadır, cənab hakim.

Hakim. Sizin adınız, soyadınız?..

Cons. Sizin icazənizlə, canab hakim. Cons Harri, 6 aprel 1917-ci ildə Nyu-Yorkda anadan olmuşam.

Vəkil. İcazə verin, cənab hakim, əslində, belə deyil. Cavabdeh düzünü demir, o, ümumiyyətlə, anadan olmayıb.

Cons. Lütfən, bu da mənim yaş kağızım. Salonda isə mənim qardaşım oturub, hansı ki... .

Vəkil. Bu heç də sizin yaş kağızınız deyil, göstərdiyiniz şəxs isə sizin qardaşınız deyil.

Cons. Bəs kimin qardaşıdır? Maraqlıdır, kimin? Belkə, sizin qardaşınızdır?

H a k i m . Sakit! Bir dəqiqə, cənab hüquq məsləhətçisi. Demək, mister Cons?

C o n s . Mənim rəhmətlük atamın, Leksiqton Consun avtomobil təmiri emalatxanasıvardı və o, məndə bu peşəyə məhəbbət aşılıdı. On yeddi yaşimdə ilk dəfə olaraq avtomobil yarışında iştirak elədim. O vaxtdan da bir peşəkar kimi səksən yeddi dəfə yarışlarda iştirak eləmişəm və on altı dəfə birinci yeri, iyirmi bir dəfə ikinci yeri tutmuşam...

H a k i m . Sizə təşəkkür eləyirəm, bu təfərrüatların işə aidiyyəti yoxdur.

C o n s . Üç qızıl kubok, üç qızıl kubok.

H a k i m . Kifayətdir, sizə minnətdaram.

C o n s . Bir də gümüş əklil.

H a k i m . Xahiş edirəm susasınız! Sizin müdafiəçiniz varmı?

C o n s . Yox. Mən özüm özümü müdafiə eləyəcəyəm. Mənim işim gün kimi aydırındır.

H a k i m . Mister Cons, «Saybernetiks kompani»nın sizə qarşı hansı iddianı qaldırdığını bilirsınız mı?

C o n s . Bilirəm. Mən məkrli yırtıcıların şərəfsiz hərəkətlərinin qurbanı olmuşam...

H a k i m . Sizə təşəkkür eləyirəm. Cənab hüquq məsləhətçisi Cenkins, siz iddianın məzmununu məhkəməyə təqdim eləyə bilərsiniz?

V e k i l . Bəli, cənab hakim. İki il bundan əvvəl Çikaqo ətrafindəki yarışda iştirak eləyən cavabdehin başına bədbəxt hadisə gəldi. Onun ayağını kəsdilər. Onda o, bizim firmaya müraciət elədi. Məlum olduğu kimi, «Saybernetiks kompani» əl, ayaq protezləri, süni böyrək, ürək və başqa orqanlar hazırlayırlar. Cavabdeh möhlətlə sol ayağına protez aldı, ilkin məbləği də ödədi. Dörd ay keçəndən sonra o, yenidən bizə müraciət elədi: bu dəfə hər iki əli, döş qəfəsi və boynu üçün protez sifariş verdi.

C o n s . Yalandır! Boynum üçün baharda sifariş vermişəm, dağlıq ərazidəki yarışdan sonra.

H a k i m . Lütfən, sözünü kəsməyin.

V e k i l . Hesabla ikinci olan bu əməliyyatdan sonra cavabdehin firmaya borcu 2967 dollar oldu. Beş aydan sonra cavabdehin adından onun qardaşı bizə müraciət elədi. Cavabdeh onda Nyu-York ətrafindəki Monte-Roza

xəstəxanasında yatırıldı. Beh alandan sonra firma cavabdehə bir sıra protezlər göndərdi; onların dəqiq siyahısı işə əlavə olunub. O siyahıda təfərrüati ilə baş-beyin yarımkürəsini əvəz eləyən, qiyməti 26500 dollar olan «Qeniak» markalı elektron beyinin verilməsi də yazılıb. Mən hörmətli məhkəmənin diqqətinə bir faktı çatdırıram ki, cavabdeh bizi polad lampalı, rəngli yuxular görə bilmək üçün, dərd süzgəci və kədəri boğan cihazları olan «Qeniak»ın təkmil-ləşdirilmiş, ən yaxşı modelini sıfariş vermişdi, hərçənd bu sıfariş Consun maddi imkanlarından xeyli yüksək idi.

**C o n s .** O, əlbəttə, siz mənim sizin seriya ilə buraxılan beyinlə kifayətlənməyimə üstünlük verirdiniz!

**H a k i m .** Xahiş edirəm mane olmayasan!

**V e k i l .** Cavabdehin bilərkədən belə eləməsini və aldığı əşyaların haqqını bizim firmaya ödəməməsini belə bir fakt sübut eləyir ki, o, bizi adı yox, on səkkiz daşı olan «Şaffhausen» markalı saat quraşdırılmış qol sıfariş verib. Cavabdehin borcu 29.863 dollara qədər yüksələndə biz ondan əvvəl əldə elədiyi bütün protezləri firmaya qaytarmağı tələb elədik. Lakin ştatın məhkəməsi bizim şikayəti təmin eləmədi və bunu onunla əsaslandırdı ki, biz cavabdehi protezlərdən məhrum eləməklə onu sonrakı həyatından məhrum eləyirik, çünkü qeyd eləməliyəm ki, keçmiş mister Consdan yalnız onun beyninin bir yarımkürəsi qalmışdı.

**C o n s .** «Keçmiş Cons» nə deməkdir?! Vəkilciyəz, firma sizi təhqirdən ötrü mükafatlandırır mı?

**H a k i m .** Xahiş edirəm mane olmayasınız! Mister Cons, əger siz iddiaçınızı təhqir eləsəniz, mən sizi cərimələyəcəyəm.

**C o n s .** Amma axı o, məni təhqir eləyir!

**V e k i l .** Bütün bunlarla yanaşı, bu qədər borcu olan, ona olduqca şəfqətlə və diqqətlə yanaşan «Saybernetiks kompani» tərəfindən təpədən dırnağa qədər protezləşdirilən cavabdeh, şirkətin kiçik bir xahişini yerinə yetirdi, adam içində bizim məhsulları pislədi, onların keyfiyyətindən şikayətləndi. Lakin bu, ona üç ay keçəndən sonra yenidən bizi müraciət eləməyə mane olmadı. O, əzginlikdən və ağrılardan şikayətlənirdi; bizim mütəxəssislər müəyyən elədilər ki, bunun səbəbi köhnə baş-beyin yarımkürəsidir,

özünü yeni beyin yarımkürəsi ilə, necə deyərlər, protezlərin əhatəsində pis hiss eləyir.

Humanizmin ali ideyalarını əldə rəhbər tutan firma bu dəfə də cavabdehin xahişini təmin elədi və onu bütünlükə protezləşdirməyə razılıq verdi, yəni onun şəxsi beyninin köhnə hissəsini «Qeniak»ın ona oxşar olan əkiz cihazı ilə əvəz eləməyə razılaşdı. Bu yeni kreditin hesabına cavabdeh bizi 26.950 dollar məbləğində veksel verdi və bizə cəmisi 232 dollar 18 sent pul ödədi. Belə bir vəziyyətdə... Uca məhkəmə, cavabdeh bilərkədən mənə danışmağa mane olur, mənim səsimi hansısa fışlı, ciraltı və qıçırçı ilə batır. Xahiş edirəm onu sakitləşdirəsiniz!

H a k i m . Mister Cons...

C o n s . Bunu eləyən mən deyiləm, mənim «Qeniak»ımdır. Mən gərgin halda düşünəndə o, həmişə belə eləyir. «Saybernetiks kompani»nin əvəzinə mənmi cavab verməliyəm? Uca məhkəmə belə halda şirkətin sədrini Doneveni zay məhsul istehsal elədiyinə görə məsuliyyətə cəlb eləməlidir!

V e k i l . Belə olan halda xahiş eləyirik bu salonda iştirak eləyən, yalançı protez dəstindən ibarət olan, özünü qanunsuz olaraq Harri Cons kimi qələmə verən şəxs üzərində firmanın tam mülkiyyəti olduğunu qəbul eləyəsiniz.

C o n s . Bu nə həyasızlıqdır! Onda, sizcə, Cons burada deyilsə, bəs onda haradadır?

V e k i l . Burada, məhkəmə salonunda heç bir Cons yoxdur, bu məşhur çempionun cənəzəsi Amerikanın müxtəlif yolları boyunca uyuyur. Belə olan halda əgər biz işi udarıqsə, bundan heç kim ziyan çəkməyəcək, belə ki, fir-maya qanunla ona məxsus olan əşyalar qaytarılacaq, ney-lon dəridən ta axırıcı yivə qədər!

C o n s . Bircə bu çatmirdı! Onlar məni ayrıca hissələ-rə, ayrıca protezlərə bölmək istəyirlər!

S ə d r D o n e v e n . Bizim öz şəxsi əmlakımızla ney-ləyəcəyimizin sənə dəxli yoxdur!

H a k i m . Cənab sədr, lütfən, sözünü kəsməyin! Cənab hüquq məsləhətçisi, sizə təşəkkür eləyirəm. Mister Cons, siz nə demək istəyirdiniz?

V e k i l . Cənab hakim, mən, əslində, onu da qeyd eləmək istəyirəm ki, cavabdeh faktik olaraq cavabdeh

deyil, o, bir növ, özünün Cons olduğunu təsdiqləyən cansız əşyadır. Lakin həqiqətdə o olmadıqından...

Cons. Mənə yaxın gəlin, görərsiniz mən yaşayıram, ya yox.

Hakim. Hə... hm, doğrudan da, çox qəribə hadisədir. Hm! Cənab hüquq məsləhətçisi, cavabdehin yaşayıb-yaşamaması məsələsini mən məhkəmə qərar qəbul eləyənə kimi açıq saxlayıram, belə ki, əks halda bu, məhkəmənin normal işini çox çətinləşdirir. Mister Cons, sizə söz verirəm.

Cons. Üca məhkəmə və siz – nəhəng konsernin azadlığın, düşünən şəxsin boğulmasına yönələn şərəfsiz işinin şahidləri olan Birləşmiş Ştatların vətəndaşları...

Hakim. Mən xahiş edirəm yalnız hakimə müraciət eləyəsiniz. Siz mitinqdə deyilsiniz.

Cons. Dorğudur, cənab hakim. Məsələ belə olub: mən, həqiqətən də, «Saybernetiks kompani»dən bir neçə protez əldə eləmişəm...

Sədr Donevən. Bir neçə protez! Bu, mənim xoşuma gəlir!

Cons. Üca məhkəmə, lütfən, bu cənabı nizam-intizama dəvət eləyin. Demək belə, mən bu protezləri almışam. Onların necə olduğu haqqında danışmayacağam. Deməyəcəyəm ki, bütün müddət ərzində – gəzsəm də, yemək yesəm də, yatsam da – başımda elə səs-küy olur ki, hətta gecə qardaşımı oyatmamaq üçün başqa otağa keçməyə məcbur oluram. Bu reklam olunan, istifadə üçün zay olan hesablayıcı maşınlardan hazırlanmış «Qeniak»ların hesabına indi məni hesablama maniyası təqib eləyir: mən – hasarlar olsun, pişiklər, dirəklər, yoldan keçənlər, ya da Allah bilir nələr – fasılısız olaraq sayıram. Bu məsələ üzərində geniş dayanmayacağam, hər ehtimala qarşı mən bütün borclarımı ödəmək niyyətindəyəm. Lakin mən pulu yalnız yarışlarda qalib gələcəyim halda ala bilərdim. Bununla belə, pis formadayam, məyusluğa qapılmışam, başımı itirmişəm...

Vəkil. Cavabdeh özü başını itirdiyini etiraf eləyir! Xahiş edirəm, məhkəmə hazırlı vəziyyətə diqqət yetirsin!

Cons. Lütfən, sözümü kəsməyin! Mən bunu başqa mənada dedim. Mən başımı itirdim və birjada oynamaya

başladım, uduzdum, borc almağa məcbur oldum. Bununla yanaşı da özümü olduqca pis hiss edirdim. Sol ayağım daim sancırdı, gözlərimdən qığılçım saçılırdı, hansısa səfəh yuxular gördüm, yuxuma tikiş, corab və trikotaj maşınları girirdi. Mən psixoanalitikdə müalicə olundum, onlar məndə Edip kompleksi tapdilar, belə ki, mən uşaq olanda anam tikiş maşını işlədirmiş. Məhz bu zaman, mən tamamilə zəifləyəndə firma məni məhkəmələrə çəkməyə başladı. Bu haqda qəzetlərdə yazdırıllar. Bu kinli böhtanların nəticəsində də metodistlər cəmiyyəti (*mən metodistəm*) qapılarını üzümə bağladı.

Və kıl. Siz bundan şikayətlənirsınız? Demək, siz axirətdəki həyata inanırsınız?

Cons. İnanıram. Bəs bunun sizə nə dəxli var?

Və kıl. Bu, məni çox maraqlandırır, belə ki, mister Harri Cons artıq axırət həyatını yaşıyır, sizsə, sadəcə, qəsbkarınız!

Cons. Danışmamışdan əvvəl düşünün!

Hakim. Mən hər iki tərəfi sakitliyə dəvət eləyirəm.

Cons. Üca məhkəmə, mən belə ağır vəziyyətdə olanda firma mənə qarşı iddia qaldırdı. Məhkəmə onların tələbini rədd eləyəndə isə mənə bir şübhəli tip, hansısa Qoas müraciət elədi; o, mənim yanımı sədr Doneven tərəfindən göndərilmişdi. Amma mən onda bütün bunları bilmirdim. Bu Qoas özünü təqdim elədi və dedi ki, o, montyor-elektrikdir, mənim bütün bu sixıntılarının ancaq bir çarəsi var: özümün bütünlükə «qeniallaşmağıma» icazə vermək. Mən ovaxtkı sağlamlığımla hətta avtomobil yarışları arzusuna belə düşə bilməzdim. Mən neyləyə bilərdim? Razılığımı verdim və Qoas növbəti gün məni «Saybernetiks» firmasının montaj şöbəsinə apardı.

Hakim. Demək, sizdən çıxartdılar?..

Cons. Hə, əlbəttə.

Hakim. Yerinə də bunu quraşdırıldılar?

Cons. Hə də, amma mən heç cür başa düşə bilmirdim ki, nəyə görə onlar belə həvəslə bütün bunları eləyirlər, həm də belə əlverişli şərtlərlə – haqqını uzun illər ərzində ödəmək şərti ilə. Amma indisə başa düşürəm! Üca məhkəmə! Onlar məni özümün köhnə beyin yarımkürəmdən məhrum eləmək isteyirmişlər. Axi məhkəmə iddianı ona

görə rədd eləmişdi ki, əgər məndən yerdə qalan hissələri alırlarsa, başımın bu bədbəxt hissəsi müstəqil fəaliyyət göstərə bilməz. Buna görə də məhkəmə onların dediklərini qəbul eləmədi. Onlar mənim sadəlövhüyümdən və bədbəxt hadisələr nəticəsində aqlimin qaydada olmamasından istifadə elədilər və Qoasi yanına göndərdilər ki, mən bu köhnə hissənin çıxarılmasına razılıq verim. Beləliklə də, mən onların məkrli planlarının qurbanı oldum! Doğrudur, bu dəliliyin ömrü uzun olmayıcaq! Çünkü Uca məhkəmə, onların mühakimələri nəyə dəyər? Onlar mənə hansı haqları olduğunu iddia eləyirlər. Amma hansı əsasla? Deyək ki, kimsə dükançıdan kreditlə un, qənd, ət və digər məhsulları alır, dükançı isə məhkəməyə borclunun onun mülkiyyətinə verilməsi tələbi ilə müraciət eləyir, ona görə ki, tibbdən məlum olduğu kimi, bədən üzvləri qida məhsullarının hesabına daima yenilənir. Beləliklə, bir neçə ay ərzində dükançının ona kreditlə satdıqlarının hesabına borclunun başı, ciyərləri, əli və ayağı artıq zülallardan və karbohidratlardan ibarət olur. Harada olur-olsun, bu dükançının tələbini yerinə yetirməyə hazır olan bir məhkəmə varmı? Biz məgər orta əsrlərdə yaşayıraq ki, Şeylok ona borclu olandan bir funt öz ətini tələb eləsin! Bizim qarşımızdakı da buna oxşar olan bir hadisədir! Mən avtomobil yarışının şampionu Harri Consam, daha hansısa maşın yox.

Sədr Doneven. Doğru deyil, siz maşınızın!

Cons. Belə de! Bəs belə olan halda sizin firma kimi günahlandırır? Məhkəmə çağırışı kimə göndərilmişdir? Hansısa maşına, ya Consa? Cənab hakim, bəlkə, siz bunu bizim üçün aydınlaşdırısınız?

Hakim. Hm... hə, çağınış Nyu-York, 44-cü avenyüdə yaşayan Harri Consa göndərilmişdir.

Cons. Cənab Doneven, siz eşidirsizmi? Cənab hakim, bundan əlavə, icazə verin, mən prosessual qaydada daha bir sual verim: Birləşmiş Ştatların qanunlarında maşınların əleyhinə məhkəmə prosesləri nəzərdə tutulur-mu? Məsələn, onları məhkəməyə çağrıb, nədəsə günahlandırmıq olarmı...

Hakim. Yox... yox. Bu, qanunda nəzərdə tutulmayıb.

Cons. Belə olan halda hər şey aydınlaşdır. Bir halda ki mən maşınam, onda məhkəmə araşdırması haqqında

söhbət belə gedə bilməz, belə ki, maşın məhkəmədə maraqlı tərəf ola bilməz. Əgər mən maşınamsa, onda tərəflərdən biri olan firmanın mənə hansı iddiası ola bilər? Mən onun köləsimi olmalıyam? Cənab Doneven quldar olmaqmı istəyir?

Sədr Doneven. Bu nə həyasızlıqdır?!.. Hər halda... bu, bizim «Qeniak»ın.... işidirmi?

Cons. Haradan sizin olur? Uca məhkəmə, firmanın tətbiq elədiyi üsullar haqqında aşağıdakı fakt ətraflı məlumat verir. Mən xəstəlikdən əzab çəkə-çəkə, birtəhər özümü ələ alaraq xəstəxanadan çıxdım və təmiz hava almaq üçün çıxmərliyə getdim, hiss elədim ki, arxamca bir dəstə adam düşüb. Bəs niyə? Məlum oldu ki, kürəyimdə yazı var: «*Made in Cybernetics Company*». «Saybernetiks kompani» firması. Mən də öz şəxsi hesabımı onun üzərində yamaq vurdurdum. Hələ indi də məni təqib eləyirlər! Bəli, mənim unudulmaz ata-anam mənə dəfələrlə təkrar eləyirdilər ki, kasib həmişə varlığının qəzəbinə tuş gəlir.

Sədr Doneven. Sizin atanız və ananız – «Saybernetiks kompani» firmasıdır.

Həkim. Xahiş edirəm sakit olasınız. Mister Cons, siz nitqınızı qurtardınızmı?

Cons. Yox. Birincisi, mən qeyd eləmək istəyirəm ki, firma mənim bundan sonraki yaşayışımı da təmin eləməlidir, belə ki, mənim dolanmaq üçün heç bir vəsaitim yoxdur. Motoklub idarəsi maşınımı hansısa «cansız avtomatik qurğu»nun idarə elədiyini bəhanə getirərək məni bir ay bundan əvvəl keçirilən Panamerika yarışlarından kənarlaşdırıldı. Bunu kim eləyib? Onlar! Motokluba böhtan dolu məktub, həcv göndərən «Saybernetiks kompani» şirkəti! Onlar mənim çörəyimi əlimdən aldılar, onda qoy bundan sonraki yaşayışım üçün vəsait versinlər, qoy məni ehtiyat hissələri ilə təmin eləsinlər! Məgər mən günahkaram ki, daim gah buram, gah da oram alışb-yanır?!

Sədr Doneven mənə xoşluqla bu məsələni yoluna qoymağı təklif elədi, o istəyirdi ki, mən reklam maketi olmağa və hər gün səkkiz saat vitrinlərdə dimdik dayanmağa razılıq verim! Mən ona cavab verəndə ki, belə iş avtomobil yarışçısı üçün təhqiqədicidir, boğazında qalar bu kimi ideyaların, o, mənə cavab verdi ki, mən artıq ələ onun

boğazında qalmışam və bu, ona 56 min dollara başa gəlib. Bundan ötrü və buna oxşar təhqirlərə görə mən firmanızı məhkəməyə verəcəyəm. İndisə mən Uca məhkəmədən şahid qismində qardaşımı dinləməyi xahiş edirəm, belə ki, o, bütün təfərrüati bilir.

Vəkil. Cənab hakim, mən şahid qismində cavabdehin qardaşının çağırılmasına etiraz edirəm.

Hakim. Qohumluq əlaqələrinə görə?

Vəkil. Həm hə, həm də yox... İş burasındadır ki, cavabdehin qardaşı keçən həftə avtomobil yarışında qəza-ya uğradı.

Hakim. Belə de! Və məhkəməyə gələ bilməz?

Consun qardaşı. Bilərəm. Mən gəlmışəm.

Vəkil. Bəli, həqiqətən də, o gələ bilər. Amma məsələ burasındadır ki, qəza onun üçün faciəli sonluqla nəticələnib və onun arvadının sıfərişi əsasında firma cavabdehin yeni qardaşını hazırlayıb.

Hakim. Yeni nəyi?

Vəkil. Yeni qardaşı və eyni zamanda da dul qadının ərini.

Hakim. Belə de!

Cons. Nə olsun? Nəyə görə qardaş ifadə verə bil-məz? Axi qardaşımın arvadı haqqını nağd ödəyib.

Hakim. Xahiş edirəm sakit olasınız! Əlavə səbəbləri də araşdırmaq zəruri olduğuna görə məhkəmə «Saybernetiks kompani» şirkətinin Harri Consun əleyhinə olan iddiyasına baxmağı təxirə salır.

# BUTERBROD

(kinossenari)

**Vəkil Harveyin otağı.**

Zəng çalınır, katibənin səsi.

Səs. Ser, yanınıza müştəri gəlib.

Vəkil. Kimdir?

Səs. O, hələ bizdə olmayıb. Mister Cons.

545

Vəkil. Yaxşı, qoy gəlsin.

Cons içəri daxil olur.

Vəkil. Günortanız xeyir. Lütfən, əyləşin.

Cons. Sağ olun. İstərdim ki, siz mənim işlərimlə məşğul olasınız. Bunun üçün mənim nə imkanım var, nə də vaxtim.

Vəkil. Təbii. Mən elə bunun üçün də buradayam. Sizin sıfətiniz mənə tanış gəlir. Biz haradasa rastlaşmışıqmı?

Cons. Bəlkə, siz məni televizorda görübünüz. Mən avtomobil yarışçıyıam.

Vəkil. Hə, əlbəttə! «Cons və Cons» komandası – «qardaşlar həyatdadırsa – qardaşlar sükan arxasındadır-lar! Necə oldu ki, mən bunu dərhal müəyyən eləyə bilmədim!

Cons. Daha komanda yoxdur. (*Qolundakı matəm sarğısını göstərir.*)

Vəkil. Sizin qardaşınız ölüb? Mənim başsağlığıımı qəbul edin.

Cons. Neyləməli, yarışı davam etdirmək lazımdır. Misilsiz oğlan idi, qəza hər şeyə son qoydu. Yalnız srağagün mənim tikişlərimi söküblər. Təcili olaraq məşqlərə başlamaq lazımdır. Mən tamamilə formadan düşmüşəm.

Vəkil. Ola bilər. Beləliklə, sizə nə köməyim dəyə bilər?

Cons. Belə bir iş var. Mən subayam, qardaşım isə evli idi. Biz çarpez sığortalanmışdıq. Əger mən ölürdimsə, sığortanı o alacaqdı, əgər o ölürdüsə, yarısını mən, yarısını da onun arvadı alacaqdı. Yəni onun dul qadını. Başa düşürsünüz?

Vəkil. Hə, hə.

Cons. Hə, indisə sığota şirkəti nədənsə hoqqabazlıq eləyir.

Vəkil. Onlar sığortanı ödəməkdən imtina eləyirlər?

Cons. İmtina eləmək deyəndə, boyun qaçırlılar, amma nəsə düzüb-qoşurlar. Yalnız bir hissəsini ödəmək istəyirlər.

Vəkil. Yalnız bir hissəsini? Həyat sığortasının?

Cons. Belə çıxır, hə.

Vəkil. Onlar bunu nəylə əsaslandırırlar?

Cons. Mən ağıllı-başlı başa düşmədim... Ümumiy-yətlə, belə alınır ki, qardaşım tamam ölməyib.

Vəkil. Tamam ölməyib? Demək, o sağdır?

Cons. Nə danışırsınız! Ölüb.

Vəkil. Onu dəfn eləyiblər?

Cons. Orada dəfn eləməyə xüsusilə heç nə olmayıb, amma dəfn olub. Arvadı iştirak eləyib. Mənsə gedə bilmədim. Xəstəxanadaydım.

Vəkil. Bəs qəza necə baş verib?

Cons. Adı qaydada. Mən sürürdüm. Pamparoni güclə soldan keçmək istəyirdi və mən lap yaxından kəsib-keçdim.

Vəkil. Siz nəyi kəsdiniz?

Cons. Dönüb yol verdim. Təpənin arxasındaki bu lənətgəlmişlərin üzərinə çıxana kimi.

Start. Riçardin qardaşı,  
tünd-qaraqaş, qaragoz Tom Cons  
jurnalıstların və azarkeşlərin arasındadır.

Fotoaparatların parıltısı göz qamaşdırır. Tom bərk, boru səsini xatırladan gülüşlə gülür. Riçard artıq sükan arxasındadır. Tom oturur. Maşın hərəkətə gəlir.

Start. Yol kəsikləri.

Döngə, təpə, təpənin arxasında qollu-budaqlı ağaç şax dayanıb. Maşın sürətlə keçib-gedir, təpənin arxasında yox olur. Gurultu. Ağaç ağır-agır əyilir və yixılır. Tüstü. Tüstü pərdəsinin arxasından bir avtomobil təkəri görünür. Yaxınlaşan «təcili yardım» maşınlarının həyəcan siqnalları.

Tibb işçiləri xərəklərdə iki nəfəri aparırlar. «Təcili yardım» maşını uğultu ilə uzaqlaşır. Əməliyyat otağının qapısı. Üzərinə ağ örtük örtülmüş iki nəfəri iki arabada əməliyyat otağına aparırlar. Saatlar. Bir saatdan sonra əməliyyat otağından yalnız bir araba çıxır, onun da üzərinə ağ örtük örtülüb.

### Vəkilin kabineti.

**C o n s .** Doktor dedi ki, qardaşını xilas eləmək mümkün olmadı. Nə bacarırdısa elədi, amma bir şeyə nail ola bilmədi. O deyirdi ki, onun borcu insanı nəyin bahasına olursa olsun, xilas eləməkdir. Bax beləcə də xilas elədi.

**V e k i l .** Doktor Barton? Bu, həmin cərrahdır?

**C o n s .** Hə. Ümmümiyyətlə, elə alındı ki (*mürəkkəb hərəkatlər eləyərək özünü göstərir*), buna qədər mənəm, bundan sonra isə Tom.

**V e k i l .** Tom?

547

**C o n s .** Qardaşım. Onun adı Tomas idi, mənsə Riçardam.

**V e k i l .** Belə çıxır ki, sizin ikinizdən biriniz?..

**C o n s** (*sifətinə döziümsüzlük ifadəsi verərək*). Hə, hə.

**V e k i l .** Transplantasiya? Başa düşürəm. Di yaxşı, nəyə görə siğorta şirkəti siğortanı ödəmək istəmir?

**C o n s .** Bax mən də elə onu soruşuram. Siz onları məcbur eləməlisiniz. Qoy ödəsinlər. Mən varam, dul qadın qalıb, uşaqları qalıb. Bütün bunlardan ötrü mən borca girmişəm, yeni start isə burnumuzun ucundadır. Mən şurmanı axtarmalıyam. Axi mən adı yarışlarda iştirak eləmirəm, rallidə iştirak eləyirəm. Siz başa düşürsünüz mü?

**V e k i l .** Hə, hə, əlbəttə... Sizdə təsadüfən qardaşınızın şəkli yoxdur ki?

**C o n s .** Var. (*Şəkli verir.*)

**V e k i l .** Həqiqətən də, mən heç bir oxşarlıq görmürem.

**C o n s .** Doğrudanmı? O, qarabuğdayı idi. Mənsə sarışın.

**V e k i l .** Lütfən deyin, bəs sizin gəlininizin vəziyyəti necədir?

**C o n s .** Vəziyyəti? Pul gözləyir. O, nəyləsə dolanmalıdır da, elə deyilmi?

Vəkil. Hə, başa düşürəm. Mən onu demək istəyirəm ki... hm... o, özünü dul qadın hesab eləyirmi?

Cons. Bəs o, özünü necə hiss eləməlidir? Məlumdur ki, əri ölüb, qadın dul qalıb. Elə deyilmə?

Vəkil. Şübhəsiz, mister Cons. Buna qətiyyən şübhə eləmərəm. Mən düşünürəm ki, siz bu işi yaxşı əllərə verdimiz. Tezliklə məndən yaxşı xəbər alarsınız.

Cons. Bunu eşitmək xoşdur! (*Eynilə onun qardaşı startda gülən kimi boru səsini xatırladan qulaqbatırıcı səslə giürür.*)

Vəkil (*qəlbində şübhə baş qaldırır*). Mister Cons, bəs siz...

Cons. Mən nə?

Vəkil. Siz tamamilə əminsiniz ki, məhz Riçard Cons-sunuz, daha Tomas yox?

Cons. Mən necə Tomas ola bilərəm? Hər kəs yalnız özü ola bilər, doğrudurmu? Qardaşım şturman idi, daha sürücü yox. Sürücü mənəm. Sonrası... sübut da var axı.

Vəkil. Sübut? Hansı sübut?

Cons. Üşaqlarla dul qadın. Axı onlar yetim qalıblar, doğrudurmu?

Vəkil. Əlbəttə! Beləliklə, biz hər şeyi diqqətlə araşdıracağımız və mən əminəm ki, iş sizi tamamilə qane eləyəcək şəkil alacaq. Sağlıqla qalın, xudahafiz.

Cons. Hələlik.

Vəkil siğorta şirkətinə zəng eləyir.

«Konsolideyed» şirkətinin böyük salonu.

Stolların arasında barlardakı stolları xatırladan balaca arabalarda daxili orqanları, ürəkləri, böyrəkləri, ağciyərləri, qaraciyərləri və sairləri çıxardılmış plastik bədənlər var.

Səs (*reproduktordan*). Diqqət, ştatın klinikasından məlumat. 366/9 və 179/B nömrələri 45-D və 51-D nömrələrinə dəyişdirilmişdir.

Xidmətçi ayağa qalxır və ürəyi və böyrəkləri bir bədəndən digərinə daşınağa başlayır.

Bu fonda vəkillə siğorta şirkətinin nümayəndəsinin telefon danışığı baş verir.

Sədr. Siz Consu təmsil eləyirsiniz? İşi məhkəməyə göndərməyi məsləhət görürəm. Yəqin, uduzacaqsınız. Niyə? Ona görə ki, hər iki Cons qardaşları bədbəxt hadisədən sığortalanmayıblar. Onlar həyatlarını sığorta eləylər. Bəs onlardan kim sağdır? O adam sağdır ki, onun həyati əhəmiyyətli orqanları sağdır. Onların harada olması isə heç bir əhəmiyyət kəsb eləmir. Burada və ya orada, bunun bizim üçün fərqi yoxdur. Mühüm olan onların yaşamasıdır. Bir halda ki onlar yaşayırlar, sığorta olunmaqları da yaşayır – müəyyən faizlə. Bax belə! Mən bunu sizə deyə bilərəm. Miss Lend! Tomas və Riçard Consların bədən aktivlərini verin.

Xidmətçi içində bədən olan iki arabanı itələyir və iki qovluğu sədrə verir.

Sədr (*telefona*). Tomas Consun balansı aşağıdakı qaydadadır: onun bədən üzvlərinin 48,5 faizi şəxsi orqanlar qismində onun qardaşına dəyəri ödənilməyən əmanət kimi köçürülmüşdür. Xatırlatdığımız Tomasın 21,5 faiz bədən üzvləri üçüncü şəxsə köçürülmüşdür, qalan 30 faizi isə itki kimi ailəyə təhvil verilmişdir. Belə olan halda Tomas Consun təmiz itkisi otuz faizə yaxındır və şirkət də bu ölçüdə sığorta müqaviləsini həqiqətəuyğun hesab eləməyə razıdır. Necə? Siz necə dediniz? Riçard? Axi siz özünüz təsdiq edirsiniz ki, Riçard sağdır, biz ona ölümə görə necə sığorta ödəyə bilərik? Necə? Tomas? Bəli, Tomas otuz faiz ölüdür. Bununla da qurtardıq. Qalan hissələri isə köçürülmüşdür və özlərini əla hiss eləyirlər. Xudahafiz.

Klinikanın dalanı. Vəkil maşından düşür.

Klinikanın dəhlizi ilə cəld addimlayır.

Üzerində «Reklamasiya» yazılmış qapı. O, içəri boylanır.

Qəbul otağına bənzər otaq. Kündə oturan adəmin iki sol əli var. Vəkil cəld qapını örtür və buradan uzaqlaşır.

Böyük bir salona girir. Nəhəng şkaf-soyuducular.

Gediş-gəliş canlanır. Salonun ortasında həkimlər baş cərrahi əhatəyə alıblar.

Vəkil ona yaxınlaşır.

Doktor. Siz mənim yanımı gəlmisiniz? Eşidirəm.

Vəkil. Doktor, mən Riçard Consun vəkiliyəm. Siz mister Consu və onun qardaşını əməliyyat eləmisiniz. İş burasındadır ki, siğorta şirkəti...

Doktor. Aha. Bir dəqiqə. Tibb bacısı! Lütfən, Consun və Consun xəstəlik tarixçəsini götərin!

İkinci şəfqət bacısı (*həkimə yaxınlaşaraq*). Üzr istəyirəm, yeddinci əməliyyat otağı. Zəng eləyirlər ki, getmir.

Doktor. Əgər belədirsə, qoy anbardar böyük ölçülüsünü versin. Mən bunun balaca olacağını demişdim.

Birinci tibb bacısı doktora xəstəlik tarixçəsini götərir.

Doktor. Aha. Xatırlayıram. Hə, hə.

Vəkil. Mənə siğorta şirkətindən verilən məlumatə görə, hər şey ona görə deyil ki... e... mirasın sahibi sağ qalandır.

Doktor. Neyləməli. Bir qədər artıqlar var idi. Sadəcə, nəsə qalmışdı, çoxlu sayda ehtiyacı olanların varlığını nəzərə alaraq, biz belə artıqları ata bilmərik. Ümid eləyirəm ki, məni başa düşürsünüz. Humanistlik bölməyi tələb eləyir. Bu, tərəqqinin özüylə gətirdiyi mürəkkəb şəraitlərdən biridir.

Vəkil. Demək, sağ qalan qardaşdan savayı, kim isə, üçüncü birisi də var?

Doktor. Hə də! Nəticəsinə gələndə isə mən öz borcumu yerinə yetirərək insanı xilas eləmişəm, onun ailə vəziyyətini, evli və ya subay olmasını nəzərə almadan. Hazırkı anda mən missis Consun dul qadın olub-olmadığını deyə bilmərəm. Buna məhkəmə qərar verməlidir. Olsun ki, hansısa razılaşmaya nail oldular. Mənə isə bunların dəxli yoxdur.

Vəkil. Doktor, siz nə danışırsınız? Mən şəxsən bu səbəbə görə gəlməmişəm, amma... Belə çıxır ki, sizin fikrinizcə, dul qadın... dul qadın olmaya da bilər? Axi o, sağ qalanın qaynı olduğunu bəyan eləyib. Ərinin dəfnində iştirak eləyib! Buna nə şübhə ola bilər?!

Doktor. Təəssüf ki, şübhə var, həm də çox ciddi. Təsəvvür eləyək ki, mən məsələnin təxirəsalınmaz olduğuna tabe olaraq belə əməliyyatı eləyirəm. (*Əliylə özünü iki*

hissəyə bölmüş kimi hərəkət eləyir.) Sizcə, belə olan halda kim sağ qalır? Kim nikah bağlayıbsa o? (Kəmərdən yuxarısını göstərir.) Ya bura? (Kəmərdən aşağısını göstərir.) Biz burada yalnız bədənlə məşğul oluruq. Evlənməyə aid olan nöqtəyi-nəzərdən hansı hissənin əsas olduğunu isə qanun müəyyən eləməlidir.

Və kıl. Ax, məsələ beləymış! Onda kəmərdən yuxarı kimə məxsusdur?

Doktor. Oy, yox! Mən yalnız sizin üçün əyani sübut gətirdim. Real əməliyyat daha mürəkkəbdir. Biz üzvi surətdə yaşamağa qadir olan yeni tamlıq yaradıñq. Axi belə uğurla belə də ola bilər... (Əliylə özünü üfüqi və şaquli – dörd yerə kəsirmiş kimi işarə eləyir.)

Üçüncü tibb bacısı. Bağışlayın, on səkkizincidəki xəstə öldü.

Doktor. Yenə də? Qoy doktor Finger onu dərhal diriltsin. (vəkili) Müxtəlif cür olur, başa düşürsünüz? Bu, bizim vəzifəmizdir. Biz bütün nəticələrin qanuni nəticələri üçün cavab verə bilmərik.

Və kıl. Mənim belə dolaşıq işim hələ olmayıb. Doktor, siz nə məsləhət görürsünüz?

Doktor. Sizi inandırıram, daha mürəkkəb hallar olur. Keçən həftə doktor Kreqqə Sinsinnatidən dərhal on səkkiz xəstə gətirmişdilər. Bu adamların getdiyi avtobus körpüdən aşmışdı. Avtobusa on səkkiz adam minmişdi, əməliyyatdan sonra isə onlar on doqquz nəfər oldular. İndi özünüz başa düşün! Bu on doqquz nəfərin eyniləşdirilməsi problemi! Onlar üçün sənədlər! Onun atası haradadır? Anası?

Və kıl. Doğrudanmı bu mümkündür?

Doktor. Hə, mən sizə deyirəm, doktor Kreqqin başına bu iş gəlib. Hippokrat andına sadiq qalaraq biz nə qədər bacarıraqsa, o qədər də çox insanı xilas eləməliyik. Bütün xəstələr, yəqin, çox kök və ucaboylu imişlər. Yaxşı dərzinin kəsilmiş parçası qalmır. Yenə orada nə olub?

Səs-küy. Keşiş gəlir və  
artıq uzaqdan qızgınmasına işaretlər  
verərək ciriltili səslə qışqırır:

**K e ş i ş .** Mən buna dözmərəm! Bu, mənim dini mən-səbimi məhv eləyəcək! Mən belə səslə moizə oxuya bil-mərəm!

**D o k t o r .** Amma qulaq asın! Mən axı nəyisə dəyiş-məyin mümkün olmadığını izah elədim! (*yanında dayanan doktora*) Həmkar, onunla məşgul olun...

Keşisi aparırlar.

**V e k i l .** Bəs siz mənə nə məsləhət görürsünüz?

**D o k t o r .** Nikahda həm ruhi, həm də cismani birliyin olması eyni dərəcədə şərtidir. Psixi tərəfə qalanda isə siz müştərinizin müalicə olunduğu psixoloqa müraciət eləyin. Siz buna öyrəşməlisiniz. Belə hallarla biz getdikcə daha çox rastlaşıraq. Donorların sayı çox olanda müştərinin yaşıını çox vaxt onların ümumi yaşının orta riyazi yaşıını çıxarmaqla müəyyən eləmək lazımlıdır.

**Ü c ü n c ü t i b b a c i s i .** Üzr istəyirəm, doktor. Yeddincidən zəng eləyirlər, müştəri hazırıdır.

**D o k t o r .** Gedirəm. Bağışlayın. Mənim getmək vaxtımdır... (*Gedir.*)

Vəkil dərin düşüncələrə dalmış halda üzərinə ağ çəkilmiş arabanı aparan xəstə baxıcısının arxasında gedir.

Baxıcının arxasında otağa daxil olur, onlar girən kimi də tutqun şüşəli qapı bağlanır. Bir dəqiqədən sonra o, oradan çölə sıçrayıb qaçırla, sanki, arxasında şeytan düşüb onu qovur.

### **Vəkilin kabineti.**

Dul qadın içəri daxil olur.

**V e k i l .** Salam. Misis Cons, eləmi?

**D u l q a d ı n .** Hə. Siz isə vəkilsiniz? Mən yalnız ondan ötrü gəlmışəm ki, deyəm, o, belə asanlıqla canını qurtara bilməyəcək.

**V e k i l .** O, yəni kim? Riçard?

**D u l q a d ı n .** Bu hələ məlum deyil ki, o Riçard-dır mı?

**V e k i l .** Bəs sizin şübhəniz var?

**D u l q a d ı n .** Eh, şübhə nədir! Mənim üçün fərqi yoxdur. Amma əgər bu Riçardırsa, qoy mənə ərimdən

sonra ona çatan sığortanı versin, yox, əgər Tomasdirsə, onda boş yerə hoteldə oturub vəkillərə pul paylaşmasın, qoy arvadının və uşaqlarının yanına qayıtsın.

Və kıl. Bir dəqiqə gözləyin! Siz özünüzü ya dul qadın hesab eləyirsiniz, ya da ərli qadın. Əgər...

D u l q a d ı n . Bilirom, bilirom! Siz məni dolaşdırmaq istəyirsiniz. Mən sizinlə mübahisə eləməyə hazırlaşmışıram. Mənim öz vəkilim var. Şənbə gününə qədər gözləyirəm, bax ondan sonra danışarıq, amma yalnız məhkəmədə. (Çixır.)

C o n s (ehtiyatla içəri girir). Mən onu gördüm. O, sizin yanınızdaydı, hə?

Və kıl. Sizin təzə gəlininiz? Hə. Siz onun tələbini bilirsinizmi?

C o n s . Necə bilməyim! Ya pulu istəyir, ya da məni. Əgər başqa cür alınmasa, mən, deyəsən, risk eləyəcəyəm. Hər ehtimala qarşı mən bir ər kimi bu pullara yaxın ola-cağam, doğrudurmu? Bəs siz mənə nə məsləhət görürsünüz?

Və kıl. Əziz mister Cons, mən sizi kədərləndirməyə məcburam. Bu, elə də sadə deyil. Mən klinikada olmuşam, ekspertlə söhbət eləmişəm. Təəssüf ki, sizin sağ qaldığınızı və ya öldüyünüüzü müəyyən eləyə bilmədim.

C o n s . Necə yəni?

Və kıl. Siz həyəcanlanmayın! Söhbət subyektiv şəraitdən yox, hüquqi şəraitdən gedir! Nikah həm mənəvi mənada bağlanır, həm də cismani. Mənəvi nöqtəyi-nəzərdən siz, heç şübhəsiz, Riçard Conssunuz. Amma cismani nöqtəyi-nəzərdən... (Əllərini açır.)

C o n s . Siz nə danışırsınız? Onda mən, hər halda, kiməm?

Və kıl. Məhkəmədə yetim qalan uşaqların atasının kim olması suali mütləq meydana çıxacaq, əziz mister Cons. Belə ki, ruhi baxımdan siz, əlbəttə, onların atası deyilsiniz, çünkü öz gəlininizdən uşağınız olması niyyətiniz olmayıb, həm də nəticədə ata olmaq üçün düşünülmüş heç bir addım atmayıbsınız. Doğrudurmu?

C o n s . Əlbəttə, olmayıb. Həyatda mənimlə onun arasında heç nə olmayıb! Bu gicbəsərlikdir. Axi o gəlinimizdir!

Və kıl. Məhz elədir! Amma xahiş edirəm diqqətlə qulaq asasınız. Əgər sizin mənəvi həyatınızı nəzərə alarıqsa, siz bu uşaqların atası deyilsiniz və hüquqi mənada da. Axı keşişin «Bu qadınla evlənmək istəyirsənmi?» sualına sən «hə» cavabı verməyiibsən. Lakin təəssüf ki, sizə bədbəxt hadisə üz verib və bir sıra orqan köçürmələri olub. Belə şübhə doğur, hətta əminik ki, cismani baxımdan siz ata hesab olunursunuz. Çünkü hazırkı anda siz qardaşınızın bədəninin o hissələrinin sahibi hesab olunursunuz ki, o hissələrin təyinatı və funksiyası ata olmaq üçün əsas verir.

Cons. Heç nə başa düşmürəm, amma bu, doğru deyil. Mən əsla ata deyiləm. Mən gəlinə hətta toxunmamışam. Yaxşı, əgər başqa cür mümkün deyilsə, onları oğulluğa götürərəm, amma bundan artıq heç nə eləyə bilmərəm.

Və kıl. Mister Cons! Siz hələ də bu işin bütün mürəkkəbliyini təsəvvür eləmirsiniz! Ata öz oğlanlarını oğulluğa götürə bilməz, siz nə qədər ki cismani nəzərdən ata hesab olunursunuz, ruhi cəhətdən onların atası hesab olunmur sunuz, çünkü nikah münasibətlərinin əsasında bu uşaqların anası ilə siz yox, qardaşınız nikah kəsdirib, bundan da bu nəticə çıxır ki, siz qismən qayın, qismən də ər hesab olunursunuz. Atalıqla da belədir! Amma nə qismən nikah, nə qismən uyğunlaşma, nə otuz faiz boşanma qanunla mümkün deyil! Buna görə də siz gəlininizlə nə boşana, nə onunla nikaha girə bilərsiniz, gərək məhkəmədə etiraf edəsiniz: bu uşaqlar, ümumiyyətlə, sizin qardaşınızın uşaqları olmayıblar, amma siz qəzaya qədər gəlininizlə zina eləyərək onları dünyaya gətiribsiniz!

Cons. Onda mən onların atası olardım? Sağ olun.

Və kıl. Qətiyyən belə deyil! Məhz onda siz yalnız onların əmisi ola bilərdiniz! Bu isə nəzərə alsaq ki, sizin dünyasını dəyişmiş qardaşınız hazırkı anda sahib hesab olunur... Hərçənd yox! Axı bu işdə üçüncü şəxs də iştirak eləyib! Bəlkə də, uşaqların atası haradasa başqa bir yerdədir və hətta bu haqda bilmir də. Necə hadisədir! Necə də hüquqi cəhətdən dolaşiq işdir! Tarixi misaldır.

Cons. Məni sakit buraxın! Lənət şeytana, siz nəyə belə sevinirsiniz?

Və kıl. Xahiş edirəm təmkininizi pozmayasınız. Başınızı dik tutun!

Cons. Aydırındır, mən özümə əsəbiləşməyi rəva görə bilmərəm. Beşinci gün mənim yarışım var. Şənbə günü sizin yanınıza gələcəyəm. Onda bu səhbəti qurtaranıq. Başım da o vaxta qaydaya düşər...

Və kıl. Əla, mənim əzizim, amma bir məsələ də qalır. Xərclər artır, bilirsinizmi. Avans almağımız yaxşı olardı.

Cons. Yarışdan sonra. Əgər udaramsa, ödəyərəm. 50 min, yəqin ki, hamısına bəs edər, doğrudurmu? Borca girmişəm, kreditçilərim mənə rahatlıq vermirlər. Elə hey arxamca gəzirlər. Mən hara, onlar da ora. Bütün bunlarla mənimki açıq-aşkar gətirməyib!

Qapıdan çıxan Consu küçədə  
bir neçə adam əhatəyə alır.

Cons. Əl çəkin! Məni rahat buraxın! Di getdik! Getdik! Heç pulum yoxdur! Şənbə günü danişarıq. Hə, şənbə günü! (Maşına oturur və gedir.)

555

Kreditçilər heyrətlənmiş halda  
onun arxasında baxırlar.

### Vəkilin kabineti.

Cons içəri daxil olur. O, yüngülçə axsayır.  
Əlində qadın çantası var,  
ehtiyatla onu bir kənara qoyur.

Və kıl. Mənim əzizim, sizi görməyimə şadam. Çox-dandır görüşmürük!

Cons (*ehtiyatla oturaraq*). Hə, elədir. Az qala, üç aydır. Açıq-aşkar bəxtim gətirmir.

Və kıl. Qəlbən dərdinizə şərikəm. Eyni zamanda da səmimi-qəlbdən başsağlığı verirəm. Mən faciəli qəza nəticəsində nişanınızı itirdiyinizi eşitdim. Yəni arvadınızı. Yeri gəlmışkən, indi bunun artıq əhəmiyyəti yoxdur. Hər bir halda siz yaxın adamınızı itiribsiniz və mən bütün qəlbimlə dərdinizə şərik oluram! Siz sigorta şirkəti ilə aranızdakı anlaşılmazlığa görə gəlibsiniz? Bilirsinizmi, iş hələ yerindən tərpənməyib, amma...

**C o n s.** Yox. Mənim yeni qayğılarım var. Elə məngənəyə düşmüşəm ki, düzü, neyləyəcəyimi bilmirəm.

**V e k i l.** O? Mən qəza haqqında oxumuşam...

**C o n s.** Qəzətdə hamisini yazmayıblar. Həkimlik sirridir. Hm, əgər doktor Barton olmasayıdlı, mən artıq sağ deyildim. Amma mənim dünən tikişlərimi sökəndə mənə məhkəmədən çağırışları təqdim elədirələr. Altı ədəd! Bax buna görə də sizin yanınıza gəlmışəm. Siz məni xilas eləməlisiniz.

**V e k i l.** Mən nə bacarıramsa, edərəm. Söhbət nədən gedir?

**C o n s** (*cibindən bir vərəq çıxardır*). Mən hər şeyi yadında saxlaya bilməzdəm, yazılısı oldum. Demək, belə. Məni qiymətli ziñət əşyalarını mənimseməkdə, qəbrə hörmətsizlikdə və ya onu təhqiq eləməkdə günahlandınlar... sonrasıni ayırd eləyə bilmirəm. Bəlkə, sizdə lupa var?

556

Vəkil lupanı verir.

**C o n s.** Aha, belə. Analıq vəzifəsinin dəyişdirilməsində.

**V e k i l.** Yəqin, atalıq.

**C o n s.** Yox, analıq.

**V e k i l.** Siz qadınsınız?

**C o n s.** Daha nələr?!

**V e k i l.** Siz cinsinizi dəyişdiribsınız?

**C o n s.** Mən heç nəyi dəyişməmişəm. Daha doğrusu... (*Dizlərini ovuşdurur*.) Şəxsən mən yox, mən dəyişdirməmişəm, qadın dəyişdirib. Hərcənd o da yox, axı qadın ölüb.

**V e k i l.** Heç nə başa düşmürəm. Qadın kimdir?

**C o n s.** Salomeya Taynell.

**V e k i l.** O kimdir?

**C o n s.** Bu yarış məni maliyyə baxımından ayaq üstə qaldırmalıydı. Mən özümə yeni şturman tapdım. Frenk Smit. Bəlkə, eşidibsınız? Yaxşı oğlan idi! Amma mənim bu uğursuz bəxti gətirməməyim!

**V e k i l.** Necə, yenə də, yenə də sizdən ikinizdən biriniz?..

**C o n s.** Yox. Bu dəfə daha pis oldu. Bütün mənim kreditçilərim və müxtəlif başqa adamlar yarışa baxmağa

gəlmişdilər. Virajda daha aydın görünür. Hətta gəlinimiz də gəlmışdı, hərçənd onun mənə iddiaları var idi. Qısa desək, onunla birlikdə səkkiz nəfər dayanmışdı. (*İkinci vərəqi çıxardır.*) Mənim kreditçilərimi tanıyırsınız, belə ki, onların adını buraxıram. Onlardan əlavə, Salomeya Tarnell, 35 yaşlı, Nensi Kuin, 22 yaşlı, gəlinimiz haqqında artıq demişəm. Burada bax hadisə belə baş verdi: mən döngəyə saatda yüz səksən mil sürətlə daxil oldum və onu necə lazımsa keçdim, amma mənim maşınının arxası firlandı. Məni necə maşından çıxardırlar, necə sariyırlar...

Viraj. Bir qrup tamaşaçı: dul gəlin, kreditçilər, iki qadın, yanda da kişi xaltada olan bokser itiyle.

Maşın son dərəcə sürətlə yaxınlaşır, yoluñ kənarına çıxır.

Adamların durduğu yerdə ağac aşır, tüstü burumu qalxır, tüstünün içindən bir maşın təkəri sıyrılıb çıxır, onun ardınca da digərləri. Sirena səsləri – təcili yardım maşınları.

Artıq bize tanış olan əməliyyat otağının qapısı.

Qapiya doğru üzərinə ağ örtük çəkilmiş arabalar gedir. Yalnız biri oradan çıxır.

Vəkilin otağında Cons işaretəylə  
danışaraq boşboğazlıq eləyir.

Cons. Mən şüurumu itirdim. Doktor nə bacarırsa elədiyini deyir. İndi mən ona xeyli pul borcluyam. Kreditçilərimdən, deyəsən, yaxa qurtarmışam, amma fərqi yoxdur, xirtdəyə kimi borc içindəyəm.

Vəkil. Gəlininiz də... Mən necə də haliniza yanıram!

Cons (*hərdənbir dizlərinə, baldırlarına toxunur, oynaqlarını ovuşdurur*). O da.

Vəkil. Belə, indi məxsusən sizi kim və nədə günahlandırmış?

Cons. Birincisi, bu Nensi Kuinin nişanlısı. O, platinin və qızılın qaytarılmasını tələb eləyir.

Vəkil. Hansı qızılın?

Cons. Bax bunun... (*Ağzını açır və qızıl diş qapaqlarını göstərir.*) Nişanlısı diş həkimidir. Onlar nikah kəsdirməliyimlər. O da nişanlısına nəsə hədiyyə eləyib. Hamısı qızıldan, körpü isə platindəndir. İndi də mənim onları ona qaytarmağımı tələb eləyir.

Vəkil. Siz? Ona?

Cons. Hə. O deyir ki, bu, onun nişanlısına hədiyyəsiymiş, mənsə heç də onun nişanlısı deyiləm. Görünür, o haqlıdır, amma məgər bütün bunları mən özüm götürmişəm? Mən heç kimdən hansısa diş qapaqlarını xahiş eləməmişəm. Heç bir qızıl diş qapaqlarını sıfariş verməmişəm, elə isə mən nəyə görə onları verməliyəm?

Vəkil. Di... e... əlbəttə... mister Cons. Nadir işdir! Bütün bu iddialar sizə qarşıdır?

Cons. Təkcə bu olsaydı! O, ikinci qadın, Salomeya Taynell... mən onu tanımırımdım. Gözümlə görməmişəm, indisə onun əmisi tələb eləyir ki, onun uşaqlarının saxlanılması xərcini mən ödəyim.

Vəkil. Onun uşaqlarının?

Cons. Hə də.

Vəkil. Başa düşürəm. Yolda qəza sizin günahınız ucbatından baş verdiyindən, hərçənd sizin hərəkətlərinizdə heç bir pis niyyət olmasa da, eləmi?..

Cons. Siz heç nə başa düşmürsünüz. Komissiya mənim qəzada günahkar olmadığımı müəyyənləşdirib, belə ki, ora yağ dağılibmiş. Mən qəzadan ötrü pul ödəməli deyiləm, amma... bir sözlə, ana qismində, ya da ananın davamı qismində.

Vəkil. Ananın davamı? Bu sözü kim düşünüb?

Cons. O qadının vəkil əmisi. O deyir ki, mən dörd-dəbir anayam.

Vəkil. Hansı anadan söhbət gedir?

Cons. Eh, sizinlə də danışmalı deyil! Qulaq asın, bu qadının – Taynellin üç uşağı var idi. Belə? O, ağır revmatizm xəstəsiydi. İndi necə ki yağış havası gəlir, dizlərim elə zoqquldayırlar, divara dırmaşıram. Bu, mənim üçün məzarıdır, siz bunu başa düşməlisiniz!

Vəkil. Demək, missis Taynell... onun ayaqları...

Cons. Hə də. Haradasa indiyə kimi. (*Baldırları tərəfə qeyri-müəyyən işarələr eləyir.*) Belə revmatizm, belə bir xəstə, əmisi isə mənim onun uşaqlarının qayğısına qalmağımı tələb eləyir, mənə hədələyici məktublar göndərir! Bax gör o, nə yazar (*cibindən məktubu çıxardır*): «Ya sən uşaqların saxlanması xərcini verəcəksən, ya da mən tələb eləyirəm ki, sən dərhal mənim qardaşım qızının unudulmaz meyitini

ailə məzarlığına qaytarasan. Mən kiminsə mənim əziz qar-

daşım qızının meyitinə sahib olmasına imkan vermərəm!»  
Siz buna nə deyirsiniz? Belə vicdansız insanlara!

Və kıl. Hm! Çoxdur. İcazə verirsinizmi bunları yazım?  
(Mızıldanaraq yazar.) M-m... Təhqir, qızıl qapaqlar, körpü, üç  
uşaq, analıq vəzifəsi, revmatizm... Belə, əziz mister Cons,  
nə qədər ki siz hamisini mənən izah elədiniz...

Cons. Hamısı nədir? Hələ doktor Millerə olan borc  
var və üstəlik də it.

Və kıl. Bəs bu doktor nə istəyir?

Cons. Revmatizmin müalicəsi üçün haqqının  
ödənməsini istəyir. Missis Taynell onda müalicə olunub,  
amma bir il üçün dərhal pulu bu başdan verirmiş. İndisə  
məhz ödəmə vaxtı gəlib çatıb. Doktor ayaqları müalicə  
elədiyini deyir və ayaqlar da yaşayır, demək, bu ayaq-  
larla gəzən adam müalicə xərcini ödəməlidir. Hədəleyir  
ki, məndən şikayət eləyəcək və məni hərraca çıxaracaq!  
Amma birincisi, mənim oynaqlarım dəhşətli dərəcədə  
zoqquldayırlar...

Və kıl. Yox! Belə yox, mister Cons. Bu, düzgün xətt  
deyil. Bunda mən xahiş edirəm inad eləməyəsiniz!

Cons. Necə? Mən ki sizə deyirəm, havadan yağış  
qoxusu gəldimi...

Və kıl. Bunun əhəmiyyəti yoxdur. Əgər siz bir halda  
ki bunların öz ayaqlarınız olmadığını qəbul eləyirsiniz...

Cons. Mənimdi! Axi mən onlarla gəzirəm, doğru-  
dur?

Və kıl. Hər bir halda iddiaçılarla hansısa mübahisə-  
lərə girməyi və söhbət etməyi mən sizə qadağan eləyirəm.  
Bu andan etibarən mən sizin maraqlarınızı təmsil eləyə-  
cəyəm.

Cons. Çox gözəl.

Və kıl. E, siz hansısa itin adını çəkdiniz.

Cons. Hə. Orada yanda bir tip dayanmışdı. O, zərər  
çəkməyib, amma onun iti, bokser yoxa çıxıb. Bu tip mənim  
onu mənimsədiyimi iddia eləyir.

Və kıl. Siz?

Cons. Hə. Amma bu cəfəngiyatdır. O, bunu özün-  
dən uydurur. Mən hansısa it haqqında heç nə bilmirəm.  
Doktor Barton da onu xatırlaya bilmir.

Vəkil. Dayanın. Hər ehtimala qarşı yazaq. Bokser cinsli it. Yaxşı. İndi hamısı oldu?

Cons. Hələlik, hə. (*Ayağa qalxır.*) Bu haradadır? Mən and içə bilərəm ki, onu burada harasa qoydum. Siz onu görmədiniz?

Vəkil. Nəyi?

Cons. Çantani.

Vəkil. Budur, orada hansısa çanta var. (*Consun studentun yan tərəfinə qoyduğu qadın çantasını göstərir.*)

Cons. Doğrudur. Sağ olun. (*Çantani götürür, çanta-dan dəsmal çıxarıb alınının tərini silir.*)

Vəkil. Siz çantadan istifadə eləyirsiniz?..

Cons. Hə, belə rahatdır. Elə deyilmi?

Vəkil. Öyrənmək olarmı, siz çoxdan çanta gəzdirişsiniz?

Cons. Xatırlamıram. Hansısa müddətdən bu yana. Beləliklə...

Vəkil. Bir dəqiqə, mister Cons. Xərclər yenə də artmağa başlayır. Özünüz başa düşürsünüz, nə qədər əziyyətli işdir. Mən sizdən avans istəməyə məcburam.

Cons. Mən bunu gözləyirdim. Hələlik mən sizə yalnız yüz dollar verə bilərəm, amma növbəti həftə mən Mərkəzi Amerika rallisinə çıxıram. İlk mükafat 80 min dollardır, bu bütün xərcləri ödəyir, eləmi? İndi mən çoxlu məşq eləmeliyəm. Mən aptek kimi aspirinlə doldurulmuşam... Ax, bu, ayaqlarım, ayaqlarım! Heç yerə qaça bilməzsən. Aha, mən yarışqabağı sığortalanmaq istəyirəm, amma elə ki, sonra hadisə baş verəndə sığorta şirkəti yenə də hansısa bəhanəni getirməsin. Siz mənə kömək edərsiniz?

Vəkil. Həvəslə. Mən bu işi yoluna qoyaram. Mister Cons, siz həmişə bir və eyni psixoanalitikin yanına gedəsiniz?

Cons. Hə. Doktor Banqlossun yanına. Nə olub?

Vəkil. Heç nə. Sadəcə, mən bilmək istədim. Hələlik... işin avand olsun!

Cons. Qalib bəxtə!

Vəkil psixoanalitik doktor Banqlossun kabinetində.

Vəkil. Beləliklə, mən Riçard Consun vəkiliyəm. Yeri gəlmışkən, mən artıq telefonda gəlmişim məqsədini izah eləmişəm.

Banqloss. Hə, hə. Lütfən. Siz öyrənmək istəyirsiniz, e... siz bütün bu işin əslini öyrənmək istəyirsiniz. Yaxşı. Cons... qeyri-adi hadisədir!

Vəkil. Əlbəttə. O, eyni zamanda bir neçə çəkişməyə cəlb olunub. Məhkəmə ekspertlər dəvət eləyə bilər, siz başa düşürsünüz... onlar öz rəylərini versinlər deyə. Onun müdafiəcisi kimi mən buna hazır olmalıyam.

Banqloss. Hə. Siz mənə dediniz, yadımdadır. Onun materialları burada məndədir... amma prinsip etibarılı bu, həkimlik sırrıdır.

Vəkil. Mən Consun adından hərəkət eləyirəm. Onun xeyrinə. Məni də peşə sırrı buna məcbur eləyir.

561

Banqloss. Di yaxşı. Axır illər ərzində onun özünü aparmasında dəyişikliklər olub...

Vəkil. Dəyişikliklər? Hansılar?

Banqloss (*maqnitofonu göstərərək*). Burada, məndə Consun müalicəsinin bir neçə fragmenti qeydə alınıb. Mən azad assosiasiya<sup>1</sup> üsulundan istifadə eləyirəm. Onun nəyə əsaslandığı sizə məlumdurmu? Mən hansısa bir sözü səsləndirirəm, müştarım isə ağlına gələn ilk sözlə cavab verir.

Vəkil. Əlbəttə, bu, mənə məlumdur.

Banqloss. Birinci fragмент – iki il bundan əvvəl. Lütfən, qulaq asın. (*Maqnitofonu işə salır.*)

Consun və Banqlossun səsləri eşidilir.

Banqloss. Gecə.

Cons. Maşın işıqları.

Banqloss. Qaranlıq.

Cons. Qoruyucu.

Banqloss. Niyə «qoruyucu»?

Cons. Bir halda ki qaranlıqdır, demək, qəza işığa görə baş verir, doğrudurmu?

Banqloss. Diqqət, davam eləyirik. Şlyapa.

<sup>1</sup> Assosiasiya – şürarda ayrı-ayrı təsəvvürlər arasındaki əlaqə

Cons. Qapaq.

Banqloss. Siz şlyapa ilə qapağı necə əlaqələndirirsiniz?

Cons. Adı qaydada. Şlyapa silindrdir, silindrin isə qapağı var.

Banqloss. Aha. Diqqət. Qan.

Cons. Dayan.

Banqloss. Niyə «dayan»?

Cons. Di qırmızı işıq.

Banqloss. Müqəddəs üçlük.

Cons. İki.

Banqloss. Necə yəni – «iki»?

Cons. İkinci sürət.

Banqloss. Cinas.

Cons. Karbürator.

Banqloss maqnitofonu söndürür.

Banqloss. İki il bundan əvvəl belə idi. Bütün Freyd rəmzləri onu aparıb maşına bağlayırdı. Əgər mən deyirdim sə «kürü», o, «şassi» deyə cavab verirdi və hətta ağaç belə onun üçün sürətlər qutusunun riçaçı idi. Bu isə bədbəxt hadisələrdən sonra yazılan qeydlər. (*Maqnitofonu işə salır*)

Banqloss. Çiçək.

Cons. Duvaq.

Banqloss. Mərasim.

Cons. Şamlar.

Banqloss. Niyə «şamlar»?

Cons. Başa düşə bilmirəm. Ağlıma belə gəldi.

Banqloss. Maşın şamları?

Cons. Yox. Adı, yanın şamlar.

Banqloss. Porşen.

Cons. Üzük.

Banqloss. Şose.

Cons. Səyahət.

Banqloss. Benzin.

Cons. Əlcəklər.

Psixoanalitik maqnitofonu söndürür.

B a n q l o s s . Necə ki görürsünüz, burada heç bir şübhə ola bilməz. Çiçək ona gəlinin toy geyimini xatırladır, buradan da duvaq çıxır. Təbii ki, toy duvağı. Mərasim – şamlar. Söhbət toy mərasimindən və buna uyğun olaraq toyda yandırılan şamlardan gedir. Porsen, daha dəqiqi, porsenin üzüyü ona nişan üzüyünü xatırladır. Şose onda yarış haqqında yox, səyahət haqqında fikir yaradır. Beləcə, benzin əlcəyi yadına salır. Belə əlaqələndirmə ancaq qadınlarda ola bilər. Kişi'lər təmiz əlcəklə maraqlanırlar.

V e k i l . Aman Allahım! Demək, o, doğrudan da, yoxdur?

B a n q l o s s . Siz nə danışırsınız? Necə yəni yoxdur?  
V e k i l . Onda hər şey aydınlaşdır – o, Nensi Kuindir!  
O qız, hansı ki...

B a n q l o s s . Yox. Bu, elə də asan deyil. Onda o, ümumiyyətlə, porseni üzükə əlaqələndirməzdidi. Porsen, yəqin ki, onda üzük haqqında təsəvvür yaratmadı. Mən belə deyərdim: biz üzdə Consonu görürük, daxildə isə qızı. Cörəyin üzərindəki yağı kim!

V e k i l . Yağ, cörəyin üzərində. Siz zarafat eləyirsiniz...

B a n q l o s s . Qətiyyən. Siz bilirsiniz cərrah bu gün necə işləyir? Bir parça dəri, bir parça plastik, daha bir parça nəsə, əli altında hal-hazırda nə olarsa. Təsadüfən əlinin altına nə düşürsə, onu da tikir. O, gözəyəsi olub. Tikişlərin arasına tikib.

V e k i l . Tikişlərin arasına?

B a n q l o s s . Bu, tamamilə aydınlaşdır. Daha doğrusu, əməliyyat haqqında mənə heç nə məlum deyil...

V e k i l . Onda o, məxsusən nə olan şeydir?

B a n q l o s s . Buterbrod nə olan şeydir?

V e k i l . Amma mən məhkəmədə buterbrodu təmsil eləyə bilmərəm!

B a n q l o s s . Niyə? Yeni zamanlar – yeni qaydalar. Alışarsınız!

V e k i l . Lakin nəsə üstün olmalıdır! Hər halda, o, Consdur, ya Cons deyil?

B a n q l o s s . Demək çətindir. Hansısa anlıarda o, indi özünü kobud aparır. Axırıncı seansda mən onu hipnotik transa salanda o, məni dişlədi. (*Sarılmış barmağını gösterir.*)

Vəkil. Sizi dişlədi? Aman Allahım, köpək!

Banqloss. Hansı köpək?

Vəkil. Bokser. O da orada fırlanırmış.

Banqloss. Harada?

Vəkil. Qəza yerində. Sonra yoxa çıxb. Siz hər şeyin necə baş verdiyini bilirsiniz?

Banqloss. Yox. Amma bunun nəsə bir əhəmiyyəti varmı?

Vəkil. Demək... əlbəttə. Hami hasarın yanında dayanıbmış. Hasar deyəndə ki ən adı dəmir tor. Di maşın uçur onların üzərinə... köpək də orada imiş. Oradaymış və itib. Şahidlər var.

Banqloss. Siz hesab eləyirsiniz?.. Hm. Köpək? Bununla bağlı olaraq nəsə... onu... bəlkə, mən peyvənd olunmaliyam?

Vəkil. Sizcə, Cons quduzdur?

Banqloss. Cons yox. Köpək.

Vəkil. Siz zənn eləyirsiniz ki...

Banqloss. Niyə də yox? Onun orqanizmi transplantasiyanı mənimşəyə bilər, amma mən bu zaman quduz ola bilərəm. Yaxşısı peyvənd olunmaqdır. Hər ehtimala qarşı. İnformasiya üçün təşəkkür edirəm.

Vəkil. Dəyməz. Amma bütün bunlarla mən neyləyim?

Banqloss. Hadisələr elə sürətlə baş verir ki... Növbəti yarışa qədər hansısa bir hərəkət eləməməyi sizə məsləhət görərdim.

Vəkil. Siz belə düşünürsünüz? Lütfən... (*Vidalışmaq üçün ayağa qalxır.*)

### Vəkilin kabineti.

Katibənin səsi.

Səs. Ser, mister Cons gəldi.

Vəkil. A, tapıldı? Çox gözəl! Qoy gəlsin.

Cons daxil olur.

Cons. Dərin ehtiramlar. Mən gəldim sizin yanınıza, belə ki...

Və kıl. Mən sizin niyə gəldiyinizi çox gözəl bilirəm!  
Mən sizi gözləyirdim.

Cons. Siz məni gözləyirdiniz? Qəribədir.

Və kıl. Niyə qəribədir?

Cons. Ona görə ki, dünənə qədər mən hansı vəkilə müraciət edəcəyim haqqında tərəddüd eləyirdim. Amma ən nəhayət, sizə müraciət eləməyi qərara aldım, Cons mənə sizin haqqınızda o qədər xoş sözlər danışıb.

Və kıl. Cons? Hansı Cons?

Cons. Yaxşı, Riçard Cons, axırıncı yarışda mənim sürücüm, bu zavallı... Ax, hə. Mənim adım Con Foksdur. Mən şturmanam. Biz Consla köhnə tanışlarıq. O, mənə bu yarışda birlikdə iştirak eləməyi təklif eləyəndə mən həvəslə razılaşdım. Məhz onda o, mənə sizin onun maraqlarını necə müdafiə elədiyinizi danışdı! Hə, yarış onun üçün faciəli qurtardı – axı bu, belə təhlükəli peşədir, doğrudurmu? İlk iki yüz mili biz öndə gəldik, sadəcə, əla. Riçard əla idarə eləyirdi, özünün ən yaxşı günlərində olduğu kimi və yalnız bu lənətə gəlmış döngədə...

Şose yolu. Döngə. Tək bitmiş ağaç. Gurultu.

Ağac əyilir və yixılır. Həyəcan sıqnalı.

Əməliyyat otağının qapısı.

# **Stanislav Lem**

## **Seçilmiş əsərləri**

### **MÜNDƏRİCAT**

*Stanislav Lem – gerçəkləşən fantaziya.....5*

566

#### *ROMANLAR*

Solyaris .....	13
Təyinatını dəyişən xəstəxana .....	193

#### *HEKAYƏLƏR*

İstintaq .....	402
137 saniyə .....	481

#### *PYESLƏR*

Ay gecəsi .....	512
Mister Cons, siz yaşayırsınız mı? .....	536
Buterbrod ( <i>kinossenari</i> ) .....	545



*Stanislav  
Lem*

*MÜASİR DÜNYA ƏDƏBİYATI*



**Stanislav Lem. Seçilmiş əsərləri.**

Çapa imzalanmışdır 20.04.2011. Format 60×84 1/16. Ofset çap üsulu.  
Fiziki çap vərəqi 35,5. Sifariş 126. Tiraj 7000.

“Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində çap olunmuşdur.

AZ1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17.

Tel.: (+994 12) 374 83 43; 370 68 03

Faks: (+994 12) 370 18 49; 370 68 03

e-mail: [info@eastwest.az](mailto:info@eastwest.az)

[www.eastwest.az](http://www.eastwest.az)